



DÜNYA ƏDƏBİYYATI
ANTOLOGİYALARI

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
“Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nəşr edilməsi haqqında”
2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

RUS NƏSRİ ANTOLOGİYASI

Rus nəşri antologiyası
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 368 səh.

ISBN 978-9952-32-132-6

Tərtib edənlər:

**RÜSTƏM KAMAL
TELMAN VƏLİXANLI**

Ön sözün müəllifi:

RÜSTƏM KAMAL

Redaktor:

MAHİR QARAYEV

Korrektor:

ELSEVƏR MURADOV



Metn: Bakı Slavyan Universitetinin
nəşriyyatı

© "Şərq-Qərb" Nəşriyyat Evi, 2013
www.eastwest.az
www.fb.com/eastwest.az

RUS NƏSRİ RUS İNSANININ YAŞAM TƏCRÜBƏSİ KİMİ

Rus nəsrinin bütöv mənzərəsini kiçik bir yazıda təsvir etmək, onun tarixini və metafizikasını şərh etmək son dərəcə məsuliyyətli və həddindən artıq mürəkkəb məsələdir. Rus insanını anlamaq, əslində, böyük rus ədəbiyyatını anlamaq deməkdir.

Bu baxımdan klassik rus nəşri rus insanının yaşam-tale təcrübəsinin bədii ifadəsi, onun etnik düşüncə miqyasının poetik göstəricisidir, təhkiyə imkanlarıdır.

D.S.Lixaçov anfilada prinsipini qədim və orta əsr ədəbiyyatında bədii əsərin statusu ilə əlaqələndirirdi. Qədim rus nəsrində kompilyasiya – süjetlərin, topolların bəzən tam mexaniki birləşməsi təbii prosesdir; bir salnaməyə povest, jitiye, namə daxil olurdu.

I Pyotrun hərbi-siyasi, iqtisadi islahatlarından sonra Avropanın süjet-janr məkanına qatılan rus ədəbiyyatı” Avropa nəşr texnika-sını sürətlə mənimsəyərək milli düşüncə süzgəcindən keçirməyə çalışdı. Rus epos (bilina – salnamə – jitiye) təfəkkürü istənilən epik janrı (ballada, poema, yol ocerki və s.) özəlləşdirdi və milli ədəbiyyatda özünəməxsus janr iyerarxiyası yaratdı.”

Ona görə də rus nəsrində janr konkretliyi yoxdur. Qoqol “Ölü canlar”ı poema, M.Qorki “Klim Samgin”i povest, Puşkin “Yevgeni Onegin”i roman adlandırdı.

Klassik rus nəsrinin inkişafını, təkamülünü haqlı olaraq böyük rus şairi A.S.Puşkinin adı ilə bağlayırlar. O, nəşrin janr sərhədlərini və stereotiplərini dağıdıb müxtəlif janr tipləri yaradır. Hələ vaxtilə

L.N.Tolstoy etiraf edirdi: "Biz, rus yaziçilari, ümumiyyətlə, Avropanın başa düşdüyü mənada roman yazmağı bacarmırıq. Rus bədii fikri çərçivəyə sığmır və özünə yenisini axtarır. Rus yaziçisi (Puşkin, Zaqoskin, Karamzin, Qoqol, Lajeçnikov, Tolstoy və s.), ilk növbədə, rus insanının tarixini bərpa etməyə çalışır. "Kapitan qızı", "Belkinin povestləri" (hətta "Poltava", "Qraf Nulin", "Baxçasaray fontanı", "Yevgeni Onegin" kimi epik poeziya nümunələri də!) rus nəsr stixiyasının ilk örnəkləridir".

Nə bayronçuluq, nə klassik alman fəlsəfəsi rus nəsrini bu stixiyanan, özünüdərk təcrübəsindən yayındırı bilmedi. Rus xalqının mental-estetik təfəkkürü üçün Faust, Manfred, Jülyen Sorel kimi obrazlar önemli deyildi. Dahi, Fateh obrazları Platon Karatayev, yaxud Akim səviyyəsinə endirilirdi, məhz bu obrazlar ümumbəşəri və milli başlangıcların vəhdətini ifadə edirdi.

Pyotr şəhərinin (Peterburq) salınması və imperiya paytaxtı elan edilməsi rus nəsrinə mistik aura-enerji gətirdi (Qoqol, Dostoyevski, Beliy, Blok...). Şərq, Cənub (Qafqaz, Sibir, Uzaq Şərq) ərazilərinin fəthi və istilası ədəbiyyata yeni qəhrəmanlar, yeni davranış formaları verdi.

Rus insanının tarix poeziyası yeni epos stixiyasını və öz şairini tələb edirdi və bunu da əldə etdi. Bu, Nikolay Vasilyeviç Qoqol idi. Təsadüfi deyil ki, İ.Aksakov "Ölü canlar"ın müəllifini Homerlə müqayisə edirdi. Dahinin baxış bucağı Rusiyani kənardan "götürməyə", epos poeziyası ona Rusiyani tam möhtəşəmliyi və bütövlüyü ilə kənardan görməyə imkan verirdi.

XIX əsr rus nəstri dönyanın iki sosial qütbünü birləşdirməyə can atıb: şəxsiyyət və xalq. Roman-epopeya, roman-bioqrafiya (personal-tarixi janr) hər iki qütbü yüksək bədii səviyyədə gerçəkləşdirdi (İ.Qonçarov, L.Tolstoy, İ.Turgenev, F.Dostoyevski).

XIX əsr Rusiyası iki zaman arasında (müdriklər və peyğəm-bərlər zamanında) ilişib qalır: Dostoyevski, Tolstoy kimi yaziçilar, əlbəttə, artıq öz adlarından danışmirdilar. Onlar ümummilli dəyərlər (ziyalılıq, vicdan, həqiqət) adından danışmağa başlamışdır.

Onlar ümumbəşəri mahiyyətin peyğəmbəri idilər. Onlara da-nışma haqqı verildi və vicdan, həqiqət kimi anamların dəyərini kimsə şübhə altına almadı.

L.Tolstoy müdriklik statusunun xeyrinə olaraq peyğəmbərlilik missiyasından imtina etmiş peyğəmbərdir. Onun faciəsi də ele bunda idi. Kəndlə uşaqları üçün nağıl yazmağı, kütləyə və özünə sual verməyi qəraraya alan keçmiş peyğəmbər bir anda sehrbazlıq gücünü itirmiş şaman kimi gülməli durumlara düşürdü.

F.Dostoyevski bu fani, suçlu dünyanın empirik faktlarını sakral mənə ilə, irrasional substratla uzlaşdırıldı. Dostoyevski sözü rus insanı haqqında şəhadət substansiyasıdır. Məşhur romanların sə-tiraltı simvolik mənası da buna xidmət edirdi.

Bu antologiyada kənd nəsrinin nümayəndələri də yer alır.

“Kənd nəsri” deyilən tarixi-mədəni fenomen rus insanının sosial-fəlsəfi mənasını anlamaq imkanıdır. V.Rasputin, V.Bulov, Y.Nosov, S.Zaligin, B.Mojayev kimi yazıçılar kəndlə mənəviyyatında baş verən kataklizmləri təsvir edirdilər.

A.Soljenitsin V.Rasputinə öz mükafatını verərkən Rasputin fenomeninin mahiyyətini belə açıqlayırdı: “1960–1970-ci illərin hüdudlarında sovet ədəbiyyatında qiyamsız, dissident çağırışı olmadan, səssiz-səmirsiz çevriliş baş verdi. Müəyyən bir yazıçı qrupu heç nəyi devirmədən və deklarativ elə yazmağa başladı ki, sanki, onlara sosrealizm diktə olunmamışdı... Bu yazıçıların materialının çox hissəsini kənd həyatı təşkil edirdi və özləri də kenddən çıxmışdır, ona görə də bu qrupu “derevenşik” adlandırdılar. Əslində, mənəviyyatçı adlandırmaq daha düzgün olardı, onların ədəbi çevrilişinin mahiyyətində ənənəvi mənəviyyatın dirçəlməsi dururdu...”

1970-ci illərdə zorla ölkədən (Sovetlər Birliyindən) çıxarılan A.İ.Soljenitsin rus insanının tarixin keşməkeşli dönenmlərində davranışını, acı təcrübəsini, kütlevi psixozu epik boyalarla təsvir etmişdir (“Arxipelaq QULAQ”, “Qırmızı Təker”, “İvan Deniso-viçin bir günü” və s.). Nobel mükafatı laureati A.Soljenitsin öz yaradıcılığında orta əsr söz sənətini, realizm təcrübəsini, modern estetikanı ustalıqla birləşdirmiş sənətkardır.

İnqilablar, vətəndaş müharibəsi, qardaş qırğını, 1930-cu illərin dəhşətli aclığı, Böyük Vətən müharibəsi, mühacirət, dissidentlik, Əfqanıstan, Çeçenistan... XX əsrə rus yazıçısının taleyinə düşmüş müsibətlərdir, Qiyamət hadisələridir.

Rus yazıçısının taleyinə cəhənnəmin dəhşətlərini (katorqalar, sürgünlər, müharibələr, inqilablar) görmək və təsvir etmək yazılıbdır. Sadalasaq, uzun siyahı alınar: Lermontov, Dostoyevski, Soljenitsin, Salamov...

“Rus insanı əsirlikdə” bu nəsrin aparıcı arxetiplərindən biridir (“İqor alayı haqqında söyləmə”, Lev Tolstoy, Vladimir Makanin...).

İnqilab, inqilaba münasibət rus yazıçılarını barışmaz ideoloji cəbhələrə, estetik qarşıdurmalara gətirib çıxardı. Rus inqilabı İvan Bunin üçün kirli əllərin xəstəliyi, dizenteriya idi – dərmənə təpişən kimi keçib-gedəcəkdi. Nabokov üçün isə bir fəlakət, mənəsiz, rəhmsiz qiyam idi.

A.Fadeyev L.Tolstoyun psixoloji təhlil təcrübəsini, bədii priyomlarını formal şəkildə mənimsəsə də, vicdanının və həqiqətin səsini onun kimi ucalda bilmirdi, eksinə, 1937-ci il repressiyalırına, siyasi qətlərə sosial zərurət kimi bəraət qazandırırdı.

V.Nabokov artıq 1930-cu illərin sonlarında doğma dilin məkanını tərk etməli olur, ABŞ-a köçüb ingilisdilli yazıçıya çevrilir. Bir çox mühacir yazıçılar, ümumiyyətlə, yazmağın daşını atır. A.Remizov kimi maraqlı yazıçı oxucusuz və naşırsız qalır.

XX əsrə rus ədəbiyatında realizm ənənəsinin inkişafı çağdaş rus nəsrinin dəyişməz əlamətlərindən biridir.

Müharibə və kənd nəsrinin təcrübəsi yeni realizmin üfüqlərini (O.Pavlov, V.Otroşenko, S.Vasilenko, A.Varlamov və s.) xeyli genişləndirdi.

Rus realizmi rus tarixinin və taleyinin faciəli hadisələrinə (Vətəndaş müharibəsi, 1930-cu illərin kütləvi aclığı, Böyük Vətən müharibəsində uğursuzluqlar, kollektivləşmə, qardaş qırğını və s.) dərindən nüfuz edərək yaddaşın ağrı laylarını (G.Vladimovun “General və arvadlar”, V.Qrossmanın “Ömür və tale” romanları və s.) qaldırırdı.

XX əsr rus nəsrinin estetik landşaftını dəyişdirən, ənənəyə münasibətdə müəyyən “aralıq” mövqedə olan yazıçıların əsərlərini də qeyd etməliyik. A.Bitovun, Y.Mamleyevin, T.Tolstayanın,

L.Ulitskayanın, L.Petruşevskayanın nəşri, V.Aksyonovun mühabirət yaradıcılığı, S.Sokolovun "Axmaqlar üçün məktəb" romanı realizm təcrübəsinin modernizmlə qarşılıqlı temasının parlaq nümunələridir. Tənqidçilər və ədəbiyyatşunaslar həmin təma-yüllərə "metafizik realizm", "neosentimentalizm" adlarını yaraşdırıllar.

Postmodernizm rus nəsrində XX əsrin son illərindən təsdiq olunmağa başlayır. Postmodernizm üçün esxatoloji ovqat, total kinayə, oyun başlanğıcı səciyyəvidir. Real dünyanın virtual dünya ilə, kompüter illüziyaları ilə əvəzlənməsi postmodernizmin diqqətçəkən xüsusiyyətidir. Virtual gerçəklilik qarşılaşan insan həqiqi gerçəkliliyin mövcudluğundan şübhələnir. Yad, özgə sözün estetikası, remeyk, palimpsest, şübhə postmodernizm estetikasının əsasıdır.

V.Sorokinin epataj xarakterli nəşri ("Mavi piy", "Buz", "Ziya-fət" romanları) postmodernizmin əsas şərtlərini ifadə edir. V.Pelevini gah konseptualistlərə, gah postmodernistlərə, gah da ənənəvi Saltikov-Şedrin məktəbinə – satiriklərə şamil edirlər. V.Pelevinin əsərlərinə ("Omon Ra", "Həşəratların həyatı", "Çapayev və boşluq") süjet, dərin məna və simvolika yeniliyi xasdır.

T.Tolstaya nəsrində ("Sevirsən-sevmirsən", "Okkervil çayı") romantika və məişət, gerçəklilik və uydurma, nağıl və naturalizm elementləri özünəməxsus vəhdətini tapır. "Kıs" romanını linq-vistik-fantastik roman adlandıran tənqidçilər yazarını "dil mutasiyasında" suçladılar.

Qəribədir: digər tərəfdən rus inqilabı rus ədəbiyyatının reklamı oldu, yəni onu milli çevrədən çıxarıb dünya gündəminə çevirdi. Bu zaman dünyanın yenidən qurulması naminə şər və zorakılığa qarşı Tolstoyun və Dostoyevskinin sözü ilahi xəbərdarlıq kimi səsləndi.

Rus nəsrində bu ənənənin belə davamlı yer alması və inkişafı XX əsrin sonunda xaotik mədəni gerçəklüyü, sovet sivilizasiyasının və mədəniyyətinin tənəzzül gerçəkliyini ədəbiyyatın ifadə etmək cəhdii ilə əlaqədardır.

Ənənəvi bədii mətnlərə öyrəşmiş Azərbaycan oxucusu üçün, düşünürəm ki, postmodernizmin nümayəndləri ilə (V.Sorokin, V.Pelevin, Y.Yerofeyev, T.Tolstaya) tanışlıq maraqlı olmalıdır.

Ədəbiyyat tarixi həm də “dialoq zonasıdır” (M.Baxtin). XX əsr söz sənətimizin rus ədəbiyyatı ilə (ilk növbədə, rus nəsri ilə) dialoqu mühüm kommunikativ-mədəni hadisələrdən biridir. Bu hadisə janr iyerarxiyasının (hekayə – povest – roman), ədəbi etiketlərin, ənənəvi yazıçı statusunun və obrazının dəyişməsinə səbəb oldu.

Artıq iki əsrə yaxındır ki, rus ədəbiyyatı (rus nəsri) bizim içimizdədir, aktiv tərcümə məkanımıza daxil olmuşdur. Çünkü rus nəsri “rus milli vicdanının tədricən təşkilini maddiyyən əks etdirən bir aynadır” (Əhmədbəy Ağaoğlu).

Rüstəm Kamal

NİKOLAY KARAMZİN

(1766-1826)

ZAVALLI LİZA

(*povest*)

Moskvada yaşayanlardan, ola bilsin ki, heç kəs bu şəhərin ətrafinı mənim qədər yaxşı tanımır, çünkü heç kəs mənim qədər tez-tez bu şəhərin ətrafindakı düzənliklərdə və çəmənliklərdə olmur, heç kəs mənim qədər piyada, plansız, məqsədsiz haldə göz işlədikcə uzanan bu çəmənlərin və yaşıllıqların, bu dərələrin və təpələrin arasında gəzib-dolaşır. Mən hər yay bu şəhərin ətrafinda gəzib-dolaşır və özüm üçün yeni-yeni yerlər tapır, yaxud da gəzmiş olduğum köhnə yerlərdə yeni gözəlliklər kəşf edirəm.

Lakin gəzmiş olduğum bu yerlərin hamisindən daha çox mənim xoşuma gələn və ürəyimə yatan – üzərində Simonov monastırının qorxunc qotik qüllələri yüksələn yerdir. Bu hündür yerdən sağ tərəfdə, demək olar ki, bütün Moskva görünür, bu şəhərdəki evlərin və kilsələrin dəhşətli yığını insanın gözləri qarşısında əzəmətli bir amfiteatr kimi canlanır. Bu mənzərə xüsusiylə o zaman daha gözəl olur ki, axşamüstü günəş batarkən öz şüalarını kilsələrin saysız-hesabsız qızılı qüllələrinin və göye yüksələn qızıl xaçların üzərinə salır və onları parıldadır! Aşağıda qalın və sıx yaşıł otlqlar görünür; onların ardında isə boz qumların o biri tərəfində suları balıqçı qayıqlarının avarları, rus imperiyasının bərəkətli ölkələrindən acgöz Moskvani çörəkla doyuzdurmaq üçün gələn yelkən gəmilərinin sükanları altında dalgalanan parlaq çay axır. Çayın o biri sahilində palid meşəsi vardır, onun yanında isə saysız-hesabsız sürülər otlayır. Orada ağacıların kölgəsində oturan gənc çobanlar sadə, kədərli mahnilər oxuyur və bununla da çox yekrəng keçən yay günlərini öz-



ləri üçün bir qədər gödəldirlər. Bir qədər uzaqda isə six yaşılıqlar arasında Danilov monastırının qızıl günbəzi görünür. Da-ha o tərəflərdə isə, demək olar ki, lap üfüqün qurtaracağı yer-də Vorobyov dağları göyərir. Sol tərəfdə geniş taxıl zəmilərilə örtülmüş çöllər, meşələr, üç-dörd kənd və onlardan bir qədər də uzaqda Kolomensk kəndi və onun hündür sarayı nəzərə çarpir.

Mən bu yerə çox tez-tez gəlirəm və demək olar ki, bahar fəslini də həmişə orada qarşılıyram; payızın cansıxıcı və kədərləri günlərində öz qəlbimdəki dərdləri unutmaq və təbiətlə birlikdə yaşamaq üçün də bu yerlərə gəlirəm. Burada boş qalmış monastırın divarları arasında, yan-yörəsində hündür otlar gəyərmiş qəbirlərin arasında və monastirdakı monax otağına gedən qaranlıq yollarda indi külək qorxunc bir halda uğuldayır. Mən orada, bu qorxunc daşların və uçmuş divarların yanında dayanaraq keçmiş zamanın, həmişəlik olüb getmiş həyatın dərin ahalarına qulaq asır və bu ahları xatırladıqca varlığım sarsılır, qəlbim titrəyir. Mən bəzən burada monax otağına daxil olur və vaxtilə orada yaşamış adamların həyatını öz təsəvvürümüzdə canlandıram – doğrudan da, çox kədərli mənzərədir! Mən bura-da İsanın çarmixa çəkilmiş təsviri qarşısında diz çökən və özlərinin bu qış əzabından tezliklə qurtarmaları üçün Allaha yalvarıb dua edən ağsaçı qocaları görürəm. Bu adamlar ona görə öz həyatlarını bu qış fəslindən qurtarmağa çalışırlar ki, onlar üçün həyatda artıq heç bir kef və ayləncə qalmamışdır, xəstəlik və zəiflik hissindən başqa onların bədənində mövcud olan bütün hissələr sönüb getmişdir. Budur, o tərəfdə üzü sarsılmış, gözləri tutqunlaşmış cavan bir monax pəncərənin dəmir barmaqlığından bayır, düzlərə baxır və orada göylərin dənizində azad su-rətdə süzüb keçən şən quşları görür və bütün bunları gördük-cə ağlayır, acı göz yaşları tökür. Bu cavan oğlanı orada əzab çəkir, saralıb-solur, monastırdan gələn zəng səsləri isə bu zaman onun vaxtsız ölümünü mənə xəbər verir. Bəzən məbədin qapıları üzərində çəkilmiş şəkillərə baxıram, bu şəkillərdə həmin monastırda baş vermiş möcüzələr – saysız-hesabsız düşmənlər tərəfindən mühasirəyə alınmış monastırda yaşayan adamlar üçün göydən balıqların tökülməsi, Məryəm ananın surətinin

düşmənləri qaćmağa məcbur etməsi təsvir olunmuşdur. Bütün bunlar bizim vətənimizin tarixini – qudurmuş tatarlar və litvalıların Rusiya paytaxtının ətrafını od və qılıncla xarabazarlıq dəndərdikləri, bədbəxt Moskva kimsəsiz dul qadın kimi öz acı də-qiqələrində yalnız bircə Allahdan kömək istədiyi o keçmiş vaxtların kədərli tarixini mənim təsəvvürümde canlandırır.

Lakin məni Simonov monastırının divarları yanına çəkib gətirən Licanın, zavallı Licanın bədbəxt taleyi haqqındaki xatirələrdir. Ah! Qəlbimi sizlədan və incə bir kədərlə məni göz yaşları tökməyə məcbur edən hər şeyi bütün varlığımı sevirdəm!

Monastır divarının yetmiş sajınlığında – qayınağacı pöhrə-liyinin yanında, yaşıl çəmənliyin ortasında qapısız, pəncərəsiz və döşəməsiz boş bir daxma vardır; daxmanın damı çoxdan çürümüş və tökülmüşdür. Liza öz qoca anası ilə birlikdə həmin daxmada yaşayırırdı.

Licanın atası çox varlı bir adam idи, cüñki o işləməyi sevirdi, yaxşı yer şumlayır və həmişə də öz həyatını ağıl və düşüncə ilə idarə edirdi. Lakin o öldükdən sonra arvadı və qızı yoksullaşdırılar, muzdla tutulmuş başqa bir adam isə yeri çox pisbecərirdi və buna görə də taxil az olurdu. Onlar öz torpaqlarını çox cüzi bir qıymətə icarəyə verməyə məcbur olmuşdular. Bununla birlikdə bədbəxt dul qadın, demək olar ki, həmişə öz ərinin ölümünə göz yaşı tökürdü, cüñki kəndlili arvadları da sevməyi bacarırlar! Buna görə qadın gündən-günə zəifləyir və işləyə də bilmirdi. Təkcə Li-za – atası ölündən sonra on beş yaşında yetim qalmış Liza öz gəndiliyini, öz nadir gözəlliyini əsirgəmir, gecə-gündüz işləyir, çalışır, kətan toxuyur, corab hörür, yazda gül-cicək toplayır, yayda isə ciyələk yiğaraq, aparıb Moskvada satırırdı. Çox həssas və xeyirxah bir qadın olan qoca anası qızının yorulmadan işləyib çalışdığını gördükçə tez-tez onu qucaqlayıb bağınna basır, onu Allahın payı, özü üçün ən böyük nemət və bu qoca vaxtında ən yaxın sirdəsi adlandırmır və Allaha dua edirdi ki, bu qızı öz anasından ötrü gördüyü işlər üçün mükafatlandırılarsın.

Liza isə anasına deyirdi:

– Allah bu əlləri mənə onun üçün vermişdir ki, işləyim, mən kiçik bir uşaq ikən sən mənə döşlərindən süd vermisən və da-



lumca gəzib mənə göz qoymusan, indi isə mənim növbəmdir, mən sənin dalınca gəzib sənə göz olmaliyam. Ancaq sən ağlayıb göz yaşı tökməkdən əl çək. Bizim göz yaşlarımız atamı diriltməyəcək.

Lakin Liza bu sözləri deyərkən özü də çox zaman göz yaşlarını saxlaya bilmirdi. Ah! O xatırlayırdı ki, axı onun atası vardı və indi o daha yoxdur; lakin anasını sakitləşdirmək üçün qəlbinin kədərini, dərdini gizlətməyə çalışır, özünü anasına sakit və şən göstərmək istəyirdi. Qoca anası isə kədərlənərək deyirdi:

— Sevimli Liza, mənim göz yaşlarım yalnız və yalnız o biri dünyada quruyacaq. Deyirlər ki, o dünyada hamı şad olacaq, mən də sənin atanı görəndə şad olacağam. Lakin indi ölmək istəmirəm, çünki mən ölsəm, mənsiz sənin başına nələr gələr? Mən səni kimin öhdəsinə qoyub ölü bilərəm? Yox, Allah elə etsin ki, mən səni əvvəlcə bir yana çıxardım! Bəlkə də, tezliklə nəcib bir adam gəlib çıxdı. Əgər elə bir adam tapılsa, onda sizə öz əziz övladlarınız kimi xeyir-dua verib, Allaha şükür edər və sonra sakitcə ölüb, bu nəm torpağın altına gedərəm.

Lizanın atasının ölümündən iki il keçdi. Çöllər gül-çiçəklə bəzəndi və Liza da bu gül-çiçəkdən toplayıb Moskvaya gəldi. O, küçədə yaxşı geyinmiş, gözəl görkəmli cavan bir oğlanla qarşılaşdı. Liza əlindəki gülləri ona göstərdi, amma özü də qızardı.

— Sən onları satırsanmı, ay qız? — cavan oğlan təbəssüməsoruşdu.

— Satıram, — Liza cavab verdi.

— Neçə istəyirsən?

— Beş qəpik.

— Bu, çox ucuzdur. Al, sənə bir manat verim.

Liza buna təəccüb etdi, cəsarətə gəlib cavan oğlanın üzünə bir də baxdı, ancaq daha bərk qızardı və gözlərini yerə zilləyərək dedi ki, o, bu bir manatı almayıacaq.

— Nə üçün?

— Artıq pul mənə lazımdır.

— Mənə elə gəlir ki, gözəl bir qızın əlləri ilə dərilmiş gözəl gülər və çiçəklər elə bir manata dəyər. İndi ki sən onu istəmirsən, buyur, bu da sənə beş qəpik. Lakin mən istərdim ki, həmişə səndən

gül alam, mən istərdim ki, sən bu gülləri dərib ancaq mənim üçün gətirəsən.

Liza gülləri verdi, beş qəpiyi aldı, baş əydi və getmək istədi; lakin bu naməlum adam onun əlindən tutub saxladı:

– Sən hara gedirsən, ay qız?

– Evə.

– Sizin eviniz haradadır?

Liza harada yaşadığını ona dedi və çıxıb getdi. Cavan oğlan onu saxlamaq istəmirdi. Ola bilsin, bunun səbəbi o idi ki, yanlarından gəlib-keçənlər dayanıb onlara baxır və hiyləgərcəsinə gülümsünürdülər.

Liza evə gələndə başına gələn əhvalatı anasına danışdı.

– Sən yaxşı etmişən ki, bir manatı götürməmişən. O cavan oğlan, bəlkə də, pis adammış...

– Ah, yox, anacan! Mən elə düşünmürəm. Onun elə nəcib sıfəti və elə səsi...

– Ancaq yaxşısı budur ki, sən öz əlinin zəhməti ilə dolanısan və başqasından müftə yerə heç nə almayıasan. Sən hələ bilmirsən ki, xəbis adamlar bədbəxt bir qızı necə incidə bilərlər. Sən şəhərə gedəndə mənim qəlbim həmişə döyünməyə başlayır; mən İsanın təsviri qarşısında həmişə şam yandırır və Allaha dua edirəm ki, səni bütün bəlalardan və bədbəxtliklərdən qorusun.

Lizanın gözləri yaşardı; o, anasını qucaqlayıb öpdü.

Sabahı gün Liza ən gözəl gülləri və çiçəkləri toplayaraq, yenə də şəhərə getdi. Onun gözləri indi nəyisə ahəstəcə axtarındı. Çoxları yaxınlaşış ondan gül almaq istəyirdi, lakin Liza cavab verirdi ki, bu güllər satılmır, özü isə gah bu, gah da o tərəfə boylanıb baxırdı. Axşam düşdü, daha evə qayitmaq lazımdı. Liza əlindəki gülləri Moskva çayına tulladı. O, qəlbində nə isə bir kədər hiss etdi və öz-özünə dedi:

– Qoy bu güllər heç kimə qismət olmasın!

O biri gün axşamtərəfi Liza pəncərənin yanında oturmuşdu, nəsə toxuyurdu və astadan qəmlili bir mahni oxuyurdu. Bir-dən sıçrayıb qalxdı və qışqırıb ah çəkdi. Naməlum cavan oğlan pəncərənin altında dayanmışdı.



– Sənə nə oldu? – qızın yanında oturmuş anası təlaşla soruşdu.

– Heç nə, anacan, – Liza ürkək bir səslə cavab verdi, – mən yalnız onu gördüm.

– Kimi?

– Onu, məndən gül alan o ağanı.

Qoca arvad pəncərədən əyilib baxdı. Cavan oğlan ona elə bir nəzakətlə və xoşagələn tərzdə təzim etdi ki, arvad onun haqqında yaxşı şeydən başqa heç bir özgə fikrə düşə bilmədi.

– Salam, mərhəmətli qadın! – cavan oğlan danişdi. – Mən çox yorulmuşam, səndə bir az təzə süd tapılarımı?

Hörmət göstərməyə adət etmiş Liza anasının verəcəyi cavabı gözləmədən – bəlkə də, bu cavan oğlunu qabaqcadan tənidiği üçün – anbara qaçıdı və ağızı təmiz ağaç tixacla, təmiz taxta qapaqla örtülmüş təmiz bir küpə gətirdi, stəkan götürdü, yudu, ağ məhrəba ilə silib təmizlədi, süddən töküb, pəncərədən uzatdı, lakin özü yenə də gözlərini yerə zillədi. Naməlum adam südü alıb içdi və bu, ona o qədər ləzzət verdi ki, heç Gebanın¹ əlindən dirilik suyu alıb içmiş olsaydı, ona bu qədər dadlı görünməzdı. Yəqin, hamı başa düşər ki, o, Lizaya təşəkkür etdi və onun bu təşəkkürləri sözlə deyil, daha çox baxışlarla ifadə olundu. Bununla belə, təmizürəkli xeyirxah qadın həm öz dərdi, həm də öz təsəllişi haqqında, yəni ərinin ölümü və öz qızının çox nəcib sıfətləri – onun zəhmətkeşliyi və incəliyi, nəzakəti və sairə haqqında bu naməlum cavana məlumat verdi. Cavan oğlan qadına diqqətlə qulaq asır, lakin onun gözləri demək lazımdırı haraya baxırdı? Liza, bu ürkək qız da hərdənbir cavan oğlana baxırdı, lakin onun gözləri hər dəfə oğlanın baxışlarında sataşan kimi bir anda çaxıb keçən və buludların içərisində itən ildirndən daha iti bir sürətlə çəvrilib yerə dikilirdi.

Cavan oğlan qoca arvada dedi:

– Mən istərdim ki, sənin qızın öz zəhmətini məndən başqa heç kəsə satmasın. Belə olsa, onun tez-tez şəhərə getməyinə də ehti-

¹ *Geba* – qədim yunan əsatirində ziyafət zamanı Allahlara dirilik suyu (nekətar) verən əbedi gənclik ilahəsi

yac qalmaz və sən də öz qızından ayrılmaga məcbur olmazsan. Mən özüm arabir sizin yanınıza gələ bilərəm.

Liza bu sözləri eşidəndə mümkün qədər gizlətməyə çalışdığı sevinc hissi onun gözlərində parladı; qızın yanaqları aydın yay gүnünün axşam şəfəqləri kimi alışib-yarındı; o, sol əlinə baxır və sağ əliylə onu çımdıklayırdı. Qoca arvad oğlanın təklifini məmnuniyyətlə qəbul etdi, çünki o, bu təklifdə heç bir pis niyyət görmürdü və naməlum oğlanı inandırmağa çalışdı ki, Lizanın toxuduğu kətan və corablar çox yaxşı olur və başqalarının toxuduqlarından daha çox satılır. Qaranlıq düşürdü, buna görə də cavan oğlan artıq getmək istəyirdi.

— Yaxşı, mərhəmətli və mehriban ağa, bəs sizin adınız nədir? — qoca arvad soruşdu.

— Mənim adım Erastdır¹, — oğlan cavab verdi.

— Erast, — Liza sakitcə öz-özünə təkrar etdi, — Erast! — Liza bu adı azından beş dəfə təkrar etdi, çünki onu əzbərləmək istəyirdi.

Erast onlarla vidalaşış getdi. Liza baxışları ilə onu yola saldı, anası isə fikirli halda oturmuşdu və qızının əlindən yapışib dedi:

— Ah, Liza! O nə qədər yaxşı və mərhəmətlidir! Kaş sənin nişanın da belə olaydı!

Bu sözlər Lizanın qəlbini sarsıstdı:

— Anacaŋ! Anacaŋ! Bu, necə ola bilər? O ağıdır, kəndlilərin arasında... — Liza öz sözlərini axıra qədər deyib qurtara bilmədi.

İndi oxucu artıq bilməlidir ki, həmin cavan oğlan — həmin Erast varlı bir zadəgan idi, gözəl, zəkalı və mərhəmətli qəlbə malik olan, təbiəti etibarilə xeyirxah, lakin bir qədər zəif və yün-gül adam idi. O çox dağınıq bir həyat sürür, yalnız öz kefi və nəşesi haqqında düşünür və bunu yüksək cəmiyyət içindəki əyləncələrdə axtarsa da, çox zaman tapmir, bikef olur və öz taleyindən şikayətlənirdi. Lizanı gördüyü ilk gündən onun gözəlliyi bu cavan oğlanın qəlbində iz buraxmışdı. Cavan oğlan romanlar, idilliyanlar oxuyurdu, canlı və qüvvətli xəyala malik idi və çox vaxt fikrən o zamanları (olmuş və ya olmamış), dövrləri xatırla-

¹ Bu ad yunanca “eros” (sevgi) sözündən düzəldilmişdir və “sevən” deməkdir.



yırdı ki, bütün insanlar, guya, laqeyd bir həyat keçirir, düzlərdə, çəmənlərdə gəzir, təmiz bulaqların suyunda yuyunur, istəklilər kimi öpüşür, qızılgül və mərsin ağaclarının dibində istirahət edir, ömürlərinin bütün günlərini beləcə xoş və nəşəli keçirir-mişlər. Ona elə gəldirdi ki, Lizanın şəxsində o, öz qəlbinin çoxdan axtardığı adamı tapmışdır. Fikirləşirdi ki, təbiət məni öz ağuşuna, öz təmiz və nəşəli dəqiqələrinə çağırır”, buna görə də o, heç olmasa, müvəqqəti zaman üçün həmişə məşğul olduğu yüksək cəmiyyətdən uzaqlaşmağı qərara aldı.

İndi biz yenə də Lizaya qayıdaq. Gecə düşdü, anası öz qızına xeyir-dua verib onun üçün yaxşı yuxu arzu etdi, lakin bu dəfə onun arzusu həyata keçmədi: Liza bütün gecəni çox pis yatdı. Onun qəlbini daxil olmuş yeni qonaq – Erastın obrazı Lizanın təsəvvüründə o qədər canlı bir iz buraxmışdı ki, qız, demək olar ki, hər dəqiqədən bir səksənib qalxır və oturub ah çəkirdi. Hələ gün doğmamışdan əvvəl Liza qalxdı, Moskva çayının kənarına gəldi, otların üzərində oturdu və havada burulub yüksələn və yüksəldikcə təbiətin yaşıł paltarı üzərində parlaq şəh dənələri buraxıb gedən ağ dumana tamaşa etməyə başladı. Hər yer sükut içində idi. Lakin tezliklə doğan günəş təbiətdəki hər şeyi canlandırdı: dərələr, meşələr cana gəldi, quşlar pirilti ilə uçub oxumağa başladı, güllər və çiçəklər gündüzün hər şeyə can verən bu bol şüalarından içmək üçün başlarını qaldırıb günəşə tərəf çevirdi. Lakin Liza hələ də kədərli haldə oturduğu yerdə qalmışdı. Ah, Liza, Liza! Sənə nə olub? İndiyə qədər sən həmişə quşlarla birgə oyanıb qalxar, səhərçağı onlarla birlikdə oxuyub nəşələnərdin, sənin təmiz və nəşəli ruhun günəşin şüaları şəh dənələrində əks etdiyi kimi gözlərində parladı. Lakin indi sən fikirlisən və təbiətin bu ümumi nəşəsi sənin qəlbinə yaddır. Elə bu zaman gənc çoban çayın kənarı ilə öz sürüsünü çəkib aparır və tütəyini çalırdı. Liza öz nəzərlərini ona tərəf çevirdi və düşünməyə başladı:

“Əgər mənim fikirlərimi məşğul edən o insan da, sadəcə, bir kəndli və çoban doğulsayıdı, əgər o da indi mənim yanımıdan öz sürülərini otarmaq üçün sürüüb aparsayıdı, ah! Mən ona təbəssümələ baş əyər və nəvazişlə deyərdim: sənə salam olsun,

lütfkar çoban! Sən öz sürünü hara belə sürürsən? Bu yerlərdə də sənin qoyunların üçün göy ot bitir, burada da sənin şlyapana çələng hazırlamaq üçün gözəl gullər və çiçəklər vardır. O, mehriban bir nəzərlə, yəqin ki, mənə baxar və ola bilsin, mənim əlim-dən yapışib yuxarı qaldırardı... Eh, bunlar yalnız bir xəyaldır!"

Tütək çalan çoban qızın yanından ötüb-keçdi və öz sürüsü ilə birlikdə yaxındakı təpənin arxasında gözdən itdi.

Liza birdən çay tərəfdən avar səsləri eşitdi, çaya baxdı, bir qayıq gördü, qayığın içindəki adam Erast idi.

Lizanın bədənindəki bütün damarlar bir an içində lərzəyə gəldi, lakin onun bu vəziyyəti, əlbəttə, qorxudan əmələ gələn bir hal deyildi. O ayağa durdu, getmək istədi, ancaq gedə bilmədi. Erast qayıqdan sahilə çıxdı, Lizaya yaxınlaşdı və beləlik-lə də, qızın bayaqdan bəri xəyal etdiyi arzular bir qədər həqiqətə çevrildi. Çünkü o, doğrudan da, qızı mehriban bir nəzərlə baxdı və doğrudan da, onun əlindən yapışdı... Lakin Liza bu zaman gözləri tutqunlaşmış, yanaqları qıpçırmızı qızarmış halda dayanıb qalmışdı, ürəyi aramsız halda döyüñərək sinəsin-dən çıxmaga can atıldı. Liza əlini onun əlindən çəkə bilmədi, o, öz gül rəngli dodaqları ilə ona yaxınlaşanda isə Liza ondan üz döndərib çevrilməyi də bacarmadı... Ah! Erast onu öpdü, elə bir odlu öpüşlə öpdü ki, bütün dünya Lizanın gözündə, sanki, od tutub yanındı. Erast dedi:

– Əzizim Liza! Əzizim Liza! Mən səni sevirmə!

Bu sözlər Lizanın qəlbinin və ruhunun dərinliklərində göylər-dən enib gələn ilahi bir səs, insanı məftun edən bir musiqi kimi səsləndi. O, öz qulaqlarına belə inanmağa cəsarət etmədi... və... Lakin mən burada qələmi yerə atır və baş verən hadisəni yazmırıam. Mən yalnız onu deyim ki, bu məftunluq dəqiqəsində Liza-da olan əvvəlki ürkəklik və qorxaqlıq hissi tamamilə keçib-getdi, Erast da başa düşdü ki, onu sevirlər, yeni bir ehtirasla, açıq və təmiz bir ürəklə sevirlər.

Onlar ikisi də çəməndə otun üzərində əyləşmişdi, belə ki, aralarında lap az yer qalmışdı, onlar gözlərini bir-birinə dikib bir-birinin üzünə baxır və bir-birinə deyirdilər: məni sev! Beləliklə, iki saatlıq bir vaxt onların nəzərində, sanki, bircə dəqiqə-



nin içində gəlib-keçdi. Nəhayət, birdən Liza xatırladı ki, anası ondan ötrü nigaran qala bilər. İndi onlar ayrılmalı idilər. Liza dedi:

- Ah, Erast! Sən həmişəmi məni sevəcəksən?
- Həmişə, əzizim Liza, həmişə! – o cavab verdi.
- Sən bunun üçün mənim qarşısında and içə bilərsənmi?
- And içərəm, sevimli Liza, and içərəm!
- Yox, and içmək mənə lazımlı deyil. Mən sənə inanıram, Erast, inanıram. Yoxsa, olmaya, sən bu zavallı Lızanı aldadacaqsan? Axi heç bir zaman belə bir iş ola bilməz?
- Ola bilməz, ola bilməz, əzizim Liza!
- Mən nə qədər xoşbəxtəm! Məni sevdiyini biləndə anam nə qədər də sevinəcəkdir!
- Ah, yox, Liza! Ona heç bir şey demək lazımlı deyil.
- Nə üçün?
- Qoca adamlar şübhəli olurlar. O da birdən öz aləmində pis fikrə düşə bilər.
- Mən daha qala bilmərəm.
- Lakin səndən xahiş edirəm ki, bu barədə anana heç bir şey deməyəsən.
- Yaxşı, hərçənd mən anamdan heç nəyi gizlətmək istəməzdəm, lakin indi sənə qulaq asmaq lazımdır.

Onlar vidalaşıb ayrıldılar, axırıncı dəfə öpüşdülər və bir-biriనə söz verdilər ki, hər gün axşamtərəfi ya bu çayın kənarında, ya qayınağacı pöhrəliyində, ya da Lızanın yaşadığı daxmanın yaxınlığında bir yerdə görüşsünlər, lakin bir-birini aldatmasınlar, mütləq görüşsünlər. Liza çıxıb getdi, ancaq onun gözləri çayın kənarında durub onun dalınca baxan Erasta tərəf, azi, yüz dəfə çevrilib baxdı.

Liza daxmalarına qayıdarkən kefi tamamilə dəyişmişdi və daxmadan çıxıb gedən zamankuna bənzəmirdi. Onun sıfətində və bütün hərəkətlərində səmimi bir sevinc hiss olunurdu. “O, məni sevir!” – Liza düşünür və bu fikirdən qəlbinə sevinc axırdı.

– Ah, anacan! – Liza yalnız indicə yuxudan oyanıb qalxan anasına müraciət edib dedi: – Ah, anacan, bu nə qədər gözəl bir səhərdir! Çöldə hər şey nə qədər də şəndir! Torağaylar heç bir

zaman indi olduğu qədər yaxşı oxumamışdılar, günəş heç bir zaman belə parıldamamışdı, güllər və çiçəklərin ətri heç bir zaman bu qədər gözəl olmamışdır!

Anası əlindəki əsaya söykənə-söykənə bayırı çıxıb çəmənə getdi ki, Lizanın bu qədər gözəl sözlərlə danışib təsvir etdiyi sabahı görsün və ondan ləzzət alsın. Bu sabah, doğrudan da, ona olduqca gözəl və xoş göründü. Onun sevimli qızı isə indi öz sevinci ilə bütün təbiətin özünü də anası üçün şənləndirdi.

— Ah, Liza, doğrudan da, Allahın yaratdığı bu təbiətdə hər şey nə qədər də gözəldir! Mən altmış ildir ki, bu dünyada ömür sürüb yaşayıram, lakin hələ indiyə qədər Allahın işlərindən baş çıxarda bilməmişəm, mən başımı qaldırıb hündür çadırı bənzəyən bu göylərə baxmaqdan, hər il yeni-yeni otlar, güllər və çiçəklər-lə bəzənən bu torpağa tamaşa etməkdən doymamışam. Yəqin ki, göylərin ulu padşahı insanı çox sevirmiş, ona görə də bu dünyada hər şeyi insan üçün bu qədər gözəl yaratmışdır. Ah, Liza! Əgər hərdənbir insanın bu dünyada dərd-qəmi olmasaydı, kim ölmək istəyərdi? Görünür, belə lazımmış. Görünür, bizim gözlərimiz-dən yaş axmasaymış, ola bilsin ki, biz öz ruhumuzu unudarmışıq.

Liza isə bu zaman düşünürdü: "Ah! Mən öz sevimli əziz dostumu unutmaqdansa, öz ruhumu unutmağa hazırlam!"

Bu hadisədən sonra Erast və Liza hər ikisi öz sözlərinin üstündə dayanaraq hər axşam (Lizanın anası yatandan sonra) gah çayın sahilində, gah qayınağacı pöhrəliyində, daha çox da (daxmanın səksən sajılığında olan) yüzillik palid ağaclarının – hələ lap qədim vaxtlarda qazılmış gölün dərin və təmiz suları üzərinə kölgə salan palid ağaclarının yanında görüşürdülər. Orada çox zaman göyün üzərindəki sakit ay budaqların yaşıl yarpaqları arasından öz şüalarını yayaraq mehin oxşadığı və əziz dostunun tumarladığı Lizanın sanışın saçlarını işiqlandıırırdı. Çox zaman ayın şüaları məhəbbətin gücündən Lizanın gözlərində əmələ gəlmış və həmişə Erastın ehtiraslı busələri ilə qurudulan parlaq göz yaşlarını işiqlandıırırdı, onlar qucaqlaşırdılar, lakin utancaq ay onlardan çəkinib buludların arxasında gizlənmirdi; onların ağuşu təmiz və gözəl idi.

Liza Erasta deyirdi:



— Sən mənə “səni sevirəm, mənim əzizim!” deyəndə, məni öz sinənə basıb qucaqlayanda, o mərhəmətli gözlərinlə mənə baxanda, ah, heç bilirsənmi, mənim üçün nə qədər xoşdur, o qədər xoşdur ki, mən bu dəqiqədə Erastdan başqa dünyada hər şeyi, hətta özümü də unuduram. Mənim dostum, bu, çox qəribədir ki, mən səni tanımayanda necə olmuş ki, sakit və şən bir həyat keçirmişəm! İndi isə keçirmiş olduğum bu həyat mənim üçün anlaşılmazdır; indi fikirləşirəm ki, sənsiz həyat mənim üçün həyat deyil, bəlkə, dərd və kədərdir. Sənin gözlərin olmasayı, göylərdəki o parlaq ay mənim üçün qaranlıq görünərdi, sənin səsini eşitməsəydim, bülbü'lün nəğməsi mənim üçün kədərlə bir mahniya çevrilərdi, sənin nəfəsin olmasayı, çöllərdən əsib gələn bu meh mənim heç yerli-dibli xoşuma gəlməzdi.

Erast öz çoban qızına — o, Lizaya belə ad vermişdi — məftun olmuşdu və qızın onu nə qədər böyük bir məhəbbətlə sevdiyi ni gördükdə özü özü üçün də sevimli olmağa başlamışdı. Təmizqəlbli bir insanın ehtiraslı dostluğundan meydana çıxan bütün gözəl əyləncələrin qarşısında yüksək cəmiyyətdə görüdüyü ən parlaq eyş-işrətlərin hamısı indi onun üçün rəzil və mənasız görünürdü. Hisslərinin bundan əvvəl aludə olub öyrəşdiyi şəhərvani duyğular haqqında indi o, böyük bir nifrat hissi ilə düşünürdü. “Mən Liza ilə bir qardaş-bacı kimi yaşaya bilərəm”, — deyə o düşünürdü, — mən heç bir zaman onun sevgisindən sui-istifadə etməyəcək və onunla birlikdə həmişə xoşbəxt olacağam!” Eh, ağılsız cavan oğlan! Sən öz qəlbini tanıyırsanmı? Öz hərəkətlərinə həmişə cavab verə bilərsənmi? İnsanın ağılı həmişəmi onun hisslərinə hakimdir, zəka həmişəmi sənin hisslərinin padşahı olacaq?

Liza tələb edirdi ki, Erast tez-tez onun anasının yanına gəlsin. O, Erasta deyirdi:

— Mən anamı sevirəm və həmişə ona səadət istəyirəm. Mənə elə gəlir ki, səni görmək hər bir insan üçün çox böyük bir xoşbəxtlikdir.

Qoca arvad, doğrudan da, həmişə onu görəndə sevinirdi. O, Erastla öz mərhum əri və öz cavanlıq illəri haqqında danışmağı sevirdi: öz əziz İvanı ilə birinci dəfə necə görüşməsi, onu

necə sevməsi və onunla necə bir məhəbbətlə yaşaması haqqında danışmağı sevirdi.

— Ah, amansız ölüm onun dizlərini taqətdən saldışı o son saata qədər biz heç zaman bir-birimizdən doymadıq. O, mənim qollarım üstündə can verdi!

Erast məmənnüyyətlə ona qulaq asırıldı. O, qadından Lizanın toxuduğu şeyləri satın alır və həmişə bu işlərə layiq olduğu qıymətdən, ažı, onqat baha pul verməyə çalışırdı. Lakin qoca arvad heç vaxt artıq pul götürmürdü.

Bələliklə, bir neçə həftə gəlib-keçdi. Bir dəfə axşamçağı Erast öz Lizasını xeyli gözlədi, nəhayət, Liza gəlib çıxdı, lakin Liza o qədər qərmən idi ki, Erast qorxuya düşdü. Ağlamaqdan Lizanın gözləri qıpqırımızı qızarmışdı.

— Liza, Liza! Axi sənə nə olub?

— Ah, Erast! Mən çox ağlamışam!

— Nə üçün? Nə olub?

— Mən, doğrusu, hər şeyi açıb sənə söyləməliyəm. Qonşu kənddə yaşayan dövlətli kəndlinin oğlu mənim üçün elçi gənərmişdir; anam da istəyir ki, mən ona ərə gedəm.

— Sən də buna razısanmı?

— Rəhmsiz! Hələ belə bir şeyi məndən soruştursan da? Bəli, anama çox yazığım gəlir, o ağlayır və deyir ki, guya, mən onun sakit yaşamasını istəmirəm. O deyir ki, əgər öz sağlığında məni ərə verməsə, ölkəkən çox əziyyət çəkəcək. Ah! Anam bilmir ki, mənim sənin kimi gözəl və əziz bir dostum var!

Erast Lizanı ağışuna alıb öpdü və dedi ki, Lizanın xoşbəxtliyi onun üçün hər şeydən qiymətlidir, əgər anası ölürsə, o, Lizanı öz yanına aparacaq və orada, kənddə qocaman meşələrin içində, cənnət kimi bir yerdə yaşayacaqlar.

— Lakin burası var ki, sən heç bir zaman mənim ərim ola bil-məzsən! — Liza sakit bir ah çəkərək cavab verdi.

— Nə üçün?

— Çünkü mən kəndli qızıyam.

— Sən mənim xətrimə dəyirsən, sənin dostun üçün həssas, təmiz bir insan qəlbə hər şeydən üstündür, Liza isə həmişə mənim könlümə ən yaxın bir adam olacaqdır.



Liza onun ağışuna atıldı, elə həmin bu gözəl saat, görünür, onun bəkarəti ən rəzil hissələrin arasında məhv olub getməli olmuş! Erast öz qanında və damarlarında qeyri-adi bir qızığınlıq və həyəcan hiss etdi, Liza heç zaman onu bu qədər gözəl görməmişdi, Lizanın əlləri heç vaxt onu bu qədər nəvazışlı oxsamamışdı. Onun busələri də heç zaman bu qədər hərarətli deyildi. Liza heç bir şey bilmir, heç nədən şübhələnmir, heç nədən qorxmurdu, gecənin qaranlığı onlardakı arzunu daha da gücləndirirdi, göydə bir dənə də olsun ulduz görünmürdü, onların bu halını heç bir şúa işıqlandırıa bilməzdi. Erast titrəyirdi, Liza da titrədiyini hiss edirdi, lakin o, bunun səbəbini bilmirdi, özünün necə bir vəziyyətə düşdüyündən xəbəri yoxdu... Ah, Liza, Liza! Səni qoruyan məlakə indi haradadır? Hanı sənin bəkarətin!

Baş verən bu hal bir dəqiqənin içində gəlib-keçdi. Liza öz hissələrini başa düşmürdü, təəccüb edir və soruşurdu. Erast dinnəməzə dayanıb qalmışdı, o cavab vermək üçün söz axtarırdı, lakin lazımlı olan sözləri tapa bilmirdi. Nəhayət, Liza dedi:

— Ah! Mən qorxuram, bizim aramızda baş vermiş bu işdən mən qorxuram! Mənə elə gəldi ki, ölürməm. Mənə elə gəldi ki, bütün ruhum... Yox, mən bunu deməyi bacarmıram!.. Erast, sən susursan? Sən ah çəkirsən? İlahi, nə olub!

Bu zaman birdən-birə ildinm çaxdı və göy guruldadi. Liza-nın bütün bədəni titrəyib sarsıldı. O dedi:

— Erast, Erast! Mən qorxuram, məni dəhşət bürüyür. Qorxuram ki, bu ildirimlər məni cinayətkar kimi vurub öldürsün.

Dəhşətli bir fırtına başlamışdı, qara buludlardan yağış şıdırığı tökürdü, sanki, Lizanın itirilmiş bəkarətinə təbiət özü də öz narazılığını bildirirdi. Erast çalışırdı ki, Lizanı sakitləşdirsin və onu gətirib öz daxmalarına yola salırdı. Lakin ayrınlarda Lizanın gözləri yaşla dolmuşdu.

— Ah, Erast, sən məni inandır ki, biz yenə də əvvəlki kimi xoşbəxt olacağığ!

— Olacağıq, Liza, olacağıq! — Erast cavab verdi.

— Allah eləsin! Mən sənin sözlərinə inanmaya bilmərəm: axı mən səni sevirəm! Lakin qəlbimdə nə isə... Eh, kifayətdir! Başışla! Sabah, sabah görüşərik!

Onların görüşləri yenə davam edirdi, lakin bu görüşlərdə hər şey nə qədər də dəyişmişdi! İndi Erast daha Lizanı təkcə o təmiz, mehriban nəzərləri ilə, sevgi dolu baxışları ilə, əlinin toxunması ilə, təkcə öpüşlə, yalnız bir-birini quracaqlamaqla kifayətlənə bilmirdi. O, indi nə isə daha çox, başqa və daha ayrı şeylərin arzusunda idi və nəhayət, o, elə bir hala gəlib çıxdı ki, daha heç nə arzu etmədi – hər kəs öz qəlbini yaxşı tanıyırsa, hər kəs qəlbin ən incə xüsusiyyətləri haqqında düşünmüşsə, əlbəttə, o, mənimlə razılaşar ki, bütün arzuların həyata keçirilməsi sevgi üçün ən böyük təhlükədir. Liza indi Erast üçün artıq əvvəldə olduğu kimi onun xəyalını dumandanlıran və onu məftun edən bir füsunkar məlakə deyildi. Platonik eşq indi öz yerini elə hisslərə vermişdi ki, Erast bu hisslərlə fəxr edə bilməzdi və belə duyğular onun üçün yeni də deyildi. Lizaya gəldikdə isə, demək lazımdır ki, o, özünü tamamilə Erastın ixtiyarına verdikdən sonra yalnız onun varlığı ilə yaşayır, onun nəfəsi ilə nəfəs alır, hər şeydə onun iradəsinə tabe olur, onun zövq almasını isə özü üçün bir xoşbəxtlik sayırı. Lakin Liza ondakı dəyişikliyi də görür və tez-tez ona deyirdi:

– Əvvəllər sən şən idin, əvvəllər biz ikimiz daha sakit və da-ha xoşbəxt idik. Əvvəllər mən də sənin məhəbbətini itirə biləcəyimdən bir o qədər qorxmurдум!

Bəzən onlar vidalaşanda Erast deyirdi:

– Sabah, Liza, səninlə görüşə bilməyəcəyəm, çox vacib bir işim var.

Liza isə hər dəfə bu sözləri eşidəndə dərindən ah çəkirdi.

Nəhayət, bir dəfə o, beş gün dalbadal Erasti görmədi və bu-na görə də çox böyük narahatlıq keçirməyə başladı, altinci gün o gəlib çıxdı və bikef halda Lizaya dedi:

– Sevimli Liza, mən bir neçə müddətə səndən ayrılmalyam. Sən özün bilirsən ki, indi mühərribədir, mən də orduda qulluq edirəm, bizim alay səfərə çıxır.

Liza bunu eşidəndə sapsarı saraldı və az qaldı ki, yerə yığılib özündən getsin.

Erast onu sakitləşdirirdi. O deyirdi ki, həmişə öz əziz Lizasını sevəcək və ümid edir ki, səfərdən qayıtdıqdan sonra o, bir



daha Lizadan ayrılmayacaqdır. Liza uzun müddət susub dayandı, sonra birdən-birə acı göz yaşları tökdü, onun əlindən yapışdırı və məhbəbətinin bütün incəliyi ilə onun gözlərinə baxıb soruşdu:

- Sən heç cür qala bilməzsənmi?
- Bilərəm, – o cavab verdi, – lakin qalsam, bu, mənim üçün böyük bir şərəfsizlik olar, bu, mənim namusum üçün ən böyük ləkə olar. Qalsam, hamı mənə nifrat edər, hamı mənim haqqımda danışar və məni qorxaq, vətənin ləyaqətsiz övladı hesab edər.
- Ah, indi ki elədir, – Liza cavab verdi, – onda get, get, Allahın əmri necədirlər, elə et! Lakin mən qorxuram ki, səni öldürərlər!
- Vətən uğrunda ölmək qorxulu deyil, sevimli Liza.
- Əgər sən bu dünyada olmasan, onu bil ki, mən də o saat ölürem.
- Axi sən nə üçün belə düşünürsən? Mən ümid edirəm ki, sağ qalacağam, ümid edirəm ki, sənin yanına, öz sevimli dostumun yanına qayıdacağam.
- Allah eləsin! Allah eləsin! Mən hər gün və hər saat bunun üçün dua edəcəyəm. Ah, mən nə üçün oxumaq və yazmaq bilmirəm! Əgər bilsəydim, sən başına gələn əhvalatların hamisini mənə yazıb xəbər verər, mən də tökdüyüm göz yaşı haqqında sənə məktublar yazardım!
- Yox, sən özünü qor, Liza, sən özünü öz dostun üçün qoruyub saxla. Mən istəmirəm ki, sən mənsiz burada qalıb ağlayasan, göz yaşı tökəsən.
- Rəhmsiz insan! Sən məni bu göz yaşı tökmək ləzzətindən də məhrum etməkmi istəyirsən! Yox! Səndən ayrılanlardan sonra mənim qəlbim nə vaxt döyünməkdən dayanarsa, mənim göz yaşım da yalnız o zaman quruyar.
- Sən bizim gələcəkdə görüşəcəyimiz o xoş dəqiqələr haqqında düşün.
- Düşünəcəyəm, o dəqiqələr haqqında da düşünəcəyəm! Ah, kaş o dəqiqələr tez gələydi! Sevimli Erast! Səni özündən də artıq sevən bu zavallı Lizanı unutma, onu həmişə xatırla.
- Onların bu görüşdə danışdıqlarının hamisini burada təsvir edə bilmərəm. Sabahısı gün onlar son dəfə görüşməli idilər.

Erast mehriban və xeyirxah ağanın müharibəyə getməli olduğunu eşitdikdən sonra özünü göz yaşı tökməkdən saxlaya bilməyən Lizanın anası ilə də görüşüb ayrılmaq istəyirdi. Erast qoca arvadı ondan bir qədər pul qəbul etməyə vadar etdi və belə dedi:

— İstəmirəm ki, mən burada olmayanda Liza bizim danışığımızda görə mənim üçün görməli olduğu işləri aparıb başqasına satsın.

Qoca arvad ona xeyir-dua verib dedi:

— Allah eləsin ki, sən sağ-salamat qayıdır gələsən və mən səni yenə də burada, öz evimizdə görəm! Bəlkə də, o zamana qədər mənim Lizam özü üçün bir nişanlı da tapa bildi. Əgər sən onun toyuna gəlib çıxa bilsəydi, mən Allahdan nə qədər razi qalardım. Sən onu bil ki, ağa, Lizanın uşaqları olanda sən onlara kirvəlik edəcəksən. Ah, kaş mən yaşayıb o günləri görə biləydim!

Liza anasının yanında dayanmışdı və onun üzünə baxmağa cəsarət etmirdi. Onun bu dəqiqədə nələr hiss etdiyini və nələr düşündüyünü oxucu asanlıqla təsəvvür edə bilərdi.

Lakin Erast onu sonuncu dəfə öz ağışuna basıb qucaqlayarak və sonuncu dəfə ona: “Məni bağışla, Liza!” – deyərkən Liza nələr düşünmüşdü və nələr hiss etmişdi... Bu nə qədər də təsirli bir mənzərə idi! Səhərin şəfəqləri qırmızı bir dəniz kimi göyün şərq tərəfdəki üzünü tamamilə tutmuşdu. Erast uca palıd ağaçının budaqları altında öz ruhu, öz qəlbini ilə vidalaşan solğun, saralmış, dərdli dostunu ağışuna basaraq dayanmışdı. Büttün təbiət bu zaman sükut içində idi.

Liza fəryad edirdi, Erast da ağlayırdı, nəhayət, Erast ondan ayrıldı, Liza yerə yixildi, diz çöküb əllərini göyə qaldırdı və getdikcə uzaqlaşan Erastın dalınca baxmağa başladı, Erast isə getdikcə uzaqlaşdı, uzaqlaşdı və nəhayət, gözdən itdi. Günəş yüksəldi, yalqız qalmış zavallı Liza isə oturduğu yerdə özündən gedib huşunu itirdi.

O, özünə gələndə bütün aləm gözündə qaranlıq və kədərlə göründü. Təbiətin bütün gözəllikləri, elə bil, qəlbinin sevimli dostu ilə birlikdə yox olub getmişdi. “Ah! – o, öz-özünə fikirlə-



şirdi, – mən nə üçün bu boş səhrada qaldım? Məni öz əziz Erastının ardınca uçub getməkdən saxlayan nədir? Müharibə mənim üçün qorxulu deyildir, mənim üçün qorxulu olan o yerdür ki, orada mənim dostum yoxdur. İstəyirəm ki, onunla birlikdə yaşayam, onunla birlikdə öləm, ya da ki öz ölümümlə onun qiyamətli həyatını xilas edəm. Dayan, bir qədər dayan, sevimli dostum! Mən də ardınca uçub sənin yanına gəlirəm!” – Liza, doğrudan da, indi Erastın ardınca yüyürüb getmək istəyirdi, lakin bir fikir onu saxladı: “Axı mənim anam var!” Liza ah çəkdi və başını aşağı əyərək sakit addimlarla öz daxmalarına tərəf getdi. Bu saatdan etibarən onun günləri dərd və ələmlə keçdi, həm də çalışırdı ki, özünün bu kədərləi dəqiqələrini anasından gizlətsin. Çünkü bu dəndlər onun qəlbini də ağrıdırdı. Lizanın dəndləri yalnız onda bir qədər yüngülləşirdi ki, meşənin six bir yerinə çəkilib orada tənha bir vəziyyətdə düşünür, göz yaşı tökür və öz üzək dostunu xatırlayırdı. Qumrunun çox zaman oxuduğu şikayətlə mahnilər onun çəkdiyi ahlara qarışındı. Lakin bəzən çox nadır hallarda olsa da, bir ümid qığılçımı, bir təsəlli işığı onun qəlbini bürümüş qaranlığı dağıdır, gözlərini işiqlandıırırdı. Öz-özünenə fikirləşib deyirdi: “O, mənim yanımı qayıdanda mən nə qədər xoşbəxt olacağam!” Bu fikirdən onun gözləri işiqlanır, yanqları yenə də əvvəlki kimi qızarış alovlanır və Liza firtinalı bir gecədən sonra açılmış aydın may səhəri kimi təbəssümlə gülümsəyirdi. Beləliklə, iki aya qədər bir vaxt gəlib-keçdi.

Bir gün Liza Moskvaya, anasının gözlərini müalicə etmək üçün işlətdiyi gül suyu almağa getməli idi. Geniş küçələrin birində Lizanın qabağına dəbdəbəli bir karet çıxdı, Liza karetin içində baxdı, orada oturan adam Erast idi. “Ah!” – deyə Liza qışqırıldı və Erastın yanına yürüdü. Lakin karet onun yanından keçib-gedi və həyətlərdən birinə döndü. Erast karetdən çıxmışdı və böyük evin pilləkənindən qalxmaq istəyirdi ki, birdən-birə özünü Lizanın qolları arasında hiss etdi. Erast sapsarı saraldı, sonra Lizanın nidalarına bir kəlmə də olsun cavab verməyərək onun əlindən yapışdı və öz kabinetinə gətirdi, qapını bağlayıb ona dedi:

– Liza! Vəziyyət dəyişmişdir, mən indi evlənməyə razılıq vermişəm. Buna görə də sən məni sakit buraxmalı və özünün

də sakit yaşamığın üçün məni unutmalısan. Mən səni sevirdim və indi də sevirəm, yəni sənin yaxşılığını arzu edirəm. Budur, yüz manat, bu pulları götür (o, pulları Lizanın cibinə qoydu) və icazə ver, səni axırıncı dəfə bir də öpüm, sən də çıx get evə.

Liza hələ özünə gəlməmiş Erast onu kabinetdən çıxartdı və nökərə dedi:

— Bu qızı həyətdən ötür.

Mənim qəlbim həmin bu dəqiqədə qana döndü. Erastın insan olduğunu unuduram, ona nifrat etməyə hazırlam, lakin dilim gəlmir, göylərə baxıram və göz yaşalarım yanaqlarından axıb yerə töküllür. Ah! Mən nə üçün oturub bir roman yox, hə-qıqətən həyatda baş vermiş belə kədərli bir hadisəni yazıram?

Elə çıxır ki, Erast Lizaya deyəndə ki orduya gedir, onu aldatmışdı. Yox, o, doğrudan da, orduda olmuşdu, lakin orduda olarkən düşmənlərlə vuruşmaq əvəzinə, öz dostları ilə oturub kart oynamış, demək olar, özünün bütün malikanəsini yerli-dibli uduzmuşdu. Müharibə tezliklə qurtardı, sühl bağlandı. Erast da Moskvaya qayıtdı, indi onun xeyli borcu var idi. Öz vəziyyətini yaxşılaşdırmaq üçün indi onun yalnız bircə çarəsi qalmışdı ki, çoxdan bəri ona vurulmuş qoca, lakin varlı dul arvadla evlənsin. O, belə etməyi qərara aldı və həmişəlik yaşamaq üçün evləndiyi qadının evinə köçdü, Lizanı xatırladıqda isə yalnız səmimi sırtındə ah çəkirdi, lakin bütün bunlar onu doğrulda bilərmi?

Liza küçəyə çıxdı, o, elə bir vəziyyətdə idi ki, bu halını heç bir qələmlə təsvir etmək mümkün deyil. “O, məni qovdu? O, başqasınımı sevir? Mən məhv oldum!” — Lizanı məşğul edən fikirlər və hissələr bundan ibarət idi. O, yenə də özündən getdi və bu hal onun fikirlərinin arasını kəsdi. Küçə ilə gedən xeyirxah qadınlardan biri yerə yixilib qəşş etmiş Lizanın yanında dayandı və onu ayıltmağa çalışdı. Zavallı gözlərini açdı, bu xeyirxah qadının köməyi ilə ayağa qalxdı, ona təşəkkür etdi və sonra heç özü də hara getdiyini bilmədən baş alıb yola düşdü. “Mənə yaşamaq olmaz, — Liza fikirləşdi, — olmaz!.. Ah, kaş bu göylər uçub mənim üstümə töküleydi! Kaş yer ayrılib məni öz qoynuna alaydı! Yox! Göylər uçub tökülmür, heç yer də tərpənmir! Vay halı mal!” Liza bu fikirlər içərisində şəhərdən çıxdı və bir də gördü



ki, qocaman palid ağaclarının kölgəsi altındakı dərin gölün sahilinə gəlib çıxb, gölün kənarındaki bu ağaclar hələ bir neçə həftə bundan qabaq onun məhəbbətdən doğan məftunluğunun şahidi olmuşdu. Bütün bunları xatırladıqca qəlbə parçalanırdı. Onun sinəsində baş verən ən qorxunc sıxlıqlar sıfətində də öz ifadəsini tapırkı. Lakin bir neçə dəqiqədən sonra Liza bir qədər sakitcə dayanıb fikrə getdi, sonra ətrafına baxdı. Birdən öz qonşularından birinin qızının (on beş yaşlı qızın) yol ilə hara isə getdiyini gördü, Liza onu səslədi, cibindən on dənə qızıl onluq çıxardıb qızı verdi və dedi:

— Sevimli Anyuta, sevimli dost! Bu pulları apar ver mənim anama və ona de ki, bu pullar oğurluq deyildir, de ki, Liza onun yanında günahkardır. Sonra ona söylə ki, mən ən rəhmsiz bir adam — E...yə bəslədiyim məhəbbətimi anamdan gizlədirdim. Ona de ki, onun adını bilmək nəyə lazımdır? Ona söylə ki, həmin adam mənə xəyanət etdi, xahiş et ki, o, məni bağışlasın, Allah ona yar olar, mən indi sənin əlini necə öpəcəyəməsə, sən də anımın əlini eləcə öp və de ki, zavallı Liza onu öpməyi sənə tapşırılmışdır, ona de ki, mən...

Buraya çatanda Liza özünü suya tulladı. Anyuta qışkırdı, ağladı, lakin onu xilas edə bilmədi, Anyuta kəndə qaçıdı, oradan adamlar yiğilib gəldilər və Lizanı çıxartdılar, lakin o, artıq ölmüşdü.

Ruhu da, cismi də gözəl olan bir insan öz həyatını beləcə bitirdi. Biz orada, yeni həyatda görüşərkən mən səni tanıyacağam, zərif Liza!

Lizanı gölün yaxınlığında iri bir palid ağaçının altında dəfn etdilər, qəbrinin üstündə də taxtadan xaç qoydular. Burada mən çox zaman Lizanın yatdığı qəbirə söykənib fikrə gedirəm, gölün suları qarşısında dalğalanır, başının üstündə isə palidin yarpaqları səslənir.

Lizanın anası öz qızının dəhşətli ölüm xəbərini eşidən kimi onun da damarlarının qanı qurumuş, o da gözlərini əbədi olaraq yummuşdu. İndi daxma boş qalıb. İndi onun içərisində külək viyildiyir və bu viyiltini eşidən mövhumatçı kənd adamları deyirlər ki, orada dəfn edilmiş ölü ah çəkir, orada zavallı Liza ah çəkir!

Erast həyatının axırına qədər bədbəxt oldu. Lizanın taleyi haqqında xəbəri eşitdikdən sonra o, heç cür təsəlli tapa bilmir və özünü qatil hesab edirdi. Mən ölümündən iki il əvvəl onunla tanış oldum. O özü başına gələn bütün bu əhvalatı mənə nəql etdi və məni Lizanın qəbri üstünə gətirdi. İndi isə, ola bilsin ki, o dünyada onlar barışmışlar!

NİKOLAY QOQOL

(1809–1852)

ŞİNEL

(povest)

Bir departamentdə... ancaq yaxşısı budur ki, departamentin adını söyləməyək. Dünyada cürbəcür departamentlərdən, alaylardan, dəftərxanalarlardan və sözün qisası, hər cür mənsəb sahiblərindən qorxulu bir şey yoxdur. İndi artıq tək-tük adam öz simasında bütün cəmiyyəti təhqir olunmuş sayır. Deyirlər ki, ləp bu yaxınlarda adı yadimdə olmayan bir şəhərin kapitan-ispravnikindən dövlət qərarlarının tələf olduğunu və onun müqəddəs adının tamamilə saymazyana çəkildiyini açıq-aydın izah edən bir ərizə gəlmışdır. O, öz ərizəsinə dəlil olaraq yekə bir cild romantik əsər də əlavə etmişdir; əsərdə hər on səhifədən bir kapitan-ispravnikdən bəhs edilir və bəzi yerlərdə o hətta tamamılış sərxiş halda zühur edir. Buna görə də yaxşısı budur ki, hər cür anlaşılmazlıqlara yol verməmək üçün əhvalat vəqəf olduğu departamenti biz eləcə “bir departament” adlandırmaq. Bəli, bir departamentdə bir məmur qulluq edirdi; demək olmaz ki, bu məmur çox gözəldi, boyu alçaq, üzü bir qədər çopur, bir qədər kürəntəhər, hətta zahirdən bir qədər koruş, alın tərəfdən bir balaca daz, hər iki yanağı qırışlı, üzünün rəngi də babasil xəstələrinin üzünün rəngində idi. Çarə nədir?! Təqsir Peterburqun iqlimindədir. Rütbəsinə gəlinçə (zira bizzət hər şeydən əvvəl rütbəni bildirmək lazımdır), o, daimi titulyarnı sovetnik deyilən bir rütbə sahibi idi. Məlum olduğu kimi, bu rütbəyə mənsub adamları acizlərin üstünə hücum etmək kimi tərifəlayiq bir vərdiş sahibi olan cürbəcür yazıçılar doyunca lağla qoymuş və istehza etmişlər. Məmurun soyadı Başmaçkin idi. Elə soyadın özündən mə-

Iumdur ki, bu, haçansa başmaqdan əmələ gəlmışdır; ancaq nə zaman, hansı vaxtda və nə cür əmələ gəldiyi barədə heç bir şey məlum deyil. Başmaçkinlərin ataları da, babaları da, hətta qayınları da həmişə uzunboğaz çəkmə geyib, yalnız ildə üç dəfə çəkmələrinin altını yamatdırırdılar. Həmin məmərun adı Akaki Akakiyeviç idi. Bəlkə, bu ad oxucuya bir qədər qəribə və uydurma kimi görünə bilər. Ancaq oxucu əmin olsun ki, bu adı əsla uydurmamışlar; öz-özlüyündə elə bir şərait yaranmışdı ki, ona başqa ad vermək əsla mümkün deyildi və bu əhvalat belə baş vermişdi. Akaki Akakiyeviç əgər yaddaşımız bizi aldatmırsa, 23 mart gecəsi anadan olmuşdu. Bir məmər arvadı və çox yaxşı bir qadın olan rəhmətlik anası qayda üzrə uşağı xaça çəkib ona ad qoymağa hazırlaşmışdı. Qadın hələ qapının ağızındakı çarpayının üstündə uzanmış və onun sağ tərəfində uşağın kirvəsi, çox yaxşı bir adam olan və senatda şöbə müdürü vəzifəsində işləyən İvan İvanoviç Yeroşkin və kirvə qadın, kvartal zabitinin arvadı, çox nadir gözəl sifətlərə malik bir arvad olan Arina Semyonovna Belobryuškova durmuşdu. Uşağın anasına üç addan birini seçməyi təklif etdirilər: Mokki, Sossi və ya cəfakesh Xozdzazatin adını. Rəhmətlik arvad fikirləşdi ki, yox, bunlar hamısı bir-təhər adlardır. Onun könlünü almaq üçün təqvimin başqa bir yerini açıdilar; yenə üç ad çıxdı: Trifflı, Dula və Varaxasi. Qarı dillənib dedi ki, bu lap müsibətdir; hamısı elə birtəhər adlardır ki, düzü, mən heç belə ad eşitməmişəm. Yenə Varadat və ya Varux olsayıdı, bir şeyə yarayardı, yoxsa Trifflı, Varaxasi nədir. Təqvimin bir vərəqini də çevirdilər, bu adlar çıxdı: Pavzikaxi və Vaxtisi. Qarı dillənib dedi: "Yox, daha mən görürəm ki, bu uşağın bəxti belədir. İndi ki belə oldu, heç olmasa, qoy elə atasının adını qoyaq. Atası Akaki idi, qoy oğlu da Akaki olsun". Beləliklə də, Akaki Akakiyeviç əmələ gəldi. Uşağı xaçlayıb ad qoydular, bu zaman uşaq ağlayıb üz-gözünü elə büzüşdürdü ki, elə bil, titulyarnı sovetnik olacağını əvvəlcədən duymuşdu. Bəli, bütün bunlar bax belə baş vermişdi. Biz bütün bunları ona görə qeyd edirik ki, oxucu bunun tamamilə zəruri bir halda əmələ gəldiyini və uşaga başqa ad verməyin heç cür mümkün olmadığını görə bilsin. Onun departamentə nə vaxt və necə daxil olduğunu və onu



bura kimin təyin etdiyini heç kəs yadına gətirə bilmir. Burada xeyli direktor və cürbəcür rəislər dəyişmişdə də, onu həmisi həmin yerdə, həmin vəziyyətdə, yazı məmuru vəzifəsində gör müşlər; belə ki, sonra hamı bu fikrə gəlmışdır ki, görünür, bu adam anadan tamamilə hazır bir halda, əynində vismundır və təpəsi daz halda doğulmuşdur. Departamentdə ona heç bir hörmət edilməzdi. O gəlib-keçəndə qapıcılar nəinki yerlərindən durmazdlar, hətta ona sarı baxmazdlar da, elə bil ki, qəbul otağından eləcə bir milçək uçub getdi. Rəislər onunla birtəhər, soyuq-zalimanə rəftar edərdilər. Şöbə müdürü köməkçilərindən biri kağızı düz onun burnuna soxar, hətta heç deməzdilə də ki, “üzünü köçürün” və ya “budur, maraqlı və yaxşıca bir işdir”, yaxşı tərbiyəli idarələrdə olduğu kimi, başqa xoş bir söz deməzdilər. O da alıb yalnız kağıza baxardı; ona kağızı kimin verdiyinə və həmin adamın buna ixtiyarı olub-olmadığını əsla fikir verməzdi. Kağızı alıb həmin saat onu yazmağa hazırlaşardı. Gənc məmurlar onu lağ'a qoyub dəftərhanalarda mümkün olan dərəcədə hazırcavablıqla sataşar, elə oradaca, öz yanında onun barəsində və yetmiş yaşında bir qarı olan ev xanımı barəsində düzəldikləri cürbəcür rəvayətləri danişar, deyərdilər ki, guya, qarı onu döyür; toyları nə vaxt olacağını soruşur və ya onun başına kağız qırıntıları səpib, bunu qar adlandırdılar. Ancaq Akaki Akakiyeviç bütün bunlara bircə sözlə də cavab verməzdi, elə bil ki, onun qabağında heç bir kəs yoxdur; bu vəziyyət hətta onun işləməsinə təsir də etməzdi: bütün bu hay-küy içərisində o, yazıda bircə səhv də buraxmazdı. Yalnız zarafat dözülməz hal aldıqda, onun böyründən itələyib işləməsinə mane olduqları zaman deyərdi: “Məndən əl çəkin, məni niyə incidirsınız?” Onun sözlərində, səsində və bu sözləri ifadə etməsində nəsə qəribə bir şey var idi. Bu səsdə adamı rəhmə gətirən elə bir şey var idi ki, işə yeni girmiş və başqaları kimi Akaki Akakiyeviçə istehza edən bir gənc birdən-birə oxla vurulmuş kimi donub-qaldı və o vaxtdan bəri, sanki, hər şey onun nəzərində dəyişib başqa cür göründü. Ədəb-ərkanlı və kübar aləminə məxsus adamlar bilib tanış olduğu yoldaşlarından onu nə isə qeyri-təbii bir qüvvə uzaqlaşdırdı. Sonra uzun bir müddət ən şən dəqiqliklər-

də belə onun gözünün qabağında alçaq boylu və təpəsi daz bir məmər görünüb, təsirli sözlərlə: “Məndən əl çəkin, məni niyə incidirsiniz”, – deyərdi və bu təsirli sözlərdə, sanki, başqa bir məna vardı: “Mən sənin qardaşınam”. Həmin bu gənc, insanda nə qədər çox insaniyyətsizlik olduğunu, kübarların zahirən zərif mədənilikləri altında nə qədər sərt bir kobudluq və aman Allah, hətta hamının nəcib və namuslu saydığı adamlarda da nə qədər sərt bir kobudluq olduğunu görüb, öz ömründə sonralar da dəfələrlə sarsılmışdı.

Yəqin ki, heç yerdə öz vəzifəsinə bu qədər can yandıran bir adam tapmaq olmazdı. Onun can-başla xidmət etdiyini söyləmək azdır: yox, o, eşqlə xidmət edirdi. Orada, bu surət köçürmək işində ona nə isə, özünəməxsus çıxnlövlü və xoş bir aləm göründü. Onun üzündə məmənunluq əlamətləri zahir olurdu; bəzi hərfələr onun çox sevdiyi hərfələr idi. Bu hərfələrə rast gəldikdə o, tamamilə özündən çıxardı: həm yavaşcadan gülər, həm göz vurar, həm dodaqları ilə yazmağa kömək edərdi, belə ki, onun qələmlə yazdığını hər bir hərfi üzündən oxumaq olardı. Əgər ona öz cidd-cəhdinə görə mükafat verilsəydi, bəlkə də, öz təəccübünə rəğmən, hətta statski sovetnik də ola bilərdi. Lakin ona istehza edən yoldaşlarının söylədikləri kimi, o, bu xidmət sayəsində yalnız bir rəsmi məmənurluq nişanı, bir də babasıl qazanmışdı. Amma demək olmaz ki, ona heç bir diqqət yetirilmirdi. Akaki Akakiyeviç uzun müddət xidmət etdiyinə görə mükafatlandırmaq arzusu ilə əmr edilmişdi ki, ona adı surətköçürmədən daha əhəmiyyətli bir iş tapşırıslar və ona tapşırılmışdı ki, hazır bir iş barəsində başqa idarəyə bir təliqə yazsın; iş də bundan ibarət idi ki, yalnız başdakı ünvanı dəyişməli və bəzi yerlərdə felləri birinci şəxsdən üçüncü şəxsə keçirməli idi. Bu iş onun üçün elə bir çətinlik törətdi ki, yazıçı tamamilə tər basdı, alınının tərini sile-silə, nəhayət, o dedi ki, yox, yaxşısı budur, mənə bir şey verin, üzüñü köçürüm. O vaxtdan bəri onu həmişəlik surətköçürmə işində qoydular. Onun üçün bu köçürmə işindən başqa, guya, heç bir şey yox idi. O, öz paltarı barəsində də əsla fikirləşməzdı: onun vismundırı yaşıl deyil, nəsə bozumtul-sarı rəngə çalışır. Yaxalığı çox dar və qısa idi. Belə ki, boğazı uzun olmadığı halda, yaxalı-



ğündan kənara çıxıb rus xaricilərinin başlarında on-on daşıcıqları başları yırğalanan gipsdən düzəldilmiş pişik balalarının boyunları kimi Akaki Akakiyeviçin boynu da həddindən artıq uzun görüñürdü. Onun vismundirinə həmişə bir şey – ya bir parça quru ot, ya da nəsə bir sap qıngı yapmış olardı; bundan başqa, o, elə xüsusi bir məharətə malik idi ki, küçə ilə gedərkən həmişə pəncərənin altına içəridən cürbəcür zibil tullanılan vaxt yetişərdi; buna görə də həmişə onun şlyapasının üstündə qovun-qarpız qabığı və buna bənzər zirzibil olardı. O, ömründə birçə dəfə də olsun küçədə baş verən hadisələrə diqqət yetirməzdı, halbuki məlum olduğu üzrə, onun tay-tuşları olan gənc məmurlar öz iti nəzərlərinin nüfuzunu o dərəcəyə çatdırırlar ki, küçənin o biri səkisində bir adamın şalvarının çəkmə altına keçən üzəngi bağının qırıldığını görür və bu, həmişə onların üzündə hiyləgər bir gülüş əmələ getirir.

Əgər Akaki Akakiyeviç bir şeyə baxsaydı da, orada öz təmiz, səliqəli xətti ilə yazılmış sətirləri görərdi. Ancaq gözlənilmədən haradansa bir at başı onun çiyninə söykənib burun dəliklərindən onun yanaqlarına isti hava buraxdıqdə Akaki Akakiyeviç sətrin ortasında deyil, küçənin ortasında olduğunu görərdi. O, evə gələn kimi dərhal stolun arxasında oturub, şorbasını və bir parça soğanlı mal ətini milçəklərlə və həmin vaxt Allahın qismət etdiyi başqa şeylərlə birlikdə əsla dadını bilmədən tələsilik halda yeyərdi. O, qarnının get-gedə köpdüyünü gördükdə stolun arxasından durar, mürəkkəb dolu kiçik bankanı götürüb evə gətirdiyi kağızların üzünü köçürməyə başlardı. Əgər evə iş gətirməmiş olsaydı, o, qəsdən, yalnız öz zövqü üçün surət çıxarırdı, xüsusilə yazılı kağız üslubuna görə deyil, yeni və ya böyük bir adamın adresinə yazıldıqına görə gözəl olsaydı, surəti ni daha həvəslə çıxarırdı.

Hətta Peterburqun boz səması tamamilə söndüyü və bütün məmur əhlinin hərə əlindən gəldiyi kimi aldığı maaşa və öz həvəslərinə görə yemək yeyib doyduğu saatlarda da, departmentlərdə qələm cirildadıb qaçışmaqdan, özünün və özgələrin zəruri işlərindən və yorulmaq bilməyen insanın könüllü olaraq hətta lazımlı olduğundan artıq dərəcədə öz öhdəsinə götürdüyü işlər-

dən sonra hamı artıq istirahət etdiyi zamanda – elə bir zamanda ki, məmurlar qalan vaxtlarını zövq içində keçirməyə tələsir: zirək olanlar teatra qaçırlar; kimi küçəyə çıxıb vaxtını cürbəcür şlyapaçılara tamaşa etməklə keçirir; kimi, mədlisə gedib vaxtını məhdud məmər cəmiyyətinin ulduzu sayılan qəşəng bir qızə komplimentlər söyləməyə sərf edir; kimi, sadəcə, dördüncü və ya üçüncü mərtəbədə iki kiçik otaq, bir dəhliz və ya mətbəxdən ibarət mənzili olan və burada nahar və gəzintilərdən imtina etmək kimi bir çox fədakarlıqlar sayasında alınmış lampa və ya bir başqa dəbli şeylərə malik olan iş yoldaşının evinə gedir ki, bu daha tez-tez baş venir; müxtəsər, hətta elə bir zamanda ki, bütün məmurlar öz dostlarının xirdaca mənzillərinə yiğişib qızığın vist oynayır, bir qə-piklik suxanlarla çay içir, uzun çubuqlardan tütün sümürür, kart paylarkən yüksək cəmiyyətdən keçib gəlmış heç bir rusun heç bir zaman və heç bir surətdə imtina edə bilməyəcəyi bir dedi-qodu nağıl edir, ya da, hətta danışmağa söz olmadıqda Falkonet hey-kəlinin atının quyuğunun kəsildiyi barədə bir komendantə xəbər verilməsi barədə ədəbi lətifəni danışırlar – qərəz ki, hamının əylənməyə çalışdığı belə bir zamanda da Akaki Akakiyeviç heç bir şeylə əylənməzdidi. Heç kəs deyə bilməzdi ki, onu nə vaxtsa bir müsamirədə görmüş olsun. O, doyunca yazdıqdan sonra yatmaq üçün yerinə girib uzanır və sabah üzünü köçürməyə Allah bir şey göndərər ümidiylə əvvəlcədən gülümsünərdi. Dörd yüz manat məvaciblə öz taleyindən razı qalmağı bacaran bir adamın dinc hə-yati beləcə keçib-getməkdə idi və əgər yalnız titulyarnı sovetnik üçün deyil, hətta gizlin, həqiqi, saray və başqa müşavirlər üçün, hətta heç bir kəsə məsləhət etməyən və heç kəsdən məsləhət al-mayan adamlar üçün də həyat yoluna səpilmiş cürbəcür fəlakətlər olmasayıdı, bəlkə, o lap qoca yaşlarına qədər bu cür yaşaya-caqdı.

Peterburqda ildə dörd yüz manat və ya təxminən, o qədər maaş alanların çox qüvvətli bir düşməni var. Bu düşmən bizim şimal şaxtasından başqa bir şey deyil; amma hərçənd deyirlər ki, guya, bu şaxta çox sağlamdır; səhər saat doqquzda, yəni küçələr departamentlərə gedən adamlarla dolu olan bir saatda bu şaxta əsla fərqi nə varmadan bütün burumlara elə şiddətli və elə

soncu çırtmalar vurur ki, yaziq məmurlar əsla bilmirlər ki, burunlarını hara soxsunlar. Hətta yüksək vəzifə sahiblərinin də saxtadan alınları ağırdığı və gözləri yaşardığı bu zamanlarda yaziq titulyarnı sovetniklər bəzən çox naçar bir vəziyyətdə qalırlar. Canlınnı qurtarmaq üçün onlann gücləri yalnız buna çatır ki, cindir şinellərinə bürünüb mümkün qədər – beşaltı küçə qaçınlar, sonra şveysar otağında ayaqlarını möhkəmcə yerə döyüb, beləliklə, öz vəzifələrini yerinə yetirmək qabiliyyətlərinin donunu açsınlar. Akaki Akakiyeviç qanuni məsafəni mümkün qədər sürətlə qaçmağa çalışdığını baxmayaraq, bir müddətdən bəri hiss etməyə başlamışdı ki, onu kürəyindən və ciyinindən yaman soyuq kəsir. Nəhayət, o düşündü ki, bəlkə, şinelinin bir kəm-kəsiri var. Evdə şinelini yaxşıca nəzərdən keçirdikdə o, iki-üç yerdə, yəni kürəyindən və ciyinlərindən şinelin süzülüb əleyə bənzədiyi尼 gördü; bu yerlərdən mahud o qədər sürtülmüşdü ki, o üzü görünürdü, astar da dağılmışdı. Bunu da bilmək lazımdır ki, Akaki Akakiyeviçin şineli də məmurlar üçün bir istehza vasitəsi idi; ondan hətta nəcib şinel adını da alıb kapot adlandırmışdır. Doğrudan da, bu şinel qəribə bir şəkil almışdı: yaxalığı ildən-ilə kiçiliirdi, çünki başqa yerlərinin yamanmasına işlədilirdi. Yamanma işləri dərzinin çox da mahir olmadığını göstərirdi və şinel torbayabənzər yaraşıqsız bir hal almışdı. Akaki Akakiyeviç işin nə yerdə olduğunu görüb bu qərara gəldi ki, şineli dərzi Petroviçin yanına aparmaq lazım gələcəkdir; bu dərzi haradasa dördüncü mərtəbədə yaşayırıd və ora həyətdən pilləkənlə çıxməq lazım idi; dərzi taygöz və üzünün başdan-başa çopur olmasına baxmayaq, əlbəttə, ayıq olduğu zamanlarda və başında başqa fikirlər olmadıqda məmurların pal-paltarını və hər cür başqa pantalon və frakları xeyli müvəffəqiyətlə yamaya bilərdi. Əlbəttə, bu dərzi barəsində çox danışmaq lazım deyildi, lakin hekayədəki şəxslərin hər birinin xarakterini aydın göstərmək artıq bir qayda olduğundan bizim də çarəmiz yoxdur. Gəlin Petroviçdən də bir qədər danışaq. Əvvəllər onun adı, sadəcə, Qriqori idi, özü də bir ağanın təhkimçi nökəri idi. O, sərbəstlik kağızı alıb, əvvəllər böyük bayramlarda, sonra isə fərqinə varmadan təqvimdə xaç ilə göstərilmiş bütün kilsə bayramlarında möhkəmcə içməyə başla-

dığı zamandan bəri Petroviç adlanmağa başlamışdı. Bu cəhətdən o, dədə-baba qaydalarına sadıq idi və arvadı ilə mübahisə etdikdə onu el arvadı və alman adlandırırdı. İndi ki biz çəşib arvadından da danişdiq, onun barəsində də bir-iki söz söyləmək lazımdır. Ancaq təəssüf olsun ki, arvad barəsində az şey məlumdur. O da yalnız bundan ibarətdir ki, Petroviçin bir arvadı var: başına hətta yaylıq deyil, ləçək bağlayır. Ancaq gözəllik cəhətindən həmin arvad gərək ki, çox lovğalana bilməzdi; hər halda, ona rast gəldikdə yalnız qvardiya əsgərləri ləçəyinin altına göz yetirib biglərini oynadar və nə isə xüsusi bir səs çıxardılar.

Akaki Akakiyeviç üstü çirkab sularla dolu və məlum olduğu kimi, Peterburq evlərinin hamisinin həyat pillələrində daim mövcud olan və adamin gözünü acısdıran spirit qoxulu pillələrlə Petroviçin mənzilinə çıxarkən onun nə qədər muzd istəyəcəyini düşünüb, öz fikrində iki manatdan artıq verməyəcəyini qərara aldı. Qapı açıq idi, çünki balıq bişirmək fikrinə düşən evin xanımı mətbəxdə o qədər tüstü əmələ gətirmişdi ki, hətta tarakanları da görmək mümkün deyildi. Akaki Akakiyeviç heç ev xanımının özünün də gözü nə görünmədən mətbəxdən keçib, nəhayət, otağa girdi və burada Petroviçin enli və rənglənməmiş bir taxta stolun üstündə türk paşası kimi bardaş qurub oturduğunu gördü. Ayaqlan iş görməkdə olan dərzilərin adətinə görə yalın idi. Hər şeydən qabaq onun Akaki Akakiyeviç məlum olan baş barmağı gözə çarplı, bu barmağın dırmağı eybəcərləşərək bağa çanağı kimi qalın və möhkəm olmuşdu. Petroviçin boynundan bir yumaq ipək və başqa saplar asılmışdı, dizinin üstündə də nə isə, köhnə bir şey var idi; sapı keçirə bilmədiyindən qaranlığa və hətta sapın özünə də yaman acığı tutmuşdu. Buna görə də burnunun altında donquldanırdı: “Girmir, məlun, məni lap cana gətirdin, tülüngünün birl!” Akaki Akakiyeviç belə bir məqamda, Petroviçin acıqlı olduğu bir vaxtda gəldiyinə peşman oldu: o, Petroviçin bir qədər kefli olduğu və ya arvadının dediyi kimi, “taygöz şeytan lap sərsəm olduğu” zamanlarında bir şey sıfariş etməyi xoşlardı. Belə hallarda Petroviç, adəti üzrə, çox həvəslə güzəştə gedər və razılaşardı, hətta baş əyib təşəkkür də edərdi. Düzdür, sonra arvadı gəlib zaryırdı ki, əri sərxoş olub, ona görə də işi ucuz götürmüştür, ancaq belə hallarda bir-



iki şahı artırmaqla məsələ qurtarıb gedərdi. İndi isə Petroviç, deyəsən, ayıq idi. Buna görə də sərtlik eləyəcək, yola gəlməyəcək və kim bilir, neçə qoparmaq fikrinə düşəcəkdi. Akaki Akakiyeviç bunu başa düşüb, necə deyərlər, əkilmək istəyirdi, ancaq daha iş-işdən keçmişdi. Petroviç tək gözünü çox diqqətlə ona zilləmişdi, buna görə də Akaki Akakiyeviç istər-istəməz dillənib dedi:

— Salam, Petroviç!

— Salamat olasınız, cənab, — Petroviç Akaki Akakiyeviçin nə gətirdiyini görmək üçün üstdən aşağı onun əlinə baxdı.

— Petroviç, mən sənin yanına gəlmişəm ki, filan... — Bunu da demək lazımdır ki, Akaki Akakiyeviç danişığında cürbəcür ədat və nidaları, hətta heç bir mənası olmayan ləfzləri çox işlədirdi. İş bərkə düşəndə o hətta cümləni yarımcıq qoyub qurtarmazdı. Belə ki, çox zaman nitqini: “Bu, düzü, filan-fəsman...” sözləri ilə başlar, daha artıq bir şey deməz, söyləyəcəyini də unudar və elə güman edərdi ki, hər şeyi deyib qurtarmışdır.

— Nə dediniz? — Petroviç tək gözü ilə onun bütün vismundırını — yaxalığından tutmuş məcələrinə, kürəyinə, ətəyinə və ilməklərinə qədər nəzərdən keçirtdi; bütün bunlar ona çox yaxşı tanış idi, çünkü bunu o özü tikmişdi. Dərzilərin adəti belədir; elə ki rast gəldi, əvvəlinci iş bu olacaq.

— Mən, budur, filan, Petroviç... şinel, mahudu... görürsən, qalan yerləri hamısı möhkəmdir, ancaq bir az tozlanıb, ona görə də göza nimdaş kimi görünür, amma təzədir, tək birçə yeri bir az filan... kürəyində, bir də, budur, bir çıynindən azca gedib, bir də ki, azacıq bu çıynını görürsən, vəssalam. Bir elə sən deyən iş yoxdur...

Petroviç kapotu götürüb əvvəlcə stolun üstünə sərdi, bir xeyli nəzərdən keçirəndən sonra başını yırğaladı və əlini pəncərəyə uzadıb dəyirmi burunotu qabını götürdü; qabın üstündə general şəkli var idi, bu generalın kim olduğu məlum deyildi, çünkü onun üzünün rəngi sürtülüb getmişdi; üstünə də dördkünc bir kağız parçası yapışdırılmışdı. Petroviç burunotu çəkəndən sonra kapotu əlinə alıb açdı, işığa sarı tutub, bir də başını yırğaladı. Sonra onu tərsinə çevirdi, yenə başını yırğaladı və əl atıb general şəklinin üstünə kağız yapışdırılmış qapağı açdı, burmuna bir az buru-

notu qoyandan sonra qapağı örtdü, burunotu qabını yerinə qoydu və nəhayət, dilləndi:

— Yox, düzəltmək olmaz, ələk kimidir!

Bu sözləri eşitdikdə Akaki Akakiyeviçin ürəyi düşdü.

— Axı niyə olmaz ki, Petroviç? — o, demək olar ki, yalvarış dolu bir uşaq səsi ilə soruşdu. — Axı bircə elə ciyinləri bir az gedib, axı səndə, yəqin ki, parça-tikə tapılar...

— Parça-tikə tapmaq olar, parça-tikə tapılar, — Petroviç cavab verdi. — Ancaq tikmək olmaz, parça tamam çürüyüb, iynəni vurarsan, mal süzülüb gedər.

— Qoy getsin, sən də həmin saat yamaqla.

— Axı yamağı qoymağın yer yoxdur, onu bənd eləməyə şey yoxdur, mal yaman köhnəlib. Mahudun eləcə adı qalıb, əl vurSAN, tikə-tikə olar.

— Birtəhər bənd elə də. Axı bu, necə olsun, filan-fəsman!..

— Yox, — Petroviç qəti cavab verdi. — Heç bir şey eləmək olmaz. İş yaman xarabdır. Yaxşısı budur ki, qışın soyuğu gələndə bundan özünüzə bir patava qayırın, çünki corab ayağı isti saxlamaz. Onu almanın çıxarıblar ki, özlərinə kalan pul qazansınlar (Petroviç yeri düşdükdə almanınları sancmağı xoşlardı); görünürlər ki, siz özünüzə təzə bir şinel tikdirməli olacaqsınız.

“Təzə” sözünü eşitdikdə Akaki Akakiyeviçin gözlərinə qaranlıq çökdü, otaqda olan bütün şeylər gözünün önündə hərlənməyə başladı. O yalnız Petroviçin burunotu qabının üstündə olan və üzünün yerinə kağız yapışdırılmış generalı aydın gördü. O, hələ də yuxuda imiş kimi dilləndi:

— Necə yəni təzəsin? Axı bunun üçün heç mənim pulum da yoxdur.

— Bəli, təzəsin, — Petroviç rəhmsiz bir soyuqqanlılıqla cavab verdi.

— Yaxşı, əgər təzəsin tikdirməli olsam, onda onun filan-fəsman...

— Yəni neçəyə oturar?

— Hə.

— Yüz əlli manatdan da bir az artıq xərc qoymalısınız, — Petroviç dodaqlarını mənalı-mənalı büzdü. O, təsirli sözlər söyle-



məyi çox sevərdi. Birdən bir adamı çasdırıb mat qoymağlı, sonra isə belə sözlərdən çasib-qalmış adamın üz-gözünü necə turşutduğuna qılıqacı baxmağı xoşlayardı.

— Bir şinelə yüz əlli manat! — yazıq Akaki Akakiyeviç, bəlkə də, bütün ömründə ilk dəfə olaraq səsini ucaltdı, çünki o, həmişə səsinin pəsliyi ilə seçilərdi.

— Bəli, bəli, — Petroviç cavab verdi. — Bir də şinel var, şinel var. Əgər yaxasına dələ xəzi qoysan, ipək astarlı başlıq da tikdirən, iki yüz manat da götürər.

— Petroviç, sən Allah, — Akaki Akakiyeviç Petroviçin dediyi sözləri eşitməməyə çalışaraq yalvarıcı səslə dilləndi. — Birtəhər düzəlt, bəlkə, bir az də işimə yaraya.

— Yox, canım, heç bir şey çıxmaz: işim də hədər gedər, sənin pulların da, — Petroviç cavab verdi. Akaki Akakiyeviç belə sözlərdən sonra tamamilə ruhdan düşmüş halda otaqdan çıxdı. Petroviç isə o getdikdən sonra da dodaqlarını mənalı-mənalı büzüb xeyli müddət işə başlamadı; o, özünü hörmətdən salmadığından və dərzilik sənətini alçaltmadığından razı qalmışdı.

Akaki Akakiyeviç küçəyə çıxdıqdə yuxulu kimi öz-özünə deyirdi ki:

— Bir işə bax ha, mən heç, düzü, güman eləməzdəm ki, iş bələ filan... — Sonra isə, bir müddət susub əlavə etdi: — Bəs belə! Axır ki, işdən düşdü, düzü, mən heç güman eləməzdəm ki, filan-fəsman.

Bu sözlərdən sonra o, yenə xeyli müddət sükut etdi, ondan sonra yenə dedi:

— Bəli, belə işlər! Düzü, heç gözləməzdəm, filan... bunu heç gözləməzdəm... Bir vəziyyətə bax ha... — O, bu sözlərdən sonra evə getmək əvəzinə, özünün də xəbəri olmadan tamamilə əks tərəfə getdi. Yolda bir bacatəmizləyən çirkli böyrü ilə ona toxunub çiynini qaraladı; tikilməkdə olan bir evin yuxarısından onun üstünə bir şapka dolusu əhəng töküldü. O, bunların heç birindən xəbər tutmadı. Yalnız xeyli sonra, alebardasını qabağına qoyub, buy-nuzun içindən qabarlı ovcuna burunotu tökən bir keşikçi ilə toq-quşduqda Akaki Akakiyeviç bir qədər özünə gəldi; bu da ona görə oldu ki, keşikçi dillənib ona dedi:

– Nə olub, adamın lap başına çıxırsan, qabağında səkini gör-mürsən?

Bu sözlər Akaki Akakiyeviç ətrafına göz gəzdirməyə və qayıdır evə getməyə məcbur etdi. O yalnız bu zaman fikirlərini top-lamağa başladı, öz vəziyyətini aydın və olduğu kimi gördü, özü ilə artıq qırıq-qırıq deyil, ən səmimi və ən yaxın bir iş barəsində söhbət edilə bilən nəcib bir dost ilə danışan kimi mühabiməli və açıq bir surətdə danışmağa başladı. Akaki Akakiyeviç öz-özünə dedi:

– Xeyr, görünür ki, arvad onu kötükləyib; yaxşısı budur ki, bazar günü səhər onun yanına gedərəm: hələ şənbə günündən sonra gözü axacaq, özü də yuxulu olacaq, çünkü içkinin xumarı gələcək, o, yenə içmək istəyəcək, arvadı isə pul verməyəcək, bu zaman mən onun ovçuna ikicə şahı basaram, yumşalar, onda şinenin də işi düzələr...

Akaki Akakiyeviç öz-özü ilə bu cür danışib özünə ürək-di-rək verirdi. O, birinci bazar gününün gəlib çatmasını gözlədi və uzaqdan Petroviçin arvadının evdən çıxaraq hara isə getdiyini görüb, özünü tez Petroviçin yanına saldı. Petroviç, doğrudan da, şənbə günündən sonra xumar-xumar baxırdı, başı döşəmə-yə doğru əyilmişdi, özü də lap yuxulu idi; ancaq bütün bunlar-la bərabər, işin nə yerdə olduğunu bilən kimi, elə bil, onu şey-tan dümsüklədi.

– Olmaz, – o dilləndi. – Buyurun, təzəsini tikdirin. – Akaki Akakiyeviç bu zaman onun ovçuna bir-iki şahılıq basdı. – Təşəkkür edirəm, cənab, sizin sağlığınızı bir balaca özümü bərkidərəm, – Petroviç cavab verdi. – Amma şinel barəsində heç bir şey çıxmaz, təzə şineli sizin üçün lap qiyamət tikərəm, necə ki lazımdır, çalışaram.

Akaki Akakiyeviç yenə də yamamaq barəsində danışmaq istədisə də, Petroviç onu sözünü qurtarmağa qoymayıb dedi:

– Təzə şineli sizin üçün lap əla tikərəm, bu barədə arxayın olun, lap can yandıraram. İstəyirsiniz, lap indiki dəblə yaxasına taxma gümüşpəncə düymələr də qoyaram.

Akaki Akakiyeviç gördü ki, daha təzə şinelsiz heç cür iş düzəlməyəcək, buna görə də tamamilə ruhdan düşdü. Axi, doğ-



rudan da, necə olsun, şineli nə ilə, hansı pul ilə tikdirsin? Əlbəttə, bayram üçün veriləcək gələcək mükafata bir qədər ümid bağlamaq olardı, ancaq bu pul qabaqcadan bölünüb paylaşılmışdı. Təzə pantalon almaq, çəkməciyə nimdaş boğazlara təzə pəncə tikdiyi üçün köhnə borcu vermək, bir də alt paltarı tiken arvada üç köynək və yazılı əsərdə adını çəkmək ədəbsizlik sayılacaq iki alt paltarı tikdirmək lazımlı idi, müxtəsər, bütün pullar xərcləniib gedəcəkdir. Hətta əgər müdirdə mərhəmət güc gəlib ona qırx manat mükafat əvəzinə qırx beş, ya əlli manat təyin etdilmiş olsa, yenə də orada çox azacıq bir şey qalacaq ki, bu, şinel kapitalında dənizdə bir qatrə kimi görünəcəkdir. Hərçənd o bilirdi ki, Petroviç hərdən aqla siğmayan qiymətlər söyləməyə həvəslidir, belə ki, bəzən arvadı özü də özünü saxlaya bilməyib çıxırardı: "Nə danışırsan, dəli olubsan-nədir, axmağın birlər" Gah görürsən ki, heçə-puça işləyir, indi isə şeytan onu azdırıb, elə bir qiymət deyir ki, heç özü də o qiymətə dəyməz. Hərçənd, əlbəttə, o bilirdi ki, Petroviç səksən manata da şinel tikər, amma yenə də bu səksən manatı o, haradan tapsın? Yarısını yenə birtəhər tapmaq olar: yarısını tapmaq mümkündür, hətta bəlkə, bir az artıq da düzələr; bəs qalan yarısını haradan tapsın? Ancaq əvvəlcə oxucu gərək bilsin ki, bu pulun birinci yarısı haradandır. Akaki Akakiyeviçin belə bir adəti var idi ki, xərclədiyi hər manatdan bir quruşunu ağızı açarla bağlanan və üstündən pul salmaq üçün ensiz kəsiyi olan kiçik bir qutuya atardı. Hər yarımdı o, yiğilmiş mis pulları yoxlar və onları xırda gümüş pul ilə əvəz edərdi. O, xeyli müddətdən bəri bu işə davam edib, bu surətlə bir neçə il ərzində qırx manatdan da bir qədər artıq pul yiğmişdi. Beləliklə, şinelin pulunun yarısı nağd idi; bəs qalan yarısını haradan tapsın? O biri qırx manatı haradan tapsın? Akaki Akakiyeviç düşünüb-dاشınib bu qərara gəldi ki, gərək adı xərclərini, heç olmasa, bir ilin ərzində bir qədər azaltsın: axşamlar çay içməkdən əl çəksin, gecələr şam yandırmasın, əgər bir iş görmək lazımlı gəlsə, ev xanımının otağına gedib, onun şamının işığında işləsin; küçə ilə gedərkən ayaqlarını daşlırla mümkün qədər yavaşca, ehtiyatla qoyub pəncələri üstündə yeriyən kimi yerisin ki, beləliklə, ayaqqabılarının altını

vaxtından əvvəl dağıtmışın. Alt paltarını yumağa mümkün qədər gec-gec versin, alt paltarı dağılmışın deyə hər dəfə evə gəldikdə onu əynindən çıxarıb, bircə demikoton xalatında gəzsin; bu xalat da çox qədim şey idi, hətta zamanın özü ona hörmət eləyib, ömrünü bir qədər uzatmışdır. Düzünü demək lazımdır ki, əvvəller belə məhdudluqlara alışmaq onun üçün bir qədər çətin idi. Ancaq sonra birtəhər alışdı və işlər yoluna düşdü; hətta o, axşamlar özünü ac qalmağa tamamilə öyrətdi; ancaq bunun müqabilində, fikrində gələcək şinel ideyasını əbədi bir surətdə saxladığından mənəvi cəhətdən qida alırdı. Bu vaxtdan etibarən onun mövcudiyəti özü də, deyəsən, bir qədər tamamlanmışdı. Elə bil ki, o evlənmişdi, elə bil ki, onun yanında başqa bir adam var idi, elə bil ki, o, tək deyildi, xoş bir həyat yoldaşı ömür yolunu onunla birlikdə getməyə razı olmuşdu və bu həyat yoldaşı həmin o qalın pambıq sıriqlı, möhkəm, astarı süzülməmiş şineldən başqa bir şey deyildi. Akaki Akakiyeviç öz qarşısında müəyyən bir məqsəd qoymuş bir adam kimi xeyli canlanmış, hətta xasiyyətcə möhkəmlənmişdi. Şübhə, qətiyyətsizlik, bir sözlə, bütün mütərəddid və qeyri-müəyyən əlamətlər öz-özlüyündə onun üzündən və hərəkətlərindən yox olub getmişdi. Bəzən onun gözlərində bir od parlar, hətta başında ən cürətli və cəsarətli fikirlər dolaşardı: doğrudan da, şinelin yaxasına dələ xəzi qoymasınmı? Bu barədə düşüncələr az qalmışdı ki, onu huşsuz etsin. Bir dəfə o, bir kağızın üzünü köçürərkən az qalmışdı səhv etsin, belə ki, “uf!” – deyə çıçırmış və xaç çevirmişdi. Hər ayın ərzində o, heç olmazsa, bir dəfə Petroviçə baş çəkib onunla şinel barəsində, mahudu haradan almağın yaxşı olacağı, onun nə rəngdə və neçəlik olması barəsində söhbət edərdi. Hərçənd bir qədər qayğılı da olsa, evə həmişə razı qayırdı; düşünərdi ki, nəhayət, bir gün gələcək, bütün bunlar alınacaq və şinel tikiləcəkdir. İş hətta onun gözlədiyindən də sürətlə getdi. Tamamilə gözlənilmədən direktor Akaki Akakiyeviç qırx və ya qırx beş manat deyil, düz altmış manat təyin etdi: Akaki Akakiyeviç şinel tikdirmək lazım olduğunu duymuşdumu, yoxsa bu, öz-özünə əmələ gəlmışdım, ancaq beləliklə, Akaki Akakiyeviçin iyirmi manat artıq pulu olmuş-



du. Bu vəziyyət işin gedişini sürətləndirdi. İki-üçcə ay da azaçıq aclağı dözmüş olsa, Akaki Akakiyeviçin, doğrudan da, sək-sən manat pulu yıgilmiş olacaqdı. Onun, ümumiyyətlə, sakit olan ürəyi döyünməyə başlamışdı. Elə birinci gün o, Petroviçlə dükanlara getdi. Çox yaxşı mahud aldılar – bəs necə, çünki bu barədə hələ yarıml il qabaqcadan fikirləşmişdilər və çox az ay olardı ki, onlar qiymət bilmək üçün dükanlara getməyə idilər. Bunun müqabilində Petroviç özü demişdi ki, bundan yaxşı mahud heç ola da bilməz. Astarlıq üçün kolenkor aldılar, ancaq bu, elə yaxşı və sıx toxunmuş kolenkor idi ki, Petroviçin dediyinə görə, ipəkdən də yaxşı idi, hətta görkəm cəhətindən də ondan qəşəng və şux idi. Dələ xəzi almadılar, çünki doğrudan da, baha idi, onun əvəzinə yaxşı bir pişik dərisi seçdilər, dükannda bundan yaxşısı yox idi, bu, elə bir pişik dərisi idi ki, uzaqdan onu həmişə dələ xəzinə bənzətmək olardı. Petroviç şinelin üzərində cəmi ikicə həftə işlədi, çünki sıraq işi çox idi, əgər bu olmasaydı, onu daha tez qurtarardı. Petroviç on iki manat muzd aldı; bundan az almaq heç cür mümkün deyildi: hamısını ipəklə tikmiş, ikiqat xırda tikişlə getmiş və bütün tikişləri Petroviç sonra öz dişləri ilə sıxa-sıxa cürbəcür fiqurlar işləmişdi. Bu əhvalatın, düzü, hansı gündə olduğunu söyləmək çətindir; ancaq, yəqin ki, bu gün Akaki Akakiyeviçin ömründə ən təntənəli bir gün idi, çünki bu gün Petroviç şineli gətirib gəlmışdı. O, şineli səhər tezdən, departamentə getmək vaxtından bir azca əvvəl gətirib gəlmışdı. Şinel heç bir zaman indiki kimi yerinə düşə bilməzdı; çünki artıq bərk şaxtalara başlamışdı və bu şaxtalann getdikcə daha da şiddətlənəcəyi gözlənilirdi. Petroviç yaxşı bir dərziyə yaraşan kimi, şineli gətirib gəlmışdı. Onun üzündə elə bir mənalı ifadə var idi ki, Akaki Akakiyeviç bunu heç bir zaman hələ görməmişdi. Sanki, o, böyük bir iş gördüyüünü tam mənəsiyla duymuşdu və birdən-birə özündə elə sonsuz bir qabiliyyət olduğunu göstərmışdı ki, bu, təzə paltar tikən dərzilərlə yalnız astar çəkən və yamaq-yırtıq edən dərziləri bir-birindən ayırrı. O, şineli sarıldığı cib dəsmalını açdı. Bu dəsmal paltaryuyan arvaddan yenicə alınmışdı. Petroviç həmin dəsmalı sonra işlətmək üçün büküb cibinə qoydu. O, şineli çıxardıb çox lovğa-lov-

ğa gözdən keçirdi və hər iki əli ilə tutub, çox çevik bir hərəkət-lə Akaki Akakiyeviçin şinini saldı. Sonra bir az dardı və arxadan əli ilə çəkib yerinə oturdu; sonra onu Akaki Akakiyeviçin əyninə bir qədər yaxaslaşmış geydi. Akaki Akakiyeviç yaşlı bir adam olduğu üçün şinelin qollarını geymək istədi. Petroviç qollarını geyməyə də ona kömək etdi, məlum oldu ki, qollarını geyəndə də yaxşı durur. Müxtəsər, aşkar oldu ki, şinel tamamilə yaxşı tikilmişdir. Bu zaman Petroviç fürsəti əldən verməyi dedi ki, o yalnız lövhəsiz və kiçik bir küçədə yaşadığı üçün belə ucuz qiymətə tiki; əgər Neva prospektində tikdirseydi, ondan bir çərçivə olaraq yetmiş beş manat alacaqdılar. Akaki Akakiyeviç bu barədə Petroviçlə bəhsə girişmək istəmirdi, bir də ki Petroviçin adamı çasdırmaq üçün sadaladığı bütün böyük məbləğlərdən qorxurdu. O, Petroviçlə haqq-hesabı üzüb ona təşəkkür etdi və həmin saat təzə şineli geyib departamentə getmək üçün küçəyə çıxdı. Petroviç də onun ardınca çıxbıb küçədə duraq xeyli müddət uzaqdan şinələ baxdı və sonra qəsdən bir kənaraya getdi ki, əyri döngədən keçib, yürüyə-yürüyə yenidən həmin küçəyə çıxsın və öz şinelinə bir də o biri tərəfdən, yəni qabaqdan baxsın. Bu zaman Akaki Akakiyeviç bütün duyğuları bayramsağlığı coşqun bir halda getməkdə idi. O, dəqiqənin hər bir anında hiss edirdi ki, əynində təzə şinəl var. Hətta daxili şadlığından o, bir neçə dəfə gülmüşdü də. Doğrudan da, o, ikibaşlı sevinc qazanmışdı: həm isti idi, həm də yaxşı görünürdü. Nə surətdə isə departamentdə birdən-birə hamı xəbər tutdu ki, Akaki Akakiyeviçin şineli təzədir. Daha kapot yoxdur. Həmin dəqiqə hamı Akaki Akakiyeviçin şineline tamaşa etmək üçün şveysar otağına yürüşürdü. Ona mübarəkbaşlıq etməyə başladılar. Belə ki, o, əvvəlcədən yalnız gülümşündü, sonra isə hətta utandı. Hamı bir-bir onun yanına gəlib təzə şinelin şirnisini istədikdə və heç olmasa, hamiya bir axşam qonaqlığı vermək lazımlı gəldiyini söylədikdə Akaki Akakiyeviç tamamilə özünü itirdi, bilmədi nə etsin, nə cavab versin və yaxasını necə qurtarsın. O, bir neçə dəqiqədən sonra qıpçırmızı olmuş halda xeyli sadəcilliklə sözə başlayıb hamını inandırmağa çalışdı ki, bu heç də təzə şinəl deyil, elə-belə, köhnə şineldir. Axırda məmurlardan biri, hətta



şöbə müdirinin müavini, yəqin ki, özünün heç də lovğa olmadığını və özündən aşağı dərəcəli adamlarla dostluq etdiyini göstərmək üçün dedi ki, yaxşı, Akaki Akakiyeviçin əvəzinə mən sizə axşam qonaqlığı verirəm və xahiş edirəm bu gün bize çaya gələsiniz, bir də ki, elə yerinə düşüb – bu gün mənim ad günümdür. Məmurlar səmimiyyətlə həmin saat şöbə müdirinin müavinini təbrik etdilər və onun təklifini həvəslə qəbul etdilər. Akaki Akakiyeviç birtəhər boyun qaçırmış istədisə də, ancaq hamı onu başa saldı ki, bu, hörmətsizlik olar, belə etmək ayıbdır, o da artıq heç cür boyun qaçıra bilmədi. Amma sonra təzə şinelində axşam da küçəyə çıxıb gedəcəyini yadına salanda bu iş ona xoş gəldi. Bütün bu gün Akaki Akakiyeviç üçün, doğrudan da, ən böyük, təntənəli bir bayram idi. O, tamamilə kefikök halda qayıdırıb evə gəldi, şineli çıxarıb ehtiyatla divardan asdı, mahuda və astara bir də baxıb ləzzət aldı və sonra qəsdən müqayisə etmək üçün tamamilə üzülüb getmiş olan köhnə kapotunu çıxartdı. Həmin kapotu gözdən keçirib hətta özü də güldü. Şineli ilə bunun arasında nə qədər böyük bir fərq var idi! Hələ sonra da, yemək yeyərkən o, kapotun nə vəziyyətdə olduğunu ağılna gətirən kimi hey gülürdü. O, şən bir halda yemək yeyib, yeməkdən sonra daha heç bir kağız yazmadı, yatağında bir qədər xumarlanıb, havanın qaralmasını gözlədi. Sonra işi uzatmayıb geyindi, şineli ciyninə saldı və küçəyə çıxdı. Onu qonaq çağırıran məmурun harada yaşadığını, çox təəssüf ki, deyə bilməyəcəyik: yaddaşımız yaman korlanmışdır, Peterburqda nə qədər küçə və ev varsa, hamısı başımızda bir-birinə elə qarışmışdır ki, oradan ağılli-başlı bir şey tapıb çıxarmaq yaman çətindir. Hər nə olur-olsun, birçə şey yəqindir ki, həmin məmür şəhərin yaxşı hissəsində yaşayırı və deməli ki, Akaki Akakiyeviçin mənzilinə çox da yaxın deyildi. Akaki Akakiyeviç əvvəlcə işi zəif olan bəzi tənha küçələrdən keçməli oldu, ancaq həmin məmürün mənzilinə yaxınlaşdıqca küçələr daha canlı, gediş-gelişli və daha işiqli bir hal alındı. O, adamlara daha tez-tez rast gəlirdi. Gözəl geyinmiş xanımlar da gözə dəyməyə başladı. Rast gələn kişilər yaxalarına qunduz xəzləri vurmuşdular; üzərinə zərli mixlər çalılmış taxta barmaqlıqlı xızəkləri olan van-

kalara daha az-az təsadüf edilir, əksinə, moruq rəngli məxmər şapka qoymuş, laklı xizəkləri, ayı dərisindən örtükleri olan sürücülər tez-tez görünür, bəzəkli karetlər təkərləri qarın üstündə cırıldaya-cırıldaya sürətlə küçədən keçib-gedirdi. Akaki Akakiyeviç bütün bunlara yeni bir şey kimi baxırdı, uzun illər idi ki, o, axtarışmlar kückəyə çıxmazdı. O, maraqla bir mağazanın pəncərəsi önündə durub içəridəki şəklə tamaşa etməyə başladı; bu şəkil-də çəkməsini çıxaran gözəl bir qadın başdan-başa çilpaq, qəşəng ayağını açıb göstərirdi; onun arxa tərəfində başqa bir otağın qapısından bakenbardlı və dodağının altında qəşəng is-pansayağı saqqalı olan bir kişi başını çıxarmışdı. Akaki Akakiyeviç başını yırğalayıb güldü və yoluna davam etdi. O, nə üçün gülmüşdü, əsla tanış olmayan, lakin hər kəsin, hər halda, haqqında müəyyən bir duyğusu olan bir şeyə rast gəldiyi üçünmü, yoxsa o da bir çox başqa məmurlar kimi düşünürdü ki, aman bu fransızların əlindən! Nə deyəsən, bir şeyi ki filan eləmək istəsə-lər, yəqin ki, eləyəcəklər filan-fəsman... Bəlkə də, o hətta heç bunu da düşünmürdü, axı insanın qəlbini girib onun bütün fikirlərini bilmək olmaz. Nəhayət, o, şöbə müdürü müavininin yaşadığı evə gəlib çatdı. Şöbə müdürünin müavini gen-bol yaşayırıdı: pilləkən başında bir fənər yanındı, mənzil ikinci mərtəbədə idi. Akaki Akakiyeviç giriş otağına daxil olduqda yerdə cərgə-cərgə qaloşlar gördü. Onların arasında, otağın ortasında qoyulmuş bir samovar həm səslənir, həm də yaman buglanırdı. Divarlardan şinellər və plaşlar asılmışdı, bunların bəzilərinin yaxalarında qunduz xəzi və məxmər var idi. Divarin o tayından hay-küy və danışq səsləri gəlirdi; birdən-birə qapı açılıb, bir lakey əlində boş stəkanlar, qaymaq qabı və bir səbət suxarı ilə dolu məcməyi ilə gəldikdə bu səslər aşkar və aydın eşidildi. Görünür, məmurlar artıq çoxdan yiğmişdilər, adama bir stəkan çay da içmişdilər. Akaki Akakiyeviç özü öz şinelini asıb otağa girdi və onun qarşısında bir anda həm şamlar, həm məmurlar, həm trubkalar, həm kart stolları görünüb, hər tərəfdən yüksələn danışq səsləri və oyan-buyana çəkilən stul gurultuları onu çasdırdı. O çox yönəmsiz bir halda otağın ortasında durub nə edəcəyi-ni düşünərək bir çarə tapmağa çalışdı. Ancaq onu artıq gör-



müşdülər. Onu hay-küylə qarşılıyib, həmin saat giriş otağına keçdiłər və onun şinelini bir də nəzərdən keçirməyə başladılar. Akaki Akakiyeviç bir qədər utanan kimi oldusa da, ancaq təmizürəkli bir adam olduğundan hamının şineli tərifləməsinə sevinməyə bilmədi. Məlum şeydir ki, sonra hamı onun özündən də, şinelindən də əl çəkib, öz qaydasıyla, vist oyunu oynayan stolun başına yiğişdilər. Bütün bu səs-küy, danişiq, yiğin-yığın adamlar – bunlar hamısı Akaki Akakiyeviçə nə isə, qəribə görünürdü. O heç bilmirdi ki, əllərini, ayaqlarını, bütün vücudunu hara soxsun; qumar oynayanların yanında oturub kartlara tamaşa etdi, onun-bunun üzünə doyunca baxdı və bir qədərdən sonra darıxdığını hiss edib əsnəməyə başladı; bir də ki onun adət elədiyi yatmaq vaxtı çoxdan keçmişdi. O, ev sahibi ilə görüşüb xudahafızlaşmək istədi, ancaq onu buraxmayıb dedilər ki, təzə paltarın şirinliyi üçün, heç olmasa, adama bir qədəh şampan şərabı içməlidirlər. Bir saat sonra vineqretdən, dana əti soyutmasından, paştetdən, konditer piroqlarından və şampan şərabından ibarət axşam yeməyini gətirdilər. Akaki Akakiyeviçə iki qədəh şərab içirtdi. Bunları içdikdən sonra o, adamların şənləndiyini hiss etdi, ancaq heç bir surətdə yadından çıxara bilmədi ki, artıq saat on ikidir və evə getmək vaxtidır. Ev sahibinin yenə onu birtəhər tutub saxlamaması üçün o, gizlincə otaqdan çıxdı, giriş otağında öz şinelini tapdı və çox təəssüfə onun yerə düşdüyüünü gördü, şineli çırpdı, üstünə yapışan xırdaca tükləri qoparıb atdı, ciyinə saldı və pillələrlə düşüb, küçəyə çıxdı. Küçə hələ işiq idi. Nökərlərin və hər cür xırda-xuruş adamların həmişəlik klubları olan xırdaca dükanlar açıq idi. Bağlı olan bəzi dükanların qapıları arasında da uzun işiq zolaqları görünürdü ki, bu da həmin dükanlarda adam olduğunu göstərirdi; bunlar, yəqin ki, öz ağalarını nigaran qoyub, dedi-qodu və söhbətlərini başa vurmaqda olan nökər və ev xidmətçiləri idilər. Akaki Akakiyeviç kefikök halda getməkdə idi, hətta birdən-birə səbəbi məlum olmadan bir xanımın dalınca azacıq yüyürən kimi də oldu; xanım isə bir ildirim sürəti ilə onun yanından keçib-getdi; onun bədəninin bütün hissələri qeyri-adi bir surətdə tərpəsməkdə idi. Lakin Akaki Akakiyeviç elə həmin saat ayaq

saxlayıb, yenə əvvəlki kimi sakit-sakit yeriməyə başladı və həradan əmələ gəldiyi məlum olmayan öz iti yerişinə təəccübləndi. Bir az sonra onun qarşısına həmin tənha küçələr çıxdı ki, bunlar elə gündüzlər də o qədər gur olmur; o ki qaldı gecə ola. İndi həmin küçələr daha tənha və kimsəsiz idi. Fənərlərə az-az rast gəlmək olurdu, görünür, yağları qurtarmışdı. Taxta evlər və barılar görünməyə başladı; ins-cins görünmürdü; küçənin ortasında yalnız qar parıldayıb, bir də yuxuya getmiş alçaq daxmacıqların örtülümuş pəncərə taxtaları qəmgin-qəmgin qaralırdı. Akaki Akakiyeviç bir yerə gəlib çıxdı ki, burada küçə ucsuz-bucaqsız bir meydana qovuşurdu. Meydanın o biri başında evlər zorla seçilir, meydanın özü isə qorxunc bir səhra kimi görünürdü.

Uzaqlarda, Allah bilir harada isə, dünyanın o biri ucunda imiş kimi görünən bir budkadan azacıq işiq gəlirdi. Burada Akaki Akakiyeviçin şənliyi xeyli azaldı. O, qeyri-ixtiyari bir qorxu içində meydana ayaq basdı, elə bil, ürəyinə dammışdı ki, bir bədbəxtlik üz verəcək. O dönüb arxasına və ətrafına göz gəzdirdi: elə bil, dənizin ortasında idi. “Yox, yaxşısı budur ki, heç bax-mayım”, – o düşündü və gözlərini yumub yeriməyə başladı. O, meydanın axırına çoxmu və ya azmı qaldığını bilmək üçün göz-lərini açdıqda birdən-birə gördü ki, qarşısında, demək olar ki, ləp burnunun qabağında biglı adamlar durmuşdur; o həttə bunnarın necə adam olduğunu seçə bilmədi. Onun gözləri qaraldı və ürəyi şiddətlə döyünməyə başladı. “Axı bu şinel mənimkidi!” – deyə adamlardan biri göy gurultusuna bənzər bir səslə bağırıb, Akaki Akakiyeviçin yaxasından yapışdı. Akaki Akakiyeviç “Qarovull!” – deyə çığırmaq istəyirdi ki, o biri adam bir məmur başı boyda olan yumruğunu ağızına dirəyib dedi: “Bir səsi-ni çıxar görüm!” Akaki Akakiyeviç yalnız bunu hiss etdi ki, onun şinelini çıxartdılar, özünə də bir təpik vurdular; o, üzüüstə qarın içində yixilib huşunu itirdi. Bir neçə dəqiqədən sonra özünə gəlib ayağa qalxdı; ancaq daha yanında heç kəs yox idi. O, hiss etdi ki, çöl soyuqdur, əynində də şineli yoxdur; o, çığırmağa başladı, lakin səsi heç meydanın axırına çatmadı. O, məyus halda çığır-çığır meydandan keçib, budkaya səri yüyürdü; budkənin yanında keşkicə öz alebardasında dayanıb maraqla baxırdı ki



görsün, uzaqdan çığır-çığır onun üstünə yüyürən bu adam nə olan şeydir? Akaki Akakiyeviç onun yanına çatıb, tövşüyərək çığırmağa başladı ki, o yatır, heç bir şeyə göz yetirmir və adamı soyduqlarını görmür. Keşikçi cavab verdi ki, o heç bir şey görməmişdir, yalnız onu görmüşdür ki, kim isə iki nəfər adam onu meydandan ortasında saxladılar, o güman edilmiş ki, bunlar onun tanışlaşdır; boş-boşuna deyinməkdənsə, yaxşısı budur ki, o, sabah nəzarətçinin yanına getsin, nəzarətçi şineli aparan adamları tapar. Akaki Akakiyeviç evə tamamilə pərişan bir halda gəlib çıxdı: hələ gicgahlarında və peysərində təkəmseyrək qalan saçları tamamilə bir-birinə qarışmışdı. Böyürləri, sinqəsi və bütün pantalonu qar içində idi. Onun mənzilinin sahibi olan qarşı qapının qəribə bir surətdə döyüldüyüni eşidib yatağından sıçramış və bir ayağında başmaq tələsik qapını açmağa yürüüb, həya üçün bir əli ilə köynəyini tutmuşdu; lakin qapını açdıqda Akaki Akakiyeviç bu gündə görüb geri çekildi. Akaki Akakiyeviç işin nə yerdə olduğunu danişdıldıqda qar əllərini yelləyib düz məntəqə rəisinin yanına getmək lazım olduğunu dedi, çünkü kvartal nəzarətçisi vədə verib onu aldadər və süründürməyə salar; hamisindən yaxşısı budur ki, məntəqə rəisinin yanına getsin, o həttə bir qədər tanışdır, çünkü əvvəllər bunun yanında aş paz işləyən çuxonlu Anna indi məntəqə rəisinin yanında dayə işləyir. O özü məntəqə rəisinin onların evinin yanından karetdə keçib-getdiyi ni tez-tez görür, hər bazar günü kilsəyə gəlib dua edir və eyni zamanda, şən-şən hamını nəzərdən keçirir, deməli ki, bütün bunnlardan məlum olduğuna görə, o, yaxşı bir adam olmalıdır. Akaki Akakiyeviç bu qərarı diniyə qəməgin halda öz otağına keçdi və onun orada həmin gecə necə başa vurdugunu başqasının vəziyyətini az-çox təsəvvür edə bilən adamın öz mühaki-məsinə buraxırıq. Səhər tezdən Akaki Akakiyeviç məntəqə rəisinin yanına getdi; ancaq dedilər ki, o yatır; Akaki Akakiyeviç saat onda bir də getdi, yenə dedilər ki, yatır, o bir də saat on birdə gəldi, dedilər ki, məntəqə rəisi evdə yoxdur; o bir də nahar vaxtı gəldi – ancaq giriş otağında olan mirzələr onu heç bir surətdə içəri buraxmayıb, nə üçün, nə səbəbə gəldiyini və necə bir hadisə baş verdiyini mütləq bilmək istədilər. Belə ki,

axırda Akaki Akakiyeviç ömründə birinci dəfə hırsını bürüza vermək istədi və qəti surətdə dedi ki, şəxsən məntəqə rəisinin özünü görməlidir, mirzələrin onu içəri buraxmamağa ixtiyarı yoxdur, o, departamentdən dövlət işi üçün gəlmışdır və onlardan şikayət edər, onda görərlər. Bunun müqabilində mirzələr heç bir şey deməyə cürət etmədilər və onlardan biri məntəqə rəisini çağırmağa getdi. Məntəqə rəisi şinelin oğurlanması barəsində söhbəti nə isə son dərəcə qəribə bir halda diniladı. O, işin başlıca nöqtəsinə diqqət yetirmək əvəzinə, Akaki Akakiyeviçdən soruşmağa başladı ki, evə nə üçün belə gec qayıdırmiş, adəbsiz bir evdə-zadda olmayıbmış ki, belə ki, Akaki Akakiyeviç tamamilə pərt olub, onun yanından çıxdı və şinel barəsindəki işin davam etdirilib-etdirilməyəcəyini bilmədi. O, bütün bu günü qulluq etdiyi idarəyə getmədi (bu, onun ömründə yeganə hadisə idi). O biri gün daha pis görkəm almış köhnə kaptutunu geyib, rəngi tamamilə solğun halda idarəyə getdi. Şinelinin oğurlanması barəsində danışarkən hətta belə bir halda da Akaki Akakiyeviçə istehza etmək istəyən bəzi məmurlar tapıldısa da, ancaq bu əhvalat çoxunun ürəyini kövrəltdi. Bu qərara gəldilər ki, həmin saat aralarında pul yiğsınlar, ancaq çox cüzi miqdarda pul yiğildi; çünkü məmurlar direktorun portretini çəkdirmək və şöbə müdürünün təklifinə görə, direktorun dostu olan bir yazıçının kitabını almaq üçün xeyli pul sərf etmişdilər, bələliklə, yiğilan pul cüzi bir şey oldu. Akaki Akakiyeviçə rəhami gələn məmur, heç olmasa, boş bir məsləhət ilə kömək etmək üçün ona dedi ki, kvartal nəzarətçisinin yanına getməsin, çünkü kvartal nəzarətçisi öz böyüklerinin rəğbətini qazanmaq üçün, bəlkə də, birtəhər şineli tapar, ancaq Akaki Akakiyeviç şinelin özünə aid olduğunu sübut etmək üçün qanuni dəllillər təqdim etməsə, şineli polis idarəsində qalacaqdır; hamisindən yaxşısı budur ki, o, bir böyük adama müraciət etsin, həmin böyük adam lazımlı olan adamlarla yazışıb və danışıb işi sürətləndirə bilər. Çarə yox idi; Akaki Akakiyeviç bir böyük adamın yanına getməyi qərara aldı. Həmin böyük adamın vəzifəsinin nədən ibarət olduğu indiyə qədər məlum deyil. Bilmək lazımdır ki, həmin böyük adam bu yaxınlarda böyük adam olmuşdur, bun-



dan əvvəl isə böyük adam deyildi; amma onun mövqeyi indi də daha böyük adamların mövqeləri ilə müqayisə edildikdə çox da böyük sayılmırıldı. Ancaq həmişə elə adamlar tapıla bilər ki, başqalarının nəzərində böyük olmayan adam onların nəzərində böyükdür. Bir də ki həmin adam öz böyüklüyünü başqa vəsitələrlə gözə çarpdırmağa çalışırdı: o, belə bir qayda qoymuşdu ki, işə gəldikdə aşağı rütbəli məmurlar onu hələ pilləkənin başında qarşılamalıdır; onun yanına heç kəs getməyə cürət etməməlidir, hər bir şey möhkəm bir qayda üzrə olmalıdır: kollec qeydiyyatçısı quberniya katibinə məlumat verməli, guberniya katibi titulyar və ya o dərəcədə olan başqa bir katibə məlumat verməlidir, yalnız bundan sonra iş gəlib ona çıxmalıdır. Müqəddəs Rus ölkəsində artıq belə bir qayda əmələ gəlmişdir ki, hamı öz rəisini təqlid edir, hamı özünü ona bənzədir və onu yamsılayır. Hətta deyirlər ki, bir titulyar müşaviri kiçik bir dəftərxanaya müdür qoyduqları zaman o, həmin saat özünə xüsusi bir otaq ayırib oranı “idarə otağı” adlandırmış və qapının ağızına qırmızı yaxalıqlı və bafta-taftalı kapeldinerlər qoyubmuş ki, bunlar hər gələn adam üçün qapının dəstəyindən yapışib açılmışlar. Amma həmin idarə otağına adı bir yazı stolu zorla yerləşəmiş. Böyük admanın üsul və adətləri sanballı və əzəmətli idisə də, çox mürəkkəb deyildi. Onun sisteminin başlıca əsası ciddilik idi. O, həmişə: “Ciddilik, ciddilik, bir də ciddilik!” – deyər və öz adəti üzrə, son sözü söylədikdə danışdığı admanın üzünə çox mənali-mənali baxardı. Amma bunun üçün heç bir səbəb də yox idi, çünki dəftərxananın bütün dövlət mexanizmini təşkil edən on nəfərə qədər məmür, onsuz da, lazımlıca qorxu içində idi: həmin böyük adımı uzaqdan gördükdə onlar işlərini buraxıb, dik ayaq üstündə durub rəisin otaqdan keçib-getməsi ni gözlədilər. Onun aşağı rütbəli məmurlarla adı danışıçı çox ciddi olub, aşağıdakı üç cümlədən ibarət olardı: “Necə cürət edirsınız? Bilirsinizmi, kiminlə danışırınız? Anlayırsınızmi, qarşınızda duran kimdir?” Amma əslində, o, mehriban bir adam idi, yoldaşları ilə xoş rəftar edər, işə yanyardı; ancaq generallıq rütbəsi onu lap azdırılmışdı. O, general rütbəsi aldıqdan sonra özünü itirib yolunu azmış və nə edəcəyini əsla bilmirdi.

Özünə bərabər adamla o, ağıllı-başlı, olduqca mərifətli, bir çox cəhətlərdən hətta ağıllı bir adam idi. Ancaq özündən, heç olmasa, bircə dərəcə də aşağı rütbəli adamlar arasına düşdük-də o, tamamilə adamlıqdan çıxırdı: qaradınməz olub qaralardı, onun vəziyyətinə adamın yazılı gələrdi, çünki hətta o özü də hiss edirdi ki, vaxtını burada olduğundan ölçülü məz dərəcədə yaxşı keçirə bilərdi. Onun gözlərində bəzən maraqlı bir söhbət, ya da bir dəstəyə qoşulmaq üçün şiddətli arzu hiss olunurdu, lakin belə fikirlər onu qoymurdu: onun tərəfindən bu həddən artıq sadə bir hərəkət, həddən artıq sərbəstlik sayılmazdı, beləliklə, o, öz nüfuz və hörmətini itirməzdi? Belə düşüncələr nəticəsində o, həmişə eyni qaradınməz vəziyyətdə qalar, yalnız hərdən təkhecalı səslər çıxarırdı; beləliklə də, o, son dərəcə qaraqabaq bir adam ləqəbi qazanmışdı. Bizim Akaki Akakiyeviç belə böyük bir adamın yanına gəldi; həm də çox qeyri-münasib, özü üçün həm də xeyli əlverişsiz, lakin həmin böyük adam üçün əlverişli olan bir zamanda gəlib çıxdı. Həmin böyük adam öz kabinetində idi və yaxında bura gəlmış köhnə tanışı və uşaqlıq yoldaşı ilə şən-şən söhbət edirdi; bu yoldaşı ilə o, neçə il idi ki, görüşməmişdi. Bu zaman ona ərz etdilər ki, Başmaçkin adlı birisi gəlmişdir. O, açıqlı bir səslə soruşdu: "Nəçidir?" Ona cavab verdilər ki: "Bir məmurdur". "Hə! Qoy gözləsin, indi vaxtım yoxdur", – deyə böyük adam cavab verdi. Burada söyləmək lazımdır ki, böyük adam tamamilə yalan deyirdi: onun vaxtı var idi, onlar dostu ilə artıq çoxdan idi ki, hər şey barəsində danışib qurtarmışdır və artıq xeyli vaxtdı söhbətlərinə uzun-uzadı sükkütlə ara verir və yalnız hərdənbir yavaşcadan bir-birinin buduna vurub deyirdilər: "Belə işlər, İvan Abramoviç! Belə işlər, Stepan Varlamoviç!" Ancaq bütün bunlara baxmayaraq, həmin böyük adam məmurlun gözləməsini tapşırırdı; beləliklə, o, çoxdan xidmət etməmiş və kənddə öz evində yaşamaqda olan dostuna göstərmək istəyirdi ki, məmurlar onun giriş otağında nə qədər gözləyirlər.

Axırda o, doyunca söhbət edib və daha artıq sükut etdikdən, əyri söykənəcəyi olan çox rahat kreslədə bir sıqar çəkdikdən sonra, nəhayət, sanki, birdən yadına düşmüş kimi, qapının



ağzında əlində kağızlar tutub məlumat vermək üçün durmuş katibinə dedi:

– Hə, axı deyəsən, orada bir məmur vardi; ona deyin ki, içəri gələ bilər.

Böyük adam Akaki Akakiyeviçin yazıq görkəmini və köhnə vismundirini görüb birdən ona müraciətlə dedi:

– Nə buyururdunuz? – Bu sözləri o, indiki mövqeyini və general rütbəsini almamışdan hələ bir həftə əvvəl öz otağında təkkilikdə güzgünen qabağında qəsdən öyrənmiş olduğu acıqlı və möhkəm bir səslə söylədi. Akaki Akakiyeviç hələ əvvəlcədən lazıminca qorxu hiss edib bir qədər tutuldu və bacardığı kimi, dilinin sərbəstliyinin ona müsайдə etdiyi dərəcədə və başqa vaxtda olduğundan daha tez-tez “filan” adətini işlədə-işlədə izah etməyə başladı ki, şineli təptəzə idi. İndi onu insafsız bir surtdə soymuşdular və o, həmin adama müraciət edir ki, birtəhər, “filan” bir adamın qarşısında vasitəçilik edib, cənab oberpolismeyster ilə və ya başqa bir adamlı yazışdır onun şinelini tapsın. Generala, nədənsə, elə gəldi ki, bu cür hərəkət etmək özbaşinalıqdır.

– Bu necə işdir, cənab, – o, acıqlı səslə davam etdi.

– Qayda-qanun bilmirsinizmi? Siz hara gəlibsiniz? Bilmirsinizmi işi necə apararlar? Bu barədə siz gərək əvvəlcə dəftərxanaya ərizə verəydiniz; həmin ərizə hissə müdürüne gedəydi, ondan şöbə müdürüne veriləydi, sonra katibə çataydı, katib isə onu mənə yetirə idi.

Akaki Akakiyeviç bütün olan-qalan cürətini toplayıb, eyni zamanda, çox bərk tərlədiyini hiss edə-edə dedi:

– Ancaq, general həzrətləri... mən zati-alınızə ona görə zəhmət verməyə cürət etdim ki, katiblər... çox etibarlı adamlar deyil, filan...

– Necə, necə, necə? – böyük adam dilləndi. – Bu cürət sizdə haradandır? Bu fikirlər sizin başınıza haradan girmişdir? Rəislərə və böyüklərə qarşı cavanlar arasında bu azğınlıq haradan belə yayılmışdır!

Deyəsən, bu böyük adam Akaki Akakiyeviçin yaşıının əlli də ötdüyünü görməmişdi. Akaki Akakiyeviçə cavan demək yal-

nız nisbi olardı; yəni yaşı yetmişdən artıq olana nisbətən ona cavan demək olardı.

— Siz bilirsinizmi, bu sözləri kimə deyirsiniz? Bilirsinizmi, sizin qarşınızdakı kimdir? Siz bunu anlayırsınızmı? Siz bunu qanır-sınızmı? Mən sizdən soruşuram.

Bu sözləri söyləyib böyük adam ayağını yerə döydü və səsini elə yüksək bir dərəcəyə qaldırdı ki, bundan yalnız Akaki Akakiyeviç deyil, başqasını da dəhşət götürərdi. Akaki Akakiyeviç yerində donub-qaldı, yırğalandı, bütün bədəni əsdi və heç cür ayaq üstə dura bilmədi: əgər həmin saat xidmətçilər yüyürüb onu tutmasaydilar, döşəməyə səriləcəkdi. Onu, demək olar ki, hərəkətsiz bir halda otaqdan çıxartdılar. Böyük adam isə etdiyi təsirin gözlədiyindən də artıq olduğuna sevinərək öz sözləri ilə başqa bir adamı hətta bihuş edə biləcəyi fikrindən tamamilə məmənnun qalmış halda gözünün ucu ilə dostuna baxdı ki, görsün o, bu işə necə baxır. O, məmənnuniyyətlə gördü ki, dostu ən qeyri-müəyyən bir vəziyyətdədir və hətta özü də bir qədər qorxuya düşmüştür.

Akaki Akakiyeviçin pilləkənləri necə düşdüyündən və küçəyə necə çıxdığından əsla xəbəri yox idi. O, əl-ayağının varlığını da hiss etmirdi. O, ömründə bir general tərəfindən, həm də yad bir general tərəfindən hələ bu qədər şiddətli danlanmamışdı. O, küçələrdə viyıldayan çovğundan ağızını açıb səkilərdən düşüb çıxaçıxa yeriyirdi; külək Peterburq qaydasınca dörd tərəfdən, bütün döngələrdən onun üstünə hücum edirdi. Küləkdən bir anda onun nəfəsi kəsildi, o, evə bir halda gəlib çıxdı ki, daha bircə kəlmə də danışa bilmədi; onun bütün bədəni şişmişdi; o, yatağına uzandı. Bəzi vaxt lazımı məzəmmətin təsiri bu qədər şiddətli olur! Ertəsi gün onun bədəni qızdırma içində yanındı. Peterburq iqliminin alicənab köməkliyi sayəsində xəstəlik gözlənilədiyindən sürətlə inkişaf etdi və doktor gəldikdə xəstənin nəbzinə baxıb onu isindirməkdən başqa bir əlac göstərə bilmədi; bunu da yalnız ona görə etdi ki, xəstə təbabətin xeyirli köməyindən məhrum qalmasın; özü də xəbər verdi ki, bir sutka yarımdan sonra mütləq işi bitəcəkdir. Bundan sonra həkim evin xanımına müraciətlə dedi ki, ay ana, siz naşaq yerə vaxt



itirməyin, onun üçün elə indidən bir şamağacından tabut qayırtdırın, çünkü palıd ağacından tabut onun üçün baha olar. Akaki Akakiyeviçin özü üçün məşum olan bu sözləri eşidib-eşitmədiyi, əgər eşitdişə, bu sözlərin ona sarsıcı bir təsir edib-etmədiyi, onun öz dərdli həyatı üçün təəssüflənib-təəssüflənmədiyi məlum deyil, çünkü o, həmişə qızdırma içində sayıqlayırırdı. Onun gözünə bir-birindən qəribə olan səhnələr görünürdü; o gah Petroviç görür və ona elə bir şinel sıfaris edirdi ki, oğruları tutmağa tələsi olsun; gah ona elə gəlirdi ki, çarpayısının altı həmişə oğrularla doludur və o, hər dəqiqə evin xanımını çağının tapşırırırdı ki, hətta yorğanının altından oğrunu çəkib çıxartsın; gah soruşurdu ki, köhnə kapotunu niyə gözünün qabağından asmışlar, onun ki təzə şineli var; gah ona elə gəlirdi ki, generalın qabağında durub, onun yerli məzəmmətlərini dinləyir və tez-tez deyir: "Müqəssirəm, general həzrətləri", gah da hətta pis-pis danışıb, ən dəhşətli sözlər söyləyirdi, belə ki, ömründə ondan bu cür sözlər eşitməmiş qoca ev xanımı hətta xać çevirdi, həm də ki bu sözlər "general həzrətləri" sözlərindən həmin saat sonra söylənilirdi. Sonra isə o, tamamilə mənasız-mənasız danışırırdı, belə ki, heç bir şey başa düşmək mümkün deyildi; yalnız bircə şeyi görmək mümkün idi ki, bütün bu hədərən-pədərən sözlər və fikirlər elə bircə həmin şinelin ətrafında hərlənirdi. Axırda yazıq Akaki Akakiyeviç canını tapşırırdı. Onun nə otağını, nə də şeylərini möhürlədilər, çünkü əvvəla, vərəsəsi yox idi; ikinciisi, çox az bir irs qalmışdı ki, o da bundan ibarət idi: bir dəstə qaz lələyi, bir tutam ağ dövlət kağızı, üç cüt corab, iki-üç şalvar düyməsi, bir də ki oxucuya məlum olan kapot. Bütün bunların kimə çatdığını Allah bilir: etiraf edirəm ki, bu əhvalatı nəql edən adam özü bu məsələ ilə heç maraqlanmamışdır. Akaki Akakiyeviç aparıb basdırıldılar və Peterburq Akaki Akakiyeviçsiz qaldı, elə bil, bu adam heç yerli-dibli yox imiş. Heç kəsin müdafiə etmədiyi, heç kəs üçün əziz olmayan, heç bir kəsin maraqlanmadığı, hətta adı bir milçəyi sancağa taxan və ona mikroskopla baxan bir təbiyyatçının da diqqətini cəlb etməyən bir məxluq yox olub getdi; bu, elə bir məxluq idi ki, bütün dəftərxana istehzalarına itaətlə dözərdi və heç də fövqəladə bir iş ol-

madan qəbirə getdi; lakin hər halda, bu məxluq üçün hətta ömrünün ən sonunda da olsa, şinel şəklində xoş bir əlamət əyan oldu, onun yaziq həyatını bir anlığa canlandırdı, sonra da padşahların və dünya hökmədarlarının başına gələn kimi dözülməz bir fəlakət onun da başına gəldi... Onun ölümündən bir neçə gün sonra departamentdən evinə bir xidmətçi göndərib əmr etmişdilər ki, həmin saat idarəyə gəlsin, rəis onu tələb edir; lakin xidmətçi əlibəş qayıtmalı olub məlumat verdi ki, Akaki Akakiyeviç daha gələ bilməz. "Niyə?" sualına xidmətçi cavab verdi ki, elə belə, o ölmüşdür, dörd gün bundan qabaq basdırılmışlar. Departamentdə Akaki Akakiyeviçin ölümündən belə xəbər tutdular və ertəsi gün artıq yerində yeni bir məmur oturmuşdu; o, boyca xeyli uca idi, hərfləri onun kimi düz xətlə deyil, xeyli qılıqcacı yazırı.

Ancaq kim güman edə bilərdi ki, Akaki Akakiyeviçin əhvəlatı burada bitmir və o, heç kəs tərəfindən nəzərə alınmayan həyatının bir mükafatı imiş kimi ölümündən sonra bir neçə gün gurultulu bir həyat keçirəcəkdir? Ancaq belə oldu və bizim nəşr etdiyimiz bu adı əhvalat gözlənilmədən, xəyalı bir nəticə ilə qurtaracaqdır. Peterburqa birdən-birə belə bir şayiə yayıldı ki, Kalinkin körpüsü yanında və onun ətraflarında gecələr adamların gözünü nə isə öz oğurlanmış şinellini axtaran məmür şəklinde bir xəyalat görünür və xəyalat, adamların mənsəb və rütbəsinə baxmadan hamının çıynindən hər cür şineli öz oğurlanmış şineli adına çəkib aparır: yaxaları pişik dərisindən, qunduz dərisindən, sırrınmış, sırrınmamış, yenot dərisindən, tülükü dərisindən, ayı dərisindən kürk, müxtəsər, insanların öz bədənlərini bürümək üçün icad etdikləri xəz və dəri paltar – nə rast gəlirsə, hamısını çəkib aparır. Departament məmurlarından biri öz gözü ilə həmin ölü xəyalatını görüb onun Akaki Akakiyeviç olduğunu o saat tanıyıbmış. Lakin bundan onu elə bir qorxu götürüb-müş ki, həmin saat var gücü ilə qaçmağa başlayıbmış və buna görə ona diqqətlə baxa bilməyibmiş, yalnız uzaqdan onu barmağı ilə hədələdiyini görübmüş. Hər bir tərəfdən fasiləsiz şikayətlər yağmağa başlamışdı ki, hələ titulyar müşavirlər bir yana, hətta ən böyük gizli müşavirlərin də kürəkləri və ciyinləri gecələr şinellər soyulduğuna görə tamamilə soyuğun qabağında



qalmalı olmuşdur. Polis idarəsinə əmr verilmişdi ki, ölü xəyalatını hər necə olursa olsun, ya diri, ya ölü tutsunlar və başqlarına nümunə olmaq üçün ən amansız bir surətdə cəzalandırınsınlar. Az qalmışdı ki, bu iş müvəffəqiyyətlə yerinə yetirilsin. Kir-yuşkin döngəsində bir kvartalın keşikçisi həmin ölü xəyalatın cinayət başında, vaxtilə fleytaçalan olub, hazırda istefaya çıxmış bir müsiqicinin friz şinelini çəkib aparmaq istədiyi zaman azca qalmışdı ki, yaxalayıb tutsun. O, xəyalatın yaxasından yapışib çıxıraraq iki başqa yoldasını da çağırmış və xəyalatı tutub saxlamağı onlara tapşırıb, özü yalnız bircə dəqiqəliyə əyilib çəkməsinin boğazından burunotu qabını çıxartmaq istəyirmiş ki, ömründə altı dəfə don vurmuş bumunu bir qədər təravətləndirsin; ancaq görünür, burunotu elə bir burunotu imiş ki, buna hətta ölüünün xəyalatı da dözə bilməyibmiş. Keşikçi barmağını burunun sağ pərdəsinə dirəyib sol əli ilə bir çımdık burunotu götürməyə macal tapmamış, ölü elə bərkdən asqınbmış ki, üçünün də gözünü burunotu ilə doldurubmuş. Onlar yumruqlarını gözlərinə dirəyib ovuşdurunca ölüünün izi-tozu da qalmayıbmış, belə ki, onlar ölüünün, doğrudan da, öz əllərində olub-olmadığını hətta yaxşı bilmirlər. O vaxtdan bəri keşikçilər ölülərdən elə bərk qorxmağa başlamışdır ki, hətta diriləri də tutmağa qorxur və yalnız uzaqdan çıxırırdılar: "Hey, yolunu düz get!" Bundan sonra ölü məmər xəyalatı, hətta Kalinkin körpüsündən uzaqlarda da görünüb, bütün qorxaq adamları dəhşətə salmış. Amma biz, əslində, tamamilə həqiqi olan bu əhvalatın xəyalı bir istiqamət almasının əsl baisi olan həmin böyük adamı tamamilə yaddan çıxardıq. Hər şeydən əvvəl, ədalətli olmaq vəzifəsi tələb edir deyək ki, həmin böyük adam bərk danlanmış yazıq Akaki Akakiyeviç gedən kimi mərhəmətə bənzər bir şey hiss etmişdi. Başqasının halına yanmaq onun üçün yad bir şey deyildi. Mənsəbinin çox zaman xeyirxahlıq hisslerinin üzə çıxmasına mane olduğunu baxmayaraq, onun qəlbində bir çox mehriban duyğular yer etmişdi. Yanına gəlmış dostu onun kabinetindən çıxan kimi o hətta yazıq Akaki Akakiyeviç barəsində düşünməyə də başlamışdı. Bu zamandan başlayaraq, demək olar ki, hər gün yüksək rütbəli bir adamin məzəmmətinə

dözə bilməyən Akaki Akakiyeviçin solğun üzü onun gözüne görünürdü. Akaki Akakiyeviçin fikri onu o qədər narahat etmişdi ki, aradan bir həftə keçəndən sonra o hətta Akaki Akakiyeviçin dalınca bir məmər göndərib onun işinin necə olduğunu və ona, doğrudan da, kömək etmək mümkün olub-olmadığını öyrənməyi qərara aldı. Akaki Akakiyeviçin qısa bir müd-dətdə və şiddetli qızdırma içində öldüyünü ona xəbər verdik-də o hətta heyrət içində qalıb, vicdan əzabı duydu və bütün gün kefi yerində olmadı. O, birtəhər əylənmək, bu xoşagəl-məz təsiri yadından çıxarmaq arzusu ilə axşam öz dostlarından birinin yanına getdi, onun evində ağılli-başlı bir məclis görüdü, hamisindən yaxşısı bu idi ki, oradakılar hamısı, demək olar ki, bir rütbədə adamlar idi, belə ki, onun heç bir cəhətdən əli-qolu bağlanmayacaqdı. Bu, onun ruhi vəziyyətinə çox qəribə təsir etdi. O, açıldı, xoşrif, mehriban bir adam oldu, müxtə-sər ki, bütün gecəni çox xoş keçirdi. Axşam yeməyi yeyərkən iki stəkan şampan şərabı içdi (məlum olduğu kimi, bu şərab şən və xoş fikirlərə yaxşı təsir edir). Şampan şərabı onda cür-bəcür gözlənilməz hərəkətlərə meyil əmələ gətirdi; belə ki, o, birbaşa evə getmək istəməyib, Karolina İvanovna adlı, gərək ki, əslən alman olan tanış bir xanımın yanına getmək istədi. Bu xanımla onun tamamilə dostanə bir münasibəti var idi. Bunu da demək lazımdır ki, bu böyük adam xeyli yaşlı idi, yaxşı bir ər idi və hörmətli bir ailə sahibi idi. Biri artıq dəftərxanada xid-mət edən iki oğlu və burnu bir qədər dik olsa da, gözəl olan on altı yaşlı bir qızı hər gün gəlib onun əlini öpər və deyərdilər: “*Bonjour, papa*”¹. Hələ canıslu olub, hətta heç də kifir olma-yan arvadı hər şeydən əvvəl əlini öpdürər, sonra tərsinə çevi-rib özü onun əlini öpərdi. Lakin öz evindəki ailə mehribanlığının-dan tamamilə razı qalan həmin bu böyük adam dostanə müna-sibətlər üçün şəhərin o biri başında bir aşna saxlamağı da ədəb-li bir hərəkət hesab edirdi. Onun bu aşnası öz arvadından əsla nə cavan, nə də yaxşı idi; ancaq dünyada belə qəribə tapma-calar olur və bu barədə mühakimə yürütəmək bizim işimiz de-

¹ Günün xeyir olsun, ata. (fr.)



yıl. Bəli, həmin böyük adam pilləkəndən düşüb, xızəyə oturdu və sürücüyə dedi:

– Karolina İvanovnanın yanına! – Özü isə bəzəkli və isti şinelinə bürünüb elə xoş bir vəziyyət aldı ki, bir rus üçün bundan yaxşısını ağıla gətirmək də mümkün deyil, yəni bu, elə vəziyyətdir ki, özün heç bir şey fikirləşmirsən, amma bir-birindən xoş fikirlər onları axtarmağa zəhmət vermədən özləri sənin ağlına gəllir. O, böyük bir ləzzət içində keçirdiyi axşamın bütün xoş dəqiqliklərini, kiçik məclisi qəhqəhə ilə güldürən bütün sözləri ötəri olaraq yadına salırdı; o hətta bu sözlərdən bəzilərini yavaşcadan təkrar edirdi; ona elə gəlirdi ki, bu sözlər elə əvvəlki kimi gülməlidir və buna görə təəccübüllü deyil ki, o özü də ürəkdən güllürdü. Ancaq şiddətlə əsən külək hərdənbir ona mane olur və Allah bilir haradan və hansı səbəbə görə şiddətlə əsib, sanki, sıfətini kəsir, yiğin-yığın qan içəri atır, şinelin yaxasını bir yelkən kimi qabardır, ya da birdən qeyri-təbii bir qüvvə ilə onun başına çırçıp və beləliklə, onu daim narahat edib bu vəziyyətdən qurtarmağa məcbur edirdi. Böyük adam birdən hiss etdi ki, kim isə çox möhkəm bir surətdə onun şinelinin yaxalığından yapışdı. O dönüb baxdıqda əynində köhnə vismundır olan ortaboylu bir adam gördü və dəhşət içində onun Akaki Akakiyeviç olduğunu tanıdı. Məmurun üzü qar kimi ağappaq idi, özü də lap ölüyə bənzəyirdi. Lakin birdən bu böyük adamı bürüyən dəhşət hər bir həddi aşdı. O gördü ki, ölüünün ağızı əyildi, oradan qorxunc məzar qoxusu gəldi və ölü bu sözləri söylədi:

– Hə! Axır ki, əlimə düşdün! Axır ki, sənin də yaxandan yapışdım, filan-fəsman! Mənə elə sənin şinelin lazım id! Mənim şineliimi tapmağa çalışmadın, üstəlik, hələ məni danladın da, diindi öz şinelini ver!

Yazlıq böyük adam az qalmışdı ölsün. Hərçənd o, dəftərxanda və ümumliyətlə, aşağırütbəli adamların yanında çox tündxasiyyət idi, hərçənd onun bircə heybətli görkəminə baxanda hər kəs deyərdi: “Aman, nə tündxasiyyətdir!” Ancaq burada o, pəhləvan görkəminə malik bir çox adamlar kimi elə qorxuya düşdü ki, hətta qəşş edəcəyindən qorxdu, hətta o özü şineli tez ciyinindən atıb, qorxudan səsi dəyişmiş bir halda sürücüyə çığırdı:

– Var gücünlə evə sür!

Sürücü, adətən, ən qəti dəqiqələrdə çıxan bu səsi eşidib bundan sonra xeyli təsirli hərəkətlər də olduğunu bildiyindən, hər ehtimala görə, başını ciyinləri arasına qışib qamçısını qaldıraq qolaylandı və xizəyi ox kimi sürdürdü. Altı dəqiqədən azacıq artıq bir zamanda böyük adam öz evinin qapısı ağzında idi. O, rəngi solmuş, qorxuya düşmüş və şinelsiz halda Karolina İvanovnanın yanına getmək əvəzinə, öz evinə gəlib özünü birtə-hər otağına yetirdi və gecəni çox bərbad bir halda keçirdi; belə ki, ertəsi gün səhər çay içilən vaxt qızı ona belə dedi:

– Ata, bu gün sənin rəngin lap qaçıb.

Ancaq ata dinnəmədi və hara getdiyi və başına nələr gəldiyi barədə heç bir kəsə bir söz demədi. Bu hadisə ona çox şiddətli təsir etmişdi. O hətta öz məmurlarına xeyli az-az hallarda deyirdi ki, necə cürət edirsınız, bilirsinizmi, qabağınızdakı kimdir? Əgər o, bu sözləri söyləmiş olsaydı da, əvvəl işin nə yerdə olduğunu soruşub dirlədikdən sonra deyərdi. Ancaq qəribəsi budur ki, bu vaxtdan etibarən, ölü məmur xəyalatı daha gözə görünmədi. Görünür, generalin şineli onun əyninə lap yaxşı gəlibmiş; hər halda, daha bir adamın ciyinindən şinel qapıldıği barəsində heç bir yerdə heç bir şey eşidilmədi. Amma bir çox fəal adamlar deyirdilər ki, guya, şəhərin uzaq hissələrində ölü məmur xəyalatı hələ də gözə görünürmüştür. Doğrudan da, Kalomna keşikçilərindən biri həmin ölü xəyalatın bir evin arxasından çıxdığını öz gözləri ilə görmüşdü. Ancaq həmin keşikçi çox aciz idi; bir dəfə adicə yekə bir donuz balası xüsusi bir evin qapısından qaçaraq çıxb ona toxunmuş və yerə yixmişdi, ətrafdə duran faytonçular bərk gülüş-müşdülər. Keşikçi bu istehzaya görə onların hərəsindən bir quruş burunotu pulu almışdı; bəli, həmin keşikçi aciz və gücsüz olduğundan xəyalatı saxlaya bilməyibmiş, qaranlıqda onun dalınca düşüb gedibmiş, nəhayət, xəyalat birdən durub ətrafına göz gəzdirib ondan soruşubmuş: “Nə istəyirsən?” və ona elə bir yumruq göstəribmiş ki, belə yumruğu dirilərdə görməzsən. Keşikçi deyib ki, heç bir şey və həmin saat geri qayıdibmiş. Ancaq bu xəyalat boyca xeyli uca imiş, yekə bigləri varmış və deyəsən, Obuxov körpüsünə sarı gedib qaranlıqda gözdən itibmiş.

İVAN TURGENEV

(1818–1883)

MUMU

(*hekayə*)

Vaxtilə Moskvanın ucqar küçələrinin birində ağ sütunlu, çar-daqlı və cəpəki eyvanlı boz bir evdə xeyli nökər və qulluqçusu olan dul bir xanım yaşayırırdı. Onun oğulları Peterburqdə qulluq edirdilər, qızları isə ərə getmişdilər; xanım öz evindən nadir hallarda çıxar, qocalığının xəsis, cansıxıcı illərini tək-tənha keçirərdi. Ömrünün fərəhsiz və tutqun gündüzü çoxdan keçmişdi, axşamı isə gecədən də qara idi.

Xanımın nökərləri içərisində ən qəribəsi – boyu iki arşın on iki verşok¹, pəhləvan gövdəli, anadangəlmə lal doğulmuş dalan-dar Gerasim idti. Xanım onu kənddən gətirmişdi; o, kənddə xirdaca bir daxmada qardaşlarından ayrı yaşayır və töycünü də, az qala, hamidan düzgün ödəyən bir kəndlə hesab olunurdu. Təbiətin çox böyük qüvvət bəxş etdiyi Gerasim dörd adəmin işini görərdi. Hər iş onun əlində, sanki, muma çevrilərdi; yer şumlayan zaman iri əllərini var qüvvəsi ilə xişa basıb, elə bil, atın köməyi olmadan təkbaşına yerin möhkəm sinəsini yaranda, ya da Pyotr günü² ot çalınanda əlindəki dəryazı cavan qayınağacı meşəsini kökündən doğramaq istəyirmiş kimi var gücү ilə işə salanda, üçşarşılıq zəncirlə taxıl döyəndə və bu vaxt çiyinlərinin bərkimmiş uzunsov əzələləri ling kimi qalxıb-enəndə ona tamaşa etmək adama ləzzət verirdi. Həmişə susması yorulmaq bilmədən işlə-yən bu adamı daha əzəmətli göstərirdi. O, bacarıqlı bir kəndlə idi, şikəstliyi olmasaydı, hər bir qız ona həvəslə ərə gedərdi.

¹ *Verşok* – 4.4 sm-ə bərabər uzunluq ölçüsü

² 29 iyun

Lakin budur, Gerasimi Moskvaya gətirdilər; ona çəkmə aldılar, yay paltarı, qış kürkü tikdirdilər, əlinə süpürgə və bel verib dalan-dar təyin etdilər.

Yeni yaşayışı əvvəllər onun heç xoşuna gəlmədi. Uşaqlıqdan çöl işlərinə, kənd həyatına öyrəşmişdi. Öz bədbəxtliyi üzündən insanlarla ünsiyyət bağlamayan Gerasim məhsuldar torpaqda bitən ağac kimi lal və qüdrətli böyümüşdü... Şəhərə köçürüлəndən sonra o, başına nə iş gəldiyini başa düşmürdü, darixırkı, qurşağı qədər göy ot bitən zəmidən yenicə tutulub dəmiryol vaqonuna qoyulan, kök gövdəsini gah qığılçımı tüstü, gah da dalğalı buxar bürüyən, taqqılıt və uğultu ilə aparılan, həm də hara aparıldığıni bilməyen cavan, sağlam bir öküz kimi çəşib-qalmışdı. Yeni vəzifəsi ağır kənd işlərindən sonra Gerasimə oyun-oyuncaq kimi gəlirdi; o, yarım saatə bütün işlərini görüb qurtarır, ya həyətin ortasında dayanaraq ağızını ayırb gəlib-gedənlərə baxır, sanki, düşdürüyü sırlı vəziyyətin həllini tapmaqda onlardan kömək istəyirdi, ya da tənha guşəyə çəkilərək, süpürgəni və ya beli bir qırqağa tullayıb üzüüstə yixılır, sinəsini yerə verib kəməndə düşmüş heyvan kimi saatlarla hərəkətsiz qalırdı. Lakin insan hər şeyə alışır. Gerasim də, nəhayət, şəhər həyatına alışdı. Onun işi çox deyildi; bütün işi-gücü həyəti təmiz saxlamaq, gündə iki dəfə çəlləkiə su gətirmək, mətbəx və ev üçün odun daşıyıb yarmaq, özgələri həyətə qoymamaq və bir də gecələri keşik çəkməkdən ibarət idi. Öz vəzifəsini Gerasim səylə yerinə yetirirdi: heç vaxt həyətdə nə bir talaşa, nə də zibil gözə dəyməzdi, onun ixtiyarına verilən əldən düşmüş sudaşyan yabı palçıqlı gündə bir yerdə ilisib qalsayıdı, o, ciyni ilə itələyib yalnız içində cəllək olan arabanı deyil, atın özünü də yerindən tərpədərdi; odun yarmağa girişəndə balta əlində şüşə kimi cingildəyər, odun parçaları və talaşalar ətrafa səpələnərdi; öz-gələri həyətə buraxmamağa gələndə isə... bir gecə iki oğrunu tutub baş-başa elə vurmuşdu ki, onları polisə aparmağa da ehtiyac qalmamışdı və bu hadisədən sonra ətrafdə hamı ona hörmət etməyə başlamışdı; hətta gündüzlər yoldan keçən, firıldaqçı, sadəcə, tarlış olmayan adamlar da zəhmlili dalandan görəndə əllərini yelləyir və onun üstünə çığırırdılar, guya, o,



bunların çığırtısını eşidəcəkmiş. Digər nökər və qulluqçularla Gerasim dostluq etməsə də – onlar hamısı Gerasimdən çəkinirdi – Gerasim onları öz adamı hesab edirdi. Onlar Gerasimə işarə ilə başa salırdılar, o da onları başa düşür, bütün əmrləri dürüst yerinə yetirirdi. Lakin Gerasim öz hüquqlarını da bilirdi, nökərlərin xörək yediyi otaqda heç kəs onun yerini tutmağa cürət etmirdi. Ümumiyyətlə, Gerasim zabitəli və ciddi adam idi, hər bir şeydə qayda-qanun xoşlardı. Hətta xoruzlar belə onun yanında döyüşməyə cürət etməzdi, yoxsa qiymət qopardı. Gerasim onları döyüşən görsə, o dəqiqə ayaqlarından tutar, havada çax kimi on dəfə fırladıb hərəsini bir tərəfə tullayardı. Xanımın həyatində qaz da saxlanırdı; məlumdur ki, qaz lovğa və ağıllı quşdur, odur ki Gerasim qazları çox istəyər, onlara qulluq edib bəsləyərdi; elə onun özü də təşəxxüslü bir erkək qaza oxşayırdı. Gerasimə mətbəxin altında balaca bir daxma ayırmışdır; o, daxmanı öz səliqəsi ilə düzəltmiş, özünə palid taxtalarından dörd kötük üstündə çarpayı – əsl bir pəhləvan çarpayısı düzəltmişdi; bu çarpayının üstünə yüz pud ağırlığında yüksək qoysaydın, yenə əyilməzdi. Çarpayının altında möhkəm bir sandıq vardi, künçdə yenə də o cür möhkəm ağacdan düzəldilmiş balaca bir mız, mizin yanında isə üçayaqlı kətil qoyulmuşdu. Kətil elə möhkəm və yasti-yapalaq idi ki, bəzən Gerasim onu yuxarı qaldırıb sonra əlindən yerə buraxar və gülümsəyərdi. Daxmanın qapısına girdə, kömbəyə oxşayan qara bir qılıf vurur, açarını həmişə öz yanında – kəmərində gəzdirərdi. O, daxmasına başqlarının gəlməsini xoşlamazdı.

Bir il beləcə gəlib-keçdi; ancaq ilin axırında Gerasimin başına bir hadisə gəldi.

Qapısında Gerasimin dalandar işlədiyi qoca xanım hər şeydə qədim adətləri gözləyir və çoxlu qulluqçu saxlayırdı: onun evində paltaryuyanlar, toxucular, dülğərlər, kişi və qadın dərzilərdən başqa hətta bir sərrac¹ da vardi, o, eyni zamanda baytar həkimi, nökərlər üçün də ara həkimi hesab olunurdu; bunlardan başqa, xanımın xüsusi həkimi, bir də Kapiton Klimov

¹ Sərrac – göndən qosqu şeyləri hazırlayan usta

adında əyyaş bir başmaqçısı vardı. Klimov özünü incidilmiş, layiqincə qiymətləndirilməmiş və Moskvanın ucqar bir yerində işsiz qalmağa deyil, paytaxtda yaşamağa layiq elmlı bir adam hesab edirdi; içəndə də özünün dediyi kimi, təmkinlə və döşünə döyə-döyə məhz dərdinin çıxlığından içirdi. Günlərin birində xanım onun barəsində eşiğası Qavrila ilə söhbət etməyə başladı; Qavrılanın təkcə sarı gözlərinə və ördək burnuna baxanda düşünmək olardı ki, tale onu başmaqçılıq etmək üçün yaratmışdır. Xanım dünən küçədən sərxoş halda tapılıb gətirilən Kapitonun əxlaqca pozğun olmasından danişaraq heyif silənirdi.

O birdən:

- Qavrila, sən bilən, onu evləndirsək, necə olar? – dedi.
- Bəlkə, onda ağlı başına gəldi.

Qavrila:

- Nə üçün də evləndirməyək? – cavab verdi. – Olar, lap yaxşı olar.
- Yaxşı, görəsən, ona gedən olarmı?
- Əlbəttə. Ancaq siz bilən yaxşıdır. Hər halda, bir şeyə yaraya bilər, o da özü üçün bir adamdır.
- Deyəsən, Tatyana onun xoşuna gəlir.

Qavrila nəsə etiraz etmək istədi, dinməyi dodaqlarını büzdü.

Xanım ləzzətlə burunotu çəkə-çəkə:

- Hə!.. Qoy elçi göndərib Tatyananı istəsin, – qərarını verdi,
- eşidirsənmi?

Qavrila:

- Baş üstə, – dedi və çıxıb getdi.

Qavrila otağına qayıdaraq (otaq yandan tikilmiş ayrıca binada idi və içərisi dəmir sandıqlarla dolu idi), əvvəlcə arvadını bayırı çıxartdı, sonra da pəncərənin yanında oturub fikrə getdi. Xanımın gözlənilməz əmri, deyəsən, onu çətinə salmışdı. Nəhayət, o qalxdı və Kapitonu çağırmaq üçün tapşırıq verdi, Kapiton gəldi... Ancaq biz onların söhbətini oxuculara bildirməmişdən qabaq Kapitonun alacağı Tatyananın kim olduğunu və xanımın verdiyi əmrin eşiğasını nə üçün pərt elədiyini bir neçə sözlə nağıl etməyi yersiz saymırıq.



Yuxarıda dediyimiz kimi, paltaryuyan vəzifəsində işləyən Tatyana (səliqəli və qabiliyyətli olduğu üçün ona ancaq zərif paltarları yumaq tapşırılırdı) iyirmi səkkiz yaşında, alçaqboylu, ariq, sarışın saçlı, sol yanağında xalı olan bir qadın idi. Sol yanaqda xal olması Rusiyada nəhs əlamət – bədbəxt həyatın nişanəsi sayılır... Tatyana özünü çox da xoşbəxt saya bilməzdi. Lap gənc yaşlarından bir ağ gün görməmişdi; iki adamın işini görürdü, amma heç vaxt onu mehribanlıqla dindirən olmamışdı; onu pis geyindirirdilər, həm də az əməkhaqqı alırlı; qohumları da yox kimi idi: əlindən heç bir iş gəlmədiyi üçün kənddə qalan qoca bir aşarçı¹ onun dayısı idi, o biri dayıları və əmiləri isə əkinçi idilər, başqa heç kəsi yox idi. Bir zamanlar Tatyana gözəl hesab olunurdu, lakin gözəlliyi çox tez solub getdi. Onun mülayim, daha doğrusu, çəkingən bir xasiyyəti vardı: heç bir şeydə öz qayğısına qalmaz, başqalanndan isə son dərəcə qorxardı; fikri-zikri əlindəki işi vaxtında qurtarmaq idi, heç vaxt heç kəslə danışmazdı, xanımın adı çəkiləndə tir-tir titrəyirdi, halbuki xanım onu üzdən heç tanımadı da. Gerasimi kənddən gətirəndə Tatyana onun heybətli görkəmini görüb qorxusundan, az qala, bayılmışdı, o, bacardığı qədər Gerasimlə üz-üzə gəlməməyə çalışırdı; evdən çıxıb camaşırhanaya tələsərkən Gerasimin yanından ötüb-keçməli olanda gözlərini yumurdu. Gerasim əvvəllər ona bir o qədər diqqət yetirmirdi, sonra onu görəndə gülməyə, daha sonra başdan-ayağa süzməyə başladı, indi isə gözünü ondan heç çəkmirdi. Tatyananın üzünün mülayim ifadəsinimi, yoxsa ürkək hərəkətlərinimi bəyənmişdi, bunu Allah bilir. Bir dəfə Tatyana barmaqlarının ucunda xanımın nişastalanmış koftasını... ehtiyatla başı üstündə tutaraq həyətdən keçəndə birdən kimsə dirsəyindən möhkəm yapışdı; Tatyana dönüb baxdı və qorxusundan çığındı: Gerasim onun arxasında durmuşdu. O, səfəh kimi gülümsəyib nəsə mirıldanaraq Tatyana quyruğu və qanadları zərli, xoruzşəkilli pryanik uzatdı. Tatyana götürmək istəməsə də, Gerasim

¹ Aşarçı – ağa evində ərzaq saxlanan binaya, anbara və zirzəmiyə nəzarət edən nökər

pryaniki zorla onun əlinə basıb başını salladı və yana çəkildi; qızın arxasında bir daha mehribanlıqla nə isə bağıldı. O gündən Gerasim Tatyana rahatlıq vermirdi; Tatyana hara gedirdisə, Gerasim o dəqiçə hazır olur, qabağına çıxır, gülümşəyir, bağlıdır, əllərini yelləyir, birdən qoltuğundan bir lent çıxarıb zorla ona verir, süpürgə ilə qızın yolunun tozunu süpürdü. Yazıq qız çəşib-qalmışdı, nə edəcəyini bilmirdi. Tezliklə bütün evdəkilər lal dalandarın hərəkətlərindən xəbər tutdu. Tatyana istehza etməyə, atmacalı və kinayəli sözlər yağıdırmağa başladılar. Ancaq Gerasimə sataşmağa heç kəs cürət etmirdi; o, zarafat xoşlamırdı, onun yanında Tatyana ilə də heç kəsin işi olmurdu. İstəsə də, istəməsə də, qız onun himayəsi altına düşmüşdü. Bütün lal-karlar kimi Gerasim də olduqca həssas idi, ona və ya qızə gülən olsayıdı, o saat başa düşürdü. Bir dəfə nahar vaxtı Tatyananın başçısı olan camaşırxana müdürü onu, necə deyərlər, sancağa başladı, işi o yerə çatdırıldı ki, yazıq qız gözlərini hara dikəcəyini bilmədi, az qalmışdı acığından ağlasın. Birdən Gerasim yerindən qalxdı, öz iri əlini qadının başına qoyub elə bir qəzəblə onun üzünə baxdı ki, müdirlə o dəqiçə stolun üstünə əyildi, hamı da səsini kəsdi. Gerasim yenidən qaşığı götürüb qabağındakı borşu yeməyə girişdi. Hamı dodaqaltı: "Ay səni, lal şeytan, qulyabani", – deyə mizildəndi; müdirlə isə yerindən durub, qulluqçu qızların otağına keçdi. Bir dəfə də Gerasim Kapitonun, indicə söhbətini elədiyimiz Kapitonun, Tatyana ilə olduqca şirin danışdığını görüb barmaq işarəsi ilə onu yanına çağırıldı, karet damına apanıb küncdəki araba dişləsinin bir ucundan yapışdı və yüngülcə, lakin çoxmənali tərzdə Kapitonu hədələdi. Bu əhvalatdan sonra daha heç kəs Tatyananı söhbətə tutmurdu. Bütün bu işlərə görə Gerasimə söz deyən olmurdu. Doğrudur, camaşır müdürü qızlar otağına gəlib çıxan kimi özündən getdi və çox ustalıqla Gerasimin kobud hərəkətini elə o gün xanımın nəzərinə çatdırıldı; lakin qəribə qarı buna – müdirlənin bərk təhqir olunmasına ancaq bir neçə dəfə güldü, Gerasimin öz ağır əlini onun başına nə cür qoyduğunu təkrar-təkrar danışmağa müdirləni məcbur etdi, ertəsi gün də Gerasimə bir manat pul göndərdi; xanım onu sədaqətli və qüvvətli bir keşikçi kimi



qiymətləndirib mükafat verirdi. Gerasim xanımdan əməlli-başlı qorxurdu, lakin yenə də onun mərhəmətinə güvənir və Tatyana ilə evlənməyə icazə almaq xahişi ilə onun yanına getməyə hazırlaşırırdı. O ancaq eşikağasının vəd etdiyi paltarı gözləyirdi ki, xanımın yanına ləyaqətli bir şəkildə getsin, elə bu vaxtlarda da xanımın başına Tatyananı Kapitona vermək fikri düşdü.

Xanımla söhbətdən sonra eşikağası Qavrılanın pərtliyinin səbəbini indi oxucu özü asanlıqla başa düşər. Qavrila pəncərə qabağında oturub fikirləşirdi: "Xanımın, əlbəttə, Gerasimə yazığı gəlir (bu, Qavrilaya yaxşıca məlum idi, çünkü özü də Gerasimin könlünə dəymirdi), nə qədər olsa, o laldır, şikəstdir; Gerasimin Tatyanaşa gözü olduğunu xanıma necə xəbər verə bilərdi? Həm də insaf da yaxşı şeydir, ondan nə ər ola bilər? Digər tərəfdən, Allah, sən özün bağışla, bu qulyabani Tatyananın Kapitona verilməsindən xəbər tutsa, vallah, evdə hər şeyi alt-üst edər. Axi onu başa salmaq olmayıacaq, axı onu, o şeytanı – günahkaram, günah elədim – heç cür yola gətirmək mümkün olmayıacaq... Doğrudan da, belədir..."

Kapitonun gəlib çıxmazı Qavrilanı öz düşüncələrindən ayırdı. Yelbeyin pinəçi içəriyə girdi, əllərini arxasında gizlətdi və divarın qapıya yaxın yerinə sərbəst söykənərək, sağ ayağını sol ayağının üstünə xaç kimi aşınıb başını tərpətdi. Yəni: "Bu da mən, gəlmışəm. Nə istəyirsiniz?"

Qavrila Kapitona baxdı və barmaqları ilə pəncərənin çərçivəsini taqqıldıdatdı. Kapiton yalnız öz donuq gözlərini azca qıydı, lakin aşağı dikmədi, hətta bir balaca gülümsədi və əlini dağınıq, çal saçlarında gəzdirdi. Yəni ki, hə, mənəm. Nə baxırsan?

Qavrila:

– Yaxşısan, – dedi və susdu. – Yaxşısan, daha heç sözüm yoxdur.

Kapiton yalnız ciynini çekdi. Ürəyində fikirləşdi ki: "Guya, sən məndən yaxşısan?"

Qavrila tənə ilə sözünü davam etdirdi:

– Hə, bir özünə bax, əməlli bax. Gör nəyə oxşayırsan?

Kapiton sakit nəzərlə özünün yırtılıb-dağılmış sürtükuna, yamaqlı şalvarına baxdı, cırıq çəkmələrini, xüsusən sağ ayağını

təşəxxüs'lə dayadığı çəkməsinin pəncəsini diqqətlə süzdü, yenə də gözlərini eşikağasına dikdi:

– Hə, nə var ki?

– Nə var ki? – Qavrila təkrar etdi. – Nə var ki? Hələ bir “nə var ki” də deyirsən? Sən şeytana oxşayırsan (günahkaram, günah elədim), bəli, sən şeytana oxşayırsan.

Kapiton gözlərini tez-tez qırpdı.

Yenə də ürəyində fikirləşdi: “Qavrila Andreiç, danlayın, danlayın görək”.

Qavrila sözə başladı:

– Sən yenə sərxoş idin, yenə, hə? Cavab ver görüm!

– Bədəncə zəif olduğum üçün, doğrudur, spirtli içki qəbul etmişdim, – Kapiton cavab verdi.

– Bədəncə zəif olduğum üçün!.. Bütün iş ondadır ki, sənə az cəza verirlər. Hələ Piterdə də oxumusən... görürəm, çox şey öyrənmisən. Havayı çörək yeməkdən başqa bir şey bilmirən.

– Bunu, Qavrila Andreiç, bircə Allah bilir, ondan başqa heç kəs. Təkcə o bilir ki, mən nə cür adamam və çörəyi, doğrudan da, havayımı yeyirəm, yoxsa yox. Sərxoşluğuma gəlinçə, burada məndən də çox yoldaşım günahkardır, o, məni aldadıb şirnikləndirdi, sonra da aradan çıxdı, yəni çıxıb getdi, mən isə...

– Sən avara isə küçələrdə qaldın. Yaman fərsizsənmiş. Ancaq iş bunda deyil, – eşikağası sözünə davam etdi, – məsələ başqa şeydədir. Xanım... – burada o, bir balaca dayandı, – xanım istəyir ki, sən evlənəsən. Eşidirsənmi? O, belə hesab edir ki, sən evlənsən, ağıllanarsan. Başa düşürsənmi?

– Niyə başa düşmüəm.

– Çox əcəb. Mənə qalsa, səni möhkəm sıxisdırmaq daha yaxşı olardı. Ancaq bu, xanımın işidir. Nə deyirsən? Razisanmı?

Kapiton dişlərini ağartdı:

– İnsandan ötrü evlənmək çox yaxşıdır. Qavrila Andreiç, mən məmənnuniyyətlə razıyam.

– Çox əcəb, – Qavrila cavab verdi və öz-özünə fikirləşdi ki, daha bu sözə nə demək olar, kişi düz danışır. – Ancaq bilirsən nə var, – o, ucadan davam etdi, – sənin üçün əlverişli olmayan bir nişanlı tapıblar.



– Kimdir, icazənizlə bilmək istəyirəm...

– Tatyana.

– Tatyana?

Kapiton gözlərini bərəldib divardan aralındı.

– Nə oldu, özünü niyə itirdin? Məgər xoşuna gəlmir?

– Necə yəni xoşuma gəlmir, Qavrila Andreiç. Pis qız deyil, işə canyandırındır, sakitdir... Ancaq Qavrila Andreiç, axı siz özünüz yaxşı bilirsınız, o qulyabani, çöllərin vəhşisi qızın dalınca...

Eşikağası dilxor halda onun sözünü kəsdi:

– Bilirəm, qardaş, hamısını bilirəm, amma...

– Mənə rəhminiz gəlsin, Qavrila Andreiç. Axı o, məni öldürər, vallah öldürər, milçəyi əzən kimi basıb əzər; onun əli bilirsiniz nədir, bir zəhmət çəkib onun əlinə baxın, onun əli, elə bil ki, Mininin, Pojarskinin əlidir. Axı o kardır, vurur və necə şappıldatdığını eşitmır. Elə bil, yuxuda iri yumruqlarını yelləyir. Heç bir yolla onu sakit eləmək mümkün deyil. Nə üçün? Səbəbini özünüz də bilirsınız, Qavrila Andreiç, o kardır, həm də ağlı topuğundadır. Axı o yırtıcıdır, vəhşidir. Qavrila Andreiç, vəhşidən pisdir... xalis odundur, odun, axı mən niyə onun əlindən iztirab çəkim? Əlbəttə, indi daha heç bir şey mənim vecimə deyil: var-yoxdan çıxdım, hər bir çətinliyə dözməyə öyrəşdim, Kolomna çanağı kimi hisə-pasa batdım, amma orası var ki, hər halda, mən insanam, daş-divar deyiləm!

– Bilirəm, bilirəm, uzunçuluq eləmə...

Pinəçi qızığın bir halda davam edirdi:

– İlahi! Görəsən, nə vaxt bu işlərə son qoyulacaq? Nə vaxt, ilahi! Mən bədbəxt, mən başıdaşlı! Əcəb taleyim varmış! Cavan vaxtlarında ağam olan bir alman məni döyürdü, ömrümün ən yaxşı çağında öz qardaşından kötək yeyirdim, indi, yaşa dolduğum vaxtlarda işə gör nələr çəkirəm...

– Yassarın biri yassar, – Qavrila səsləndi. – Nə olub, belə uzunçuluq edirsən?

– Necə yəni, nə olub, Qavrila Andreiç? Axı mən döyülməkdən qorxuram, Qavrila Andreiç. Ağam məni dörd divar arasında cəzalandırsın, amma camaat içində hörmətimi saxlasın, yenə

də mən adamlar cərgəsində hesab olunuram, amma burada gör ki mdən söz çəkmək lazım gəlir...

— Eh, rədd ol, get, — Qavrila səbirsizliklə onun sözünü yanında kəsdi.

Kapiton döndü və ağır addımlarla qapıya yönəldi.

— Tutaq ki, o heç yoxdur, — eşikağası onun dalınca çığırdı,
— sən özün necə, razisanmı?

Kapiton:

— Öz razılığımı bildirirəm, — cavab verib uzaqlaşdı.

O ən çətin hallarda belə ibarə ilə danışmaqdan əl çəkmirdi.

Eşikağası bir neçə dəfə otaqda gəzindi. Nəhayət:

— Hə, indi Tatyanaçı çağırın, — səsləndi.

Bir neçə dəqiqədən sonra Tatyana güclə eşidiləcək dərəcədə səssizcə otağa girdi və qapının ağızında dayandı. O yavaşcadan:

— Qavrila Andreiç, nə buyurursunuz? — dedi.

Eşikağası diqqətlə ona baxdı:

— Hə, Tatyana, əra getmək istəyirsənmi? — sözə başladı.

— Xanım sənin üçün nişanlı tapmışdır.

— Məsləhət sizindir, Qavrila Andreiç. Ancaq deyin görüm, xanım mənə kimi nişanlı seçmişdir? — Tatyana ürəklənib əlavə etdi.

— Pinəçi Kapitonu.

— Baş üstə.

— Doğrudur, o, yelbeyin adamdır. Lakin bu cəhətdən xanımın ümidi sənədir.

— Baş üstə.

— Burada bir əngəl də var... axı bu kar Geraska sənin dalınca yaman gəzir. Sən bu ayını necə oldu belə bənd elədin? Axı o ayı səni öldürə bilər...

— Öldürər, Qavrila Andreiç, hökmən öldürər.

— Öldürər... hələ buna baxarıq. Sən necə deyirsən: öldürər?

Bir özün fikirləş, məgər onun səni öldürməyə ixtiyarı var?

— Bilmirəm, Qavrila Andreiç, var, ya yox.

— Ay səfəh! Axı sən ona heç bir söz verməmisən...

— Nə buyurursunuz?



Eşikağası dinmədi və fikrə getdi: "Ay dilsiz-ağızsız bala".
Sonra da əlavə etdi:

– Hə, yaxşı. Bu barədə səninlə yenə danışarıq, indi isə, Tanyuşa, get, işini gör, mən görüürəm ki, sən, doğrudan da, dilsiz-ağızsızsan.

Tatyana döndü, qapının tırınə yüngülçə söykəndi və çıxıb getdi.

Eşikağasını fikir götürdü: "Bəlkə də, sabah xanım bu toy əhvalatını yadından çıxartdı, mənə nə olub belə əl-ayağa düşmüsəm? Biz bu şuluqçunu yumşaldarıq, bir şey olsa, polisə xəbər verərik..." O, ucadan arvadını səslədi:

– Ustinya Fyodorovna! Mənim əzizim, zəhmət çəkib samo-var qoyun...

Tatyana, demək olar ki, bütün günü camaşırhanadan çıxmadı. O, əvvəlcə ağladı, sonra göz yaşını silərək, yenidən işə girişdi. Kapiton gecədən xeyli keçənə kimi qaraqabaq bir dostu ilə meyxanada oturub Piterdə bir ağanın yanında nə cür yaşadığından uzun-uzadı nağıl açdı; bu ağanın gözəl xasiyyəti varmış, göz yetirəmiş ki, hər işdə səliqə olsun, ancaq bir nöqsanı varmış: çox içərmiş və həddindən artıq qadın düşkünü imiş... Qaraqabaq dostu "hə-hə" deyərək onun danışdıqlanna qulaq asırdı; lakin axırda Kapiton bir hadisə üzündən sabah özünü öldürmək niyyətində olduğunu bildirdikdə qaraqabaq dostu dedi ki, yatmaq vaxtı çatmışdır. Onlar dinməzcə və kobudcasına ayrıldılar.

İş elə gətirdi ki, eşikağasının gözlədiyi olmadı. Kapitonu evləndirmək xanımın başına elə girmişdi ki, o, yanında qalan qaravaşlardan biri ilə gecə ancaq bu barədə danışındı; bu qaravaş ancaq xanımın yuxusu qəçəndə onun başını qarışdırmaq üçün saxlanılırdı və gecə faytonçusu kimi yuxusunu gündüzlər alırdı. Qavrla səhər çayından sonra məlumat vermək üçün xanımın yanına gələndə onun birinci sualı bu oldu:

– Hə, toy məsəlesi nə yerdədir, düzəlirmi?

Eşikağası, söz yox, cavab verdi ki, iş lap yaxşı düzəlir, Kapiton öz razılığını bildirmək üçün elə bu gün xanımın yanına gələcəkdir. Xanımın, nədənsə, kefi yox idi; o, bu işlə çox məşğul olmadı.

Eşikağası öz otağına qayıdırıb yığıncaq çağırıldı. İş, doğrudan da, müzakirə edilməli idi. Tatyana, əlbəttə, etiraz etmirdi, lakin Kapiton hamiya açıqca deyirdi ki, onun iki yox, ancaq bir başı vardır... Gerasim hamiya acıqlı və iti nəzərlə baxır, qulluqçu qızların otağının qabağından aralanmış və deyəsən, özünə bir tələ qurulduğunu hiss edirdi. Yiğilənlər (bunların içərisində ləqəbi Xvost dayı olan qoca bufetçi də vardi, ondan "gör nələr olur", bir də "hə, hə, hə" sözlərindən başqa bir cavab almasalar da, hamı məsləhət üçün hörmətlə ona müraciət edərdi) əvvəlcə Kapitonu üz verə biləcək təhlükədən qorumaq məqsədilə sutə-mizləyən maşın anbarına saldılar və sonra möhkəm qərara gəlmək üçün fikirləşməyə girişdilər. Əlbəttə, zorakılıqla iş görmək asan idi, lakin Allah eləməmiş, səs-küy qalxsa, xanım narahat olar, qiyamət qopardı! Bəs necə olsun? Fikirləşdilər, axırdı çıxış yolu tapdılar. Dəfələrlə müşahidə etmişdilər ki, Gerasimin sər-xoşları görən gözü yoxdur... O, darvaza ağızında oturanda hər dəfə papağının günlüyü qulağına doğru əyilmiş bir sərxoş ayaqları dolaşa-dolaşa onun yanından keçəndə Gerasim nifrətlə üzünü yana döndərərdi. Qərara aldılar Tatyananı öyrətsinlər ki, özünü sərxoşluğa vurub yırgalana-yırgalana, səndirləyə-səndir-ləyə Gerasimin yanından ötüb-keçsin. Yazıq qız əvvəlcə razı olmadı. Lakin onu dilə tutdular; həm də o özü görürdü ki, ayrı yolla pərəstişkarından yaxasını qurtara bilməyəcəkdir. Qız deyilənlərə əməl etdi. Kapitonu anbardan çıxartdilar: axı işin, hər halda, ona dəxli vardi. Gerasim darvaza ağızındaki səkidə oturub əlindəki bellə yeri döyəcləyirdi... Bütün kǔnc-bucaqdan, pəncərə pərdələrinin arxasından ona baxırdılar...

Kələk lap yaxşı baş tutdu. Tatyananı gördükdə o, əvvəlcə həmişəki kimi mehribancasına mırıldanaraq başını tərpətdi, sonra diqqətlə baxdı, bel əlindən düşdü, yerindən sıçrayıb, qızı yaxınlaşdı, az qala, üzünü qızın üzünə yapışdıracaqdı... Qız qorxusundan daha artıq səndirlədi və gözlərini yumdu... Gerasim onun əlindən tutub bütün həyat boyu dalınca sürüdü və yığıncağın toplandığı otağa girib qızı düz Kapitona sarı itələdi. Tatyana donub-qalmışdı... Gerasim dayandı, ona baxdı, əlini yellədi və gülümşəyərək ağır addımlarla öz daxmasına çəkildi. Düz bir



sutka oradan çıxmadı. Sürücü Antipka sonralar danışırkı ki, o, qapının deşiyindən Gerasimin çarpayıda oturub əlini yanağına tutaraq yavaşcadan, müəyyən bir ahənglə, ancaq hərdənbir bağıra-bağıra mahnı oxuduğunu, yəni arabacıların və ya gəmi yedəkçilərinin öz qəmli nəğmələrini oxuyarkən elədikləri kimi yırgalandığını, gözlərini yumduğunu və başını buladığını görmüşdü. Antipkanın tükləri ürpəşmiş və qapıdan kənara çəkilmişdi. Ertəsi gün Gerasim öz daxmasından çıxanda onun görkəmində elə bir dəyişiklik hiss olunmurdu. İndi o, əvvəlkindən daha çox qaşqabaqlı olmuşdu, Tatyanaya və Kapitonə isə qətiyyən fikir vermirdi. Elə o axşam, onların hər ikisi qoltuqlarına bir qaz vurub xanımın yanına getdi, bir həftədən sonra da evləndilər. Toy gündündə də Gerasim öz davranışını dəyişdirmədi, ancaq çaydan susuz qayıtdı: nə cür olmuşdusa, yolda çəlləyi sindirmişdi; gecə isə tövlədə öz atını elə səylə təmizləyir və qaşovlayırdı ki, at küləkdə yellənən ot kimi əyilir və Gerasimin dəmir yumruqlarının altında ayaqlarının birini götürüb, o birini qoyurdu.

Bütün bu əhvalatlar yazda baş vermişdi. Daha bir il keçdi; bu müddətdə Kapiton içkiyə qurşanmaqdə lap həddini aşdı və heç bir işə yaramayan adam kimi öz arvadı ilə uzaq kəndə göndərildi. Yola düşən günü Kapiton əvvəlcə çox ötkəm danışır və hamını inandırmağa çalışırkı ki, onu hara göndərsələr, lap dəyirman boğazından da salsalar, itib-batmayacaq, yenə diri çıxacaq, lakin sonra ruhdan düşdü, şikayətlənməyə başladı ki, onu nadan adamların yanına apanırlar, axırda o qədər zəiflədi ki, öz şapkasını özü başına keçirə bilmədi. Onun bu halına acıyan xeyirxah bir adam şapkanın günlüğünü onun alınmasına doğru çəkib düzəltdi və üstündən basdı. Hər şey hazır olub, kəndlilər əllərində cilovlan tutaraq “yaxşı yol” sözlərinin deyilməsini gözlədikləri vaxt Gerasim daxmasından çıxdı və Tatyanaya yaxınlaşıb, ona qırmızı pambıq parçadan baş yaylığı bağışladı; o, bu yaylığı bir il qabaq Tatyanaya üçün almışdı.

O vaxta qədər başına gələn bütün müsibətlərə səbirlə, laqeydiliklə dözən Tatyanə burada daha özünü saxlaya bilmədi, gözləri yaşardı, arabaya minəndə xristian adətincə Gerasimlə üç

dəfə öpüşdü. Gerasim onu qarovulxanaya kimi yola salmaq istəyirdi və əvvəlcə onun mindiyi arabanın yanında bir qədər getdişə də, Krim keçidi adlanan yerdə birdən-birə dayandı, əlini salladı və çayın kənarı ilə yola düzəldi.

Axşam düşürdü. Gerasim yavaş-yavaş gedir, suya baxırdı. Birdən ona elə gəldi ki, sahildəki lehmədə nə isə çapalayıır. O əyildi və qara xallı balaca bir ağ küçük gördü; küçük sahilə çıxməq üçün ha əlləssə də, heç cür sudan çıxa bilmir, vurmuxur, sürüsür, islanmış ariq bədəni tir-tir titrəyirdi. Gerasim bir qədər baxandan sonra küçüyü bir əli ilə tutub qaldırdı, qoltuğuna alıb iri addımlarla evə qayıtdı. Daxmasına girib xilas etdiyi heyvanı çarpayıda yerləşdirdi, ağır çuxasını üstünə saldı, əvvəlcə tövlədən saman, sonra da mətbəxdən bir kasa süd gətirdi. Çuxanı yavaşça qaldırıb samanı heyvanın altına döşədi və kasanı çarpağının üstünə qoydu. Yaziq heyvancığaz üçhəftəlik ancaq olardı, gözləri təzəcə açılmışdı; o, hələ qabdan içməyi bacarmır, hey titrəyir və gözlərini qiyrırdı. Gerasim iki barmağı ilə ehmal-licə onun başından tutub burnunu kasaya doğru əydi. Küçük birdən-birə acgözlüklə, finxira-finxira, titrəyə-titrəyə, boğula-boğula südü içməyə başladı. Gerasim ona bir xeyli baxdı, baxdı, sonra birdən elə bərkdən güldü ki... Bütün gecəni küçüklə əlləşdi, onu yatırtdı, tumarladı, axırda özü də onun yanında uzanıb, şirin və dərin yuxuya getdi.

Gerasim bu küçüyə elə qulluq edirdi ki, heç bir ana öz balasına belə baxmazdı. (Küçük dişi idi.) Təzə gətirildiyi günlərdə zəif, taqətsiz və çirkin olsa da, getdikcə böyüdü və düzəldi, səkkiz aydan sonra xilaskarının claimi qayğısı sayəsində o, uzun qulaqları, yumşaq tüklü dik quyuğu və ifadəli, iri gözləri olan ispan cinsli çox yaxşı bir itə çevrildi. O, Gerasimə yaman alışmışdı, ondan bir addım da aralanmir, quyuğunu bulaya-bulaya dalm dalınca gəzirdi. Sahibi itə ad da qoymuşdu – lallar bilirlər ki, onların bağırması başqlarını cəlb edir, odur ki, onu Mumu adlandırdı. Evdə də hamı iti xoşlayır və “Mumu” deyə çağırırdı. Mumu çox ağıllı idi, hamiya şirvanır, ancaq təkcə Gerasimi sevirdi. Gerasim də iti həddən artıq xoşlayırdı... Hətta özgələr onu tumarlayanda onun acığı gəlirdi: kim bilir, oğurlanmasından



qorxurdu, yoxsa qısqanırdımı! Mumu səhərlər dişləri ilə Gerasimin ətəyindən dərtaraq onu yuxudan oyadırdı, bərk dostlaşdıgı sudaşıyan qoca yabını cilovundan çəkə-çəkə onun yanına gətirirdi, üzündə lovğa bir ifadə Gerasimlə çaya su gətirməyə gedir, onun süpürgə və bellərinin keşiyini çəkir, heç kəsi Gerasimin daxmasına yaxınlaşmağa qoymurdu. Gerasim öz qapısında Mumu üçün bir deşik açmışdı; Mumu da ancaq Gerasimin otağının tam sahibi olduğunu hiss edirmiş kimi, içəriyə girən anda sevinclə çarpayının üstünə sıçrayırdı. Gecələr o yatmadı, elə-bələ, bikarçılıqdan dal ayaqları üstə oturub, başını qaldıraraq gözlərini qayıb, adətən, dalbadal üç dəfə ulduzlara hürən səfəh həyat itləri kimi boş-boşuna hürmürdü – yox, Mumunun nazik səsi heç vaxt naşaq yerə çıxmazdı: deməli, ya bir yad adam hasara yaxınlaşırı, ya da haradansa şübhəli bir səs-küy və ya xışlıtı gəlirdi. Bir sözlə, Mumu çox yaxşı keşik çəkirdi. Doğrudur, Mumudan başqa həyatdə Volçok adlı qonur xallı, sarı, qoca bir it də vardı, lakin onu heç vaxt, hətta gecələr də zəncirdən açıb buraxmırıldılar, o özü də qocaldı-ğından heç bir sərbəstlik istəmirdi, öz damindaca hey büzüşüb yatır, ancaq hərdənbir xırıltılı, demək olar ki, səssiz hürürdüsə də, tamamilə faydasız olduğunu özü də hiss edilmiş kimi dərhal səsini kəsirdi. Mumu heç vaxt ağalıq evinə girməzdi, Gerasim otaqlara odun aparanda Mumu həmişə dalda qalıb qapının ağızında onun çıxmاسını səbirsizliklə gözləyər, qulaqlarını şəklə-yərək qapı arxasından azacıq bir tiqqılı belə eşidəndə başını gah sağa, gah da sola döndərərdi.

Beləliklə, bir il daha keçdi. Gerasim özünün dalandarlıq vəzifə-sini yerinə yetirməklə taleyindən çox razi idi ki, birdən-birə heç də gözlənilməyən bir hadisə baş verdi... Hadisə bundan ibarət idi: gözəl yay günlərindən birində xanım öz qaravaşları ilə qonaq otağında gəzişirdi. Onun kefi kök idi, gülür və zarafatlaşırıdı: qaravaşlar da gülür və zarafatlaşırıllar, lakin o qədər də sevin-mirdilər; evdə xanımın şən olduğu saatları çox da xoşlamırdılar, çünki əvvələn, xanım belə vaxtlarda hər kəsdən tələb edirdi ki, dərhal və tamamilə onun sevincinə şərik olsun və birinin üzündə sevinc sezilməyəndə acıqlanırdı; ikincisi, xanımda bu coşqunluq

çox davam etmir, tezliklə tutqunluq və qasqabaqla əvəz olunurdu. O gün, necə olmuşdusa, xanım yerindən sevincək durmuşdu, kartda bəxtinə dörd valet çıxmışdı ki, bu da murada çatmaq əlamətidir (xanım səhərlər həmişə fal açardı), çay da ona çox ləzzət vermişdi, odur ki öz otaq qulluqçusunu tərifləyib ona iki şahı bağışlamışdı. Xanım büzüşmiş dodaqlarında xoş təbəssüm qonaq otağında gəzişə-gəzişə gəlib pəncərəyə yaxınlaşdı. Pəncərə qabığında salınmış çiçəkliyin orta ləkində, qızılıgül kolunun dibində Mumu uzanıb həvəslə sümük gəmirirdi. Xanım onu gördü:

– Aman Allah! – o, birdən səsləndi. – Bu nə itdir?

Onun müraciət etdiyi qaravaş özünü itirdi: öz ağasının sözünü nə mənada başa düşməyi hələ yaxşı bilməyən asılı adamı, adətən, nə cür cansıxıcı bir narahatlıq bürüyürsə, o da eləcə özünü itirib qaldı.

– Bilm... bilm... bilmirəm, – o kəkələdi, – deyəsən, lalın itidir...

Xanım onun sözünü ağızında qoydu:

– Aman Allah! Necə də gözəl itdir! Tapşırın, onu bura gətirsinlər. Çoxdanmı o, lalın yanındadır? Necə olub ki, indiyədək onu görməmişəm?.. Tapşırın gətirsinlər...

Qaravaş o dəqiqə özünü dəhlizə atdı.

– Hey, orada kim var? – o çığırdı. – Tez Mumunu buraya gətirin! O çiçəklilikdədir.

Xanım:

– A, deməli, onun adı Mumudur, – dedi, – çox gözəl addır.

– Bəli, çox gözəl addır! – qaravaş cavab verdi. – Stepan, tez ol!

Vəzifəsi lakeylilik olan yekəpər Stepan cəld çiçəkliyə sarı yüzürdü, Mumunu, az qala, tutacaqdı ki, it məharətlə onun əlinin altından qaçdı, quyrugunu qaldırıb var qüvvəsi ilə Gerasimin yanına yüzürdü; Gerasim bu vaxt mətbəxin yanında iri bir çelləyi uşaqqı nağarası kimi əlində oyan-buyana çevirib silkələyir və içindəkini boşaldırdı. Stepan itin dalınca yüzürdü. Gerasimin ayaqları altında onu tutmaq üçün çalışsa da, Mumu yad ələ düşmək istəməyib sıçrayır, yaxasını ondan qurtarırdı. Gerasim



bütün bu həngaməyə rişxəndlə baxırdı, nəhayət, Stepan acıqlı bir halda ayağa durub Gerasimə işarə ilə tələsik başa saldı ki, xanım onun itinin yanına aparılmasını əmr etmişdir. Gerasim bir qədər təccüb elədişə də, Mumunu çağırıb yerdən qaldırdı və Stepana verdi. Stepan iti qonaq otağına gətirib parket döşəmə üzərinə qoydu. Xanım mehriban bir səslə onu öz yanına çağırmağa başladı. Ömründə belə bir dəbdəbəli yer görməyən Mumu bərk qorxdu və qaçmaq üçün qapıya sarı atıldısa da, qulluq göstərən Stepan onu dala itələdi, Mumu əsə-əsə divara qıslıdı.

Xanım deyirdi:

– Mumu, Mumu, yanımı gəl, xanımın yanına gəl, gəl, axmaqcığaz... qorxma...

Qaravaşlar da hamısı birdən:

– Mumu, gəl, xanımın yanına gəl, – təkrar edirdilər.

Mumu isə narahat bir halda ətrafına baxır, yerindən qımil-danmındı.

Xanım:

– Ona yeməyə bir şey gətirin, – dedi. – Nə axmaq heyvandır! Xanımın yanına gəlmir. Nədən qorxur, görəsən?!

Qaravaşlardan biri çəkinə-çəkinə və yaltaqlanaraq:

– Hələ öyrəşməyib, – dedi.

Stepan nəlbəkidə süd gətirib Mumunun qabağına qoydu. Mumu südü heç iyləmədi də, yenə əvvəlki kimi titrəyib ətrafına baxdı.

Xanım isə yaxınlaşaraq:

– Sən nə cür heyvansan? – dedi və əyilib onu sığallamaq istəyirdi ki, Mumu bütün bədəni əsə-əsə başını çevirdi və dişlərini qıcadı. Xanım cəld əlini çəkdi.

Ətrafi bir anlıq sükut bürüdü. Mumu şikayətlənir və üzr istəyirmiş kimi cir səslə zingildəyirdi... Xanım dala çəkildi və qas-qabağını salladı. İtin qəfil hərəkəti onu qorxutmuşdu.

Bütün qaravaşlar birdən:

– Ah, – çıçırdılar. – Allah eləməmiş, o, sizi qapmadı ki? (Mumu ömründə heç kəsi qapmamışdı.) Ah, ah!

Qarı səsi dəyişilmiş bir tövrdə deyindi:

– Onu rədd eləyin gözümün qabağından! Murdar küçük!
Yaman kobuddur!

Sonra o, ağır-agır çevrilərək öz kabinetinə yönəldi. Qaravaşlar qorxaqcasına bir-birinə baxıb onun ardınca getmək istəyirdilər ki, xanım dayandı, soyuq nəzərlə onlara baxdı və:

– Nə gəlirsiniz? Mən ki sizi çağırıram, – deyərək getdi.

Qaravaşlar təlaş içində əlləri ilə Stepana işarə elədilər; Stepan cəld Mumunu tutub tələsik bayıra, düz Gerasimin ayaqlarına atdı, yarım saatdan sonra isə evdə dərin bir sükut hökm sürürdü, xanım bulud kimi tutulmuş halda divanında oturmuşdu.

Belə boş şeylər də bəzən insanın kefini poza bilərmiş!

Axşama kimi xanımın ovqatı təlx idi, o, heç kəslə danışmadı, kart oynamadı; gecəni də çox pis keçirdi. Özündən uydurmağa başladı ki, ona verilənodekolon, guya, həmişəkiodekolondan deyilmiş, balışdan sabun iyi gəlirmiş, o, camaşır müdirdəsini çağırıb ona bütün yorğan-döşəyi iyilətdirdi – bir sözlə, yaman əsəbileşdi və qızışdı. Tapşırıdı ki, ertəsi gün səhər Qavrilanı həmişəkindən bir saat tez çağırınsılar.

Ürəyində qorxu hiss edən Qavrla kabinetin qapısından içəri girən kimi xanım sözə başlıdı:

– Bir de görünüm, bizim həyətdə o nə itdir bütün gecəni hürüb? Məni də yatmağa qoymadı!

Qavrla çox da cəsarətli olmayan bir səslə:

– İt... hansı it... bəlkə, lalın itidir, – dedi.

– Mən bilmirəm lalındır, ya bir özgənindir, ancaq bütün gecəni qoymayıb yatam. Təəccüb edirəm, bu qədər it bizim nəyimizə gərəkdir! İstəyirəm, səbəbini biləml! Bizim həyat itimiz var, ya yox?

– Əlbəttə ki var! Volçok.

– Elə isə daha bu it nəyimizə gərəkdir? Bu, intizamsızlıqdan başqa bir şey deyildir. Hamısı ondandır ki, evdə böyük yoxdur. Bir də ki it lalın nəyinə gərəkdir? Ona mənim həyətimdə it saxlamağa kim icazə verib? Dünən mən pəncərəyə yaxınlaşdım, gördüm ki, it çıçəklilikdə uzanıb, tapıb gətiirdiyi murdar bir şeyi gəmirir; axı orada mənim qızılğullarımdır əkilmışdır...



Xanım bir qədər susdu.

– Onu elə bu gün buradan rədd eləyin... Eşidirsənmi?

– Baş üstə.

– Elə bu gün. İndi isə get. Haqq-hesaba baxmaq üçün sonra çağırıtdıram.

Qavrila çıxıb getdi.

Eşikağası qonaq otağından keçəndə, guya, səliqə yaratmaq üçün bir stolun üstündəki zəngi götürüb, o birinin üstünə qoydu, zaldə uzun burnunu yavaşcadan sildi və dəhlizə çıxdı. Dəhlizdə Stepan enli taxt üstündə yatmışdı. O, mühəribə səhnəsini təsvir edən şəkildəki öldürülmüş əsgər kimi uzanmış, çılpaq ayaqları yorğan əvəzinə üstünə örtdüyü sürtükündən bayırı çıxmışdı. Eşikağası onu dumşükləyib oyatdı və piçilti ilə nəsə tapşırırdı, Stepan bu tapşırınga yarısnəmə, yarıqəhqəhə ilə cavab verdi. Eşikağası çəkilib getdi, Stepan yerindən sıçradı, arxalığını və çəkmələrini geyinib çıxdı, qapının ağzında dayandı. Beş dəqiqə keçmədi ki, Gerasim dalında yekə bir odun şələsi gəlib çıxdı; ondan heç ayrılmayan Mumu da yanında idi. (Xanım həttə yayda da öz yataq otağını və kabinetini qızdırmağı əmr etmişdi.) Gerasim yanını qapiya verib, ciyni ilə onu itələdi və şələsi ilə evə girdi. Mumu isə həmişəki kimi onu gözləməli oldu. Stepan fürsətdən istifadə edib, çalağan cüccənin üstünə şığıyan kimi, birdən itin üstünə atıldı, onu döşü ilə yerə sıxdı, qamarlayıb qucağına basdı, hətta papağını başına keçirmədən bayırı yürüdü; rastına çıxan birinci faytona minib Oxotni ryada¹ sürdürdü. Orada tezliklə bir müştəri tapıb iti on şahıya satdı və azı bir həftə iti saxlamasını tapşırıb tez də geri qayıtdı. Hələ evə çatmamış faytondan düşdü, həyətin ətrafinı hərlənib daldakı döngədən hasarı aşdı və özünü həyətə saldı; darvazadan ona görə keçmədi ki, Gerasimlə üz-üzə gəlməkdən qorxurdu.

Ancaq o, nahaq yerə qorxurdu: Gerasim artıq həyətdə deyildi. O, evdən çıxan kimi Mumunun yox olduğunu görüb onu axtarmağa başlamışdı; Gerasimin heç yadına gəlmirdi ki,

¹ *Oxotni ryad* – Moskvadanın merkezi küçələrindən biridir, inqilabın qədər bazar bu küçədə yerləşirdi.

Mumu bircə dəfə də olsa, onun qayıtmasını gözləməmiş olsun, odur ki, oyan-buyana vurnuxmağa, iti axtarmağa, onu öz üsulu ilə çağırmağa başladı... öz daxmasına, samanlığa baş çəkdi, küçəyə yüyürdü, hər yana baxdı... it yox idi. O, adamlara üzünü tutdu, yerdən yarım arşın yuxarını göstərib əlləri ilə itin şəklini çəkərək ən həyəcanlı işarələrlə onu soraqladı. Bəziləri Mumunun haraya getdiyini, doğrudan da, bilmir və yalnız başlarını bulayırdılar, başqları bilir və cavab olaraq gülümsəyirdilər, eşikağası isə özünü olduqca təmkinli tutub sürücülərin üstünə qışqırmağa başladı. Onda Gerasim həyətdən qaçıb getdi.

O ancaq hava qaralanda qayıtdı. Yorğun görünüşündən, süst yerisindən, toz-torpağa batmış paltarından belə güman etmək olardı ki, o, Moskvanın yarısını dövrə vurub gəzmişdir. Gerasim aqalıq evinin pəncərələri qabağında dayandı, nökərlərdən yeddi nəfərin yiğisidə artırmaya nəzər saldı, üzünü döndərib bir daha "Mu-mu" – deyə bağırdı. Mumu cavab vermədi. Gerasim çəkilib getdi. Hamı dalınca baxdı, lakin nə gülümsəyən oldu, nə də bir söz deyən... hər şəylə maraqlanan sürücü Antipka isə ertəsi gün səhər mətbəxdə nağıl etdi ki, lal bütün gecəni ah-ufla başa vurmuşdur.

Ertəsi gün Gerasim gözə görünmədi. Odur ki onun yerinə su gətirməyə sürücü Potap getməli oldu, bu işdən Potap yaman narazı qaldı. Xanım Qavrıldadan əmrinin yerinə yetirilib-yetirilmədiyini soruşdu. Qavrila cavab verdi ki, yerinə yetirilmişdir. Ertəsi gün səhər Gerasim daxmasından çıxdı və işləməyə başladı. Nahar vaxtı gəlib xörəyini yedi və yenə heç kəsə baş əymədən çıxıb getdi. Bütün lal-karlar kimi, onsuz da, ifadəsiz görünən üzü indi, elə bil, daşa dönmüşdü. Nahardan sonra o, yenə həyətdən getdi, lakin bu dəfə gedisi uzun çəkmədi, qayıtdı və o dəqiqə samanlığa yönəldi.

Süd kimi aydınlıq bir gecə idi. Gerasim uzanıb dərindən ah çəkir və tez-tez oyan-buyana çevrilirdi; o, birdən, sanki, ətəyinin dartıldığını hiss etdi, bütün bədəni əsdi, amma başını qaldırmadı, hətta gözlərini yumdu, budur, onu yenidən, əvvəlkindən daha bərk dardılar, o, yerindən sıçradı... Boynunda qırıq ip olan Mumu onun qarşısında fırlanırdı. Gerasimin sinəsindən uzun bir



sevinc çığırtısı qopdu; o, Mumunu qaldırdı, bağırına basdı, it o dəqiqə onun burnunu, gözlerini, biğini və saqqalını yaladı... Gerasim bir az dayandı, fikrə getdi, samanlıqdan ehmalca enərək ətrafi gözdən keçirdi, heç kəsin onu görməyəcəyini yəqin etdikdən sonra əngəlsiz-maneəsiz öz daxmasına çəkildi. Gerasim əvvəldən başa düşmüşdü ki, it öz-özünəitməyib, onu, yəqin ki, xanımın əmri ilə azdırıblar; nökərlər Mumunun xanımı nə cür diş qıcadığını ona işarə ilə başa salmışdır, odur ki Gerasim də, öz növbəsində, tədbir görməyi qərara aldı. Əvvəlcə çörək verib Mumunu doyurdurdu, sığalladı və yatırdı, sonra bütün gecəni ayıq qalıb fikirləşdi ki, iti nə cür gizlətsin. Nəhayət, o, iti bütün günü daxmada saxlamaq, yalnız hərdənbir ona baş çəkmək, gecələr havaya çıxartmaq qərarına gəldi. Qapıdakı deşiyi köhnə çuxası ilə bərk-bərk tutdu; səhər tezdən o, artıq həyətdə idi, özünü elə aparırdı ki, elə bil, heç bir şey olmamışdı. Hətta (sadə bir biclik!) üzündə əvvəlki bikeflik ifadəsini də saxlamışdı.

Yaziq lalın ağlına belə gələ bilməzdi ki, Mumu öz zingiltisi ilə işin üstünü açar; doğrudan da, tezliklə evdə hamı xəbər tutdu ki, lalın iti qayıdır və bağlı daxmada saxlanılır, lakin Gerasimə və itə yazıqları gəldiyinə, bəlkə də, laldan qorxduqlarına görə heç kəs bu sirdən xəbərdar olduğunu ona hiss etdirmirdi. Təkcə eşikağası peysərini qaşdı və sonra əlini tovladı:

– Onu Allaha tapşırıram. Bəlkə də, xanım heç xəbər tutmadı!

Lal isə heç vaxt bugünkü kimi səy göstərməmişdi: həyəti başdan-başa süpürüb təmizlədi, bir dənə də gərəksiz ot qoymayıb hamısını qopartdı, çıçəkliyin çəpərindəki payaların möhkəm olub-olmadığını yəqin etmək üçün onları bir-bir darıb çıxardı, sonra yenidən bərkitdi, bir sözlə, elə əlləşir və can yandırırdı ki, onun bu cür çalışqanlığı hətta xanımın da diqqətini cəlb etdi. O gün Gerasim öz dustağına iki dəfə xəlvəti baş çəkdi. Gecə isə o, itlə bir yerdə samanlıqda yox, daxmada yatdı və ancaq gecə saat ikiyə işləyəndə onunla açıq havada gəzməyə çıxdı. Həyətdə xeyli gəzişəndən sonra qayıtmağa hazırlaşındı ki, birdən hasarın dalında, döngə tərəfdən xışılıt eşidildi.

Mumu qulaqlarını şəklədi, mırıldandı, hasara yaxınlaşış iyilədi və qulaqbatırıcı bir səslə bərkdən hürməyə başladı. Bir əyyaş orada gecələmək fikrinə düşübmüş. Bu vaxt xanım “əsəbi narahatlıqdan” sonra təzəcə yuxuya getmişdi: İap doyunca şam eləyəndə o, həmişə bu cür narahat olardı. İtin qəfildən hürməsi onu ayıltdı, ürəyi çirpində və dayanan kimi oldu.

— Qızlar, qızlar! — o inildədi. — A qızlar!

Canlarına qorxu düşmüş qızlar xanımın yataq otağına yüyürdülər.

Xanım darılmış halda əllərini uzadaraq:

— Ah, ah, ölürem! — dedi. — Bu it yenə, yenə gəlib çıxdı!.. Ah, həkimin dalınca adam göndərin. Onlar məni öldürmək isteyirlər... İt yenə gəlib çıxdı! Ah! — Xanım başını dala atdı ki, bu da özündən getmək əlaməti olmalı idi.

Həkimin, daha doğrusu, ev arahəkimi Xaritonun dalınca yüyürdülər. Bütün məharəti allığı yumşaq göndən tikilmiş çəkmə geyməkdən, nəzakətlə nəbz ölçməyi bacarmaqdan, gündə on dörd saat yatmaqdan, qalan vaxtı isə ah çəkməkdən və xanıma daim dəfnəgilas kövhəri içirtməklə sakit eləməkdən ibarət olan bu arahəkimi cəld özünü yetirdi; quş lələyi yandırıb tüstüsünü otağa yaydı; xanım gözlərini açdıqda isə içində çox xoşladığı dəfnəgilas kövhəri olan qədəhi dərhal gümüş podnosda ona uzatdı. Xanım dərmanı içdi və elə o dəqiqə itdən, Qavrıladan, öz bəxtindən — yazılı qoca qaridan hamının üz döndərdiyindən, hamının ona ölüm istədiyindən yanıqlı bir səslə şikayətlənməyə başladı. Bu arada bədbəxt Mumu yenə də hürür, Gerasim isə onu hasardan ayırməq üçün nə qədər əlləşirdisə də, zəhməti hədər gedirdi. Xanım:

— Budur... budur... yenə, — kəkələdi və gözləri axdı.

Arahəkimi qızlardan birinə nə isə piçildədi, qız dəhlizə yüyürdü, Stepanı silkələyib ayıltdı, Stepan da Qavrılanı oyamağa yürüdü. Qavrila isə qızışaraq bütün nökər və qulluqçuların ayağa qaldırılmasını əmr etdi.

Gerasim başını çevirdi, pəncərələrdə yanan işıqları və gəzişən kölgələri gördü, ürəyi nəsə bir fəlakətin baş verəcəyini hiss etdi, cəld Mumunu qoltuğuna vurub daxmasına yüyürdü və



girib, içəridən qapını bağladı. Bir neçə dəqiqə keçmişdi ki, beş adam onun qapısını itələyib açmağa çalışdı, lakin içəridən qapının bərk-bərk bağlandığını hiss edib dayandılar. Qavrila tövşüyə-tövşüyə yürüüb gəldi, onlara əmr etdi ki, səhərə kimi burada qalsınlar və keşik çəksinlər, özünü isə qulluqçu qızların otağına saldı, çayı, qəndi və sair ərzağı oğurlayıb yerbəyer elədikləri baş qaravaş Lyubov Lyubimovnaya buyurdu ki, bədbəxtlikdən, itin haradansa yenə qaçıb gəldiyini, lakin günü sabah öldürüləcəyini xanıma yetirsin, xanım rəhmə gəlib qəzəblənməsin və sakitləşsin. Yəqin ki, xanım belə tezliklə sakitləşməzdı, lakin arahəkimi tələsdiyindən dərmanı on iki damcı əvəzinə düz qırıq damcı tökmüşdü; dəfnəgilas cövhərinin gücü öz təsirini göstərdi, on beş dəqiqədən sonra xanım bərk və şirin yuxuya getdi; Gerasim isə rəngi qaçmış halda öz çarpayısında uzanıb Mumunun ağızını bərk-bərk tutmuşdu.

Ertəsi gün səhər xanım yuxudan çox gec oyandı. Qavrila Gerasimin sığınacağına qəti basqın əmrini vermək üçün xanımın oyanmasını gözləyir, özü də şiddətli qəzəb firtinasına davam gətirməyə hazırlaşındı. Lakin firtina qopmadı. Hələ yataqdan qalxmayan xanım baş qaravaşı yanına çağırıldı. O, alçaqdan, zəif səslə:

— Lyubov Lyubimovna, — deyə sözə başladı; xanım bəzən özünü sıxışdırılan və kimsəsiz bir əzabkeş kimi göstərməyi xoşlayırdı; onu demək artıqdır ki, belə hallarda evdəkilər özlərini necə pis hiss edirdilər, — Lyubov Lyubimovna, siz mənim halımı görürsünüz; əzizim, Qavrila Andreiçin yanına gedin, onunla danışın; məgər nacins bir it onun gözündə xanımın istirahətindən, bütün həyatından qiymətlidir? Mən buna inanmaq istəməzdim, — o, dərin bir təəssüf hissi ilə əlavə etdi. — Gedin, əzizim, zəhmət çəkib Qavrila Andreiçin yanına gedin!

Lyubov Lyubimovna Qavrila Andreiçin otağına getdi, onlann nə barədə danışdıqları məlum deyildir, lakin bir dəstə nökər həyətdən keçib Gerasimin daxmasına tərəf yönəldi; Qavrila, külək olmamasına baxmayaraq, əli ilə papağını tut-a-tuta qabaqda gedirdi; onun yanınca lakeylər və aşpzərlər addımla-yırdılar.

Xvost dayı pəncərədən baxır və göstəriş verirdi, yəni sadəcə, əllərini yelləyirdi; hamidan dalda uşaqlar atılıb-düşür, oyunbazlıq edirdilər; bunların yarısı özgə həyətlərdən gəlmış uşaqlardı. Daxmaya çıxan dar pilləkəndə tək bir keşikçi otur-muşdu; qapının ağızında əliağacı iki nökər durmuşdu. Gələnlər yuxarı çıxıb pilləkən uzunu dayandılar. Qavrila yaxınlaşıb, yum-ruğu ilə onu döydü və qışkırdı:

– Açı!

Boğuq bir it hürməsi eşidildi, lakin cavab çıxmadı.

– Sənə deyirlər aç! – Qavrila təkrar etdi.

Stepan aşağıdan səsləndi:

– Qavrila Andreiç, axı o kardır, eşitmir.

Hamı gülüşdü.

– Bəs necə olsun? – Qavrila yuxarıdan soruşdu.

Stepan cavab verdi:

– Onun qapısında deşik var, içəriyə ağac salın.

Qavrila əyildi.

– O, deşiyi çuxa ilə tutmuşdur.

– Çuxanı itələyib içəri salın.

Yenə boğuq bir it hürməsi eşidildi.

Dəstənin içindən:

– Bir gör, bir gör özünü necə bildirir, – səsləri gəldi və yenə hamı gülüşdü.

Qavrila qulağının dibini qaşdı. Nəhayət, sözünə davam etdi:

– Yox, qardaş! Əgər istəyirsənsə, çuxanı özün itələyib içəriyə sal.

– Nə olar ki, icazə verin!

Stepan yuxarıya dırmaşdı, ağacı əlinə alıb çuxanı içəriyə itələdi və:

– Cıx, cıx, – deyə-deyə ağacı içəridə hərləməyə başladı. O, hələ də ağacı hələyirdi ki, birdən daxmanın qapısı zərbə açıldı, bütün nökərlər o dəqiqə pilləkəndən aşağıya yumalandılar. Qavrila hamidan qabaqda idi. Xvost dayı pəncərəni örtdü.

Qavrila həyətdən çıçırdı:

– Ey, ey, ey, dinc dur ha, bax, dinc dur!..



Gerasim hərəkətsiz halda kandarda dayanmışdı. Dəstə pil-ləkənin ayağına toplandı. Gerasim əyinlərində alman arxalığı olan bu adamçığzlara əlini belinə qoyub yuxarıdan baxırdı; qırmızı kəndli köynəyində o, bunların qarşısında bir nəhəng kimi görünürdü. Qavrila bir addım qabağa gəldi.

— Bax, qardaş, — o səsləndi, — mənim yanımda şuluqluq eləmə.

O, işarə ilə Gerasimə başa salmağa çalışdı ki, xanım hökmən sənin itini tələb edir; iti bu dəqiqə bizi verməlisən, yoxsa başın müsibət çəkər.

Gerasim ona baxdı, iti göstərdi, əlini ilgək bağlayılmış kimi boynunun ətrafına çəkərək, üzündə sual ifadəsi ilə eşikağasına baxdı.

Eşikağası:

— Hə, hə, hökmən, — başını əyərək təsdiq etdi.

Gerasim gözlərini aşağı dikdi, sonra birdən silkindi, həmişə yanında dayanıb quyrugunu yazıq-yazıq bulayan və maraq içərisində qulaqlarını şəkleyən Mumunu bir də göstərdi, öz boynunda boğmaq işarəsini təkrar etdi və mənalı-mənalı öz döşünə vurdu, sanki, bununla Mumunu tələf etməyi öz öhdəsinə götürdüyüünü bildirirdi.

Qavrila cavabında əlini yellədi:

— Sən bizi aldadırsan!

Gerasim ona diqqətlə baxdı, istehza ilə gülümsədi, yenidən sinəsinə vurdu və qapını çırpıb örtdü:

Hamı səssiz-səmirsiz bir-birinin üzünə baxdı.

Qavrila sözə başladı:

— Bu, nə deməkdir? Bağlı daxmadamı oturub qalacaqdır?

Stepan səsləndi:

— Qavrila Andreiç, onu rahat buraxın, söz verdi, yerinə yetirər. O, belə adamdır... Söz ki verdi, hökmən əməl edər. O, bu cəhətdən bizim tayımız deyil. Doğru sözə nə deyəsən? Bəli.

— Bəli, — deyə hamı təkrar etdi və başlanı vəydi. — Belədir. Bəli.

Xvost dayı da pəncərəni açıb dedi:

— Bəli.

Qavrila:

— Hə, qoy elə olsun, baxarıq, — cavab verdi. — Amma qarovalı, hər halda, gərək qalsın. Ey, Yeroşka! — o, sarı rəngli qədəkdən kazak köynəyi geymiş, bağban hesab olunan solğunbənizli bir adama üzünü tutdu və əlavə etdi: — İşinin adı nədir? Dəyənəyi al, burada otur, bir şey olsa, yüyür, mənə xəbər ver!

Yeroşka dəyənəyi əlinə aldı və pilləkənin axırıncı pilləsində əyləşdi. Bir neçə nəfər maraqlanandan və uşaqlardan başqa hamı dağlışdı, Qavrila isə qayıdırıb tapşırıldı ki, hər bir şeyin yerinə yetirildiyi Lyubov Lyubimovnanın vasitəsilə xanıma xəbər verilsin, buna baxmayaraq, hər bir ehtimalı nəzərdə tutub sürücünü polis məmurnunun yanına göndərdi. Xanım özünün cib yaylığına düyün vurdu, üzərinə odəkolon töküb gicgahlarını sürtdü, çay içdi və hələ də dəfnəgilas cövhərinin təsiri altında olduğundan yenidən yatdı.

Bütün bu haray-həşirdən bir saat sonra daxmanın qapısı açıldı və Gerasim göründü. Onun əymində bayram arxalığı vardi; o, Mumunun boynuna ip bağlayıb dalınca aparırdı. Yeroşka kənara çəkildi və ona yol verdi. Gerasim darvazaya tərəf yönəldi. Uşaqlar və həyətdə olanların hamısı dinmədən nəzərlərini ona yönəltdi. O heç dönüb baxmadı da, papağını isə ancaq küçədə başına keçirtdi. Qavrila həmin Yeroşkanı müşahidəçi sıfəti ilə onun dalınca göndərdi. Yeroşka uzaqdan onun itlə bərabər aşxanaya girdiyini görüb oradan çıxmاسını gözləməyə başladı.

Aşxanada Gerasimi tanırıv və onun işarələrini başa düşürdürlər. O, ətli borş istədi və əllərini masaya dayaqlayıb oturdu. Mumu onun oturduğu kətilin böyründə durub ağıllı gözləri ilə sakit-sakit ona baxırdı. İtin tükü par-par parıldayırdı: görünürdü ki, təzəcə daranıb. Gerasimə borş gətirdilər. O, borşun içiñə çörək doğradı, əti xırdaladı və qabı döşəmənin üstünə qoydu. Mumu öz həmişəki qaydasıyla zərif-zərif yeməyə başladı, onun ağızı yeməyə lap azca toxunurdu; Gerasim ona bir xeyli baxdı, birdən-birə gözlərindən iki damcı yaş süzüldü. Damcılardan biri itin alınına, o biri borşun içiñə düşdü. Gerasim əli ilə üzünü örtdü. Mumu yarım boşqab yeyib, ağız-bumunu yalaya-yalaya



kənara çəkildi. Gerasim ayağa durdu, borşun pulunu verdi və aşxana xidmətçisinin bir qədər heyrətli baxışı altında çıxıb getdi. Gerasimi görəndə Yeroşka tində gizləndi və yanından ötüb-keçən kimi yenidən Gerasimin dalınca düşdü.

Gerasim tələsmədən gedir və Mumunu açıb buraxmırıldı. Küçənin tiniñə çatanda fikrə gedibmiş kimi dayandı və birdən sürətli addımlarla düz Krim keçidinə sarı yönəldi. Yolüstü o, yanında əlavə bina tikilən bir evin həyətinə girdi, oradan qoltuğuna iki kərpic vurub gətirdi. O, Krim keçidindən sahilə gedən yola döndü, payaya bağlanmış bir cüt avarlı qayığın olduğu yerə çatdı (o, əvvəllər bu qayıqları görmüşdü) və Mumu ilə qayıqlardan birinə sıçradı. Bostanın küncündə qurulmuş alaçıqdan axsaq bir qoca çıxıb Gerasimin üstünə çıçırdı. Gerasim ancaq başını yırğaladı və elə qüvvətlə avar çəkməyə başladı ki, çayın axınına qarşı olsa da, bir anda, azi, yüz sajin¹ yol getdi. Qoca dayandı, dayandı, əvvəlcə sol, sonra da sağ əli ilə ciynini qasıybı axsaya-axsaya öz alaçığına qayıtdı.

Gerasim isə hey avar çəkirdi. Budur, Moskva arxada qaldı. Sahil boyunca çəmənlər, bostanlar, tarlalar, meşələr uzanıb gedir, daxmalar görünməyə başlayırdı. Kənd həyatı hiss olunurdu. O, avarları buraxdı, qayığın dibini su baslığından qabağında, quru taxta üstündə oturan Mumuya sarı əyildi, güclü əllərini itin belində çaprazlayıb hərəkətsiz bir halda donub-qaldı; ləpə indi qayığı yavaş-yavaş geriyə, şəhərə aparırdı. Nəhayət, Gerasim dikəldi, üzündən əzgın bir qəzəb yağa-yağa ipi gətirdiyi kərpiclərə doladı, ilgək bağlayıb Mumunun boynuna keçirtdi, iti çayın üstündə yuxarıya qaldırdı və axırıncı dəfə ona baxdı. İt inamla və qorxusuz bir halda Gerasimə baxır, yüngülcə quyuğunu bulayırdı. Gerasim üzünü yana çevirdi, gözlərini yumdu və əllərini açdı...

Gerasim heç bir şey eşitmədi – nə suya düşən Mumunun qulaqları dələn zingiltisini, nə də suyun ağır-agır sıçrayıb şappıl-damasını; bizim üçün ən səssiz və sakit gecə belə səsli-

¹ Sajin – təxminən, 2,13 metrə bərabər rus uzunluq ölçüsü

səmirlidir, onun üçün isə ən gurultulu gündüz də lal-kar idi, o, yenidən gözlərini açanda yenə əvvəlki təki çayın üzündə bir-birini qovurmuş kimi görünən xırda ləpələr bayaqkı kimi tələsə-tələsə qayıqın yanlarına dəyir, yalnız xeyli arxada, sahilə doğru geniş dairələr yayılırdı.

Gerasim onun gözündən itən kimi Yeroşka evə qayıtdı və gör-dükərinin hamisini xəbər verdi:

– Əlbəttə, o, iti suda batıracaqdır, – Stepan qeyd etdi, – buna arxayı ola bilərsiniz. O ki söz verdi...

O gün Gerasimi daha görən olmadı. O, evdə nahar etmədi. Axşam düşdü; ondan başqa hamı axşam yeməyinə yığışdı.

Paltaryuan kök arvad cir səslə çıçırdı:

– Bu Gerasim də qəribə adamdır ha! Bir itdən ötrü bu qədər əl-ayağa düşmək olmaz ki!.. Doğrudan da!

Qabağındakı sıyıqdan qaşıqla öz boşqabına çəkən Stepan birdən çıçırdı:

– Gerasim gəlmışdı!

– Necə? Nə vaxt?

– İki saat olar! Bəs necə! Mən özüm onunla darvazada üz-üzə gəldim. O, yenə buradan gedirdi, həyətdən çıxırdı. Məni elə ondan xəbər almaq istədim, deyəsən, qanıqara idi. Məni elə bərk itələdi ki, görünür, elə-belə, məni özündən kənar etmək istəyirdi: yəni ki, yaxamdan əl çək; kürəyimə elə güclü bir şapalaq vurdı ki, hələ də yeri ağrıyr, oy, oy, oy. – Stepan burada ixtiyarsız gülümsünərək bütüsdü və peysərini ovuşturu. Sonra da əlavə etdi: – Hə, əli yaman ağırdır, buna söz yoxdur.

Hamısı Stepanın sözünə güldü və yeməkdən sonra yatmaq üçün dağlışdır.

Bu arada T... şosesi ilə bir pəhləvan qəti addımlarla və dayanmadan yol gedirdi, ciyində torba, əlində uzun bir ağaç vardi. Bu, Gerasim idi. Arxasına baxmadan gedir, öz evinə, öz kəndinə, öz doğma yurduna tələsirdi. Yazıq Mumunu batırandan sonra o, daxmasına gəlmış, şey-şüyünü köhnə bir çulun içində yiğib bağlama düzəltmiş və ciyinə ataraq yola düzəltmişdi. O, hələ Moskvaya gətiriləndə yolu yaxşıca bələdləmişdi; xanımın



onu apartdırdığı kənd şosedən cəmisi iyirmi beş verstlik¹ bir məsafədə idi. Gerasim şose uzunu sarsılmaz bir cəsarət, ciddi və eyni zamanda şən bir qətiyyətlə irəliləyirdi. O gedirdi; yaxasını geniş açmışdı; elə tələsirdi ki, sanki, uzaq yerdə, yad adamlar arasında uzun müddət qaldıqdan sonra qoca anası onu doğma yurda çağırırdı; acgöz nəzərləri düz irəliyə zillənmişdi. Təzəcə düşmüş yay axşamı sakit və iliq idi; bir tərəfdə – günəş batan yerdə göyün kənarı hələ də ağarır, batmaqdə olan günəşin son şüası ilə zəifcə qızarırdı, o biri tərəfdə isə göy, boz bir alaqqaranlıq baş qaldırırdı. Gecə həmin bu tərəfdən hücum çəkirdi. Hər yanda yüzlərcə bildirçin cikkildəşir, çəkçəki quşları səs-səsə verib ötüşürdü... Gerasim onları eşidə bilməzdi; o, qüvvətli addımlarla yanından ötüb-keçdiyi ağacların aydın gecə piçiltisini da eşidə bilməzdi; lakin o, tutqun tarlalardan yayılan, yetişməkdə olan çovdarın tanış ətrini hiss edirdi, qarşidan əsən mehin – doğma yurdun küləyinin üzünə nəvazişlə toxunduğuunu, saçlarında və saqqalında oynadığını hiss edirdi. Qarşısında ağaran ox kimi düz yolu – evinə gedən yolu görürdü; göydə yolunu işıqlandıran saysız-hesabsız ulduz görür və şir kimi cürətli qıvrıq addımlarla yeriyirdi. Odur ki çıxmağa başlayan günəş öz şəhli qırmızı şüalarını yenicə qızışmış pəhləvanın üstünə saldıqda Moskva ilə onun arasında artıq 35 verst məsafə vardi...

İki gündən sonra o, artıq komasında idi və öz gəlişi ilə buraya köçürülmüş əsgər arvadını olduqca heyrətə salmışdı. Gerasim dini təsvirlər qarşısında dua edərək o dəqiqə koxanın yanına getdi. Koxa əvvəlcə təəccüblənən kimi oldu; lakin ot çalımı yenice başlanırdı. Gerasim əla işçi olduğuna görə elə buradaca əlinə dəryaz verdilər, o, köhnə qaydasıyla ot çalmağa girişdi, otu elə çalırdı ki, kəndlilər onun qol vurmasına və çalıb qabağına yığıldığı ota baxdıqca quruyub qalırdılar...

Moskvada isə Gerasim qaçan günün sabahısı onu axtarmağa başladılar. Daxmasına getdilər, hər tərəfinə göz gəzdirdilər, Qavrilaya xəbər verdilər. O gəlib baxdı, çıyılernini atdı və qət

¹ Verst – 1,05 kilometrə bərabər uzunluq ölçüsü

elədi ki, lal ya qacmiş, ya da özünün axmaq iti ilə bir yerdə batıb tələf olmuşdur. Polisə xəbər verdilər, xanıma bildirdilər. Xanım qəzəbləndi, ağladı, tapşırdı ki, onu hökmən axtarış tapsınlar, inandırmağa başladı ki, iti tələf etməyi heç vaxt əmr etməmişdir, axırdı Qavrilanın başına bir oyun açdı ki, Xvost dayı ona “E...eh!” deyib ağlığını başına gətirənə kimi bütün günü başını bulaya-bulaya “hə!” deyə təkrar edib dururdu. Nəhayət, Gerasimin xəbəri kənddən gəldi. Xanım bir qədər sakitləşdi. Əvvəlcə istədi əmr versin ki, onu tez Moskvaya qaytarsınlar, lakin sonra bildirdi ki, elə nankor adam ona heç lazımdır. Nə isə, özü bu hadisədən sonra tezliklə öldü; vərəsələrin isə Gerasimlə məşğul olmağa macalları yox idi: onlar analarının bütün başqa nökərlərini də töycü vermək şərti ilə buraxdırılar.

Gerasim indiyə kimi də öz kimsəsiz daxmasında tək-tənha yaşayır; əvvəlki kimi sağlam və qüvvətlidir, keçmişdəki kimi dörd adamın işini görür, elə əvvəlki kimi də təşəxxüslü və ağır-səngindir. Lakin qonşuları belə bir cəhətə diqqət yetirdilər ki, o, Moskvadan qayıdanan sonra qadınlardan tamam uzaq gəzir, onların üzünə belə baxmir, yanında da it saxlamır. Kəndlilər öz aralarında danışındılar: “Bəxti gətirib ki, ona qadın lazım deyil, it isə nəyinə gərəkdir! Onun həyatınə oğrunu heç kəməndlə də dərtib gətirə bilməzsən!” Lalın pəhləvan qüvvəti haqqında belə bir şeyinə yayılmışdı.



YALQUZAQ

(hekayə)

Axşamüstü ara yolla tək-tənha arabada ovdan qayıdırıdım. Evə səkkiz verstə qədər qalırıdı. Qüvvətli madyanım tozlu yolla yortur, arabir finxirir, qulaqlarını oynadırıdı; yorğun tulam arabaya bağlanıbmış kimi, dal təkərlərdən bir addım belə geri qalmırıdı. Tufan yaxınlaşmaqda idi. İrəlidə tünd-göy rəngli bir bulud meşənin arxasından ağır-agır ucalırdı; başımın üstündən və qarşımıdan isə boz buludlar axışmaqda idi. Söyüd ağacları təlaşa yırğalanır, pıçılداşırdı. Boğucu bürkünü birdən-birə rütubətli bir sərinlik əvəz etmişdi; kölgələr sürətlə qaçırsırdı. Mən cilovla atı vurub dərəyə endim, hər tərəfini kol basmış, suyu qurumuş çaydan keçib, təpəyə çıxdım və meşəyə girdim. Qarşımızdakı yol burula-burula sıx fındıq kolları arasından keçirdi. Kolların üzərinə artıq qaranlıq çökmüşdü; çətinliklə irəliləyirdim. Arabam təkər izlərindən əmələ gəlmış uzun cuxurları bürüyüb basmış palid və cökə ağaclarının möhkəm rişələrinin üzəriylə silkələnə-silkələnə gedir, atım büdrəməyə başlayırdı. Birdən şiddətli külək uğuldadı, ağaclar silkələndi, iri yağış damlları ağır zərbələrlə yarpaqları qamçıladı, şimşək parladı və tufan qopdu. Yağış sel kimi tökürdü. Mən atı addım-addım sürür-düm, bir az sonra dayanmalı oldum: at palçığa batmış, özüm isə heç nəyi seçə bilmirdim. Birtəhər qalın bir kolen dibində dal-dalandım. Mən büzüşüb, tufanın keçməsini gözləyirdim ki, birdən şimşək işığında, yolda gözümə ucaböyli bir adam dəydi. Diqqətlə həmin səmtə baxmağa başladım, o adamsa yerdən bitmiş kimi, arabanın yanında göründü.

Gur bir səs eşidildi:

- Kimsən?
- Bəs sən özün kimsən?
- Buranın meşə qarovalıçusuyam.
- Mən də öz adımı dedim.
- Hə, tanıyıram, evəmi gedirsən?

– Evə gedirəm. Ancaq görürsən də, nə tufandır...

– Hə, tufandır, – cavab verdi.

Şimşəyin ağ işığı meşə qarovulçusunu başdan ayağa qədər işiqländirdi. Şimşəyin ardınca həmin saat qısa və quru bir göy gurultusu qopdu. Yağış ikiqat şiddətlə yağmağa başladı.

– Tez kəsməyəcək, – meşə qarovulçusu sözünə davam etdi.

– Nə etmək olar.

O, kəsik-kəsik dedi:

– Buyurun, sizi öz daxmama aparım.

– Minnətdar olaram.

– Buyurun, oturun.

O, atın baş tərəfinə keçdi, cilovdan tutdu və arabanı yerindən tərpətdi. Yola düşdü. Mən arabanın “dənizdə qayıq kimi yırgalanın” döşəkçəsindən yapışıp tulanı səsləyirdim. Yazıq madyanım ayaqlarını palçığın içi ilə ağır-agır sürüyür, büdrəyirdi: meşə qarovulçusu arabanın önündə xəyal kimi sağa-sola yırgalanırdı. Xeyli getdik; nəhayət, bələdçim durdu. “Budur, ağa, evə çatdıq”, – o, sakit bir səslə dilləndi. Qapı cirıldadı, bir neçə küçük səs-səsə verib hürüşdü. Mən başımı qaldırdım, şimşek işığında dövrəsi çəpərlənmiş geniş bir həyətin ortasında kiçik bir daxma gördüm. Pəncərənin birindən tutqun işıq gəlirdi. Meşə qarovulçusu atı artırmaya sürüb qapını döydü. “Bu saat, bu saat”, – deyə nazik səs və yalın ayaq tappiltisi eşidildi, cəftə cirıldadı və astanada əynində beli bez qırığı ilə bağlanmış köynək, əlində fənər on iki yaşlarında bir qız göründü.

Kişi qızı dedi:

– Ağla üçün işıq tut. Mən də arabanı çardağın altına çəkim.

Qız mənə baxıb daxmaya girdi. Mən də onun ardınca getdim. Meşə qarovulçusunun daxması his basmış, alçaq, bomboş, ləməsiz, arakəsməsiz bir otaqdan ibarət idi, divardan cırıq bir kürk asılmışdı. Skamyanın üstündə təklülə bir tūfəng, qarşı küncdə isə bir yiğin cir-cindir vardi. Sobanın qabağına iki iri sərnic qoyulmuşdu. Stolun üstündəki çıraqın titrək işığı gah artır, gah azalırdı. Daxmanın tən ortasında uzun şüvüldən bir beşik asılmışdı. Qız fənəri söndürdü, xirdaca kətildə oturub sağ



əliylə beşiyi yırgalamağa, sol əliylə yanın çıraqı düzəltməyə başladı. Mən ətrafa göz gəzdirdim, ürəyim sizlədi: gecə vaxtı bir kəndlə daxmasına düşmək ürəkaçan şey deyildi. Beşikdəki körpə tez-tez çətinliklə nəfəs alırdı.

- Məgər sən burada təksən? – qızdan soruşdum.
- Təkəm, – zorla anlaşılan bir səslə cavab verdi.
- Meşə qarovalçusunun qızısan?
- Onun qızıyam, – piçıldadı.

Qapı cirildadı və qarovalçu başını əyib içəri girdi. O, fənəri yerdən götürdü, stola yaxınlaşdı və çıraqı yandırdı.

– Yəqin, çıraqın işığına öyrəşməyibsınız? – deyə qıvrım saçlarını silkələdi.

Mən ona nəzər yetirdim. Belə boy-buxunlu bir adama az rast gəlmışdım. Boyu uca, kürəkləri enli, bədəninin quruluşu çox gözəl idi. Qaba parçadan tikilmiş köynəyinin altından qabarıq və qüvvətli əzələləri aydın seçilirdi. Qara qıvrım saqqalı onun sərt və mərd üzünün yarısını bürümüşdü. Enli çatma qاشlarının altından çox da iri olmayan qumral gözləri hökmələ baxırdı. O, əllərini yüngülçə ciynimə toxundurub qarşında durdu.

Mən ona təşəkkür edib adını soruşdum:

- Adım Fomadır, – cavab verdi, – İeqəbim isə Yalquzaqdır.
- Hə, Yalquzaq sənsən?

Ona ikiqat maraqla bir də göz yetirdim. Bizim Yermolaydan və başqalarından meşə qarovalçusu Yalquzaq barəsində rəvayət eşimmişdim; ətrafdakı bütün kəndlilər ondan oddan qorxan kimi qorxardılar. Onların dediyinə görə, dünyaya hələ bunun kimi öz işinin ustası olan bir adam gəlməyib: “Bir şələ cir-çırpını da oğruya verməz; nə vaxt olur-olsun, ləp gecənin yarısı, adəmin başının üstünü kəsdirir, yaxa qurtarmağa çalışmaq da əbəsdir: güclü, zorlu və şeytan kimi cəlddir. Heç bir şeylə də onu tovlamaq mümkün deyil, nə şərabə baxır, nə pula, belə şeylərə şirnikib aldanan deyil. Neçə dəfə qoçaqlar onun başını batırmaq istəyiblər, amma bir şey çıxmayıb”. Qonşu kəndlilər Yalquzaq barəsində belə danişirdilər.

– Deməli, Yalquzaq sənsən, – təkrar etdim, – sənin barəndə eşimmişəm. Deyirlər, adamlara göz verib, işiq vermirsən.

— Vəzifəmi yerinə yetirirəm, — o, tutqun bir səslə cavab verdi, — ağa çörəyini müftə yemirəm.

O, belindən baltanı çıxarıb yerə çöməldi və yandırmaq üçün odun doğramağa başladı.

Mən soruşdum:

— Bəs arvadın yoxdur?

— Yox, — cavab verdi və var qüvvəsi ilə baltanı endirdi.

— Yoxsa ölüb?

— Yox... hə... ölüb, — cavab verdi və üzünü yana çevirdi.

Mən susdum; o, gözlərini qaldırıb mənə baxdı.

— Qancıq axmaq bir meşşana qoşulub qaçdı, — istehza ilə cavab verdi. Qız gözlərini yerə dikdi, körpə ayıldı və çığrıdı: qız beşiyə yanaşdı.

— Al, ver ona, — Yalquzaq qızı çirkli bir əmzik uzatdı. Sonra o, körpəni göstərib yavaşcadan dedi.

— Budur, bunu da atıb getdi, — qapıya sarı yönəldi, dayandı və dönüb geri baxdı. — Ağa, yəqin ki, — o, sözə başladı, — bizim çörəkdən yeməzsınız, mənim də çörəkdən savay...

— Ac deyiləm.

— Özünüz bilərsiniz. Sizin üçün samovar qoyardım, ancaq çayım yoxdur... gedim, bir sizin ata baxım.

O çıxıb qapını çırpdı. Otağa bir də göz gəzdirdim. Daxma mənə əvvəlkindən də kədərli göründü. Soyumuş tüstünün acı qoxusundan nəfəsim tincixirdi. Qız yerindən tərpənmir və gözlərini qaldırmırırdı; arabir beşiyi yırğalayıb çıynindən sürüşən köynəyi qorxa-qorxa çəkirdi; yalın ayaqları hərəkətsiz halda asılıb durmuşdu.

Qızdan soruşdum:

— Adın nədir?

— Ullita, — cavab verdi və kədərli üzünü bir az da aşağı əydi.

Meşə qarovalçusu içəri girib, skamyada oturdu.

— Tufan keçir, — o, bir az sükutdan sonra dilləndi. — Buyur-sanız, sizi meşədən ötürüb yola salaram.

Mən qalxdım. Yalquzaq tūfəngi götürüb ağızotunu yoxladı.

Soruşdum:

— Tūfəngi neyləyirsən?



- Meşədə rahat durmurlar. Kobilı dərəsində ağaç qırırlar.
- Məgər buradan eşitmək olur?
- Həyətdən eşidilir.

Biz bərabər çıxdıq. Yağış kəsmişdi. Uzaqlarda hələ də iri, ağır buludlar bir-birinin üzərinə qalanmışdı, arabir uzunsürən şimşəklər çaxırdı, ancaq başımızın üstündə artıq orada-burada tünd-mavi göy görünür, sürətlə axan seyrək buludlar arasından ulduzlar sayılırdı. Üstlərinə yağış damcıları çökmüş və külək-dən yırğalanan ağacların cizgiləri qaranlıq içində seçilməyə başlayırdı. Biz diqqətlə qulaq asmağa başladıq.

Meşə qarovulcusu şapkasını çıxarıb başını yerə dikdi. “Odur ha!” – birdən dillənib əlini uzatdı: “Gör bir necə gün seçib”.

Mən yarpaqların xışlıtlisindən başqa bir şey eşitmirdim. Yalquzaq atı çəkib çardağın altından çıxardı. “Belə yubansam, – o, ucadan söyləndi, – onu əlimdən qaçıram”.

- İstəyirsən, mən də səninlə gedim.
- Yaxşı, – cavab verdi və atı geri itələdi. – Biz onu bu saat tutarıq, sonra sizi yola salaram. Gedək.

Yalquzaq öndə, mən də arxada yola düzəldik. Allah bilir, o, yolu necə tanıyordu, arabir dayanırdı, bu da yalnız balta səsini dinləmək üçün idi. “Bir bax, – o, dişlərini bir-birinə sıxbı mirildənirdi: – Eşidirsinizmi? Eşidirsınızmı?” – “Axi hanı?” – Yalquzaq çıyınlərini atdı. Dərəyə endik, külək bir an kəsildi, bu zaman müntəzəm zərbə səslərini mən də aydın eşitdim. Yalquzaq mənə baxıb başını yırğaladı. Sonra yaş ayıdöşəyi otu və gicitkənliyin arası ilə yolumuza davam etdik. Birdən boğuq və sürəkli bir uğultu eşidildi...

- Yixdi... – Yalquzaq mirıldandı.

Bu zaman göy üzü artıq təmizlənməkdə idi; meşə azacıq işiqlanmışdı. Nəhayət, bir dərədən çıxdıq.

- Burada gözləyin, – meşə qarovulcusu qulağıma piçıldı.

O əyildi, tūfəngi yuxarı qaldırdı və kolların içində yox oldu. Mən gərgin bir halda dirləməyə başladım. Küləyin daimi uğultusu arasından qulağıma yaxından gələn zəif səslər çatırdı: balta ehtiyatla budaqlara vurulur, təkərlər cırıldayır, at finxirirdi...

— Hara qaćırsan, dayan! — birdən Yalquzağın səsi guruldadı. Başqa bir səs dovşan səsi kimi şikayətli bir halda zarıldadı... Mübarizə başlandı. “Nahaq yerə, nahaq... — Yalquzaq boğuq bir səslə deyirdi: — Əlimdən qurtara bilməzsən”.

Mən səs gələn tərəfə yüyürdüm, hər addımda ayağım ilisə-ilişə gəlib mübarizə səhnəsinə yetişdim. Kəsilmiş ağacın yanında meşə qarovulçusu yerə uzanıb əlləşməkdə idi: oğrunu altına almış, qurşağı ilə çəkib qollarını bağlayırdı. Mən yaxınlaşdım. Yalquzaq qalxıb, onu da ayağa qaldırıdı. Cır-cındır içində olan uzun, islaq, pırtlaşiq saqqallı bir kəndli gördüm. Üstü yarıyadək əzik-üzük bir gış ilə örtülmüş arıq bir yabi arabanın yanında durmuşdu. Qarovulçu bir kəlmə də danışmırıldı; kəndli də dinmir, yalnız başını silkələyirdi.

— Burax getsin, — Yalquzağın qulağına piçıldadım, — ağacın pulunu mən verərəm.

Yalquzaq dinmədi; sol əli ilə atın yalından, sağ əli ilə isə oğrunun qurşağından yapışdı. “Hə, tərpən görüm, mələn!” — sərt bir səslə deyindi. “Baltanı da götürün”, — kəndli mirildandı. “Düz deyirsən, boş yerə niyə itib-batsın ki?” — qarovulçu baltanı da götürdü. Biz yola düşdük. Mən arxada gedirdim... Yağış yenə çisələməyə başladı, bir az sonra isə sel kimi yağdı. Biz çətinliklə gəlib daxmaya çatdıq. Yalquzaq tutduğu atı həyətin ortasında buraxdı, kəndlini otağa gətirdi, qurşağın düyününü boşaltdı və onu küncdə oturtdı. Sobanın qabağında yuxuya getmiş qız yerində sıçradı və səssiz, qorxaq nəzərlərlə bizə baxmağa başladı. Mən skamyaya oturdum.

— Bir bax ha, gör nə yağır, — qarovulçu sözə başladı, — göz-ləməli olacaqsınız. Bir az uzanıb dincəlmək istəmirsiniz?

— Sağ ol.

— Mən onu sizin xatırınızə dəhlizə salardım, — o, kəndlini göstərərək davam etdi — ancaq cəftə...

— Qoy burada qalsın, işin olmasın, — Yalquzağın sözünü kəsdim.

Kəndli altdan-yuxarı mənə baxdı. Ürəyimdə özümə söz verdim ki, nə cür olursa olsun, bu yazıçı buraxdırıım. O, hərə-kətsiz bir halda skamyada oturmuşdu. Fənərin işığında onun



İçkidleşmiş qırış-qırış üzünü, sallanan sarı qaşlarını, narahat gözlərini, arıq əl-ayağını aydın gördüm... Qız onun lap ayağının altında döşəməyə uzanıb yatdı. Yalquzaq stolun yanında başını qollarına dayayıb oturmuşdu. Künçdə süsəri cırıldayırdı... yağış damı döyüəcləyir və süzülüb pəncərələrdən axırdı, hamımız susmuşduq.

– Foma Kuzmiç, – birdən kəndli boğuşq və qırıq bir səslə dilləndi, – ay Foma Kuzmiç!

– Nə var?

– Burax məni.

Yalquzaq cavab vermədi.

– Burax... acıdan eləmişəm... burax...

– Sizi yaxşı tanırıram, – Yalquzaq açıqlı bir səslə cavab verdi, – bütün kəndiniz belədir, hamınız başdan-ayağa oğrusunuz.

– Burax, – kəndli təkid edirdi, – məmurlar... var-yoxdan çıxmışıq!..

– Heç kəs oğurluq edə bilməz.

– Burax, Foma Kuzmiç... evimi yıxma. Sizin ağa, özün bilirsən ki, canımızı alır.

Yalquzaq üzünü kənara çevirdi. Kəndli isitməli adam kimi əsdi. Başını silkələdi və kəsik-kəsik nəfəs aldı.

– Burax, – o, təkidlə, məyus halda təkrar edirdi. – Burax, sən Allah, burax. Pulunu verərəm, vallah. O bir Allah bilir ki, acıdan eləmişəm, burax gedim. Uşaqlarım ağlaşır, biri xəstədir, özün ki bilirsən. Əlacım yoxdur...

– Hər necə olursa olsun, oğurluğa getməməlisən.

– Atımı, – kəndli davam etdi, – atımı... burax... çörək ağacımız odur... burax.

– Dedim ki, olmaz, mən də qulluq adamiyam, məndən tələb edirlər. Sizi özbaşına qoymaq olmaz.

– Burax gedim, əlacsızlıqdan eləmişəm, yalvarıram sənə, burax məni

– Mən sizi yaxşı tanırıram.

– Burax, xahiş edirəm!

– Eh, səninlə nə ağız-ağıza verim; dinməzcə otur, yoxsa, bilirsənmi? Ağanı gözün görmür-nədir?

Yazıq başını aşağı saldı... Yalquzaq əsnədi və başını stolun üstünə qoydu.

Yağış hələ də ara verməmişdi. Mən gözləyirdim, görüm nə olacaq. Kəndlili birdən dikəldi. Gözləri parıldadı, üzünə qızartı gəldi. “Di al ye, al boğmalan, al” – deyə gözlərini qiyib və dodaqlarını sallayıb sözə başladı: “A məlun canalan, xristian qanını iç”...

Qarovalıç üzünü ona çevirdi.

Kəndlili dilləndi:

– Sənə deyirəm, sənə, vəhşi, qaniçən, sənə!

– Keflisən-nədir, söylüş niyə söyürsən? – Yalquzaq heyrətlə dilləndi. – Dəli olubsan-nədir?

– Kefliyəm!.. Yoxsa, sənin puluna içmişəm? Məlun canavar!

Canavar!

– Vay səni, bu saat sənin...

– Qoy hamısı ölsün, hamısı qırılsın: arvad da, uşaqlarım da,

– hamısı yox olsun... Bir dayan, bir gün sənin də vayını verərik!

Yalquzaq yerindən qalxdı.

– Vur, vur, – kəndlili azğın bir səslə bağırdı: – Vur, al, vur...

(Qız tələsik yerindən sıçradı və gözünü ona zillədi.) Vur! Vur!

– Kəs səsini, – Yalquzaq bərkdən çığırıb iki addım irəli atdı.

– Bəsdir, Foma, – çığırıdım, – əl çək ondan.

– Səsimi kəsməyəcəyəm, – yazıq kəndlili davam etdi, – canavar, Allah qırsın sizi, bir dayan, sənin də padşahlığın uzun sürməyəcək! Sənin də boğazını üzən tapılar, bir dayan.

Yalquzaq əl atıb onun çiyinlərindən yapışdı. Mən kəndliliyə kömək etmək üçün irəli addımladım. “Siz qarışmayın”, – Yalquzaq mənə bağlırdı.

Mən onun hədəsindən qorxmadım və artıq əlimi qaldırmaq istəyirdim ki, heyrət içində qaldım: Yalquzaq bir həmlə ilə qurşağı kəndlilinin qolundan siyirib atdı, boyundan yapışdı, şapkasını onun gözünün üstünə basdı, qapını açdı və onu bayırda itələdi.

– Cəhənnəm ol buradan, özün də, atın da, – onun ardınca çığırıdı, – ancaq özünü gözlə ha, bir də əlimə düşsən...

O, daxmaya qayıdırıb künçdə qurdalanmağa başladı.



– Hə, Yalqubaq, – nəhayət, dilləndim, – məni lap mat qoydun: görürəm ki, qiyamət adamsan.

– Eh, bəsdir, ağa, – o, küskün bir əda ilə sözümü kəsdi, –ancaq xahiş edirəm, bir adama deməyəsiniz. Yaxşısı budur, gedək sizi ötürüm, – əlavə etdi, – deyəsən, yağışın kəsməsini gözləyə bilməyəcəksiniz...

Həyətdən kəndlilin arabasının taqqıltısı gəldi.

– Gör necə əkilir! – Yalqubaq mırıldandı, – mən onu tapa.....!

Yarım saat sonra o, mənimlə xudahafızlaşdı.

FYODOR DOSTOYEVSKI
(1821–1881)

GÜLMƏLİ ADAMIN YUXUSU

(fantastik hekayə)

I

Mən gülməli adamam. İndi mənə dəli deyirlər. Əgər onlar üçün hələ də gülməli adam olaraq qalmasaydım, bu, rütbəmin qalxması olardı. Amma artıq açıqlanmıräm, indi onlar hamısı mənə əzizdir. Hətta onlar mənə güləndə, nədənsə, daha əziz olurlar. Əgər mən onlara baxaraq belə kədərlənməsəydim, özüm də, əlbəttə, özümü yox, onları sevdiyimdən gülərdim. Kədərimin isə səbəbi odur ki, onlar həqiqəti bilmirlər, mən isə biliram. Eh, həqiqəti təklikdə bilmək necə də çətindir! Lakin onlar bunu başa düşməzlər. Vallah, başa düşməzlər.

Əvvəller isə gülməli göründüyüm üçün yaman sixılırdım. Yox, gülməli görünmürdüm, gülməli idim. Mən həmişə, ola bilsin ki, lap anadan olandan bəri, biliram ki, gülməli olmuşam. Bəlkə də, yeddi yaşimdə bilirdim ki, gülməliyəm. Sonra məktəbdə oxumuşam, daha sonra universitetdə, amma nə qədər oxuyurdumsa, bir o qədər də hiss edirdim ki, gülməliyəm. Beləliklə, axırda bütün universitet təhsilim, elə bil, bircə ondan ötəri mövcud idi ki, onun dərinliklərinə getdikcə mənə sübut eləsin və başa salsañ ki, gülməliyəm. Elmdəki kimi həyatda da belə idi. İldən-ilə hər barədə gülməli olmağım haqqında qənaətim artır və möhkəmlənirdi. Onlar mənə gülürdülər ki, dünyada gülməli olduğumu ən çox bilən bir adam varsa, o da mən özüməm. Bax elə mənə ağır gələn də bu idi ki, onlar bunu bilmirdilər, ancaq



bunda özüm günahkar idim: mən həmişə elə məğrur olmuşam ki, bunu heç vaxt heç kimə etiraf etmək istəməmişəm. Bu məğrurluq illər keçdikcə artmışdı və mənə elə gəlir ki, birdən, təsadüfən kiminsə qarşısında gülməli olduğumu boy numa alsaydım, onda oradaca, o axşam tapança gülləsi ilə başımı dağıdardım. Eh, mən yeniyetməlik dövründə elə əzab çəkirdim ki, qorxurdum birdən dözə bilmərəm və bunu yoldaşlarımı etiraf edərəm. Gənc bir oğlan olandan sonra dəhşətli xüsusiyyətim haqqında ildən-ilə daha çox öyrənməyimə baxmayaraq, nədənsə, bir az sakitləşdim. Nədənsə, iş orasındadır ki, mən hələ indi də nə üçün belə olduğumu təyin edə bilmirəm. Ola bilsin, ona görə ki, artıq məndən sonsuz dərəcədə uca olan səbəbdən heybətli ürəyimdə bir qəm, kədər yiğilirdi: düşünürdüm ki, dünyanın hər yerində hər şey eynidir. Çoxdan bunu hiss edirdim, lakin tam əminlik axırıncı il qəfildən gəldi. Birdən hiss etdim ki, dünyanın mövcud olmasının və yaxud olmamasının mənim üçün heç bir fərqi yoxdur. Heç nəyin olmadığını eşitməyə və duymağa başladım. Əvvəlcə mənə həmişə elə gəlirdi ki, bunun əvəzində əvvəller çox şey olub, ancaq sonra anladım ki, heç əvvəller də heç nə olmayıb, lakin nədənsə, yalnız mənə elə gəlib. Tədricən yəqin etdim ki, heç vaxt heç nə də olmayıacaq. Onda mən birdən insanlara acıqlanmağımı tərgitdim və demək olar ki, onlara diqqət verməməyə başladım. Həqiqətən, hətta boş şeylərdə belə bu, özünü bürüzə verirdi: məsələn, mən yolda gedəndə adamlarla toqquşurdum. Bu, fikirlər olmağımdan deyildi: nə barədə fikirləşə bilərdim, fikirləşməyi tamam atmışdım, mənim üçün heç bir təfavütü yox idi. Yaxşı olardı ki, saysız-hesabsız məsələləri həll edəm; ancaq mənə təfavütü olmadığından bu məsələlərin hamısı yoxa çıxdı. Və budur, ondan sonra həqiqəti bildim. Həqiqəti mən keçən noyabrda, məhz noyabrın üzündə bildim və o vaxtdan bir anımı belə unutmuram. Bu, çox qaranlıq bir axşamda baş verdi. Onda axşam saat on birdə evə qayıdırıdım və yadımdadır, fikirləşdim ki, bundan da qatı qaranlıq ola bilməz; hətta fiziki cəhətdən də. Yağış çox vahiməli idi, yadımdadır, insanlara qarşı açıq, kinli bir yağış idi. O, qəfildən saat on birdə kəsdi, yağış vaxtı olan rütubət və soyuqdan betər

qiyamət rütubət başladı. Hər şeydən, hər küçədəki daşdan, hər küçədən aralı yerləşən döngələrdən buğ qalxırdı. Birdən təsəvvürümə gəldi ki, hər yerdə qaz sönsəydi, sevindirici hal olardı, qaz isə ürəyi kədərləndirir, ona görə ki, o, hər şeyi işiqlandıır. Həmin gün, demək olar ki, nahar eləməmişdim və axşamdan bəri mühəndisgildə oturmuşdum, onlarda isə onun iki yoldaşı da oturmuşdu. Mən hey susurdum və deyəsən, onların zəhlələrini aparmışdım. Onlar mübahisəli bir şeydən danışındılar və hətta birdən-birə qızışıldılar. Amma mən gördüm ki, onlar elə belə qızışırlar. Mən bunu onların üzünə dedim: “Cənablar, axı sizin üçün, – dedim, – fərqi yoxdur”. Onlar küsmədilər, eləcə mənə güldülər. Bu ondandır ki, tənəsiz-filansız dedim. Onlar da mənim üçün bunun fərqlinin olmadığını görəndə sevincək oldular.

Küçədə qaz barədə düşünəndə göyə nəzər yetirdim. Göy dəhşət tutqun idi, amma parçalı buludlar, onların arasında isə hədsiz dərəcədə balaca ulduz gözümə dəydi və diqqətlə ona baxmağa başladım. Səbəbi o idi ki, bu ulduz məndə bir fikir oyatdı. Mən bu gecə özümü öldürməyi qət etdim. Bu qəti qərara iki ay bundan əvvəl gəlmışdım və nə qədər kasib olsam da, əla tapança almış, həmin gün də darağı doldurmuşdum. Lakin iki ay keçmişdi, o isə hələ də qutuda idi. Bunun mənə o dərəcədə təfəvütü yox idi, axırdı istədim ki, biganə olmadığım bir dəqiqə tapam, nəyə görə, bilmirəm. Beləliklə də, bu iki ayda mən hər gecə evə qayıdarkən düşünürdüm ki, özümü gullələ-yəcəyəm. Gözləyirdim. Bax, indi isə bu balaca ulduz mənə bu fikri verdi və qərara gəldim ki, bu, hökmən bu gecə olacaq. Amma niyə balaca ulduz məni fikrə gətirdi – bilmirəm.

Hə, mən göyə baxırdım ki, qəflətən bir qız dirsəyimdən yarışdı. Küçə artıq boşalmışdı və demək olar, heç kəs yox idi. Uzaqda arabada arabaçı yatırıldı. Qızın səkkiz yaşı olardı, onun başında balaca yaylıq, əynində don vardi, tamam islanmışdı. Ancaq mən xüsusilə onun cirilmiş yaş başmaqlarını yadımda saxladım, indi də yadımdadır. Onlar daha çox gözümə çarpdı. O, qəfildən dirsəyimdən dərtməga və çağırmağa başladı. O ağlamır-dı, lakin qırıq-qırıq hansısa sözləri qışqırı, titrədiyindən onları da



düz-əməlli deyə bilmirdi. Nədənsə, vahiməli idi və bərkədən: "Anacan!" – qışqırdı. Bir istədim üzümü ona tərəf çevirəm, amma bir söz deməyib yoluma davam etdim, ancaq o, dalımcə qaçıր və məni dartırdı, onun səsində qorxan uşaqların dilində olan ümidsizlik sədası eşitdim. Mən bu sədani tanıyıram. O, sözləri axıracan deməsə də, anladım ki, haradasa onun anası olur, yaxud orada bunların başına nəsə gəlib və o, anasına kömək eləmək üçün kimi isə çağırmağa, nəyi isə tapmağa çıxıb. Lakin onun dalınca getmədim, əksinə, onu qovalamaq fikri ağlıma gəldi. Əvvəl ona dedim qorodovoyu tapsın. Lakin o, balaca əllərini büküb hicqıra-hicqıra, tövşüyə-tövşüyə hey böyrümə qaçıր, məni buraxmırkı. Bax onda ayağımı yerə vurdum və üstünə çıçırdım. O yalnız "cənab, cənab" deyə qışqırırdı, sonra birdən-birə məndən əl çəkərək dərhal qaçıb küçəni keçdi: orada da yoldan keçən biri göründü və yəqin ki, onun üstüne cumdu.

Beşinci mərtəbəyə qalxdım.

Kirayə evdə yaşayıram. Otağım kasıb və balacadır, pəncərəm isə çardaqlı, yarımdairəvidir. Mənim müşəmbə divanım, üstündə kitablar olan masam, iki stulum, rahat və çoxdanın köhnəsi olsa da, volter kürsüm var.

Əyləşdim, şamı yandırdım, fikirləşməyə başladım. Yanımda, o biri otaqda divarın arxasında mərəkə davam edirdi. Üç gün idi orada bu mərəkə qopmuşdu. Orada istefaya çıxmış kapitan yaşayırırdı, onun da kefli altı qonağı var idi. Onlar araq içir və köhnə kartlarla ştos oynayırdılar. Keçən gecə dalaşma var idi və bilişəm ki, onlardan ikisi bir-birinin saçlarından tutub sürüyürdü. Sahibə şikayət etmək istəyirdi, amma kapitandan yaman qorxurdu. Bizzən başqa bu evlərdə alçaqboy və ariq, üç balaca və burada xəstəliyə tutulan uşaqları olan gəlmə hərbçi xanımı yaşayırırdı. O da, uşaqlar da kapitandan çox qorxur və bütün gecəni əsir, xaç çevirirdilər. Ən balacasının isə qorxudan ürəktutması yaranmışdı. Bu kapitan, mən dəqiq bilişəm, özgə vaxt Nevskidən keçənləri dayandırıb dilənir. Onu xidmətə götürmürlər, amma qəribə işdir (elə onunçun də bunu söyləyirəm), bir aydır burada yaşadığı müddətdə kapitan məndə heç bir dilxorçuluq

yaratmayıb. Tanışlıqdan, əlbəttə, lap əvvəldən boyun qaçırdım. Elə onun özü də birinci dəfədən mənimlə darıxdı, amma onlar divarın arxasından nə qədər qışqırsalar da, hətta neçə nəfər ol-salar da, heç vaxt mənim üçün fərqi yox idi. Bütün gecəni otururam və Allah haqqı, onları eşitmirəm – sadəcə, onları unuduram. Mən axı artıq bir ildir gecə səhərədək yatmırəm. Bütün gecəni masanın yanında kürsülərdə otururam və heç nə eləmirəm. Kitabları yalnız gündüz oxuyuram. Otururam və hətta heç nə düşünürəm, eləcə, bir növ, fikirlər beynimdə fırlanır, mən isə onları azadlığa buraxıram.

Gecə şam tamamilə əridi. Mən masanın arxasında sakit oturdum, tapançanı çıxarıb qarşıma qoydum. Onu qoyarkən, yadımdadır, özümdən soruşdum: “Eləmi?” və özümə tam müsbət cavab verdim: “Elə”. Yəni özümü güllələyəcəyəm. Bilirdim ki, bu gecə özümü, yəqin, öldürəcəyəm, lakin o vaxta kimi masanın arxasında nə qədər oturacağam – bunu bilmirdim. Əlbəttə, özümü güllələyərdim – bu balaca qız olmasaydı.

II

Görüşünüzmü, mənim üçün heç nəyin fərqi olmasa da, məsələn, ağrını hiss edirdim. Məni kim vursayıdı, ağrını hiss edərdim. Beləcə, mənəvi cəhətdən ürəksixici bir şey olsa, hələ hə-yatda heç nəyin mənim üçün fərqi olmadığını əvvəlkı kimi rəhmlə hiss edərdim. Və bayaq yazığım gəldiyi usaqda hökmən kömək edərdim. Niyə onda qızə kömək etmədim? Ağlıma gələn bir ideyanın dərdindən: o, məni dartıb çağıranda beynimdə qəflətən sual yaranmışdı, mən isə onu həll edə bilmirdim; sual boş sual idi, mən isə hirsəndim. Bu nəticədən sonra hirsəndim ki, əgər bu gecə özümlə vidalaşacağımı qərara al-mışamsa, onda, belə çıxır ki, mənə ayrı bir vaxta nisbətən indi heç nə təsir eləməməlidir. Bəs nədən birdən duydum ki, mənim üçün fərqi var və qızə yazığım gəlir? Yadımdadır, yaman yazığım gəldi ona; hətta qəribə və mənim vəziyyətimdə müm-kün olmayan bir ağrıya qədər. Doğrusu, ondakı ötəri hissimi



bundan yaxşı çatdırmağı bacarmıram. Amma o hiss evdə də, artıq masanın arxasında oturandan sonra da davam edirdi, mən də çoxdan olmayan kimi açıqlı idim. Mühakimə mühakimənin dalınca gəlirdi. Aydın olurdu ki, insanamsa və hələ ki sıfır deyi-ləmsə və hələ yoxa çıxmamışamsa, onda yaşayıram, beləliklə də, əzab çəkə, hırsınlə və öz hərəkətlərimdən xəcalət çəkə bilərəm. Qoy olsun. Lakin özümü öldürəcəyəməsə, məsələn, iki saatdan sonra, onda qızla, xəcalət-filanla işim nədir? Mən sıfıra dönürəm, mütləq sıfıra. Və görəsən, şüurum bilə-bilə ki indi qətiyyən olmayıacağam və deməli, heç nə olmayacaq, nə etdiyim alçaqlıqdan sonra xəcalət, nə qızqa qarşı mərhəmət hissinə təsir etməmişdi? Axi mən elə o səbəbdən ayağımı yerə döyüb vəhşi səslə bədbəxt uşağın üstünə qışqırdım ki, sənə nəinki yazığım gəlmir, əclaflıq da eləsəm, indi edərəm, çünki iki saatdan sonra hər şey sönəcək". İnanırsınızmı, buna görə qışqırdım. Indi, demək olar ki, buna əminəm, həyat və dünyanın indi, elə bil, məndən asılı olmayı aydın görünürdü. Hətta belə demək olardı ki, dünya indi, elə bil, məndən ötrü düzəlib: öldürüm özümü, dünya da olmayıacaq, hər halda, mənim üçün heç nə məndən sonra olmayıacaq və bütün bəşəriyyət şüurum sənən kimi o saat xəyalat olaraq, yalnız mənim şüurumun mənsubu təki sönəcək, ləğv olacaq, çünki ola bilsin ki, bütün bu dünya və bütün bu insanlar tək elə mən özüməm. Yadımdadır ki, oturub düşünərkən mən bütün bu yeni dalbadal yığışan sualları tamam ayrı tərəfə qoyub lap yenisini ixtira edərdim; misal üçün, ağlıma birdən qəribə fikir gəldi ki, nə olardı, əvvəllər Ayda və yaxud Marsda yaşasaydım və orada ən abırsız və namussuz hərəkət etmiş ol-saydım, ona görə də söyülmüş və rüsvayçılıqla üzləşsəydim – necə ki yalnız yuxularda, vahimələrdə hərdən hiss və təsəvvür etmək mümkündür – və sonra Yerə düşsəydim, ayrı planetdə etdiklərimi yaddaşımда saxlasaydım, bundan əlavə, artıq bir də oraya heç vaxt qayitmayacağımı bilsəydim, Yerdən Aya baxdıq-ca mənim üçün fərqi olacaqdımı, ya yox? O hərəkətə görə xəcalət çəkərdim, ya yox?

Suallar artıq və mənasız idi, çünki tapança artıq gözümün qabağında idi və mən bütün varlığımıla bilirdim ki, bu, yəqin,

olacaqdır, amma suallar məni qızışdırırdı və cılınirdim. Mən, elə bil, indi nəyi isə əvvəlcədən həll etməmiş olsaydım, ölü bil-məzdim. Bir sözlə, bu qızçıqaz məni xilas etmişdi, çünki suallarla atəsi uzaqlaşdırılmışdım. Kapitanın da otağı elə bu vaxt sakitləşməkdə idi: onlar kart oynamağı qurtarıb yatmağa hazırlaşır, hələlik mirt vurur, tənbəl-tənbəl söyüşürdülər. Bax elə burada, məndən çıxmayan iş, masanın arxasında, kürsüdə özüm-dən xəbərsiz yuxuya getdim. Yuxular, məlumdlur ki, çox qəribədir: bir şey olduqca aydın, xırda zərgərlik haşiyəsi təki görünür, o birisindən isə görməzə-bilməzə, sanki, fəza və zamandan adlayırsan. Yuxuları, elə bil, dərrakə yox, dilək, baş yox, ürək yönəldir, amma buna baxmayaraq, hərdən ağlım necə də do-laşıq hoqqalar çıxarırdı! Yuxuda onunla elə şeylər baş verir ki, heç dərk ediləsi deyil; məsələn, mənim qardaşım beş il bundan əvvəl ölüb. Hərdən onu yuxuda görürəm: o, işlərimdə iş-tirak edir, lakin mən tamamilə yuxunun gedişatı zamanı bilişəm və xatirimdə saxlayıram ki, qardaşım ölüb və basdırılıb. Bəs o, ölü olsa da, burada, yanımıda mənimlə birlikdə çalışmağına necə təəccübəlnəmirəm? Niyə ağlım bunlara yol verir? Lakin bəs-dir, yuxuma dalıram. Bəli, onda bu yuxunu gördüm, mənim üç noyabrdakı yuxumu! Bunlar indi onun eləcə yuxu olduğunu de-yib mənə sataşırlar. Amma bunun yuxu olub-olmamasının nə fərqi var? Bir yuxu mənə həqiqəti açıb. Axi bir dəfə həqiqəti tanidin və gördünsə, onda bilirsən ki, bu həqiqətdir, qeyri-si yoxdur və ola da bilməz: yatırsınızsa da, yaşayırsınızsa da. Qoy yuxuda olsun, qoy olsun, ancaq siz tərifini göyə çıxartdığınız bu həyatı mən intihar etməklə söndürmək istəyirdim, yuxum isə... mənim yuxum – ah, o, mənə yeni, ulu, təzələnmiş, qüv-vətli həyatdan xəbər verdi!

Dinləyin.



III

Mən dedim ki, sezdirmədən yuxuya getdim. Elə bil, həmin materiyalar haqqında yuxuda da düşünürdüm. Birdən yuxuda gördüm ki, tapançanı götürürəm və oturduğum yerdə düz ürəyimə tuşlayıram – başıma yox, ürəyimə. Mən isə əvvəlcə hökmən başından vurmağı fikrimdə tutmuşdum. Özü də sağ gicgahimdən. Sinəmə tuşlayandan sonra bir-iki saniyə gözləyirəm, şam, masa və divar birdən tərpənməyə və yırğalanmağa başlayır. Mən dərhal tətiyi çəkirəm.

Yuxuda hərdən hündürlükdən yığınlanda və ya sizi doğrayanda, döyəndə ağrını hiss etmirsiniz, həqiqətən çarpayıda zədələnmirsiniz: onda ağrından oyanırsınız. Bu vaxt yuxumda ağrını hiss etmədim: ancaq mənə elə gəlir ki, atəşimdən içim yerindən oynadı və hər şey söndü, hər tərəfim dəhşətli zülmət oldu. Mən, elə bil, kor və lal oldum. Bərk bir şeyin üstündə dalı üstündə uzadılmışam. Heç nə görmürəm və bir balaca hərəkət belə edə bilmirəm. Ətrafında gedib-gəlirlər, qışqırırlar, kapitan bərkdən danışır, sahibə ciyildəyir. Birdən bu səs-küyə ara verilir və artıq məni örtülü tabutda aparırlar. Tabutun yırğalanmağının hiss edirəm, o haqda düşünürəm. Və bu vaxt ona təəccüb edirəm ki, axı mən ölmüşəm, tamamilə ölmüşəm, bunu biliräm və buna şübhə etmirəm, heç nə görmürəm və tərpənmirəm, bununla bərabər, həm də hiss edirəm və düşünürəm. Lakin çox tez belə halla razılaşıb, adətən, yuxudakı kimi həqiqəti sözsüz qəbul edirəm.

Budur, məni yenə basdırırlar, hamı gedir, mən təkəm, təmam tək. Tərpənmirəm. Əvvəllər məni qəbirdə necə basdıracaqlarını təsəvvür edəndə, qəbri yalnız rütubət və soyuqluq hissi ilə bağlayırdım. İndi də hiss etdim ki, mənə yaman soyuqdur, əsasən də, ayaq barmaqlarımın uclarına, amma ayrı heç nə hiss etmədim.

Mən uzanmışdım və qəribədir, ölüünün gözləməyə lüzumu olmamağını mübahisəsiz qəbul edərək heç nə gözləmirdim. Amma nəmişlikdir. Neçə vaxt keçdiyini – saatmı, bir neçə günmü, yoxsa çox, bilmirəm – qəfildən tabutun qapağından

örtülü sol gözümə damcı düşdü, onun dalınca bir dəqiqədən sonra üçüncüsü və ilaxır və sair. Hər dəqiqədənbir. Ürəyimdə birdən dərin hiddət alışdı-yandı və bundan fiziki ağrı duyдум: “Bu yaramdır, – fikirləşdim, – bu, atəşdir, orada güllə...” Birdən hərəkətsiz olduğumdan səslə yox, bütün varlığımıla baş verənlərin hökmədarını çağirdim:

– Kim olsan da, sən varsansa və indi baş verənlərdə ağıllı bir şey varsa, onun burada olmasına izin ver. Yox, əgər sən ağılsız intiharından gələcək varlığının eybəcərliyi və yönəmsizliyi ilə qisas alırsansa, onda bil ki, heç bir vaxt və heç cür mənə verilən işgəncə, milyon illər boyu davam etsə də, mənim din-mədən duyduğum nifratə tən ola bilməyəcəkdir!..

Çağirdim və susdum. Dərin sükut bütöv dəqiqə davam etdi, hətta bir damcı da düşdü, amma mən bilirdim, hədsiz, qətiyyətlə bilir və inanırdım ki, hər şey indi mütləq dəyişəcəkdir. Və budur, birdən qəbirim aralanır. Daha doğrusu, onun qazılıb açıldığını bilmirəm, ancaq mən tünd və mənə bəlli olmayan canlı ilə boşluğa düşmüşəm. Gözlərim görür. Gecədən xeyli keçmişdir, heç zaman, heç vaxt hələ belə qaranlıq olmamışdır! Biz artıq Yerdən çox uzaq fəzada uçurduq. Məni aparandan heç nə soruşmurdu. Gözləyir və fəxr edirdim. Özümü inandırırdım ki, qorxmuram və qorxmadığımı heyran qalmışdım. Nə qədər vaxt uçurduq, yadımda deyil, təsəvvür də edə bilmirdim: hər şey yuxuda olan kimi, fəza və zaman, varlıq və şürur qanunlarından adlayıb yalnız ürək xülyalarının nöqtələrində dayanan sayaq baş verirdi. Yadımdadır ki, qaranlıqda bir balaca ulduz gördüm. “Bu Siriusdur?” – özümü saxlaya bilməyib soruştum. “Xeyr, bu, evinə qayidarkən buludların arasında gördüyüն ulduzdur”, – məni aparan canlı cavab verdi. Mən bilirdim ki, o, elə bil, insan simasındadır. Qəribə şeydir, canlinı xoşlamır-dım, hətta ona dərin nifrat bəsləyirdim. Tamam mövcud olma-mağımı gözləyirdim, bunun üçün də gülləni ürəyimə vurmuş-dum. İndi isə mən canlinin, əlbəttə, insani olmayan, lakin mövcud olan, ömür sürən bir canlinin əlindəyəm. “Onda elə çıxır ki, qəbirdən sonra da həyat var!” – təəccübü yuxu yüngüllüy ilə fikirləşdim, lakin ürəyimin mahiyəti tam dərinliyi ilə mə-



nimlə idi. Bir də olmaq lazımdırsa, – düşündüm, – yenə kiminsə də fedilməz iradəsi ilə yaşamalıyamsa, istəmirəm ki, məni əzib alçaltsınlar!

“Bilirsən ki, mən səndən qorxuram, onun üçün də məndən zəhlən gedir?” – həqarətli sualdan özümü saxlaya bilməyib birdən yol yoldaşımı dedim və ürəyimdə iynə sancısitək alçalmagımı hiss etdim. Bu sualda bir etiraf var idi. O, sualıma cavab vermədi, buna baxmayaraq, hiss etdim ki, mənə nifrət etmirlər və gülmürlər. Hətta mənə yazıqları da gəlmir və yolumuzun naməlum, sırlı, yalnız mənə aidiyyəti olan məqsədi var. Qorxu ürəyimdə artırdı. Nə isə səssiz, amma əzabla dinməz olan yoldaşimdən mənə keçir və sanki, nüfuz edirdi. Biz tutqun və əsrarəngiz fəzada uçurduq. Çoxdan gözə tanış olan bürcləri artıq görmürdüm. Mən bilirdim ki, göyün fəzalarında elə ulduzlar var ki, onlardan şölələr Yerə yalnız min və milyon illər ərzində gəlib çıxır. Ola bilsin, biz artıq bu fəzaları uçub keçmişdik. Müdhiş və haldan düşmüs ürəyimdə nəyi isə gözləyirdim. Birdən hansısa tanış və son dərəcə haraylayan hiss məni sarsıldı: birdən günəşimizi gördüm. Mən bilirdim ki, bu, Yeri yaradan bizim Günəş ola bilməz və biz Günəşimizdən hədsiz uzaq məsa-fədəyik, ancaq mən nəyə görəsə varlığımı bilirdim ki, bu, büsbütün bizim Günəşdəndir, onun təkrarı və oxşarıdır. Şirin, çağıran hissə şövqlə qəlbimdə səsləndim: mən də doğan işığın doğma gücünü ürəyimdə hay verib diriltdim və həyatı, keçmiş həyatı qəbirimdən sonra ilk dəfə duydum.

– Lakin bu, Günəşdirsə, tamamilə bizim Günəşdəndirsə, – qışqırdım, – bəs Yer hanı? – Yoldaşım qaranlıqda zümrüd şəfəqi ilə parlayan balaca ulduza işaret etədi. Biz düz ona tərəf uçurduq.

– Belə təkrarlar kainatda mümkünndürmü, təbiətin qanunu doğrudanmı belə imiş?.. Əgər ora da Yerdirsə, doğrudanmı, o, bizim Yer kimidir?.. Və bədbəxt, yazılıq, lakin əziz və daim sevimli, bizim Yer kimi, ən nankor uşaqlarında belə özünə qarşı acı sevgi yaradır?.. – tərk etdiyim əvvəlki Yeri çox güclü, coşqun məhəbbətdən həyəcanlanaraq çağıldım. İncitdiyim faşır qızın şəkli fikrimdən keçdi.

— Görəcəksən hər şeyi, — yoldaşım cavab verdi və sözündə kədər səsləndi. Ancaq biz sürətlə planetə yaxınlaşırıq. O, gözlərimin qabağında böyüyürdü, artıq okeanı, Avropanın çevrəsini seçirdim. Birdən-birə ürəyimdə qeyri-adi böyük müqəddəs qışqanlıq hissi yandı: “Bu cür təkrarlıq necə və nə üçün ola bilər? Mən yalnız qoyub gəldiyim, nankorcasına ürəyimə gülləni vurub həyatımı söndürəndə qanımın damcaları qalan yeri sevirməm, sevə bilərəm. Heç vaxt, heç zaman o yeri sevməkdən əl çəkməmişəm, hətta o gecə onunla ayrılanıda, ola bilsin, onu ayrı bir vaxtda olduğundan çox üzüçü sevirdim. Bu yeni Yerdə əzab varmı? Bizim Yerdə biz, həqiqətən, ancaq əzabla və fəqət əzabdan sevə bilirik! Mən sevmək üçün əzablar istəyirəm. Mən istəyirəm, qoyub gəldiyim o Yeri bu dəqiqə göz yaşları axıdaraq həsrətlə öpüm, ayında olan həyatı qəbul etmirəm!”

Amma yoldaşım məni artıq atmışdı. Mən birdən, elə bil, özümdən gizli, bu ayrı Yerdə cənnət təki günəşli, füsunkar, parlaq gün işığında oldum. Sanki, bizim Yerdə Yunan arxipelaqını təşkil edən adaların və ya arxipelaqa bitişik olan materikin sahil boyu sahəsində durmuşam. Ah, hər şey dürüst, bizdəki kimidi, ancaq bununla belə, hər tərəf, elə bil, bir bayram və müqəddəs zəfərlə saçılırdı. Sakit, zümrüdvari dəniz ləpələnir və az qala, şüurlu olaraq məhəbbətələ sahilləri öpürdü. Uca, çox gözəl ağaclar bütün zinətiylə durmuş, saysız-hesabsız yarpaqları isə, əminəm ki, məni öz asta müləyim səsiylə salamlayır və sanki, məhəbbətli sözlər deyirdi. Yaşılıq parlaq ətirli çiçəklərə yanındı; quşlar dəstə ilə havada uçur və məndən qorxmayaraq çıynımə, əllərimə qonur, öz qəşəng, titrək qanadları ilə sevinə-sevinə məni vururdular. Nəhayət, mən bu xoşbəxt torpağın insanlarını gördüm və tanıdım. Onlar özləri yanına gəldilər, məni əhatə etdilər, məni öpdülər. Günəş övladları, öz günəşlərinin övladları – ah, onlar necə də gözəl idilər! Heç vaxt mən bizim Yerdə insanda belə gözəllik görməmişəm. Yalnız uşaqlarımızda bu gözəlliyyin uzaq, zəif olsa da, inikasını tapmaq olar. Bu xoşbəxt insanların gözləri saf nurla parlayırdı. Üzləri məna ilə şəfəqlənir, şüurları arxayınlıqla dolmuşdur. Lakin bu üzlər şad idi; bu insanların sözlərində və səslərində uşaq sevinci eşidilir.



Ah, mən o saat, onların sıfətlərinə ilk nəzər salan kimi hər şeyi, hər şeyi anladım! Bu, xəyanətlə murdarlanmayaq torpaq idi, onun üstündə günaha batmayan adamlar yaşayırdılar, onlar cəmi bəşərin rəvayətinə görə, günah etmiş əcdadlarımızın yaşadıqları o cür cənnətdə yaşayırdılar, bir fərqlə ki, burada torpağın hər tərəfi eynilə cənnət idi. Bu insanlar fərəhlə mənə sixılır və məni oxşayırdılar; onlar məni öz yanlarına apardılar və onlardan hər biri məni rahatlaşdırmaq istəyirdi. Ah, onlar məni heç nə barədə sorğu-sualı tutmurdular, amma elə bil, hər şeyi artıq bilirdilər və tezliklə üzümdən iztirabı qaçırmıq istəyirdilər.

IV

Görürsünüzüm, yenə də: di qoy bu yalnız yuxu olsun! Lakin bu günahsız və gözəl adamların məhəbbət hissi mənimlə əbədi qaldı və duyuram ki, onların məhəbbəti indi də oradan mənə yayılır. Mən onları özüm görmüşəm, tanımışam və inanmışam ki, onları sevmişəm, onlar üçün sonralar əzab çəkmişəm. Ah, mən həmin saat anladım ki, orada hətta çox şeydə onları qətiyyən başa düşməyəcəyəm; onlar çox şeyi bildikdə bizim elmimizə malik olmadıqları, məsələn, mənə, müasir rus tərəqqipərvər və rəzil peterburqluya həllədilməz gəlirdi. Amma tezliklə başa düşdüm ki, onların biliyi bizim Yerdən fərqli olaraq özgə səmimiyyətlərlə tamamlanır və qidalanırırdı, onların arzuları da bizimkindən tam başqdır. Onlar heç nə arzulamırdılar və rahat idilər. Onların həyatı bizimki kimi təkmilləşməmişdi, lakin onların biliyi bizim elmimizinkindən dərin və ali idi; çünki elmimiz axtarış həyatın nə olduğunu izah etmək istəyir, başqlarına yaşamağı öyrətmək üçün özü onu anlamağa çalışır, onlar isə elmsiz də necə yaşamağı bilirdilər, bunu da başa düşdüm. Amma onların idrakını başa düşə bilmirdim. Onlar ağaclarını mənə işarə edirdilər və onlara necə məhəbbətlə tamaşa etməklərinin dərəcəsini anlaya bilmirdim: onlar, sanki, özlərinə bənzər canlılarla danışırdılar. Bilirsınızmı, ola bilsin, səhv etmərəm desəm ki, onlar ağaclarla danışırdılar! Bəli, onlar ağacların dili ni tapmışdılar və əminəm ki, onlar da insanları başa düşürdü.

Onlar bütün təbiətə də belə baxırdılar – insanların məhəbbəti, elə bil, qalib olmuş, onlarla sülhdə yaşayan, hücum etməyən və onları sevən heyvanlara da ulduzları işarə edir və onlardan nə isə söyləyirlər, nəyi ki anlaya bilmirdim, lakin əminəm ki, onlar göy ulduzları ilə, elə bil, nə iləsə də təmasda idilər, tək xəyalla yox, hansısa canlı yolla. Ah, bu adamlar çalışmırı ki, onları anlayım, onlar, onsuz da, məni sevirdi, ancaq buna müqabil bilirdim ki, onlar da məni heç vaxt anlamayacaqlar, bu səbəbdən də bizim Yer haqqında onlara, demək olar, danışma-mışdım. Yalnız üstündə yaşadıqları torpağı yanlarında öpürdüm və sözsüz onlara pərəstiş edirdim, onlar bunu görür və pərəstiş etdiyimdən utanmayaraq özlərinə pərəstiş etməyə qoyurdular, çünki özləri də çox sevirdi. Mən göz yaşları içində hərdən onların ayaqlarını öpəndə pis olmurdu, necə güclü məhəbbətlə cavab verəcəklərini sevinclə bilirdim. Arabir təəccüb-lə öz-özümdən soruşurdum: “Necə mənim kimisinə bunlar heç vaxt təhqir etməməyi və həsəd hissərini oyatmamağı bacarmışlar? Çox özümdən soruşmuşam, necə lovğa və yalançı olan mən öz biliklərimdən, hansılardan ki, əlbəttə, onların xəbəri də yox idi, onlara danışmamağı, onları yalnız istədiyimdən də olsa, biliklərimlə təəccübəndirməyi arzu etməməyi bacarmışam? Onlar şux və şən idilər, uşaqlar kimi. Onlar gözəl ağacliq və meşəliklərdə dolasır, gözəl mahnilər oxuyur, yüngül yeməklərlə, ağacların barı, meşələrin balı və onları sevən heyvanların südü ilə qidalanırdılar. Yemək və geyimləri üçün lap az və yüngül işlər görürdülər. Onlarda sevgi var idi və uşaqlar doğulurdu, amma bizim Yerdə yaşayanların ucdantutma hamisəna üz və rən və bəşəriyyətin, az qala, bütün günahlarının yeganə mənbəyi olan kobud şəhvət ehtirasını görmədim. Onlar dünyaya gələn uşaqlara keflərinin yeni iştirakçısı kimi sevinirdilər. Aralarında küsülüllük və qısqanlıq yox idi, onların nə olduğunu həttə başa düşmürdülər. Uşaqlar hamisənin uşağı idi, çünki hamısı bir ailə təşkil edirdi. Onlarda xəstəlik, demək olar ki, yox idi, ölüm olsa da, ancaq adamlarla dövrələnmiş halda, güllər, nurlu üzlərlə son evə yola salınır, qocalar isə gülümsəyərək onlara xeyir-dua verirdilər. Bu şəraitdə kədər, göz yaşı deyilən şey



görmədim, yalnız vəcdə qədər artırılmış, sakit, tamamlanmış, seyrçi məhəbbət idi. Belə fikirləşmək olar ki, onlar öz ölüləri ilə, hətta ölümündən sonra da təmasda idilər və yer həmrəyliyi ölüm-lə kəsilməmişdi. Onlardan əbədi həyat haqqında sorusanda məni, az qala, anlamırdılar, lakin görünür, buna o dərəcədə əmin idilər ki, mülahizə etmədən bu, onlarda sual doğururdu. Onların inamı yox idi, ancaq əvəzində qəti bilirdilər ki, dünyəvi sevincləri Yer üzərindəki təbiətin hüdudlarına qədər aşılı-daşanda onlar üçün – həm yaşayanlar, həm də ölenlər üçün Böyük kainatla daha geniş təmas olacaqdır.

Onlar bu anı sevincdə, amma tələsmədən, onun üçün əziyyət çəkmədən gözləyirdilər. Amma elə bil, onu artıq ürək duymalarında əldə edib, o haqda bir-birinə xəbər verirdilər. Axşamlar yuxuya gedəndə onlar ahəngli və həməhəng xorlar təşkil etməyi xoşlayırdılar. Bu mahnilarda onlar ötən günün verdiyi duyğuları çatdırırdılar, onu tərifləyirdilər və onunla vidalaşırdılar. Onlar təbiəti, torpağı, dənizi, meşələri vəsf edirdilər. Onlar bir-birinin haqqında mahnilar qoşmağı xoşlayır və bir-birini uşaqlımi tərifləyirdilər. Bu ən sadə mahnilar idi, lakin onlar ürəkdən gəlir və ürəklərə yayılırdı. Təkcə mahnilarda yox, elə bil ki, bütün ömürlərini onlar yalnız bir-birlərinə baxıb həzz almaqla keçirildilər. Bu, bir vurulmaq idи bir-birinə, büsbütün, ümumi. Qeyrilərini isə – əzəmətli və coşqun mahniları qəti başa düşmürdüm. Sözlərini başa düşsəm də, mənasını tam dərk edə bilmirdim. Elə bil, mənə anlaşılmaz qalırdı, bununla bərabər, ürəyim, elə bil, qeyri-şüuri və tədricən onlara dolurdu. Tez-tez onlara deyirdim ki, bunların hamisini hələ çoxdan, qabaqcadan ürəyimdə hiss etmişdim, bütün bu sevinc və qəsidə mənə hələ bizim Yerdə hərdən dözülməz qüssəyə çatan, ah-naləli həsrətlə özünü göstərirdi; mən onlann hamisini və onların tərifnaməsini ürəyimin yuxuları və ağlımın xülyalarında hiss etmişdim ki, tez-tez batan Günəşə bizim Yerdən gözüyasız baxa bilmirdim; bizim Yerin insanlarına qarşı nifratimdə kədər var idi: sevmədən onlara niyə nifrat edə bilmirəm, niyə onları bağışlaya bilmirəm, onlara məhəbbətimdə isə kədər: niyə onları nifrat etməyərək sevə bilmirəm? Onlar mənə qulaq asırdılar və mən görürdüm ki, dediyimi

təsəvvür edə bilmirlər, amma o haqda dediklərindən heyifsilənmirdim: bilirdim ki, tərk etdiklərimdən ötrü kədərimin gücünü duyurlar. Bəli, onlar əziz, məhəbbətlə dolub-daşan baxışları ilə mənə baxanda, mən hiss edəndə ki onların yanında ürəyim onların ürəyitək məsum və düz olur, onları anlamadığımızdan heyifsilənmirdim. Həyatımın doluluq hissindən nəfəsim kəsilirdi və dini-mədən onlara dua edirdim.

Eh, hamı indi üzümə gülür və inandırır ki, xəbər verdiyim təfsilatları yuxuda belə görmək olmaz, mən yuxumda yalnız sa-yıqlayanda ürəyimin yaratdığı bir duygunu görmüş, ya dərindən hiss etmişəm, təfsilatları isə artıq oyanandan sonra uydurmuşam. Bəli, əlbəttə, mən o yuxunun bir duygusu ilə məğlub olmuşdum və bu tək duygı qanlı-yaralı ürəyimdə salamat qalmışdı. Ancaq bununla belə, yuxumun həqiqi surət və formaları, yəni hansıları ki həqiqətən yuxumda görmüşdüm, o qədər ahəngdar tamamlanmış, o qədər doğru idi ki, ayılanda onları bizim zəif sözlərimizlə ifadə etməyə, əlbəttə, gücüm yox idi. Belə ki, onlar ağlımdan silinməli idi və deməli, həqiqətən, ola bilsin, özüm qeyri-şüuri təfsilatları sonra uydurmağa məcbur olmuşam. Onları tezliklə və az-çox çatdırmaq arzusu ilə, əlbəttə, təhrif edərək. Bununla bərabər, necə inanmayım ki, bunun hamisi olmuşdu? Olmuşdu, bəlkə, nağıl etdiyimdən min dəfə yaxşı, saf və şən olmuşdu. Bu yuxudur, amma bunun hamisi, ola bilsin, heç yuxu deyilmiş. Cünki burada elə bir dəhşətə qədər doğru şey baş verdi ki, bu, yuxuya da girə bilməzdi. Qoy yuxumu ürəyim yaratınsın, lakin sonra başıma gələn dəhşətli həqiqəti tək ürəyim yaratmaqdə gücsüz idi. Tək mən onu necə uydura bilədim? Doğrudanmı, mənim alçaq ürəyim və qərarsız, dəyərsiz ağlım belə həqiqət xəbərinədək yüksələ biləmiş! Ah, özünüz fikirləsin: bu vaxtadək gizlədirdim, amma indi bu həqiqəti də söyləyib qurtaracağam. İş ondadır ki, mən... onların hamisini yoldan çıxarddım!



V

Bəli, bəli, hər şey onların hamısının mənəviyyatını pozmaqla qurtardı! Bu, necə ola bılərdi, bilmirəm,ancaq aydın xatırlayıram. Yuxu minilliiklərdən uçub gəlib məndə yalnız bütövlük hissini saxladı. Bircə onu bilişəm ki, günaha batmağın səbəbi mən idim. Xeyli dövləti yoluxdururan murdar trixin kimi, taun atomu kimi mən də bütün bu mənədək xoşbəxt, pak torpağı özümlə yoluxdurdum. Onlar yalan danışmağı öyrəndilər, yalanı sevdilər və yalanın gözəlliyyini bildilər. Ah, bu, ola bilsin, məsumanə zarafatdan, nazdan, məhəbbət oyularından, həqiqətən, ola bilsin, atomdan başladı, amma bu yalan atomu onların ürəklərinə girmiş və xoşlarına gəlmışdı. Sonra tezliklə şəhvət doğuldu, şəhvət qısqanlığı doğdu, qısqanlıq rəhməsizliyi... Ah, bilmirəm, xatırlamırıam,ancaq tezliklə, çox tezliklə birinci qan fışqırdı: onlar təəccübənləndilər, dəhşətləndilər və daşılmışa, ayrılmışa başladılar. Narazılıqlar, tənələr başladı. Onlar həya tanıdı və həyanı ləyaqətə çevirdilər. Qeyrat məfhumu yarandı və hər ittifaqın öz bayraqı qaldırıldı. Onlar heyvanları öyrətməyə başladılar və heyvanlar onların əlindən meşələrə çəkildi, onlara düşmən oldu. Ayırma, ayrılma, şəxsiyyət, mənimki və səninki uğrunda mübarizə başlandı. Onlar başqa dillərdə danışmağa başladılar. Onlarda elm yarandı. Açıqlı olandan sonra onlar qardaşlıq və insanlıqdan danışmağa başladılar və bu əqidələri anladılar. Cinayətkarlıq olandan sonra ədalət icad etdiłər və onu qoruyub saxlamaq üçün özlərinə bir aləm kodeks yaratdılar. Kodekslərin mühafizəsi üçün isə gilyotin düzəldilər. Onlar nəyi itirdiklərini yalnız azacıq xatırlayır, bir vaxtlar pak və xoşbəxt olduqlarına hətta inanmaq istəmirdilər. Onlar bu əvvəlki xoşbəxtliyin mümkünlüyünə hətta gülür və onu xəyal adlandırırdılar. Onlar bunu hətta forma və surətdə özləri üçün təsəvvür edə bilmirdilər, amma qəribə və möcüzəli işdir: keçmiş xoşbəxtliyə hər cür inamı itirərkən, onu nağıl adlandırıarkən onlar o dərəcədə yenidən, bir daha məsum və xoşbəxt olmaq arzusuna düşdülər ki, ürəklərinin diləkləri qarşısında aciz qaldılar, uşaqlı kimi bu diləyə səcdə etdiłər, kilsələr

tiqdilər və əqidələrinə, diləklərinə” də sitayış etməyə başladılar, eyni zamanda onun yerinə yetirilməsinin mümkün olmamasına və həyata keçirilə bilməməyinə tamamilə inanaraq, lakin göz yaşları içində onu həddən artıq sevir və pərəstiş edirdilər. Bununla bərabər, onların itirdiyi o məsum və xoşbəxt hallarına qayıtməq imkanı olsaydı və biri qəflətən onu yenə bunlara göstərib soruşsaydı: ona qayıtməq istəyirlərmi? Yəqin ki, imtina edərdilər.

Onlar mənə cavab verirdilər: “Biz yalançı, acıqlı və ədalətsizik, bunu bilirik, bu halda ağlayır və buna görə özümüzü üzür, özümüzə əzab veririk; ola bilsin ki, bizi gələcəkdə mühakimə edən hətta adını bilmədiyimiz o mərhəmətli hakimdən də çox özümüzü cəzalandırıraq. Lakin bizdə elm var və onun vasitəsilə biz yenidən həqiqəti axtarıb tapacağıq, amma onu artıq şüurlu olaraq qəbul edəcəyik. Bilik hissədən üstündür, həyatı anlama həyatdan üstün. Elm bizə hikmət verəcək, hikmət qanunları yaradacaq, xoşbəxtliyin qanunlarını bilmək isə xoşbəxtlikdən üstündür”. Gör onlar nə deyirdi və belə sözlərdən sonra hərəsi özünü hamidan çox bəyənirdi. Başqa cür bacara da bilməzdilər. Hərə o qədər öz şəxsiyyətinə qisqanc oldu ki, o birilərində onu var gücү ilə yalnız alçaltmağa və əskiltməyə çalışırdı və buna həyatını sərf edirdi. Köləlik peyda oldu: zəiflər məmnuniyyətlə güclülərə tabe olurdular, bir şərtlə ki, onlar zəiflərin özlərindən də zəiflərini tapdalamağa kömək etsinlər. Gözüyaşlı möminlər peyda oldu, bu adamların yanına keçir və onlara onların iftiхarından, hədlərini aşdıqlarından və ahanglikdən, abırlarının tökülməsindən darılışırdılar. Onlar möminləri daşa basır və ya gülür-dülər. Kilsələrin kendarında müqəddəs qan axırdı. Bununla bərabər, belə fikirləşməyə başlayan adamlar meydana çıxdı: yenidən elə birləşək ki, hərə özünü hamidan çox sevsə də, eyni zamanda, heç kəsə mane olmasın və beləliklə, hamı, elə bil, yekdil cəmiyyətdə yaşasın. Bu fikrin üstündə böyük davalar qalxdı. Dalaşanların hamısı eyni zamanda bərk inanırdı ki, elm, müdriklik və özünüqoruma hissi, nəhayət, insanı yekdil və ağıllı cəmiyyətdə birləşməyə məcbur edəcək. Buna görə də hələlik işin sürətlənməsi üçün “müdriliklər” onlann fikrini anlamayanları



və bütün “namüdrikləri” fikrin zəfərinə mane olmasına deyə qırmağa çalışırdılar. Ancaq özünüqoruma hissi tezliklə zəifləməyə başladı, kibirlilər və şöhrətpərəstlər peydə oldular. Onlar açıq tələb etdiylər: ya hər şey, ya heç nə. Hər şeyi ələ keçirmək üçün canılıkdən yapışırıldılar, o alınmayanda isə – intihardan.

Artıq səhər idi, yəni hava hələ açılmamışdı, ancaq saat atlıya yaxın idi. Mən həmin kürsüdə oyandım, şamıım tamam əriyib qurtarmışdı, kapitangıl də yatmışdırılar və ətrafdə evimizdə nadir olan sakitlik var idi. Birinci növbədə olduqca böyük təəccüb içində cəld durdum; heç vaxt mənimlə hətta cüzi və əhəmiyyətsiz şeylərə qədər buna oxşar heç nə olmamışdı: hələ heç zaman mən, məsələn, beləcə kürsülərdə yuxuya getməzdəm. Birdən burada durub özümə gələnədək tapançam gözümə dəydi – hazır, doldurulu, lakin bir anda onu özümdən itələdim! Ah, indi həyat və həyat! Əllərimi qaldırdım; yalvardıdım, ağlamadıdım, fərəh, hədsiz fərəh bütün varlığımı ruhlandırdı. Bəli, həyat və xütbə. Xütbə haqqında elə o dəqiqə qərara gəldim, əlbəttə ki, ömürlük! Vəz etməyə gedirəm, vəz etmək istəyirəm – nəyi? Çünkü həqiqəti öz gözlərimlə görmüşəm, onun bütün şöhrətini görmüşəm! O zamandan da vəz edirəm. Bundan başqa, hamını sevirəm, gülənləri isə onların hamisindən çox sevirəm. Niyə bu belədir, bilmirəm, izah da edə bilmərəm, ancaq qoy belə olsun. Onlar deyir ki, mən artıq indi də çəşirəm, yəni indi də çəşirəmsə, get-gedə nə olacaq? Əsl həqiqətdir: çəşirəm və ola bilsin, getdikcə pişləşəcək. Əlbəttə ki, necə vəz etməyi tapana kimi bir neçə dəfə çəşəcəğəm, çünkü ona əməl etmək çox çətindir. Bunun hamisini mən indi də gün kimi aydın görüürəm, ancaq qulaq asın: axı kim çəşmir! Bununla belə, hamı eyni şeyə can atır, aqildən tutmuş axırıncı qulduradək, amma ayrı yollarla. Bu, köhnə həqiqətdir, yenisi isə budur: mən çox çəşa da bilmərəm. Çünkü həqiqəti görmüşəm, görmüşəm və bilirəm ki, insanlar Yerdə yaşamaq qabiliyyətini itirməmiş gözəl və xoşbəxt ola bilərlər. Pişliyin insanların adı hali olmasına inana bilmirəm, inanmaq da istəmirəm. Elə bu inamıma da onların hamısı gülür. Lakin necə inanmayım: mən həqiqəti görmüşəm, uydurmamışam, görmüşəm, görmüşəm və onun canlı surəti qəlbimə

həmişəlik həkk olunub. Mən onu elə təkmilləşmiş bütövlükdə görmüşdüm ki, onun insanlarda olmamasına inana bilmirdim. Deməli, necə çəsa bilərəm? Kənara çıxacağam, əlbəttə, hətta bir neçə dəfə və özgə sözlərlə, bəlkə, danışacağam, amma qısa müddət: gördüyüümün canlı surəti həmişə mənimlə olacaq və həmişə səhvimi düzəldəcək, yol göstərəcək. Ah, ləp minillik gümrah və təravətliyəm, mən gedirəm. Bilirsinizmi, əvvəlcə onların hamisini yoldan çıxardığımı hətta gizlətmək isteyirdim, ancaq bu, səhv idi – bu da artıq birinci səhv! Lakin həqiqət mənə piçildədi ki, yalan deyirəm və məni qorudu, doğru yola yönəltdi. Lakin cənnəti necə yaradılm – bilmirəm, çünki sözlərlə çatdırmağı bacarmıram. Sözləri o yuxumdan sonra itirmişəm. Hər halda, bütün əsas, zəruri sözləri. Lakin qoy olsun: mən gedəcəyəm və gözlərimlə görmüşəm, baxmayaraq ki gördüyüümü söyləyə bilmirəm. Amma bax bunu da elə adamələsalanlar başa düşmürələr. “Yuxu görmüsənsə, sayıqlama, qarabasma imiş”. Eh, doğrudanmı, bu, ağlagələn işdir? Onlar isə elə öyünürələr! Yuxu? Nədir yuxu? Bəs həyatımız yuxu deyilmə? Bir az da deyəcəyəm: qoy... qoy bu, heç vaxt həyata keçməsin və cənnət olmasın (axı bunu ki mən daha başa düşürəm!), mən isə yenə də vəz edəcəyəm. Amma... halbuki bu necə də asandır: eyni gündə, eyni saatda hər şey dərhal qaydasına salınar! Əsas odur ki, başqalarını özün kimi istə: əsas budur, vəssalam artıq heç nə lazımlı! O saat necə yoluna düşməyi tapacaqsan. Amma bu yalnız köhnə həqiqətdir, hansını ki billion¹ dəfə təkrarlayıblar, oxuyublar, ancaq ayaq tutmayıbl “Həyatı anlamaq həyatdan üstündür, xoşbəxtliyin qanunlarını bilmək xoşbəxtlikdən üstün” – bax bu yolda mübarizə aparmaq lazımdır! Aparacağam da! Hamı istəsə, elə indi hər şey qaydasına düşər.

O balaca qızı axtarış tapmışam... Gedəcəyəm də! Gedəcəyəm də!

¹ Billion – milyard (*fransız sistemi üzrə*)

LEV TOLSTOY

(1829–1910)

İLYAS

Ufa quberniyasında İlyas adlı başqırd yaşayırıdı. Ata-babadan kasıb olmuşdular. Bir il önce atası onu evləndirmiş və dünyasını dəyişmişdi. O vaxtlar İlyasin təsərrüfatında 7 madyan, 2 inək və 20 baş qoyun vardı. Lakin İlyas təsərrüfatçı idi və hər şeyi özü əldə etməyə başladı: arvadı ilə birgə səhərdən axşamadək çalışırdı, hamidan əvvəl oyanır, hamidan sonra yatırıdı və var-dövləti ildən-ilə artırdı. Beləcə, İlyas 35 il zəhmət çəkə-çəkə yaşadı və böyük mal-dövlət sahibi oldu.

İlyasin atlarının sayı 200 başa, iribunuzlu mal-qarasının sayı 150-yə və qoyunlarının sayı 1200-ə çatdı. Kişi qulluqçular ilxi və sürürləri otarı, qadınlar isə madyanları və inəkləri sağır, qımız, yağı və pendir düzəldirdilər. İlyasin var-dövlətinin sayı-hesabı yox idi; mahalda hamı İlyasin qismətinə yazılmış bu yaşayışın paxılılığını çəkirdi. İnsanlar deyirdilər: “İlyas xoşbəxt adamdır: onun hər şeyi var, bu dünyani qoyub getmək onun nəyinə gərəkdir”? Yaxşı insanlar onu tanımağa və onunla tanışlığı can atmağa başladılar. Yanına uzaq ellərdən də qonaqlar gəlirdi. O da hamını qəbul edir, hamı üçün süfrə açırdı. Kim-liyindən asılı olmayıaraq hamı qımıza, çaya, şorbaya və qoyun ətinə qonaq edilirdi. Qonaqlar təşrif buyurdumu, o saat bir və ya iki qoyun kəsilərdi. Qonaqların sayı çox olanda madyan da kəsilərdi.

İlyasin iki oğlu, bir qızı vardı. O, oğlanlarını evləndirdi və qızını da ərə verdi. İlyasin kasıb vaxtlarında oğlanları da onunla birgə zəhmətə qatlaşır, özləri ilxiləri və qoyunları otarırdı, amma varılanan kimi oğullar nadinclik etməyə başlıdılardı, onlardan biri

içkiyə qurşandı. Birini, böyük oğlunu dava-dalaş vaxtı öldürdü-lər, o birisinin – kiçiyinin arvadı dikbaş çıxdı və bu oğul atasının sözündən çıxmaga başladı. İlyas onun təsərrüfatını ayırmaq məcburiyyətində qaldı.

İlyas oğluna ev və mal-qara verdi, var-dövləti azaldı; az keçmiş İlyasın qoyun sürüsünə xəstəlik düşdü və əksəriyyəti qırıldı. Sonra acliq ili başladı – ot olmadı: qışda mal-qara tələf oldu. Ardınca qırğızlar sürüünün ən yaxşısını qovub apardılar və İlyasın təsərrüfatı puç olmağa başladı. O, yavaş-yavaş quyunun dibinə yuvarlandı. Gücü-qüvvəsi də tükəndi. Tale 70 yaşılı İlyası o vəziyyətə gətirib çıxartdı ki, o, kürkləri, xalıları, yəhərləri, alaçıqları dəyər-dəyməzinə satdı və axırıncı mal-qarasının da axırına çıxdıqdan sonra heç nəyin yiyləsi oldu. Hər şeyini necə itirdiyini özü də anlaya bilmədi və ahil yaşında arvadı ilə birgə qulluqçuluq etməyə yollandı. İlyasın mülkündən qalan əynindəki paltarı, kürkü, papağı və ayaqqabılıları oldu, bir də ki qoca arvadı Şam-Şemaqi. Atadan ayrılmış oğul baş götürüb uzaq yerlərə getdi, qızı isə canını Allaha tapşırdı. Qocalara əl uzatmağa kimsə tapılmadı.

Qonşulan Məhəmmədşahın qocalara yazığı gəldi. Məhəmmədşahın özü nə kasib, nə də varlı idi, ürəyi istədiyi kimi ömr sürürdü. Yaxşı adam idi. İlyasla kəsdiyi duz-çörəyi unuda bilmədiyi üçün ona ürəyi yandı və qocaya dedi: “İlyas, yanına gəl, qarınla birgə bizimlə yaşa. Yay vaxtı bostanda gücün çatandan yapış, qışda mal-qaranı yemlə, Şam-Şemaqi isə qoy madyanları sağışın, qımız düzəltsin. Hər ikinizi yedizdirərəm, geyindirərəm, nə də gərəyiniz olsa, verərəm”. İlyas qonşusuna minnətdarlıq etdi və qarısı ilə birgə Məhəmmədşahın evində qulluqçuluq etməyə başladı. Əvvəllər onlara çətin gəldi, sonra yavaş-yavaş uyğunlaşdırılar və əllərindən gələn işin qulpundan yapışaraq yaşamaqda davam etdilər.

Təsərrüfatda bu cür adamların çalışması ev sahibini qane edirdi, çünki qocalar əvvəllər özləri də sahibkar olduqlarından qayda-qanuna əməl edir və gücləri çatdığı qədər çalışırdılar; lakin Məhəmmədşah onlara nəzər salanda belə alicənab insanların bu cür vəziyyətə düşməsinə heyfilsilənirdi.

Bir kərə elə oldu ki, Məhəmmədşahgilə onun qudaları – uzaqda yaşayan qonaqları təşrif buyurdu; molla da gəlib çıxdı. Məhəmmədşah qoyun tutub kəsməyi buyurdu. İlyas qoyunun dərisini soydu, əti hazırladı, yeməyi bışırıb qonaqlara göndərdi. Qonaqlar qoyun ətindən yeyib, çay içdilər və qızıma girişdilər. Qonaqlar və ev sahibi pərqu balışlar və xalçalar üzündə oturub fincandan çay içir və söhbət edirdilər. İlyas işi başa vurub qapının yanından ötüb-keçdi. Məhəmmədşah onu gördü və qonağın birinə dedi:

- Qapının yanından ötüb-keçən qocanı gördünmü?
- Gördüm, – qonaq söylədi, – burada təəccübü nə var?
- Təəccüblüsü odur ki, bu kişi bizim bir nömrəli dövlətlərimiz olub... adı İlyasdır, ola bilsin, eşitmisən, hə?
- Necə eşitməmişəm, – qonaq deyir, – görməyinə görəməmişəm, amma onun şan-şöhrəti uzaqlara yayılmışdı.
- Bax belə, indi onun heç nəyi yoxdur, özü isə mənim təsərrüfatımda işləyir, qarısı da yanında, madyanları sağır.

Qonağı təəccüb bürdü, ağızını marçıldatdı, başını yellədi və dedi:

- Bəli, görünür, xoşbəxtlik təkər kimi diyirlənib gedir; kimini yuxarı qaldırır, kimini aşağı endirir. Necədir, qoca xiffət çəkmir ki? – qonaq soruşdu.
- Kim bilir, özü üçün dinməz-söyləməz yaşayır, yaxşı işləyir. Qonaqsa, öz növbəsində:
- Onunla söhbət etmək olar? Qismətinə yazılmış həyat barədə onu sorğu-sual etmək istərdim.
- Nə deyim, olar! – ev sahibi söyləyir və alaçığın arxasına tərəf qışqırır: – Babay (başqırdca baba deməkmiş), içəri keç, qımız iç, qarını da səslə gəlsin.

İlyas arvadı ilə içəri daxil oldu. Qonaqlar və ev sahibi ilə salamlaşdı, dua oxuyub qapının yanında dizi üstə oturdu; qarısı isə pərdə arxasına keçib ev sahibinin arvadı ilə əyləşdi.

İlyasa bir fincan qızıız gətirdilər. İlyas qonaqlara və ev sahibinə təzim etdi, azca içib fincanı yerə qoydu.

– Hə, baba, de görək əvvəlkı həyatını gözünün önünə gətirəndə darixmirsən ki – necə xoşbəxt yaşadığını və indi

bədbəxtlik içində olduğunu deyirəm – qonaq İlyasa baxıb söylədi.

İlyas köks ötürüb dedi:

– Sən mənim xoşbəxtlik və bədbəxtlik barədə deyəcəklərimə inanmazsan; yaxşısı budur, qarımı dindir; ürəyində nəyi varsa, dilində də odur; bu işlə bağlı həqiqəti o, sənə olduğu kimi danişar.

Qonaq pərdə arxasında əyləşmiş qariya müraciət etdi:

– Hə, nənə, de görüm əvvəlki xoşbəxtliyiniz və indiki dərdiniz barədə nə düşünürsən?

Pərdə arxasında əyləşmiş Şam-Şəmaqi dedi:

– Bax gör nə deyirəm: mən qocamla əlli il bir yerdə yaşadıq – xoşbəxtlik axtardıq və tapmadıq, bax ancaq indi, hər şeyi itirdikdən və qulluqçu kimi yaşamağa başladıldıqdan sonra ikinci ildir ki, əsl xoşbəxtliyin dadını bilmışık. Başqa firavanlığı istəmirik də.

Qonağı təəccüb bürdü, ev sahibi də heyrətləndi, həttaayağa qalxıb pərdəni çəkdi ki, qarını görə bilsin. Qarisa əlləri qoynunda dayanıb gülümsəyir, öz qoca ərinə baxır, qocanın özü də gülümsəyirdi. Qarı bir daha dedi:

– Mən düzünü deyirəm, zarafat etmirəm: yarım əsr xoşbəxtlik axtarmışıq və nə qədər ki dövlətli idik, onu tapa bilmirdik; indi heç nəyimiz yoxdur, qulluqçuluğa başladıldıqdan sonra elə bir xoşbəxtlik tapmışıq ki, bundan yaxşısını arzulamırıq.

– Axi indi sizin xoşbəxtliyiniz nədən ibarətdir?

– Deyim nədən: biz dövlətli idik, qocamla mən rahatlığın nə olduğunu bilmirdik; nə bir kəlmə söz kəsib dərdləşməyə, nə ruhumuz, qəlbimiz barədə düşünməyə, nə də əl açıb Allaha yalvarmağa bircə dəqiqə vaxtimız qalmırıdı. Qayğı-qayğının üstündə! Gah qonaqlar təşrif buyurur bizə – dərd götürür, kimi nəyə qonaq eləyəsən, hansı hədiyyələr verəsən ki, mühakimə eləməsinlər, yaxşıca dincəlsinlər və ləziz yeməklərdən doyunca yesinlər, baxırıq ki, həm də qonaqlar çıxb gedərkən qulluqçular qarmaqarışıqlıqdan istifadə edib bir şey oğurlamasınlar – günah qazanırıq. Gah dərd canımızı alır ki, canavar dayçanı və ya dananı parçalayacaq, ya da oğrular sürünləri qovub aparmasıınlar.



Yatmağa uzanırsan, gözünə yuxu getmir – necə edəsən ki, qoyunlar quzuları tapdalamasın. Bayırda atılırsan, gecəyəri orabura vurnuxursan; sakitləşən kimi yenə başqa qayğılar beynini deşir ki, qışa necə yem yiğasan. Bundan da başqa, qocamla bizim aramızda razılıq yox idi. O deyirdi belə edək, mən deyirdim başqa cür, sonra günaha batır və deyinirdik. Beləcə, qayğılar girdabında çapalayırdıq, günah üstündən günah işlədikcə də xoşbəxt yaşaya bilmirdik.

– Bəs indi?

– İndisə qocamla yerimizdən qalxan kimi hər zaman bir-birimizi məhəbbətlə dindiririk, bir-birimizdən razılıq, mübahisə etməli və qayğısını çəkməli bir şey yoxdur, – bircə qayğımız odur ki, sahibimizə xidmət göstərək. Əlimizdən gələni edir, həvəslə işləyirik ki, sahibimiz ziyana düşməsin, qazancı olsun. İşdən gəlirik – nahar var, şam var, qırmızı var. Soyuqdursa, qızın-mağşa təzək tapırıq, kürküümüz də var. Dərdləşməyə də, özün barədə düşünməyə də, Allaha dua etməyə də vaxt çatır. Əlli il xoşbəxtlik axtarışında olmuşuq, yalnız indi onu tapmışıq.

Qonaqlar gülüşdülər.

İlyassa dedi:

– Qardaşlar, gülməyiniz gəlməsin, bu zarafat deyil, insan həyatıdır. Mən öz qarımıla axmaq olmuşuq və əvvəller ağlayırdıq ki, bütün var-yoxumuzu itirmişik, indisə Allah həqiqətin qapısını üzümüzə açmışdır: biz bunu özümüzə təsəlli vermək üçün yox, sizin də xeyriniz naminə danışırıq.

Molla da sözündən qalmadı:

– Bu, ağıllı sözdür, İlyas həqiqəti olduğu kimi söylədi. Müqəddəs kitabda da belə yazılıb.

Qonaqlar da gülməyə son qoyub susdular və dərin düşüncələrə daldılar.

İNSANI YAŞADAN NƏDİR?

Biz b illrik ki, ölümdən həyata gəlmişik, çünkü qardaşlarımızı sevirik: qardaşını sevməyən insan ölü vəziyyətindədir.

(İohanın öyüdnaməsi, III, 14)

Özü firavanlıqla yaşaya-yaşaya, ehtiyacdan boğulan doğma qardaşının üzünə qapısını bağlayan adamin qəlbində Allaha məhəbbət olarmı?

(III, 17).

Övladlarım! Sözdə və dildə yox, işdə və həqiqətdə sevək.

(III, 18)

İlahi məhəbbəti qəlbində gəzdirən hər kəsi Allah xəlq edib və o da öz Allahını tanır.

(IV, 7)

Sevməyən insan Allahı dərk etməyib, çünkü Allah məhəbbəti təcəssüm etdirir.

(IV, 8)

Heç kəs heç vaxt Allahı görməyib. Əgər biz bir-birimizi seviriksə, Allah bizim qəlbimizdədir.

(IV, 12)

Allah sevgi deməkdir, sevgiyələ yaşayan insan Allahla bir yerdədir və Allah onun qəlbindədir.

(IV, 16)

Kim deyirsə ki Allahı sevirəm, lakin öz qardaşına nifrətlə yaşayır – o, yalan danışır, çünkü gözünün önündəki qardaşını sevməyən kəs gözə görünməz Tanrı necə sevə bilər?

(IV, 20)

I

Bir nəfər çəkməçi öz arvadı və uşaqları ilə bir kəndlinin mənzilində yaşayırırdı. Ev-eşik və torpaq sahibi olmayan bu kişi ailəsini çəkməçiliklə dolandırırdı. Çörək baha, zəhmət haqqı isə az – qazandığı ilə zorla dolanırdı. Çəkməçi və arvadının iki nəfərə bir kürkləri vardı, o da geyinilməkdən cır-cındır vəziyyətinə düşmüştü; ikinci il çəkməçi qoyun dərisindən təzə kürk almağa hazırlaşırdı.

Payızda doğru çəkməçinin azca pulu toplanmışdı: arvadının sandığında üç rubl kağız pul vardı, beş rubl iyirmi qəpiksə kəndlilərin ona borcu yiğilmişdi.

Çəkməçi səhərdən kürk üçün şəhərə getməyə hazırlaşırdı. Arvadına məxsus pambıq gödəkcəni köynəyinin üstündən geyindi, mahud kaftanı əyninə saldı, üç rublu cibinə basdı, səhər yeməyini yeyər-yeməz əlinə əsasını alıb yola düzəldi. Düşünürdü ki, kəndlilərdən beş rublu da toplaram, üstünə üç rublu qoyaram və qoyun dərisindən kürk alaram.

Çəkməçi kəndə gəldi, bir kişiyə baş çəkdi – onu evdə tapmadı, arvadı söz verdi ki, həftə ərzində kişini pulla onlara göndərəcək, pulusa vermədi; başqasının qapısını döydü, kişi and içdi ki, pulu yoxdur, çəkmələrin yamanmağına görə ancaq iyirmi qəpik verdi. Çəkməçi qoyun dərisini borc götürmək istədi, amma dəri kürk ustası ona etibar etmədi.

– Pul gətir, – dedi, – onda istədiyini seçə bilərsən, borc geri qaytarmağın nə olduğunu yaxşı bilirik.

Beləcə, çəkməçi heç nəyə nail ola bilmədi, yamamağ'a görə kişidən iyirmi qəpik aldı, üstəlik də, kəndlinin köhnə keçə çəkmələrinə dəri üzlük çəkməyi boynuna götürdü.

Çəkməçi qəm dəryasına qərq oldu, iyirmi qəpiyi araşa xərclədi və evə – arvadın yanına kürksüz döndü. Səhərdən çəkməçi şaxtadan donmuşdu, içkidən sonra isə kürksüz də isti oldu. Yolla gedə-gedə bir əli ilə qar basmış daşları tiqqıldıadır, digər əli iləsə keçə çəkmələri yellədir, öz-özünə deyinirdi.

– Mənə kürksüz də istidir. Azca vurmuşam, bütün damarlarımı qızdırınb. Kürkə də ehtiyac qalmayıb. Kədəri də unutmu-

şam. Bax mən belə adamam! Nəyimə gərəkdir? Mən kürksüz də keçinərəm. Ona ehtiyacım yoxdur. Amma arvad narahat olmağa başlayıb. Həm də ki adama acıq gəlir – sən onunçün can qoy, o da səni barmağına dolasın. İndi görərsən: pul gətirməsən, sənin papağını başından alacağam, vallah, alacağam. Bu nə olan şeydir? İyirmi qəpik pul ödəyir! İyirmi qəpiyə nə etmək olar, hə? Bircə dəfə içməyə yetər. Deyir ki, ehtiyacım var. Sənin ehtiyacın var, mənim yox? Sənin evin, mal-qaran, hər şeyin var, mənsə göz qabağındayam; sən öz əkib-becərdiyin çörəyi yeyirsən, mənsə hər şeyi min bir əziyyətlə almağa məcburam, təkcə çörəyə bir həftədə üç rubl xərcləyirəm. Evə dönürəm – çörək yoxdur – yenə rubl yarımlı qoy. Belə, sən mənə çatanı ver.

Bu minvalla çəkməçi döngədəki kiçik kilsəyə yetişir, baxıb görür ki, kilsənin arxasında nə isə ağarır. Artıq hava qaralmağa başlamışdı. Çəkməçi diqqətlə baxır, amma dəqiq görə bilmir ki nədir. «Burada belə bir daş yox idi, – deyə düşünür. – Yoxsa heyvandır? Yox, heyvana oxşamır. Başdan adama bənzəyir, amma nədənsə, parıldayıb. Axı adamın burada nə işi var?»

Yaxın gəldi – tam aydın oldu. Bu nə möcüzədir: adamdır ki var, diridir, yoxsa ölü, lüt oturub, kilsə divarına söykənib, tərəpənmir də. Çəkməçi bərk qorxdu; öz-özünə düşündü: «Kim-lərsə öldürüb, soyundurub və bura atıb. Bircə yaxınlaşmanın qalıb ki, sonra canını qurtara bilməyəsən».

Beləcə, çəkməçi ötüb getdi. Kilsənin arxasına keçdi – adam görünməz oldu. Kilsəni arxada qoydu, ətrafına baxdı, gördü ki, o, kilsə divarından yan çəkilib, qurcalanır, sanki, ətrafi gözdən keçirir. Çəkməçi bir az da qorxdu, öz-özünə düşündü: «Yaxınlaşım, yoxsa yanından ötüb-keçim? Yaxınlaşsam – pis olmaz ki: kim bilir, o necə adamdır? Yaxşı əməllərinə görə bura düşməyib. Yaxınlaşarsan, o da dik atılıb səni boğar və canını əlindən qurtara bilməzsən. Boğası olmadısa da, indi də gəl onunla əlləş. Bununla, bu çılpaqla nə edəsən? Oz paltarını, olar-olmazını çıxarıb verən deyilsən ki. Allah xatadan qorusun!»

Çəkməçi cəld addımlarla kilsədən uzaqlaşmağa başlamışdı ki, vicdan əzabı ürəyinə hakim kəsildi.

Çəkməçi ayaq saxladı.

– Niyə belə edirsən, Semyon? – o, öz-özünə söyləyir. – İnsan fəlakətə düşçər olub, sənsə qorxudan yan keçirsən. Yoxsa bərk varlanmışan? Qorxursan ki, var-dövlətini əlindən alırlar? Ey, Syoma, yaxşı iş tutmursan!

Semyon geri döndü və adama səri addımladı.

II

Semyon ona yaxın gəldi, göz qoyub gördü ki, cavan adamdır, güclüdür, bədənində döyülmə izləri gözə çarpmır, görünən odur ki, şaxtadan donub və bərk qorxub; başını aşağı salıb oturub və Semyona baxmır, sanki, kor olub, gözlərini yuxarı qaldıra bilmir. Semyon düz onun yanına gəldi və birdən o, sanki, ayıldı, başını çevirdi, gözlərini açıb Semyona baxdı. Elə bu baxışdan da o, Semyonun xoşuna gəldi. O, çəkmələri yerə atdı, qurşağıni açıb çəkmələrin üstünə qoydu, kaftanını əynindən çıxartdı.

– Anlamağa çalışarıq! – dedi. – Geyin görüm, haydi!

Semyon onun qollarını boynuna saldı, qaldırmağa başladı. O dikəldi. Semyon gördü ki, bu adam incə, təmiz bədənə, xoş sıfətə malikdir, əlləri və ayaqları qırıq deyil. O, kaftanını yad adəmin ciyinlərinə saldı, qoluna çatmadı. Semyon kaftanın qollarını aşağı dardlı, çırpdı və qurşaqla bağladı.

Semyon kartuzunu çıxarıb çılpaq adəmin başına qoymaq istədi, “başına soyuqdur” deyə düşündü: “Mənim başım keçəldir, onunsa gicgahlarında qıvrım və uzun saçları var”. Yenidən başına qoydu. “Yaxşısı budur, çəkmələri ayağına keçirim”.

Onu oturdu və keçə çəkmələri ayağına keçirtdi.

Çəkməçi onu geyindirir və deyirdi:

– Bax belə, qardaş. Əl-ayağını ovuştur və qızış. Bu işlərsə bızsız də ötüşər. Yeriyə bilirsənmi?

Adamsa dayanıb durub, Semyonu xoş baxışlarla süzür, bir söz deməyişə bacarmır.

– Niyə danışmırısan? Burada qışlayası deyilik ki... Evə getmək lazımdır. Bu da dəyənəyim, zəifsənsə, söykən. Tərpən görüm!

O, yola düzəldi və asanlıqla yeridi, geri qalmadı.

Onlar yolla gedirlər və Semyon deyir:

– Hə, kiminkisən?

– Buralı deyiləm.

– Buradakıları tanıyıram ki... Onda bura necə düşmüsən?

– Mənə söyləmək olmaz.

– Belə çıxır ki, xətrinə dəyioblər?

– Xətrimə dəyən olmayıb. Məni Allah cəzalandırıb.

– Məlumdur, hər şey Allahdandır, amma hər halda, bir yerə getməlisən. Hara gedirsən?

– Mənimcün fərq etməz.

Semyonu təəccüb bürdü. Şuluqçuya bənzəmir, danışışı da nəzakətlidir, amma özü barədə heç nə demir. Və Semyon düşünür: «O qədər qəribə işlər olur ki», – və ona söyləyir:

– Nə etməli, gedək bizim evə... bir az sakitləşərsən.

Semyon yol gedir, qəribə ondan geri qalmır, yanaşı addımlayıb. Külək qalxdı, Semyonun köynəyini qaldırdı, içkinin təsiri ötməyə başladı və onu titrətmə tutdu. Addımlayıb, burnunu çəkir, qadın gödəkcəsini bədəninə sıxır və fikirləşir: «Bu da sənin kürkün, kürk dalınca getdim, kaftansız geri döndüm, hələ bir çılpığın birisini də özümlə gətirirəm. Matryona «sağ ol» deməyəcək! Matryonanı yadına salan kimi Semyonun qanı qaraldı. Qəribə dönüb baxan kimi də onun kilsə arxasından necə baxdığını yada salır və ürəyi atlanırdı.

III

Semyonun arvadı səhər tezdən yır-yığış eləmişdi. Odun doğramış, su gətirmiş, uşaqlara yemək vermiş, ağızına bir logma çörək alıb fikrə getmişdi; düşünürdü ki, çörəyi nə vaxt bişirsin: indi, yoxsa sabah? Böyük bir çörək parçası qalmışdı.

Düşünür ki, əgər Semyon orada nahar edəsi olsa, onda şam vaxtı çox da yeməz və çörək səhər yeməyinə də bəs edər.

Matryona çörək parçasını oyana-buyana çevirdi və düşündü: «İndi çörək bişirən deyiləm. Onsuz da, bir bişirimlik çörək qalıb. Beşinci günədək birtəhər çatdırarıq».



O, çörəyi yiğışdırıldı və ərinin köynəyini yamamaq üçün stolun yanında əyləşdi. Köynəyini tikə-tikə əri barədə düşündü: görəsən, kürk üçün qoyun dərisini necə alacaq.

«Dəri satan onu aldatmasa yaxşıdır. Axı mənim ərim olduqca sadəlövhədir. Özü heç kəsi aldatmaz, onu isə körpə uşaqla suya susuz aparar, susuz da gətirər. Səkkiz manat az pul deyil. Yaxşı kürk düzəltmək olar. Aşılanmış dəridən olmasa da, hər halda, kürkdür. Ötən qısı kürksüz necə də çapaladıq! Nə çay üstünə, nə başqa yerə çıxa bilmədik. Yoxsa həyətdən çıxır, nə varsa, hamısına bükülür, mənəsə geyinməyə bir şey qalmır. Gec getdi. İndiyə qayıtmalıydı axı. Yoxsa tərlanımın başı kefə qarışıb?»

Matryona elə bunu düşünmüşdü ki, birdən artırımda pillə-kənlər cirildadı, kimse içəri daxil oldu. Matryona iynəni yerinə sancdı, artırıma çıxdı. Gördü ki, iki nəfər içəri girdi: Semyon və papaqsız, keçə çəkməli hansısa bir kişi.

Ərindən caxır iyi gəldiyini Matryona dərhal duydu. «Hə, elədir ki var, keflənib». Onu kaftansız, nazik gödəkcədə, əliboş, dinməz və sixılan görünçə Matryonanın ürəyi qopdu. «Pulları arağa verib, hansısa nadürüştə başına daş salıb, – deyə düşün-dü, – hələ bir özüylə kimisə sürüyüb gətirib».

Matryona onları daxmaya buraxdı, özü də arxalarınca içəri keçdi, gördü ki, gələn yad adamdır, cavan və ariqdır, əymindəki kaftan da onlarınkıdr. Kaftanın altında köynək görünmür, başında papaq yoxdur. Girən kimi də duruxaraq dayanıb, baxışlarını yerə dikib. Və Matryonanı fikir basır: yaxşı adam deyil – qorxur.

Matryona qaşqabaq töküb peçə təraf çəkildi görsün ki, onlar nə istəyirlər.

Semyon papağını çıxarıb skamyaya əyləşdi.

– Hə, Matryona, deyəsən, şam hazırlamaq vaxtıdır!

Matryona burnunun altında nəsə donquldandı. Peçin yanında duran kimi tərpənməz olmuşdu: gah ona, gah da o birisinə baxır və başını yelləməklə kifayətlənirdi. Semyon müşahidə edirdi ki, arvad özündə deyil, amma nə edəsən: sanki, heç nə görmürmüş kimi qəribin əlinən tutur və deyir:

– Əyləş, qardaş, şam edək.

Qərib skamyaya əyləşdi.

– Yoxsa hazırlamamışan?

Matryona cin atına mindi:

– Bişirmişəm, amma səninçün yox. Görürəm sən ağılinı da itirmisən. Kürk dalınca getdin, köynəyini də itirdin, hələ özünlə hansısa lüt bir səfil də gətirmisən. Mənim sizin kimi əyyaşlara veriləsi şam yeməyim yoxdur.

– Bəsdir, Matryona, boş-boş çənə döyməyin nə mənası! Sən hələ bir soruş ki, necə adamdır...

– Söylə görüm, pulları neynəmisən?

Semyon əlini cibinə saldı, kağızı çıxarıb açdı.

– Pullar buradadır, Trifonovsa vermədi, sabaha boyun oldu.

Matryona bir az da özündən çıxdı:

– Kürk almamağı bəs deyil, sonuncu kaftanını da hansısa bir lütün əyninə taxıb və özü ilə gətirib.

Kağızı masanın üstündən götürdü, gizlətməyə apardı və öz-özünə deyindi:

– Şam yeməyim yoxdur. Bütün çılpaq əyyaşları yedizdirmək mümkün deyil.

– Eh, Matryona, dilini saxla. Gör əvvəlcə nə deyirlər...

– Sərxoş axmaqdan ağıllı söz eşitməzsən. Əbəs yerə sən əyyaşa ərə getməmək istəmirdim ki, anam mənə kiş vermişdi

– içkiyə getdi; kürk almağa getdin – o da elə.

Semyon arvadına izah etmək istəyirdi ki, o yalnız iyirmi qəpiyi içkiyə verib, lakin Matryona ağızını belə açmağa ona macal vermir: nə necə oldu, iki sözü birdən deyir. Arvad hətta on il bundan qabaq nə olduğunu belə yada saldı.

Matryona danışdı-danışdı, yerindən sıçrayıb Semyonun qolundan yapışdı.

– Gödəkcəmi ver görüm. Bircə o qalmışdı, onu da əynim-dən çıxarıb öz əyninə salmışan. Ver bura, ala it, gülləyə gələsən!

Semyon gödəkcəni çıxarmağa başladı, qolunu çevirdi, arvad tutub dartdı, paltarın tikişi qaçıdı. Matryona gödəkcəni əlinə alıb başına keçirdi və qapıdan yapışdı. Çıxmaq fikrindəydi, amma ayaq saxladı: yaman coşmuşdu – acığını çıxarmaq, həm də bu adamın kimliyini bilmək istəyirdi.

IV

Matryona dayandı və dedi:

– Yaxşı adam olsayıdı, lüt olmazdı; əynində bircə köynəyi də yoxdur. Xeyirxah iş dalınca getmişdinsə, bu ədabazı haradan gətirdiyini deyərdin.

– Axi sənə deyirəm ki, yolla gedirəm, görürəm ki, o, kilsənin yanında lümlüt oturub, əməlli-başlı donub-qalıb. Axi yay deyil ki, çıpalq vəziyyətdə olasan. Allah məni ona rast gətirdi, yoxsa itib-batardı. Hə, nə edəsən? Azmi belə işlər olur? Qolundan yapışdım, geyindirib bura gətirdim. Ürəyinə toxtaqlıq ver. Günahdır, Matryona. Müvəqqətiyik bu dünyada.

Matryona söymək istəyirdi, lakin qəribə baxıb susdu. Qərib skamyanın küncündə oturmaqdaydı, tərpənmirdi. Əlləri dizlərinin üstündə, başı aşağı dikilmiş, gözləri yumulmuşdu və sanki, nəsə onu boğurmuş kimi bürüşmüssüdü. Matryona susdu. Və Semyon söyləyir:

– Matryona, yoxsa sənin Allahın yoxdur?!

Matryona bu sözü eşitdi, qəribə bir də baxdı və birdən ürəyi yumşaldı. Qapıdan çəkildi, peç qoyulan künçə çəkildi və şam hazırladı. Fincanı stola qoydu, kvas süzdü, son tikəni ortaya qoydu. Biçaq və çəngəl gətirdi.

– Yeyin də, – söyləyir.

Semyon qəribi stola doğru çəkdi.

– Keç görüüm, qoçaq, – deyir.

Semyon çörəyi kəsdi və doğradı, şam eləməyə başladılar. Matryonasa stolun küncündə əyləşdi, əlini dirəyib qəribi süzür.

Matryonanın qəribə rəhmi gəldi və qəlbində ona qarşı məhəbbət oyandı. Birdən qərib şadlandı, daha sixılmadı, baxışlarını Matryonanın üzünə dikdi və gülümsündü.

Şam etdilər; qadın stolu yiğisdirdi və qəribi sorğu-sual tutdu:

– De görüüm, kimlərdənsən?

– Buralı deyiləm.

– Bəs yola necə gəlib düşdün?

– Bunu mənə demək olmaz.

- Kim səni soydu?
- Məni Allah cəzalandırdı.
- Beləcə – çılpaq vəziyyətdə uzanmışdin?
- Elə beləcə, çılpaq uzanıb qalmışdım – donmuşdum. Semyon məni gördü, yazılışı geldi, kaftanını çıxarıb mənə geyindirdi və bura gəlməyi buyurdu. Allah sizə nicat versin!

Matryona yerindən qalxdı, pəncərə qarşısından Semyonun nimdaş köynəyini götürdü, həmin o pulunu ödədiyi köynəyi qəribə verdi; şalvar da tapıb gətirdi ona.

- Götür görüm, baxıram ki, köynəyin də yoxdur. Geyin, harada xoşun gəlir uzan – xorun, ya peçin üstündə.

Qərib kaftanı çıxartdı, köynəyi və şalvari geydi, xorun üstünə uzandı. Matryona işığı söndürdü, kaftana bürünüb yatağa, ərinin yanına soxuldu.

Matryona başını kaftanın altına salıb uzanır və gözünə yuxu getmir, qərib elə hey fikrindən çıxmır.

Qəribin son tikəni yediyi və sabaha çörək qalmadığı, ərinin köynək və şalvarını ona verməyi yadına düşən kimi qanı qaralırdı; amma onun necə gülümsədiyini xatırladıqca ürəyi atlanırdı.

Matryonanın gözünə uzun müddət yuxu getmədi və duyur ki, Semyon da yatmır, kaftanı üstünə dartır.

- Semyon!
- Nədir!
- Axi sonuncu tikəni yedik, mənsə xəmir yoğurmamışam. Sabaha nə edəcəyimizi bilmirəm. Kirvəmiz Malanyadan nəsə xahiş edərəm.
- Yaşayacağıq, tox olacağıq.
- Arvad uzandı və susdu.
- Görünür, yaxşı adamdır, lakin özü barədə bir söz demədi.
- Görünür, olmaz.
- Syom!
- Hə!
- Biz veririk, bəs bizə niyə heç kim heç nə vermir?
- Semyon nə deyəcəyini bilmirdi. Söylədi:
- “Danışarıq da... Çevrildi və yuxuya getdi.

V

Semyon tezdən oyandı. Uşaqlar yatırlar, arvad qonşularдан çörək borc almağa gedib. Təkcə dünənki qərib əynində nimdaş şalvar və köynək skamyada əyləşib, gøyə baxır. Dünənki ilə müçqayısədə onun gözləri daha parıltılıdır.

Və Semyon söyləyir:

– Hə, əziz kellə: qarın çörək istəyir, çılpaq bədənsə paltar. Özünü yedidzirmək lazımdır. İsləmək bacarırsanmı?

– Mən heç nə bacarmıram.

Semyon təəccübləndi və deyir:

– Həvəs gərəkdir. İnsan hər şeyə qadirdir.

– İnsanlar işləyirlər, mən də işləyəcəyəm.

– Adın nədir?

– Mixail.

– Hə, Mixayla, özün haqda danışmaq istəmirsən – öz işindir, amma nə buyursam, edəcəksən – səni yedidzirəcəyəm.

– Allah səni qorusun, mən də öyrənəcəyəm. Göstər nə eləmeliyəm.

Semyon ipliyi əlinə aldı, barmaqları arasına keçirtdi, düyün-ləməyə başladı:

– Çətin iş deyil, bax...

Mixayla fikir verdi, o da barmaqlarına keçirtdi, o saat qaydasını anladı, düyün vurdu.

Semyon ona qaynatmağın da yolunu göstərdi. Mixayla bunu da dərhal öyrəndi. Sahib ona cod tüket necə burmağın və tikməyin çəmini də göstərdi və Mixayla dərhal anladı.

Semyon hansı işi ona göstərdisə, o, hər şeyi dərhal anlayır və üçüncü gündən elə işləməyə başladı ki, sanki, ömrü boyu ayaqqabı tikib. Büküş salmadan işləyir, az yeyir; işdə fasılə yaranır – susur və elə hey yuxarı baxır. Küçəyə çıxmır, artıq söz demir, zarafat etmir, gülmür.

Birinci axşam qadın onlara şam yeməyi hazırlamağa başlayanda onun gülüməsədiyini görmüşdülər.

VI

Gün gün dalınca, həftə həftə dalınca, beləcə, il gəlib ötdü. Mixayla əvvəlki kimi Semyonun yanında yaşayır və işləyir. Və Semyonun işçisinin şöhrəti aləmə yayıldı: heç kim onun kimi təmiz və möhkəm tikmir və hətta çəkmə tikdirmək üçün mahaldan da onun yanına gəlməyə başladılar. Beləcə, Semyonun gəliri artmağa başladı.

Günlərin bir günü qış vaxtı Semyon Mixayla ilə oturublar, işləyirlər, xizəkli fayton qoşulmuş zinqirovlu troyka daxmaya yan alır. Pəncərəyə tərəf boyandılar: fayton daxmanın yanında dayandı, qoçağın birisi qozlaşdan enib qapını açdı. Əyninə kürk geymiş ağa faytondan çıxdı. Semyonun evinə doğru addımladı, artırırmaya qalxdı. Matryona otaqdan çıxdı, qapını taybatay açdı. Ağa başını əyib daxmaya girdi, qamətini düzəltdi, başı az qala tavana dəyəcəkdi, bədəni ilə bütöv küncü tutdu.

Semyon yerindən qalxdı, təzim etdi və ağanın gəlişinə təəccübləndi. O, bu cür adam görməmişdi. Semyon özü qurumuşun biri, Mixayla aparıq, Matryona da quru talaşa kimi... bu isə, sanki, başqa dünyadan gəlmişdi: sifəti qıpqırmızı, dolu, boynu öküz boynu kimi, sanki, çuqundan tökülüb.

Ağa nəfəsini dərdi, kürküni çıxartdı, skamyaya əyləşdi və deyir:

– Buranın sahibi kimdir?

Semyon irəli gəldi və deyir:

– Mən, zati-aliləri...

Ağa öz adımı tərəfə qışqırdı:

– Ey, Fedka, malı bura ver.

Oğlan qaçaraq gəldi, bağlamanı içəri gətirdi. Ağa bağlamanı əlinə alıb stolun üstünə qoydu.

– Aç, – deyir. Oğlan bağlamanı açdı.

Ağa barmağını malın üstünə qoydu və Semyona deyir:

– Hə, çəkməçi, sən qulaq as. Malı görürsənmi?

– Görürəm, – deyir, – zati-aliləri.

– Sən bunun necə mal olduğunu dərk edirsənmi?

Semyon əli ilə malı yoxladı və deyir:

– Yaxşı maldır.
– Yaxşıdır, yaxşı! Axmaq, sən bu cür mal görməmisən. Alman malıdır, iyirmi rubl ödənilib.

Semyon qorxdu və deyir:
– Harada görəsiydik ki..
– Hə, elədir ki var. Sən bu maldan mənim ayağıma çəkmə tikməyi bacararsanmı?
– Olar, zati-aliləri.

Ağa onun üstünə qışqırdı:
– Necə yəni “olar”? Sən kim üçün tikdiyini və hansı maldan tikdiyini dərk elə. Mənə elə çəkmə tik ki, bir il getsin, əyilməsin, cirilməsin. Bacarırsan – altına gir, malı doğra, bacarmırsan – boyun olma və malı doğrama. Mən sənə qabaqcadan deyirəm: çəkmələr bir ildən tez cirilsa, əyilsə, sən həbsə atdıracağam; bir ildən tez əyilməsə, cirilməsa, işinə görə on rubl ödəyəcəyəm.

Semyon qorxuya düşdü və bilmir ki, nə desin. Dönüb Mixaylaya baxdı. Dirsəyi ilə onu dürtmələdi və priçildiyir:

– Götürümmü?
Mixayla başını yellədi: yəni “işi qəbul et”.

Semyon Mixaylanın məsləhətinə əməl etdi, deyilən kimi, il ərzində əyilməyəcək, cirilməyəcək çəkmələri tikməyə boyun oldu.

Ağa oğlanı səslədi, sol ayağındakı çəkməni çıxarmağı əmr etdi, ayağını uzatdı.

– Ölçünü götür!
Semyon on verşok ölçüdə kağızı tikdi, ütülədi, diz çökdü, əlini yaxşı-yaxşı önlüyüñə sildi ki, ağanın corabını batırməsin və ölçünü götürməyə başladı. Semyon altlığı ölçüdü, dabanın ölçüsünü götürdü; baldırların ölçüsünü götürmək istəyirdi, amma kağız uc-uca gəlmədi. Baldırlar kötük kimi qalın idi.

– Bax ha, çəkmənin boğazını korlama.
Semyon ölçü üçün daha bir kağız düzəltdi. Ağa oturub, corabın içində barmaqlarını tərpədir, daxmadakılarsa onu nəzərdən keçirirlər. Gözü Mixaylaya sataşdı.

– Bəs bu kimdir, – deyir, – sənin yanında?
– O, ustamın özüdür ki var, o da tikəcək.

— Bax ha, — ağa Mixaylaya söyləyir, — yadında saxla, elə tik ki, bir il getsin.

Semyon da nəzərlərini Mixaylaya dikdi; gördü ki, o, ağaya heç fikir də vermir, baxışlarını ağarının arxasındaki kuncə yönəldib, sanki, kiməsə diqqətlə baxır. Mixayla baxdı, baxdı, gözlənilmədən gülümsündü və büsbütün işıqlandı.

— Sənə nə olub, axmaq, dişini ağardırsan? Yaxşısı budur, çalış çəkmələr vaxtında hazır olsun.

Və Mixayla deyir:

— Elə vaxtına çatacaq.

— Elə də lazımdır.

Ağa çəkməsini, kürkünü geydi və qapıya tərəf addımladı. Amma əyilməyi unutdu, başı qapının üst tırınə dəydi.

Ağa bərk deyindidi, başını silib faytona əyləşdi və çıxıb getdi.

Ağa yola düşəndən sonra Semyon deyir:

— Çaxmaqdaşıdır ki var. Bunu gürzlə də öldürə bilməzsən. Başıyla qapının taxtasını yerindən oynatdı, kefi belə pozulmadı.

Matryonasa söyləndi:

— Bu cür yaşayışla onlar necə kök olmasınlar?! Bu cür pərcimlənmişə ölüm də yaxın durmaz.

VII

Və Semyon Mixaylaya deyir:

— İki götürməyinə götürdüük, necə edək ki, işə düşməyək? Mal bahalı maldır, ağasa acıqlıdır. Səhv etməsək, yaxşıdır. Bax görüm, sənin gözün mənimkindən itidir, əlinin səriştəsi də mənimkindən artıq olub, ölçünü al görüm. Malı biç, mənsə çəkmələrin üzlüyünü tikib tamamlayaram.

Matryona yaxın gələrək Mixaylanın necə biçməsinə baxır və onun nə etdiyinə təəccübənlər. Matryona da çəkməçi işinə vərdiş edib, baxır və görür ki, Mixayla malı çəkmə üçün biçmir, dairəvi hissələrə bölür.

Matryona demək istəyirdi, amma öz-özünə düşünür: «Görünür, ağa üçün çəkmənin necə tikildiyini qanmadım; görünür, Mixayla daha yaxşı bilir, mane olmayım».

Mixayla bir cüt ayaqqabı biçdi, ucluğu tutdu və çəkmədə olduğu kimi iki ucluqlu yox, başmaq tikirmiş kimi bir ucluqlu ayaqqabı hazırlamağa başladı.

Matryona buna da təəccübləndi, amma mane olmadı. Mixaylasa elə hey tikir. Günorta yeməyinə döndülər, Semyon da gəldi, baxıb gördü ki, Mixayla ağanın malından başmaq tikib.

Semyon birdən partladı. «Bu necə oldu ki, Mixayla bir il işlədi, bircə kərə də çəşmədi, indisə bu cür müsibət törətdi? Ağa uzunsov boğazlı haşıyəli çəkmələr sıfariş etmişdi, o isə altlıqsız başmaq tikib, materialı korlayıb. İndi mən ağa ilə necə hesablaşacağam? Belə mal tapmazsan».

Və o, Mixaylaya deyir:

– Bu nə olan işdir, əziz ağıllım, başıma gətirdin? Başımı kəsdin! Axi ağa çəkmə sıfariş vermişdi, bəs sən nə tikdin, hə?

O, bu sözləri Mixaylaya söyləməyə başlamışdı ki, birdən qapı halqası çırpıldı, kimsə qapını döyürdü. Pəncərəyə baxdilar: kimsə çaparaq gəldi, atın yüyənini bağlayır. Qapını açdırı: ağayla gəlmış həmin o cavan oğlan içəri keçir.

– Salam!

– Salam. Nə lazımdır?

– Hə, xanım çəkmələrlə bağlı göndərdi.

– Çəkmələrə nə olub?

– Çəkməyə nə olacaq! Ağaya çəkmələr lazımlı. Ağa dünyasını dəyişdi.

– Sən nə deyirsən!

– Sizdən çıxıb faytondaca keçindi. Fayton evə yan aldı, düşürtməyə çıxdılar, o isə un kisəsi kimi aşib düşdü, artıq qacimişdi, faytondan güclə dartıb çıxartdılar. Və xanım da göndərdi, deyir: «Sən çəkməçiyyə de ki, ağa yanınızda olub, çəkmə sıfariş verib və burada material qoyub, belə de: çəkmə lazımdır, cəld həmin materialdan ölü üçün başmaq tiksən. Hazır olanadək gözlə və başmaqları özünlə gətir». Budur, gəlmışəm.

Mixayla stolun üstündən materialın doğranmış parçalarını götürdü, bürmələdi, hazır başmaqları götürdü, bir-birinə çırpdı, döşlüyünə sildi və oğlana verdi. Oğlan başmaqları götürdü.

– Ağalar, sağlıqla qalın! Allah xeyir versin!

VIII

Bir il də ötdü, iki il də, artıq altıncı ildir ki, Mixayla Semyonun yanında yaşayır. Əvvəlkı qaydada yaşayır. Heç yerə getmir, artıq söz danışmir, bütün bu müddət ərzində yalnız iki dəfə gülümşünüb: birinci dəfə ev sahibəsi ona şam yeməyi verəndə, ikinci dəfə ağaya. Semyon öz işçisinə çox da fərəhələnmir. Haradan gəlib hara getdiyini bir daha soruşmur; bircə qorxduğu odur ki, Mixayla onu tərk etməsin.

Bir dəfə evdə oturublar. Ev sahibəsi çuqun saplicanı peçə qoyur, uşaqlar o skamyadan bu skamyaya atılırlar, pəncərəyə baxırlar. Semyon bir pəncərə qarşısında ayaqqabı tikir, Mixayla-sa o biri pəncərə qabağında daban taxır.

Oğlan skamyanın üstü ilə Mixaylaya tərəf qaçıdı, onun ciyninə söykəndi və pəncərəyə baxmağa başladı.

— Mixayla əmi, baxsana, deyəsən, tacir arvad qızları ilə bizim evə tərəf gəlir. Qızlardan biri də axsaqdır.

Oğlan bunu deyər-dəməz Mixayla əlindəki işi tulladı, pəncərə tərəfə döndü, küçəyə baxır.

Semyonu da təəccüb bürüdü. Axı Mixayla heç vaxt küçəyə baxmır, indisə pəncərəyə yapışır, nəyisə nəzərdən keçirir. Semyon da pəncərədən baxdı; görür ki, doğrudan da, qadın onların həyətinə doğru gəlir, tərtəmiz geyinib, əyinlərində kürk, başlarında xalçayabənzər yaylıq iki qızçıqazın əlindən tutub gətirir. Qızlar iki alma kimi bir-birinə bənzəyir, seçmək mümkün deyil. Ancaq qızın birinin ayağı xarabdır — axsaya-axsaya yeriyir.

Qadın artırmaya qalxdı, əli ilə qapını yoxladı, dəstəyi özünə tərəf çəkib açdı. İki qızı özündən əvvəl içəri buraxdı və daxmaya girdi.

— Salam, ev sahibləri!

— Buyurun, keçin. Nə lazımdır?

Arvad stola yaxın əyləşdi. Qızlar onun dizlərinə sıxlıldılar, adamlardan qorxurlar.

— Qızçıqlara yaz üçün dəri ayaqqabı tikdirmək lazımdır.

— Qoy olsun, mümkündür. Bu cür balacalar üçün tikməmişik, amma hər şey mümkündür. Haşıyəli və ya kişlə tikilib

çevrilmiş ayaqqabılar olar. Budur, məndə Mixayla bu işin ustasıdır.

Semyon Mixaylaya nəzər saldı və görür ki, Mixayla işi atıb oturub, qızlardan gözünü çəkmir.

Semyon Mixaylaya təəccübləndi. Düşündü ki, qızçıqazlar, doğrudan da, gözeldir: qaragöz, toppuş, alyanaq, əyinlərindəki kürk və yaylıqlar da gözəl, bununla belə, Mixaylanın özünü bu cür aparması ona çatmir, o, qızçıqazlara elə nəzər yetirir ki, sanki, onları tanıyor.

Semyonu maraq bürüdü və o, qadınla söhbətə girişdi – sövdələşməyə başladı. İşin altına girdi, ölçü götürdü. Qadın axsaq qızı dizləri üstə qaldırıb deyir:

– Bax, bu qızçıqazdan iki ölçü götür; əyri ayağına bir ayaq-qabı tik, düzə üçünü. Onların ayaqları eynidir, birininki o birinin-kindən fərqlənmir. Əkizdirlər.

Semyon ölçü götürdü və axsaq qız barəsində deyir:

– Nədən bu cür olub? Belə qəşəng baladır. Anadangəlmə belədir?

– Yox, anasının altında qalıb.

Matryona söhbətə qarışdı, o da bilmək istəyir ki, bu qadın kimdir, uşaqlar kimindir və deyir:

– Siz onların anası deyilsiniz?

– Yox, nə anaları, nə də doğmalarıym, canım, tam özgə-ninkilərdir – övladlığa götürmüşəm.

– Öz balaların deyillər, amma necə də yazığın gəlir!

– Necə yazığım gəlməsin, onların hər ikisini öz südümlə böyütmüşəm. Öz uşağım vardi, Allah əlimdən aldı, ona bunlar qədər can yandırmırdım.

– Bəs kiminkilərdir?

IX

Qadının ağızı qızışdı və danışmağa başladı.

– Bu iş altı il əvvəl olub, – söyləyir, – onlar bir həftə içində yetim qaldılar: atanı çəşənbə axşamı dəfn etdilər, anasa cümə günü öldü. Atalarının ölümünün üçüncü günü onlar anadan da

məhrum oldular. Bu vaxtlar mən ərimlə kəndistanda yaşayırdım. Qonşu idik, yan-yana yaşayırdıq. Ataları kimsəsiz bir adam idi, meşədə işləyirdi. Hə, bir gün ağacı üstünə aşırdılar, onu bədəni boyu tutmuş, basıb içalatını çıxartmışdı. Güclə evə çatdırıldılar, canını Allaha tapşırı, elə həmin həftə ərzində arvadı əkizləri, bax, bu qızları doğur. Kasıbçılıq, tənhalıq... qadın köməksiz qalmışdı, – qocadan, cavandan bir kəsi yox idi. Tək-tənha doğdu, tək-tənha da canını tapşırı.

Səhər tezdən qonşuya baş çəkməyə getdim, daxmaya girirəm, o isə ürək xəstəsi, artıq donub-qalib. Ölüm ayağında qızın üstünə yixilib. Bax, bunu altında qoyub – uşağın ayağı dərtilib. Camaat yiğildi: yuyub-təmizlədilər, tabutu düzəlttilər, dəfn etdilər. Xeyirxah adamlar hər şəyi öhdələrinə götürdülər. Qızçıqazlar kimsəsiz qaldılar. Onları hara verəsən? Qadınlar içərisində südəmər uşaqlı tək mən idim. İlk oğlumu səkkizinci həftə idi yedizdirirdim. Bir müddətə onları da özümə götürdüm. Kəndlilər yığlışdırıllar, onları hara vermək barədə çox fikirləşdirilər, fikirləşdirilər və budur, mənə deyirlər: «Marya, hələlik qızçıqazları yanında saxla, bizə vaxt ver, görək nə düşünürük». Mənsə ayağı düz olana bir kərə döşümü verdim, bu tapdalanmışı isə yedizdirmədim: fikirləşdim ki, sağ qalmayacaq. Öz-özümə də düşünürəm ki, bu mələk bala niyə donub-qalib? Ona da yazığım gəldi. Yedizdirməyə başladım, bir özümünkünü, iki də onları – üçünü döşümlə doyuzdururdum! Cavan idim, gücvardı, yemək də yaxşıydı. Allah o qədər süd verirdi ki, bəzən artıq da olurdu. İkisini yedizdirirəm, olurdu ki, üçüncüsü gözləyir. Qızların biri qopur, üçüncü uşağı əlimə alıram. Allah elə gətirdi ki, bu qızları yedizdirib böyütdüm, özümünkünüsə ikinci il basdırırdım. Daha Allah uşaq vermədi. Bərəkətsə artmağa başladı. Bax budur, indi dəyirmando tacırın yanında yaşayıraq. Məvacib böyük, dolanışlıq yaxşı. Uşaqsa yoxdur. Bu qızlar olmasaydı, mən tək necə yaşayardım! Bunları necə sevməyim! İndisə həyatımın mənası onlardır!

Qadın bir əli ilə axsaq qızı özünə sıxdı, o biri əli iləsə yanagından axan göz yaşlarını silməyə başladı.

Matryona da ah çəkdi və deyir:

— Görünür, atalar sözü elə-belə deyilməyib: “Atasız, anasız yaşamaq olar, Allahsızsa yaşamaq olmaz”.

Beləcə, söhbət etdilər, qadın getmək üçün ayağa qalxdı; ev sahibləri onu yola salırdılar, Mixaylaya nəzər yetirdilər. O isə əlləri dizləri üstündə oturub, gözünü yuxarı dikib, gülümsünür.

X

Semyon ona yaxınlaşdı:

— Nəsə olubmu, Mixayla, — deyir!

Mixayla skamyadan qalxdı, əlindəki işi saxladı, döşlüyünü çıxardı, ev sahibinə və sahibəsinə təzim etdi və deyir:

— Ağalar, günahımdan keçin. Allah məni bağışladı. Siz də bağışlayın.

Və ev sahibləri görürələr ki, Mixayla işiq saçır. Semyon ayağa qalxdı, Mixaylaya baş əydi və ona dedi:

— Mixayla, görünəm ki, sən sadə bir insan deyilsən, mən də səni saxlaya bilmirəm; səni sorğu-suala da tuta bilmirəm. Mənə bircə şey de: səni tapıb evə gətirəndə qəşqabaqlıydın və arvad sənə şam yeməyi verən zaman nədən onun üzünə baxıb gülümsündün və elə o vaxtdan daha da işiqlı oldun? Sonra, ağa çəkmələr sıfariş verəndə, niyə ikinci dəfə güldün və o vaxtdan sıfətin daha da nurlandı? İndi isə, qadın qızçığazları bura gətirəndə sən üçüncü dəfə güldün və başdan-ayağa nura qərq oldun. Mixayla, de görüm, nədən belə nur saçırsan və nə səbəbdən üç kərə güldün?

Mixayla dedi:

— Ona görə nur saçıram ki, mən cəzalandırılmışdım, indisə Allah məni bağışladı. Ona görə üç kərə güldüm ki, mən üç Allah kəlməsinin mənasını dərk etməliydim. Mən də Allah kəlmələrinin mənasını anladım; sənin arvadının mənə rəhmi gələndə mən bir kəlməni dərk etdim və ona görə də ilk dəfə gülümsündüm. Varlı çəkmə sıfariş edəndə ikinci kəlmənin mənasını anladım və növbəti dəfə güldüm; indisə qızçığazları görəndə sonuncu kəlməni dərk etdim və üçüncü kərə gülümşündüm.

Semyon dedi:

– Mixayla, de görüm, Allah nəyə görə səni cəzalandırmışdı və dediklərin, hansı Allah kəlmələridir? Onları mənim də bilməyim vacibdir.

Mixayla söylədi:

– Allah məni ona görə cəzalandırdı ki, sözündən çıxdım. Mən göydəki mələklərdən biriydim və Allahın sözündən çıxmışdım.

Mən göydə mələk idim və Allah məni bir qadının canını almağa göndərdi. Yerə endim: görürəm ki, arvad uzanıb: xəstədir, əkiz uşaqlar – iki qız doğub. Qızçıqazlar analarının yanında qırmıldanırlar və ana onları döşünə götürə bilmir. Arvad məni gördü, anladı ki, Allah onun canını almağa göndərib, ağladı və deyir: “Allahın mələyi! İndicə ərimi dəfn ediblər: meşədə ağaç altında qalıb. Nə bacım, nə xalam, nə nənəm var; yetimlərimi böyüdəcək kimsəm yox. Canımı alma, uşaqlarımı yedizdirməyə, ayaq üstə qoymağə mənə macal ver! Uşaqlar anasız-atasız yaşaya bilməzlər!” Və mən də ananın sözünü baxdım, qızın birini ananın döşünə qoydum, digərini qucağına verdim və Allahın dərgahına yollandım. Allahın yanına uçub gəldim və deyirəm: «Mən zahının canını almağı bacarmadım. Ata ağaç altında qalaraq ölüb, ana əkiz uşaqlar doğub və yalvarır ki, canını almayım: «Uşaqlara süd verməyə, yedizdirməyə, onları ayaq üstə qoymağə macal ver. Uşaqlar anasız atasız yaşaya bilməzlər!» Və Allah buyurdu: «Get, zahının canını al, o zaman üç kəlmənin mənasını dərk edəcəksən: biləcəksən ki, insanlarda nə var, insanlara nə verilməyib və insanları yaşıdan nədir. Nə vaxt öyrənərsən, onda göyə qayıdarsan». Geri, yerə üçdum və zahının canını aldım.

Körpələr ana döşündən aralandılar. Cansız bədən çarpayıya düşdü, qızçıqazın birini basdı, ayağını dardı. Kəndin üzərinə qalxdım, ruhu Allaha aparmaq istədim, külək məni ağızına aldı, qanadlarım quruyaraq, qopub düşdü və ruh özü Allahın dərgahına yollandı, mənsə yoluñ yanında torpağa düşdüm.



Və Semyonla Matryona kimi geyindirib-yedizdiridlərini, kimin onlarla birgə yaşıdığını anladılar, qorxu və sevincdən göz yaşları axıtdılar.

Və mələk söylədi:

— Mən çöldə tək və çılpaq qaldım. Əvvəllər mən insanın nəyə ehtiyacı olduğunu, soyuğun, acliğin nə olduğunu bilmirdim və insan oldum. Bərk acdım, donдум və nə edəcəyimi bilmirdim. Göründüm ki, çöldə Allah evi – kilsə var, Allahın evinə yanaşdım, orada gizlənmək istədim. Kilsə kiliidlə bağlanmışdı, girmək mümkün deyildi. Və mən də küləkdən qorunmaq üçün kilsənin arxasında oturdum. Axşam düşdü, bərk acdım, donдум və möhkəm xəstələndim. Birdən duyuram: yolla insan gəlir, əlində çəkmə aparır, öz-özünə danışır. Və mən insan olduğum zamandan ilk dəfə ölümə məhkum insan sıfəti gördüm və bu sıfət mənə qorxunc gəldi, üzümü ondan çevirdim. Və bu adamın öz-özünə danışdığını, ondan öz canını qışın soyuğundan necə qoruyacağını, arvad və uşaqlarını nə ilə yedizdirəcəyini eşidirəm. Və düşündüm: «Mən soyuqdan və acliqdan məhv oluram, budur, bu gələn adımı da narahat edən bircə odur ki, özünü və arvadını soyuqdan kürklə necə qorusun və haradan çörək tapsın. Ona kömək edə bilmərəm». İnsan məni gördü, qaşqabağını tökdü, bir az da qorxunc oldu və yanımdan ötüb-keçdi. Və mən qüssələndim. Birdən eşidirəm ki, insan geri dönür. Mən ona nəzər yetirdim və bayaqki adam olduğunu gördüm: bir az əvvəl sıfatındən ölüm saçırı, indisə şux görünürdü və mən onun çöhrəsində Allahı tanıdım. O, mənə yaxınlaşdı, məni geyindirdi, götürüb evinə apardı. Mən onun evinə gəldim, arvadı qarşımıza çıxdı və danışmağa başladı. Qadın insanın bayaqki vəziyyətindən də qorxunc görünürdü – ağızından ölüm qoxusu gəlirdi və bu qoxu məni nəfəs almağa qoymurdu. O, məni bayırə, soyuğa qovmaq istəyirdi və bilirdim ki, məni qovsa, ölüsidir. Birdən əri ona Allahı xatırlatdı və o da qəflətən dəyişdi. Və o, bizə şam yeməyi qoyarkən özü mənə baxdı, mən də başımı qaldırıb ona baxdım – artıq

onda ölüm əlaməti yox idi, o, canlı idi və mən onun çöhrəsində Allahı tanıdım.

Və mən Allahın ilk kəlməsinin mənasını anladım: «İnsanlarda nə olduğunu biləcəksən». Və mən bildim ki, insanlarda məhəbbət var. Buna görə sevinməyə başladım ki, Allah vəd etdiyini mənə dərk etdirməyə başladı və mən birinci dəfə gülümsündüm. Ancaq hələlik hər şeyi bilə bilməzdim. Anlaya bilmirdim ki, insanlara nə verilməyib və insanları yaşadan nədir.

Mən sizinlə yaşamağa başladım və bir il yaşadım. Və bir nəfər gəldi ki, elə çəkmələr sıfariş versin ki, onlar bir il getsin, cirilmasın və əyilməsin. Başımı qaldırıb ona baxdım və birdən onun çıyılının arkasında öz yoldaşımı, ölüm mələyini gördüm. Məndən savayı heç kəs bu mələyi görmədi, mənsə onu tanıdım və anladım ki, günəş qüruba enməmiş varlığının canı alınacaq. Və düşündüm: «İnsan birillik tədarük görür, amma bilmir ki, axşamadək yaşamayacaq». Və mən Allahın digər sözünü xatırladım: «İnsanlara nə verilmədiyini öyrənəcəksən».

İnsanlarda nə olduğunu mən artıq biliirdim. İndisə insanlara nə verilmədiyini öyrəndim. Öz bədənləri üçün onlara nə lazımlı olduğunu bilmək insanlara verilməyib. Mən növbəti dəfə gülümsündüm. Sevindim ki, öz yoldaşım mələyi gördüm və bir də ona görə ki, Allah digər sözü mənə anlatdı.

Lakin mən hər şeyi dərk edə bilmirdim. Onu dərk edə bilmirdim ki, insanları yaşadan nədir. Mən yaşamaqda davam edir və gözləyirdim ki, Allah son kəlməni mənə nə vaxt anladacaq. Və altıncı il əkiz qızçıqazlar qadınla peydə oldular və bu qızların necə sağ qaldığının şahidi oldum. Anladım və düşündüm: “Ana uşaqlarına görə xahiş etdi və mən ona inandım, düşündüm ki, uşaqlar keçinə bilməzlər. Ancaq budur, özgə bir qadın onları yedizdirdi və böyüdü. Və qadın özgə uşaqlarına görə mütəəssir olub ağlayanda mən bu qadında canlı Allahı gördüm və insanların nədən canlı olduğunu anladım. Və dərk etdim ki, Allah son kəlməni mənə açdı və məni bağışladı, mən üçüncü dəfə gülümsündüm.



XII

Və mələyin bədəni çılpaqlandı, o, büsbütün nura elə qərq oldu ki, gözlə ona baxmaq mümkünsüzdü; və o, elə ucadan danışmağa başladı ki, sanki, səs onun içindən yox, səmalardan gəlirdi. Və mələk dedi:

— Öyrəndim ki, hər bir kəsi yaşadan özü barədə qayğılanması yox, məhəbbətdir.

Ana onu bilə bilməzdi ki, yaşamaq üçün onun uşaqlarına nə lazımdır, varlı da bilə bilməzdi ki, onun özünə nə lazımdır. Və heç bir kəs bilə bilməz ki, canlıya çəkmə, yoxsa axşama doğru ona ölü üçün başmaq lazımdır.

İnsan olanda ona görə sağ qalmadım ki, özüm barədə hər şeyi götür-qoy edirdim, məni yaşadan o oldu ki, yanımdan ötüb-keçən insanda və onun arvadında məhəbbət vardi, onlann mənə rəhmi gəldi və məni sevdilər. Yetimlər də onlar barəsində düşüñüldüyüünə görə yox, özgə qadının qəlbində məhəbbət olduğuna görə sağ qaldılar: onun qızçıqlazara rəhmi gəldi, onları sevdi. Və bütün insanlar ona görə canlı deyillər ki, gecə-gündüz özləri barədə düşünürülər; onları yaşadan məhəbbətdir.

Mən əvvəllər bilirdim ki, Allah insanlara həyat verib və istəyir ki, onlar yaşasınlar, indisə başqa bir şeyi də anladım.

Mən dərk elədim ki, Allah insanların ayrılıqda yaşamاسını istəmir və sonra onlara insanların hər birinə nə lazım olduğunu açmadı, istədi ki, onlar birgə yaşasınlar və sonra onların hər birinə və hamiya nə lazım olduğunu anlatdı.

İndi anladım: insanlara elə gəlir ki, onları canlı edən özləri barədə düşünmələridir, ancaq onlar eyni bir məhəbbətlə yaşayırlar. Kim ki bu məhəbbətin içindədir, o, Allahın himayəsindədir, çünkü Allah məhəbbət deməkdir.

Və mələk Allahı mədh etməyə başladı, onun səsindən bütün daxma titrədi. Evin tavanı aralandı və yerdən göyədək odlu bir dirək uzandı. Semyon arvadı və uşaqları ilə yerə uzandılar. Mələyin belinin arxasında qanadlar açıldı və o, göyə qalxdı.

Və Semyon ayılıb özünə gələndə daxma əvvəlkitək dayanıb dururdu, artıq daxmada ailə üzvlərindən başqa kimse yox idi.

ANTON ÇEXOV
(1860–1904)

DİPLOMAT
(hekayə)

Məhkəmə məmурunun arvadı Anna Lvovna Kuvaldina canını tapşıranda qohum-əqrəba və tanışlar yığışib məsləhət verdilər:

— Yaxşı, indi nə edək? Hər halda, ərinə xəbər vermək lazımdır. Ayrı yaşamalarına baxmayaraq, o, rəhmətlik arvadını sevirdi. Bir də göründün gəlib qadının qarşısında dizin-dizin sürünərək elə hey: “Annacan! Axı mənim bu öteri əyləncəmi nə zaman mənə bağışlayacaqsan?” — deyə yalvarır və ya buna bənzər şeylər söyləyirdi. Hər halda, ona xəbər vermək lazımdır...

Ağlamaqdan gözləri şişmiş yaşılı bir qadın bu toplaşanların arasındaki polkovnik Piskaryova üz tutdu:

— Aristarx İvanoviç! Siz Mixail Petroviçlə yaxınsınız. Yardımınızı bizlərdən əsirgəməyin, iş yerinə gedib başımıza gələn bu müsibəti ona söyləyin! Amma canım-gözüm, hər şeyi birdən-birə açıb söyləməyin, sonra onun da həli fənalاشa bilər, çünki o zavallı da xəstədir. Əvvəlcə onu bu xəbər üçün hazırlayıın, bundan sonra isə...

Papağını geyinən polkovnik Piskaryov dul qaldığından xəbərsiz olan dostunun çalışdığı Yollar idarəsinə üz tutdu. İçəri daxil olduğu zaman dostu balans hesablaşmaqla məşğul idi.

Kuvaldinin masasına yaxın bir yerdə əyləşərək tərini sildi və

— Salam, mənim canım-ciyərim Mixail Petroviç, — deyə sözə başladı. — Bu küçələrdəki toz-torpağı görünən də, sən Allah! Yazını yaz... Mən mane olmayıacağam... Bir az oturub



gedirəm... Elə buradan keçirdim, fikirləşdim ki, Mişa burada işləyir, gəlsənə gedib bir ona baş çəkim! Həm də ki... bir işim var idi səninlə...

– Arıstarx İvanoviç, bura keçin... Bir az səbrinizi basın... Əlimdə beş-on dəqiqəlik iş var, qurtarım, söhbətimizi edərik...

– Yaxşı, sən yazınızı yaz... Mən dedim axı, yolum buradan düşdü... İki kəlmə sözümüzü deyim, sonra... ya Allah!

Kuvaldin qələmini yerə qoyandan sonra ona qulaq kəsildi. Polkovnik boynunun ardını qaşıyıb sözə başladı:

– Otağınız yaman bürküdür, buraya baxanda küçəni cənnət saymaq olar... Günəş çıxıb, yüngül meh əsir, belə kefin istəyən... hələ quşlar... Bahar gəlib! Bulvara gedəndə, bilirsən, adamın lap üzəyi açılırlı.. Dul olsam da, özümü quş kimi sərbəst hiss edirəm... Könlüm nə istəyirsə, onu da edirəm... İstəyəndə dərzixanaya baş çəkirəm və ya atlı vaqona minib obaş-bubaşa gedirəm, heç kəs məndən hesab sormur, evdə heç kim dalımcə donquldanmır... Yox, qardaş, görünür, doğrudan da, subaylıq – soltanlıq imiş... Sərbəstsən! Azadsan! Sinən dolusu nəfəs alırsan! Bax indi, evə döndüyüm vaxt da eləcə... Kimin həddi nədir haradan gəlib, haraya getdiyimi soruşsun... Çünkü bütün ixtiyarım öz əlimdədir... Hə, qardaş, hərçənd çoxları ailə həyatını tərifləyirlər, mənə görə, o, əsirlikdən də betərdir... Bütün bu son dəblər, dəbdəbələr, şayıələr, hay-küylər... məclislər... sonra da ard-arda dünyaya göz açan körpələr... hamısı, sadəcə, israfdır, vəssalam... Tfu!

Əlini qələmə uzadan Kuvaldin mızıldandı:

– Bir dəqiqə, bunu bitirim, sonra...

– Hə, sən yazınızı yaz... Evi ləndiyin qadın dişi iblis çıxmadısa, hesab et ki, bəxtin gətirib, amma belə olmasa, nə edəcəksən, hə?! Allahın ver günü səhərdən axşama kimi mir-mir mirildasa, nə edəcəksən?.. İnan ki, çərləyərsən! Elə bax səni götürək... Nə qədər ki subay idin, bir az adama bənzəyirdin, elə ki arvad aldın, elə bil, o gündən qəm dəryasına batdırın... Səni bütün şəhərdə abırsız eləməyi bir yana, üstəlik, evdən də qovub çıxardı... Bunun nəyi yaxşıdır ki, hə? Bu cür arvadın başına bir müsibət gəlsə belə, admanın zərrə qədər üzəyi yanmaz...

— Amma bu ayrılığın günahı onda deyil, məndə idi, — Kuvaldin köks ötürdü.

— Qoy görək, sən Allah! Onu mənə tanıtmalı! Deyingənin, özündən müştəbehin, hiyləgərin biriydi! Hər sözü bir zəqqum, hər baxışı bir soyuq xəncər idi... Rəhmətlik elə əfi ilan idi ki, anlatmaq üçün adam uyğun söz də tapmır!

Kuvaldin gözlərini çevirərək:

— Necə yəni “rəhmətlik”? — deyə xəbər aldı.

Piskaryov pörtsə də, tez özünü ələ aldı:

— “Rəhmətlik” sözünü kim işlətdi ki? Şəxsən mənim dilim-dən elə söz çıxmadı... Sən Allah, buna bir baxın... Rəng-ruyu da ağardı! Hi, hi, hi!

— Siz bu gün Anyutaya baş çəkmisiniz?

— Sabah-sabah getmişdim... Uzanmışdı... Yenə qulluqçuları burunlayırdı... Nəyi isə belə eləyiblər, elə etməyiblər... Müsibət qədindir! Vallah, heç anlaya bilmirəm ki, sən onun nəyini sevir-sən axı?! Sən zavallının yaxasını da bir boşlamır ki, bir az sərbəst yaşayıb, ağızının dadını dəyişəsən... bir başqasıyla tapışasan... Yaxşı, yaxşı, mumlayıram! Ancaq burnunu sallama! Mən bunu öz aramızda söylədim, dostyana... Bilirsən, mənə qalandı... Özün bilərsən, istəyirsən sev, istəyirsən sevmə... sənə ürəyim yandığı üçün dedim... Səninlə yaşamırsa, səni yaxınına burax-mırısa... bunun nəyi arvad sayılır ki?.. Çirkindir, sisqadır, zəhər tuluguđur... Bir könülaçan tərəfi də yoxdur... Boşla, sən Allah...

— Söyləmək asandır, Arıstarx İvanıç! — Kuvaldin köks ötürdü.

— Məhbəbbəti ürəkdən birdəfəlik qoparıb atmaq mümkün deyil.

— Amma adam niyə sevdiyini də bilməlidir! Sən yazıq indiyədək ondan acidillikdən başqa nə görmüsən ki?! Dostun olduğum üçün məni bağışla, amma, düzü, onu görən gözüm yox idi... Yox idi, vəssalam! Evinin yanından keçəndə də gözlərimi yumurdum ki, birdən qəfil gözümə sataşar... Allah bilən məsləhətdir! Allah ona rəhmət eləsin, goru nurla dolsun, amma onu sevmədiyim üçün Allah mənim də günahımdan keçsin!

— Arıstarx İvanıç, bura bax... — rəngi qaçmış Kuvaldin dilləndi. — Artıq siz ikinci dəfədir ki, bunu təkrar edirsiniz... Doğrudanmı, o olub?



— Kim ölüb yəni? Heç kəs ölüb-eləməyib, mən, sadəcə, onu sevmədiyimi açıqlayıram, o rəhmətliyi... lənət şeytana, rəhmətliyi yox ey, yəni onu... Sənin Annuşkanı deyirəm...

— Deyin, doğrudanmı, o ölüb? Aristarx İvaniç, məni üzməyin! Bəlkə də, həyəcanlı olduğunuzdan gah nala, gah mixə vurursunuz... bayaqdan subaylığı tərifləyirdiniz... Ölüb, ya yox?

Piskaryov öskürərək dodaqaltı mızıldandı:

— Hə, həqiqətən də, ölüb! Qardaş, sənə də bir söz deyən kimi... Tutalım lap elə ölüb! Hamı əvvəl-axır öləcəyi üçün onun da ölümü normal şey sayılmalıdır... Sən də oləcəksən, mən də...

Kuvaldinin qızarmış gözləri yaşıla doldu. Sakitcə xəbər aldı:

— Nə vaxt ölüb?

— Heç vaxt... Deyəsən, sən lap sərsəmlədin ha! O ölüb-eləməyib! Onun öldüyünü sənə kim söylədi axı?

— Aristarx İvaniç, rica edirəm. Mənə rəhminiz gəlsin!

— Yox, qardaş, adam səninlə kəlmə kəsdiyinə də peşman olur, lap uşaq kimisən. Məgər mən sənə onun dünyasını dəyişdiliyi haqda bir şey dedim? Söylə, dedim, ya yox? Bəs onda bu nə ağlaşmadır burada qurubsan? Mənə inanmirsansa, get, özün gör — sağ və salamatdır! Mən onlara baş çəkəndə xalası ilə dilləşirdi... Keşiş Matveyin oğlu ölü duası oxuyurdı, sənin arvadının səsi isə evi başına götürdü.

— Bəs ölü duası kimdən ötrü idi? Kimin üçün oxunurdu ki?

— Ölü namazını deyirsən? Onu elə-belə... mərasim xatirinə də oxuya bilərlər. Yəni, əslinə qalanda... dəfn mərasimi-zad yox idi, ona bənzər bir şey... heç nə yox idi, əslində.

Aristarx İvaniç bu qarmaqarışıqlıqlıdan yaxa qurtarmaq üçün qalxıb, üzünü pəncərəyə tutaraq öskürməyə başladı.

— Yaman öskürürəm... Harada soyuqladığımı da bilmirəm...

Kuvaldin də ayağa durub, masanın ətrafında var-gəl etməyə başladı. Titrəyən əliylə saqqalını tumarlayaraq:

— Məni tovlamaq istəyirsiniz, — dedi. — Deməli, belə... hər şey aydındır. Amma bu diplomatiya nəyə gərək imiş, bircə onu anlamıram! Hər şeyi adam kimi, açıqca söyləmək olmazdı bəyəm? O ölüb, ya yox?

– Hm... Bilmirəm ki, heç necə deyim, – Piskaryov çıyılərini çəkdi. – Ölмeyinə ölməyib, elə-belə də... Amma bax, sən artıq ağlayırsan! Hamı oləcək! Ölüm əmri təkcə onun alnına yazılımın, hamımız o biri dünyaya yollanacağıq! Bu qədər camaatın içində ağlamaq əvəzinə bir yol onun xatırəsini yad edəydim də! Bircə yol xəç çevirəydim ban!

Sonrakı yarım dəqiqə ərzində küt baxışlarını Piskaryova dikən Kuvaldinin bət-bənizi kağız kimi ağardı və o, kresloya çökərək hönkürtü ilə ağlamağa başladı... İş yoldaşları iş-güclərini buraxaraq onun hayına gəldilər. Peysərini qəşiyən Piskaryov üz-gözünü turşutdu. Əllərini şana kimi açaraq:

– Vallah, belə cənabların işi lap Allaha qalıb! – deyə donquḍandı. – Bunun hönkürtüsünə bax... bir soruşan gərəkdir ki, axı nədən ötrü belə edirsən? Mişa, sənin ağlin başındadır? Mişa! – o, Kuvaldını silkələməyə başladı. – Axı o, hələ ölməyib! Kim sənə dedi ki, o ölüb? Əksinə, həkimlər dedi ki, yaşayacağına ümid var! Mişa! Ay Mişa! Sənə deyirəm axı, ölməyib! İstəyirsən, qalx, birlikdə onlara gedək. Həm də dəfn mərasiminə yetişərik... Mən nə danışıram? Yəni dəfnə yox, nahara deyəcəkdir. Mişacan, and içirəm ki, o, hələ sağdır! Yalançıya lap Allah qənim olsun! Bu iki gözümüzdən olum! Yenə inanmırsan? Onda gəl, onlara gedək... Əgər yalan deyirəmsə, onda dişinin dibindən çıxarı deyərsən mənə... Heç başa da düşə bilmirəm ki, bu fikir haradan bunun ağlına sızdı? Mən özüm bu sabah rəhmətlilikgildə idim, yəni rəhmətlik yox ey... Lənət şeytana!

Polkovnik əlini yelləyərək tüpürdü və idarə binasını tərk etdi. Mərhumənin evinə girən kimi özünü divana yığıb, saçlarını əlləriylə xışmaladı. Dilxor halda:

– Onunla özünüz gedib danışın! – dedi. – Özünüz onu bu acı xəbərə hazırlayın və mənim yaxamdan əl çəkin! İs-tə-mirəm! Elə ağızımı açmağımı gördüm... Elə bircə eyham elədim, onun nə oyun çıxartdığını kaş özünüz görəydiniz! Ağlı-huşu başından çıxdı! Özündən getdi!.. Bir də belə iş üçün mənə heç ağız da açmayıñ! Başınızın çarəsini özünüz qılıñ!..

MAKSİM QORKİ

(1868–1936)

MAKAR ÇUDRA

(*hekayə*)

Dənizdən əsən rütubətli və soyuq külək sahilə tərəf yeriyən dalğaların həzin melodiyasını və sahildəki kolların xısaltısını düzənlilik yayırıldı. Bəzən şiddətli külək kolların qurumuş və bürüşmüs yarpaqlarını gətirib ocağa atır, alovu artırırı; bizi əhatə edən payız gecəsinin qaranlığı diksinsir və qorxaqcасına kənara çəkilirdi; bir an üçün sol tərəfdən intəhasız düzənlilik, sağdan isə ucsuzbucaqsız dəniz və qarışmda qoca qaraçı Makar Çudra aydın görünürdü; o, bizdən əlli addım uzaqda yerləşmiş qaraçı köçünün atlarının keşiyini çəkirdi.

Makar arxalığının yaxasından soxularaq tüklü sinəsinə amansız surətdə dəyən küləyə etina etmədən üzü mənə tərəf, sərbəst bir vəziyyətdə uzanmışdı; iri çubuğunu müntəzəm surətdə sorur, qalın tüstünü ağızından və burnundan ətrafa buraxırdı. O, gözlərini başının üstündən düzənlisin ölü kimi sakit qaranlığına dikkib, küləyin sərt zərbələrindən qorunmaq üçün heç bir hərəkət etmir və aramsız surətdə mənimlə danışındı.

– Deməli, sən gəzirsən? Yaxşı işdir! Özünə yaxşı pesə tapmisan, laçınım. Belə də lazımdır, gəz, gör, tamaşadan doyduqdan sonra uzan, öл – vəssalam!

“Belə də lazımdır” sözünə etirazımı dinləyib davam etdi:

– Həyatmı? Başqa adamlarmı? Eh! Bunlar nəyinə lazımdır? Məgər sən özün həyat deyilsənmi? Adamlar sənsiz yaşayırlar, bundan sonra da yaşayacaqlar. Yoxsa elə bilirsən ki, kiməsə lazımsan? Sən nə çörəksən, nə də əlağacı, odur ki heç kəsə lazımsın deyilsən.

— Öyrənmək və öyrətmək deyirsən? Sən insanları xoşbəxt etməyi öyrənə bilərsənmi? Yox, bilməzsən. Əvvəl qoy başın ağarsın, sonra öyrətməkdən danış. Nə öyrədəcəksən? Hər kəs özünə lazımlı olan şeyi bilir. Ağillılar gördüklorını götürürlər, axmaqlar isə heç bir şey götürmürlər, hər kəs özü öyrənir.

— Sənin dediyin adamlar gülməlidirlər. Bir yerə toplaşib bəsriq salırlar, halbuki dünyada nə qədər boş yer var, — o, bunu deyərək əlini geniş açıb çölə uzatdı, — hamısı da işləyir. Nə üçün? Kimə? — Heç kəs bilmir. Görürsən biri yer şumlayır, düşüñürsən: bax, bu kişi qan-tər töküb, torpağın üstündə işləyir, axırda da uzanıb, həmin torpağın içində çürüyəcək. Dünyada bir əsər-əlaməti də qalmayacaq, şumlağı yerdən o yanı görmür, axırda da axmaq doğuldugu kimi, axmaq da ölücəkdir.

— Məgər o, yer qazmaq üçün doğulub ki, axırda da özü üçün bir qəbir qazmağa belə macal tapmadan ölüb getsin? Azadlığın nə olduğunu bilirmi? Geniş çöllərin nə olduğunu başa düşürmü? Dəniz dalğalarının söhbəti onun ürəyini açır mı? O, dünyaya qul gəlib, bütün ömrünü də qul kimi keçirib gedəcək. O, özünə nə eləyə bilər? Bir az ağıllansa, özünü boğub öldürər.

— Amma mənim, budur, bax, əlli səkkiz yaşım var. Dünyada gördükłərimi kağıza yazsan, sənin torban kimi min torba tutmaz. Sən bir de görüm, mən hansı ölkələrdə olmamışam? Deyə də bilməzsən. Mən gəzdiyim ölkələri sən heç tanımirsan. Dünyada belə yaşamaq gərəkdir: gəz, gəz, vəssalam! Bir yerdə çox dayanmaqdən nə çıxar?! Gecə ilə gündüz bir-birini qova-qova Yerin ətrafında qaçan kimi, sən də həyatdan usanmaq üçün həyat barəsində düşünməkdən qaç! Düşünsən, həyatdan zəhlən gedər. Həmişə belə olur. Mənim də başıma gəlib. Eh! Gəlib, laçınım!

— Qalıcıñada həbsxanada oturmuşdım. Bir gün ürək sıxıntılarından başıma belə bir fikir gəldi: “Dünyada nə üçün yaşayıram?” Həbsxana adamı danıldırır, eh, yaman danıldırır, laçınım! Pəncərədən çölə baxanda ürəyim tutuldu, elə bil, ürəyimi kəlbətinlə sıxıldılar. Kim özünün nə üçün yaşadığını deyə bilər? Heç kəs deyə bilməz, laçınım! İnsan heç özünə bu suali verməməlidir. Ya-



şa, vəssalam. Gəz, aləmi seyr elə, ürəyinə heç bir qəm-qüssə gitməz. Amma onda az qalmışdı toqqamlı özümü boğum!

— Hə! Mən bir adamla səhbət eləyirdim. Sizin ruslardan idı, ciddi bir kişi idı. O deyirdi ki, adam öz kefi istədiyi kimi yox, Allah buyuran kimi yaşamalıdır. Allaha itaət elə ki, o da istədiyin şeyi sənə versin. Özünün isə paltarı tamam cir-cindir idi. Mən ona dedim ki, özün üçün Allahdan bir dəst paltar istə. Hirsləndi və məni söyüb qovdu. Ondan bir az əvvəl deyirdi ki, insanları bağışlamaq və sevmək lazımdır. Mənim sözlərim ona toxunmuş olsa da, bağışlamalı idı. Bu da, bir növ, müəllim idil! Belələri xalqa “az yeyin” deyirlər, özləri isə gündə on dəfə yeyirlər.

Makar tonqala tüpürüb susdu və çubuğunu yenidən doldurmağa başladı. Külək həzin-həzin və sakitcə viyildayırdı. Qaranlıqda atlar kişnəyir, qaraçı köçündən zərif və həris bir nəgmə eşidi lirdi. Oxuyan Makarnı qızı gözəl Nonka idı. Onun sinədən gələn gur səsini tanıyırdım. Bu səsdə mahnı oxuyanda da, salam verəndə də həmişə bir əcaiblik, narazılıq və tələbkarlıq hiss olunurdu. Onun qarasın sıfətində çariçaya məxsus bir qürur müşahidə olunurdu; üstünə kölgə düşmüş kimi görünən qara gözlərində öz gözəlliyyinə və cazibədarlığına qarşı bir iftخار parlayır və özündən başqalarına bir həqarət cılvelənirdi.

Makar çubuğunu mənə uzatdı.

— Çək. Qız yaxşımı oxuyur? Belə bir qızın səni sevməsini istərdinmi? Yox? Yaxşı! Belə də olmalıdır, qızlara etibar eləmə və onlardan uzaq gəz. Qızla öpüşmək — mənim çubuq çəkməyim-dən daha yaxşı və lezzətlidir, amma elə ki öpdün, qəlbindəki azadlıq da ölürlər. Səni görünməz və qırılmaz bir şəylə özünə bağlayır və sən tamam qəlbini ona verirsən. Doğru deyirəm! Qızlardan özünü gözlə! Onlar həmişə yalan danışırlar! “Səni dün yada hər şeydən artıq sevirəm” deyirlər, lakin bir sancaq batıran kimi, əlbəttə, parçalayırlar. Mən onları tanıyıram! Eh, elə tanıyıram! İstəyirsən sənə bir əhvalat söyləyim, laçınım? Onu yadında saxla: saxlaya bilsən, həmişə azad quş kimi olarsan.

“Zobar adında gənc bir qaraçı var idı. Loyko Zobar. Bütün Macarıstan, Çexiya, Sloveniya və sahilboyundakı bütün yerlərdə

onu tanıydırlar – qoçaq oğlan idi! O ətrafdə bir kənd yox idi ki, orada beş-altı adam Loykonu öldürmək üçün and içməmiş ol-sun. Loyko isə istədiyi kimi dolanırdı. Birinin atı xoşuna gəldimi, at bir alay əsgərin arasında olsa da, Zobar onu minib çapacaqdı! Bir adamdan da qorxusu yox idi. Şeytan özü qoşunu ilə onun üstünə gəlsəydi, Zobar ona bir bıçaq soxmasayıdı da, mütləq möhkəm söyər, hər birinini ağızına bir yumruq vurardı – başqa cür ola bilməzdil!

Bütün qaraçı köcləri onu tanıydırlar, ya da adını eşitmİŞdi-lər. Onun atdan başqa heç bir şeydən xoşu gəlməzdi, atı da çox saxlamazdı. Bir az minəndən sonra satıb, pulunu da ona-buna paylardı. Onun üçün əziz bir şey yox idi. Ürəyi sənə lazımlı olsaydı, sənin könlün xoş olsun deyə çıxanıb ürəyini sənə verə-di. O, belə oğlan idi, laçınım!

O vaxt bizim köçümüz Bukovinada düşmüşdü. On il bun-dan əvvəl idi, yadimdadır, bir dəfə bahar gecələrindən birində əyləşmişdik, mən idim, Koşut ilə müharibədə olmuş əsgər Da-nilo idi, qoca Nur idi, başqları da var idi. Danilonun qızı Rad-da da orada idi.

Mənim Nonkamı tanıyırsanmı? Lap padşah qızıdır! Amma Raddanı onunla müqayisə etmək olmaz, bu, Nonka üçün bö-yük şərəf olardı! Raddanı söz ilə tərif eləmək olmaz. Onun gö-zəlliyini, bəlkə, kamançada çalmaq olar və bunu çalan adam da kamançanı öz canı kimi sevməlidir.

O, çox cavanların ürəyini həsrət oduna yandırıcı, bəli, çox ürəklər yandırıcı! Moravada qoca, kəkilli bir mülkədar onu görən-də mat qaldı. Atın üstündə oturub ona baxır, sanki, isitmə içəri-sində titrəyirdi. Çox gözəl kişi idi, at ayaqlarını yerə vurdurqca gü-ləbətinli çuxası, yanından asılmış qılınıcı ildirim kimi parıldayırdı. Qılınıcı başdan-başa göyun bir parçasına bənzəyirdi. Qoca, təşə-xüslü mülkədar idi. Raddaya baxıb-baxıb: “Ay qız, məni öp, sə-nə bir kisə pul verərəm!” – dedi. Radda cavab verməyib yalnız üzünü kənara çevirdi. Qoca mülkədar davam edərək: “Sözüm-dən incidinsə, bağışla”, – deyib qızın ayağının altına bir kisə, bö-yük bir kisə pul atdı. Radda etinasızlıqla kisəni ayağı ilə tozun içi-nə saldı. Mülkədar bunu görünce:



— Eh, yamanca qızsan! — deyib atını qamçıladı, atın ayaqları altından bulud kimi toz qalxdı.

Ertəsi gün yenə gəldi və obada ildirim kimi guruldayaraq: “Onun atası kimdir?” — deyib bağırdı. Danilo qabağa yerdi. “Qızınızı mənə sat, nə istəyirsən verim!” Danilo dedi: “Donuzdan tutmuş vicdanlarınındək hər şeylərini satmaq — panlann peşəsidir. Mən isə Koşut ilə yanaşı müharibədə olmuş adamam, alış-veriş edən deyiləm!” Ağa hirsindən bağın qılıncına əl atdı. Lakin bizim cavanlardan biri onun atının qulağına yanar qov soxduğundan at onu götürüb qaçdı. Biz də yiğisib oradan köçdük. İki gün yol getdikdən sonra yenə gəlib bizi çatdı! “Ay camaat, Allahın və sizin qarşınızda vicdanım təmizdir, siz gəlin qızı mənə arvadlığı verin, mən çox dövlətli adamam, var-yoxumu sizinlə bölgərəm”, — dedi. Dili danışındısa da, bədəni at üstündə, yarpaq külək qabağında əsən kimi əsirdi. Biz fikrə getdik.

Danilo qızından yavaşça soruşdu:

- Qızım, cavabın nədir, söylə!
- Qaraquş öz xoşu ilə qarğı yuvasına getsə, o nə olar? — Radda bizzən soruşdu.

Danilo və biz hamımız bu sözə güldük.

— Afərin, qızım! Eşitdinmi, ağa? İş düzəlmir! Özünə başqa yar axtar.

Bunu deyib yola düşdük.

Ağa isə qeyzindən papağını yerə çırpıb, atını elə çapdı, elə çapdı ki, yer titrədi. Radda belə bir qız idi, laçınım!

Bəli! Bir dəfə gecə vaxtı əyləşmişdik, düzənlilikdən musiqi səsi gəldi. Gözəl musiqi idi! Eşidənlərin damarlarında qan qaynamaga başlayır və onları naməlum bir yerə çəkirdi. Hamımıza elə gəlirdi ki, bu musiqini eşitdikdən sonra dünyada yaşamaq lazımlı deyil, yaşısan da, gərək cəmi dünyaya aqalıq edəsən, laçınım!

Budur, qaranlıqdan bir at çıxdı, onun üstündə bir nəfər çalaçala bizi tərəf gəlirdi. Tonqalın yanında dayandı, çalğını buraxıb gülə-gülə bizi baxmağa başladı. Danilo onu görünçə qışkırdı:

— Ehe, Zobar, sənsən! — Bu, Loyko Zobar idi.

Çiyninədək uzanmış bigları qırınım saçlarına qarışmışdı; gözləri uledüz kimi şəfəq saçırıcı; gülüşü isə, Allah, bir günəşdi! Onun

atı ilə özünü, sanki, dəmirçi bir parça dəmirdən döymüşdü. Aluvun işığında qana bulanmış kimi dayanıb, dişlərini parıldadaraq gülürdü. O, hələ məni dindirməmişdi və ya mənim də bu dün-yada yaşadığımı görməmişdi, amma mən onu özüm kimi sevmədimsə, lənətə gəlim!

Dünyada belə adamlar da var, laçınım! Bir dəfə gözlərinə baxmaqla ruhunu əsir edir, sən isə xəcalət çəkməyib, hətta fəxr edirsən. Belə adamlı yaşlıqdə sən özün də onun kimi birdən-birə yaxşı olursan. Belə adamlar dünyada azdır, dostum! Az ol-mağrı da yaxşıdır! Dünyada yaxşı şey çox olsa idi, qiymət verən olmazdı! Bəli, bəli! İndi ardına qulaq as.

Radda dedi: "Loyko, sən nə yaxşı çalırsan! Belə gözəl səs və həssas kamançanı sənin üçün kim düzəldib?" Loyko gülüb dedi: "Özüm düzəltmişəm! Həm də bunu taxtadan yox, sevdiyim cavan bir qızın sinəsindən hazırlamışam. Simlərini onun ürəyindən çəkmişəm. Hələ də bir az yaxşı calmır, amma mən yayı əlimdə möhkəm tutmağı bacarıram!"

Məlum işdir, oğlanlar həmişə ürəklərini yandırmasın deyə qızların gözlərini dumanlatmağa çalışır və onları özlərinə cəlb edib, ürəklərini həsrətlə doldururlar. Loyko da belələrindəndi. Amma beləsinə rast gəlməmişdi. Radda üzünü o biri tərəfə döndərdi və əsnəyib: "Zobar ağıllı və qoçaqdır deyirdilər, in-sanlar nə yalançı imiş!" – deyib uzaqlaşdı.

"Ehe, gözəl qız, sənin dişlərin iti imiş!" – deyib gözləri qızarmış Loyko atdan düşdü". – Xoş gördük, qardaşlar! Budur, mən də sizə qonaq gəldim!"

Danilo cavabında: "Qonaq buyursun!" – dedi: öpüşdük, bir az söhbət edəndən sonra yatdıq... Çox bərk yatdıq. Səhər oyanarkən Zobarın başını dəsmalla sarılmış gördük. Bu nədir? Gecə yuxuda ikən onu at təpiklə vurub dedilər.

E-ee!.. Mən və Danilo gülümsündük, hansı atın onu vurdugunu anladıq. Loyko Raddaya layiq deyildimi? Qız nə qədər gözəl olsa da, ürəyi dar və dayaz idi. Boynundan bir pud qızıl assaydın da, fərqi yox idi. Olduğu kimi qalacaqdı. O, belə idi!

Bir müddət orada yaşadıq. İşlərimiz o vaxtlar yaxşı gedirdi. Zobar da bizimlə bir yerdə idi. Yaxşı yoldaş idi! Yaxşı adamlar



kimi ağıllı, hər şeydən xəbərdar, madyarca və rusca savadlı idi. Danışmağa başlayanda yüz il yatmayıb onun söhbətinə qulaq asmaq istərdin, amma necə çalğı çalırdı!.. Əgər dünyada onun kimi bir çalğıçı varsa, başıma ildirim düşsün! Yayıni bir dəfə simə çəkəndə qulaq asan adamın ürəyi yerindən oynayır, ikinci dəfə çəkəndə isə, elə bil, qulaq asa-asə adamın ürəyi dincəlirdi. Loyko isə çalıb gülürdü. Onu dinlərkən insan həm gülmək və həm də ağlamaq istəyirdi. Elə bil, kamançasının altından biri na-lə edib kömək istəyir və nalə də adamın ürəyini yandırır, elə bil ki, çöl göylərə qəməgin nağıllar söyleyirdi. Sevimli cavanı yola salan bir qız ağlayırdı! Sevimli cavan, qızı çölə çağırırdı. Birdən – hey! – deyə bir səs eşidilirdi. Sərbəst ürəkaçan bir nəğmə gur-gur guruldayırdı, elə bil ki, günəş özü də bu nəğmənin səsinə göydə rəqs edirdi. Bax belə, laçınım!

Adamın bütün damarları o nəğməni duyurdu, adam o nəğməyə qul olurdu. O vaxt Loyko: “Bıçaqlara əl atın, yoldaşlar!” – deyə bağırsayıdı, hamımız onun göstərdiyi adamlı bıçaq dö-yüşünə atıldık. O, adama hər nə istəsəydi, edərdi, hamı onu sevirdi, bərk sevirdi. Yalnız Radda ona etina etmir və bununla da kifayətlənməyib istehza edirdi. Qız, Zobarın ürəyini yandırmışdı, yaman yandırmışdı! Dişlerini qıcıdır, biglərini yolurdu, göz-ləri dərinə düşmüştü, bəzən də gözlərində baxanları dəhsətə gətirən bir parıltı görünürdü. Gecələr ığid Loyko düzə çəkilir və orada kamançasını sübhə kimi ağıladırdı, kamançanın səsi, san-ki, Zobarın iradəsini əlindən alırdı. Biz də uzanıb qulaq asır və düşünürdük: nə etməli? Bunu da bilirdik ki, bir-birinin üstünə yumalanan iki daşın arasına girən, yəqin, əziləcəkdir. İş belə idi!

Bir dəfə hamımız bir yerə yiğilib işdən danışındıq. Kefimiz bir qədər pozuldu. Danilo Loykodan xahiş etdi: “Zobar, bir az oxu, ürəyimiz açılsın!” Zobar gözünü bir az kənarda arxası üstə uza-nıb göyə tamaşa edən Raddaya dikib simləri səsləndirdi. Ka-mança, doğrudan da, bir qız qəlbə kimi tərənnüm etdi və Loyko oxudu:

Hey-hey, könlüm odlanır,
Çöl isə çox uzanır!

Mənim açıqlı atım
Yel kimi qanadlanır!

Radda başını qaldırıb çevrildi və oxuyanın gözünün içiniə
baxıb güldü. Loyko dan yeri kimi alışdı.

Hey-hey, uç, apar,
Atım, məni irəlli!
Bürümüş qaranlıqlar
Nəhayətsiz çölləri!
Orda bizi gözləyir
Qızıllanan dan yeri!
Uçub qarşılıqaq gəl,
Qızaran şəfəqləri!
Hey-hey, durmadan
Yüksəklərə uçaq biz.
Ayın qıvrım saçına
Ancaq toxunmayaq biz!

Gözəl oxuyurdu! İndi daha heç kəs belə oxumur! Radda isə
suyu süzülmüş kimi dedi:

– O qədər də yüksəklərə uçma, Loyko! Sonra ağızı üstdə ba-
taqlığa yixılsan, bıqların bulaşar.

Loyko vəhşi heyvan kimi ona baxıb durdu. Bir söz demədi.
Oxumasına davam etdi:

Hey-hey, gün gəlib
Bizi yatmış görəcək,
Hey-hey... Onda üzümüz
Utanıb-qızaracaq!

– Nəğmə buna deyərləri! – Danilo səsləndi. – Ömründə belə
nəğmə eşitməmişəm. Yalan deyirəmsə, Allahın lənətinə gəlim!

Qoca Nurun gah bıqları tərpəşir, gah da çıyıləri qışılıb açı-
lırdı. Zobarın bu gözəl nəğməsi hamının ürəyinə yapışdı, təkcə
Raddaya xoş gəlmədi.



– Bir gün ağcaqanad da qaraquşun nərəsini bu cür yamsıla-
mışdı, – Radda cavab verdi; elə bil ki, üstümüzə soyuq su tök-
dülər.

Danilo qızına yönəlib:

– Radda, bəlkə, könlün qamçı istəyir? – dedi.

Zobar isə acığından yer kimi qapqara qaraldı və papağını
yerə çırpıb dedi:

– Dayan, Danilo! Harın ata polad yüyən lazımdır! Qızını mə-
nə ərə ver!

Danilo cavabında:

– Əcəb söz danişırsan! – güldü. – Bacarırsansa, al, – dedi.

Loyko:

– Çox gözəl! – deyib üzünü Raddaya tutdu: – Ay qız, çox
lovğalanma, bir az məni dinlə! Sənin kimilərini çox görmüşəm
ey, çox görmüşəm! Ancaq heç biri mənim ürəyimə sənin qədər
yatmayıb. Eh, Radda, sən mənim ruhumu əsir etdin! Nə etmə-
li? Görünür, olacağa çarə yoxdur... dünyada elə bir at yoxdur ki,
adam ona minib öz-özündən qaça bilsin!.. Allahın, namusumun,
sənin atanın və buradakı adamların qarşısında səni özürmə ar-
vadlığa qəbul edirəm. Ancaq mənim iradəmə qarşı durma! Mən
azad bir adamam və istədiyim kimi yaşayacağam! – O, dışlarını
qıcadıb, gözlərini parıldadaraq qızı yaxınlaşdı, əlini ona uzatdı.

– Bəli, Radda çöl atının ağızına yüyən vurdu! – dedik. Am-
ma birdən Loyko əllərini qaldıraraq arxası üstə yixildi!..

Bu necə işdir? Sanki, cavanın ürəyinə gülə gülə dəydi. Demə,
Radda qayış qamçını onun ayağına dolayıb, özünə tərəf çəkmiş
və Loykonu yixmişdi.

Radda yenə sakitcə uzanıb qımıldanmadan gülürdü. Biz ba-
xıb işin axırını gözləyirdik. Loyko yerdə oturub əlləri ilə başını
sixıldı, sanki, başı bu saat partlayacaqdı. Sonra sakitcə qalxbı,
kimsəyə baxmadan çölə üz tutdu. Nur mənə piçildiyib: “Onu
gözdən qoyma!” – dedi. Mən də gecənin qaranlığında onun
dalınca düzənliyə yollandım. Belə-belə işlər, laçınım!..”

Makar çubuğunun külünü boşaldıb, yenidən doldurmağa
başladı. Mən şinələ daha bərk bürünüb, yerdə uzandığım hal-
da onun gündən və küləkdən qaralmış qoca üzünə baxırdım.

Başını qasqabaqlı və ciddi halda aşağı salıb, dodağı altında da-nışırdı: çal biğləri əsirdi, külək saçlarını qarışdırırdı. O, indi ildi-rimdan yanmış, lakin möhkəm, məğrur və öz qüvvəsinə güvə-nən bir palid ağacna bənzəyirdi. Dəniz əvvəlkı kimi sahilə söh-bətinə davam edir, külək də bu söhbəti çölə yayırdı. Nonka da-ha oxumurdu, göyün üzünü tutmuş buludlar payız gecəsini da-ha da qaranlıq etmişdi.

“Loyko başını aşağı dikərək və qollarını qamçı kimi yanına salaraq yavaş-yavaş gedirdi. Çayın kənarına yetişib, daşın üs-tündə oturdu və dərindən bir ah çəkdi. Onun çəkdiyi ah ürəyi-mi qana döndərdi; lakin özümü saxlayıb ona yaxınlaşdım. Sözlə dərdə əlac etmək olmaz, deyilmiş?! Əlbəttə! Bir saat keçdi, iki saat keçdi, amma Loyko daşın üstündə əyləşib tərpənmirdi.

Mən bir kənarda uzanmışdım. Aydın gecə idi, çöl ayın gü-müşü işığına qərq olmuşdu, hər yan görünürdü.

Bir də baxdım ki, köç tərəfdən Radda tələsik gedir.

Ürəyim şad oldu, dedim: “Afərin sənə, qoçaq Radda!”

Radda yaxınlaşdı, oturmaqda olan Loykonun xəbəri yox idi. Əlini Loykonun ciyninə qoyarkən Loyko diksinib, başını cəld qaldırdı və tez qalxıb bıçağa əl atdı! “İndicə qızı öldürəcək”, – dedim və gecə səs salmaq, özüm də onlara tərəf yürürmək is-tədim. Birdən Raddanın səsini eşitdim:

– Burax! Yoxsa təpəni dağıdaram.

Baxdım, Radda əlindəki tapançanı Zobarın alnınə dayamışdı. Qız deyil, bir şeytan idi. İndi bunlar qüvvətə bərabər idilər. “Görək axını nə olacaq?” – dedim.

Radda tapançanı kəmərinə taxıb Zobara dedi:

– Qulaq ver, Zobar, bıçağı kənara at, mən səni öldürməyə yox, səninlə barışmağa gəlmisəm! – O da bıçağı atıb, qasqabaqlı bir halda Raddanın gözünün içinə baxdı. Qəribə mənzərə idi, qar-dışım! İki adam üz-üzə durub vəhşi heyvan kimi bir-birinə baxırdı, ikisi də qəşəng, qoçaq. Bu mənzərəni bir nurlu ay, bir də mən seyr edirdim.

Radda dedi:

– Mənə bax, Loyko, mən səni sevirəm! – Loyko əl-ayağı bağlı adam kimi ancaq ciynini oynatdı. – Dünyada çox cavan



görmüşəm, sən onların hamisindən həm igid, həm də yaraşlısan. Onların hansına göz eləsəydim, bişlərini qırxdırar, xahiş eləsəydim, ayağıma yixilardi. Amma nə fayda! Onların heç birini igid adlandırmaq olmazdı. Mən asanlıqla onların hamisini arvada döndərdim. Dünyada igid qaraçı az qalmışdır, Loyko! Mən heç vaxt heç kəsi sevməmişəm, amma səni sevirəm. Bir də mən azadlığı sevirəm, azadlığı səndən daha artıq sevirəm. Nə mən sənsiz yaşaya bilərəm, nə sən mənsiz. Ona görə mən istəyirəm ki, sənin qəlbin də, vücudun da mənim olsun, eşidirsənmi?

Loyko gülümsündü.

– Eşidirəm! Sənin səsini eşidəndə adamın ürəyi şad olur!

Yenə danış görək!

– Bir sözüm də var, Loyko! Nə qədər oyan-buyana çapalasan, yenə də mən sənin öhdəndən gələcəyəm. Axırda mənim olacaqsan! Ona görə vaxtı nahaq yerə itirmə: səni mənim öpüşlərim və nəvazişlərim gözləyir... Mən səni bərk-bərk öpəcəyəm, Loyko, mənim öpüşlərim sənin igidlik həyatını unutduracaq, cavan qaraçıların ürəyini şad edən nəğmələrin daha düzənliliklərə yayılmayaçaq, sən ancaq mənə, öz Raddana məhəbbət nəğmələri oxuyaçaqsan! Vaxtı itirmə. Mən sözümü dedim, sabah sən öz böyük yoldaşına itaət edən kimi, mənə itaət edəcəksən. Gərək bütün köçün qabağında mənə ikiqat təzim edib sağ əlimi öpəsən! On-da mən də sənin arvadın olaram.

Şeytan qız gör nə tələb eləyirdi! Belə bir əhvalatı eşidən hələ olmamışdı! Keçmişdə belə bir adət qaradağlılar arasında varmış, qocalar danışıldılardı, qaraçılar arasında isə belə şey əsla olmamışdır. Laçının, bundan daha güləmli bir şey söyləyə bilərsənmi? Bir il baş çatlatsan da, ağlına belə bir şey gələ bilməz!

Loyko kənara çəkilib sinəsinə gülə dəymiş kimi qışqırdı. Onun səsi bütün düzə yayıldı. Radda diksindi, lakin qorxduğunu bildirmədi.

– Salamat qal, mən gedirəm. Sabah mənim əmrimə əməl edərsən. Eşidirsənmi, Loyko!

– Eşidirəm! Söylədiyin kimi edərəm, – Loyko əlini Raddaya uzatdı. Radda etinasızcasına dönüb getdi. Loyko açığından tit-

rəyib, küləkdən sınmış ağac kimi yerə sərildi. O həm gülür, həm ağlayırdı.

Məlun Radda igidi yaman hala saldı. Mən onu güclə özünə gətirdim.

Ehe! İnsanların çəkdiyi bu qəm-qüssə nəyə lazımdır? Qəmdən ürəyi parçalanın adamın ah-zarına qulaq asmaq kimin xoşuna gələr? Di gəl, baş çıxar!..

Obaya qayıdır, gördüyüümü ağsaqqallara danişdım.

— Gözləyək görək, axırı haraya çıxır, — dedilər.

Axırı gör nə oldu. Axşamtərəfi hamımız tonqalın kənarına yiğişmişdiq. Loyko da oraya gəldi. Bir gecənin içində dəyişmiş, ariqlamışdı; gözləri dərinə düşmüşdü; gözlərini yerə dikib, başını qaldırmadan dedi:

— Yoldaşlar, bilirsiniz nə var? Bu gecə ürəyimə baxdım. Orada keçmiş azad yaşayışdan bir əsər tapmadım. Orada ancaq bir cə Raddanın yerini gördüm! Odur, baxın, gözəl Radda şah arvadı kimi baxıb gülür. O, öz azadlığını məndən artıq sevir, mən isə onu azadlığımdan artıq sevirəm, odur ki onun əmrinə görə, mən ona təzim etməyə gəlmışəm. Qoy hamı görsün ki, indiyədək qızlarla laçın ördəklə oynayan kimi oynayan Loyko Zobarın ürəyini bu qızın gözəlliyi necə əsir etmişdir. Sonra o, mənim arvadım olacaq, məni öpüb-oxşayacaq və mən də azadlığımı yaddan çıxarıb, daha sizə nəğmələr oxumayacağam! Belədirmi, Radda?! — deyib qəmli bir nəzərlə onun gözlərinə baxdı.

Radda isə dinməzcə başı ilə ona razılıq verib, ayaqlarını göstərdi. Biz də kənardan baxıb, bir şey anlamırdıq. Hətta çəkilib, qəlbimizdə Loyko Zobarın qız ayağına — bu qız Radda olsa belə — yıxılacağıni görmək istəmirdik. Bu hadisə hamını utandırrdı, hamımız heyif silənir və kədərlənirdik.

Radda:

— Haydi! — deyə Zobara qışkırdı.

Loyko polad kimi cingildəyərək güldü və dedi:

— Ehe, tələsmə, hələ mənə əziyyət verəcək günlərin qabaqdadır... — Sonra üzünü bizə tutdu: — İş belədir, yoldaşlar! Çarəm nədir? Raddamın ürəyinin zənn etdiyim qədər möhkəm olduğunu sınamalıyam. Bağışlayın məni, qardaşlar!



Biz onun nə demək istədiyini başa düşmədik. Birdən Radda yerə sərildi. Zobarın əyri bıçağı dəstəsinədək onun sinəsinə sancaılmışdı. Donub-qaldıq.

Radda xəncəri köksündən çıxarıb atdı və qara saçlarını yarasına basıb güldü və uca, aydın bir səslə:

– Əlvida, Loyko! Mən biliirdim ki, sən belə eləyəcəksən!.. – deyib öldü.

Anladınmı necə qız idi, laçınım?! Yalan deyirəmsə, lənətə gəlim, şeytan kimi qız idi!

Loyko:

– Eh! Məğrur şahzadə, indi mən sənin ayağına yixilram, – deyib var gücү ilə bağırdı və yerə yixilib, dodaqlarını ölmüş Raddanın ayaqlarına yapışdıraraq donub-qaldı. Biz papaqlarımızı çıxarıb, kənarda dinməz durduq.

Buna sən nə deyirsən, laçınım? Nur: “Onun qollarını bağlamaq lazımdır!..” – demək istədi. Loykonun qollarını bağlamağa kimin əli gələrdi? Heç kəsin əli gəlməzdi. Bunu Nur da bilirdi. Əlini tovlayıb kənara çəkildi. Danilo Raddanın tulladığı bıçağı yerdən götürüb, bir qədər baxdı; əyri və iti bir bıçaq idi, üzərində Raddanın qanı hələ qurumamışdı. Sonra Danilo Loykoya yaxınlaşıb, bıçağı onun ürəyinin tuşundan kürəyinin arasına sancdı. Qoca əsgər Danilo, necə olsa, Raddanın atası idi!

Loyko Daniloya tərəf dönüb:

– Bax belə! – deyə Raddanın dalınca getdi.

Biz tamaşa edirdik: bir çəngə saçını yarasına basmış Raddaala gözlərini göyə dikmiş halda yixılmışdı. Onun ayağının altındada sərilmüş ığid Loyko Zobarın üzü saçları ilə örtülmüşdü.

Hamımız fikrə getmişdik. Qaşqabağını tökmüş qoca Danilounı bigları titrəyirdi, gözlərini göyə dikib susmuşdu. Saçı-saqqalı qar kimi ağarmış Nur isə üzüüstə yerə yixilib elə hönkürtü ilə ağlayındı ki, çıyılneri tərpənirdi.

Orada ağlamalı şeyvardı, laçınım!

...İndi gedirsən, yaxşı, öz yolunla düz get. Yolundan dönmə. Bəlkə, nahaq yerə tələf olmaya bilərsən, laçınım!”

Makar susdu, çubuğuunu və kisəsini cibinə qoydu, çuxasının yaxasını düymələdi. Narın yağış yağırdı, külək şiddətlənir, də-

nizin gurultusu get-gedə artırdı. Atlar bir-birinin dalınca sönməkdə olan tonqala tərəf gəlib böyük, fərasətli gözləri ilə bizə tamaşa edirdilər. Axırda bizi hər tərəfdən əhatə elədilər. Məkar öz sevimli qara atının boynunu tumarlayıb dedi:

- Hop, hop, ehe! – və mənə müraciətlə, – yatmaq vaxtıdır!
- dedi... Sonra çuxasını başına çəkib, zorba bədənini yerə sərdi.

Mən yatmaq istəmirdim. Qaralıq çöldə əyləşib gözlərimi dənizə dikmişdim. Gözümün qabağında Raddanın gözəl, nəcib, məğrur siması cilvələnməyə başladı. Saçının ucunu əlində dəstələyərək yarasının üstünə basmışdı. Qara, nazik barmaqlarının arasından damcı-damcı qan axır və od kimi qırmızı ulduzlar töküldü.

Onun dalınca igid Loyko Zobar gedirdi. Üzünə tökülmüş qara tellərinin altından tez-tez iri və soyuq göz yaşı damciları axmaqdə idi.

Yağış şiddətlənirdi; dənizin dalğaları bir cüt vüqarlı qaraçı gözəlinə – Loyko Zobara və qoca əsgər Danilonun qızı Raddaya kədərli və şanlı nəgmələr oxuyurdu.

Onların hər ikisi gecənin qaranlığında havada sakitcə sözür-dü, yaraşıqlı Loyko məğrur Radda ilə bərabərləşə bilmirdi...

ALEKSANDR KUPRİN

(1870–1938)

ZÜMRÜD

(hekayə)

*Tayı-bərabəri olmayan əbləq
löhrəm Xolstomerə ithaf edirəm.*

I

Amerikan biçimli, hündürboylu, ala, təmiz, gümüşü-poladı rəngdə olan qaçağan dördyaşar ayğır Zümrüd, adəti üzrə, gecəyanıya yaxın öz pəyəsində yuxudan ayıldı. Onun yan-yörəsində, habelə oradakı dəhlizin o biri tərəfindəki atlar otu dişlərində ləzzətlə xırıldada-xırıldada və arabir tozdan finxıra-finxıra tez-tez, sanki, hamısı bir ahənglə gövşəyirdi. Növbətçi mehtər küncləki küləş yiğini üstündə xoruldayırdı. Zümrüd günlərin növbələşməsindən və xorultunun xüsusi səsindən biliirdi ki, yatan Vasilidir; atlar bu gənc oğlanı sevmirdilər, çünki o, tövlədə pis qoxulu tənbəki çəkirdi, tez-tez atların yanına kefli gəlliirdi, dizi ilə onların qarnına vururdu, yumruğunu, az qala, onların gözünə soxurdu, noxtanı tutub kobudcasına dartırdı və üstlərinə həmişə batiq, hədələyici səslə bağırırdı.

Zümrüd qapının barmaqlığına yanaşdı. Onun qapı qonşuluğundakı hələ yetkinleşməmiş qara madyan Payızbülbülü öz axurunun yanında dayanmışdı. Zümrüd qaranlıqda onun bədənnini görmədi, lakin hər dəfə otdan ayrılib başını geri چevirdikdə Payızbülbülünü iri gözləri bir neçə saniyə bənövşəyi işiq kimi parlayırdı. Zümrüd burnunun incə dəliklərini açıb köksünə bol-

bol təmiz hava öttürdü, madyanın dərisinin az hiss edilən, lakin tünd, həyəcanlandırıçı iyini alıb yüngüləcə kişnədi. Madyan cəld geri çevrilərək zəif, titrək, nəvazışlı və oynaq bir kişnəmə ilə cavab verdi.

O andaca Zümrüd sağ tərəfindən qısqanc bir nəfəs duydu. Araya girən hələ hərdənbir şəhərin təkbətək priz yarışlarında qaćmaqdə iştirak edən Onegin adlı qoca, tərs, qonur ayğır idi. Hər iki atın arasında nazik taxtadan arakəsmə var idi və bir-birini görə bilmirdilər, lakin Zümrüd burunu barmaqlığın sağ böyrүnə dayayaraq, çeynənmış otun Oneginin tez-tez nəfəs alan burun deşiklərindən çıxan açıq iyini aydınca duya bildi... Ayğırlar qulaqlarını başlarına qısılıb boyunlannı əydilər, bir-birinə get-gedə daha bərk acıqlanaraq qaranlıqda bir müddət iyləşdilər. Birdən hər ikisi eyni vaxtda hırslı qıyyə çəkib finxirdi və dırmaqlarını yerə döyüd.

— Yenə başladınız, lənətə gəlmışlər! — mehtər həmişəki adəti ilə hədə-qorxu gəlib yuxulu-yuxulu qışqırdı.

Atlar diksinib cəld barmaqlıqdan çəkilərək qulaqlarını şəklədilər. Onların bir-birindən çoxdan zəhləsi gedirdi, lakin indi, üç gün bundan əvvəl həmin tövləyə incə, boy-buxunlu qara bir madyan gətirdiklərindən — adətən, belə etmirlər və bunun səbəbi yalnız cıdıra hazırlaşdıqlarından yerin çatmaması idi — gün olmurdu ki, aralarında bir neçə dəfə dalaşma olmasın. İstər bura-da, istər bir yerə yığışanda, istərsə də suvarılmağa aparlanda onlar bir-birinə meydan oxuyur, savaşa atılırlar. Amma Zümrüd bu uzunsov lovğa ayğırın, bu kinli atın tündməzaci qarşısında, dəvə xirtdəyinə oxşayan dik xirtdəyi, kədərli, çökük gözləri qarşısında, xüsusən onun illər boyu güclü cıdirlarda və keçmiş-dəki savaşmalarda, sanki, daşa dönmüş sümükləri qarşısında ürəyində bir qədər qorxu duyur, ondan çəkinirdi.

Heç də qorxmur və indicə elə bir şey olmamışdır — Zümrüd öz-özünə toxraqlıq verərək çevrildi, başını axura əyib otu yumşaq, çevik, elastik dodaqları ilə oyan-buyana çevirməyə başladı. Əvvəlcə o ancaq ayrı-ayrı otları ağzına götürüb dadına baxdı, lakin az sonra gövşəmənin ləzzətinə aludə olub əməlli-başlı yemə girişdi. Eyni zamanda, onun başında yavaş-yavaş maraqsız



fikirlər dolaşır, arabir surətlər, iyılər və səslər gəlib xatırınə düşməklə bu fikirlər irəlilərdə olan və indiki anı geridə buraxan zülmətli sonsuzluqda əbədi yox olub gedirdi.

“Ot”, – deyə o düşünərkən axşamdan ot vermiş baş mehtər Nazarı xatırladı.

Nazar kişi əhvallı bir qoca idi; ondan həmişə qara çörəyin xeyli xoş ətri və azca da şərab iyi gəlirdi; onun hərəkətləri asta və müləyim idi, yulaf və ot vermək onun növbəsinə düşəndə ağıza daha dadlı gəlirdi, ata tumar verib altını təmizləyərkən onunla alçaqdan danışıb nəvazışlı danladığına və kəhiltisinə qulaq asmaq necə də xoş idi. Lakin Nazar kişidə nə işə başlıca bir şey çatışmındı, yəni atçılıq hünəri yox idi, atı təlim məşqinə çıxarıb sürəndə cilovu tutmasından hiss edilirdi ki, əlləri əsir və düzgün sùrmür.

Vaskada da bu nöqsan vardı, o qışqırıb atlara təpinirdisə də, bütün atlar bilirdilər ki, qorxaqdır, buna görə ondan çəkinmirdilər. Vaska at minməyi də bacarmır – hey yüyüni dartır, atın belində atılıb-düşür. Çəpgöz olan üçüncü mehtər işə onların hər ikisindən yaxşı idi, lakin o, atları sevmirdi, bədrəftar və hövsələsiz idi, əlləri də, elə bil, taxtadan idi, ağır tərpənirdi. Andryuşka adlı dördüncü mehtər hələ lap uşaq idi; o, südəmər dayça anasıyla oynaqlaşdıığı kimi atlarla oynaqlaşır, xəlvətə salıb onların üst dodağından və burun pərələrinin arasından öpür ki, bu da heç xoşagələn iş deyil, həm də gülüncür.

Amma gözlərinə qızılı eynək taxan hündürboy, ariq, belibük və üzüqırxiq adam tamamilə başqa idi. O, ağıllı, hünərli və öfkəli idi; bütün varlığı ilə, elə bil, qəribə bir atın təcəssümü idi. O, heç zaman hırsınmır, qamçını işə salır, heç hədə-qorxu da gəlmir, amerikankada oturduqda işə onun güclü, fərasətli, hər şeyi hiss edən barmaqlarının hər bir işarəsinə tabe olmaq necə də xoşdur; bu, əsl sevinc və iftiخار doğurur. Zümrüdü bədəninin bütün qüvvəsini toplayıb sürətlə qaça biləcəyi ahəngdar vəziyyətdə sürməyi təkcə o bacarıır; bunu düşünmək necə də fərəhli və xoşdur.

O andaca xəyal Zümrüdü cıdır meydanına apardı, ora gedən qısa yol, təxminən, hər bir ev, yol boyundakı hər bir dirək,

meydanın qumu, tribuna, qaçan atlar, yamyaşıl ot, sarı lentlər gözünün qabağına gəldi. Bu günlərdə ayağı çuxurda burxulub axsayan üçyaşar qara kəhər yadına qəfildən düşdü. Onu düşünə-düşünə Zümrüd özü də azca axesmağı xəyalında sınadı.

Zümrüdün ağızına düşmüş bir çəngə otun xüsusi və qəribə, incə tamı vardı. Ayğır onu çox gövşədi, udduqqdan sonra isə solmuş çicəklərin və quru otların zərif ətri hələ bir müddət ağızında qaldı. Atın xəyalından qarışq, tamamilə tutqun, uzaq bir xatirə gəlib-keçdi. Bu, bəzən papiros çəkən adamlarda olduğunu bənzər bir şey idi; kükədə gedə-gedə papiros çəkərkən təsadüfən bir sümürmə onların nəzərində bir göz qırıpmında daha nələri canlandırmır – qədim çeşnili divar kağızı olan bir az qaranlıq dəhliz və bufetin üzərindəki yeganə şam, yaxud gecə uzaqlara gedən bir yol, zinqirovların ahəngdar səsi və üzüçü mürgü, yaxud da yaxınlıqdakı göy bir meşə, gözləri qamaşdırın qar, ovçuların heyvanı qovarağa salaraq qaldırdıqları hay-küy, dizləri əsdirən ehtiraslı səbirsizlik bir an içində göz öünüə gəlir – nə vaxtsa yaşılanan, sonra da unudulan, xəyala gətirərkən ürəyi çırpındıran və indi əlçatmaz olan duygular bir anlığa beləcə qəlbə aşına olur, onu nazla əyləndirir, bilinməz bir qüssəyə salır.

Bu aralıqda indiyə qədər axurlar üstündəki balaca qara pəncərə bozarmağa və qaranlıqda görünməyə başladı. Atlar indi daha tənbəl-tənbəl gövşəyir, bir-birinin ardınca ağır-agır və rahatca nəfəslərini ötürürdülər. Bayırda xoruz tanış səslə şeypur kimi gurlayıb zildən banladı. Ətrafda, uzaqlardakı başqa xorular da orada-burada ağız-ağıza verib ara vermədən hey banla-maqda idilər.

Zümrüd başını axura sallayıb gövşədiliyini ağızında saxlama-ğası, anlaşılmaz xatirənin bədənə yer eləyən və onda incə təsir oyadan zövqünü bir daha canlandırmağa, qüvvətləndirməyə nə qədər çalışdısa da, mümkün olmadı. Zümrüd bu fikirdə ikən özü bilmədən mürgülədi.



II

Onun ayaqları və bədəni çox biçimli idi və heç bir nöqsanı yox idi, buna görə də həmişə ayaq üstə yatıb azca irəli-geri tərpənərdi. Bəzən diksinərdi, bu vaxt onun dərin yuxusunu bir neçə saniyəliyə sayiq mürgü əvəz edərdi, lakin çox çəkməyən yuxu elə dərin idi ki, bu müddətdə onun əzələləri, əsəbləri və dərisi rahatlanardı, təravətlənərdi.

Dan yeri ağaranda o, yuxusunda gördü ki, erkən bir yaz səhəridir, yer üzü al şəfəqədən yanır, aranda ətirli bir çəmənlikdədir. Ot necə də qalın və şirəli idi, gözəlliyi vəsfəgəlməz dərəcədə şəffaf, yamyaşıl ot al şəfəqədən çəhrayı rəng alıb-rəng verirdi, şəh hər tərəfdə saymışan işıqlar kimi parlayırdı. Belə bir mənzərəni adamlar və heyvanlar yalnız uşaqlıq çağlarında görürülər. Müxtəlif ətirlər yüngül və seyrək havada təəccüb ediləcək dərəcədə aydınca duyulur. Kənddə bacadan burulaburula qalxan mavi və şəffaf tüstünün qoxusu səhərin sərin havasında hiss edilir, çəməndəki çıçıkların hərəsi bir ətir saçır, çəpər kənarından uzanıb gedən izli-rizli nəm yolda bir çox qoxular – adam iyi, qatran iyi, at peyini iyi, toz iyi, keçib-gedən naxırın təzə südünün iyi, hasarın küknar tırlarının ətirlili qatran iyi bir-birinə qarışmışdır.

Yalı qırılxımsız yeddiaylıq Zümrüd başını sallaq tutaraq və dal ayaqları ilə təpik ata-ata çöldə yel kimi uçur. O, sanki, havadan yoğrulduğundan öz bədəninin ağırlığını əsla hiss etmir. Ətirlili çobanyastığı çıçəkləri onun ayaqları altında geriyə qaçışır. O, birbaşa günəşə doğru qanaadlanıb. Nəm ot topuqlarını, dizlərini qamçılayaraq onları üşüdüb qaraldır. Mavi səma, yamyaşıl ot, al günəş, gözəl hava, gəncliyin, qüvvətin və quş kimi uçmağın verdiyi fərəh başqa aləmdir!

Lakin budur, Zümrüd qısa, həyəcanlı bir kişnəmə eşidir, bu kişnəmə ona o qədər yaxındır ki, uzaqdan, min səs içindən də həmişə tanış gəlir. O, sürətli qaçışına bir saniyəlik ara verir, başını dlik tutub, nazik qulaqlarını tərpədir, qısa pənbə quyuğunu süpürgəvari saxlayır, sonra da səs gələn tərəfə zənguləli bir səslə cavab verərək, vücudu titrəyə-titrəyə anasının yanına qaçır.

Ariq, qoca, sakit bir madyan olan anası nəmlı sıfətini otdan ayırb yuxarı qaldırır, daycanı iyələyir və o saat, sanki, təcili bir işi görməyə tələsirmiş kimi təzədən yeməyə girişir. Dayça çevik boynunu madyanın qamı altına əyib sıfətini yuxarı tutaraq, adəti üzrə, dodaqları ilə ananın dal ayaqlarının arasını dürtmələyir, şirin, azca turşməzə südlə dolu olan iliq elastik əmcəyi tapıb hey əmir və ayrılməq bilmir, süd onun ağızına nazik isti şırnaqla fəvvərə vurur. Ana öz sağırsını ondan ayırır və özünü elə göstərir ki, guya, daycanın qasığını dişləmək istəyir.

Tövlə tamamilə işiqlaşdı. Atlar arasında yaşayan üfunətli, qoca, saçqallı keçi içəridən tır söykədilmiş qapıya yanaşdı, mehtərə səri qanrlaraq mələdi. Ayaqyalın Vaska pirtlaşıq saçını qasıya-qasıya onun çıxması üçün qapını açdı. Bir qədər soyuq, buludsuz, sərt payız səhəri idi. Qapı taybatay açılan kimi tövlədən çıxan iliq buğ dumانı qapının ağızını büründü. Bayırdan qirov və xəzəl ətri xəfifcə içəri, axurlar üzərinə yayıldı.

Atlar yaxşıca bilirdilər ki, indicə yulaf tökəcəklər və arakəsmə yanında durub səbirsizliklə ağızlarını marçıldadırdılar. Ac-göz və şıltaq Onegin dırnaqları ilə taxta döşəməni döyəcləyir, pis adəti üzrə axurun dəmir salınmış sürtük böyrünü üst dişləri ilə çeynəyerək boynunu uzadır, havanı ciyərlərinə çəkib tez-tez gəyirirdi. Zümrüd sıfətini arakəsməyə sürtüb qəşiyirdi.

O biri mehtərlər də gəldilər – hamısı dörd nəfər idi – və dəmir ölçü qablarında axurlara yulaf tökməyə başladılar. Nazar xışıldayan ağır dənəli yulafı Zümrüdün axuruna tökdükcə, ayıqı iliq nəfəs buraxan burun pərələrini titrədərək tələsə-tələsə qocanın gah çıynindən, gah da əli altından yemə dürtülürdü. Müləyim atın bu səbirsizliyini xoşlayan mehtər qəsdən uzadaraq dırşayı ilə axurun qabağını kəsib donquldandanırdı:

– Ay qarınqulu... heyvanın acgözlüyünə bax ha... Yavaş, tə-pərsən... Olmaya, şapalaqlanmaq istəyirsən... Hələ məni dümsükləməyinə bir bax...

Axurların üstündəki kiçik pəncərədən aşağı dördbucaq şəklinde çəpəki günəş sütunu uzanırdı və bu sütunun içində pəncərənin çərçivəsindən düşən uzun kölgələrin arasında milyon-larca qızıl tozcuq oynasıır, uçuşurdu.



III

Zümrüd yulafı elə təzəcə yeyib qurtarmışdı ki, həyətə çıxarmaq üçün onun dalınca gəldilər. Hava istiləşdi. Torpaq azca yumşaldı, lakin gecədən tövlənin divarlarına düşən qırov hələ ağarırdı. Tövlədən yenicə kürənib bayırə yiğilmiş peyin qalaqlarından qalın bug qalxırdı; peyində eşələnən sərçələr, sanki, öz aralarında bəhsləşirilmiş kimi, bərk ciğinişdilər. Zümrüd qapıda başını əyib ehtiyatlı addımlarla kandardan keçdi, dərinəndən nəfəs alıb köksünə ətirli hava aldı, sonra bütün bədəni ilə silkinərək bərkdən finxirdi. Nazar ciddi bir tövrlə Zümrüdə: "Canın sağ olsun!" – dedi. Zümrüd hərəkətsiz dura bilmirdi. Güclü hərəkətlər etmək, gözlərinə və burun dəliklərinə dolan havanın qidiqlandırıcı təsirini hiss etmək, ürəyinin çırpıntısını gücləndirmək, dərinəndən nəfəs almaq istəyirdi. Dirəyə bağlanan Zümrüd kişiñəyir, dal ayaqlarını atıb oynayır, boynunu yana əyib ağında qırmızı damarlar olan qara, iri, domba gözləri ilə qara madyana çəpəki baxırdı.

Nazar su ilə dolu vedrəni güclə tövşüyə-tövşüyə başından yuxarı qaldırıb madyanın kəkilindən quyruğuna qədər belinə tökdü. Zümrüd həmişə qəfildən olduğu üçün zəhmlı olan bu təsirə, xoşuna gələn və onu qırvaqlaşdırın bu təsirə alışmışdı. Nazar yenə su gətirib onun yanlarına, sinəsinə, ayaqlarına və quyruğu altına səpələdi. Hər dəfə də qabarlı ovcu ilə atın bədənni möhkəmə üzüşaşığı sürtüb suyu sıxırdı. Dala qannılkən Zümrüd özünün qəfildən qaralan və günəşdə par-par panldayan bir qədər sallaq sağırısını gördü.

Cidir günü idı. Zümrüd bunu mehtərlərin atların həndəvərində çox əsəbicəsinə qurdalandıqlarından bilirdi; nalları qarınlarına toxunmasın deyə bəzi atların ayaqlarına topuğundan dizinə qədər kətandan sarğı sənyirdilər və ya qabaq ayaqları tərəfdən sinələrinin altına xəz haşiyəli enli tərliklər bağlayırdılar. Anbardan hündür qozlaları olan ikitəkərli yüngül amerikankaları itələyib bayırə çıxardılar, təkərlər hərlənərkən onların dəmir milləri titrəyib panldayırlar, qırmızı çənbərlər, üzərinə təzəcə lak çəkildiyindən qırmızı rəngdə olan enli, qabarlıq yan dişlər işildayırdı.

Tövlənin baş sürücüsü olan ingilis gələndə artıq Zümrüd tamamilə qurudulmuş, şotka ilə təmizlənmiş, yun əlcəklə silinib tumarlanmışdı. İngilis çıyinləri və beli azca dik, əlləri uzun olan ariq və ucaboy bir şəxs idi; atlar da, adamlar da onun eyni dərəcədə hörmətini saxlayır və ondan eyni dərəcədə qorxurdular. Onun üzü qırıq idi, günəşdən yanılı qaralmışdı, daş kimi bərk və nazik olan əyri dodaqları gülünc bicimli idi. Qızılı eynək taxırdı; ala və parlaq olan gözləri dik-dik, inadla və sakitcə baxırdı. O, uzunboğaz çəkmədəki uzun qıçlarını bir-birinin üzərinə aşınıb əllərini şalvarının dərin ciblərində gizlədərək, ağızındaki sıqarı dodağının gah bu, gah o biri küncündə sümürə-sümürə yır-yığışı izləyirdi. Əynində xəz boyunlu sarı gödəkcə, başında isə kənarları ensiz və günlüyü düz olan uzun, dördkünc, qara kartuz var idi. Bəzən o, qırıq-qırıq və saymazyana bir tonla iradlar tutur, göstərişlər verirdi, o andaca bütün mehtərlər və fəhlələr başlarını ona tərəf çevirir, atlar da qulaqlarını ona sarı şəkləyirdilər.

Onun nəzəri xüsusən Zümrüdün necə qoşulmasında idi: atın alınından dırnaqlarına qədər bütün bədəninə diqqət yetirirdi. Zümrüd də bu diqqətli baxışın ona dikildiyini duyaraq başını vüqarla qaldırır, çevik boynunu azca yana çevirir və nazik qulaqlarını şax tuturdu. Sürəcü özü barmağını atın qarnı ilə qarınaltısına keçirərək onun bərk bağlanıb-bağlanmadığını yoxlayırırdı. Sonra atların üstünə qırmızı haşiyəli və üzərində atların gözlərinə yaxın tərəfdə qırmızı dairəvi butalan və dal ayaqlarına yaxın tərəfdə qırmızı tuğraları olan boz kətan çul örtdülər. İki mehtər – Nazar ilə çəpgöz hər iki tərəfdən Zümrüdün yüyənindən tutub onu o üz-bu üzündə tək-tək böyük daş evləri olan, yaxşı bələd olduqları döşənmiş yolla cıdıra apardılar. Dairəvi cıdır meydanına gedən yol dörddəbir verstdən də az idi.

Cıdır həyatında artıq çoxlu at var idi, onların hamısını dairədə bir istiqamətdə, yəni saat əqrəbinin hərəkətinə əks istiqamətdə ağır-agır gəzdirirdilər. Yerişə davamlı olan və quyruqları gödək vurulmuş köməkçi kiçik atları isə həyatın içindəki yedəkdə dolandırırdılar. Zümrüd həmişə bərabər qaçdıqları ağ ayğırı o saatca tanıdı və hər iki at astadan və nəvazişlə kişnəyərək bir-birini salamladı.



IV

Cidırda zəng çalındı. Mehtərlər Zümrüdün üstündən çulu götürdülər. İngilis günəşdən qamaşan eynəkli gözlərini qiyaraq at dişlərinə oxşayan sarı, uzun dişlərini qıcırdı-qıcırdı və qırmançını qoltuğunda tutub əlcəklərini düymələyə-düymələyə yaxına gəldi. Mehtərlərdən biri Zümrüdün topuğuna qədər çatan yumşaq quyuğunu əlinə alıb onu ehtiyatla amerikankanın qozlaşrı üzərinə qoydu, belə ki, quyuğun açıqrəngli ucları qozlanın dalından sallındı. Elastiki dişlələr bədənin ağırlığından rezin kimi dartinib silkələndi. Zümrüd çəp-çəp dala baxıb, sağınmasına kip oturan və ayaqlarını qabağa uzadıb dişlərinin üzərinə qoyan sürücünü gördü. Sürəcü tələsmədən cilovu əllərinə alıb mehtərlərə çımxıran kimi onların ikisi də birdən əllərini atdan çəkdi. İndicə meydanda qaçmağa başlayacağından sevinən Zümrüd qabağa dartinmaq istədisə də, güclü əllər onu çəkib saxladı, buna görə də o ancaq dal ayaqları üstə azacıq qalxıb boynunu silkələdi, löhrəm yerisə darvazadarı çıxıb cidir meydanına yüyürdü.

Taxta hasar boyunca məsafəsi bir verst olan ellipsvari sarı qum yol – geniş qaçış yolu uzanırdı; qalın səpilmış qum bir qədər nəm idi; buna görə də atların ayaqları altında yay kimi sıxılıb qalxır və ayaqları yormurdu. Atların dırnaqlarının sıvri izləri, qutaperça şinlərinin buraxdığı hamar və düz zolaqlar lentini şırımlamışdı.

Yan tərəfində iki yüz at gövdəsi uzunluğunda hündür taxta binadan ibarət olan tribuna ucalırdı, bura aşağıdan ta nazik dırəklər üzərindəki damına qədər dalğə kimi tərpəşən və uğultulu hay-küy salan camaatla dolu idi. Cilovun yavaşça və az qala, eşidilməz tərpənişindən Zümrüd anladı ki, yerisini sürətləndirə bilər və təşəkkür edilmiş kimi finxirdi.

O, boynunu irəli uzadıb başını dik tutaraq və belini, demək olar, tərpətmədən rəvan, geniş addımlı löhrəm yerisə yüyürdü. Onun çox uzun olsa da, seyrək addımla qaçması uzaqdan elə təsir bağışlayırdı ki, sürətlə çapmir; sanki, dırnaqlarının uclarını yerə ötəri toxunduraraq, yolu pərgar kimi düz olan qabaq ayaqları ilə ölçürdü. Bu əsl amerikan at sürməyi idi; burada isə

bütün mətləb ondan ibarətdir ki, atın nəfəs alması asanlaşdırılmış olsun və havanın müqaviməti mümkün qədər azaldılsın, qüvvə səmərəsiz yerə sərf edilməsin; belə ki, qaçışda bütün lüzumsuz hərəkətlər aradan qaldırılmışdır, burada əsas diqqət qaçışın xarici gözəlliyinə deyil, atın asan, tər basmadan, dərin nəfəs ala-alə və yorulmadan qaçmasına verilir ki, bu da onu qüsursuz işləyən canlı bir maşına çevirir.

İndi, iki qaçış arasındakı fasılədə atların keyini açdırırlılar; bunu isə həmişə atların cəld və həvəslə qaçmaları üçün edirlər. Bir çox at, o cümlədən Zümrüd də bayır dairedə bir istiqamətdə, içəri dairedə isə üzbəüz qaçışırıllar. Xalis Oryol cinsindən olub yarmarka atına oxşayan dik, bicimli boynu və novçavarı quyuğu, bədənində alma boyda tutqun ləkələri olan ağsifətli, ucaboy, boz löhrəm Zümrüdü ötüb-keçdi. O, qaça-qaça artıq tərdən qaralan kök, geniş sinəsi və su içində olan paçalanı ilə silkinib qabaq ayaqlarını dizdən aşağı yanaklı atır və hər addımında dalağı gur səsli atılıb-düşürdü.

Sonra arxadan qara seyrək yallı, boy-buxunlu, uzun bədənli mələz kəhər madyan gəlib yanaşdı. Ona da Zümrüd kimi, amerikan sistemi ilə gözəlcəsinə təlim verilmişdi. Onun hamarsaya tükü parıldayırdı, əzələlərinin hərəkətindən rəng alıb-rəng verirdi. Sürücülər nə barədə isə söhbətlə məşğul ikən hər iki at bir müddət yanaşı getdi. Zümrüd madyanı iyəldi və gedə-gedə onunla oynaqlaşmaq istədisə də, ingilis icazə vermədi və at ona tabe oldu.

Qarşısından onlara tərəf tam löhrəm yerişlə yekə bir qara ayğır gəlirdi; onun bütün ayaqları dizdən aşağı tənziflə sarılmışdı, dizlərinə meşin taxılmış və qabaq ayaqlarının qoltuqaltına tərlik bağlanmışdı. Onun qoşulduğu amerikankanın sol dişləsi uzun olub sağ dişlədən yarım arşın qabağa çıxmışdı, başı üstündə qövsdəki halqadan keçirilən ober-çekin qayışı yuxarıdan və hər iki yandarı atın burnu üstünü bərk sıxmışdı. Zümrüdlə madyan ikisi də birdən onu gözlərinin ucları ilə süzdü və o andaca yəqin etdilər ki, löhrəm son dərəcə qüvvətli, cəld qaçan və dözümlü at olsa da, eyni zamanda çox tərs, tündxasiyyət, lovğa və tez küsəndir. Qara ayğırın ardınca açıq-boz rəngli, bəzək-düzəkli



bir ayğır gəlib-keçdi. O, balaca olduğundan məzəli idi; ayaqlarını yerə çox tez-tez çırpıb dizlərindən yuxarı çox hündürə atlığından və kiçik, qəşəng başı ilə səliqəli olan boynunu çox ciddi tutub canfəşanlıq göstərdiyindən kənardan elə zənn etmək olardı ki, o, son dərəcə sürətlə çapır. Zümrüd bir qulağını ona tərəf tutub onuancaq nifrətlə, çəpəki süzdü.

O biri sürücü söhbətini qurtarıb at kişnəməsinə oxşar bir səslə bərkdən güldü və madyanı sərbəst bir löhrəmlə sürdü. O heç bir güc gəlmədən, sakitcə, sanki, qaçışının sürəti əsla özündən asılı deyilmiş kimi, Zümrüddən ayrılib beli uzunu keçən və güclə nəzərə çarpan qara qayışlı hamar və qəşəng arxasını rəvan tutaraq irəli qaçıdı.

O anda burnu üstündə böyük ağ ləkəsi olan tünd-kürən bir ayğır Zümrüdə də, madyana da çatıb dördnala çapa-çapa onları geridə buraxdı. O, uzun addımlarla tez-tez hoppana-hoppana gah uzanıb yerə əyilir, gah havada qabaq ayaqlarını dal ayaqları ilə, az qala, birləşdirirdi. Onun sürücüsü bütün bədənini dala yixib tarım tutduğu cilovdan asılıraq qozlada, sanki, oturmadı, uzanmışdı. Zümrüd çırpinmağa başlayıb cəld kənara buruldu, lakin ingilis yavaşca cilovu çəkib onu saxladı, atın hər bir hərəkətinə çevik və həssas olan əlləri ağırlaşıb birdən, sanki, dəmirə çevrildi. Dairədə daha bir dövrə vuran kürən ayğır tribunanın yaxınlığında yenə Zümrüdü ötüb-keçdi. O, bu ana qədər çapırdı, indi artıq ağızı köpük içində idi, gözləri qızarmışdı, finxıra-finxıra nəfəs alırdı. Qabağa əyilmiş sürücü onun kürəyi boyunca var gücü ilə bir qamçı ilişdirdi. Nəhayət, mehtərlər darvaza yanında onun yolunu kəsib cilovundan və ağızındakı yörenindən tuta bildilər. Onu çım su içində, nəfəsi təngimmiş halda, əsə-əsə, bir dəqiqənin içində arıqlamış halda cıdır meydanından çəkib apardılar.

Zümrüd tam löhrəm yerislə bir də dairəni yarıya qədər qaçıdı, sonra qaçış meydanına köndələn olan yola buruldu və darvazadan həyətə keçdi.

V

Cıdır meydanında bir neçə dəfə zəng çalındı. İldirim sürəti ilə çapın löhrəmlərin ayaq səsləri arabir açıq darvazalardan eşidi- lirdi, tribunalarda adamlar birdən çıçırmaga başlayıb əl çaldılar. Zümrüd başqa löhrəmlərin xətti ilə aşağı əydiyi başını yırğalaya- yırğalaya və kətan kisəcikdəki qulaqlarını tərpədə-tərpədə çox vaxt Nazarla yanaşı gedirdi. Keyi açdırıldıqdan sonra qan onun damarlarında rahatca və coşqunca axırdı, nəfəsi getdikcə daha da dərinləşir və sərbəstləşirdi, bütün bədəni rahatlaşdıqca və sərinləşdikcə əzələləri yenə qaçmaq üçün səbirsiz bir arzu hiss edirdi.

Yarım saat keçdi. Cıdır meydanında yenə zəng çalındı. İndi sürücü amerikarikaya əlcəksiz əyləşmişdi. Onun Zümrüddə həm rəğbət, həm qorxu oyadan ağ, yekə, sehrlili əlləri vardi.

İngilis tələsmədən Zümrüdü cıdır meydanına sürdü. Gəzdidi- rilib keyi açdırılmış atlar oradan bir-bir həyətə daxil olurdu. Dairədə ancaq Zümrüd və yolda onunla rastlaşan yekə qara ayğır qalmışdı. Tribunalar aşağıdan yuxarıya qədər adamlı dolu idi: iyənə atsaydın, yerə düşməzdi; bu insan dəryasında saysız- hesabsız üzlər və əllər – bir-birinə qarışmış halda dalgalanır, ağarırdı, çətirlər və şlyapalar neçə-neçə rəngə çalırdı, ağ kağız- da çap olunmuş programlar əllərdə yarpaq kimi əsirdi. Tədricən yürüşünü artırın və tribuna boyunca qaçıb gedən Zümrüd min- lərcə gözün ona dikildiyini hiss edirdi, o, aydınca başa düşürdü ki, bu gözlər ondan cəld olmasını, var qüvvəsini toplamasını, ürəyinin qüdrətlə çırpınmasını istəyir və bu düşünəcə onu həvəs- ləndirir, əzələlərinə fərəhləndirici bir yüngüllük və şüx bir çevik- lik verirdi. Üstündə bir oğlan oturan tanış ağ ayğır Zümrüdün sağ tərəfində onunla yanaşı, qısa hoppanma ilə qaçırdı.

Zümrüd bədənini azca sola çevirmiş halda rəvan, səlis, löhrəm bir yerişlə sərt dönerək üzərində qırmızı çevrə olan tırə yaxınlaşmağa başladı. Cıdır meydanında zəngi qısaca çaldılar. İngilis, demək olar, nəzərə çarpmadan qozlada özünü yiğisidirdi və onun əlləri birdən cilovu möhkəm-möhkəm tutdu. “İndi buyur, meydan sənindir, lakin qüvvəni qoru. Hələ vaxtı deyil!”



— Zümrüd anladı ki, cilovun hərəkətləri ona bu sözləri deyir və bunu anladığını bildirmək istəyirmiş kimi öz nazik, həssas qulaqlarını bir saniyəliyə daha əydi və yenə düz tutdu. Ağ ayğır yanda, bir qədər rəvan addımlarla qaçırdı. Zümrüd öz yalının böyründə onun bir qaydada aramla nəfəs aldığını eşidirdi.

Qırmızı tır geridə qaldı. Zümrüd daha bir sərt dönüş edib düz yola çıxır, ikinci tribunaya yaxınlaşır, uzaqdan hay-küy salan camaatın rəngdən-rəngə çalan qaraltısı görünür və hər addımda bu qaraltı böyüyür. “Bir az da güc vur! — sürücü izin verir, — bir az da, bir az da!” Zümrüd bir qədər qızışır və qaçışda var qüvvəsini toplayıb birdən işə salmaq istəyir. “Olarmı?” — deyə o düşünür. “Yox, hələ tezdir, təlaş etmə, sonra”, — deyə sehrlə əllər cavab verib onu sakitləşdirir.

Hər iki ayğır priz tırları yanından ikisi də birdən, lakin hər iki tribununu birləşdirən diametrin qarşı tərəflərindən vurub keçir. Çox tanım çəkilən sapa yüngülə toxunub onu cəld qırması Zümrüdü xofa salaraq qulaqlarını şəklə tərpətməyə məcbur edir, lakin bütün varlığı ilə diqqətini ecazkar əllərə verməsi həmin andaca xoflanmayı ona unutdurur. “Daha bir az güc vur! Qızışma! Düz get!” — deyə sürücü əmr edir. Tribuna — dalğalanan insan dəryası bir an içində göz qabağından gəlib-keçir. Daha bir qədər irəlilə dikdən sonra dördü də — Zümrüd, ağ ayğır, ingilis və qısa üzəngidə ayaq üstə duraraq döşü ilə atın yالı üzərinə sərelənən köməkçi oğlan tənləşir, bir-birinə kip qovuşan yekparə bir vücud təşkil edir, vahid bir iradədən, qüdrətli hərəkətlərin misilsiz gözəlliyyindən, musiqi kimi səslənən bir ahəngdən ilham alaraq fərəhlə qanadlanıb gedir. Zümrüd ayaqlarını yerə bir qərarla və bir taktla vurur — tap-tap-tap-tap! Köməkçi bunu qısa və şiddətli şəklə salıb qoşlaşdırır — tarap-turup, tarap-turup! Daha bir dönüş də edər-etməz, ikinci tribuna get-gedə yaxınlaşır. “Sürəti artırımı?” — Zümrüd soruşur. “Artır, ancaq özündən çıxma!” — əllər cavab verir.

İkinci tribuna gəlib göz qabağından keçərək geridə qalır. Adamlar qışqırıb nə işə deyirlər. Bu, Zümrüdü həvəsləndirir, o qızışır, daha cilovu hiss etmir, bir anlığa ümumi, nizamlanmış yeris taktından çıxır, sağ ayağı ilə dörd dəfə şıltaqlıqla hoppanır, lakin

o dəqiqə cilov bərk dərtlərəq onun əngini əzişdirir, boynunu burub aşağı əyir və başını sağa döndərir. İndi sağ ayaqla hop-pańmaq daha asan deyildir. Zümrüd hirslənir və ayağını dəyiş-dirmək istəyir, lakin sürücü duyuq düşüb atı qətiyyətlə və sakitcə löhrəm yerisə sürür. Tribuna artıq çox geridə qalır, Zümrüd yenə taktla yerisə keçir, əllər də yenə yumşaq dost əlləri olur. Zümrüd öz təqsirini hiss edib löhrəm yerisini ikiqat artırmaq istəyir. “Yox, yox, hələ tezdir, – deyə sürücü xoşhallıqla qeyd edir. – Eybi yoxdur, bizim bu səhvi düzəltməyə hələ vaxtimız var”.

Bələliklə, onlar aralığa heç bir əngəl-ilişik çıxmadan ən yaxşı bir həmrəyliklə bir daha dairəni və onun yarısını başa vurdular. Lakin bu gün qara ayğır da qiyamət eləyir. Zümrüd cilova bax-mayıb yerisini pozduğu zaman qara ayğır onu altı at gövdəsi qədər uzunluqda geridə buraxmışdı, amma indi Zümrüd geriliyini düzəldir və axırından əvvəlki tir yanında qabağa keçib onu üç saniyə və saniyənin dörddə biri qədər geridə buraxır. “İndi olar. Get!” – deyə sürücü əmr edir. Zümrüd qulaqlarını kip qışıl yalnız bircə dəfə cəld geriyə baxır. İngilisin gərginlik, qətiyyət, hədəfə doğru can atmaq ifadəsi oxunan siması qıpqırmızı qızarır, səbirsizlikdən qışqırıb büzülən dodaqları arasından bir-birinə bərk sıxlığı sanı, yekə dişləri görünür, ucada tutduğu cilov: “Nə qədər gücün varsa, ver gəlsin!” – deyə əmr edir. – “Bir də, bir də!” – İngilis birdən fit kimi yüksələn bərk titrək səslə qışqırır:

– H-e-y-y-y, hey!

– Bax belə, belə, belə, belə!.. – deyə-deyə köməkçi uşaq qaçışa uyğun bir ahənglə zil və gur səslə bağınır.

Sürət indicə qırılacaq nazik bir tük kimi ən yüksək bir gərginliyə çatır. Tap-tap-tap-tap! – Zümrüdün ayaqları yerdə düz izlər buraxır. Tarap-turup, tarap-turup! – irəlidə dördnala qaçıb Zümrüdü arclınca yürürdən ağ ayğırın ayaq səsləri eşidilir. Qaçış taktı ilə həmahəng halda çevik dişlələr tərpəşir, yəhər üstündəki və atın, təxminən, boynuna qədər uzanmış uşaq da dördayaq qaçış taktı ilə həmahəng olaraq atılıb-düşür.

Qarşidan yarılib gələn hava qulaqlarda viyıldayır, burnunun tez-tez yoğun şırmaqla bug çıxan deşiklərini qidiqlayır. Nəfəs



təngləşir, dərini isti tər basır. Zümrüd bütün bədəni ilə burulub son dönüsü hərlənib keçir. Tribuna canlanır və oradan Zümrüdü ürküdən, həyəcana salan və sevindirən min avazla nərə-bağırtı qopur. O daha löhrəm yerişlə qaca bilməyəcək dərəcəyə gəlir, hoppanmaq, qaćmaq istəyir, lakin arxadakı bu qəribə əllər həm yalvarır, həm əmr edir, həm ovundurur: “Əzizim, hoppanma!.. Ancaq hoppanma!.. Bax belə, bax belə, bax belə”. Zümrüd tirin yanından yel kimi uçub gedərək, hiss etmədən nəzarət sapını qırır. Tribunadan qışkırtı, gülüş, alqış səsləri şəlalə kimi çağlayır. Ağ elan vərəqələri, çətirlər, əlağacıları, şlyapalar havada fırlanır, tərpəşən üzlər və əllər arasında səyrişir. İngilis cilovu yavaşça boş buraxır. Bu hərəkət Zümrüdə deyir: “Daha sözüm yox, sağ ol, əzizim!” və o, qacışını güclə saxlayaraq addimlama yerişə keçir. Bu anda, yeddi saniyə sonra qara ayğır qarşı tərəfdəki öz tirinə təzəcə gəlib yanaşır.

İngilis keyləşən ayaqlarını güclə qaldırıb amerikankadan ağır-ağır yerə hoppanır və məxmər qozlanı götürüb onu özü ilə çek-dirmək üçün tərəziyə aparıb. Qaçıb gələn mehtərlər Zümrüdün od kimi yanın belinə çul örtürlər və onu çəkib həyətə aparırlar. Camaatin uğultulu hay-küyü və jüri üzvləri köşkündən gələn zəng cingiltisi onu müşayiət edir. Atın ağızından yerə və mehtərlərin əllərinə qov kimi yüngül sarımtıl köpük düşür.

Bir neçə dəqiqə sonra Zümrüdü artıq qoşqudan açılmış halda yenə tribuna yanına gətirirlər. Onun tez-tez tövlədə gördüyü uzun paltolu və işildayan təzə şlyapalı ucaboy adam Zümrüdün boynunu ovuşturur, ovcundakı qənd parçasını ağızına dürtür. İngilis də, buradaca, camaat arasındadır: o, gülümsünür, üzünü qırışdıraraq uzun dişlərini ağardır. Sonra Zümrüdün üstündən çulu götürürlər, üzərində qara parça olan üçayaqlı qutu qabağında dayandırırlar, boz paltarda olan bir cənab bu parçanın altında gizlənib orada nə isə edir.

Budur, adamlar tribunadan qara bulud kimi axışib gəlir, onlar hər tərəfdən atı dövrələyib bağırır, əl-qol atırlar, gözləri parıldayıb, üzləri qızarib-bozarmış haldə başlarını yaxından bir-birinə əyirlər. Onlar nədənsə narazılıdlar, barmaqlarını Zümrüdün ayaqlarına, başına və böyürlerinə sürtürlər, damğa vurulmuş

sağ sağrısının tükünü əlləşdirirlər və yenə hamısı birdən bağırır. Zümrüd “Qəlp atdır, saxta löhrəmdir, bizi aldadırlar, bu dələduzluqdur, pulu qaytarın!” səslərini eşidir, bu sözləri anlamayıb qulaqlarını təlaşla tərpədir, təəccübəninib düşünür: “Onlar nə edirlər? Axi mən necə də yaxşı qaçırdım!” Bu anda onun nəzəri ingilisin sıfətinə sataşır. Həmişə sakit dayanıb azca gülümsünən və daş kimi bərk olan bu sıfət qəzəbdən alışib-yanır. Birdən ingilis boğuq bir səslə bərkdən bağırıb nə isə deyir, cəld əlini tolazlayır və sərt bir şillə səsi ümumi hay-küyü bir anlığa pozur.

VI

Zümrüdü çəkib evə apardılar, üç saatdan sonra ona yulaf verdilər, axşam isə quyu başında suvarnlarkən hasarın arxasından sarı rəngə boyanan yekələnmiş ayın ucaldığını gördükdə, ayın zəhmi onu basıb ürəyinə ağır vahimə saldı.

Sonra isə darixdinci günlər başlandı.

Onu daha nə təlimə, nə keyini açdırmağa, nə də cıdına çıxardırlılar. Lakin hər gün tanış olmayan bir çox adamlar gəlirdilər – onlara baxdırmaq üçün Zümrüdü həyətə çıxarırdılar, burada onlar Zümrüdü nəzərdən keçirir, hər sayaq əlləyi yoxlayır, ağızını aralayıb dişlərinə baxır, pemza ilə dərisini qəşovlayır və hamısı bir-birinə qışqırırdı.

Sonra o xatırlayır ki, bir dəfə onu axşamdan xeyli keçmiş tövlədən necə bayıra çıxartdılar, daş döşəməli uzun, xəlvət küçələrlə, pəncərələrindən işiq gələn evlərin yanı ilə çəkib apardılar, xeyli yol getdilər. O da yadındadır ki, vağzala gətirib yırğaların qaranlıq bir vaqona saldılar; uzaq bir yerə aparıldılar, yolun uzaqlığı onu taqətdən salmışdı, qıçları titrəyirdi, yol boyu parovozların ara-sıra fitləri eşidilir, relslər uğultu ilə guruldayır, tüstünün boğucu qoxusu ətrafa yayılırdı, tutqun işiqli fənərlər yellənirdi. Bir stansiyada onu vaqondan düşürtdülər, tanış olmayan yerlərlə xeyli yol getdilər, geniş, çılpaq payız çöllərindən, kəndlərin yanından keçdilər, nəhayət, yad bir tövləyə gətirib saldılar, başqa atlardan uzaqda, tək-tənha saxladılar.



Əvvəllər o hey ciddidəki qaçışlarını, öz ingilisini, Kaskanı, Azarı, Onegini xəyalına gətirir, onları tez-tez yuxusunda görürdü, lakin vaxt gəlib-keçdikcə onların hamısı unudulub getdi. Onu kimdən isə gizlədirdilər, onun gənc, gözəl bədəni sixılır, qüssə çəkir və hərəkətsizlikdən süstləşirdi. Bir də göründün yenə tanış olmayan yeni adamlar gəlirdilər və yenə Zümrüdün ətrafında qurdalanır, onu əlləyib yoxlayır, didişdirir və bir-birinə hırsınlıb söyüşürdülər.

Zümrüd bəzən təsadüfən açılan qapı arasından həyətdə azadə gəzib qaçışan atlari görərdi, bu zaman o finxırıb hiddətini bildirər və şikayətlənərdi. Lakin həmin andaca qapını örtərdilər və o da yenə tək-tənha qalar, kədərli günləri davam edərdi.

Bu tövlədə baş mehtər ətli üzündə xirdaca qara gözləri və nazik qara bigləri olan yekəbaş, gözü yuxulu bir adam idi. O, Zümrüdə qarşı tamamilə etinasız idi, Zümrüd isə ondan anlaşılmaz bir qorxuya düşmüşdü.

Budur, bir dəfə səhər tezdən, hələ bütün mehtərlər yatdığı zaman bu adam səssiz-səmirsiz, ayaqlarının ucunda Zümrüdün yanına gəldi, özü onun axuruna yulaf töküb getdi. Zümrüd buna bir az təəccübləndi, lakin itaətlə başını aşağı salıb yeməyə başladı. Yulaf şirin, bir qədər də acıtəhər idi, zəhər dadı verirdi. “Qəribədir, – Zümrüd fikirləşdi, – mən bu vaxta qədər belə yulaf dadma-mışam”.

Birdən o, qarnında yüngül bir sancı hiss etdi. Sancı başlanandan bir qədər sonra dayandı, lakin yenə başlanıb əvvəlkindən şiddətli oldu və dəqiqəbədəqiqə artdı. Nəhayət, ağrı dözülməz oldu. Zümrüd batıq səslə inlədi. Onun gözlərinin qabağında od saçan təkərlər hərlənirdi, qəfildən üz verən zəiflikdən bütün bədəni çım su oldu, tamam keyləşdi, ayaqları titrədi, dizləri qatlandı və ayğır gurultu ilə döşəməyə yixildi. O, çox çalışdı ki, ayağa qalxsın, lakin bircə dəfə qabaq ayaqları üstə qalxa bildi və yenə böyrü üstə yerə sərələndi. Başında uğultulu bir qasırğa hərləndi; ingilis at dişi kimi uzun dişlərini ağarda-ağarda gəlib xəyalından keçdi. Onegin öz dəvə xirtdəyinə oxşayan xirtdəyini qabardaraq bərkdən kışnəyə-kışnəyə gəlib onun yanından sovuşdu. Hansı bir qüvvə isə Zümrüdü

amansızlıqla və sürətlə çox dərin bir uçuruma, qaranlıq və soyuq bir quyuya sürükləyirdi. O daha tərpənə bilmədi.

Birdən qıç tutub ayaqlarını və boynunu bükdü, belini əydi. Atın bütün dərisi narın-narın və sürətlə titrədi, kəskin qoxu saçıñ köpüyə büründü.

Fənərin boylanan sarı işığı bir anlığa Zümrüdün gözlərini qamaşdırıldı və o dəqiqəcə gözlerinin nuru getdi və daha işığı görməz oldu. Qulağı gələn adamın kobud bağirtisını hələ ki sezirdi, lakin o, çəkmə dabanı ilə böyrünə vurulan təpiyi daha hiss etmədi. Sonra da hər şey əbədi yox olub getdi.

İVAN BUNİN

(1870–1953)

QARANLIQ XİYABANLAR

(hekayə)

Soyuq və yağılı bir payız günü... Yağış suyu basmış və bir çox qara təkər izləri ilə şirinmiş Tula şahrahlarından birində uzun bir daxmaya üstlüyü yarıya qədər qaldırılmış, zığ-palçığa batmış üçatlı bir fayton yanaşdı. Faytona çamıra batmamaq üçün quyruqları düyülmüş lap adı atlar qoşulmuşdu.

Uzun daxmanın bir başında poçt yerləşirdi, o biri başında isə xüsusü bir otaq var idi; burada dincəlmək, yaxud gecələmək, nəhar etmək, yaxud da samovar qaynatdırmaq olardı. Daxmanın qarşısında dayanan faytonun sürücüsü qalın çuxa geymiş, belini qayıyla bərk-bərk bağlamış, qarabuğdayı və olduqca sağlam, ciddi bir mujik idi, seyrək qara saqqalı vardi; lap qədim quldura bənzəyirdi. Faytonda başına qabağı uzun günlüklü yekə furajka qoymuş qədd-qamətli bir hərbçi qoca oturmuşdu. Qunduz xəzinədən dik yaxalıqlı boz Nikolay şineli geymiş qocanın qaşları şəvə kimi qara olsa da, bigları tamam ağarmışdı və ağ bakenbardları ilə birləşirdi; çənəsi qırılmışdı; bütün zahiri görünüşü II Aleksandra oxşayırırdı; bu cür zahiri görünüş Aleksandrin padşahlıq etdiyi dövrдə hərbi xidmətçilər arasında geniş yayılmışdı; onun baxışı da sualedici, ciddi və eyni zamanda yorğun bir adamın baxışı idi.

Atlar dayananda düz qunclu hərbi çəkmə geymiş qoca ayağını faytondan sallayıb, zamşə əlcəkli əlləri ilə şinelinin ətəklərindən yapışaraq yürüyə-yürüyə daxmanın artırmasına qalxdı.

Sürücü qaba tərzdə qışkırdı:

– Sol tərəfə, zati-aliləri.

Ucaboylu qoca astanada başını bir az əyib dəhlizə, sonra da sol tərəfdəki otağı daxil oldu.

Otaq isti və səliqəli idi; sol bucaqda təzə, zərli çərçivədə İsa peyğəmbərin şəkli asılmışdı; onun aşağısında üstünə təmiz, cod süfrə salınmış masa vardı; masanın arxasında tərtəmiz skamyalar görünürdü; xeyli kənarda, sağ bucağı tutmuş mətbəx sobası tabaşırı təzəcə ağardılmışdı. Yaxında taxta bənzəyən çarpaçı var idi; taxtın üstünə ala çullar salınmışdı; çulların kənarı sobanın böyrünə dirənirdi; sobanın üstündə kələm, mal əti və dəfnə yarpağından hazırlanmış şorbanın iştahaaçan xoş qoxusu yayılırdı.

Müsafir şinelini skamyanın üstünə atanda mundır və çəkmələrdə daha qamətli göründü; sonra papağını çıxartdı, solğun, ariq əlini yorğun halda başına çəkdi; onun gicgahlarında gözlərinin künclərinə sarı daranmış çal saçları qıvrırmış idi; qaragözlü uzunsov və qəşəng sıfətinin bəzi yerlərində çiçək izləri qalmışdı. Otaqda heç kəs yox idi, kişi dəhlizin qapısını açıb hiddətlə qışkırdı:

— Ey, kim var orada?

Otağa dərhal qarasaçlı bir qadın daxil oldu, onun da qaşları qara idi, o da yaşına uyğun olmayan dərəcədə gözəl idi; yaşı qaraçıya bənzəyirdi; üst dodağında və yanaqlarının kənarlarında qara, narın tüklər görünürdü; kök olmasına baxmayaraq, gümrah yeriyirdi; qırmızı koftasının altından iri döşləri qabarır, qara ipək yubkasının altından dişi qaz qarnı kimi üçbucaq qarın seçilirdi.

— Xoş gəlibsiniz, zati-aliləri, — qadın dedi. — Yeməkmi yeyəcəksiniz, yoxsa buyurursunuz samovar gətirək?

Müsafir qadının ətli ciyinlərinə və qırmızı rəngli nimdaş tarar başmaqları geydiyi çevik ayaqlarına ötəri nəzər salaraq kəsik-kəsik və saymazyana cavab verdi:

- Samovar. Sən burada sahibkarsan, yoxsa xidmətçi?
- Sahibkaram, zati-aliləri.
- Deməli, buranı özün idarə edirsən?
- Elədir ki var. Özüm.
- Bəs niyə belə? Dulsan ki, işi tək özün aparırsan?



– Dul deyiləm, zati-aliləri, bir şeylə yaşamaq lazımdır, ya yox? Bir də ki təsərrüfatçılığı xoşlayıram.

– Belə de. Bu yaxşıdır. Necə də təmiz, səliqəli otağın var.

– Təmizliyi də xoşlayıram. – Gözlərini azca qıyıb, ona böyük maraqla baxan qadın cavab verdi. – Axı mən ağaların evində boya-başa çatmışam, özümü ədəblə, tərbiyə ilə aparmaya bilərəmmi, Nikolay Alekseyeviç?

Müsafir qəddini cəld düzəltdi, gözlərini geniş açıb qızardı, tələsik dilləndi:

– Nadejda! Sənsənmi?

Qadın cavab verdi:

– Mənəm, Nikolay Alekseyeviç.

Hərbi adam taxtın üstündə əyləşərək düz qadının gözünün içində baxa-baxa dedi:

– Aman Allah, pərvərdigara! Kimin ağlına gələ bilərdi! Biz necə ildir görüşməmişik? Otuz beş il varmı?

– Otuzdur, Nikolay Alekseyeviç. Mənim indi qırıx səkkiz yaşı var, sizinki isə, zənnimcə, almişa yaxındır?

– Təqribən elədir... Aman Allah, nə qəribə işdir, təəccüb-lüdür!

– Nə təəccüblüdür, cənab?

– Elə hər şey, hər şey... Sən bunu necə başa düşmürsən!

Müsafirin yorğunluğu da, dalğınlığı da yox olmuşdu; o ayağa qalxıb döşəməyə baxa-baxa otaqda qətiyyətlə var-gəl etməyə başladı. Sonra dayandı, ağ saqqallı sıfəti qızarmış halda danışmağ'a davam etdi:

– O vaxtdan sənin haqqında heç bir şey bilmirəm. Buraya necə gəlib çıxmışan? Nə üçün ağaların yanında qalmadın?

– Sizdən bir az sonra ağalar mənə azadlıq verdilər.

– Bəs harada yaşayırdın?

– Uzun əhvalatdır, cənab.

– Deyirsən, ərə getməyibsən?

– Yox, getməmişəm.

– Nə üçün? Sənin kimi gözəl bir qadın...

– Mən bunu edə bilməzdim.

– Nə üçün edə bilməzdin? Nə demək istəyirsən?

— Burada izah olunmalı nə var? Mənim sizi necə sevdiyimi, yəqin ki, xatırlayırsınız.

Müsafir elə qızardı ki, az qala, gözləri yaşaracaqdı; qasqa-bağını töküb, var-gəl etməyə başladı. Burnunun altında dedi:

— Hər şey keçib-gedir, əzizim. Sevgi, gəndlik – hər şey. Adı, bayağı bir əhvalatdır. İllər ötdükcə hər şey keçib-gedir. İovun kitabında bu barədə necə deyilib: “Axıb gedən sular kimi xatır-layacaqsan”.

— Allah kimə nə verirsə, odur, Nikolay Alekseyeviç. Hami-nın gəncliyi keçib-gedir, sevgi isə başqa şeydir.

Kişi başını qaldırdı, ayaq saxlayıb iztirabla gülümsədi.

— Axı sən məni bütün ömrün boyu sevə bilməzdin ki!..

— Deməli, bilərdim. Nə qədər vaxt keçsə də, daim bir hissə yaşayırdım. Bilirdim ki, siz əvvəlki adam deyilsiniz, belə adam çoxdan yoxdur; onu da bilirdim ki, sizin üçün, sanki, heç bir şey mövcud olmamışdır, amma baxın... indi məzəmmət etmək ged-di, ancaq bu həqiqətdir ki, siz məni çox insafsızcasına atdiniz, təkcə bu haqsızlığa görə neçə dəfə canıma qəsd etdim, özümü öldürmək istədim, hələ bundan əlavə baş verən əhvalatları demirəm. Axı vaxt var idi ki, mən sizi Nikolenko adlandırdım, Nikolay Alekseyeviç, siz də mənə – yadınızdadırı - qadın acı-acı gülümsəyərək əlavə etdi, – daim “qaranlıq xiyabanlar” haqqında cürbəcür şeirlər oxuyurdunuz?

Kişi başını bulayıb dedi:

— Ah, sən nə qədər gözəl idin! Necə coşqun, necə göyçək idin! Nə cür bədən, nə cür gözlər! Yadındadırı, hamı sənə ne-cə məftunluqla tamaşa edirdi?

— Yadimdadır, cənab. Siz də çox gözəl idiniz. Axı öz gözəlliymi, öz coşqunluğumu mən sizə verdim. Belə şeyi necə yad-dan çıxarmaq olar?

— Ah, hər şey keçib-gedir, hər şey yaddarı çıxır.

— Hər şey keçib-gedir, ancaq hər şey yaddan çıxmır.

Müsafir üzünü kənara çevirib, pəncərəyə yanaşaraq dedi:

— Get buradan. Get, xahiş edirəm.

Sonra da dəsmalını cibindən çıxarıb, gözlərinə sıxaraq ye-yin-yeyin əlavə etdi:



— Təki Allah məni bağışlasın. Sən isə, görünür, bağışlayıbsan.
Qadın qapının ağzında ayaq saxladı:

— Yox, Nikolay Alekseyeviç, bağışlamamışam. Bir halda ki söhbət bizim hissələrimizə aid oldu, açığını deyəcəyəm: mən sizi heç vaxt bağışlaya bilməzdəm. O vaxt mənim üçün dünyada sizdən əziz bir məxluq olmadığı kimi, sonralar da olmayıb. Ona görə də mən sizi bağışlaya bilmərəm. Əshi, xatırlamağın nə mənası var? Ölülər qəbiristandan qayıtmır.

Müsəfirin sıfəti artıq ciddi ifadə almışdı; o, pəncərənin qabağından çəkilərək cavab verdi:

— Hə, hə, mənəsi yoxdur, əmr elə, atları qoşsunlar. Sənə yalnız bunu deyə bilərəm ki, heç vaxt xoşbəxt olmamışam, xahiş edirəm, ayrı şey düşünmə: məni bağışla, ola bilsin ki, mən sənin heysiyyətinə toxunuram, lakin açıq deyirəm — mən arvadımı bütün varlığımı, dəlicəsinə sevirdim. Lakin o, mənə xəyanət etdi, vəfasızlıq edib, səni atlığımdan daha betər təhqirlə məni atdı. Oğlumu məftunluqla sevirdim, ona nə cür ümidi-lər bəsləyirdim! Halbuki əclaf, yaramaz çıxdı; bədxərc, həyasız, daşqəlbli, şərəfsiz, vicdansız bir adam oldu... Bir də elə bütün bunlar da ən adı, bayağı əhvalatdır. Salamat qal, əzizim. Gümən edirəm ki, səni itirməklə həyatimdə malik olduğum ən əziz məxluqu itirdim.

Qadın kişiyə yanaşınb onun əlini öpdü.

— Əmr elə, atları...

Solğun qürub günəşini göründü. Sürücü atları yortma sürürdü, o, daim qara şırımları dəyişir, faytonu palçığı az olan izlərlə sürürdü, o da nə barədə isə fikirləşirdi. Nəhayət, ciddi və sərt ifadə ilə dedi:

— Zati-aliləri, biz yola düşəndə o arvad pəncərədən elə hey bizə tamaşa edirdi. Yəqin ki, onu çoxdan tanıyırsınız, eləmi?

— Çoxdan, Klim.

— Çox ağıllı arvaddır. Özü də deyirlər ki, yamanca varlıdır. Faizlə pul borc verir.

— Bunun heç bir əhəmiyyəti yoxdur.

— Necə yəni, əhəmiyyəti yoxdur? Yaxşı yaşamağı kim istəməz? Vicdanla borc verəndə pislik də az olar. Deyirlər ki, o arvad

bu barədə ədalətlidir. Ancaq tərsxasiyyətdir! Vaxtında qaytarmadın – vay halına – özündən küs!

– Hə, hə, özündən küs... Yeyin sür, xahiş edirəm, qatara geçikməsək, yaxşıdır...

Üfüqə sallanan günəş boş çöllərə sarı işıq saçırıcı, atların ayaqları müntəzəm olaraq gölməçələrdə şappıldayırdı. Qara qaşlarını çatmış müsafir tez-tez görünən nallara baxa-baxa düşündürdü:

“Hə, özündən küs. Hə, əlbəttə, ən yaxşı dəqiqliklər, özü də ən yaxşı, həqiqətən, məftunedici dəqiqliklər! Çiçək açmışdı hər tərəfdə al-qırmızı giləmeyvələr. Cökələr, qaranlıq xiyabanlar, xəlvət guşələr... Lakin pərvərdigara, bəs sonra nə olardı? Mən onu atmasaydım, nə olardı? Həmin Nadejda – müsafir otağı saxlayan sahibkar qadın – mənim arvadım, mənim Peterburqdakı evimin sahibəsi, mənim uşaqlarımın anası?” Nə mənasız cəfəngiyat?!”

O, gözlərini yumub başını bulayırdı.

LEONID ANDREYEV

(1871–1919)

YARIMÇIQ HEKAYƏ

(hekayə)

Arvadım məni oyadanacaq ötən günün qeyri-müəyyənliyindən təngə gəlib elə pal-paltarlı yataqda yuxulamışdım. Əlin-də tutduğu şamın işığı gecənin bu vədəsində, nədənsə, mənə günəşin şöləsi kimi parlaq göründü. Şamın işığında arvadımın solğun çənəsi tərpənirdi və bir cüt iri yad gözləri parıldayırdı.

— Xəbərin var, — dedi, — xəbərin var, bizim küçədə barika-da qururlar.

Sakitlik idi. İkimiz də bir-birimizin yad gözlərinə baxırdıq və mən rəng-ruyumin get-gedə necə ağardığını hiss etdi. Bir anın içində həyat harasa yoxa çıxdı, sonra ürəyin gurultulu döyüntüsü ilə yenidən qayıtdı. Sakitlik idi. Şamın alovu havada yırğalanırdı və həmin bu xırda, tutqun alov əyri qılınc kimi iti görünürdü.

— Qorxursan? — soruştum.

Arvadımın solğun çənəsi əsirdi. O, kirpiklərini belə qırpmadan bir cüt gözünü düz mənə zilləmişdi və mən yalnız indi o qorxunc gözlərin mənə nə qədər yad olduğunu anladım. On il idi ki, hər gün baxdığım bu bir cüt gözü öz gözlərimdən yaxşı tanıydı, amma mənə yaxşı tanış olan bu bir cüt gözdə indi adını bilmədiyim nə isə təzə bir şey vardi. Məğrurluğa da oxşayındı, amma yox, bu nə isə tamam ayrı, lap təzə bir şey idi. Ovcuma aldığım əli sopsoyuq idi. O, bu soyuq əllə mənim əlimi bərk-bərk sıxdı, ancaq bu əlsixmanın özündə də mənə yad olan nə isə bir yenilik vardi. İndiyəcən bircə dəfə də olsun əlimi bu cür sıxmamışdı.

– Çoxdan qururlar? – soruşdum.

– Saat birdə başlayıblar. Qardaşın da getdi. Deyəsən, qorxurdı ki, buraxmazsan, ona görə də səssizcə sıvişib aradan çıxdı. Amma nə qədər ehtiyatlı tərpənsə də, evdən çıxanda gördüm.

Deməli, doğrudur: başladı. Yerimdən qalxdım və nədənsə, səhərlər işə getdiyim vaxtlarda olduğu kimi əl-üzümü uzunuzadı yudum. Arvadım əlində tutduğu şamla mənim üçün işiq salırdı. Sonra şəmi söndürüb, küçəyə açılan pəncərəyə yaxınlaşdıq. Yaz idi, may ayıydı və açıq pəncərədən içəri elə bir hava dolurdu ki, bu cür havaya bu qədim, nəhəng şəhərdə hələ heç vaxt rast gəlinməmişdi. Necə gün idi ki, fabriklər də, dəmir yolları da işsiz dayanmışdı və kömür tüstüsündən canını qurtaran hava çöllərin, çiçək açan bağçaların, lap elə şəhin özünün də qoxusunu canına çəkmışdı. Düzü, heç bilmirəm yaz gecəsi şəhərdən çıxıb lap uzaqlaşanda belə gözəl ətir qoxuyan nədir. Orada, şəhərdən uzaqda nə bir fənər, nə bir ekipaj gözə dəyir, nə də ki şəhərin ucu-bucağı görünməyən daş yollarından qopan səs-küy qulağı deşir. Adam gözlərini yumanda ona elə gəlir ki, kənddədir. Qulaq as – it hürür. Mən hələ bu günəcən heç vaxt şəhərdə itin necə hürdüyünü eşitməmişdim, ona görə də sevindiyimdən güldüm.

– Qulaq as, it hürür...

Arvadım məni qucaqlayıb dedi:

– Orada, küçənin tinindədirler.

Əyilib pəncərədən aşağı boylandıq. Orada, dupduru qaranlığın lap dibində nəsə tərpəşirdi. Amma heç kim gözə dəymirdi. Nəyisə sökür, nəyisə tikirdilər. Kimsə ələkeçməz kölgə kimə tərpənirdi. Qəfil taqqılıt səsi eşidildi: ya balta, ya da çəkic taq-qıltısıydi. Elə cingiltiyə, sevinclə taqqıldayırıcı ki, elə bil, meşədə, çay qırığında ya qayıq düzəldirdilər, ya da ki bənd tikidlər. Nəsə xoş, yaxşı bir hadisəni hiss eləyən adamlar kimi sevinçək arvadımı qucaqladım. O, evlərin damından yuxarıda durub qüruba tərəf əyilən itibuyuzlu aya baxırdı. Ay elə cavan, elə gülməli görünürdü ki, sanki, arzularla yaşayan və bu arzuları bir kimsəyə danışmağa ürək eləməyən cavan qız idi. Göydə durub özü üçün işiq saçındı.



– Görəsən, nə vaxt bədirlənəcək?

– Lazım deyil! – arvadım mənə baxıb, yad bir qorxuya sözümüzü kəsdi. – Olacaqlar haqda danışmaq lazım deyil. Nəyinə lazımdır axı, nə vaxt bədirlənəcək? Cəl keçək bu yana.

Otaq qaranlıq idi və göz-gözü görməyən bu qaranlıqda hər ikimiz eyni şey haqda fikirləşə-fikirləşə xeyli susduq. Ağzımı açıb danışmağa başladığım vaxt mənə elə gəldi ki, danışan mən deyiləm, kimsə başqasıdır: mən heç nədən qorxmurdum, amma bu danışanın səsi xırıltılıydı, sanki, susuzluqdan boğazı qurumuşdu.

– Necə olsun?..

– Bəs onlar?

– Onların yanında sən olarsan, anadan çəkdikləri bəsləridir. Onsuz da, artıq bacarmıram.

– Bəs mən bacararam?

Bilirəm, heç yerindən də tərpənmədi, amma hiss elədim ki, get-gedə məndən uzaqlaşır – ləp uzaqlaşır. Otaq yaman soyudu, əllərimi ona sarı uzatdım, ancaq o, əllərimi geri itələdi.

– Yüz ildə bir dəfə insanlar üçün bayram olur, sənsə bu bayramı mənə çox görürsən. Nəyə görə? – dedi.

– Axı səni öldürə bilərlər. Uşaqlarımız da məhv olar.

– Tanrı özü onlara kömək olar. Yox, əgər ölsələr belə...

Bütün bunları o deyirdi, mənim arvadım, o qadın ki, onunla on il idi bir yerdə yaşayırdı! Hələ dünənəcən ancaq uşaqları fikirləşən, onlar üçün qorxan, olacaqların qorxunc işaretisini duyub dəhşətə gələn o qadın – görəsən, buna nə oldu belə? Dünən... axı mən özüm də dünən olanların hamısını yaddan çıxarımışam.

– Mənimlə getmək istəyirsən?

– Əsəbiləşmə! – elə bildi ki, hirslənmişəm. – Bu gün onlar barrikadani qurmağa başlayanda sən hələ yuxudaydın və mən onda başa düşdüm, birdən başa düşdüm ki, ər də, uşaqlar da hamısı – elə-belə, müvəqqəti şeylərdir. Mən səni çox sevirəm, – əliylə əlimi tapıb mənə hələ də yad olan həmin o qüvvəylə sıxdı. – Eşidirsən, taqqıldadırılar? Taqqıldadırılar – haradasa divarlar uçulur, genişlik açılır, günəş oralara işıq saçır. Otuz yaşım

var. Otuz yaşı az deyil, amma indi mənə elə gəlir ki, on yeddi yaşındayam və kimisə bakırə, böyük, sonsuz bir sevgiyə sevirəm.

— Gecəyə bir bax! — dedim. — Elə bil, şəhər yoxa çıxıb. Doğrusu, indi mən özüm də neçə yaşım olduğunu xatırlamırıam.

— Taqqıldadırlar — bu səs mənim üçün bütün ömrüm boyu eşitmək arzusunda olduğum musiqi, nəğmə kimidir. Heç bilmirəm kimi bu dəlisov sevgiyə sevirəm; belə bir sevgidən adamın həm ağlamağı gəlir, həm gülməyi tutur, həm də adam mahnı oxumaq istəyir. Necə də açıqlıq, necə də genişlikdir — bu xoşbəxtliyi əlimdən alma, qoy mən orada, gələcəyi belə cəsarətlə çağırın, məhv olmuş keçmiş məzardan qaldıran o adamlarla bir yerdə ölüm.

— Vaxt yoxa çıxıb.

— Sənə elə gəlir?

— Hə, vaxt yoxa çıxıb. Sən kimsən? Mən səni yaxşı tanıma-mışam. Sən adamsan?

Elə cingiltili bir səslə güldü ki, sanki, doğrudan da, on yedi yaşı vardi.

— Hə. Amma heç mən özüm də bunu bilmirdim. Sən də adamsan? Necə də qəribə, gözəl səslənir: adam.

Bu yazdıqlarım lap çıxdan baş verənlərdir və indi kimlər ki boz həyatın dərin yuxusuna dalıb elə yuxudaca ölürlər, mənə inanmayacaqlar: o günlər vaxt yoxuydu. Günəş çıxırdı və batırıldı. Saatin əqrəbləri dairə vurub fırlanırdı, di gəl ki vaxt yoxuydu. Həmin günlərdə başqa qəribə və möhtəşəm şeylər də baş verdi, ancaq indi, boz həyatın dərin yuxusuna dalıb elə yuxudaca ölünlər mənə inanmayacaqlar.

— Getmək lazımdır, — dedim.

— Gözlə, qoy sənə yemək gətirrim. Bu gün heç nə yeməmisən. Görürsən də, nə qədər tədbirliyəm: özüm sabah gedəcəm. Uşaqları verib, gəlib səni tapacağam.

— Yoldaş, — dedim.

— Hə, yoldaş.

Açıq pəncərədən içəri çəmənlərin havası və sakitlik, arabır isə baltanın cingiltisi, şən taqqılıt səsi dolurdu. Mənsə stolun arxasında oturub baxırdım, qulaq asırdım. Hər şey o qədər sı-



li, yeni idi ki, adamın gülməyi gəlirdi. Divarlara baxırdım və divarlar mənə şüşə kimi şəffaf görünürdü. Elə bil, bütün əbədiyyətə birçə dəfə göz gəzdirməklə onların necə uçacağını görürdüm. Təkcə mən həmişə olmuşam, varam və olacağam. Hər şey ötüb-keçəcək, mənsə qalacağam. Hər şey mənə qəribə və gülməli görünürdü – sanki, gördüklerimin hamısı saxtaydı – masa da, yemək də, yan-yörəmdə nə vardısa, hamısı şəffaf və yüngül, müvəqqəti, hələlik mövcud olan şeylər idi.

– Niyə yemirsən? – arvadım sorusurdu.

Gülümsündüm:

– Cörək çox qəribədir.

O, cörəyin boyat, quru diliminə baxdı və nədənsə, üz-gözündə kədər göründü. Elə o cür baxa-baxa əlləriylə astaca önlüyüni düzəltdi, başını bir azca yana, uşaqlar yatan tərəfə çevirdi.

– Onlara yazığın gəlir? – soruşdum.

Gözünü cörəkdən çəkməyib başını yırğaladı.

– Yox. Həyatda bu günəcən olub-keçənlər yadına düşdü. Hər şey necə də qəribədir! Hər şey, – o, uzun yuxudan duran adam kimi heyrət içində otağa göz gəzdirdi, – hər şey qəribədir. Burada biz yaşamışıq.

– Sən mənim arvadım olmusan.

– Oradakıłarsa bizim uşaqlarımızdır.

– Sənin atan burada, divarın o biri üzündə canını tapşırıb.

– Hə, canını tapşırıb. Amma aylımadan ölüb.

Uşaqların ən kiçiyi yuxuda qorxub ağladı. Aşağıda barrikadalar qurulan bir vaxtda bu şəffaf dörd divar arasında öz payını istəyən adi uşaq çıçırtısı adama çox qəribə gəlirdi.

Uşaq ağlayındı. Adı bir sığal almaq və ya güc-bəlayla onu sakitləşdirəcək hansısa gülməli bir söz, bir vəd eşitmək istəyirdi. Ağladı və tez də kiridi.

– Yaxşı, get! – arvadım piçiltıyla dedi.

– Uşaqları öpmək istəyirəm.

– Qorxuram oyadasan.

– Yox, oyanmazlar.

Sən demə, böyüyü yatmayıbmış, hər şeyi eşidib anlayıbmış. Cəmi doqquz yaşı vardı, amma hər şeyi başa düşübmüş – mənalı və sərt baxışlarla məni qarşılıdı.

– Tüfəng götürəcəksən? – fikirli-fikirli soruşdu.

– Hə, götürəcəyəm.

– Sobanın altındadır.

– Sən haradan bilirsən? Öp məni görüm. Məni yada sala-
caqsan?

O, öz gödək köynəkcəsində isti yorğan-döşəkdən dik qal-
xıb bərk-bərk boynumu qucaqladı. İliq əlləri yumşaq və incəy-
di. Peysərindəki saçlarını qaldırıb iliq, incə boynundan öpdüm.

– Səni öldürəcəklər? – düz qulağımın içini pıçıldadı.

– Yox. Qayıdacağam.

Bəs görünən, niyə ağlamırdı? Hərdən mən adı günlərdə evdən
bayıra çıxanda bir də görürdün ki, ağlamağa başlayırdı – məgər
bu, ona da təsir edib? Kim bilir – o möhtəşəm günlərdə o qə-
dər qəribə şeylər baş verirdi ki!

Divarlara, çörəyə, alovu hələ də yırgalanmaqdə olan şama
baxdım və arvadımın əlini sıxdım.

– Di hələlik.

– Hə, hələlik.

Elə bu. Və mən getdim. Qaranlıq pilləkənlərdən zirzibil iyi
gəlirdi; daş divarlar və zülmət dörd tərəfdən məni əhatəyə al-
mışdı. Birtəhər axtarış tapdığım pilləkənlərlə aşağı endiyim
vaxt həmin qəribə, sirlili, xoş olan o yeniliyi bir daha etdim.
Mən sevincək o yeniliyə tərəf addımlayırdım.

İSAAK BABEL

(1894–1940)

İLYA İZAKOVİÇLƏ MARQARİTA PROKOFYEVNA

(*hekayə*)

Qerşkoviç polis rəisinin otağından içini bürüyən sıxıntı ilə çıxdı. Oryoldan çıxan ilk qatara minib getməliydi, əgər getməsəydi, özləri təpib aparacaqlılar onu. Oryoldan çıxıb getməyi işinin də başa çatlığından xəbər verirdi. Əlində çantası qaranlıq bir küçəyə girdi, yavaş-yavaş addımlamağa başladı. Tində uzunboylu bir qadınla üzbüüz gəldi.

— Əş, gəl görək də!

Qerşkoviç başını qaldırdı; qadına baxanda gözlükleri od tutub yanındı. Bir anlıq tərəddüd keçirəndən sonra razılaşdı:

— Yaxşı.

Qadın qoluna girdi onun. Tini buruldular.

— Hara gedirik? Mehmanxanaya?

— Bütün gecəni qalacağam, — dedi Qerşkoviç, — sənin evinə gedək.

— Üç manata başa gələcək bu sənə!

— İki! — cavab verdi Qerşkoviç.

İki manat yarıma razılaşış yola düzəldilər.

Qadının otağı balaca, ancaq xudmani idi. Cırıq pərdələri, bir də qızılı rəngli gecə lampası vardi. İçəri girdilər. Qadın pləşini çıxardı, paltarının düymələrini aça-aça göz vurdurdu kişiyyə. Qerşkoviç sıfətini turşutdu:

— Nə axmaq-axmaq hərəkətlər eləyirsən?!

— Yaman tərəssən a, sən də!

Qerşkoviçin dizinin üstündə oturdu qadın.

– Ölüsü, ölüsü, yüz kilo varsan, – dedi Qerşkoviç.

– Səksən.

Qerşkoviçin gicgahındakı çal saçları öpməyə başladı.

Qerşkoviç sıfətini turşutdu yenə.

– Yorğunam. Yatmaq istəyirəm.

Qadın ayağa durdu. Onun da sıfəti əyilmişdi.

– Yəhudisən sən?

– Yox.

Qadın:

– Hə, qoca, – dedi yavaş-yavaş, – on manatla necədir aran?

Qerşkoviç durub qapıya tərəf getdi.

– Cəhənnəm, beş verərsən, – dedi qadın.

Qerşkoviç qayıtdı.

Pencəyini çıxarıb asmağa bir yer axtaranda yorğun səslə:

– Yatağı hazırla, – dedi. – Adın nədir sənin?

– Marqarita.

– Mələfələri də dəyişdir, Marqarita.

Yataq geniş, mələfələr isə qar kimi ağappaq idi. Ağır-ağır soyundu Qerşkoviç, ağ corablarını çıxartdı, tərləyən əlləriylə ayaqlarını ovuşdurdu. Qapını bağlayıb açarı yastığın altına qoydu, uzandı. Marqarita əsnəyərək heç tələsmədən paltarını soyundu, ciyinlərinə baxdı bir müddət. Orada bir sızanaq gözü-nə dəydi, onu sıxıb partlatdı. Daha sonra isə saçlarını açdı.

– Sənin adın nədir, atam?

– Eli, İlya İzakoviç.

– Tacırsən?

Qerşkoviç qeyri-dəqiq bir cavab tərzi ilə:

– Bir işim var da, pis dolanmiram, – dedi.

Marqarita işığı söndürüb qocanın yanına uzandı.

– Maşallah, özünə pis baxmamışan a, – dedi Qerşkoviç.

Bir azdan yuxuya getdilər. Ertəsi gün səhər-səhər günəş işığı doldu otağa.

Qerşkoviç oyandı, geyinib pəncərənin qabağına gəldi.

– Bizim yerlərdə hara baxırsansa bax, dəniz görəcəksən, burada isə göz işlədikcə düzənliliklərdir, – dedi. – Gözəldir.

– Haralısan?



– Odessalıyam. Gözəl yerdir. Şəhərlərin ən gözəli...

Qeyri-müəyyən bir tərzdə gülümsədi.

Marqarita:

– Sənə fikir verirəm, görürəm ki, hər yeri sevirsən, – dedi.

– Düzdür, – dedi Qerşkoviç. – Hər yer özünə görə gözəldir, əgər insan varsa, təbii.

Marqarita dirsəyinə söykəndi:

– Necə də axmaqsan, – dedi, – insanlar pisdir axı.

– Yox, – dedi Qerşkoviç. – İnsanlar pis deyil. Sadəcə, onları kimsə pis olduqlarına inandırıb. Belə öyrəniblər.

Marqarita bir anlığa düşündü, daha gülümsəmədi. Qerşkoviçə dıqqətlə baxaraq:

– Gülməlisən, – dedi, – özü də yaman gülməlisən.

– Baxma mənə, geyinəcəyəm.

Səhər yeməyinə çay içib piroq yedilər. Qerşkoviç Marqaritaya çörəyin üstünə kərə yağı çəkməyi və onun da üstünə sosiska qoymağı öyrətdi.

– Elə görüüm... Mən də yavaş-yavaş gedim.

Gedəndə:

– Al bu üç manatı, – dedi Qerşkoviç. – İnan mənə ki, insan bəzən bir qəpiyi belə çox çətinliklə qazanır.

Marqarita gülümsədi:

– Qoca kaftar. Qoy üç olsun. Bu gecə də gələcəksən?

– Gələcəyəm.

Axşam olan kimi əlində zənbil Qerşkoviç qapının ağızında göründü. Balıq, bir şüşə pivə, sosiska və alma. Marqaritanın əynində tündrəngli paltar var idi. Yemək yeyə-yeyə xeyli danışdılalar:

– Ayda əlli manat gəliri olanda belə adam yaşaya bilmir, – dedi Marqarita. – Bu peşədə paltarə, sən deyən, elə də pul getmir, ancaq səhər-axşam şorba yemək olmaz axı. On beş manat da kirayə pulu verirəm.

Qerşkoviç balığı bərabər hissələrə bölməyə çalışaraq fikirli-fikirli:

– Odessada on manata ən gözəl otaq tuta bilərsən Moldovankada.

– Sonra da söz almaq-zad. Dilinə içki dəyən gəlir üstünə...
 – Qismətdir də, – dedi Qerşkoviç.

Sonra ailəsindən, iflasa uğrayan işindən, əsgərlilikdəki oğlun-dan danışdı.

Marqarita başını masanın üstünə qoyub diqqətlə, lakin fikirlə halda qulaq asdı Qerşkoviçə. Yeməkdən sonra Qerşkoviç pen-cəyini çıxardıb quru əsgiyər gözlüyünü sildi. Balaca stolun arxasına keçib gecə lampasını özünə yaxınlaşdıraraq bir neçə işgüzar məktub yazdı. Marqarita isə saçlarını yudu.

Qerşkoviç qaşlarını qaldırıb ağır-ağır, diqqətlə yazar, arabir dayanıb düşünür, qələmi mürəkkəbə batırandan sonra silkələyib ucundakı artıq mürəkkəbi axıdındı. Yazmağı bitirəndən sonra Marqaritanı bir qalın qovluğun üstündə oturtdu:

– Ciddi bir qadınsınız, xanım, xahiş edirəm, oturun.

Qerşkoviç gülümşədi. Gözləri balacalaşmışdı. İşil-işil yanır-dı. Ertəsi gün Oryoldan getdi Qerşkoviç. Vağzalda qatarın yola düşməyinə bir neçə dəqiqə qalmış gəzişəndə gördü ki, budur, Marqarita əlində bir çanta sürətlə gəlir. Çantada yağlı kökə var idi, kökənin büküldüyü kağız isə yağ içində idi. Qıpçırmızı ol-muşdu Marqaritanın üzü, kədərliydi. Tələsik gəldiyi üçün çətin-liliklə nəfəs alırdı.

– Yolda yeməyin üçün gətirmişəm bunları, – dedi, – düzdür, elə bir şey deyil, amma...

– Təşəkkür edirəm, – dedi Qerşkoviç. Kökəni aldı, düşüncəli qaşlarını qaldırıb bir anlığına, beli büküldü.

Üçüncü zəng eşidildi elə həmin an. Sağollaşdılar.

– Çox sağ ol, Marqarita Prokofyevna.

– Gülə-gülə, İlya İzakoviç.

Qerşkoviç qatara mindi. Və qatar tərpəndi.



İSANIN GÜNAHI

(hekayə)

Mehmanxananın qənşər nömrələrində xidmətçilik eləyən Arinayla həyət-bacanı süpürən Seryoqa hər dəfə bir-biriyə rastlaşanda xəcalət təri tökərdilər. Arina ötən bayram öz Seryoqasına bir cütünü doğdu. Su axır, ulduz yağır, kişi də özündən çıxır. Bir özgə vaxt Arina qəribə hala düşdü. Altı aydır ikicanlı gəzir, həm də arvad ayları tikanlıdır axı... Seryoqa da ki əsgər getməlidir, vəssalam. Arina bəs qayıdır deyəsən ki:

— Serqunya, sənin məni gözləməyinin faydası yoxdur. Düz dörd il səninlə görüşməyəcəyik, bu dörd illi azından üçünü doğaram. Nömrələrdə qulluq — aşnalardan buyruq. Hər keçən ağandır — istər yəhudü, ya hər kim. Sən xidmətdən qayıdırınca, canımda hey qalmaz. Eninə-uzununa o qədər işlənəndən sonra sənə özümü nə halda çatdıracağam?

Seryoqa başını tərpədir:

— Doğrudur, — dedi.

— Adaxlılar indi də yan-yörəmdən əskik deyil. Birisi dəftərxanaçı Trofimicdir ki, kobudluğunu adladır, o biri də Nikolo-Svyatskoy kilsəsinin başçısı qoca İsay Abramiçdir ki, yarımcıcan bir kişidir. Sizin o qəzəbli zorunuzdan içim göynəyir, ürəkdən deyi-rəm, vallah, ləp bezmişəm. Bu üç ayı da birtəhər dözüb, çağaları uşaq evinə verəndən sonra ikisindən birinə əra gedəcəyəm.

Qoçağım Seryoqa bunu eşidən kimi Ariananı özünə çəkib qayıشا qarnını qamçılıyır.

Arvad:

— Sən qarnıma bir elə məhəl qoyma, — deyir, — öz toxumundur, özgənin deyil.

Bu vurhavurda kişinin göz yaşı gildir-gildir axıb arvadın qanına qarışdı, amma faydası yoxdur ki, yoxdur. Belə olanda arvad İsa Məsihin yanına gəlib deyir:

— Məsələ belədir, tanrımlı İsa. Mən Tverskoydakı “Madrid və Luvr”un nömrələrindən gəlmış Arinayam. Nömrələrdə qulluq —

aşnalardan buyruq. Hər keçən ağandır – istər yəhudi, ya hər kim. Yer üzündə sənin Seryoqa adlı süpürgəçi bir bəndən dolanır. Keçən bayramda mən ona bir cütünü doğdum...

Beləcə, hər şeyi İsaya danişdi.

– Əgər Seryoqa əsgərliyə getməsə, necə? – xilaskar lovğalandı.

– Halva-halva deməklə ağız şirin olmur...

– Hə, – İsa başını aşağı saldı, – mən bu haqda fikirləşmədim... Eşidirsən, bəlkə, elə sən öz ismətini qoruyasan?

– Bu dörd ilimi? – arvad cavab verdi. – Sənə qulaq asan gərək qarinsız qala, bu, sənin köhnə adətindir, bəs onda övlad-uşağı haradan alacaqsan? Sən məni əməlli rahatla...

Bu vaxt onun öz dərdini təzələyən arvadın sözündən İsanın yanağı qızardı, amma dlinib-danışmadı. Tanrıya da bəllidir ki, öz qulağının dalını görə bilməzsən.

– Ay Tanrı bəndəsi, pozğunluğu adla deyilən qız Arina, – bu vaxt İsa öz səsini göylərə qaldırdı, – göy üzünün dərinliklərində mənim Alfred adlı bir mələyim veyllənir, ağlamaqdan tamam üzülüb. Deyir ki, Tanrim, dəf kimi bir cavan ola-ola siz məni iyirmi yaşimdə mələyə döndərdiniz. Ay vələdüzzina, həmin o məlek Alfredi sənə dördillik əriyə verirəm. Həm sənin duandi, həm sənə pənahdır, həm də ki aşnandı. Amma ondan bala nədir, heç dələ doğmaq da ağlasığası iş deyil. Yəni kefi çoxdur, sərfi yoxdur...

– Mənə də elə bu lazımdı, – Arina səcdə elədi. – Bil ki, mən o ciddilərin əlindən iki ildə üç kərə o dünyani görürəm...

– Tanrı balası Arina, indən belə sənin həm ləzzətli dincliyyin, həm də nəğmə təki həzin duan olacaq. Amin.

Beləcə, məsləhətləşib Alfredi yanlarına gətirdilər. İncə, zərif cavanın mavi kürəkləri arxasında bir cüt qanad titrəşir, elə bil, göy üzündə oynasañ gøyərcinlər qızılı odla oynayırlar. Arina onu qucaqlayıb öz qadın ürəyinin sevgisiylə hönkürür.

– Dincliyimsən mənim, – deyir, – Alfreduşka, nişanlımsan mənim...

Amma İsa onu başa saldı ki, hər dəfə yatağa girəndə mələyin qanadlarını qapı həncamələri kimi siyirtmədən çıxarmaq



lazımdır. Çixarıb tərtəmiz ağa bükməliydi. Yoxsa yalnız körpə nəfəsindən hörülən qanadlar hər hansı bir tərpənişdən qırıla bilərdi.

İsa sonuncu dəfə bu izdivacın xeyir-duasını verəndən sonra bura arxiyerey xorunu çağırıb yemək-içməksiz, öpüşsüz-filansız bir hay-küylü xor məclisi təşkil etdi. Və Arina Alfredlə birgə qucaq-qucağa ipək pilləkənlərlə aşağı – Yerə tərəf qaçdırıb. Petrovkaya yetişdilər. Sağ ol səni, arvad, gör haranı nişanlayıb. Dükandan Alfredə (sözgəlişi, qondarma-zad da yox ha, lap təbiisindən) laklı yanmboğaz çəkmə, dama-dama şalvar, toxunma yeger köynəyi, məxmər jilet aldı.

– Dostum, – dedi, – qalanlarını evdən çıxaracağam.

Həmin gün Arina icazə alıb nömrələrdə qulluq eləmədi. Dava-qırğına gələn Seryoqanın da qənşərinə çıxmayıb qapının arxasından:

– Sergey Nifantiç, – dedi, – mən indi ayaqlarımı yuyuram və sizdən xahiş eləyirəm ki, haray-həşir salmadan çıxıb gedəsiniz.

Sergey də lal-dinməz çıxıb getdi. Görünür, mələyin gücü artıq özünü göstərməyə başlamışdı.

Arina ağayana bir şam yeməyi hazırladı. Bu arvadda lap iblis kimi özünəvurğunluq var idi. Yarım şüşə araqla çaxır bir yanda, böyründə kartofu olan Dunay siyənəyi ilə samovar çayı da o biri yanda. Alfred yer üzünün bu naz-nemətindən dadan kimi heydən düşdü. Arina həmin dəqiqə onun qanadlarını çıxarıb bükdü, özünü də yatağa dartdı.

Onun üzü üzlər görmüş çarpayısının narın tüklü döşəyində üzünün nurunu göylərdən alan ağappaq bir möcüzə uzanıb, ay işığı otaqda ləngər vura-vura qızılı rəngə çalıb o mələyin ayaqları üstə yellənir. Arina həm hönkürür, həm sevinir, gah nəğmə oxuyur, gah da dua eləyir. Hələ bu fani dünyada ins-cins görməyən sənin payına düşdü, Arina, xoşbəxt arvadsan.

Yarım şüşəni dibinəcən içdirilər. İsləri korlayan da elə o oldu. Təzəcə yuxulamışdılardı ki, bəs arvad qayıt, öz qızmış qarnını Seryoqanın belindən gələn altı aylığınla birgə Alfredin üstünə mindir. Demə, bu naşükür, hikkəli arvada mələklə yatmaq azdı, azdı ki, yan-yörəsində heç kəs divara tüpürmür, xoruldayan,

fısıldayan yoxdu, hələ bir yumru əndamını da işidib qızdırma-lıdır. Və o arvad basıb öldürdü mələyi, içkinin dəmindən öldürdü, sevə-sevə öldürdü, altında həftəlik çığa kimi xurd-xəşil elədiyi mələyin son nəfəsi canından çıxanda ağa bükülmüş o bir cüt qanaddan yetim göz yaşları axırdı.

Səhər açılanda ağaclar da dərdliydi. Uzaq şimal meşələrində hər şamağacı rahibə dönmüşdü. Hamısı da yerə diz çökmüşdü.

Enlikürək, nataraz arvad qanlı qolları üstündə uzanan sütül meyitlə birləşə təzədən İsanın hüzurunda dayanıb.

— Tanrim, bir söz de...

Bu dəfə İsanın yumşaq ürəyi dözmədi, arvada qarğış yağdırdı.

— Yer üzü binadan necə qurulubsa, sən də o hökmün qulusan, Arinuşka, — dedi.

Arvad piçılııyla:

— Tanrim, niyə axı, — deyir, — məgər özümü ikicanlı eləyən mənəm, araqdan dəmlənən mənəm, tək-tənha, axmaq bir arvad ürəyini yaradan mənəm?..

İsa ucadan:

— Sənə baş qoşmaq istəmirəm, — deyir. — Ay səni, ləçər, öldürdün mənim mələyimi.

Və Arinanı tozlu-torpaqlı küləklə yer üzünə, Tverskoy küçəsində qaldığı “Madrid və Luvr”un nömrələrinə tulladı. Orada da ki su topuqdandır. Seryoqa təzə çağırışçı olduğundan ən axırda gəzişir. Kolomnadan təzəcə qayıdan dəftərxanaçı Trofimic da üzündən qan daman Arinanı dəf kimi görüb:

— Ay səni, şışqarın, — deyir, nə bilim, nə deyir.

Qoca İsay Abramiç da bu şışqarının hənirini alıb burnunda danışa-danışa:

— Bu əhvalatdan sonra mən sənə ciddi baxa bilmərəm, — deyir, — amma həmişəki kimi gəlib yanında uzanmağa razıyam.

Yaş torpağın altında yatmaqdan özgə çərəsi qalmayan birisi də adamin canına tüpürür. Elə bil, hamısı bir zəncirdən açılıb — ev uşağı da, taciri də, əcnəbisi də. Alver adamı da öz oyunundadır.

Burada bizim nağıl da öz sonundadır.



Qalan o üç ay da keçib vaxt tamam olanda Arina doğmazdan qabaq həyətin arxa tərəfinə çıxıb özünü iri, bədheybət qarnını yypyumşaq göy üzünə tutdu və sayıqlaya-sayıqlaya piçildədi:

– Görürsənmi, Tanrıım, bu da mənim qarnım. İçindəki elə taqqıldayır ki, elə bil, noxuddur. Nədirse, qana bilmirəm. Amma doğru sözümdür, heç onu da istəmirəm.

Cavabında özünün göz yaşlarıyla Arinani yuyan, hamının pənahı İsa diz üstə çökdü.

– Bağışla məni, Arinuşka, – dedi, – sənin başına bu oyunu açan öz günahkar Tanrıını əfv elə.

Arina:

– Mən səni əfv eləmirəm, – dedi, – Tanrıım, əfv eləmirəm.

MİXAİL ZOŞŞENKO

(1894–1958)

“MAVİ KİTAB”DAN

(*hekayə*)

M.Qorkiyə

Əziz Aleksey Maksimoviç!

İki il bundan qabaq məktubunuzda mənə məsləhət görmüş-dünüz ki, insanlıq tarixi haqqında gülməli və satirik bir kitab yazdım.

Təklif etdiyiniz mövzunu tam şəkildə açmağa gücüm və məharətim çatmadı. Mən yalnız insan münasibətlərinin qısa tarixini yaza bildim. İzin verin, Aleksey Maksimoviç, mənim bu “Mavi kitab”ımı sizə ithaf edim.

Sizi ürəkdən sevən Mixail Zoşşenko.

Yanvar, 1934, Leningrad

Heç bir zaman şuxluğumuzdan qalmamışq. On beş ildir ki, bacardığımız qədər gülməli və əyləncəli əhvalatlar danişaraq camaatımızı bir xeyli şənləndiririk. Yazılımızda ancaq istədiklərini görürələr, onları qayğılandıracaq ciddi və iibrətamız bir şey görmürlər.

Biz də bundan xeyli məmnun oluruq. Bu gün də insanların cürbəcür hərəkətləri və hissələri haqqında məzəli bir kitab yazmaq qərarına gəldik. Amma indiki həyatımızdan söhbət açmazdan əvvəl keçmiş günlərdən bir para əhvalatlar danişmaq istədik.

Tarix səhifələrini vərəqlədikcə diletant və nadan kimi gördük ki, ən qəribə işlər çox az səbəblərdən törəyir. Gördük ki, tarixdə ən böyük rolu pul, məhəbbət, məkr, uğursuzluq və bir para başqa səbəblər oynayıb. Elə irəlidə bu barədə danişacaqıq.



Beləliklə, birinci bölümə – pullar bölümünə girişirik.

Tarixdən bu barədə bildiklərimizi bir-bir sadalayıb zəhlənizi tökmək istəmirik. Onsuz da, hər şey aydınlaşdır. Bircə onu deyək ki, pul qamarlamaq həvəsi hörmətli bəşəriyyəti sarsıdan ən güclü ehtiraslardandır. Və bu güclü ehtirası dövlət əksərən öz xırda məqsədləri üçün çox əla istifadə edə bilir; məsələn, dövlət canisini tutmaq gərək olanda onun başına məzənnə qoyurlar. Tarixin, az qala, hər səhifəsində bu, ya digər kəlləyə qoyulan məzənnəni görürük.

Roma diktatoru Sulla (eramızdan əvvəl 83-cü il) hakimiyyəti ələ keçirəndən sonra rəqibi və düşməni Marinin bütün tərəfdarlarını məhv etmək əmri verib. Həyata və insan xislətinə yaxşı bələd olan Sulla heç kəsin canını qurtara bilməməsi üçün hər başa görə çox yüksək qiymət qoyubmuş. Elan edib ki, hər bir qətlə yetirilən üçün on iki dinar (yəni qızıl pulla beş min) məbləğində mükafat verəcək.

Bu yüksək qiymət vətəndaşları elə cuşa gətirib ki, qatillər dəqiqəbaşı Sullanın evinə gəlib kəsilmiş başları təqdim edilmişlər.

Təxminən təsəvvür edirik ki, bu, necə baş vermiş.

Məsələn, qatil ehmallıca qapını döyüb yavaş səslə:

– Bağışlayın, – deyir, – başları burada qəbul edirlər?

Yalın ayaqlarına səndəl keçirmiş cənab Sulla kürsüdə oturub məlahətli ariyaları zümzümə edərək məhkumların siyahısını nəzərdən keçirir və adların yanına quş qoyurmuş.

Qul içəri girib məlumat verir:

– Yenə gələn var... Baş gətirib. Qəbul edəcəksiniz?

– Çağır gəlsin.

Əlində qiymətli hədiyyəni tutan qatil içəri girir.

Sulla:

– Dur görüm, – deyir. – Bu nədir gətirmisən?

– Nə olacaq, başdır da...

– Görürəm başdır, amma kimin başıdır? Kimin başını mənə soxuşdurmaq istəyirsən?

– Başdır da, özünüz əmr vermədiniz?

– Axi bu baş mənim siyahımda yoxdur. Kimin başıdır bu? Cənab katib, zəhmət olmasa, siyahıya bax, gör bu baş orada var?

— Görünür, kiminsə kənar adamın başıdır. Məlum deyil kimin başıdır, amma görünür, hansı bir kişininsə başını gətirib.

Qatil utana-utana üzr istəyir:

— Bağışlayın... Deməli, çasdırmışam... Tələsikdə səhv də ola bilər, neyləməli? — qoltuğundan başqa bir baş çıxarır. — Onda bax bunu alın. Bu, yəqin, lazımlı olan başdır. Senatorun başıdır.

— Hə, bu, başqa məsələ... — Sulla siyahıdakı adın qarşısına quş qoyur. — Qoy bura başı. Bu birini isə apar at. Nahaq kəsmisən...

— Bağışlayın, əlimə bu keçdi.

— Əlimə keçdi... İş belə getsə, hərə bir baş kəsib gətirəcək. Bu qədər pulu mən haradan tapacağam?!

Qatil pulunu alır və lazımsız başı götürüb gedir.

Bir sözlə, üç-dörd həftə ərzində Sullaya iki mindən artıq baş gətiriblər...

Amma yarım əsr sonra (bizim eradan əvvəl 43-cü il) kəsilmiş başların məzənnəsi elə sıçrayıb qalxdı ki, dünyasında belə şey olmamışdı.

Yuli Sezar öldürüləndən sonra Roma konsulu Mark Antoni üç yüz senatoru və iki min atlinı qətlə məhkum edib. Sulla kimi o da elan edib ki, siyahıdakları ən qısa müddətdə öldürənlərə çox yüksək məbləğdə pul veriləcək.

Doğrudan da, qiymət çox yüksək qoyulmuşdu — iyirmi beş min dinar (səkkiz min manat). Sahiblərini öldürən qullara ancaq üç min dinar boyun olunurdu ki, çox da qudurmasınlar, hədələrini bilsinlər.

Bundan sonra nə baş verdiyini təsəvvür etmək çətindir. Oğullar atalarını öldürdürlər, arvadlar yatan yerdə ərlərinin başını kəsirdilər. Borclular küçədə borc aldıqları adamları tutub məhv edirdilər. Qullar da geri qalmırdı, sahiblərinin canlannı alırdılar. Küçələrdə qan su yerinə axırdı — axı qiymətlər çox yüksək idi. Əgər dövlət, axır ki, buna son qoymasıydı, millət bir-birini qırıb qurtaracaqdı.

Amma tarix bundan da yüksək məbləğdən xəbər verir. Romanın ən böyük natiqi Siseronun başının məzənnəsi əlli min dinar imiş.



Onun kəsilmiş başı təntənəylə masanın üstünə qoyulubmuş. Mark Antoninin quduz arvadı Siseronun diliñə sancaq batınb: “İndi qoy danışsin”, – deyib.

Amma pul bir yana dursun, təbiətin biziñ bəxş etdiyi duyğuların ən başlıcası məhəbbətdir. Hər halda, ölüm ayağında böyük təessüf hissiylə aynıldığım duyğulardan ən vacibi sevgidir. Fransız şairi Müsse deyir ki, bütün başqa hissələr eşqin yanında cılızdır. Belə deyəndə, əlbəttə, bir az hissə qapılıb, daha doğrusu, lap ağ eləyib. Həm də axı bunu fransız deyir, fransızlar da ki məhəbbətçün sinov gedənlərdir. Müsse də, yəqin ki, arvadbazın biriymiş, odur ki ağızına gələni danışır. Deyirlər ki, bu fransızlar axşamlar bulvara çıxanda gözəl qızlardan başqa heç nə görmür, özü də onları “cüçələr” adlandırırlar.

Gelin yenə də tarixin dərinliklərinə dalaq. Məsələn, belə məzəli bir əhvalatı yada salaq. Bu əhvalat çox xoşuma gəlir, çünkü səciyyəvidir. İvan Qroznının (Qorxunc İvanın) dövrünə aiddir.

O vaxt Rusiyaya Almaniyadan bir hersoq gəlibmiş – Qolştinski.

Məlum deyil ki, bu zat Almaniyada nə işlə məşğul olurmuş. Rusiyaya gəlməkdə isə məqsədi siyasi mülahizələrə görə IV İvanın qardaşı qızıyla evlənmək imiş.

Əlqərəz, gəlib çıxır. Yəqin ki, bərbəzəkli, gürman ki, ipək şalvarda... Bantlar, lentlər-filan... Böyründə şpaqası. Belə qırmızı-sifət, sarı bağlı... Olsun ki, içki düşkünü, naqqal...

Bəli, gəlir Rusiyaya, əvvəlcədən hər şey razılaşdırıldıgy üçün dərhal toy günü təyin olunur.

Yəqin ki, mərəkə başlanır. Ana-bacılar ora-bura qaçışır. Toyuqdan, cücadən, donuzdan-filan kəsirlər. Gəlini hamama apanırlar. Təzə bəy gəlinin atasıyla oturub araq istemal edir. Özü də, yəqin, basib-kəsir – bağ belə, bostan belə... yəni ki, bizim Almaniyada... biz hersoqlar... filan-peşməkan.

Və gözlənilmədən çox kədərli hadisə baş verir. Gəlin qəfil-dən ölürlər. Demə, yazıq biçarə hamamdan çıxanda soyuqlayıb, sətəlcəm olub, üç gün içində canını tapşırıb.

Təzə bəyin, təbii ki, halı pərişan olur, axı filan qədər xərci çıxıb. Əli ətəyindən uzun öz Almaniyasına qayıtmaq istəyir. Baş tutmamış təzə qohumlariyla vidalaşarkən birdən ona deyirlər:

— Yoldaş hersoq, getməyə tələsmə. Bəxtin gətirib ki, bizim bir qızımız da var. Ölənin bacısı. Düzdür, ondan böyükdür, sıfətcə də... o söz... amma axı siz də basa-basa Almaniyadan o boyda yol gəlmisiniz, əli ətəyindən uzun qayıtmayacaqsan ki... Bax da...

— Day nəyə baxacağam, — Hersoq deyir, — bunu əvvəlcədən deyəydiniz də. Əlbəttə, raziyam, gətirin görüm qızı.

Bir sözlə, matəm qurtarar-qurtarmaz toy dəsgahı başlayır.

* * *

Başqa bir hadisə də İranda baş verir.

Məşhur Kirin oğlu Kəmbiz Misir fironu II Amazisin (eramızdan əvvəl 529-cu il) qızına elçi düşür. Özü də qızı görüb-eləməmiş elçi göndərir. Çünkü o vaxt İrandan Misirə getmək asan iş deyildi. Gərək bu səfərə neçə ay sərf eləyəydi.

Amma Kəmbiz eşitmışdı ki, Misir fironunun qızı qeyri-adı gözəlliyyə malikdir.

Beləliklə, dədəsi dünyanın yarısını tutmuş İran şahı Misirə elçilərini göndərir.

Yeganə qızını çox sevən firon onu uzaq diyara buraxmaq istəmirdi. O biri tərəfdən də qüdrətli İran hökmdarını narazı salmaqdan qorxurdu. Əlqərəz, belə bir fənd işlədir — ən gözəl kənizlərdən birini öz qızı adıyla İrana göndərir.

Tarixdən bəlliidir ki, Kəmbiz bu qızla evlənib, çox xoşbəxt yaşayırımış. Qızı çox sevirmiş, amma təsadüfən bir gün yalan açılında amansızlıqla arvadını öldürür və qoşununu toplayıb Misirə hücuma keçir.

Biz bu hadisəni belə təsəvvür edirik. Demək ki, Kəmbizlə arvadı taxtin üstündə əyləşib mazaqlaşırlar — rahathülqum yeyir, şərbət içir və s. Gonbul bir fars da başlarının üstündə dayanıb yelpik yelləyir ki, şirniyyata milçək qonmasın.

İran şahı Kəmbiz bir-iki stəkan şerri-brendi içib sevgi dolu gözlərlə arvadını süzür, ona cürbəcür sözlər deyir, tutalım, bax belə: "Ah, mənim misirli gözəlcəm, Misirdə nə var, nə yox? Dədən firon, yəqin, səni çox əzizləyib, lap ərköyün böyüdüb, həmi... Düzdür də, sənin kimi şirin-şəkər qızı necə əzizləmə-



yəsən? Elə mən də səni görən kimi bir qəlbdən min qəlbə aşiq oldum. Duruşunla, yerişinlə əsl şah qızısan”.

Bu zaman qız öz qadın cazibəsinə çox arxayın olub, ya onun qadın qəlbində nə isə baş verib, kim bilir, hər halda, gülə-gülə:

– İşə bax, – deyir, – fironun qızı indi Misirdə oturub özüyün. İran şahı da məni sevir –adicə kənizi. Gör məhəbbətin gücü nə yaman şeymiş... Kişilərin ağlını başından alır.

Bundan sonrakı səhnəni təsəvvür edəndə adamın tükü biz-biz olur.

Yəqin ki, Kəmbiz heyvan kimi böyürür. Bir tuman-köynəkdə sıçrayıb taxtından qalxır. Bir şap-şupu ayağından düşür. Dodaqları ağarır, əlləri titrəyir, dizləri bükülür.

Fars dilində:

– Necə? – deyir. – Bir də təkrar elə görüm, nə dedin? Cənab nazirlər, tez bu dələduzu həbs edin.

Nazirlər qaçıb gəlir. Ah, ah, ay aman, belə də iş olar? Sakit olun, əlahəzrət, baxın məstləriniz də düşüb, hökmdara yaraşmaz bu.

Amma şah heç cür sakit ola bilmir: heç belə təhqir olar? Hökmdarın heysiyyətini bu dərəcədə alçaltmaq olar?

Axşam bədbəxt kənizin başını kəsəndən sonra Kəmbiz uzun müddət nazirləriyle məsləhətləşib. Əl-qol ataraq otaqda varğəl edib, yaman həyəcanlıymış.

– Bu Misir fironu nə oğraş adammış, – deyirmiş.

Nazirlər də köks ötürüb başlarını bulayırlar, amma gizlicə bir-birinə göz vururmuşlar.

– İndi, cənab nazirlər, belə təhqirdən sonra mən neyləməliyəm? Bu dəyyusun üstünə qoşun çəkim yəni?

– Olar, əlahəzrət.

– Amma o it oğlu çox uzaqdadır axı. Misir... Afrika... Gərək bir il yol gedəsən... Özü də gavar dəvə belində. Ağırıdır...

– Eyib etməz, əlahəzrət... Qoşunun hamısı olmasa da, bir hissəsi gedib çatar...

Kəmbiz heç cür sakit ola bilmirdi:

– Mən də onu oxşayırdım, tumarlayırdım... Elə bilirdim ki, fironun qızıdır, sevdim onu, sən demə... başqa adammış...

Nədir, cənab nazirlər, yəni mənə it dəyib ki, o firon qurumsaq qızını mənə layiq bilmədi? Cox matahmış... Köpək oğlu, gör nə pəsməndə mal göndərib mənə...

Xarici işlər naziri gülüşünü içində boğaraq ciddi səslə:

– Əsas odur ki, əlahəzrət, bu, tarixə düşəcək... Yəni İran...

Kəmbiz... gör ona kənizi necə soxuşdurublar.

– Sən də, it oğlu it, niyə mənim qanımı daha da qaraldırsan?

Gedin qoşunu yığın. Misiri yer üzündən silək gərək.

Bir sözlə, Kəmbiz qoşunuyla birlikdə Misirə yola düşdü, charted bu ölkəni yerlə-yeksan etdi. Amma firon Amazis bu vaxt artıq dünyasını dəyişmişdi. Onun qardaşı oğlu Psemattix aqibətinin necə olacağını yaxşı bildiyi üçün vaxtında intihar edibmiş.

O ki qaldı fironun gülməşəkər qızına, tarix onun barəsində heç bir məlumat vermir...

VLADİMİR NABOKOV

(1899–1977)

ÇORBUN QAYITMASI

(hekayə)

Ər-arvad Kellerlər teatrdan gec çıxdılar. Havası bir az tutqun olan, artıq səkkizinci yüz ildir ki, çayın köndələn ləpələri kilsə binasının sudakı əksinə yüngülçə əl gəzdirdiyi bu sakit alman şəhərində Vaqneri ürəksiz çalışır, zövqə görə, adamları müsiqilə ürəkləri bulanıncaya qədər doydururdular. Teatrdan sonra Keller arvadını öz ağ çaxırıyla ad çıxartmış bərbəzəkli bir yeməkhanaya apardı və yalnız gecə saat ikiyə işləyəndən sonra içəridən yelbeyincəsinə işıqlandırılmış avtomobil onları yatmış küçələrlə bir evin doqqazına çatdırıldı. Fənərin solğunlığında üstündə yarpaqların ilmeli kölgələri oynasan səkiyə qabaqcə Keller – prezident Krügerə oxşayan cantaraq qoca alman düşdü. Dalınca da arvadı sıvişib yoğun baldırlarını maşından çıxardı və Kellerin kraxmallı yaxasıyla arvadının donundakı şüşə muncuqları bir anlığa işiq tutub önə çıxartdı. Dəhlizdə qulluqçu onları yürürək qarşılıdı və qorxu dolu piçılııyla Çor bun gəldiyini xəbər verdi. Varvara Klimovna Kellerin hələ təravətini itirməmiş yumru üzü həyəcandan titrədi və qızardı.

– O, sizə dedimi ki, qız xəstədir?

Qulluqçu daha tələskənliliklə piçildamağa başladı. Keller ətli əlini çal kəkiliñə çəkdi və dərin qırışlar basmış iri, bir az meymunabənzər sıfətiylə (onun üst dodağıyla burnu arasındaki məsa-f xeyli uzun idi) qaşqabağını tökdü.

– Mən sabaha qədər gözləyə bilmərəm axı. Biz elə bu dəqiqə ora getməliyik, – Varvara Klimovna başını əsdirə-əsdirə donquuldandı və öz xurmayı parikinə örtdüyü duvağın ucundan

tutaraq bütün ağırlığıyla yerində firlandı. – Ay qurban olduğum Allah... Deyirəm axı, bir aydır məktub niyə gəlmir.

Keller yumruğu ilə öz qatlama silindrini düzəltdi və özünün səlis, amma bir az boğaz ləhcəli ruscasıyla dedi:

– Bu adamın ağılı yerində deyil. O, xəstə qadını yenə bir iyənc mehmanxanada yerləşdirməyə necə ürək eləyiib...

Amma qızının xəstə olduğunu düşünməklə onlar, əlbəttə, yanılırdılar. Çorb qulluqçuya ona görə belə demişdi ki, belə demək hamisindən asan idi. Əslində, o, xaricdən tək qayılmış və yalnız indi dərk eləmişdi ki, axı arvadının necə həlak olduğunu və özünün niyə heç nə yazmadığını, hər halda, aydınlaşdırımalı olacaq. Bütün bunlar olduqca çətin idi. Necə aydınlaşdırısan ki, özün öz kədərini tək çəkmək istəmisən, onu kənar şeylərlə bulasdırmağa və başqalarıyla bölüşməyə razi olmamışan? Ona elə gəlirdi ki, arvadının ölümü nadir, az qala, görünməmiş hadisədir. Axı bu cür ölümdən təmiz nə ola bilər – gözqamaşdırıcı parlaq işığı şüşəyə dolan elektrik axınının zərbəsi nəticəsində baş vermiş.

Nitsadan on verst aralıda ağ şose yolunda tufandan yıxılmış elektrik dirəyinin məftilinə onun gülə-gülə toxunduğu o yaz günündən bəri Çorb üçün bütün dünya susdu və uzaqlara çəkil-di; hətta qucağında ən yaxın kəndə qədər apardığı o cəsəd də artıq ona yad və gərəksiz bir şey kimi gəlirdi. Arvadının dəfn olunacağı Nitsada vərəmli, iyəncisifat keşiş əbas yerə ondan tə-fərrüatları öyrənməyə çalışırdı, o yalnız candərdi gülümsünür, rəngli xırda daşları bir ovçundan o birinə tökə-tökə bütün günü cimərliyin çıraqlığında otururdu və gözlənilmədən, dəfn günü-nü gözləməyərək toy səyahəti zamanı ikililikdə olduqları bütün o yerlərdən keçə-keçə geri – Almaniyaya qayıtdı. Onların qışı ke-çirdikləri İsvəçrədə indi alma ağacları çıçəkləmişdi və o, burada mehmanxanalardan başqa heç yeri tanımadı; hələ payızda ke-çib-getdikləri Şvarsvalddə isə o qədər də isinməmiş yaz günü çox şeyləri xatırlamağa əngəl olmadı. Cənub cimərliyində olduğu kimi, burada da o, tən ortasında düz ağ qurşağı olan o yeganə balaca daşı – girdə və qara – tapmağa çalışırdı, bu daşı ona axırın-ci gəzintiləri ərəfəsində O göstərmişdi.



Onun görərkən heyrətdən içini çəkdiyi nə vardısa, Çorb onların hamısını beləcə axtarırdı: qaya çevrəsinin bənzərsiz cizgisi, gümüşü-boz rəngli pulcuqlarla örtülmüş evcik, qara küknar, ağ köpüklü axın üzərindəki kiçik körpü və – bəlkə də, taleyin qara yazılısı kimi çıxımdan muncuq-muncuq düzülmüş teleqraf məftillərində hörümçək torlarının bərq vurması. O, Çorbla yanaşı yeriyirdi. Onun hündürdəban çəkmələri tez-tez addımlayırdı və saatlışmək bilməyən yüngül, güləyən əlləri elə hey hərəkətdəydi: gah koldan yarpaq qopanır, gah da yanından keçərkən qayanın divarını sığallayırdı. Çorb Onun tünd çillərlə dolu balaca sıfətini və dalğaların yuyub hamarladığı şüşə qırqlarının rəngi kimi solğun yaşılaçalan iri gözlərini görürdü. Ona elə gəlirdi ki, əgər o, birlikdə görüb-duyuqları bütün bu xirdalıqları bir yerə toplasa, əgər o, yaxın keçmişyi yenidən yarada bilsə, Onun obrazı ölümsüzləşəcək və Çorb üçün onu həmişəlik əvəz eləyəcək. Amma gecələr dözülməz olurdu... Gecələr Onun göz önündə canlanması birdən qorxu yaradırdı, o, bu üç həftə yolçuluq zamanı, demək olar ki, yatmamışdı və indi, Onunla rastlaşdıqları və nikah bağladıqları bu sakit şəhərin vağzalına yorğunluqdan sərxoş kimi düşmüştü. Keçən payız onlar elə bu vağzaldan yola düşüb getmişdilər.

Axşam saat səkkizə qalırdı. Evlərin arxasında kilsə qülləsinin qaraltısı aydınca seçiliirdi. Vağzalın qabağındakı meydarında elə həmin köhnə-küsük faytonlar qatarla düzülmüşdü. Yenə həmin qəzetsətan batmış axşam səsiylə qışqırırdı. Həmin qara, tüklü it öz laqeyd gözləriylə nazik reklam dırəyinin yanında durub, nazik ayağını yenə afişadakı qırmızı həflərlə yazılmış “Par-sifal” sözünün üstünə tərəf qaldırmışdı.

Çorbur əl çamadəni və iri, sanı sandığı var idi. O, faytonla şəhərin içindən keçirdi. Faytonçu cilovu tənbəl-tənbəl şappildadır, bir əliylə də sandığı tuturdu. Çorbur yadındaydı ki, heç vaxt adıyla çağırmadığı o qadın faytonda gəzməyi sevərdi.

Döngədə, şəhər opera binasının arxasında köhnə, üçmərtəbəli bir mehmanxana var idi. Pis ad çıxarmış bu mehmanxanada otaqlar bir həftəliyə də verilirdi, bir saatlığa da; bu, tutqun şüşələr arxasında cırıq-sökük pərdələri və heç vaxt açar görməmiş, nəzərəçarpmadıq giriş qapısı olan qara bir ev idi ki, yan-yörəsində

heç bir otu-ağacı yox idi. Solğun bənizli, sırtıq qulluqçu Çorbu nəm və kələm iyi verən dolanbac dəhlizlə apardı və o, qulluqçunun dalınca nömrəyə girən kimi çarpayının baş tərəfində zərli çərçivədəki çəhrayı rəngli çimən qadın şəklindən bunun həmin otaq olduğunu dərhal tanıdı – bu, arvadıyla ilk birləşlik gecəsi keçirdiyi otaq idi. Onda ona hər şey əyləncəli gəlirdi – dəhlizdə qusan o pencəksiz gonbul da, əlüzyuyanda açıqrəngli gözəl saç tellərinin olması da, onların belə yaramaz mehmanxananı seçmələri də; amma onu ən çox güldürən evdən necə qaçmaları idi. Belə ki, kilsədən evə gələn kimi o, paltarını dəyişmək üçün öz otağına qaçıdı; hələ ki qonaqlar yuxarıda axşam yeməyinə yığışırıldılar. Keller əynində urvatlı frak, öz meymun sıfətiylə boş-boş gülüm-səyərək əliylə gah onun, gah bunun ciyinə şappıldadır, arağı da özü paylayırdı; Varvara Klimovna isə yaxın dostları təzətoylular üçün hazırlanmış yatağa baxmağa apanırdı: qəhər dolu, piçılıtılı iri tük döşəyi, portağal çıçəklərini, xalçanın üstündə yan-yana qoyulmuş iki cüt təzə gecə ayaqqablarını onlara göstərirdi; xalçanın üstündə isə qot şriftiyələ yazılmışdı: “Biz qəbrə qədər bir yerdəyik”. Sonra hamı stollara doğru hərəkət elədi, Çorbla arvadı isə bir andaca sözləşib arxa qapıdan çıxdılar və yalnız ertəsi gün səhər, ekspressin yola düşməsinə yarım saat qalmış şey-şüyərinin dalınca evə gəldilər. Varvara Klimovna bütün gecəni hönkürmüştü; əri isə (hər şeydən şübhələnən bu adamın gözündə Çorb yalnız dilənci, mühacir və ədəbiyyatçı idi) qızının seçimində, caxıra çəkdiyi xərcə, əlindən heç nə gəlməyən polisə lənətlər yağıdırırdı... Cavanlar gedəndən sonra isə qoca döngədəki mehmanxanaya baxmağa gedirdi, o vaxtdan bəri bu qara, korsayaq bina onun üçün nə isə nifratamız, elə bil, cinayəti xatırladan bir şeyə çevrilmişdi.

Sandıq içəri gətirilənə qədər Çorb hərəkətsiz halda divardakı o çəhrayı şəklə baxırdı. Qapı örtüləndən sonra o əyilib sandığın kilidini açdı. Küncdə divar kağızının didilmiş qırıntıları altın-dan xişiltıyla siçan qaçıdı. Çorb səksənib dabanı üstə geri fırlanırdı. Tavandan asılmış yalkı elektrik lampası azca yırğalanır, naqılın yaşıl taxtın üstünə düşən kölgəsi əyrilər boyunca sınırdı. O vaxt o, həmin bu taxtin üstündə yatmışdı. Arvadı isə yuxuda



uşaq kimi rəvan nəfəs alırdı. O gecə Çorb onun yalnız ciynindən öpdü – başqa heç nə.

Sığan yenə qurdalanmağa başladı. Elə kiçik səslər var ki, top gurultusundan daha qorxuncdur. Çorb sandıqdan aralandı, otaqda bir-iki dəfə oyan-buyana var-gəl elədi. Pərvanə cingiltiy-lə özünü lampaya çırpdı. Çorb qapını dərtib eşiyyə çıxdı.

Pilləkəni düşərkən o, nə qədər yorulduğunu hiss elədi, döngəyə çatanda isə may gecəsinin donuq maviliyindən başı hərləndi. O, bulvara doğru dönərək addımlarını yeyinlətdi. Bu – meydan, bu – Daş atlı, bu da – şəhər bağının üstündəki qara buludlar. İndi şabalıd ağacları çiçəkləyib, onda isə payız vaxtıydı. Toy ərəfəsində o gün onlar ikilikdə gəzdikcə-gəzdirilər. Səkini bürümüş solğun yarpaqlardan gələn bir az torpaq, bir az nəm, bir az da bənövşə iyi nə qədər gözəl idi. O buludlu, gözəl günlərdə göy üzü tutqun-ağ rəngdə olurdu və asfalt yolun ortasındaki kiçik gölməçədə ağaç budaqları pis yuyulmuş fotosəkil kimi əks olunurdu. Saralmış ağaclar boz evlərin arasında hərəkətsiz dayanmışdı, onun yaşadığı evin qarşısındaki qovaq ağaçının solan yarpaqları isə şəffaf üzüm rənginə çalırdı. Çəperin arxasında tozağacının hərdən sarmaşıqla tamamilə örtülmüş gövdəsi gözə çarpırdı və O danışındı ki, Rusyada tozağacılarda sarmaşık olmur, o isə deyirdi ki, onların balaca yarpaqlarının kürəntəhər çalan ütülənmiş ağdakı incə boz ləkələri xatırladır. Səki boyunca palid və şabalıd ağacları sıralanmışdı; qara qabığın üzərində məxmər kimi yumşaq yaşıl mamırlar bitmişdi; elə hey tökülen yarpaqlar kağız parçaları kimi çəpinə uçub küçənin o biri üzünə düşürdü. Bu yarpaqları o, küçənin təmir olunduğu yerdəki çəhrayı kərpic yiğini yaxınlığından tapdığı kürəyin köməyi ilə göydə tutmağa çalışırdı. Bir az o yanda fəhlə furqonun bacasından çıxan göyümtül tüstü burularaq budaqlar arasında əriyirdi və dincəlməkdə olan əlikürəkli fəhlə əlini belinə qoyaraq solmuş yarpaq kimi yüngülce süzən bu gənc xanıma tamaşa eləyirdi. O hey atılır və gülürdü. Çorb başını azca əyərək Onun arxasında addımlayırı və ona elə gəlirdi ki, bu solğun yarpaqlar necə qoxuyursa – xoşbəxtliyin də qoxusu bax elə beləcədir.

Şabalıd ağaclarının öz gecə gözəlliyi ilə doldurduğu bu küçəni o, indi güclə tanıdı. Qabaqda fənər yanındı, şüşənin üstünə əyilmiş budağın ucundakı bir neçə yarpağın işiq, elə bil, canına hopmuşdu və onlar tamamilə şəffaf görünürdü. Çorb yaxınlaşdı, doq-qazın kölgəsi sıniq xəlbir şəklində səkidən onun üstünə ağnadi, ayaqlarına dolandı. Çəpərin o üzündə, tutqun çıraqıl zolağının ar-xasında tanış evin qararlıq öndəmi görünürdü. Pəncərələrdən biri açıq idi və içəridən işiq gəlirdi. Bu kəhrəba rəngli viranədə qulluqçu yayığın hərəkətləri ilə ağaçappaq mələfələri döşəyirdi. Çorb onu ucadan səslədi, özü də – müxtəsər. O, bir əli ilə doqqazdan tutmuşdu və ovçunun içinde hiss elədiyi şəhli dəmir bütün xatırladıqlarının içində ən kəskin olanı idi.

Qulluqçu artıq yüyüրə-yüyüürə ona doğru gəlirdi. O, sonra Varvara Klimovnaya danışırkı ki, məni ən çox təəccübəndirən – Çor bun hələ də susaraq səkidə dayanmasıydı, halbuki mən dərhal doqqazı açmışdım. “Onun başında papaq yox idi və fənərin işığı onun alınına düşürdü, alını tamam tər içindəydi, saçları da alınına yapışmışdı. Mən dedim ki, ağalar teatra gediblər. Və ondan soruşdum ki, niyə təksən, bu vaxt onun gözləri qorxunc şəkildə parıldadı. Deyəsən, çoxdan üzünü qırxmamışdı”. O, alçaqdan dedi: “Çatdırın ki, o xəstədir”. Mən soruşdum: “Siz hara düşmüsünüz?” O dedi: “Elə həmin yerə, – dalınca da, – bunun fərqi yoxdur. Mən sabah səhər gələcəyəm”. “Mən ona təklif elədim ki, gözləsin, amma o heç bir cavab vermədən dö-nüb getdi”.

Çorb, beləcə, öz xatırələrinin ləp başlangıcına qayıdırı. Bu, çox ağırlı, şirin sınaq idi və artıq sona yaxınlaşırı. Onların ilk birləşlik gecəsini keçirdikləri o otaqda yalnız bircə gecə keçir-mək qalırdı ki, artıq səhəri gün bitəcək və onun obrazı tamamlanaçaqdı.

İndi isə o, mavi qaranlıqda bütün skamyalarında dumanlı qaraltılar sezikən bulvarla geri – mehmanxanaya qayıdarkən birdən anladı ki, yorğun olsa da, lampası olan və künc-bucağından çıxıltılar eşidilən o otaqda tək yata bilməyəcək. O, meydandan keçib baş küçənin sıxlığına qarışdı və artıq nə eləyəcəyini bilirdi. Amma çox axtardı: belə ki, səhər sakit və əxlaqlı bir yerdi,



sevginin satıldığı o gizli dalandan isə Çor bun xəbəri yox idi. Bir saat əlacsız gəzib-dolaşmaqdan artıq onun dabanları gizildəyir, qulaqları uğuldayırdı ki, təsadüfən gəlib həmin dalana çıxdı və dərhal da onu səsləyən qadına yaxınlaşış dişlərinin arasından: "Bir gecə", – dedi.

Qadın başını yana əyərək çantasını yellədi və cavab verdi: "İyirmi beş".

Çorb razılaşmaq işarəsi olaraq başını tərpətdi. Və yalnız xeyli sonra, təsadüfən ona tərəf baxanda gördü ki, qadın yıpranmış olsa da, yenə özlüyündə pis deyil və onun açıqrəngli, vurulmuş saçları var.

O, Çor bun düşdüyü mehmanxanada başqa kişilərlə çox olmuşdu və qaça-qaça pilləkəni düşən solğun bənizli, nazikburun qulluqçu dostcasına ona göz vurdı. Onlar dəhlizdən keçərkən qapılardan birinin arxasında çarpayının ağır-agır və yeknəsəq cirildadığı eşidilirdi, elə bil, kimsə kötük biçqılayırdı. Bir neçə qapıdan sonra, başqa bir nömrədən yenə oxşar cirilti eşidildi və bu vaxt qadın soyuq bir işvəylə dönüb Çorba baxdı.

Çorb dinib-danışmadan onu öz otağına gətirdi və dərhal da dərin yuxu intizarıyla yaxasını açmağa başladı. Qadın ona lap yaxınlaşdı və gülümşəyərək soruşdu:

– Bəs bizim o kiçik hədiyyə nə oldu?

Çorb yuxulu və dağıniq halda ona baxdı və qadının nə demək istədiyini güclə anladı. O isə pulu alaraq səliqəylə çantasına qoydu və yüngülcə ah çəkib yenə yaxınlaşdı, saçını yelləyərək:

– Mən soyunum? – dedi.

– Hə, uzan, uzan, – Çorb mızıldandı, – səhər yenə verəcəyəm.

Qadın tələsik koftasının düymələrini açmağa başladı. Bu vaxt o, çəpinə hey Çorba baxır və onun qaraqabaqlığına bir qədər təəccüblənirdi. Çorb isə tələsik və necə gəldi soyunub ya- tağa girdi və üzünü divara əvvirdi.

Qadın dumanlı şəkildə düşündü ki, yəqin, bunun bir hoqqası var. O, yavaşça köynəyini qatlayınib stulun üstünə qoydu. Çorb isə artıq bərk yuxuya getmişdi.

Qadın otaqda gəzinməyə başladı və görəndə ki pəncərənin yanına qoyulmuş sandığın qapığı bir az açıqdır, çömbələrək içindəkilərə göz gəzdirdi. Sonra çılpaq qollarını ehtiyatla irəli uzadıb, bir gözünü yumaraq əliylə yoxladı; bunlar necə gəldi yiğilmiş qadın paltarları, corabları, hansısa ipək parça-marçayıdı – elə gözəl qoxuyurdu ki, qadın bundan kövrəldi.

O ayağa qalxdı, əsnəyə-əsnəyə ombasını qasıdı və necə var eləcə – çılpaq, yalnız corabda – pəncərəyə yaxınlaşıb pərdəni araladı. Pərdənin arkasında çərçivə açıqdı və küçənin gözoxşayan dərinliyində opera binasının tini, Daş Orfeyin gecənin maviliyində seçilən qara çiyini və binalann qaranlığa doğru çəpinə uzanan dumanlı öndəmlərində bir sırə işıqlar görünürdü. Orada, uzaqda xırda, qara-qara qaraltılar qapılann parlaq keçidindən axışib çıxaraq, işıqlı pillələrin yanındairəvi qatlarında qaynaşır və avtomobilər öz fənərlərini oynada-oynada onlara doğru şütyürdü. Gediş-geliş kəsilib işıqlar sönənəcən qadın durub tamaşa elədi, sonra pərdəni örtdü və işıqları söndürüb, Çorbul yanında yatağa girdi. Yuxuya gedə-gedə fikirləşdi ki, məhz bu otaqda artıq iki dəfə olub və divardakı çəhrayı şəkil də yadındadır.

Heç bir saat yatmadı ki, son dərəcə qorxunc bir qışqıñq onu yuxudan oyatdı. Qışqıran Çorb idi. O, gecənin bir vaxtı ayılıb böyrü üstə çevrildi və yanında uzanmış arvadını gördü. Dəhşətə gələrək var gücüylə qışqırdı. Ağ qadın kölgəsi yataqdan dik atıldı. O, tir-tir titrəyərək işığı yandıranda Çorb dolasıq mələfələr içində arxası divara oturmuşdu və dəli bir parıltı ilə od saçan bir gözü görünürdü. Sonra yavaş-yavaş üzünü açdı və qadını tanıdı. Qadın qorxu içində öz-özünə danışa-danışa tələsik köynəyini geyinirdi. Və Çorb rahat nəfəs aldı, başa düşdü ki, sınaq bitmişdir. O, taxtın üstünə yixildi və əlləri ilə tüklü baldırını sıxaraq laqeyd bir təbəssümə qadına baxdı. Bu təbəssüm qadını daha da qorxutdu və o, yana çevrilərək tez axıncı düyməsini düymələdi, ayaqqabısının qaytanını bağladı, əlini atdı ki, şlyapasını başına qoysun.

Bu vaxt dəhlizdən danışq və ayaq səsləri eşidildi:

– Amma onun yanında qadın var... – qulluqçu yazıq-yazıq təkrar eləyirdi.



Boğaz İəhcəli əsəbi səs isə təkrar eləyirdi:

– Axı mən sizə deyirəm o, mənim qızımdır.

Addımlar qapının arxasında dayandı. Sonra qapı döyüldü. Bu vaxt qadın masanın üstündən çantasını götürdü və qətiyyətlə qapını açdı. Onun qarşısında qatlama silindri qoca bir cənab heyrət içində dayanmışdı, onun ciyni arxasından saçında duvaq olan gözüyaşlı, kök bir qadın boylanırdı, lap arxada isə rəngi qaçmış, balacaboy qulluqçu ayaqlarının ucuna qalxaraq gözləri bərəlmiş halda əliylə çəgiriş hərəkətləri eləyirdi. Qadın onun işarəsini dərhal anladı və qocanın yanından sıvişib cəld dəhlizə çıxdı. Qoca isə yenə də çəşqin-çəşqin başını ona doğru döndərdi və sonra öz xanımıyla birgə içəri keçdi. Qapı örtüldü. Qadınla qulluqçu dəhlizdə qaldılar, qorxu içində bir-birinə baxa-baxa əyilib dinşəməyə başladılar. Amma otaqda sakitlik idi. Oradan heç bir səs gəlmirdi.

– Onlar susurlar, – qulluqçu piçildədi və barmağını dodaqlarının üstünə qoydu.

ANDREY PLATONOV

(1899–1951)

ÜÇÜNCÜ OĞUL

(*hekayə*)

Vilayət şəhərində bir qarı öldü. Qarının əri – təqəüddə olan yetmiş yaşlı fəhlə teleqraf kontoruna gedib müxtəlif diyar və respublikalara eyni məzmunda altı telegram göndərdi: “Anan öldü, gəl. Atan”.

Teleqrafda işləyən yaşlı qadın öz titrək əlləriylə uzun-uzadı pulu saydı, möhürlədi. Qoca yuxusuzluqdan qızarmış gözləriylə taxta pəncərədən matdirm-matdirm qadına baxır və öz dərdini qovmaq üçün düşünür ki, yəqin, bu süst və dalğın qadının da qəlbini sınıq, ruhu əndişəlidir – ya əri atıb, ya başqa dərdi var.

Buna görə ləng işləyir, pulları saya bilmir, diqqətini itirib; hətta adı iş üçün də insanın daxilən xoşbəxt olması vacibdir.

Telegramları göndərdikdən sonra qoca evə qayıtdı; uzun stolun böyründəki kətildə, öz mərhüm arvadının soyuq ayaqları yanında oturdu. O, tənbəki çekir, öz-özünə kədərlə sizildən, qəfəsdə oyan-buyana hoppanan boz quşcuğazın tənha həyatına göz qoyur; hərdən astadan ağlayır, sonra toxlayan kimi oturur, cib saatinə çıxarıb qurur, pəncərəyə baxır və düşündürdü ki, son günlər hava tez-tez dəyişir: gah yarpaq tökümü başlayır, gah tənbəl-tənbəl lopa qar yağır, selləmə yağış tökür, gah da ulduzlar kimi soyuq günəş sönük işiq saçır; qoca beləcə düşüñərək oğullarının yolunu gözləyirdi.

Böyük oğlu birinci olaraq aeroplana uçub gəldi. Qalan beş oğlu ata evinə iki gün ərzində toplaşdı.

Onlardan biri, yaşça üçüncü oğlu altiyaşlı qızını da gətirdi və bu qızçıqaz indiyəcən babasını görməmişdi.



Stolun üstünə uzadılmış ana artıq dörd gün idi onların yolunu gözləyirdi; meyitdən ölüm qoxusu gəlmirdi, çünki xəstəlik bu bədəni qıpqruru qurutmuş, üzüntü və acliq onu hər cür xılıtdan təmizləmişdi. Oğullarına bol və sağlam həyat bəxş etmiş qarı özü üçün xəsiscəsinə xırdaca, qənaətə alışmış bir bədən saxlamış və lap miskin görkəmdə də olsa, uzun müddət onu qorumağa çalışmışdı ki, sağ qalib sevə bilsin, onlarla fəxr etsin.

İyirmi yaşından qırıq yaşınadək olan zorba kişilər stolun üstündəki tabutu səssizcə dövrəyə aldılar. Onlar altı nəfər idi, yeddinci ən kiçik oğlundan da boyca balaca və zəif olan ataydı. O, qucağında nəvəsini tutmuşdu; qızçıqaz ölüdən – qıpqrımızı gözləriylə altdan-altdan onu sözən tanımadığı qaridan qorxduğu üçün gözlərini yummuşdu.

Qarının oğullan sisqa, xəsis göz yaşlarıyla səssizcə ağlayır, üz-gözlərini əyirdilər ki, bu kədərə hönkürmədən dözə bilsinlər. Ata artıq ağlamırdı, göz yaşlarını hamidan əvvəl tək-tənha ağlaya-ağlaya qurutmuşdu, indi də gizli həyəcan və yersiz sevincdə öz pəhləvan cüssəli oğullanna göz qoyurdu. Onlardan ikisi dənizçi – gəmi komandiri; biri – Moskvada aktyor, biri (kiçik qızıyla gələn) – fizik idi; ən kiçik oğlu agronomluqda oxuyurdu, böyük oğlu isə aeroplana zavodunda sex rəisi işləyirdi, sinəsində orden – “Fəhlə ləyaqətinə görə” – vardı. Altı oğul və yeddinci – ata olmuş ananın yanını kəsdirib durmuşdu; oğlanlar öz kədərlərini, öz uşaqlıq xatirələrini bir-birindən gizlədərək, səssizcə ağlayırdılar; uzun illər idi ki, onlar harada olurlarsa olsun, lap min verstlərlə məsaflədən də anadan güc almışdilar. İndi ana cansız cəsədə dönmüşdü, bir daha onları sevə bilməyəcəkdi – laqeyd və yad bir qarı kimi uzanmışdı, pis-pis susurdu, elə bil, onlardan küsmüşdü, ya zəhləsi gedirdi...

Onun hər bir oğlu indi özünü yalqız və təhlükədə hiss edirdi: elə bil, haradasa, qaranlıq bir çöllükdə, köhnə, kalafa evin pəncərəsindən qara çıraq yanındı və bu çıraq gecəni, uçuşan böcəkləri, mavi otu, miğmiğə dumanını, sahiblərinin atıb getdiyi daxmada xəlvəti ömrən sürən uşaqlıq dünyasını qüssəli sarı işığa boyamışdı; bir vaxtlar bu daxmada bu qapı həmişə açıq

qalırdı. Açıq qalırdı ki, bu evdən çıxanlar oraya maneəsiz qayıda bilsinlər. Amma heç kəs qayıtmadı. İndi, elə bil, pəncərədə yanana işq birdən-birə sönmüş, gerçəklik xatirəyə dönmüşdü.

Qarı öləndə ərinə vəsiyyət etmişdi ki, keşiş cənazə evdə ikən oxusun, meyiti evdən çıxaranda və qəbrə qoyanda isə keşşəsiz də ötüşmək olar, belə olsa, oğulları inciməz və cənazəni son mənziləcən yola sala bilərlər. Qarı Allaha inanmaqdan çox, istəyirdi ki, ömrü boyu sevdiliy əri duaların qüssəli zülməməsi, cənazənin baş tərəfində yanana şamların işığı altında onun üçün daha çox xiffət çəkib kədərlənsin; o, bu həyatla təntənəsiz və xatirəsiz vidalaşmaq istəmirdi. Oğulları gəldikdən sonra qoca neçə saat keşiş axtardı, axırda axşamüstü bir nəfəri tapıb gətirdi – o da qocaydı, adı qaydada geyinmişdi, əynində ləbbadəfilan yox idi, yalnız pəhriz yeməyi yediyindən sağlam rəngi, diri gözləri vardi. Keşiş böyründə hərbi komandir çantası ilə gəlmişdi; çantada ruhani ləvazimatları – möhür, nazik şamlar, İncil və zəncirdən sallanan buxurdan vardi. O, cəld şamları tabutun ətrafinə düzüb yandırdı, xəbərdarlıq etmədən buxurdanı üfürüb tüstülətdi, İncili açıb, dua mızıldamağa başladı. Otağa toplaşmış oğlanlar ayağa durdular, Allaha inanmasalar da, dua oxunanda oturmuş olduqları üçün özlərini nəsə narahat hiss elədilər. Onlar tabutun önündə tərpənməz dayanıb, gözlərini yerə dikmişdilər. Ləbbadəsiz qoca keşiş tələm-tələsik, az qala, istehzali səslə xirdaca ağıllı gözləriylə mərhum qarının pəhləvan oğullarına baxa-baxa dua oxuyur, aradabir mızılıtiya keçirdi. O, mərhum qarının zorba və qaraqabaq oğullarından ehtiyat etsə də, qəlbində onlara qarşı anlaşılmaz hörmət duyurdu. Ürkəməsəydi, lap həvəslə mirt vurar, ağıllı fikirlər yürüdər, onların rəğbətini qazanmağa çalışardı. Amma qardaşlar susurdular; heç biri, hətta qarının əri də xəç çevirmirdi. Elə bil, ibadətin onlara heç bir dəxli yox idi, sanki, onlar tabutun fəxri qarovulunda durmuşdular.

Keşiş dua mərasimini bitirdi, tabutun ətrafında yanana şamları üfürüb söndürdü, dini ləvazimatları təzədən komandir çantasına yiğdi. Qarının əri onun ovcuna pul basdı və keşış daha lengimədi, ona milçək qədər məhəl qoymayan altı pəzəvəng



kişinin arasından qorxa-qorxa sıvişib, qapının arkasında görünməz oldu. O, məmnuniyyətlə bu evdə xeyrata qalar, müharibələr və inqilabların perspektivindən danişar, heç cür yol tapa bilmədiyi yeni dünyanın nümayəndələri ilə görüşdən uzun müddət təsəlli tapardı; o, təkcanına nəsə bir qəhrəmanlıq etmək istəyirdi ki, təzə nəslin dairəsinə daxil olub parlaq gələcəyə adlasın, hətta yerli aerodroma müraciət etmişdi ki, onu oksigen maskası olmadan ən böyük hündürlüyü qaldırıb oradan paraşütlə aşağı buraxsınlar; amma kişiyyə məhəl qoyan olmamışdı.

Axşam ata dib otaqda altı yer saldı, nəvəsini isə mərhum arvadı ilə qırx il yastiğə baş qoyduğu dəmir çarpayıda, öz yanında yatırdı. Çarpayı tabutun qoyulduğu böyük otaqda idi. Öğulları o biri otağa keçdilər. Onlar soyunub yatağa girənəcən ata qapının ağızında dayanıb gözlədi, sonra qapını kip örtdü və hər yerdə işıqları söndürə-söndürə nəvəsinin yanında yatmağa getdi. Qızçıqaz adyalyı başına çəkib geniş yataqda tək yatmışdı.

Qoca gecə alaqqaranlığında bir müddət səssizcə dayandı; pəncərədən içəriyə göyünmü, yağan qarınmı sönük işığı süzüllərdü. Qoca hansısa uzaq sırılxıştları dinşədi, sonra qapağı açıb tabuta yaxınlaşdı, arvadının soyuq əllərini, alnını, dodaqlarını öpdü və dedi: "İndən belə istirahət elə". O, ehmalca qızçıqazın yanında uzandı və gözlərini yumdu ki, ürəyi hər şeyi unutsun. Bir az mürgülədi və yenə qəfildən oyandı. Öğullarının yatdığı otağın qapısı altından işıq düşürdü – orada işığı yandırmışdilar, ucadan danişir, gülüşürdülər.

Səs-küydən qız yerində qurcalanmağa başladı, ola bilsin, yatmamışdı, intəhası, gecənin və ölmüş qarının xofundan başını adyalin altından çıxarmağa qorxurdu.

Böyük oğul öz tox və güclü səsiylə son kəşf olan metal təy-yarə pərlərindən heyranlıqla danişirdi. Dənizçi-qardaşlar əcnəbi limanlarında baş vermiş əhvalatları yada salır, aradabir atalarının onların üstünə saldığı, uşaqlıq dövründən qalma köhnə adyalları təzəylə müzakirə edərək ucadan gülüşürdülər.

Adyalların yuxarısı və aşağısına "baş" və "ayaq" sözləri yازılmış bez zolaqları tikilmişdi ki, uşaqlar onu düzgün örtşünlər, ayaqların olduğu çirkli, tərli tərəfi başlarına çəkməsinlər. Sonra

dənizçilərdən biri uşaqlıqda olduğu kimi, aktyorla süpürləşmə-yə başladı, şitənib stulu aşırıldılar. Bir anlığa otağa sükut çökdü, gülüşənlər uşaq kimi qorxub pulsular, sonra görünür, yadlarına dündü ki, anaları ölüb, heç nə eşitmır, onları cəzalandıran olma-yacaq və yenə şitəndilər. Böyük oğul aktyordan xahiş elədi ki, astadan mahni oxusun; axı o, Moskva mahnilarına yaxşı bələdir. Aktyor dedi ki, birdən-birə elə-belə oxumaq çətindir. "Yax-şı, – dedi, – üzümə bir şey örtün, yoxsa utanıram". Nəyləsə onun başını örtdüllər və "pərdə dalında" oxumağa başladı. O oxumaqdə ikən, kiçik qardaş nəsə elədi, o biri qardaş çarpayı-dan guppultuyla yerə dəydi. Hamı gülüşdü. Elə ucadan güldü-lər ki, qaranlıq otaqda qızçıqaz başını adyalın altından çıxarıb çı-ğırdı:

– Baba! Ay baba! Yatmışan?
 – Yox, qurban olum, yatmamışam, oyağam, – qoca yatma-dığını bildirmək üçün yalandan öskürdü ki, oğulları eşidib nara-hat olmasınlar.

Qızçıqaz daha dözməyi hıçkırdı. Qoca onun üzünü tumar-ladı – uşağın sir-sifəti göz yaşı içindəydi.

– Bu nədir, olmaya, ağlayırsan? – qoca piçilti ilə soruşdu.
 – Nənəyə yazığım gəlir, – qızçıqaz dedi. – Hamı yaşayır, hamı gülüşür, təkcə o ölüb.

Qoca dinmədi. Fisıldayıb, ehmalca öskürdü. Qızçıqazı qor-xu bürdü, o dikkəlib oturdu ki, babasının üzünü görə bilsin, öy-rənsin ki, o yatıb, ya oyaqdır. Qızçıqaz babasının əprimiş üzü-nə bir xeyli baxıb soruşdu:

– Bəs nə üçün sən ağlayırsan? Görürsən, mən daha ağla-mırıam.

– Ağlamıram, məndən tər axır.
 – Sən qarı üçün darixırsan? – qızçıqaz dedi. – Yaxsıbu-dur, ağlama, sən qocasan, tezliklə ölcəksən, onsuz da, onda ağlaya bilməyəcəksən.

– Yaxşı, ağlamayacağam, – qoca astadan dedi.

Səsli-küylü otağa qəfildən sükut çökdü. Bundan əvvəl oğ-lanlardan biri nəsə söylədi. Qoca onun səsindən üçüncü oğlu-nu – alim-fiziki, qızçıqazın atasını tanıdı. Bayaqqdan onun səsi



çixmirdı: o heç nə demir və gülmürdü. Görünür, indi qardaşlarına elə söz demişdi ki, onlar nəinki gülüşmür, heç cinqırlarını da çıxarmırdılar.

Az sonra otağın qapısı açıldı və oradan gündüzlər geyindiyi kimi üçüncü oğul çıxdı. O, tabutdakı anasına yaxınlaşdı, onun heç kəsə qarşı bir hiss ifadə etməyən cansız üzünə tərəf əyildi...

Gecə yaridan keçmişdi, xoflu bir səssizlik idi. Bomboş küçə kirilmişdi. O biri otaqdan da səs-səmir gəlmirdi: qardaşlar ilbiz kimi qırınlarına çəkilmişdilər. Qoca da, qızçıqaz da tabutun üzərinə əyilib donmuş adamı səksəkə içində, hətta nəfəs almağı da unudaraq izləyirdilər.

Üçüncü oğul birdən dikəldi, qaranlıqda əlini uzatdı, tabutun qırığından yapışdı, amma yenə müvəzinətini saxlaya bilmədi, tabutu stolun üstüylə azca sürdü, son anda tabut aşmasın deyə əlini çekdi və yerə yıxıldı. Başı taqqılıtiylə yad adam başı kimi taxta kətilin qırığına dəydi, amma onun heç cinqırı da çıxmadı, yalnız balaca qızı zil səslə çağırıldı.

Beş qardaş alt tuman-köynəkdə yürüüb gəldilər; onu qaldırıb öz otaqlarına apardılar. Bir azdan üçüncü oğul özünə gələndə o biri qardaşlar artıq forma və palтарlarını geyinmişdilər, baxmayaraq ki hələ gecə saat ikinin yarısı idi. Onlar tək-tək, xəlvətcə evə, həyətə, evi dövrələyən qaranlığa səpələndilər və orada yalnız özlərinin anladıqları sözləri piçildaya-piçildaya ağladılar, sanki, anası hər birinin başı üzərində dayanmışdı, onu eşidir, ölməklə öz övladını qüssələnməyə vadar etdiyi üçün xəcalət çekirdi...

Səhərisi altı oğul tabutu qov kimi ciyinlərinə qaldırıb ananı son mənzilə apardı. Qoca isə qızçıqazı qucağına alıb onların arxasında getdi. O artıq öz qarısı üçün xiffət çəkməyə öyrəşmişdi və indi ürəyində qürrələnir, öyünürdü ki, onun özünü də bu pəhləvan cüssəli kişilər dəfn edəcək.

VÍKTOR ASTAFYEV

(1924–2001)

ӘSGƏR VƏ ANA

(hekayə)

Lələkdən yumşaq olan nədir?

Ana ürəyi.

Daşdan bərk olan nədir?

Ana ürəyi.

Qadın əlini vedrəyə salıb bir ovuc yulaf götürdü və dəni na-zik şirimiyla barmaqları arasından sovurdu. Toyuqlar qar burulğanı kimi onun ətrafını aldılar. Onlar qanadlarını çırır, qaqqılda-şır, hətta dimdikləşməyə də macal tapırdılar.

Mən onun təkcə əlini, bir də kürəyini görürdüm. Kürəyi az-ça donqar olduğundan xalatı qalxmışdı, hiss edirdin ki, ixtiyar bir qadındır. Əli, elə bil, qranitdən yonulmuşdu; özü də elə səy-lä yonulmuşdu ki, üzərindəki xırda və iri damarlar belə gözə çarpırdı. Təəccübüldür ki, bu əllər necə də zərif hərəkətlər edə bilirdi.

Quşabaxan qadın qalan yulafı ovcuna boşaltdı, təcrübəli sə-pici kimi qolaylanıb dəni qabağına səpdi. Mən nə isə həyəcan-landım. Buna bənzər bir əli mən haradasa görmüşdüm.

Quşabaxan qadın qanun-qaydanın ziddinə olaraq örtdüyü güllü ləçəyini səliqəyə saldı və sərgiyə gələnlərə toyuqlar barədə danışmağa başladı. Toyuqlar isə taraqqə-turuqla dimdiklərini işə salmışdılar.

Quşabaxan sözünü bitirəndə soruşdum:

- Anacan, siz hansı vilayətdənsiniz?
- Kaluqadanam. Orada olmusunuzmu?



– Olmuşam. O yerlərdə vuruşmuşam. Bəlkə də, elə sizin kəndinizi almanınlardan xilas etmişəm.

O, kəndin adını söylədi. Yox, mən bu kənddə olmamışdım. Ancaq buna oxşar, üzü dərin qırışlı, göy gözləri çuxura düşmüş bir qadın xatirimdə canlandı. Əgər həmin o qadına rast gəlmək mənə qismət olsaydı, mən indi quşabaxan qadına dediyim eyni sözləri ona deyərdim.

– Demək, olan-olub, ötüb-keçib, eləmi?

O, mənim sualımı öz düşündüyü kimi yozdu:

– Əlbəttə, olan-olub, ötüb-keçib, sərgiyə də öz toyuqlarım-la düşmüşəm, indi çörəyi də çox alırıq, – yavaşça, məlahətli səslə cavab verdi.

Onun bu qısa cavabında o qədər təmkinlik, sakitlik hiss edirdin ki, istər-istəməz daha dərin, başqa bir məna duyurdun. Sənki, o, bununla bildirmək istəyirdi ki, başqa cür ola da bilməz. Rus eli nə qədər müharibələr, nə qədər od-alov görmüşdür, ancaq o, yenə xalqın zəhməti ilə mövcud olmuş və mövcuddur da!”

Quşabaxan qadının başı yenə də öz işinə qarışdı. Mən isə dərinliklərində hələ də göy çiçək rəngi görünən solğun gözlü qadına baxır, baxırdım. Özlüyümdə həmin o qadın haqqında fikirləşirdim, o qadın ki, müharibənin ağır, dəmir təkəri onun ürəyinin üstündən keçib-getmişdi...

O zaman mən çox cavandım. Yadımdadır, sizə söyləmək istədiyim görüşdən bir az əvvəl üzümü ilk dəfə hərbi xəstəxananın dəlləyi qırxdı. Sonradan bildim ki, qadın məndən xoşu gəldiyi üçün üzümü qırxbmış. O vaxtlar üzümdə tək-tək tük vardi. Ancaq, görünür, onun əli yüngül imiş; necə əfsunlaşdısa, üzümü sıx tük basdı, indi, əgər bircə həftə saqqalıma dəyməsəm, öz doğma uşaqlarım məni tanımadılar.

Yadımdadır, hərbi xəstəxanadan çıxanda qarnım tox, üzüm qırxiilmiş, özüm də gümrah idim. İçərisində heç nə olmayan balaca çantamı belimə atıb, qumqumanın torbasını da toqqamdan asıb ön cəbhəyə gedirdim, yol uzunu da qəmli gözləri olan o güləyən qadını və hərbi xəstəxanadakı qayğısız həyatımı xatırlayırdım.

Qumqumanın torbasından bir azca cecə arağının qoxusu gəlirdi. Arabir hərbçi üçün şüşə qumqumanı icad edən adamın qarasına ağzıma gələni deyirdim. Axi məni “xoşlayan” qadın canı qızdırıb bu cecə arağıını almaq üçün axırıncı qəpiyini vermişdi, mən isə onun dadına baxmadan lənətə gəlmış şüşəni vurub sindirmişdim. Bədbəxtlikdən, hava da elə idi ki, xəstəxana şəraitinə alışmış və bir az da tənbəlləşmiş əsgəri ruhlandıran bir şey olmasaydı, o üzülərdi.

Mənə elə gəlirdi ki, boz səma pilotkama toxunur. Yuxarıdan nə isə töküür, qəm-qüssə yağırıb. Yağsa, dərd yarı idi. Belə havada yad yollarda palçıq tapdalamaqdansa, gərək evdə oturub kitab oxuyasan, heç olmasa, səngərdə eşmə çəkəsən, vaxtı birtəhər öldürmək üçün hər dəfə Allah bilir haralarda ilişib yubanmış starşinani könlün istədiyi qədər söyəsən. Sonra da ki fürsət (biz təsərrüfat alayının arabasını və mətbəxini belə adlandırdıq) düşən kimi bir qazança noxudlu ət yeyib xor-xor yatasan.

Eh, bizimkilər nə uzaq getmişdilər!

Getdikcə gedirəm,ancaq hələ top-tüfəng səsi eşitmirəm, heç olmasa, şoseyə çıxsayıdım, bir maşın haylayardım...

Çəkmələrimə palçıq yapışmışdı. Ayaqlarına nəm keçmişdi. Çəkmələrim köhnə idi, çox işlənmişdi. Mənim elə hər şeyim köhnə idi. Özüm də köhnə idim, küknar kükürdü kimi uzanan bu tutqun gün də...

Müharibədə boz-bulaniq gün adı həyatdakindan daha çox olur. Görünür, elə bunun üçün də yağımurlu, sanki, aşağı enmiş səma məni belə əzirdi.

Qəliz palçığın içərisində gəzən səngər dostlarım təsəvvüründə canlandı. Kimi tüfəngli, kimi ciynində “Peteer”, kəmərin-də patrondaş, əzik-üzük qazança, kürək və başqa şeylər, pis havada həmişə olduğu kimi kəmərin altı da boş! Hey irəliləyirlər, heç bilmirlər ki, bu gün yemək, qurunmaq onlara müyəssər olacaqdımı, ya elə yaş-yaş yixilib yatacaqdılar, heç olmasa, yatacaqdılar, havanın açılmasını görmək onlara qismət olacaqdımı? Əzizim, belə bir müharibədə piyada qoşunda olmaq və sağ qalmaq çox çətin məsələ idi. Olduqca çətin idi! Məni iki dəfə yaralamışdılardı. Hərbi xəstəxanaya düşmüştüm.



Üçüncü dəfə qurtaracaqdımmi? Üç – əsgər bunu nəhs rəqəm sayırdı. Almaniyaya hələ çox vardi, qələbə isə bundan da uzaqda idi. Burasını da deyim ki, mən doyunca döyüşmüştüm, arxa cəbhədə olmağa, necə deyərlər, ixtiyarım vardi. Bunun üçün “Geriyə dön!” əmri kifayət idi. Rəhmətlik serjant Rüstəm belə komanda verməyi sevərdi. İş burasındadır ki, mən hərbi xidmətə yaramırdım. Yaxındakı köçürmə məntəqəsinə gedib sarğı kağızında yazılmış arayışı göstərsəydim, məni zavodlarдан, ya yol quran hissələrdən birinə göndərəcəkdilər. Bəlkə, lap doğma şəhərimizə də düşə bilərdim, orada zavod çıxdur...

Vallah, bu dünya çox qəribə qurulub! O dəfə hərbi xəstəxanadan çıxanda hər şey öz qaydasında idi. Paltarları, çəkmələrim təptəzə idi. Hətta qayışım belə at tapqırı kimi iplikdən də olsa, hər halda, təzə idi. Amma bir zalim oğlunun güllesi yumşaq ətimi yaralamaqdansa, sümüyümü sindirdi, məni hərbi sıradan çıxardı, indi də gedib ya kərpic, ya da sabun bişirməliyəm. Madam ki ikincidərəcəli döyüşçüyəm, demək, tumanımdan tutmuş pilotkama kimi hamısı “köhnə” olacaq, hətta əlimə verilmiş arayışı da elə kağızda yazıblar ki, müharibədən əvvəl mağazada buna siyənək balığını bükməyə utanardılar. Qumquma şüşədəndir, azuqə də bircə günlündür. Köçürmə məntəqəsinə çatana kimi bəsdir, heç tənəkə qumquma da lazım deyil...

Belə fikirlərdən əsəblərim gərilmisdi, özüm də necə yeri-mişdimsə tamam palçığa batmışdım. Hırsımdən hərbi xəstəxana rəisinin dalınca o ki var döşədim, söz yox ki, sonra da keçdim Hitlerə... Onu görüm ölüsünə tabut tapılmasın.

Uzaqda işıq göründü, o an da söndü. Mən birdən ayıldım və bilaixtiyar ətrafa göz gəzdirdim. Ancaq bir ins-cins yox idi, işıq da daha görünmürdü. Lap ürəyim sixıldı, narahat oldum. Gözlərimi qarşıya zillədim: işıq bir də görünəcəydi, sevincimdən çıçırmaga hazırlıdım. Axi işıq olan yerdə adam da var. Adam arasında olsam, bu üzücü fikirlər də məndən əl çəkər, mütləq əl çəkər, bu ürəyi yandıran kin-küdürüət də! Tez, lap tez özümü insanlann yanına salmalı idim. Addımlanmı yeyinlətdim, lap qaçırdım. Sakit kəndin kənanna çatanda sinədolusu nəfəs aldım, alnimin tərini sildim. Görəsən, nə səbəbə mən özümdən belə

çıxmışdım? Yorulmuşdum yəqin, müharibə məni yormuşdu, hamı müharibədən yorulmuşdu. Çox ağır şeydir müharibə!

Müharibə bu kəndin kənarından keçmişdi. Bəzi evlər uçmuş, bəzisi yanıb külə dönmüşdü. Ağacların çoxu sınmışdı, bostanlarda top güləsindən xəndeklər, səngərlər açılmışdı. Ancaq bəzi daxmalarda pəncərə taxtalarının və giş pərdələrin arasından süzülən işiq zolağından bilinirdi ki, burada adam yaşayır. Onlar pəncərə taxtalarını bağlamaq adətini hələ də yadırğamışdır, işığı da tez yandırırdılar. Deyəsən, uzaqdan gözü mə işiq dəyəndə kimsə giş pərdəsini qaldırmışdı.

Kəndin lap kənannda six fındıq ağaclarının və üç əyri armud ağacının arxasından bir daxma görünürdü. Zaman onu torpağa yastılatmış, damını yosun basmışdı. Payalardan düzəldilmiş hə-yət qapısına əl dəyən kimi yixildi, demə, qapının həncaməsi yoxmuş. Mən qapını əvvəlki yerinə qoyana kimi daxmadan bir qadın çıxdı və artrımda dayandı:

– Nə istəyirsiniz? – o, sərt səslə, ehtiyatla soruşdu və cuxura düşmüş gözləriyle məni başdan-ayağa süzdü.

Yəqin ki, mənim dar şinelim, kirli sarğılarım və qumquma-mın torbası ev sahibinə şübhəli görünmüdü.

– Hərbi xəstəxanadan çıxmışam... Yatmaq üçün bir gecəli-yə yer istəyirəm...

Qadın kal səslə:

– Yatmaq üçün yerim yoxdur! – dedi və gözlərini döndərdi, – mənim evim elə yer deyil.

– Mən sizi narahat etmərəm, – əsgərlik təcrübəmə əsasən inad edib əl çəkmədim.

– Bax, o başa get, oradakı daxma daha təmizdir.

– Xalacan, ayaqlarım getmir!

– Gedər, hələ cavansan.

– Yaralı əsgəri qovursunuz, eh, ay xala!..

Bu sözlər arvada təsir etdi.

– Deyirsən də... – yana çəkilib mənə yol verdi.

Mən dəhlizə keçdim, kandardakı köhnə sıriqlı şalvara ayaqlarımı silib adət olunmuş qaydada dedim:

– Salaməleyküm, xeyirxah insanlar!



Cavab çıxmadı. Çox qəribə idi. Adətən, cəbhəyə yaxın olan kəndlərdə ev çatışmırı, buna görə də hər daxmada iki, ya üç ailə yaşayırırdı. Mən neçə-neçə əsgər yola salmış şineliyi çıxarddım və ikonasız mehrabin altındakı skamyada oturdum; ikonaların yerində dördbucaq ləkələr qalmışdı.

Ev sahibi içəri girdi.

– Kənddə çox adam qalib?

– Çox. Altiya kimi daxma salamatdır. Hamısı da ağızına ki mi doludur.

– Bəs sizinki niyə boşdur?

– Mənimki belədir, – o, hırsıə sözümü kəsdi və kartof soymağa başladı. Onun kartof soymasından asanlıqla bilmək olurdu ki, bu qadın insan qiymətini biləndir və qənaət etməyi bacarıır. Kartof qabığı bıçağın altından şərid kimi çıxırdı. Adama elə gəlirdi ki, nə kartof, nə də bıçaq hərəkət edir. Əlləri o qədər cəld işləyirdi ki, yalnız güclə qulağa çatan xışılıt eşidilirdi.

Biz ailədə doqquz dəcəl idik, anam kartofun qabığını belə cəld,ancaq bundan da nazik soyardı.

Ana!.. Anam!.. gözlərimi yumclum. Budur, o, qarşısında durub – darsinəli, iri qarnı zədəli, həmişə işlə məşğul, həmişə qayğılı. Görən bızsız günü necə keçir? Mən evdən gedən beşinci övladı idim. Qızlar isə çoxdan ər evinə köçmüştülər. Beş nəfərdən üçünün ölüm kağızı gəlmişdi. Bu kağızlar çörək kartoçklärini ilə bir yerdə anamın yastığı altına qoyulmuşdu. İndi, bəlkə, dördüncüsü də oradadır. Müharibədə hər gün adam qırılır. Bəlkə, beşinci si də, yəni mənimki də yastığın altına düşəcək. Onda anama, onsuz da, cod görünən yastığı ləp dəmirdən sərt olacaq və yazığın yanaqlarını ağcaqayın közü kimi yandıracaq.

Ev sahibəsi kartofu çuqun qazana elə tökdü ki, səsinə fikrimdən ayıldım, tənbəki kisəsi üçün cibimə əl atdım. Maxorkanın tünd iyi daxmaya yayılanda qadın birdən burnunu çəkdi və onun dərisi çatlamış, damarlı əlləri bir an hərəkətsiz qaldı. Bu əllər mənə yenə anamı xatırlatdı. Buna görə də danışmağa başladım:

– Deməli, sizin yaxın qohum-əqrəbanız da yoxdur? – Özlüyümdə isə fikirləşirdim ki, xəbərsiz-ətərsiz, birdən-birə, özü də sapsağlam qayıtsam, evdəkilər necə sevinərlər.

— Bilirsən nə var: gecələməyə gəlmisən, yixil yat! — ev sahibəsi dedi və vedrəni götürüb çölə çıxdı.

Mən onu nəzərlərimlə ötürdüm və pəncərəyə səri baxdım. Bir qanı o yandan ona tərəf gəlirdi, dayanıb əlini gözlərinin üstünə tutdu, sonra da gözlənilmədən tüpürüb o biri səkiyə keçdi.

Burada nə isə vardi!

Mən şəkləndim, otağı bir də diqqətlə nəzərdən keçirdim.

Baxımsızlıq hiss olunurdu, hər yeri toz basmışdı, hər şey çürümüş, sinib dağılmışdı. Ətrafdakı şeylərlə uyuşmayan nikelli çarpayının üstündən iki şəkil asılmışdı. Biri gümrah bir kişi, o biri isə qadın şəkli idi — mən ev sahibəsini çətinliklə tanıdım. Onlar bir-birindən aralı asılmışdı, ağardılmış divarda, ortada ləkə görünürdü. Yəqin, bu yerdə vaxtilə üçüncü portret varmış.

Ev sahibəsi su gətirdi. Mən diqqətlə onu nəzərdən keçirdim. Üzdən ona əllidən az yaş vermək olardı. Enlikürək, ucaboy, aniq bir arvad idi. Yuyulmaqdan bozarmış, üstündəki gülləri güclə seçilən yaylığını qışlarına kimi çəkmışdı. Elə bil, nəsə itirmişdi və çalışırkı yadına salsın ki, harada, nə vaxt itirmişdi.

Arvad baltanı götürüb çölə çıxdı. Mən dəhlizdə ona yetdim.

— Anacan, bircə dəqiqə! Verin, əl-qolumu açım...

— Sən nə istəyirsən ax? Yatmağa gəlmisən, yat da...

— Verin, verin, anacan! Əsgər gərək vətəndaşlarına kömək edə.

— Nə zəhlətökən adamsan...

Axır ki, baltanı verdi, özü daxmaya qayıtdı.

Malalanmış anbarın divarları güllədən, qəlpədən dəlik-deşik olmuşdu. Burada bir neçə qurumuş alma ağacı və top güləsindən sınmış gilənar ağacı vardı. Canlı aləmdən heç yerdə əsər-əlamət yox idi. Peyinə bulaşmış payanın üstündəki yaş toyuq ləlekəleri və gicitkən kolları arasına düşmüş gözsüz toyuq başı canlı aləmin yeganə əlamətləri idi.

Dumanlı, ancaq hələ sönməmiş qızılıb yenidən məni üstələdi. Baltanı götürüb tələsik odun yarmağa başladım. Yardım, yardım, birdən baltanın küpü sapından çıxdı, az qala, alınıma dəyəcəkdir.

— Belə də karastı olar!



Arxamda kimsə hırıldadı. Çöndüm. Alçaq çəpərin o üzündə xoruz kimi uzunbaldır, paltarında cürbəcür yamaqlar olan bir oğlan dayanmışdı. Palçığa bulaşmış ayaqlarına, elə bil, “içigi” geyinmişdi.

– Nəyə baxırsan? – soruşdum. – Balta qazançana dəysəydi, birbaşa Allahın yanına, behiştə təşrif aparmışdır.

Oğlan burnunu çəkərək ayağı ilə ayağını qasıdı:

– Cox qorxutma, qorxan deyiləm!

– Sən bir igidə bax!

Bu sözümə cavab olaraq oğlan dedi:

– Gecələmək üçün ora niyə gedib çıxdın? Burada faşist anası yaşayır.

Tələsik dedim:

– Bir dayan, dayan! Necə yəni faşist anası?

– Faşist anası da! Onda bilmədiyin yerə baş soxma! – Görünür, üzümün ifadəsindən oğlan məsələnin nə yerdə olduğunu izah etmək lazımlı gəldiyini başa düşdü. – Onun oğlu cəbhədən qaçıb polisiyə düzəlmüşdi. Bizimkilər onu bax oradaca tutub işini bitirdilər, – oğlan əlini çölə sarı uzatdı.

Nəhayət, işin nə yerdə olduğunu başa düşdüm. Halim dəyişdi. Ancaq mən bərkdən-boşdan çıxmış əsgər idim, buna görə də sakit danışmağa çalışdım:

– Bilirsən nə var, balaca, ağızına gələni danışmaqdansa, bir balta gətirən, daha yaxşı olar.

Oğlan karıxmış halda üzümə baxdı və götürüldü. Əlimi qeyri-iradi şalvarımdakı balaca cibimə vurdum, hərbi xidmətlərdən azad olduğum barədəki arayış həmin cibimdə idi. Ancaq bu zaman oğlan qayıdib gəldi və mənə qəşəng bir balta uzatdı.

– Sındırmayanın ha, babamın baltasıdır, – mızıldadı və nədənsə, gözləri əllərimə zilləndi.

– Yaxşı, – dedim və ev sahibəsinin baltası üçün dəstək yonmağa başladım.

Bir vaxtlar mən jonqlıorluq etməyi xoşlardım, buna görə də dəfələrlə ovuclarım yaralanmış halda anamın üstünə qayıtmışdım. Əllərimi sarıldıqdan sonra peysərimə bir şapalaq çəkib yola saldıqından cəmisi iki-üç il keçmişdi. Ancaq bu gün bu

kənddə ötən günlər mənə o qədər əlçatmaz və uzaq göründü ki, xatirələri qovalamaq üçün başımı silkələdim. Onlar həmişə ən namünasib vaxtlarda məni yaxalayırdı. Ovcuma tüpürüb hər iki baltanı atıb-tutmağa başladım, hər dəfə də dəstəklərindən yapışirdim.

— Ayındır?

— Çox gözəldir! — oğlan heyran-heyran piçildadı və görünür, həyəcanlandığından yenə bir ayağı ilə o biri ayağını qasıdı: — Əmi, ay əmi, gəl bizdə yat, evimiz elə istidir ki! Duza qoyulmuş almamız da var. Gedirsən, hə?

— Balaca, aldada bilməzsən, gedəsi deyiləm, — cavab verdim və albalı ağacının korlanmış gövdəsini yonub düzəltmək üçün işə girişdim.

Biz şam edib yatmağa hazırlaşanadək tutqun gün gözə çarpmadan axşam ala-toranına qarışdı. Ev sahibəsi nə süfrə başında, nə də sonra bir kəlmə də olsa, dinib-danışmadı. Mən də onu daha sorğu-suala tutmadım, eşmə düzəldib çölə çıxdım.

Gərək bu evdən çıxıb gedəydim. Həmin oğlangıldə məni bundan qat-qat səmimi qarşılıqları. Ancaq mən belə hərəkət edə bilməzdim. Ürəyim qışılırdı. Məni nə isə sıxır, əziyyət verirdi, bilmirdim ki, nə edim, ev sahibəsi ilə nədən danışım. Ancaq mən burada qalmalı idim. Niyə? Nə üçün? Burasını izah edə bilməzdim. Mən cavandım və buna görə də yalnız hiss edirdim, izah edə bilmirdim.

Eşməni çəkə-çəkə fikirləşirdim. Ətrafda hər şey mürgü döyürdü, hava boğanaq idi, eyni zamanda nə isə məni əzir, narahat edirdi. Mən bir addım atıb yağışın altında durdum, yağış şırıldayırdı. Yağışın narın damlaları üzümə dəyirdi, ancaq məni heç bu da sərinlətmədi. Damdan düşən yağış damlaları lap qırma kimi bir-birinin ardında sürüşüb xəzan yarpaqlara dəydikcə xışılıtı salırdı. Mənə elə gəlirdi ki, haradasa, lap yaxında yaddelli əsgərlər nallı çəkmələrlə addımlayırlar, hey addımlayırlar.

Kənddə nə bir səs, nə də işıq vardi. Hətta it hürüşməsi də eşidilmirdi. Müharibə yoxsa itlərə də divan tutmuşdu?

Ev sahibəsi qapını açdı.



– İçəridə çək, – dedi. Bu, əmr idi, yoxsa xahiş – bilmədim. Tez də qapını çırpdı, elə bil, nədənsə qorxmuşdu.

Yatağımı çarpayıda saldı, özü isə sobanın üstünə qalxdı.

Mən yuxusuzluqdan əziyyət çəkməzdəm, hətta hərbi xəstə-xanada belə yuxu dərmanı atmamışdım. Həmin gecə isə uzun müddət gözlərimi yummadım. Ev sahibəsini narahat etməkdən qorxduğum üçün tərpənmirdim də. Bu sakitlik içərisində, zül-mətlər aləmində, nədənsə, lap aydınca yenə anamı gördüm.

Balaca, sərt. Açığını məndən çıxardı. Ailədə mən uşaqların ən kiçiyi idim. Sonbeşiyi isə çox nazlandırırar və çox da döyərlər. Atam mehtər işləyərdi, içməyi sevərdi. Bizə şirin qoğal alardı və heç vaxt incitməzdii. Mən həmişə atama qisılırdim, anamı isə çox sevməzdəm.

O zamanlar axı hələ çox cavandım, lap cavan. Müharibəyə kimi əynimə kostyum geyməmişdim. Nə gizlədim, kolbasanın, pendirin və almanın da dadına ancaq cəbhədə baxmışdım. Ailəmiz böyük idi, çox kasib idik, anam bizi birtəhər dolandırırdı.

Mən isə heç bir şey başa düşmür, anamı incidirdim. Müharibəyə gedəndə anam xəstə yatırdı. O nə ağlayır, nə də məni öpürdü, amma: “Sən öz azığın başını orada nahaqca yerə bomba altına tutma”, – o tapşırır, mən isə gülümsünürdüm. Birdən anam yaziq-yaziq içini çəkdi. Məni bağrına basdı: “Heç olmasa, sən qalaydın!” – dedi.

Mən ömründə onu belə kövrək görməmişdim. Buna görə də özümü itirdim. Narahat oldum və onun üstünə qışqırdım: “Sən məni nə bilmisən?”

Anam qəribə, ürəyə toxunan bir məhəbbətlə başını buladı, sinədolusu ah çəkerək dilləndi: “Bəsdir, bəsdir, hirs-lənmə, özün bilən yaxşıdır, savadlı adamsan...” Daha bir söz əlavə etmədi. İndi də mən onu vidalaşanda necə idisə, elə o cür, gözləri qüssəli görürəm. Mən heç vaxt, heç kimdə belə bir qüssə görməmişəm.

Ötüb-keçən həmin o gecə mən:

– Ana!.. Ana!.. – piçildadım. – Səni görmək istərdim, lap elə bu saat istərdim. Heç olmasa, yuxuma gir, mənimlə danış, ya bir üzümə bax...

İki dəfə yaralanmış, hələ bir medal da almış əsgər belə də-lisovluqdan gərək utansın. Ancaq nə edəsən? Əslində, belə idi: mən dəlisovluq edir, qüssələnir, dərdə-qəmə batırdım. İndi bunu etiraf etmək olar. illər ötüb, adamlar qınamazlar məni. Onlar bir çox məsələləri ayırd etməyi, bəzi şeyləri bir-birinə bağışlamağı öyrənmişlər. Görürəm ki, adamlarımızın səxavəti artıb, ürəkləri aprel şumu kimi yumşalıb. Müharibə vaxtı isə çox qəddar idik, dərd, təhqirlər, itirdiklərimizin ağrısı bizi belə etmişdi.

İndi təsəvvür edə bilmirəm ki, o zaman mən, necə oldu ki, hər şeyi unudub yuxuya getdim.

Uşaq vaxtı yatanda atamın at təri qoxusu verən kürkünü üstümə çəkərdim. İndi də yuxuya gedəndə bu qoxu, ətirli ot iyinə qarışaraq məni ağuşuna aldı. Yəqin ki, yuxuda evimizi görmüşəm. Ancaq çox bərk yatlığımdan gördükərimi yada sala bilmədim. Üzümə zillənmiş nəzərlərdən narahat olub çevril-dim və gözlərimi açdım.

Stolun üstündə başıpapaqlı lampa yanındı. Onun da yanında çıyninə yun şal salmış ev sahibəsi oturmuşdu. O, elə bil, daşa dönmüşdü. Gözlərini də üzümə zilləmişdi. Lampanın işığı kiçik bir tum kimi gözlərinin içində əks olunmuşdu. Bəlkə, bu bəbək-lərin dərinliklərində gizlədilmiş, almaz dənəsi kimi bərkmiş kə-dərdi və lampa onu işıqlandırırdı. Bu, solmayan, eyni zamanda, böyüməyən bir zərrə idi.

— Siz niyə yatmırıınız?

Ev sahibəsi diksindi, çıynindən sürüşən şalı çəkib qaldırdı və saçalarını barmağına dolaya-dolaya dedi:

— Yata bilmirəm, yuxum çəkilib.

Ona baxmaq çox çətin idi, dinib-danışmamaq isə bundan da ağıriydi. Mən başımın işarəsiylə, sanki, alaqqaranlıq otağa gözlərini zilləmiş şəkildəki kişini göstərdim:

— Ərinizzdir, eləmi?

— Ərimdir. Danila. Bağban idi. Müharibədən bircə il əvvəl öldü, — o, mənim lal sualıma cavab verərək əlavə etdi: — Mən isə quşabaxan idim. Bir dəfə hətta sərgiyə də getmişdim. Eh, bu, çoxdan olan işdir...



Oğlu barədə vermək istədiyim sual dilimin ucunda idi. Ancaq tez fikrimdən döndüm, onu ağlıma gələn sualla əvəz etdim:

– İndi bağda ərinizin əvəzinə işləyirsiniz?

– Yo-o-ox... kolxozdan çıxmışam.

– Belə niyə?

– Arvadlar göz verib, işiq vermirdilər.

Görürdüm ki, ev sahibəsi bacardıqca sakit danışmağa çalışır. Buna görə də sözləri ehtiyatla, aram-aram söyləyir, sanki, nəyinsə, bir şeyin cingildəməsindən və təsadüfən düşüb sinmasından qorxurdu.

– Sən evlisən? Uşaqların varmı? – o soruşdu.

– Hələ yoxdur. Evlənməyə vaxt olmayıb.

– Hə, – o, təəssüflə, mənə elə gəldi ki, bəlkə də, heyifsilə-nə-heyifsilənə səsini uzatdı və fikrli davam etdi: – Vaxt olar evlənərsən, uşaqların olar...

– Eh, buna dəryada balıq sevdası deyərlər.

Ev sahibəsi cəld üzümə baxdı, sonra nəzərləri iki şəkil arasındakı dördəbucağın dikildi və ağızının kənarındaki qırışlar, sanki, dərinləşdi.

– Bəzən dirinin ölüyə paxillığı tutur. Mənim də bir oğlum vardi, – o, güclə dilləndi. – Özü öldü, cəzasını adamlar indi mənə çəkdirirlər. – O fikrə getdi, nəzərləri böyrümdən ötüb pəncərəyə, üzərindən soxulcanlar kimi sürünen iri yağış damları süzülən şüşələrə dikildi.

Daxmaya girmiş şiddətli külək güllə kimi viyıldadı. Soxulcanların sürəti itiləşdi. Armud budağı silkələndi, göz yaşı kimi süzülən yağış damlarını şüşəyə yaydı.

O, yavaşça dedi:

– Külək qalxır, yağış buludlarını dağıdar, sənin də yolun yüngülləşər.

– Hə-ə, bəlkə də, yüngülləşdi, – mən tərəddüdlə cavab verdim. Ev sahibəsi yenə iti gözlərini mənə zillədi. – Yorucu yağış keçib-gedir, – tələsik əlavə etdim. – Sizinki də keçib-gedəcək. Axi sizin nə təqsiriniz?

– Adamlar nahaq yerə mühakimə etmirlər! – qadın şalı sınaśinə çəkdi, sanki, birdən üşüdü, ancaq tezliklə süstləşdi, əl-

ləri yanına düşdü, gözləri yumuldu, – deyirlər ki, doğulandan sonra sürünməyən balasını gürzə özü yeyir. Baxırsan ki, ilan deyiləm, ancaq mən də...

Görünür, ya boğazı qəhərləndi, ya ürəyi qıstıdı. O, heç kim-dən kömək gözləməyən bir adam kimi əlini uzadıb stolun üstündəki parçı götürdü, bir udum su içdi və lap astadan sözünə davam etdi:

– El arasında deyirlər ki, uşaq evin çıraqıdır. Mənim övladım isə evimi çıraqsız qoydu. Bir balaca dəcəllik etdimi, mən onu balalı toyuq kimi o saat qanadımin altına aldım. Məktəbi atdı – qanadımin altına aldım, içməyə başladı – yenə dinmədim, cavan qızı korladı – ört-basdır etdim, bütün bunları mən uşaq dəcəlliyyi hesab edirdim. Lakin bəd ayaqda öz yoldaşlarını atdı, onda ki yadelliyə qulluq göstərdi, yalnız onda mən ayıldım və gördüm ki... o gərək xırda həşərat kimi dəlik-deşıyə girəydi. Ancaq çəşib dəlik-deşik əvəzinə öz doğma evinə gəldi. Onu axtarıb tapdılar, yalvardım, and verdim ki, öz hissəsini tapsın. Mənə elə gəldi ki, dediyimi edəcək, getdi, ancaq başqa bir yol seçdi. Sonra məndən də gizlənirdi. Yəqin, hiss edirdi ki, onu parçalayacağam. Başqaları onu rahladılar, heç olmasa, məni bu ağır işdən qorudular...

Ev sahibəsi parçı yenə ağızına apardı. Dişləri qabı döyəcləyirdi. Deyəsən, su ona soyuq göründü, o, parçı əlləriylə isitməyə başladı.

– Eh, ötən illəri qaytarmaq mümkün olsaydı, əgər hər şeyi təzədən başlamağa imkan olsayı... – Heç bir əlaqə – kecid gözləmədən o, yenə davam etdi, bu yerə çatanda başa düşdüm ki, o, adəti üzrə, öz-özü ilə səhbət edirmiş.

Ev sahibəsi gözlənilmədən susdu. Elə bil, dərin yuxudan ayıldı, ətrafa göz gəzdirib odu söndürdü.

Daxma qəflətən zülmətə qərq oldu. Küləyin uğultusu təzədən gücləndi. Armud budağı pəncərəni pişik kimi cirmaqladı. Haradasa salınmamış həyət qapısı çəkçəkin quşu kimi cirildədi. Bir müddət sonra sobanın üstündən arvadın səsi eşidildi:

– Hərbi xəstəxanadan cəbhəyə gedəcəksən, yoxsa...



Sual elə gözlənilməz oldu ki, lap məni sarsıtdı. Biixtiyar yerimdən sıçradım, təhqir olunmuş kimi sərt cavab verdim:

– Başqa hara gedə bilərəm?

– Nə çoxdur yer. Dünya böyükdür. Vay, vay, vay, müharibə zor işdir. O, çoxunun gözlərini yumdu, çoxunun gözünü açdı... Di yaxşı, yat, yat. Sənə mane oluram, uzaq yola çıxacaqsan axı...

Ev sahibəsi çönüb ah çəkdi. Mən isə onun yuxuya getməsi ni gözlədim. Onun oğlunu cəbhəyə yola salmasını təsəvvürüm də canlandırmaya çalışdım: oxşayıb ağlamış, yəqin, ətrafindakı adamlardan geri qalmamağı, özünü, öz valideynini rüsvay etməyi tapşırmışdı.

Papiros çəkmək istədim. Oturdum, tütün bükmək üçün kağız axtarmağa başladım, əlim arayışa toxundu. Hə, mənə elə bu lazımdı! Xışıldayan kağıza maxorka tökdüm. Ev sahibəsinə dəng etməkdən çəkinmədən “katyuşa”ya xod verdim. Piltə közərdi. Mən eşmədən bir qullab alıb, başımı yastiğə qoydum.

– Niyə belə qalın kağızda çəkirsən? Məgər qəzet qəhətdir?

– Qəzetim yoxdur...

Yenə araya sükut çökdü. Divar arxasında yağışın şirəltisi kəsildi. Külək də zəiflədi, belə ki, hər soranda alışan eşmənin cırılıtı eşidildi.

Az qalırdı eşmə dodaqlarımı yandırsın. Demək, qurtarıb! Mən kötüyü kandara atdım. O, havada yanımdairə cızıb ləyenin içində düşəndə cızıldı.

– Hə, indi yat, Allah köməyin olsun! – ev sahibəsi astaca, mənə elə gəldi ki, yüngülləşmiş kimi dilləndi.

Mən uzandım, gözlərimi yumdum, gecə öz örtüyünü üstümə sərdi, bu örtükdən evimizin, atamın isti kürküն ətri gəldirdi.

Çox gec ayıldım. Dərilməmiş meyvəsi yetimtək büzülmüş armud ağacının gülünc şəkildə əyilmiş budaqları arasından gənəşin üzgün şüaları otağa səzülürdü. Yağış gücdən düşmüş, kəşmişdi. Mən tez yola hazırladım. Ev sahibəsi məni süfrəyə çağırıldı, sobadan şala bürüdüyü bir qazan kartof əzməsi çıxartdı.

Mən yeyirdim, o isə əllərini qoynuna qoyub sobanın yanında durmuşdu, nə qədər xahiş edirdim ki, mənimlə yesin, amma süfrəyə yaxın gəlmirdi. O, kədərli halda maraqla mənə baxırdı.

Sonra da çantamı çıynımə keçirəndə kömək etdi, şinelimin çar-pazlarını da bağladı, məni həyat qapısına kimi ötürdü.

Mən ona əlimi uzatdım. O, təəccüblə, ağlamaqdan şövqü-nü itirmiş gözlərini üzümə dikdi. Bu gözlər hələ də peyğəm-bərciçayının rəngini saxlamışdı. Əgər duzlu göz yaşları onun rəngini tamam soluxdura bilməmişdisə, tamam axırına çıxmışdısa, demək, vaxtilə bu gözlər çox parlaq olmuş. Ev sahibəsi ehtiyatla əlini uzatdı, elə bil, birdən burada bir hiylə, kələk ola-cağından qorxurdu.

— Fikir çəkmə, ana. Hər iş düzələr, — dedim. Başqa bir söz ta-pa bilmədim. Dinnəzçə onun əlini bir də sıxdım və ciddi səs-lə, — düzələcək, keçəcək — dedim. — Adamlarımızın ürəyindən çıxacaq, o kəslər ki bağışlanmalıdır, onları bağışlayacaqlar. Bi-zimkilər qəddar deyillər...

— Mən bu ümidi də yaşayıram, — qadın gözlərini yana dön-dərib cavab verdi.

Kəndin kənarına çatanda arxaya dönüb yasti-yapalaq dax-maya baxdım.

Başı çoxdan kəsilməmiş findiq ağaclarının üstündə arıq bir əl görünürdü; o yellənirdi, elə bil, ev sahibəsi ardımcı bir çımdık dən atırdı. Başa düşmək olmurdu ki, o, əlini yellədir, yoxsa köhnə qayda ilə xaç çevirir. Əgər xaç çevirirdisə, duası xoş saatə düşmüştü: çünki keşməkeşli müharibə yollarını keçərkən mənə bir xətər belə toxunmadı, özüm də qalılıyyətlə evə döndüm.

Keçən yay kənd təsərrüfatı sərgisində quşabaxan arvad mə-nə həmin bu əhvalatı xatırlatdı.

Öz əziyyətli xırda işini görən arvaddan ayrıلندا o vədə müharibə zamanı etdiyim kimi baş əyib dedim:

— Sağ olun, anakan!

O, mənə baxdı. Yorğunluqdanmı, ya da nə isə gizlətməyə adət etdiyindənmi, seyrək kirpikli yarıyuxulu göz qapaqları bir anda açıldı, sakit, ağıllı göy gözləri güclə göründü.

— Yaxşı yol, əziz oğlum! — dilləndi, əlini, elə bil, əlvida de-mək üçün qaldırdı, ancaq yox, sinəsinə aparıb xalatını düzəltdi.

Mən ayrılib getdim və uzun müddət onun nəzərlərini üs-tümdə hiss etdim.

YURI KAZAKOV

(1927–1992)

PALID MEŞƏLƏRİNĐƏ PAYIZ

(hekayə)

Bulaqdan su gətirmək üçün vedrəni götürdüm. Həmin gecə mən xoşbəxt idim, çünkü o, gecə kateri ilə gəlirdi. Ancaq mən xoşbəxtliyin nə olduğunu biliardım, üzüdönüklüyünə də yaxşı bələd idim, ona görə vedrəni qəsdən götürdüm ki, guya, onun gəlməyinə inanmırıam, elə-belə, su gətirməyə gedirəm.

Göz-gözü görmürdü, adam heç istəmirdi evdən çıxın. Şamı fənərin içində qoymaq üçün çox əlləşdim, düzəldib yandıranda isə şüşə bir anlığa tərlədi, zəif işiq ləkəsi titrədi, o vaxta qədər ki, axır, şam alışib-yandı, şüşə quruyub şəffaflaşdı.

Fənərin səksəkəli işığı yoluma düşürdü. Yəqin ki, stansiya yoldəyişəninə oxşayırdım. Uzunboğaz çəkmələrimin altında xışıldışan şəhli ağcaqayın yarpaqları idi, bir də fənərin tutqun işığında qızılı rəngə çalan şam iynələri; çılpaq kolların üstündə isə zərinc qızarırdı.

Gecə vaxtı tək-tənha yola çıxməq yaman pisdir, adamı vahimə basır. Bircə sənin çəkmələrin xışılıtları salır, bircə sən işiqda görünürsən, qalan hər şey nəfəsin qısılıb, sakitcə sənə tamaşa eləyir.

Xiyaban üzünenişə aşağı düşürdü, tezliklə pəncərəmin işığı gözdən itdi, sonra xiyaban da qurtardı, qarşıda seyrək kollar, küknarlar, palidlıq başlandı. Küknar budaqlarına, büzüşmiş çobanyastığılarına, qupquru çubuqlara toxunan vedrənin danqılıtısı sakitlikdə lap uzağa yayıldı.

Cığır tez-tez əyilir, uçuruma düşürdü, hərdən tozağacı gözə dəyirdi. Sonra tozağacıları da arxada qaldı, cığır daşlığa çıxdı, sə-

rin hava vurdu məni, fənərin işıq topasından kənardı heç nə görünməsə də, qarşısında geniş bir boşluğun açıldığını duydum: çaya çatmışdım.

Söyüdlərin arasından keçib, yaş otu ayaqlaya-ayaqlaya çay boyu aşağı, katerlərin yan aldığı yerə tərəf düşdüm. Qaranlıqda bulaq ahəngdarlıqla piqqıldayırdı. Fənəri yerə qoyub, bulağın gözünə düşdüm, sudan doyunca içib, ağızımı paltanımın qolu ilə sildim. Sonra su dolu vedrəni fənərin yanına qoyub, katerin da yandığı uzaq limana tərəf baxmağa başladım. Katerin böyürlərindəki qırmızı, yaşıl işıqlar güclə görünürdü. Mən oturub siqaret yandırdım. Üşümüş əllərim titrəyirdi. Anı olaraq fikirləşdim ki, əgər o, katerdə olmasa, katerdəkilər fənərin işığını görüb elə zənn edəcəklər ki, mən də katerə minmək istəyirəm, sahilə yan alıb dayanacaqlar. Belə fikirləşəndə fənəri söndürdüm.

Hər yeri qaranlıq bürüdü; gecənin bu vaxtında, yəqin ki, çayın neçə kilometrlik sahili boyu məndən başqa heç kim olmazdı. Yuxarıda, palid meşəsinin arxasında isə kiçik kənd qaranlığı bürünüb yatmışdı, qıraq tərəfdə bircə mənim evimin işığı yanındı.

Onun keçib-geldiyi uzun yolu xəyalimdə canlandırdım: Arxangelskdən necə çıxmışını, vaqonda necə yatmağını, pəncərənin qabağında oturub kiminləsə söhbət eləməyini, indi Oka ilə üzərkən sahillərə baxmağını – dəvət eləyəndə mən bu yerlər haqqında ona yazmışdım – onun necə göyərtəyə qalxıb, palid meşələrinin iyi hopmuş nəmiş küləyə qarşı dayanmasını, bütün yolboyu aşağıda, tərləmiş şüşələrin arxasında olan söhbətləri, əgər qarşılıyan olmasa, harada düşməyi, harada gecələməyi məsləhət görənləri xatırladım.

Sonra mən Şimalı, oralarda keçirdiyim günləri, vətəgədə yاشamığımı, bəyaz gecələrdə onunla balıq ovlamağımı xatırladım. Balıqçılar xoruldaşa-xoruldaşa, inləyə-inləyə yatişanda biz dalğaların çəkilməsini gözləyib, iri qayıqda dənizə çıxırıldıq. O, səssizcə avar çəkir, mən isə dərinliyə, dəniz yosunlarının arasında diqqətlə baxa-baxa balıq axtarırdım. Neştəri səssizcə qaldırib, qəfildən onu dişli balığın boynuna sancırdım, sonra da gúcumü yiğib, neştəri yuxarı çəkdirdim: balıq suyu üzümüzə sıçra-



da-sıçrada neşterin ucunda çırpinır, ağızını geniş açırdı, çevre kimi büzüşərək, tez də yay kimi açılır, bütün bu hərəkətləri ilə tritonu xatırladırdı. Lap sonra balıq qayığın dibində atılıb-düşür, çapalayırdı...

Mənim üçün olduqca xoşbəxt keçmiş bütün bu ili xatırladım: bolluca hekayə yazmağımı... yerdə qalan bu günlər ərzində çayın sahilində, sakitlikdə, təbiətin qoynunda yenə də ya-zacağımı...

Gecə məni bürümüşdü: papirosumu sümürəndə köz əllərimi, sıfətimi, çəkmələrimi aydınca işıqlandırırdı, ancaq o işıq ulduzların küləngi parıltısını görməyimə mane olmurdu. Bu payız göydə saysız-hesabsız uledüz vardı və o uledüzların işığında çay da, ağaclar da, sahildəki ağ daşlar da, təpələrin üstündə qaralan dördkünc tarlalar da, o tarlalardan da tündrəngli, ətir qoxuyan yarganlar ovuc içindəki kimi aydınca görünürdü. Mən buradaca fikirləşdim ki, həyatda ən başlıcası neçə il yaşamaq deyil: otuz, əlli, yaxud səksən il; yaşamaq üçün bu qədər vaxt, onsuz da, azdır və bu qədər yaşayandan sonra ölmək yenə də adama dəhşətli görünəcək. Odur ki başlıca məsələ hər bir adamın həyatında neçə belə gecənin olmayıdır.

Kater, elə bil, yerində dayanmışdı, ancaq qarşısındaki sahildən aralanmağı o demək idi ki, üzüyuxanı, mənə tərəf gelir. Tezliklə güclü mühərrikin ahəngdar döyüntüsü eşidildi və birdən məni dəhşət bürüdü ki, o gəlməyəcək, o, katerdə yoxdur, mən hədər yerə onu gözləyirəm...

Daha otura bilmədim, sahilboyu gəzişməyə başladım. Gözümüz katerdən çəkmədən fikirləşirdim ki, evə tək-tənha, bircə vedrə su ilə qayıtmağım pis olacaq, ev mənə necə də boş görünəcək. Mümkündürmü ki, bir belə vaxtdan, uğursuzluqdan sonra yenə də bəxtimiz gətirməsin, biz görüşməyək, hər şey beləcə kül olub getsin?

Üç ay əvvəl Şimaldan evə qayıtmagımı, məni yola salmaq üçün onun gözlənilmədən vətəgədən kəndə gəlməyini, körpücüyün üstündə dayanıb məni uzaq səfərə aparacaq gəmiyə baxmağını, elə hey təkrarladığı sözləri xatırladım: "Niyə gedirsən? Sən heç nə başa düşmürsən! Sən heç nə başa düşmürsən! Niyə

gedirsən?" Mən isə gəmide, gözü yaşarmış qadınların, hay-küylə qışqırışan oğlanların arasında dayanıb gələcəkdə hər şeyi yoluna qoyacağıma zəif ümid bəsləyə-bəsləyə buradan çıxıb getməyimlə nəsə axmaq bir hərəkət eləməyimi başa düşürdüm.

Kater artıq yaxında idi, mən daha gəzinmirdim. Lap qıraqda, qapqara suyun döyəclədiyi yarğanın üstündə durub gözlərimi qılımişdım, ona baxırdım. Həyəcan dolu ümid nəfəsimi təngidirdi.

Mühərrikin səsi birdən-birə alçaldı, göyərtədəki köşkün üstündən projektorun sahilə sancılan yaygın işıq şüası ağaçdan-ağaca tullanaraq, katerin yan alması üçün yer axtarmağa başladı. Kater özünü yavaş-yavaş sağ tərəfə verəndə projektorun güclü işığı üzümə dəydi, mən çevrildim, sonra dönüb yenə də katerə baxdım. Yuxarı göyərtədə dayanmış matros artıq körpü-cüyü açırdı ki, aşağı düşüb trapın bir ucunu sahilə endirsin. O, ağ geyimdə matrosun yanında dayanmışdı.

Katerin burnu yumşaqca sahilə sancıldı, matros trapı itəlib, düşmək üçün ona kömək elədi. Projektorun işığı gözümə düşdüyündən heç cür ona baxa bilmirdim. O, yuxarıdakı meşəli təpənin üstünə böyük, titrək kölgə sala-sala mənə yaxınlaşdı. Onu öpmək istədim, ancaq tez də fikrimdən daşındım, mən bunu projektorun işığında eləmək istəmədim. Biz yanaşı durub, əllərimizi işığın qabağına verərək, gərginliklə gülümsəyə-gülümsəyə katerə baxmağa başladıq. Kater geri getdi. Projektorun işıq şüası bir azdan söndü, mühərrrik aşağıda yenə guruldu və kater sürətlə çay boyu üzüyuxarı uzaqlaşmağa başladı. Biz tək qaldıq.

— Axır ki gəlib çıxdın, — utana-utana dilləndim. — Salam!

O, dabanlarını yerdən üzərək, əllərini bütün ağırlığı ilə mənim ciyinlərimə qoyub gözlərimdən öpdü.

— Gedək! — mən öskürdüm. — Zəhrimər, necə də qaranlıqdır. Dayan, qoy fənəri yandırırm...

Mən fənəri yandırdım. Fənər yenə də dumandan, yenə də şamın alışmasını, şüşənin quruyub şəffaflaşmasını gözləməli olduğum. Sonra getdik: mən əlimdə çamadan, fənər — qabaqda, o, bir vedrə su ilə — arxada.



– Sənə ağır deyil ki? – bir dəqiqə keçməmiş mən soruşdum.
– Yeri, yeri! – o, boğuq səslə dedi.

Onun səsi həmişə belə boğuq çıxırdı; ümumiyyətlə, o, möhkəm bədənli, güclü idi. Əvvəllər uzun müddət bu, mənim xoşuma gəlmirdi. Çünkü mən qadınlarda zərifliyi sevirdim. Ancaqindi, bu gecə vaxtı, çayın sahilində, bir-birimizin ardınca gedə-gedə, neçə-neçə günlərin ağrı-acısından, məktublaşmasından, qorxulu, vahiməli yuxularından sonra onun səsi də, möhkəm bədəni də, cod əlləri də, şimallılara məxsus ləhcəsi də – hamısı qatardan ayrı düşmüş qərib cöl quşunu xatırladırdı.

Biz sağa dönüb nə vaxtsa, kim tərəfindənsə tapdanmış ciğirlə yağısan boyu yuxarı qalxmağa başladıq. Yolun kənarı şamağacı, quşarmudu, findiq kolları ilə dolu idi. Yolumuzu fənərlə işiqländirərəq yağısan qalxırdıq, başımızın üstündən isə ensiz bir ulduz çayı axırdı və həmin o çayda üzən qara şam budaları tez-tez, növbə ilə ulduzların üstünü açıb-örtürdü.

Güclə nəfəs ala-alə qara şamlı xiyabana çıxıb yanaşı getdik. Birdən mən onu saxlayıb, bu yerləri göstərməyə, buraların adamları haqqında danışmağa daxili bir ehtiyac duydum.

– Nəfəs al, – dedim, – gör nə iyi gəlir!
– Çaxır qoxusu gəlir, – azca nəfəsi təngimiş halda o cavab verdi. – Bayaqtan duymuşam, hələ gəmidə olanda...

– Yarpaqların iyidir. Hələ bura gəl!
Biz əlimizdəki şeyləri xiyabana qoyub arxi tullandıq, fənərlə işıq sala-sala kolların arasına girdik.

– Haradasa buralarda olmalıdır... – mən mızıldadım.
– Göbeləklərə bax! – arxadan o, heyrətlə dilləndi.

Nəhayət, mən axtardığımı tapdım: ağ cüçə tükləri otlann, sarı yarpaqların üstünə dağılmışdı.

– Bax, – deyib yerə işıq saldım. – Kənddə toyuq ferması var. Cüçələr böyüyüblər, indi onları damdan bayırə buraxırlar. Tülüklə hər gün gəlib buralarda güdür, cüçələr meşəyə dağlısan kimi tutub yerindəcə yeyir.

Mən o qasqa tülkünü, onun cüçəni yeyəndən sonra dodaqlarını yalayıb, finxıra-finxıra ağız-burnuna yapışmış tükləri təmizləməsini nəzərimdə canlandırdım.

– Onu öldürmək lazımdır! – o dedi.

– Mənim tüfəngim var, səninlə meşələri hərlənərik. Bəlkə, bəxtimiz gətirdi...

Xiyabana qayıdış yolumuza davam elədik. Evimin işiqli pəncərəsi göründü, biz oraya çatandan sonra nə olacağını fikirləşdim. Könlümdən içmək keçdi: evdə arağımvardı, özüm düzəltmişdim. Quşarmudunu meşədən yiğib, evdə şirəcixaran maşından keçirəndən sonra sapsarı köpüyü arağın içində sızdırmışdım.

– Bizdə isə qışdır! – sanki, təəccübənlərək o, birdən dilləndi. – Dvina donub, ortasından buzqıran gəmilər keçid açıb. Ağappaqdır, birçə keçid qara... Özü də buğ qalxır. Həmin dar keçidlə gəmi üzəndə böyrüncə, buzun üstüylə itlər qaçırlar. Özü də, nədənsə, üç-üç qaćırlar.

Onun şimallı ləhcəsi ilə dediyi “üç-üç” mənim yadına Dvinanı, gəmiləri, Arxangelski, Ağ dənizin sahilində yerləşən kəndləri saldı. İkimərtəbəli, hündür, boş daxmalar, daxmaların qara divarları, sakitlik, tənhaliq.

– Dənizdə su donub? – mən soruşdum.

– Donub, – dedi və fikrə getdi, yəqin ki, oradakılar yadına düşdü. – Qayıdanda marallarla getməli olacağam, əgər...

O susdu, mən isə onun nəfəsinə, ayaq səslərinə qulaq ve-rə-verə gözlədim, sonra soruşdum:

– Əgər nə?

– Heç, – daha da boğuq səslə, astadan dilləndi. – Əgər buz bir az da irəliləsə!

Ayaqlarımızı pilləkənlərə döyəcləyib evə keçdik.

– U-ul – O, yaylığını aça-aça otağı gözdən keçirməyə başladı. Təəccübənləndə, ya sevinəndə həmişə beləcə astadan “u-u” eləyirdi.

Ev kiçik, köhnə bir ev idi. Mən onu yalnız yay aylarını burada yaşayan bir moskvalıdan kirayə götürmüştüm. Mebel, demək olar ki, yox idi, yalnız köhnə carpayılar, stol-stullar... Böcəklər divarları oyub, ağappaq ağac ununa batırılmışdır. Lakin evdə radioqəbuləcidi, elektrik işığı, soba, mənim axşamlar oxumağı sevdiyim bir neçə qalın kitab vardı.



— Çıxar paltonu! Bu saat sobanı da yandırıraq... — dedim, çırçıplak gətirmək üçün həyətə çıxdım. Ancaq xoşbəxtlik məni boğurdu, başımda nəsə cingildəyir, əllərim titrəyirdi, ümumiyyətlə, birdən-birə zəifləmişdim, oturmaq istəyirdim. Sayışan ulduzlar daha da aşağı enmişdi. “Şaxta olacaq, — fikirləşdim. — Deməli, səhərə ağaclarda bir dənə də yarpaq qalmayacaq. Cox keçməz, ilk qar da yağar!”

Okanın üstü ilə üç dəfə dalbadal müləyim bir fit sürüşdü. Səs ətrafdakı təpələrə dəyiş xeyli müddət havadan asılı qaldı — aşağı tərəfdən indi az təsadüf edilən köhnə buxar yedəkçəkəni gedirdi. Təzə katerlər çox qısa, ucadan, pəltək fitlər verir. Fer-mada fit səsinə oyanmış bir neçə xoruz kal səslə banladı...

Mən bir neçə quru budaq qırdım, soba üçün odun götürüb evə getdim. O, paltosunu çıxarıb arxası mənə tərəf durmuşdu. Qəzet xışıldada-xışıldada çamadandan nəsə çıxarırdı. Əynində güllü don vardi. Don onun bədəninə dar idi, əgər mən onu bu donda Moskvada qonaqlığa və ya bir kluba aparsaydım, oradakular gizlice gülümseyərdilər. Bu don isə, yəqin ki, onun ən yaxşı donu idi. Mən xatırladım ki, adətən, o, balaqları uzunboğaz çəkmələrinin içində görünməyən idman şalvarının üstündən bir köhnə, rəngi solmuş yubka geyirdi və bu geyim orada ona çox yaraşırdı.

Çay qoyub, sobanı yandırmağa başladım. Tezliklə soba gurladı, çırplılar alışdı, tüstü, odun iyi gəldi.

— Bu da sənin payın! — o, arxadan səsləndi.

Dönüb stolun üstündə tünd, enlibel, çənəsi yuxarı çıxmış tutqun-gümüşü, qəşəng bir somğa balığı gördüm. Evə balıq iyi yayılan kimi səyahət üçün yenə də burnumun ucu göynədi.

O, dənizçi qızı idi. Yayın qızılı gecəsində dənizdə, motobotda doğulmuşdu. Ancaq gecələrə laqeyd baxırdı. O gecələri yalnız gəlmə adamlar görüb, onlardakı sakitliyin, tənhalığın divanəsi olur. Yalnız orada qonaq olanda hamidən ayrı düşüb, neçə deyərlər, hamının yadından çıxanda gecələri yatmayıb fikirləşir, fikirləşirsən və özün-özünə deyirsən: “Hə, hə! Eybi yox, bu gecədir, sən isə burada həmişəlik deyilsən. Gecədən sənə nə var ki, qoy günəş dənizin qıraqından qalxsın. Yat, yat...”

Bəs o? Gecələr o, çit pərdə arxasında ölü kimi yatırıdı, çünki sübh tezdən ala-toranlıqda yuxudan durmalı, yekəpər balıqçılarla birgə avar çəkməli, gecə atılmış torların balığını çıxarma-lı, sonra balıq şorbası bişirib, qabları yumalı idi... Bu işlər həmişə təkrar olunurdu, hər yay – ta mən ora gələnə qədər.

İndi isə biz Oka sahillərində araq içib, somğa yeyirik, söhbət eləyirik, müxtəlif hekayətləri xatırlayıraq. Bəyaz gecələrdə dənizdə dişli balıq vurmağımızı, firtına vaxtı balıqçılarla tor çə-kərkən ağızımıza dolan acı suyun üzərimizi bulandırmağımızı, mayaka çörək dalınca getməyimizi, bir dəfə gecə kənd kitabxanasında ayaqqabılarımızı, sıncıllılarımızı çıxarıb, vətəggədə olduğu-muz vaxt ərzində gəlmış qəzet-jurnalları oxumağımızı xatırla-yırdıq.

Mən kürkü sobanın böyründə döşəmənin üstünə atdım. Çaydanı, konfet və fincanları götürüb kürkün üstünə uzandıq. Bir-birimizə, çəhrayı kürəyə, oradakı kömürlərə, alovun onların üstü ilə sürüşməsinə baxırdıq və beləcə çox uzanmaqdən ötrü mən hərdən qalxıb sobaya çırkı atırdım, soba təzədən alışib çırtildadıqca biz istidən kənara çəkilirdik. Yerimdən duranda saat iki olardı, yata bilmirdim. Mənə elə gəlirdi ki, yuxulasam, onu itirəcəyəm, yanımda olduğunu hiss eləməyəcəyəm; istəyirdim ki, o, həmişə mənimlə olsun. “Apar məni öz yuxularına ki, həmişə səninlə olum, – demək istəyirdim, – cürrki uzun müddətə ayrılməq olmaz”. Sonra fikirləşdim ki, bizdən ayrılan adamlar bizim üçün birdəfəlik yox olurlar, ölürlər, əgər bir daha onlarla qarşılaşmırıqsa, biz də onların nəzərində ölüruk. Sevincdənmi, kədərdənmi, nədənsə yata bilməyəndə adamin başına qəribə fi-kirlər gəlir.

– Sən də oyaqsan? – yavaşca soruşdum.

– Hə, – o, yataqdan cavab verdi. – Rahatam. Baxma, ge-yinim...

Mən otağın küncünə çəkilib, orada divardan asılmış radio-qəbuledicini açdım. Haray-həşir, diktorların səs-küyü içində musiqi axtarırdım. Musiqinin olacağını bilirdim və tapdım onu. Kişi səsi ingiliscə bəmdən nəsə dedi, kiçik fasılə verəndə başa düşdüm ki, indi musiqi səslənəcək.



Az qaldı tüklərim biz-biz olsun, ilk səsdən mən melodiyani tanıdım. Həmişə kefimin yaxşı, ya da pis vaxtı olanda mən bu caz melodiyasını xatırlayırdım. O melodiya mənə yaddır, ancaq onda nəsə bir gizli xəyal var: kədərdirmi, sevincdirmi, başa düşmək olmur. O melodiyanı uzaq yol gedəndə, bir fikir mənə zövq, yaxud əzab verəndə tez-tez xatırlayıram. O melodiya Moskvada keçirdiyimiz bir gecəni mənim yadıma salırdı: əldən-ayaqdan düşmüş halda ikimiz, tək-tənha və bədbəxt gəzərkən bütün gecə ərzində bir dəfə də olsun onun dilindən tənə eşitməyib utanmağımı...

Moskvada dörd-beş günün avaraçılığından sonra o, Arxangelskə yola düşürdü. Hər şey həmişə Moskva vağzallarında olduğu kimi idi: yükdaşıyanlar arabacıqlarını dartıb aparır, avtomobilər uğuldaşır, hamı tələsir, vidalaşırırdı. Vaxta bir neçə dəqiqə qalırdı... Bir neçə gün də boş vaxtı olmasına baxmayaraq, o gedirdi. Mən isə yana-yana ürəyimdə özümü, onu qinayırdım. Fikirləşirdim ki, o gedəndən sonra dərinləşəcəyim, yəqin, qəlbimdəki boşluğu doldurmaq üçün yenə də içkiyə qurşanacağam.

– Getmə! – dedim.

O, istehza ilə gülümsünüb altdan-yuxarı titrək gözləri ilə üzümə baxdı. Tünd gözləri yaşla çalırdı, daha doğrusu, gözlərin yaşlı, yaxud qara olduğunu seçmək olmurdu. Ancaq yaxşı yadımdaydı ki, o, orada, Şimalda mənə baxanda gözləri qara idi.

– Necə də axmaqlıq eləyirik! – dedim. – Onda mən heç bir şey... Belə də axmaqlıq olar? Getmə!

– İndi danışmağın mənəsi yoxdur, – o, hırsız mızıldandı.

– Gərək qohumlarının evində qalmayaydın!

– Bəs harada qalaydım? Sizdə? Nə fərqi var ki, – tərsliklə inad etdi. – İndi danışmağın mənəsi yoxdur...

– Gedək mehmanxanaya, qalan günləri orada yaşayarsan.

– Qatar yola düşür, – deyib üzünü yana tutdu.

– Yox, sən bir fikirləş! Bu qədər məktublaşmadan sonra biz bir yerdə olacaqıq. Tək. Fikirləş!

O, xeyli müddət dinmədi. Dodağını dişləyib, baxışlarını üzümədə gəzdirdi, nəhayət, yazıq-yazıq, gullə dəymmiş yaralı kimi soruşdu:

— Qalsam, sevinəcəksən?

Boğazım qurudu, nəfəsim tutula-tutula dönüb vaqona keçdim, qabağıma keçənləri itələyə-itələyə onun kuplesini tapıb çəmənən götürdüm. Perrona çıxandan sonra yol bələdçilərinin, və qonun yanında dayanmış adamların bizə necə baxdığı indiyə qədər yadimdən çıxmır.

— Gedək, — dedim.

— Bəs bilet? — gözlərində sevinc, soruşdu.

— Tüpürüm o biletə! — dedim və onun əlindən yapışdım.

Meydana çıxıb taksiyə əyləşdik.

— Mehmanxanaya! — dedim.

— Hansına? — sürücü soruşdu.

— Fərqi yoxdur.

Maşın yerindən götürülüb vağzalların, evlərin, adamların yanından keçərək, işqforlara, artıq yanmağa başlamış neon lampalı lövhələrə qarşı getdi.

— Saxla burada! — hansısa mağazanın yanından keçəndə maşını saxlatdırdım. Düşüb bir şüşə çaxır aldım, çaxırı yan cibimə qoyub maşına qayıtdım. Qədəhləri qaldırıb, bir-birimizin gözlərinə baxa-baxa bu çaxırı necə içməyimizi xəyalında canlandırdım. Mehmanxananın qabağında maşından düşüb, inzibatçının yanına gedəndə isə artıq o çaxırın dadını ağızında hiss eləyirdim.

— Yer yoxdur, — inzibatçı təmkinini pozmadan mənə bildirdi.

— Necə nömrə olur-olsun. Başa düşürsünüzmü, fərqi yoxdur: ən pis, yaxud ən yaxşı nömrə!

— Yer yoxdur, — o, narazılıqla üzünü turşudub, aramsız zəng çalan telefonun dəstəyini götürdü.

O, daxili bir sıxıntı ilə dəbdəbəli sütunlara, güzgülərə baxa-baxa vestibüldə məni gözləyirdi. O cür sıxıla-sıxıla da üzümə baxdı, elə bil, mən bu cah-calalın sahibi idim! Biz taksi dayanağına çıxdıq.

— Gedək ayrisına, — məyus-məyus dilləndim.

O, dinməz-söyləməz maşına oturdu: düşdük Moskvanın küçələrinə. Taksini dostumun evinə sürdürdüm, az qaldı ki, dostumdan bizi bir gecəliyə evdə saxlamağı xahiş eləyəm, ancaq



bacısının qonaqları vardı. Mən onlara, üstündə çaxır olan stola, taxta, maral dərisindən tikilmiş nazik başmaqlardakı çılpaq ayaqlara baxıb fikrimdən daşındım. Ancaq pulu bir az artıq götürdü.

- Qonaq ol! – dostum baxışlarımı hiss eləyib dedi.
- Yox, məni gözləyirlər, sağ ol!

Bir saat da keçdi, iki saat da keçdi, biz elə maşınla Moskvanı ələk-vələk eləyir, hər yerdə də eyni cavab alırıq. “Yer yoxdur!” Küçəyə çıxanda mən böyük mehmanxana binalarına, evlərə, artıq əksəriyyəti qaralmış çoxmərtəbəli pəncərə sıralarına baxır, gecənin bu vaxtında öz otağında rahatca oturan, uzanan, radio dinləyən, kitab oxuyan, qadın qucaqlaya bilənlər haqqında fikirləşirdim; ürəyim ağrımığa başlayırdı.

Nəhayət, əldən-ayaqdan düşəndən sonra biz onun çamadanını vağzala aparıb, saxlama kamerasına təhvil verdik, çıxıb Sokolniki tərəfə addımladıq. Saat on ikiyə işləyirdi.

- Neyləyək, hə? – mən gülüb soruşdum.
- Nə bilim, – o, yorğun-yorğun dilləndi. – Bəlkə, restorana gedək? Mən yemək istəyirəm...
- Restoranlar bağlanıb, – saata baxıb dedim, yenə də axmaq-axmaq güldüm. – Gedək mərkəzə tərəf, bulvarlara...

İti addımlarla gedirdik, Şimalda dənizin qırığı ilə getdiyimiz kimi, iyirmi kilometr aralıdakı klubə, kinoya tələsə-tələsə getdiyimiz kimi... Fənərlər sönmüşdü, yalnız küçənin bir tərəfində, hər iki fənərdən biri yanındı. Küçələrdən hənirti kəsilmək üzrəydi. Axır ki, gəlib Tver bulvarına çıxdıq, skamyatağıb oturduq.

- Sizin evə getmək mümkün deyil? – o, ümidiş soruşdu.
- Mümkün olsayıdı, burada səninlə gəzməzdim ki!.. Evdə atam-anam, necə eləyəsən!
- Yaxşı, – dedi. – Qəm yemə, sabah mən çıxb gedərəm, səhər qatarı da var. Sonra isə... – O köks ötürdü. – Sonra sən yenə də nə vaxtsa bizim tərəflərə gələrsən.

Mən onu qucaqladım, o, mənə sıxlılıb gözlərini yumdu.

- Biz elə belə də oturarıq, düz deyil? – o vurnuxub, yerini rahatlaya-rahatlaya mızıldandı. – Sən yaxşı oglansan, mən səni

sevirəm. Axmaq adam, mən hələ orada səni sevirdim, sən isə bilmirdin... Yazıqsan, yazıqlı!

Bir dəqiqə tərpənməz oturduqdan sonra o, tuflilərini çıxardı, ayaqlarını altına yiğib yubkası ilə örtdü.

— Ayaqlarım ağrıyır, — yuxulu-yuxulu mızıldandı. — Bu tuflilərə də heç öyrəşməmişəm...

Yan xiyabanla iki milis gedirdi. Bizi görən kimi onlardan biri işığa çıxıb yaxınlaşdı.

— Vətəndaş, durun buradan! — milis, nədənsə, yalnız mənə müraciətlə dedi. — Belə şeylərə icazə verilmir.

— Nəyə icazə verilmir? — o, utana-utana tuflilərini şışmış ayaqlarına geyincə mən soruşdum.

— Artıq danışmaq lazımdır!

Biz durub getdik. Mən yenə də evlərə, pəncərələrə baxırdım, taxtı olan o tək otaq heç cür xəyalımdan getmirdi. O otaqda heç nə yox idi, zəif, çəhrayı işqəndən, bir də taxtdan savayı.

— Bura bax, gəlsənə bu evlərin birinə girək, — tərəddüdlə dedim.

— Gedək, — o razılaşdı və yüngülə gülümsündü. — Mən orada tuflilərimi çıxardıram, pilləkənlərin üstündə oturarıq.

Biz qaranlıq bir həyətə girdik. Lap künçə, axırıcı girişə keçdi, arxamızca qapını örtüb pilləkənlərin üstündə oturduq. O, oturan kimi ayaqqabılarını çıxarıb pəncələrini ovxalamağa başladı.

— Yorulubsan? — soruşub sıqaret yandırdım. — Moskvada bizimki gətirmədi.

— Hə, — o, yanağını çıynımə sürtdü. — Çox böyük şəhərdir.

Ayaq səsləri eşidildi, qapı açıldı, dalandar qadın çıxıb bizi gördü.

— Durun sürüşün buradan! — çığırıldı. — Başımıza bəla olublar! Küçə pişikləri kimi qapılarda sülənirlər! Durun sürüşün, yoxsa...

O, önlüyünün cibindən parıldayan fışqırığını çıxardı. Sümük-ləri çıxmış sıfətindən qəzəb yağırdı. Biz yenə də həyət boyu gedirdik, dalandar arvad isə arxamızca gələ-gələ donquldanır-dı. Küçədə bir-birimizin üzünə baxıb gülüşdük.

— Bura sənin üçün Ağ dəniz deyil, — dedim.



— Eybi yox, — o, yenə də məni sakitləşdirdi, — gəl elə-belə gəzək. Ya də gedək vağzala, oturacaqların üstündə yataq, hə?

— Yaxşı, — mən razılaşdım və birdən qırışığım açıldı: — Burra bax, mən axmağam, gəl şəhər kənarına gedək! Taksi tutaq, məndə pul var, gedək otuz kilometr o yana — bizdə elə eləyirlər!

Küçə ilə yavaş-yavaş taksi gəlirdi. Mən əvvəllər evə gec qayıdanda gecə taksilərinə baxmağı çox xoşlardım. Yaşıl işıqlarını yandıraraq, sehrlənmiş kimi, onlar yavaş-yavaş yatmış şəhəri hərlənir və o işıqlara baxanda adam uzaq bir səfərə çıxmaq istəyir.

Biz taksiyə əyləşdik.

— Şəhər kənarına? — sürücü təkrarən soruşdu və gözgörəti sırtıqlaşdı. — Yeddi manat yarım versəniz, apararam, — dedi.

— Yaxşı, — dedim. Mənim üçün artıq çöl də bayır kimi idi.

Yol tamam boşalmışdı. Qərb tərəfdə hələ ala-toranlıq idı,ancaq dan yeri ağarmışdı, səhər açılırdı. Şüşələrin arxasında külək eyni bir ahənglə viyildiyir, içəridən kəskin benzin iyi gəlirdi.

Sürücü kiçik bir meşənin yanında maşının sürətini azaldıb:

— Burada saxlayım? — soruşdu. — Bizdə bundan uzağa aparımlar, — dedi və qızı baxıb: — Kənddən gəlib? — soruşdu.

Maşından çıxan kimi sübh soyuğu iliyimizə işlədi.

— Yarım saat bəs eləyər? — sürücü mənalı-mənalı məni süzdü.

— Mən gözümün acısını alım, gəlib oyadarsınız. Siqaretin var? Ver birini tüstüldəm...

Sürücü yoluñ qırığında maşını döndərməyə başladı, biz isə şax otların üstü ilə meşəyə tərəf getdik. Bu an mənim duyduğum bircə şey vardısa, o da ətrafin nəmişliyi, iliyə işləyən soyuq idi. Çəkmələrim islanmışdı, qırışları düzəlmüş şalvarım isə haça boruya oxşayırdı. Meşədə ala-toranlıq idı: mən bir anlığa onun üzünə baxıb nə edəcəyimi fikirləşdim. Yorğun görkəmi vardi, gözlərinin altı qaralmışdı. Birdən o, açıq-açığına əsnəyib, sanki, buraya nədən ötrü gəldiyimizi başa düşməyərək ətrafa darıldırıcı nəzər saldı.

— Belə də meşə olar?.. — dodaqaltı mızıldanıb, hırslı mənim üzümə baxdı.

Mən də əsnədim. Evdə rahat yorğan-döşəkdə yatmaq əvəzinə bu soyuqda veyllənməyimə görə özümə acığım tutdu.

— Zəhləmiz töküldü, — o, əsəbi halda əsnəyərək, boğuş səs-lə dilləndi. — Ay Allah! Lazım deyil, heç nə lazım deyil, mən istəmirəm, qayıdaq geri...

— Qayıdaq deyirsən, qayıdaq da, — könülsüz-könülsüz dedim və yenə əsnədim. — Ancaq gəl bunu içək, cibim sallanır.

Butulkani çıxarıb ağızını açmaq istədim, ancaq tixac çox möhkəm oturduğundan onu surguclu-zadlı şüşənin boğazın-dan içəri itələdim.

— İç, — şüşəni ona uzatdım.

— İstəmirəm, — mızıldandı, ancaq şüşəni aldı və köks ötü-rüb içməyə başladı. Qan kimi iki damla onun çənəsi ilə aşağı sizanda öskürüb şüşəni mənə qaytardı. Mən qalan çaxırı içib butulkani tulladım.

— Gedək, — daxili bir yüngüllüklə dedim.

Biz yenə də meşənin nəmişliyində qızı kollarının, çəmənlilik-dəki təpəciklərin arası ilə gəzirdik. O hey donunun ətəyini qal-dırırdı ki, şəhə dəyib işlanmasın.

— Niyə belə tez? — sürücü istehza ilə mənə baxdı. — Xasiyyətiniz tutmadı?

— Sür! — qəzəblə dedim və ürəyimdə baş qaldıran onu vurmaq hissini güclə boğdum.

Maşınla geri qayıdanda sərt döngələrdə bir-birimizin üstünə aşa-aşa mürgüləyirdik və yadımdadır ki, bizim belə ani olaraq bir-birimizə toxunmağımız mənim üçün heç də xoş deyildi, yəqin, elə onun üçün də... Səhər saat beş olardı, qatarın vaxtına qalmış üç saatı hələ haradasa veyllənməli idik. Çaxır beynimə vurmuşdu, özümü pis hiss eləyirdim.

O üç saat mənim üçün işgəncə idi və ən başlıcası, mən onu tək qoyub gedə bilməzdəm, axıra kimi onunla qalmalı idim. Başım bərk ağrılarından nə edəcəyimi bilmirdim.

— Di yaxşı, məktub yaz, — deyərək o, tutacaqdan yapışdı.

Onu bir anlıq saxlamağa özümdə güc tapdım.

— İcimə, — mızıldandım, alnından öpüb qapıya tərəf getdim. Yadımdadır, ondan ayrıolandan sonra elə yüngülləşdim ki,



özüm də buna təəccüb elədim, ancaq qəlbimin dərinliyində bir yara göynəyirdi və mən, nədənsə, xəcalət çəkirdim...

Kürkü radioqəbulədicinin yanına çekdim. Qucaqlaşib oturdıq. Bütün bu ayları mən nəyişə itirmək hissi ilə yaşamışdım, indi isə tapmışdım və bu tapıntı təsəvvür etdiyimdən də qiy-mətliydi.

Kontrabas qəmgin-qəmgin deyinərək zülmətdə özünün görünməyən yolunu gəzir, qalxıb-enərək hansısa bir məchul çevrədə fırlanırırdı, onun belə yavaş, asta hərəkəti mənə ulduzlu səmanı xatırladırırdı. Ona qulaq asa-asə saksofon nədənsə gileylə-nir, truba elə hey ünyetməz ənginliklərə qalxır, hərdən onların arasına royal öz ağır, akokalipsik akordları ilə daxil olurdu. Və bir ölçü şkalası kimi, zaman kimi, ritmi sinkoplara bölgə-bölgə zərb yumşaq, boş səsi ilə onların hamisini özünə tabe edirdi.

— İşığı yandırmayaq, yaxşı? — o, döşəmənin üstündən yuxarı, qəbulədicinin yaşılmıtlı şkalasına və canavar gözü kimi yanın işığına baxaraq dedi.

— Yaxşı, — mən razılaşdım. Fikirləşdim ki, bəlkə, belə gecə mənim ömrümədə bir də heç zaman olmayıacaq. Və heyif siləndim ki, onun gəlməyindən artıq üç saat keçib. İstədim ki, bütün bunlar təzədən başlansın: mən yenə də əlimdə fənər çıxıb onu gözləyim, biz yenə də keçmiş xatırlayaq, sonra yenə də qaranlıqda bir-birimizi itirəcəyimizdən qorxaq.

O, bir dəqiqəliyə nədən ötrüsə yerindən qalxdı, pəncərəyə baxıb boğuq səslə:

— Qar... — dedi.

Mən də dikəlib pəncərənin arxasındaki qaranlığa baxdım. Sakit qar yağındı. Bu payızın birinci, həqiqi qar... Sabah siçanların meşədə, çör-çöp komalarının, dovşanların isə gəmirməyi sevdikləri akasiya ağacılarının ətrafında necə iz qoyacaqlarını təsəvvürümüzdə canlandırdım, tūfəngim yadımıma düşəndə isə lap sevindim. Qarın yağmağı, onun gəlib çıxmağı, bizim bir yerdə olmağımız necə də yaxşı idi və indi bizim musiqimiz, keçmişimiz, bəlkə də, keçmişimizdən də yaxşı gələcəyimiz vardı. Sabah mən onu sevdiyim yerlərə aparıb Okanı, tarlaları, təpələri, məşələri, yarğanları göstərəcəkdirim...

Gecə keçirdi, biz isə yata bilmirdik. Bir-birimizi itirəcəyi-mizdən qorxa-qorxa piçilti ilə danışib qucaqlaşırdıq. Yenə də sobanı alışdırıb, onun odlu ağızına, üzümüzü yandıran qırmızı işığına baxırdıq. Səhər saat yeddiyə yaxın, pəncərələr maviləşəndə biz yuxuladıq və evimizdə bizi oyadacaq bir adam olmadığından çox yatdıq. Yatdığınız vaxtda gün çıxıb qarı ərimişdi, ancaq bir azdan şaxta güclənməyə başladı. Çay içəndən sonra tüfəngi də götürüb evdən çıxdıq. Hətta bir anlığa göz-lərimiz ağrıdı: elə təmiz, soyuq hava, elə ağ qış işığı vurdu ki bizi... Qar ərimişdi, ancaq yer nazik buz qatı ilə örtülmüşdü. Buz qabığı tutqun, boz idi. Üstündən buğ qalxan tövlələrin qabağına buzovlar yiğmişdə və o buzovlar ayaqlarını yerə, sanki, taxta döşəməyə döyücləyirdilər. Qışlaq çovdarın ortasında şirin-şirin otlayan buzovların bəziləri isə tez-tez qırırm tüklü dal ayaqlarını aralayaraq, quyuqlarını qaldırıb siyyiyirdilər və onların islatdığı yerlərdə körpə çovdarın yaşı, zümrüd ləkələri görünürdü.

Biz əvvəlcə yolla getdik. Əyri-üryü meşə yolu bomboz olmuşdu. Meşədə saralmış zəncirotular başlarını buzun üstünə sallamışdı. Buzun içi yarpaqla dolu idi. Arabir buz bağlamış son göbələklər görünürdü və biz onları ayağımızın ucu ilə vuranda göbələklər qırılıb taqqıldaya-taqqıldaya buzun üstü ilə xeyli uzağa sürüşürdü.

Təpələrin üstündə tarlalar uzaqdan tüstü kimi yaşıl, un səpilmış kimi ağ görünürdü: ot tayaları qaralmış, çılpaq meşəyə, sanki, tozağacılann ağ gövdələrindən çəpər çəkilmişdi: ağcaqo-vaqların yaşılmıtlı gövdələri işildəşir, təpəlik yerlərdə ağacların qırmızı papaqları yanındı. Göz üzündən, bomboş çay çılpaq meşənin ağacları arasından uzaq məsaflədə görünürdü. Biz qarlı yarğanla aşağı düşüb, arxamızca palçıqlı, sonra isə təmiz, dərin izlər qoya-qoya kəsilmiş ağcaqovağın yanındaki bulaqdan su içdiq. Suyun dibində çoxlu ağcaqayın, palid yarpağı vardi. Kəsilmiş ağcaqovağın acı, soyuq iyi gəlirdi və baltalanmış yerdə ağac kəhrəba rəngindəydi.

– Qəşəngdir? – onun üzünə baxdım və mat qaldım: gözləri yaşıl rəngdəydi.



– Hə, qəşəngdir! – o, acgözlüklə ətrafa baxaraq dodaqları-
nı yalaya-yalaya cavab verdi.

– Ağ dəniz sahillərindən də yaxşıdır? – yenə də mən so-
ruşdum.

O, yenə də çaya, təpə boyu yuxarı baxmağa başladı, göz-
ləri daha da yaşıllaşdı.

– Ağ dəniz... – qeyri-müəyyənliliklə dilləndi. – Bizzə... biz-
də... Burada isə palıdlar, – o, öz fikrini yarımcıq qoydu. – Belə
yeri sən necə tapmisan?

Özümü xoşbəxt sanırdım, ancaq bu, mənə çox qəribə gö-
rünürdü, qorxurdum: nədənsə, o payız hər şey mənə çox asan
başa gəlirdi. Sakitləşmək üçün papiros yandırıb özümü tüstüyə,
buğa tutдум. Okada Aleksin tərəfdən yedəkçəkən kater gö-
ründü. Kater dalğaları qova-qova iti sürətlə çayın axarı ilə aşa-
ğı gedirdi, biz onu dinib-danişmadan baxışlarımıza izlədik. Ka-
terin maşın bölməsindən güclü buxar çıxırdı. Buxarın bir şırımı
isə katerin böyründən, suyun üstündəki deşikdən kənara püs-
kürürdü.

Kater töngədə gözdən itəndə yenidən Okaya baxmaq üçün
biz əl-ələ verib işıqlı meşədə, seyrək ağacların arasıyla təpə bo-
yu yuxarı çıxmaga başladıq. Ağappaq bir yuxuda olan kimi ya-
vaş-yavaş, dinməzcə gedirdik. Axır ki, birlikdəydik.

VASİLİ ŞUKŞİN
(1929–1974)

BİR EVİN SAKİNLƏRİ
(hekayə)

Şənbə günü, axşamtərəfi Təzəkənd kolxozunun klubunda yenice göndərilmiş bir pyesin müzakirəsi gedirdi və həmin müzakirədə bədii özfəaliyyət dəməyinin on iki nəfər üzvü iştirak edirdi.

Törəboy, gonbul, şöhrətpərəst, lovğa və dəymədüşər Vanya Tatus nitq söyləyirdi. O, vilayət mərkəzindəki mədəni-maarif məktəbini bu il qurtarıb gəlmışdı və geyimə, əyin-başa maya qoymaqda onun bütün kənddə tayı-bərabəri yox idi. Bədii özfəaliyyətə Vanya rəhbərlik eləyirdi...

— Bu gün mən sizə çox vacib bir xəbər çatdırımlıyan.

— Nə olub, müfəttiş gəlir?

Bunu deyən Volodka Marov idi. Volodka tibb bacısı Vera ilə gəzirdi və həmin o Veradan Vanya Tatusun da xoşu gəlirdi, ancaq Vanya özünü tox tutmağı qərrara almışdı; bu fikirdə idi ki, onun məğrur sevgisini Vera gec-tez görməlidir və görüb, o köntöy Volodkadan əl çəkməlidir. Belə olmasa, yəni Vera Volodkadan əl çəkməsə, onda o, bəxtindən küsməli idi. Hər halda, Veranın son peşmançlığı üçün hər cür əsas vardı. Amma Volodka da hərif deyildi, Vanyanın niyyətini duymuşdu və onun qanını içməyə həmişə hazır idi. Bədii özfəaliyyətə də Volodka bu niyyətlə yazılmışdı... Vera da burada idi, öz həmişəki yerində əyləşmişdi. Özfəaliyyətin bu təhər dəlisi olasan, dram sənətinə bu qədər məhəbbət bəsləyəsən və özün də rejissoru qoyub, gedib şoferin birinə vurulasan. Vanyanı hər şeydən çox yan-dıran bu idi. Axi Volodka ilə nədən danışmaq olardı: çarxdanmı,



təkərdənmi?.. İxtiyar özündə olsaydı, Volodkanın atmacalarına o, nəinki əhəmiyyət verməzdi, heç onu, o Volodkanı Vanya adam yerinə də qoymazdı, ancaq ixtiyar özündə deyildi, rəqibə cavab vermək də hərdən lazım gəlirdi.

Buna görə Vanya:

– Marov, zarafatı sonraya saxlayaqq, – dedi. – Bize vilayət mərkəzindən pyes göndərilib. Müəllifi həmyerlimizdir. Pyesi hazırlayıb mərkəzdə, müsabiqədə göstərməliyik. Zarafat yaxşı şeydir, Marov, ancaq gərək elə zarafat eləyəsən ki, finalda...

Volodka:

– Penalda, – deyib yenə söz altda qalmadı.

Vera Volodkaya açıqlandı:

– Bəsdir! – dedi. – Pyes nədəndir, Vanya? Qadın rolu var?

– Pyes kolxoz həyatındandır, şəxsi... – Vanya annotasiyaya baxdı. – Şəxsi mülkiyyətçilik meyillərini kökündən baltalayır. Müəllif özü xalq həyatının dibindən çıxb, müasir kolxoz kəndini, onun adət və ənənələrini gözəl bilir. Müəllifin hər kəlməsi... boyunduruq kimi möhkəmdir.

– Dibindən? Dibindən nədir? – Vaska Yermilov özfəaliyyət rəhbərinin sözünü kəsdi. Vaska da şofer idi. Volodkanın dostuydu, özünün də səfəhlikdə kənd içində yaxşı ad-sanı vardi. Burada darıxmamaqdan ötrü Volodka dostunu da gətirib, bədii özfəaliyyətə yazdırılmışdı və indi Vaskanın üzünə baxa-baxa o, zarafatın, söz güləşdirməyin əsl məqamı olduğunu fikirləşirdi.

Vera bu söhbətdən narazı idi.

– Kəs, Vasya, sən Allah, kəs səsinil!

– İstəyirəm başa düşüm: necə yəni dibindən? Dibi nədir? Məsələn, pivə çəlləyinin dibi... Amma bu, başqa məsələdir...

Azca aralıda əyləşmiş bir nəfər evli kişi söhbətə qarışdı:

– Karın könlündəki... – dedi. – Bunun da fikri-zikri pivə çəlləyinin yanındadır.

– Sən özün, guya ki, bilirsən?

– Bilirəm, niyə bilmirəm? Dibindən, yəni aşağı təbəqədən, sadə xalqın içindən.

– İndi sadə xalq yoxdur, sırávi kolxozçu var, – Vanya tezçə düzəliş verdi.

Vaska narazı halda mızıldandı:

— Bəs orada niyə elə yazmayıblar? — dedi. Çünkü bu Vaska deyilən adamın zarafat adlı şeydən bilmərrə xəbəri yox idi.

Amma evli kişi də təslim olmaq istəmirdi.

— Yox, mən elə deməzdim. Zəhmətkeş kəndli deyilsəydi, məncə, daha düz olardı.

Dərnəyin bir qocaman üzvü də vardı — Yelistratiç. Köhnə hoq-qabaz idi. Gənc nəslin arasında bu adam keçmişin bilicisi hesab olunurdu, pyeslərin kəndə aid yerləri, kollektivləşmə və sair məsələlər barədə Yelistratiç öz mötəbər fikrini mütləq söyləməli idi. “Kəndli” sözünü eşidəndə Yelistratiç aşkar təşvişə düşdü.

— İndi kəndli də yoxdur, — dedi. — Kolxozi var, kolxozçu var...

— Qadın rolu, Vanya! Qadın rolu varmı? — Veranı ayrı şey maraqlandırmırıdı.

Vanya ciddi tövrlə:

— Sakit, yoldaşlar! — dedi. — Bu saat hər şey aydın olacaq. Pyesin qısa məzmunu belədir: İvan Petrov adında bir oğlan, yaxşı bir insan ordu sıralarından kolxoza qayıdır. Əvvəlcə o... — Vanya kağıza baxdı, — zəhmətkeş kəndli həyatının qaynar əmək meydanına atılır...

Evli kişi məmənun halda:

— Bəli, — dedi. — Zəhmətkeş kəndli — tamamilə doğrudur!

— Əməkçi kənd də demək olar. Kolxozi kəndi, yaxud əməkçi kənd, ikisi də eyni şeydir. Davam edirəm: deməli, qaynar əmək meydanına atılır. Ancaq çox keçməmiş evlənir. Bir sözə, arvad alır. Beləliklə də, əvvəl qayınata və qayınanasının, sonra isə öz həyat yoldaşının təsiri altına düşür: şəxsi mülkiyyətçiliyə meyil edir. Özünə ev tikməyə başlayır, hündür hasarlar çəkdirir. Pyesin adı “Bir evin sakinləri”dir. Ev sözü dırmaq arasına alınıb, çünkü bu cür böyük tikiliyə, sadəcə “ev” demək düzgün olmazdı. Adamlar İvanı düz yola dəvət edirdilər. İvan isə yola gəlmək istəmir, maddi maraq motivləri ilə özünə haqq qazandırmağa çalışır...

Bu yerdə Yelistratiç yenə özünü saxlaya bilmədi:

— Gədənin ata-anası sağdırımı? — dedi.

Vanya, qocanın dediyinə heç əhəmiyyət vermədən davam elədi:



– Hamı heyrət içindədir: axı bu, necə ola bilər? Bu keyfiyyət İvanda hansı təsirlərdən yaranmışdır?.. İvanı divar qəzetində kəskin tənqid atəşinə tuturlar. Gənclər özfəaliyyət səhnəsində onun barəsində ifşa edici çastuşkalar oxuyurlar... Yادınızdadır, bizim İvanovu da mən bu yolla tərbiyə eləmək istəyirdim, ancaq məni müdafiə eləyən olmadı.

– İvanov işləyəndir.

– İşləyəndir. Çox gözəl. Amma bu yerdə sual oluna bilər: kim üçün işləyəndir?.. Nə isə, qızlar həmin çastuşkaları klubun səhnəsində ürəkdən ifa edirlər: zal dağılır – müsbət reaksiya! Ancaq İvan ipə-sapa yatmaq istəmir. Məsələ kolxoz iclasında müzakirə olunur. Kolxoz fəalları, İvanın keçmiş dostları, qoca-man kolxoçular bir-birinin ardınca xitabət kürsüsünə yan alırlar. Onlar amansızdırıllar, lakin bu, adı amansızlıq deyil... Adamlar İvanı başa salırlar ki, o evi tikdirməklə İvan özü ilə kollektiv arasında dərin uçurum yarada bilər. “Ev” dedikdə burada hasar nəzərdə tutulmalıdır. Ev, tire, hasar. Burası aydın-dırı?

Vera dedi:

– Arvadı hansı mövqedən çıxış eləyir?

Evli kişi:

– Orada yazılıb ki! – dedi. – Ər-arvad əlbir hərəkət eləyirlər.

Bu yerdə Yelistratiçin yadına atalar məsəli düşdü:

– İt itin ayağını basmaz! – dedi.

– İclasda İvanın arvadı da iştirak edirmi?

– Və yalnız orada, o iclasda, – Vanya söhbətin mabədinə keçdi, – qayınata və qayınananın onu hansı uçuruma doğru sürükləməkdə olduğunu İvan dərindən dərk edir. O, iclasdan qəzəblə çıxıb, hələ tikilib qurtarmamış evə tərəf hiddətlə addımlayırlar. Evin təkcə damı hazır deyildi. İvan özünü ora yetirir, əlləri əsə-əsə kibrit qutusunu çıxarıb... – Burada Vanya səsini yavaşıtdı (çünki əsl aktyor ayrı cür də edə bilməzdi) və mübhəm bir həyəcanla astadan dedi: – Kibrit çəkib evə od vurur.

Amma belə sonluğu, deyəsən, heç kəs gözləmirdi.

– Necə?

– Özü ha!

— Yox bir!

— Yanğından mühafizə idarəsi varmı o kənddə?

Veranı isə pyes yaman tutmuşdu.

— Bu əsər tragediyadır da, hə, Vanya?

— Tragediya olmasa da, hər halda... ictimai dram sayla bilər.

Tamaşanın texniki tərtibatına xüsusi marağlı olan bir şəxs sevincini gizlətmədən soruşdu:

— Səhnədə biz də bir şey yandıracağımızı?

Vanya davam elədi:

— Bəli, yoldaşlar! İşdən sonra, ağır zəhmət bahasına öz əli ilə tikdiyi bir binanı insan od vurub yandırır!

Vanyanın təntənəli, qalib görkəmindən zəndeyi-zəhləsi gedən Volodka kinli-kinli dedi:

— Necə yəni? Lap axıracan? Ay yandı hal! — Volodka heç cür aqlına siğışdırıa bilmirdi ki, müasir pyesdə ev yana bilər.

Bu məsələ evli kişini də bir qədər çəşdirmişdi:

— Əhvalat nə vaxt baş verir? Yaydamı?

— Sakit, sakit! — artist Vanya ucadan dilləndi. — O, öz evinə od vurur, lakin kolxozçular... fikir verin, pyesin ən gərgin yeri buradır. Kulminasiya! Müəllifin əsəri finala doğru necə ustalıqla istiqamətləndirdiyinə diqqət yetirin! Yerindən ox kimi qopan İvan “Alçaqlar, vicdansızlar, siz məni məhvə doğru aparırsınız!”

— deyə sürətlə qaçı. Arvadı...

— O ki qaçmışdı bayaq.

— Arvadı dalınca yürüür. Qaçırlar.

— Bəs bayaq qaçmışdı axı?

— Bənizi qar kimi ağarmış qadın az sonra təzədən iclasa qayıdır... İclasda artıq başqa məsələ müzakirə olunmaqdadır. Qadın izdihamı yararaq irəli keçir, titrək səslə qışqırır: “Kömək edin, yoldaşlar! O, evə od vurmuşdur!” Kolxozçular bir-birinin ardınca təzə evə doğru axışırlar. Bir ağsaqqal kişi... ayrı səmtə burulur. Qoca, İvariın qayınatası yaşayan tərəfə qaçı. Səhnə arxasındarı qocanın səsi gəlir: “Bəs siz? Ehey, siz də yanırsınız mı?” Əsl tragediya momentidir!.. Ümumiyyətlə, bu pyesi biz bütövlüklə tragikomediya səpkisində işləməliyik.

— Ev nə oldu, yandımı? — soruşan yenə Volodka idi.



— Evi kolxoçular hifz eləyirlər. Onlar İvanı başa salırlar ki, evi uşaq bağçasına vermək lazımdır. Buna görə İvanın özü də heç tərəddüd göstərmədən yanğınsöndürənlərə qoşulur. O, bir ucdnan yanğın söndürür, bir ucdnan da öz-özünə fasılısız təkrar edir: “Alçaqlar, vicdansızlar, siz məni məhvə doğru aparır-dınız!”

— Bu sözləri kimə deyir o? — Vaska ehtiyatla soruşdu.

— Qayınatası ilə qayınanasının ünvanına deyir də, bunu bilməyə nə var ki!

— Güclü pyesdir!

Volodka:

— Elə bu? — dedi. — Ardı yoxdur?

— Var. Axırda İvan bir qədər xəcalətli olsa da, yenə kollektiv arasındadır. Xoşbəxtdir. Başqa qız və oğlanlarla birləş uşaq bağçasını yeni ilədək təhvil vermək barədə öhdəlik imzalayırlar.

Volodka təəccübəldəndi:

— Bəs özü? Özü harada yaşayacaq?

Vanya:

— Hələlik qayınatasının yanında... — dedi və eyni vaxtda da o, qəhrəmanın öz qayınata və qayınanasını “alçaq”, “vicdansız” sözləri ilə damğaladığını yadına salıb, bir qədər duruxduqdan sonra əlavə elədi: — Yaşamağa yer tapılar.

— Harada?

— Bura bax, olmaya, sən pyesin ideyasını bəyənmirsən?

— Bəyənirəm. Ancaq bilmək istəyirəm ki, o adam harada yaşayacaq?

— Yox, sən ideyanı bəyənmirsən.

— Siyaseti soxma bura: deyirəm harada yaşayacaq?

Bu deyişmədən evli kişinin heç xoşu gəlmədi.

— Tutaq ki, gedib özünə bir ayrı ev də tikəcək, xırda ev. İndi razi qaldın?

— Axi nəylə tikəcək: əvvəl birini, sonra ikincisini... hansı pulla tikəcək?

Vanya qəzəbini gizlətmədən:

— İkinci evin söhbəti bizə qalmayıb! — dedi. — Bu məsələ bizi qətiyyən maraqlandırmır. Biz burada pyes müzakirə eləyirdik

və məsələyə professional yanaşmaq lazımdır. Ancaq mən belə görürəm ki, heç o birinci ev də səni maraqlandırmır.

— Bir müddət qayınatasının evində qalmalıdır.

Bu dəfə evli kişi belə mülahizə elədi.

Bu yerdə Vaska bomba kimi partladı:

— Yox bir! Belə şey ömründə ola bilməz! Nə danışırsınız, onların arasında elə bir dava düşər ki, heç olmayan kimi. Axı o kişi, yəni qayinata o ev tikiləndə İvana kömək eləyib. Əsgərdə pul nə gəzir? Deməli, qayinata əl tutub ona... Kürəkən isə havalanıb, götürüb od vurub, yandırıb evi. Bu boyda zippiltidən sonra qayinata öz kürəkəninə nə deyə bilər: “Çox sağ ol, çox razıyam”, eləmi?

— Sən hamını öz arşinini ölçmə.

Mübahisəyə son qoymaq məqsədi ilə Vanya:

— O qayinata məni bir damcı da maraqlandırmır — dedi.

Evli kişi dikəldi:

— Mən belə görürəm ki, burada bəziləri ziyanlı ideya yürütmək istəyirlər! — Oturdu. Onun Volodka kimi çoxdanışan adamlardan zəndeyi-zəhləsi gedirdi.

Bu söz Volodkanı tutdu, nə tutdu:

— De də, niyə dayandin? De görək, o, hansı ziyanlı ideyadır?

Evli kişi ayağa dardu:

— Qayinataya rəğbət oyatmaq!

Axmaq bir sakitlik əmələ gəldi.

— Təklif var ki, Volodka Marov dram dərnəyindən azad edilsin, — evli kişi təzədən hücuma keçdi. — Ləp bu Vaskanın özü də! Bu adamlar bura məşqə gəlmirlər, söz güləşdirməyə gəlirlər.

Vaska incidi:

— Mən niyə?

Texniki tərtibat həvəskarı Vaskanı müdafiə elədi:

— Yox, Vaskanı çıxartmaq lazım deyil, çünkü o, düzələ bilər.

Yerbəyerdən səslər gəldi:

— Vaska ağıllıdır, çalışqandır, Marovun təsiri altına düşüb.

— Onda Vaskanın nəzərinə çatdırılsın və ona ciddi xəbərdarlıq edilsin: spirtli içkilərdən istifadə etməməlidir. — Evli kişisinin növbəti təklifi bu idi.



Bu təklifdən Yelistratiçin çox xoşu gəldi:

– Bax bu, başqa məsələ! – dedi. – Belə şeyi cəzasız qoymaqla olmaz. Bayramda-zadda hərdən içməyin ziyanı yoxdur. Amma sən, Vaska, ağına-bozuna baxan deyilsən. Özün də şofersən, maşın sürürsən.

Müzakirədə kitabxanaçı da iştirak eləyirdi. Bu adam yaşa dolandan sonra da gəndlik təravətini itirməyən tək-tük qadınlar-dan idi. Kitabxanaçı:

– Tamam tərgitsə yaxşıdır, – dedi.

– Deyirsiniz, heç içməsin? – Yelistratiç başını buladı. – Ağlım kəsmir... Klışdır axı...

– Nə olsun ki, kişidir? Nə olsun ki, kişidir? – Evli kişi əlgolunu ölçürdü. – Niyə içir? Onu araq içməyə nə vadar eləyir? Bu suala cavab verə bilərmi?

Göyün üzünü qara buludlar almaqdır idı.

Vasya dedi:

– Toyda-bayramda hamı içir də. Bəyəm mən keçəl-zadam?

Vanya məsələni yekunlaşdırmağa başladı:

– Aydınlıdır: iki nəfər lehinə, iki nəfər əleyhinə. Səsə qoyuram: kim...

Elə bu vaxt rayon icraiyyə komitəsi mədəniyyət şöbəsinin sabiq müdürü, pensiyaçı və bədii özfəaliyyətin könüllü hamisi – himayəçisi Matryona İvanovna Vdovina zal boyu addımlayaraq keçib birinci sırada əyləşdi.

– Salam, yoldaşlar! İşlər necə gedir?

– Pyes müzakirə edirik, Matryona İvanovna.

– Aha, aha.

– Pyesin ideyası bəzilərini qane eləmir.

Matryona İvanovna təəccübəldi:

– Necə yəni? Yaxşı pyesdir, mən oxumuşam. İdeyadan kim narazıdır ki?

– Mən ideyadan razıyam, – Volodka nifrətlə Vanyanın üzünə baxdı. – Mən o adamın harada yaşayacağını bilmək istəyirəm.

– Kimin?

– Əsgərin.

– Hansı əsgərin?

Vanya dedi:

– Pyesin qəhrəmanından söhbət gedir, Matryona İvanovna...

– Danişanda bir az aydın daniş, Marov. O adam artıq əsgər deyil... Oy, az qala, məni də qorxutmuşdunuz: sözə bax, əsgər harada yaşayacaq? Danişanda, doğrudan da, çalışıb aydın danişmaq lazımdır. Yoxsa belə çıxır ki, guya, bizdə əsgərin yaşamağı üçün yer yoxdur. İdeyanın nəyini bəyənmirlər?

– Belədir də... ikibaşlı mülahizə yürüdürlər. İvan harada yaşayacaq?

Volodka özündən çıxdı:

– Bura bax, sən məni dolaşdırma... İkibaşlı... Yox bir səkkizbaşlı. Mən burada adam kimi söz soruşuram.

– Buyur, buyur!

– Evi uşaq bağçasına verib, düzdürüm? Qayınatası ilə də möhkəm dalaşib, deməli, daha orada qala bilməz... Bu adam bir yerdə yaşamalıdır, yoxsa yox?

Matryona İvanovna gülümsədi:

– Eh, kişilər – xoruz tayfası! Mübahisə eləməyə söz tapmısınız. Məlum məsələdir ki, kolxozi onu evlə təmin etməlidir. Borcudur təmin eləsin. Vəzifəsidir. Axi o, öz evini uşaq bağçasına bağışlayıb...

– Pyesdə belə şey yoxdur axi.

Vdovina bir qədər fikrə getdi.

– Bax bunu, ola bilər, müəllif unudub. Gəlin belə şərtləşək, uşaqlar: müəllifə zəng vurub, xahiş eləyərəm ki, bu məsələni pyesə əlavə eləsin. Yoxsa, doğrudan da, birtəhər çıxır... Belə çıxır ki, kollektivdə onun taleyini düşünən yoxdur. Bu cəhəti nəzərə almaq mütləq lazımdır. Pyesi götürməyimizi müəllifə zəng eləyib demişəm. O, bizi təbrik edir və hamımıza səmimi salam göndərir. Biz, uşaqlar, çox ciddi imtahan qarşısındayıq. Əgər müsabiqədə birinci yerə çıxa bilsək...

Yerbəyerdən sual dalınca sual gəldi:

– Çıxa bilsək, nə olacaq ki?

– Deyin də, Matryona İvanovna!

– Bizi intizarda qoymayın!



- Bəlkə, xalq teatrı olacağıq!
- Bir tamaşaya görə?
- Hər şey özümüzdən asılıdır.
- Yəqin, qastrola göndərəcəklər...

Vdovina gülümşəyərək əlini əlinə çirpdı:

– Yox, yox, heç cür deyə bilmərəm. – O, hələ də gülümşəyirdi. – Bilməsəniz, daha səylə çalışacaqsınız, bu bir həqiqətdir. Pedaqoji nöqtəy-nəzərdən də bu məhz belə olmalıdır. Sizə müvəffəqiyyətlər arzu edirəm, dostlar!

Poçtun məktubdaşıyanı klubə girdi.

– Matryona İvanovna, – dedi – sizə teleqram var. Evinizə aparmışdım, evdə heç kəs yox idi...

Matryona İvanovna eynəyini taxıl teleqramı oxudu.

– Nə xoş təsadüfl! – dedi. – Biz indicə onun barəsində danışırkıq.

– Müəllifdəndir?

– Bəli. Görün müəllif nə yazır: “Vasyanın nəğməsi”ni tamam çıxardın. Nöqtə. Qızın mahnisi belədir: “Oğlan, oğlan, yolda qoyma gözümü”. Nöqtə. Uğurlar arzulayıram. Kopilov”. Görürsünüz də, müəllif qəlbə belə şeydir...

Vanya şübhəli-şübhəli gözlərini döydü.

– O, orada, mən bilən, oxumur axı?

– Kim?

– Qız da. Qəhrəmanın həyat yoldaşı. Pyesdə belə şey yoxdur.

Matryona İvanovna:

– Düzdür, – dedi, – orada qızın oxumağını nəsə, heç mən də xatırlaya bilmirəm. Yəqin, müəllif pyesi səhv salıb. Görünür, başqa yerdə də onun əsəri hazırlanır... Səhv salıb; belədir ki var. Ona zəng vuranda bu məsələni də aydınlaşdıraram... Başlayın, dostlar! İşə başlayın!

GÜNƏŞ, QOCA VƏ GƏNC QIZ

(hekayə)

Günlər ağ işıqla yuyunurdu. Torpaq cedar-cadar olmuş, ağaclar isə od tutub yanırıldı. Quru otlar ayaq altında qalıb xışıldayırdı. Sərin mehsəancaq axşamlar əsirdi. Sürətlə axan Katunya çayının kənarında həmişə eyni vaxtda qoca bir adam peyda olur, eyni yerdə – kötüyün üstündə oturur və günəşə baxırdı. Axşamüstü günəş daha böyük və qırmızımtıl olar, dağların arxasına keçərdi. Qoca tərpənmədən elə hey otururdu. Qorxunc və qəhvəyi rəngli büzüşmüş əlləri dizlərinin üstündə olurdu. Üzü qırış-qırış, gözləri yaşılı və donuq idi. Boynu nazik, başı isə yekə idi. Mavi rəngli çit köynəyinin altından kürək sümükləri çölə çıxırırdı.

Bir gün qoca yenə də beləcə oturarkən arxadan səs gəldi:

– Salam, baba!

– Qoca başını yellədi.

Əlində yasti çəmədan oları qız qocanın yanında oturdu.

– Dincəlirsiniz?

Qoca yenə başını yelləyib qızı baxmadan dedi:

– Hə, dincəlirəm.

Sizin şəklinizi çəkə bilərəm?

– Necə yəni? – qoca yaxşı başa düşmədi.

– Şəklinizi çəkmək istəyirəm.

Qoca bir qədər susdu. O, günəşə baxır və qırmızımtıl göz qapaqlarını qırırdı.

– Artıq yaraşıqlı deyiləm axı?

– Niyə? – gənc qız təəccübəndi. – Xeyr, baba, siz hələ də yaraşıqlısınız.

– Mən həm də xəstəyəm.

Gənc qız bir xeyli müddət qocaya baxdı. Sonra yumşaq və kiçik ovçu ilə qocanın quru, qəhvəyi rəngli əllərini oxşadı və dedi:

– Siz çox yaraşıqlısınız, baba!



Qoca, həqiqətən, az da olsa, gülümsədi.

– Əgər elədirse, şəklimi çek.

Gənc qız çantasını açdı. Qoca bir neçə dəfə ovcunun içində tərəf öskürdü.

– Şəhərlisən?

– Şəhərliyəm.

– Sizcə, bu işə görə pul verirlər?

– Hər vaxt yox, yaxşı çəkə bilsəm, verirlər.

– Səylə çalışmalısan?

– Hə.

Susdular.

Qoca dayanmadan günəşə baxırdı.

Qız üzünүн profilindən diqqətlə baxaraq qocanın şəklini çəkirdi.

– Bu yerlərdənsən, baba?

– Hə.

– Burada doğulmuşunuz?

– Hə, burada doğulmuşam.

– İndi neçə yaşıınız var?

– Yaşım? Səksən.

– Aman Allah!

Qoca da yaşıının çox olduğunu təsdiqləyərək gülümsədi.

– Bəs sənin?

– İyirmi beş.

Yenə susdular.

– Günəş necə də gözəldir, – qoca dilləndi.

– Necə? – qız başa düşmədi.

– Deyirəm ki, günəş çox gözəldir.

– Hə... Bəli, bu yerlər həmişə gözəldir.

– Hə.

Sanki, günəşə qan töküb qarışdırılmışdır.

– Bəli, çox gözəldir, – qız qarşısındaki sahilə baxaraq dedi.

Günəş Altayın zirvəsinə dəydi və yavaş-yavaş mavi dünyaya batdı; günəş nə qədər çox batsa da, dağlar bir o qədər təmiz görünürdü. Çayla dəniz arasında qalan vadidə isə gün batanda günəşin qırmızısı yavaş-yavaş itirdi və dağlardan qəribə bir kölgə yaxınlaşındı. Daha sonra günəş Baburxan sıra dağlarının arxasında

gizləndi və xeyli vaxt sonra açıq-sarı işıqlardan əmələ gələn güclü bir yelpazə göy üzünə tərəf yönəldi. Bir qədər dayanandan sonra o da yavaşça söndü. Göy üzünün digər tərəfində isə axşamın qızılılığı güclü şəkildə alışib-yanmağa başladı.

— Getdi, — deyərək qoca ah çəkdi. Gənc qız isə yarpaqları qutuya doldururdu.

Bir qədər beləcə oturdular. Sonra sahilə yaxınlaşan zəif dalğaların səsini dinlədilər.

Sonra da vadidəki duman yumaq şəklində yayıldı. Meşəyə yaxın bir ərazidə gecəqusu yüksək səslə oxudu. Qarşidakı sahildən ona lap yüksək səslə cavab verirdilər.

Gənc qız isə uzaqdakı doğma şəhərinə tez çatmaq və çoxlu şəkil aparmaq haqqında düşünürdü. Bu şəkillər arasında qocanın da portreti olacaqdı. Qızın rəfiqəsi isə istedadlı və əsl sənət adamı idi, mütləq hirslenəcəkdi. Yenə qışqırıqlar qopacaqdı. Niyə? Sibirdə quru iqlim olduğunu və insanların çox işlədiyini hamı bilir. Bəs sonra? Qız özünün çox da istedadlı olmadığını bilirdi. Fəqət bu yaşlı adamın nə qədər keşməkəşli həyat sürdüyü düşündü. Əlləri necə də qırışmışdı.

— İsləmək, İsləmək və yenə də İsləmək lazımdır.

Qız qocadan soruşdu.

— Baba, sabah bura gələcəksən?

— Gələcəyəm, — deyə qoca qızın sözünü təsdiqlədi.

Gənc qız ayağa qalxıb kəndə getdi. Qoca isə hələ bir qədər də oturdu və sonra getdi. Evə gəldi, sobanın yanındakı küncdə əyilərək sakitcə oturub gözlədi ki, oğlu işdən gəlsin və axşam yeməyini onunla bir süfrə arxasında yesin. Oğlu həmişə yorğun və narazı halda evə gəlirdi. Gəlin də həmişə nədənsə narazı idi. Nəvələr isə böyüküb şəhərə getmişdilər. Onlar olmayıanda qoca evdə çox darıxırdı. Şam yeməyi yemək üçün əyləşdilər.

Qocanın da südünə çörək doğradılar. O, stolun küncündə oturub yeməyini qaşıqlayırdı. Çalışırdı ki, qaşıq boşqaba dəyib taqqıltı salmasın. Hamı sakit idi.

Daha sonra yatmağa hazırlasdılar. Qoca sobaya yaxınlaşdı, oğlu ilə gəlini isə yatmaq üçün yuxarı mərtəbəyə çıxdılar. Nə danışa bilərdilər ki? Bütün sözlər çoxdan qurtarmışdı.



Səhəri gün qoca ilə gənc qız sahildəki kötüyün üstündə oturmuşdular. Qız tez-tez qocanın şəklini çəkir, qoca isə günəşə baxaraq danışırıdı.

– Həmişə yaxşı yaşamışıq, naşükür olmaq günahdır. Dülgər idim. Heç vaxt işsiz olmamışam. Oğullarımın da hamısı dülgər idi. Oğullarının çoxunu – dördünü mühəribədə öldürdülər. İkisi isə salamatdır. İndi onlardan biri ilə – Stepanla yaşayıram. Vanka isə şəhərdədir. Biyskdə yaşayır. Yeni salınmış şəhərcikdə tikinti müdürü işləyir. Dolanacağı pis deyil, məktublarında yaxşı yaşadıqlarını yazırlar. Bəzən bura gəlib qonağım olurlar. Çoxlu nəvəm var və məni çox istəyirlər. İndi hamısı müxtəlif şəhərlərdədir.

Gənc qız qocanın əllərini çəkir, tələsir, hirslenir və bəzən çəkdiyini silirdi. Birdən yersiz bir sual verdi:

– Yaşamaq çətindir, siz necə fikirləşirsiniz?
– Necə yəni? – deyərək qoca çəşdi. – Mən sizə gözəl yaşamağımızdan danışıram.
– Oğlanlarının işi çətindir?
– Necə yəni? – qoca yenə çəşdi. – Dörd dəcəlin öhdəsindən gəlmək asandır? Yoxsa məni ələ salırsan?

Gənc qız başa düşə bilmirdi. Gah qocaya yazığı gəlir, gah da onun qəribə sakitliyi və özündənrazılığı onu təəccübəldəndirirdi.

Günəş yenə dağların arxasına keçdi. Qürub sakitcə parıldayırdı.

– Sabah hava buludlu olacaq, – qoca dilləndi. Qız isə buludsuz olan göy üzünə baxdı.

– Niya?
– Bütün bədənimdə ağrı hiss eləyirəm.
– Gök üzü təmizdir axı.

Qoca susdu.

Sabah gələcəksən, baba?

– Bilmirəm, – qoca bir qədər susandan sonra dedi, – bütün bədənimdə ağrı hiss eləyirəm.

– Belə bir daşı sizdə necə adlandırrıllar, – cibindən qızıl sarısı rəngində, bir qədər də ağ bir daş çıxardı.

Qoca dağları seyr edə-edə soruşdu:

— Hansı?

Qız daşı qocaya uzatdı. Qoca üzünü çevirmədən ovcunu açdı.

Daşa baxıb “deməli, belə?” soruşdu və daşı quru və qırışmış barmaqlarının arasında otərəf-butərəfə çevirdi.

— Bu, kremeşok daşıdır, əvvəllər müharibədə istifadə edirdilər.

Qızı qəribə bir şübhə büründü. O elə bildi ki, qoca kordur. Nə haqqda danişdiqlarını unutdu və cavab tapa bilmədi, susdu, yan tərəfdən qocaya baxdı. Qoca isə günəşin batdığı yerə sakit-sakit, düşüncəli bir əda ilə baxırdı.

— Hə... daş, — dedi və daşı qızı uzatdı. — Bütövlükdə ağ və ləkəli olanları da var. Ayırd eləmək olmur, yumurta və yumurtacıq da var. Hər iki tərəfi xallı, sağsağan və sığırçın yumurtası kimi mavi, çilli olanları da var.

Qız gözlərini qocaya zilləmişdi. Və heç vəchlə kor olub-olmadığını soruşa bilmirdi.

— Baba, harada yaşayırsınız?

Qoca sahildəki evi göstərərək dedi:

— Bu yaxınlarda yaşayıram, çox da uzaqda deyil. Bu, İvan Kolokolnikovun evidir, bir az qabaqdakı Bedarevin, sonra Volo-kitin, sonra Zinovyevin, oradakı, ara küçədəki ev isə bizimkidir. Bir şeyə ehtiyacın olsa, gəl bizə. Nəvələr olanda evimiz daha şən idi.

— Çox sağ olun.

— Gedirəm, bədənim ağrıyır.

Qoca ayağa qalxdı, sonra cığırдан dağa tərəf getdi. Qoca nə bir dəfə dayandı, nə də büdrədi, qarşısına baxaraq yavaş-yavaş yeriyirdi. Gənc qız öz-özünə dedi:

— Xeyr, kor deyil, amma zəif görür.

Səhəri gün qoca sahilə gəlmədi. Gənc qız tək oturub qocanı fikirləşirdi. Qocanın beləcə bəsit və adı həyat tərzində çox da bəsit olmayan mühüm bir şey var idi. Gənc qız fikirləşirdi: “Günəş də adı tərzdə doğur və sadə bir tərzdə də batır. Amma bu, o qədər də asan deyil axı”. Gənc qız çəkdiliyi şəkillərə baxdı. Kədərli idi. Qoca üçüncü və dördüncü gün də gəlmədi. Gənc



qız qocanın evini axtarmağa başladı. Tapdı. Dəmir örtüklü və bəşdivarlı evin pəncərəsində, künclə, təxminən, əlli yaşında olan boylu-buxunlu bir kişi şamağacını dəzgahın üstündə yonurdu. Qız salam verdi.

– Salam.

Kişi ona tərəf çevrildi, qızı baxdı, iri barmaqları ilə tərli alnını sildi, başını yellədi.

– Salam.

– Xahiş edirəm deyin görüm, burada qoca bir adam yaşayır?

Kişi diqqətlə, bir qədər də qəribə tərzdə qızı baxdı. Heç nə demədi.

– Yaşayırdı, – kişi dedi. – Bax, bu ev onun idi.

Qızın ağızı açıq qaldı.

– Oldü? Oldü, hə?

– Oldü. – O, yenə taxtaya tərəf əyilib, ağacı iki dəfə rəndələdi, sonra qızı baxdı.

– Sənə nə lazımdır?

– Heç ... onun şəklini çəkirdim.

– Hə... – sonra daha sərt bir tövrlə ağacı rəndələməyə başladı.

Xeyli davam edən sakitlikdən sonra soruşdu:

– O kor idи?

– Hə, kor idи.

– Çoxdan?

– Təxminən on il olardı, nə olub ki?

– Heç nə...

Qız otaqdan çölə çıxdı. Küçədə hasara söykənib ağlamağa başladı. Babaya yazığı gəlirdi. Fəqət təəssüf ki, heç vaxt kor olduğunu ona deyə bilmədi. Fəqət indi insanın həyat tərzinin və qəhrəmanlığının mənasını və sırrını daha dərinlən başa düşür, özü də fərqinə varmadan yetkinləşirdi.

VYAÇESLAV PYESUX
(1946)

SERAFİM SERAFİM
(*hekayə*)

Meşə təsərrüfatı idarəsinin anbardarı Serafim Kuznetsov heç bir ciddi səbəb olmadan, yəni belə demək mümkünsə, qüs-sədən öz ömrünə qiydı. Həyatla vidalaşlığı gün səhər obaşdan südlü sıyığı cana vurdu, mahun ağacından çərcivəsi olan güz-günün qarşısında təraş oldu – bu güzgü hələ 1917-ci ildə mülkədar Filosofovlar ailəsinin malikanəsi müsadirə olunandan Serafimin anası Domna Vasilievnaya miras qalmışdı – sonra bir papiros çekdi, parusin pencəyini ciyninə atdı və birdən qərara aldı ki, bu gün heç işə-zada getməsin; nədənsə, ürəyində bir gizilti peydə olmuşdu, qəlbini sıxılırdı və odur ki həyətdən bayra çıxmamağı məsləhət idi.

Bir ara elektrikli drelin təmirinə girişsə də, çox keçmədən bu həvəsi öldü, sonra qapının yeni rəzəsini sökməyə başladı, amma az sonra bundan da soyudu, ardınca öz çilingər alətlərini uzun-uzadı yerbəyer elədi, xəstə alma ağacının dibinə iki vedrə yaxantı suyu əndərdi, iri baltayla ağcaqayın kötüyünü ikiyə paraladı, bir böyrü üstə əyilən odun yiğinını sahmana saldı, daxmaya keçib rus sobasıyla yamanca düşkünü olduğu “Elm və həyat” jurnallarının illik saylarıyla dolub-dاشan bambuq ağa-cından olan kitablıq arasında var-gələ başladı. Anası Domna Vasilyevna ona təpindi:

– Nə gic qoyun kimi obaş-bubaşa gedirsən? Yoxsa işin-güçün qurtarib?!

İçindəki anlaşılmaz qüssə Serafimi elə sarıb-sarmalamışdı ki, anasının bu açılamasını da qulaqardına vurdu, yenə də soba



ilə kitabıq arasında var-gelinə ara vermedi. Bundan təşvişə düşən Domna Vasilyevna düşündü: "Burada nə isə bir qələt var. Bəlkə, onun oğlu o..."

Oğluna:

– Bəlkə, sənə bir az araq sözüm? – desə də, bir an sonra özü öz təklifindən heyrətə gəldi.

Serafim isə:

– İstəməz... – deyib əlini yellədi.

Bu cavab qarını lap təlaşlandırdı, odur ki səssizcə aradan sıvíşib, oğlunun halətiylə bağlı onlardan bir ev o yanda yaşayan feldşer Yeqorovgilə məsləhət ardınca yollandı.

Serafim isə yenidən həyətə çıxdı, xəstə alma ağacının böyür-başında qurdalandı, daha bir ağcaqayın kötüyünü paralamağa hazırlaşsa da, qəflətən baltanı yerə atdı, iki ağcaqovaq arasında tarım çəkilmiş paltar zivəsini qırdı, hamama girib, tavandakı qapağın tutacağından özünü asdı.

Ruhunun canından qopması sən deyən əziyyətli olmadı və fani dünyada Serafimin beyninə gələn sonuncu fikir ondan ibarət oldu ki, ölmək – onun əvvəllər zənn elədiyi qədər də ağırlı və qorxulu bir iş deyilmiş. Ruhunun sonrakı macərası isə belə oldu...

Su, adətən, içində olduğu qabın formasını alır. Bu qab sinanda su necə öz formasını itirirsə, Serafimin də ruhu eləcə bədənidən çıxdı; yəni bu, Serafim olmağına, yenə elə həmin Serafim idi, özünün bütün əzalarını hiss eləsə də, əvvəlki kimi görüb, eşidib-düşünsə də, artıq formasını itirmişdi. Hətta cəsədi özünə bir ilanın soyulan dərisini xatırlatlığından eti ürpəşdi və o, özünü təcili hamamdan bayırə saldı. Ruhu, hər halda, havadan daha yüngül idi, odur ki hamamın qapısındaki dəlikdən sovrulub çıxan kimi göylərə doğru havalandı. Ruhu o dərəcədə yüksək sürət götürdü ki, yol kənarında mürgüləyən zootexnik İvanovun qaraltısının və Voronka çayı üzərindəki körpünün yanından ötməklə onları geridə buraxması bir neçə saniyə çəkdi. Həmin vaxt İvanov bilmirdi ki, bir az da araq gillətmək üçün təkrar ad günü şənliyinə qayıtsın, yoxsa baş alıb evlərinə, Tver vilayətindəki Rjev rayonuna üz tutsun... Budur, əkinlər, meşələr,

göllər... bunun ardınca isə Rusiya, körfəzlər, arxipelaq, Aralıq dənizi, Murmanskdan Keyptauna və Vladivostokdan Lissabona qədər uzanan şərqi yarımkürəsi geridə qaldı... daha sonra onun nəzərləri xırda və mavi planetə dikildi, get-gedə bu kürə kiçilib-kiçilib digər planetlər arasında itib-batdı, ən nəhayət, küncüt dənəsi boyda parlaq bir nöqtəyə çevrildi.

Serafim ara-sıra ciyninin üstündən Yer kürəsinə dönüb baxmağından da qalmırdı və indi heç inanmayı da gəlmirdi ki, bu göz yaşı boyda şeyə anası Domna Vasilyevna da daxil olmaqla bunca varlıq sığa bilər. Sonra nədənsə, özünün doqquzuncu və qırıncı anim günləri barədə düşündü. Deyilənlərə görə, guya, o vaxta qədər ölənlərin ruhu hələlik yerdə dolaşır və sonra o, ixtiyarsız olaraq: "Yox, yoldaşlar, bu məclisləri mənsiz qeyd edin", – deyə düşündü.

Zamanın hərəkətiylə kainatı bürüyən zülmət yavaş-yavaş dağılmağa üz qoydu və iliq bir işiq dalğasına büründü. Sonra mavi ənginlik peydə oldu, orada-burada kəpənəyi xatırladan sırı, işıqlaşan varlıqlar zühur etdi, sonra isə bərk olmasa da, bərk sayılacaq bir şey... girdi görüntüyə. Bundan öncə isə ağap-paş boyanmış, yerbəyer boyası tökülmüş və döymə dəmirdən cəftələri olan nəhəng qapılarla rastlaşdı.

Serafim özündən asılı olmayaraq qapını döydü. Qapının sağ layının cəftəsi ciriliyla açıldı və boşluqda dünyagörmüş bir qocanın sıfəti peydə oldu. O, kinayəli təbəssümələ:

– Hə-ə-ə! Anbardar, əliyəri, əyyaş, özünə qıyan it oğlu it!
Serafim Kuznetsov! – dedi.

Özü haqda belə nalayıq sözlər eşidən Serafim anladı ki, işlər fırıldır. Qoca isə dil-boğaza qoymurdu:

– Bəxtin onda gətirib ki, qardaşının xətri yanımızda əzizdir. Siqaret kötüklərini söndürmədikləri üçün burada başqalarına küt mismarlar uddururlar, sənin kimi yaramazlara isə, nədənsə bu əzab tətbiq olunmur. Bəyəm belə də insaf, ədalət olar?

Serafim əsgərlər kimi cavab verdi:

– Əsl ədalətsizlikdir!

– Elə mən də deyirəm ki, ədalətsizlikdir. Bax elə sənin barəndə, yəni özünə qıyan köpəkoğlu barədə mənə nə desələr



yaxşıdır: “Onların bir qısmının öz xoşuya canını tapşırması, düzü, bizə hələ də qəribə gəlir”. Nə isə... Günahının cəzası olaraq sən bura düşdüyün andan Serafim, yəni “altıqanadlı mələk” elan olunursan.

– Düzü, mən elə, onsuz da, Serafim idim.

– Qanmaz!.. Serafim – bizdə bir rütbənin adıdır. Əvvəlcə arxangellər – mələklər gəlir, sonra altıncıdərəcəli mələklər, güc strukturları, hakimiyyət və bu kimi şeylər. Bunların ardınca isə heruvimlər – baş məlaikələr və serafimlər, yəni altıqanadlı mələklər gəlir. İndi, bəri, anladın?

– Bunda anlaşılmayacaq nə var ki?..

– Vəzifən isə elə yenə də anbardar olacaq.

– Bəyəm sizdə də anbarlar var ki?

– Hə, xırda-para bəzi inventarımız var, bunlarsız keçinmək çətindir.

– Babacan, heç bilmirəm sizə necə deyim...

– Mən haradan sənə baba oldum?!

– Bağışlayın... Heç bilmirəm sizə necə söyləyim: yenə də köhnə hamam, köhnə tas başlanacaq da. Düzü, mən zənn eləyirdim ki, bu biri tərəfdəki həyat nə isə fərqli, ilahi və ağlın anlamayacağı bir şeydir. Amma hərlənib-fırlanıb yenə eyni qapıya çıxdım: anbardar!

– İndi özün də görürsən ki, əsl zırramasan?! Əslində, bizdə də hər şey fani dünyadaki kimi qurulub, amma tam onun əksinə. Bəyəm bu, ilahiliyin şərti deyil?! Məsələn, bax, fani dünyada zənginlər insanların taleyini həll etdikləri halda, bizdə onlar tualetləri təmizləyirlər. Bu azdır, bəlkə?

– İlahi-pərvərdigara, özün bilən məsləhətdir! Deməli, sizdə tualetlər də var?

– Əlbəttə ki yoxdur... mən bunu sənə bizdəki hər şeyin ən yüksək səviyyədə, amma oradakının tam tərsinə baş verdiyini anlatmaq üçün, yəni sözgəlişi misal çekdim... Məsələn, fani dünyada sən bətnədəki rüşeyimdən özünə qıyan birisi kimi uzun inkişaf yolu keçmişdin. Burada, baqı dünyada isə sən ta Məhşər gününə qədər elə serafim olaraq da qalacaqsan. Əlbəttə, əgər sənədlərin təkrar incələnməyə göndərilməzsə...

- Çoxmu gözləmək lazım gələcək?
- Onu bir tək Sahibimiz bilir.
- Heç bilmirəm necə deyim, babacan...
- Mən yenə baba oldum?!

– Bağışlayın... Heç bilmirəm sizə necə söyləyim: işlərin bu düzəni, nədənsə, könlümə yatırı. Yenə də bu şoğərib anbar işi... hələ qorx ki, bir azdan o firildaqçı feldşer Yeqorov da buralara gəlib çıxsın, o tərəfdə az zəhləmi tökmüşdü, guya... bir də mən o “Elm və həyat” jurnallarını haradan tapacağam buralarda... Sizin buradakı inventarların da ömrü uzun olduğundan kim bilir nə qədər gözləmək lazım gələcək. Hər şey, sanki, çıxılmaz dalana girib, vallah. Axırət dünyasındaki şərait, düzünü desəm, heç ürəyimə yatırı!

Qoca ona təpindil:

– Fima, gəl şadlığına şitlik eləməl Al bu açarları, get anbarları təhvıl al.

Serafimə ancaq köks ötürmək qaldı, qocanın uzatdığı açar topasını aldı, istər-istəməz bayaq gəldiyi tərəfə baxdı, bu ara gözlərində donan baxışlar eynilə o, ilk dəfə yeganə çıxış yolu kimi paltar zivəsinə toxunandakının eynisi idi: onlardan təlaş, narahatlıqla yanaşı, həm də dərin qüssə yağındı. Orada, göz qaraldan zülmətin dərinliyində şərq yarımkürəsi, Aralıq dənizi vardi... və sair və ilaxır, orada hələ də zootexnik İvanov tərəddüd keçirirdi ki, görəsən, ad günü şənliyinə qayıtsın, yoxsa baş alıb evinə yollansın.

Hər halda, Domna Vasilyevna müəyyən telepatiya qabiliyyətlərinə sahib idi, çünkü hələ Serafim axırət tərəfdə dərin qüssəyə qapıldığı anlarda qarı qəfil bir əsməcə keçirdi və bunun ardınca oğlunun nəşri ilə canlı birisiymiş kimi danışmağa başladı. Qarı çəpərin qapısını açıb yol üstündəki skamyada oturur, arabir üzünü skamyanın boş tərəfinə tutub oradakı boşluqla söhbət edirdi.

Günəş qüruba enincə kəndə səssizlik çökdü, itlər hürməyə ara verdi, mal-qara və toyuq-cüçə tövlələrə, hinlərə təpildi. Əsən axşam mehi eynilə yeni doğulmuş çağalardan gələn ətri



yayırdı ətrafa. Domna Vasilyevna isə skamyasında oturub boşluqla dərdləşirdi:

– Hə, oğul, eşit-bil: feldşer Yeqorov yenə də həyətimizdən dörd qucaq odun ᡥurlayıb.

Serafim isə cavabında ona:

– Canın sağ olsun, anası, yenə doğrayarsan, – deyirdi.

VÍKTOR YEROFEYEV

(1947)

QIZ VƏ ÖLÜM

(hekayə)

Bu, həmin mövsümün son dəbli ölümü sayılmışdı. Çoxları bunun təsirindən uzun müddət qurtula bilməmişdi. Hələ də ürək çırıntılarıyla xatırlayıram onu. Hər şeyə də bəis o sarışın qız idi. Adətən, çəkmələrimi təmizləməyə ərinsəm də, o vaxt öz adətimə xilaf çıxmışdım. Arvadım yariciddi, yarızarafat xəbər almışdı ki, deyəsən, görüşə gedəcəksən. Mən də zarafatla:

- Nə deyim, axı heç özüm də bilmirəm, – dedim.
- Sən onu heç fərli-başlı tanımirsan da.
- Nə olsun ki?

Məni qinayıcı baxışlarla süzərək dedi:

- Evə dönəndə mayonez alarsan.

Böyük həvəslə:

- Alaram! – dedim.

Dadacağım həzzin nigarançılığıyla sürüşüb evdən çıxdım.

Payız!

Ağ maşının təkərləri aitində şabaldı və ağcaqayın yarpaqları xışltı qoparırdı. Nə deyim, axı heç özüm də bilmirəm. “Hə, quzum, indi sənin həddin var, görüşə gəlmə!” Özümü həqiqi bir misteriyanın müəllifi kimi hiss edirdim. Bu əngin sentyabr səması da təbiət teatrının tavanı idil! Ovuclarımı ləzzətlə bir-birinə sürtürəm. Arzularım çin olmağa doğru gedir.

Düz bir il qabaq, eynilə belə bir günəşli payız günü Sklifosovski İnstytutunun həyatındəki nəhs meyitxananın girişində ikən bu fikir ilk dəfə ağlıma batmışdı. Yaşlı-başlı bir qarının cəsədini təhvıl alacaqdıq. Qəflətən qapı açıldı və kişi, qadın,



uşaq cəsədləri qoşunla üstümüzə yeridi – lap itinə tök! Gül dəstələri, qələbəlik, cənaza maşınları da xirtdəkdən. Burada hər şey bir-birinə qarışmışdı: zəhərlənənlər, maşınla vurulanlar, taleyin badına gedənlər, xincim-xincim olanlar, apofeozi, naləllər, nisgil himni, kədərin təntənəsi, qaynaşan baxışlar və bir də sürücülərin donuq sıfətləri. Məzarlıqlardan fərqli olaraq, nədənsə, burada cavanlar daha çox gözə dəyirdi. İçində olduğum bu insan kütləsinin hiss burulğanları arasında gözlərim arada alacağandı və alacağımız qarri-filan da yadimdən çıxdı.

O gündən sonra cəsədlərin sahiblərinə təhvıl verildiyi saatə yaxın vaxtaşırı buraya baş çəkməyə başladım və get-gedə bura məni özünə daha çox cəzb etməyə başladı.

Budur, yenə papağımı çıxararaq qaxılıb durmuşam, bir vaxtlar gur olan saçlarının olan-qalanını sentyabrınmı-oktjabrınmı-noyabrınmı deyim, küləyi yalayıb; qar yağırsa, yaxalığımı qaldırıram, çıçəklər mövsümə görə getdikcə azalır, hava dəyişikliyi dekorasiya dəyişiminə də yol açır, adamlar buz tutmuş pillələrdən sürüşüb yerə dəyirlər, gənc yaşıda dul qalan gəlinlər ölü ərlərinin dodaqlarından son kərə dərin öpüş alırlar, bəzən isə hər tərəfi dözülməz qoxu bürüyür: buranın havasına formalin hakim kəsilib, üstünün açılacağından qorxduğum sırrimi hamidan gizli saxladığından, mən bu “məşqlərə” getdikcə daha tez-tez və həm də oğrun-oğrun gəlirdim. Hamiya yad ola-ola buranı özüm üçün doğma bir yerə çevirmişdim, hətta ölülərin üzündə donan ifadələrə görə onların çeşidli ölüm səbəblərinin dəqiq təyini məndən ötrü lap şakərə dönmüşdü. Özüm də anlayırdım ki, yasaq bir bölgəyə girmişəm, buraya müdaxilə ilə insandışı burulğanlara baş vururam, bundan ötrü dondan-dona girmək həyatım üçün də təhlükəlidir, amma yenə də bu cilovlanmaz ehtirasımla heç cür bacara bilmirdim.

Bunun sonucları özünü tezliklə bürüzə verdi. Sehrin təsiri dağıldı və aradakı örtük ortadan qalxdı. Sözlər hərflərə, hərflər isə mənası sırlı olmaqla sıralanmış işarələrə dönmüşdülər; obaş-bubaşa nizamlı yürüməyə başladılar, kimsəsiz bulvarın o biri başına qədər gedərək tini döndülər.

Qəzəblənmiş arvadım bir gün məni divara qışnامışdı ki, niyə biz çoxdandır kinoya getmirik. Nə deyim indi buna?! Bilet aldım, getdik. Ekranda dava ilə bağlı nə isə ağır, üzüçü səhnələr baş alıb gedirdi. Seansın ortalarına doğru məni qəflətən dəli bir uğunma tutdu. Arxa sıradan birisi kürəyimə dürtmə ilişidirdi. Əlüstü o havasız zalı tərk etməli olduq. Afişanın qarşısından keçəndə çəşqinliq içində ayaq saxladım.

– Bir şey oldu?

– Bir az taqətsizəm, – deyib çıyinlərimi çəkdirdim.

Teatra getməyimiz bundan da bətər sonuclandı. Dostoyevskinin əsərinin uşaqlar üçün səhnələşdirilmiş tamaşasında özümü saxlaya bilməyib quşdum. Teatr zalı ovuc içi qədər idi, aktyorlar isə naşı. Biz də tərslikdən ikinci sırada oturmuşduq. Tamaşanı dayandırmalı oldular. Pərdə arxasından sarsaq rejissörün kəlləsi peyda oldu. Qusuntum çuğundur rənginə çalırdı, içindən ağ makaronlar seçiliirdi. Bir onu xatırlayıram ki, bu olayla bağlı elə hey nə isə mizildəyir, baş əyir, üzrxahlıq edirdim.

Onunla iş tutmadığım üçün, əlbəttə ki, arvadım mənim bir başqasıyla ona xəyanət etdiyim qənaətinə gəlmışdı. Odur ki bənzər hallarda bütün başqa həmcinsləri kimi məndən xəbər aldı:

– Bəlkə, özünə məşuqə-zad tapmışan, hə?

Mən onun sualına qəribə bir sualla cavab verdim:

– Sənəcə, sevgi ölümü yenə bilər?

O daha bircə kəlmə də kəsmədən hönkürdü. Görünür, onu ələ saldığımı düşünürdü. Boynuma alıram ki, ona sərsəmcə bir cavab vermişdim. Amma bəsdir artıq! Bunun ardınca düz bir həftə o dadandığım meyitxanaya baş çəkmədim. Hər nə qədər inad etsəm də, axırdı dözəmmədim, yenə ora ayaq açdım. Sanki, bu şoğərib meyitxana məni özünə çəkirdi. Görəsən, Stalinə aid edilən bu sözlərin bizim məsələyə nə dəxli var idi ki? Axı mən də hələ də o gürcüyə biganə qalmayan bir nəslin övladıyam. O da var ki, həmin həyatə tez-tez gedib-gəldikcə bizim hamımızın, əslində, haqsız olduğumuz qənaəti içimdə daha da möhkəmlənirdi. Məsələ heç də Stalindən yox, həyatın gərdişindən qaynaqlanırdı. Bir də ki mən meyitxananın bu



həyətindən özümlə nə apara bilərdim axı? Ancaq başdanxarablar zənn edərdi ki, mən oradan məzarlıq ruhu və bədbinlik çırpışdırıram, üstəlik, o sıradə içimi kədər yox, məhz ehtiras dalğası bürüyür. Mən ölümdən hər yerə nüfuzetmə və böyük təşkilatçılıq bacarığı dərsləri alırdım, arabir yaxalığımı qaldırır və bu janra məxsus yüksək saflığı dəyərləndirmək zorunda qalırdım. Həmin bu meyitxana həyətinə get-gəllər sayesində mən ancaq Stalinə məxsus olan əlçatmaz humor hissinə sahibləndim. Bütün bunlar bir az xırdaçılıq təsiri bağışlaya bilər, amma məhz bunlar vaxtilə məndə fərqli bir ideyanın doğmasına səbəb olmuşdu. İçimdə tərpəşməyə başlayan bu fikir hələlik şəkillənməmişdi onda.

Bircə onu anlayırdım ki, bu işdə üç mərhələ mövcuddur. Birinci mərhələ – bikara şeydir və ruhun zənn edilən sağlamlığı ilə bağlıdır, buraya övladlar, qadınlar və digər sarsıntılar aiddir. İkincisi – ölümcül xəstəlikdir, mən də ki artıq çarəsiz bir mərəzə yoluxmuşam. Bəs üçüncü nə ola bilərdi? O pilləyə də bir çıxsayıdım! Hər halda, bu işdə dadıma Hegel fəlsəfəsi yox, bax həmin bu meyitxana həyəti yetişəcəkdir: bəs bu kəmfürsəti iradə və bacarığın təntənəsinə necə çevirməli? Axı necə? Arvadım isə özünü üzməkdən heç qalmır, elə bilir ki, yataqda ona yaxın durmuramsa, deməli, ona xəyanət edirəm – əslində isə mən xəyanətin nəmənə olduğundan bixəbərəm, sadəcə, daxilən dəyişməkdəyəm, bəlkə də, özümə yeni mahiyət qazanmaqdadayam. Mənim bu yelbeyin arvadıma gəlindi bunu qandır da.

Üzü yaza doğru bir burulğanla o birisi rastlaşdı, güclü bir qasırğaya səbəb oldu və məsələ nisbətən aydınlığa qovuşdu. Yazda bizim Zmeyeyed evlənmək qərarına gəldi; bu, mənim yeganə dostumun ayamasıdır. Bu adı qazanması isə onun bir zibil olmasına zərrəcə dəlalət etmir, sadəcə, təxminən, bundan bir yüz il-zad qabaq, biz onunla institutda oxuyanda o, mərcə ard-arda üç “ye” hərfinin işləndiyi bu ən qısa sözü tapıb demişdi. Başqa uşaqlar o vaxta qədər daha uzun variant kimi “dlinnoşeyeye” sözündən yapmışdılar, dostum isə baş sindirib daha qısa söz tapmışdı. Elə o vaxtdan da tapdığı bu söz

onun öz adına çevrilmişdi. Əslində, heç də pis ad sayılmazdı; şəxsən məni kəlləmin quruluşuna görə məktəbdə “meymun” deyib dolayırdılar; yamanca qəlbimə toxunurdu bu, amma axırda birtəhər alışdım, əlbəttə. Bir də ki zənən xeylaqları yanında uğur həmişəlik mənim alnımı yazılmışdı. Həmişəlik!

Deməli belə, aprelin on doqquzu üçün Zmeyeyed məni toya çağırıldı. Xudmani bir məclis idi, yer darısqal olsa da, kefin istəyən yemək-içmək vardi. Bu gün son mənzilə yola saldığımız o qarayanız, iri yançaqlı, şüx boyunlu qız da qonaqların arasındaydı. Bizi onunla yanaşı oturtdular. Qız ara vermədən deyib-gülürdü, hər kəsə tikanlı sözlər atdığı üçün ondan çevrəyə qara flüid yayılırdı. Əvvəlcə mən onu haradan tanıdığını xatırlayamadım, az sonra isə bu çox içib az dəmləşən, kefcil, al dodaqlı, güləyən qızın hələ tələbə ikən vur-tut bircə dəfə öz rəfiqəsi ilə əlindəki ağ şərab dolu qədəhlə elə bax həmin bu divandaca dostum Zmeyeyedin dizi üstə oturduğu an xatirimdə canlandı və buna bağlı xatirələr yırtılmış qarından buglanaraq tökülen bağırsaq kimi baş alıb getdi...

Həyatımdan silinən, unudulan bu samansaçılı qız özünün varlığını mənə yenidən sıriyirdi. Mən onu necə unutmuşdum, görən? Həmin axşam mənim ona necə rəhmim gələ bilərdi ki?.. Hər şey əlüstü özünü açığa vurdu, çünkü mən özüm də onu yaddaşımın dərinliklərindən oyub-qazıyıb çıxarmaq, yenidən görmək istəyirdim.

Dostumla onun rəfiqəsi vanna otağına girib uzun-uzadı, düz sabahacan yuyunmuşdular onda. Biz isə bu sarışın qızla divanda oturub onların içəridən gələn ciyiltilərinə qulaq verməli olmuşduq. Arada ədəbiyyatdan söz salmışdıq. Amma bir də baxmışdım ki, onunla öpüşürük. Arxaya yaslanaraq o: “Əcəb yaxşıodekolonun var”, – dedi. “İngilis malıdır”, – dedim. Qəfildən qəhqəhə çəkərək mənə dedi ki, qorxur. Mən isə artıq iş tutmaq üçün cuşa gəlmışdım. Onun oradakı tükləri sapsarı idi. Vəcdə gəldiyim üçün əllərimi bir-birinə sürtdüm. Böyük şey olub, elə hamı qorxur da! Özümdən çıxdığım üçün köpüm yatdı. Amma bu boşalmamı qızın yanında ustalıqla ört-basdır etmək üçün özümü elə apardım ki, guya, əslində ona rəhmim gəlir. Bəlkə,



elə buna görə də onun yaddaşında çox mərhəmətli birisi kimi qaldım. Onun bundan razı qalıb-qalmadığını isə deyəmmərəm, çünki qadınlar bunu heç cür bürüzə vermirlər.

- Bəs o sarışın haradadır?
- Hansı sarışını deyirsən?
- O bir rəfiqən var idi ha. Yadında?

Susur.

Deyirəm ki:

- Onun telefon nömrəsini ver də.

Susur.

- O, mənə vacib lazımdır, – deyirəm, – onunla bir işim var.

Ver onun nömrəsini.

Məni süzüb üz-gözünü turşudur və:

- Allah xatırınə, çək qəmişini məndən! – çımxırır.

Üzümə zəhm ifadəsi taxıb onu hədələyirəm:

- Bax ha, peşmanlayacaqsan!

- Qorxdum səndən!

- Yaxşı, özün bil.

Bir telefon nömrəsini mənə çox gördü.

Məclisin axırına doğru “düt” deyincə içmişdi, Zmeyeyed onu çəkib vanna otağına apardı. Gəncliyimizdəki kimi orada yenə nə ilə məşğul olduqlarının babalını boynuma ala bilmərəm. Amma Zmeyeyedin gəlini əsəb keçirirdi. Mən isə susmağımıdaydım.

Üzü səhərə doğru dağılışmağa başladıq. Axıra mən, arvadım, o qarayanız, bir də üzündən əclaflıq yağan bir cavan qalmışdı. Ayrılanda arvadım bu cavan oğlana:

- Barı onu apar ötür. Ayağı yer tutmur, – dedi.

O əclaf isə saymazyana:

- Ona heç nə olan deyil, – cavabını verdi. Qarayanız qadın təkbaşına bulvara tərəf yola düzəldi.

Onu son kərə onda görünəm. O əclaf cavan, görünür, bu sözləriylə onu gözə gətirmişdi.

“Bax belə-belə işlər, dostum Zmeyeyed, o qadın sənə ərə getmək arzusundaydı, sən isə həndir-hamar birisinə, yəni indiki arvadına üstünlük verdin”. Zmeyeyed bu sözlərimə heç bir

reaksiya vermir. Başı dərddədir. Onu kənardan seyr etmək üzücü olduğu qədər də xoşdur.

Vişnyaki qəsəbəsində komsomolsayağı cənazə mərasimi keçirildi. Qadının tabutu ortaya qoyulmuşdu. Ağbirçək qarilar isə həndəvərdə, künc-bucaqda toplaşmışdılar. Yanaqlarından qan daman cavan keşiş duadan sonra elmlə dinin bağları haqda moizəyə girişmişdi. Onun deməyindən belə çıxırdı ki, Allaha inanmaqdə fayda var, ən çox da bax bu cür ağır dəqiqlərdə. Onun bu fikriylə razılaşmaya bilməzdim. Amma onun buxurdanını qarlırlara tərəf tutmaması, onlara da başqları qədər və xristianlıqda deyildiyi kimi diqqət yetirməməsi məni lap cin atına mindirirdi. Kənar adamlar yasa batmış qohumlardan fərqli olaraq qətlən detallarından söz açırdılar. Öz aralarında danışır-dılar ki, qadını əri doğrayıb. Bu təfərrüat hamını dəhşətə gətirmişdi.

Mən maşından düşdüm. Belə olacağını gözümə almışdım! Baxışlarından və davranışlarından tam sərbəstlik yağan, kiçik, amma şux məməli bir dəstə gözəl-göyçək qız toplaşmışdı buraya. Belələri qışda çılpaq bədənlərinə yun jaket taxmaq üçün əldən gedirlər, cins şalvarlarının altında isə günaşırı dəyişdikləri əl boyda içdonundan başqa heç nə olmur, bunlar saçlarını hər gün yuyurlar, çevrələrinə ətir saçırlar, “kolqotka” deyilən şeyə nifrat bəsləyirlər, şaxtalı günləri belə yun corablarla yola verirlər, söyüşə və Nabokova normal yanaşırlar, iş rejimlərindəki sərbəstlik onlar üçün hər şeydən vacibdir, rəqs etməkdən ötrü deyil, yeməkdən ötrü sinov gedirlər, bir də tanış bir erkəyi göstərərək: “Mən onu o məsələ” – deyirlər. Bəli, indi məhz belə bir gənc və özgür nəsil yetişmişdir, bu gün burada isə bunlar mənim sayəmdə toplaşıblar, son dərəcə pərişandırlar, qucaqları çıçəklərlə doludur, birisi isə bugünkü yasla bağlı üzünə həttə qara tül də taxıl, aralarında rəngi avazylanlar, ənlik-kırşansızlar, qorxu keçirənlər, göz yaşını saxlaya bilməyənlər var. Bir sözlə, gözəlçələr toplaşıblar, həm də ki bunların hər birinin, hər birinin köksündə palıdı rəngli məmə gilləleri, daha aşağılarında isə



zərif, nəmli və artıq tüklənmiş “şaftalıları” var. Aralarında kürəni də var, bombozu da. Yəqin ki, mənim o sarışının da bunların arasındadır.

Detallar haqda piçapıç düşmüştü. Qulaq verdim. Qadını axşamüstü güdüb-güdüb, yaylaq evindən çıxıb dükana gedəndə qətlə yetiribmişlər. Sürüyüb kolluğa aparıblar, orada amansızlıqla dəlmə-deşik ediblər – bıçağı bir neçə dəfə boynuna, kürəyinə və qarnına yortublar. Sentyabrda uşaqların məktəbi başladığından yaylaq evlərində kim olur axı?! Qadının bizim Zmeyeyedin acığına əlüstü özünə tapdıığı əri də ki o axşam arvadının yolunu gözləyib-gözləyib usanıb, arxasınca çıxanda yolun üstündə arvadının ayaqqabısını tapıb. Kolluqda ağaran bir şey görən kimi yaxınlaşıb, görüb ki, öz arvadıdır. Qucağına alıb evə gətirib, özü də qana bələnib, qadın onda hələ diriymiş – axı o qadın pişik kimi qıvrıq idi. Çapalayıb-çapalayıb keçinib. Sən demə, yuxu arteriyası üzülübmüş. İslı belə görən əri al-qanın içində, baltasını qapıb birbaş stansiyaya götürülüb. Elə orada da əlində balta polisin çənginə keçib. Basıblar “icəri”. Qətlədə onu suçlayırmışlar. Bəs əri nəciymış, görəsən? Əshi, nə bilim, ya memar imiş, ya da ki nə isə ona bənzər bir şey, başdanxarab-psixopat. Həm də ölünin uşaqlıq dostuymuş. Hər şey bəlli oldu.

Kilsədə sütunun arxasında durub ətrafa göz qoyuram: göründü hər nə qədər pis olsa da, mərhumənin alınna, adətimiz üzrə, yapışdırılan kağız parçasını seçirəm. Yaxınlaşmağa isə hələlik cürət etmirəm. Mənə elə gəlir ki, indicə kirpikləri səyriyəcək. Canımı dışımə tutub cəsədə yanaşıram. Sir-sifəti tanınmaz hala düşdüyü üçün yerimdəcə quruyuram – gözləri hədə-qədən çıxıb, gicgahı dağlılib, sıyrılan-cızılan çöhrəsi göyərib. Zalimin qızı, çox müqavimət göstəribmiş! Əlüstü həyətə çıxıb bir siqaret yandırıram.

– Nə olub belə sənə... elə bil, toyuq-cücə oğurluğundan gəlirsən? – Zmeyeyed mənə yaxınlaşdı. Mən isə özümün nə hala düşdüyümü kənardan görə bilməzdəm. Buna diqqət etməliydim. Birdən-birə canım o sarışını istədi. Mən hətta öz

arvadımla da eynən o sarışınla olduğumuz kimi olmaq istəmişəm, amma bundan heçcə nə çıxmayıb ki, çıxmayıb. Nədənsə, xətrimə o sarışının düşmüşdü – bu, ona bənzəyir ki, öz xatırələrinlə yatağa girirsən. Əcəb şeydir!

Mızıldayaraq Zmeyeyedə: “Bu toyuq-cüçə haradan ağlına girdi?” deyir və bununla həm də vəziyyətdən çıxıram. O da cavabında qayıdasan ki, bu dəqiqə yas yerini gizli kamera ilə çəkirlər, çünkü ölənin ərcəsi hər nə qədər əclaf olsa da, qatil deyil. O da məlum olur ki, Moskva ətrafindakı meyitxanaya mərhuməni tanımağa gedən və onu çılpaq görən Zmeyeyed dəhşətə gəlibmiş!

Bunun ardından biz tabutu avtobusa qoymağa yardım etdik, Zmeyeyed ölənin anasını – dərddən başını itmiş ağbirçayı – Kseniya Petrovnani mənə tanıtdı.

– Meyiti niyə yandırırlar ki? – xəbər aldım.

– Rəhmətlik əslən Qomeldəndir. Kseniya Petrovna da nəşini orada torpağa verəcək.

Mən bunu bilmirdim. “Bəs atası haradadır?” sualımı “Atası əyyaşdır” cavabını alıram. Artıq istintaq işlərinə başlanıb. Hətta o uzun əclafın evində də axtarış aparılıb. Məlum olub ki, o – monarxiya tərəfdarıdır. Gənc bir qadının nə sirri ola bilər ki? Amma yox, elə demə, bu qadın bir sekta üzvüymüş, valyutasiyanın varmış, narkomanmış, fahışəymış və Sovetlərin düşməniyimmiş! “Aman Allah!” – deyirəm. Kimliyi bilinməyən birisi zəng edib onu hədələyirmiş. Son vaxtlar qadın qorxu əsiriymiş. Ləp dəhşətə gəldim. Mən ki ona telefon edib hədə-qorxu gəlməmişdim.

Cənazə avtobusunun ardınca biz də krematoriyyaya yola düzəldik. Əslində, Kseniya Petrovna əbəs yerə nəşini Qomel torpağında dəfn etməyi planlaşdırırdı: çünkü dəlil olmadığı üçün sərbəst buraxılan yeznəsi mütləq gəlib bu nəşini oğurlamaqla istədiyi yerə aparacaqdı. Bəs yaxşı, görəsən, qadını telefonla hədələyən kim imiş? Hə, bax bunu istintaq hazırlıda dəqiqləşdirir. Sarsaqlar! Dəqiqləşdirsinlər də.

– Ona niyə bunca əzab verdiklərini anlamıram, – deyir Zmeyeyed.



Mən: "O qədər manyak var ki", – deyirəm.

– Yox, manyak onu həm də zorlayardı. Bu, manyak işi deyil.

Mən: "Manyaklar da cürbəcür olur!" – deyib razılaşmırıam.

– Göründüyü kimi, canı əvvəlcə qadının qasığına ağır bir zərbə vurub. Bəlkə də, təpiklə. Zavallı qadıncıqaz bundan ləst düşüb.

– Bu, Cənubi Amerika polisinin fikir suçularına qarşı tətbiq etdiyi fənddir, – deyirəm. – Bu zərbə sayəsində bayaqdan əyilməz və qürurlu bir qadın qorxudan, əlbəttə ki, altına da edər.

Gözlərimi qapayıram. Elə onda da qorxan mərhumə elə bilməşdi ki, mən onun sarışın rəfiqəsinin telefon nömrəsindən ötrü qalxıb gəlmışəm. Açı-acı gülümsünürəm. Ağ rəngli maşnimiz yol kənarındaki meşəlikdə dayanır.

– Bəlkə, elə qadın qorxudan altına etdiyi üçün manyak onu zorlamayıb? – əsassız bir fikrə rəvac verirəm.

Zmeyeyed susur. Qəflətən bildirir ki, dünənki axşam qadının ruhuyla dialoq qurubmuş. Yəni spiritizm seansı keçiribmiş və mərhumə onun mətbəxində peyda olubmuş. Dostumun dediyinə görə, bircə gecədə qadın iki kiloyacan ariqlayıbmış. Həm də ki sən demə, ruhlar dirilərin enerjisiylə qidalanırmışlar. Mən küt-küt onu dinləyirdim. Əvvəllər də onda mistikaya meyillər hiss etmişdim, amma spirit yapıldığından xəbərsizdim. Odur ki həyəcan içində:

– Axi ondan nə soruşacaqdın ki? – deyirəm.

– Qatılın kimliyini öyrənəcəkdir.

Əməlli-başlı qorxsam da, özümü o yerə qoymurdum. Uzun müddət susduq. Nəhayət ki, mən onu kəc-kəc sözüb soruşdum:

– Hə, nə oldu? Öyrəndin?

Zmeyeyed ölgün bir səslə dedi:

– Bu, həqiqətən, həmin qadın idi. Mən onu intonasiyasından o saat tanıdım. Ah-ufu da, inləməsi də həminkiydi. Bir də ki həddindən artıq çəşqin və dilxor idi. Hər şey elə qəfil və inanılmaz alınmışdı ki... O, öz-özünə deyinirdi: "Ah, axı mən niyə ölməyə razı oldum!" Bir xeyli gözlədim ki, rəhmətlik bu

ah-uflarına son qoysun. Sonra birbaşa xəbər aldım: “Səni kim öldürdü?” Dedi: “Bir kişi”. Soruşdum: “Onu tanıyırdın?” Dedi: “Hə”.

Bu ara maşınınımız qəfil yana burulur, az qalır başım gicəl-lənsin. Zmeyeyed isə sözünə davam edir:

– Ondan soruşdum ki: “Mən necə, onu tanıyıram?” Dedi: “Hə”. Bir də soruşdum: “Kimdir axı o?” O isə cavabında: “Bunu demərəm”, – dedi. Bilirsən, qadın mənə anlatdı ki, bunu bilmək mənim həyatım üçün də təhlükəlidir, bu sırrı mənə açarsa, məni də “üzü o yana” göndərərlər. Bunun ardınca əlavə etdi ki, məni həmişə sevib.

Şəhər kənarındaki krematoriya binasına yaxınlaşanda dos-tuma dedim: “Yadindadır o gecə... Onun bir rəfiqəsi vardı”. Zmeyeyed onun rəfiqəsini heç cür xatırlamırdı. Qızın yanında kiminsə olduğu yadındaydı, amma kim idi – bilmirdi. Odur ki soruşdu:

– Necə bəyəm?

Mən də: “Heç, elə-belə. Həmin rəfiqəsini tapmaq istəyir-dim”, – dedim.

Zmeyeyed: “Heyif ondan”, – dedi.

Mən də razılaşdım:

– Çox heyif!

Özlüyümde düşündüm ki, mən öлəndən sonra ruhumu dialoqa çağırıslar – getməyəcəyəm. Düşündüm ki, bu lap elə rəqs gecələrinə bənzəyir. Kimi isə rəqsə dəvət edirlər, o imtina edir, halbuki başqasının belə dəvətdən ötrü burnunun ucu göynəyir. Yəqin, çağırılmayan ruhların da içi bu cür göynəyir. Odur ki bəlkə, mən də dialoqa razılaşaram.

Krematoriyyada həm təntənə havası vardı, həm də kilsəyə baxanda bura daha geniş idi. Göy kostyum geyinmiş mərasim məmurunun yanında özümə yer tutdum. O gözəl-göyçək qızlar da burada idilər. Axı bizim rəhmətlik dostcanlıydı, hamının sevimliyidi. Başını yerə dikmiş Kseniya Petrovna tabutun baş tərəfində durmuşdu. Alnına kağız yapışdırılmış mərhuməni də buradan görə bilirdim. Hamı hönkürürdü, dinib-danışan yox idi.



Bu ara musiqiçilər dəstəsinin səssizcə məhəccərə yan aldıqlarını gördüm. Onlar da, sanki, bütün bu ciddiyətin fərqindəydi. Az sonra çox təsirli bir melodiya calmağa başladılar. Həc göz-lənilməyən bir tamaşa alınmışdı. Burada sarışınlar da çox idi – amma onun üzünü xatırlamadığım üçün tam dəhşətə gəldim. Onu bunca istəsem də, üzünü xatırlamırdım. Yersiz alicənablığımın güdazına verdiyim o qızı istəyirdi canım. Mərasim məmuru kədərləi səslə toplaşanlara mərhumla vidalaşlığı təklif etdi. Ağlıma gəldi ki, bütün bu rəng-rəng “şaftalılardan” bir yumaq düzətsəm, bəlkə də, nəhəng bir “şaftalı” alınar! Bunlar – “şaftalı” olar, mən – “şaftalı” xəstəsi! Bunlar – “şaftalı”, mən isə – “şaftalıbəz”...

Hamı vida sırasına girdi. Bəziləri ölüünün alnından öpür, bəziləri isə bir an durub keçirdilər. Mənə də növbə çatdı, dayandım, baxdım. Yaxşı, əlvidal Görüşənədək! Daha sonra rəfiqələrinin son hönkürtüləri ucaldı, onların səsinə cavan oğlanlar, gizli istintaq məmurları, musiqiçilər, hətta aslanbaşlı mərasim məmuru da qoşuldu.

Mənim bu tamaşama toplaşan hər kəs hönkürdü. Qorxu artıq canımdan çıxmışdı. Mərasim məmuru tabuta simvolik mismarı çaxmaqla SSRİ vətəndaşının ölümü faktını təsdiqlədi. Tabut guppultuya krematoriyanın qoynuna düşdü. Pərdələr qapandı. “Qardaşlar və bacılar! Bu gün bizləri bu dərd evində toplayan heç də kor olası taleyin işləyi yox, bir insan əməlidir. Bəyəm bugünkü olay ən inanılmaz və dağıdıcı gücə sahib insan ağlığının sonsuz imkanlarını bir daha sübut etmirmi?”

Sözümüz bitirərk mən toplaşanlara dərin hörmətlə baş əyirəm. Əl çalan kim, gül atan kim... Əlüstü gulləri yerdən qaldırıb qoltuğuma soxur, onlara cavab alqışları yağdırıram. Eşikdə məni tənbəh edirlər ki, sizə ayrılan vaxt çoxdan bitmişdir, indi isə digər mərasim başlanacaq.

Nə isə, əziz dostlar, görüşənədək!

Qoltuğumdakı bir dəstə qızılıgül ilə cənəzə maşınlarıyla dolu sentyabr havasına çıxıram. İşıqsaçan bir kölgə mənə yan alır. Yüngül bir pəltəklik və həyəcan dolu səslə deyir:

– Xoş gördük. Bu mənəm. İlk tamaşanızı alqışlayıram.

İxtiyarsız olaraq: “Əcəb yaxşılaşmışsan!” – deyirəm. Onun gülümşər üzündən razılıq yağır. Gözümüz qıyaraq:

– İndi inandın ki, mən haqlıymışam, – deyib əlimdəki gülləri ona verir, qoluna girib onu ağ maşına tərəf aparıram. – Dirilmən düşərli olsun!

Həminin gözü önündə onunla öpüşürük. Vecimə də deyil. Şəhər kənarına yollanırıq! “Birlikdə payız meşəsində dolaşacaq, Moskva çayının sahilinə çıxacaq, anadangəlmə soyunub buz kimi sularda çıməcəyik, çox-çox uzaqlara üzəcək, tonqal qalayacaq, araq içəcəyik... və ən nəhayət, mən səninki olacağam”, – deyir. “Raziyam” deyirəm. “Bəs yaxşı, sən niyə onu elə eybəcər kökə salmışdin?” – soruşur. “Nə bilim, – deyirəm, – könlüm belə istədi”. O, anlayışla başını tərpədir. Yanağımı qoxulayaraq: “Bəs həyət nə olacaq?” – soruşur. “İngilissayağı həyət?” – xəbər alıram. “Hə”, – deyir... “Həyəti çıxart başından. Qoy getsin işinə. O vaxtlar keçdi daha”, – deyirəm. Soruşur: “Yenə adam öldürəcəksən?” Cavabında “Haradan bilim axı? Onu həyat göstərər”.

Şəhərkənarı yolla sürətlə gedirik. Meşələr uğuldayır. Hər şey yolunda gedir. Stalin haqlıdır. Elə Qorki də. “İnsan” sözü əzəmətli səslənir. Məhəbbət isə ölümə qalib gəlir.

TATYANA TOLSTAYA

(1951)

KVADRAT

(hekayə)

1913, yaxud 1914, yaxud da 1915-ci ilin naməlum bir gündündə Polşa əsilli rus rəssamı Kazimir Maleviç eni-uzunu 79,5x79,5 sm olan kiçik kətan parçanı götürüb, qıraqlarını ağı, ortasını isə qatı qara boyla ilə rənglədi. Bu sadə əməliyyatı istənilən uşaq yerinə yetirə bilərdi. Amma doğrudur, belə böyük formatlı bir rəngə boyamağa uşaqların səbri çatmazdı. Belə işin öhdəsindən yalnız çertyoju gələ bilərdi (Maleviç gəncliyində çertyoju işləmişdi), lakin bu qədər sadə həndəsi forma çertyoçular üçün maraqlı deyil. Bu rəsmi ruhi xəstə çəkə bilərdi, amma, görünür, qismət olmamışdı, hətta hansısa ruhi xəstə o rəsmi çəksəydi belə, çox güman ki, onun həmin rəsmi lazımlı olan zaman lazımlı olan yerdə keçirilən sərgiyə çıxarmaq imkanı olmayacaqdı.

Sadədən də sadə olan bu əməliyyatı yerinə yetirməklə Maleviç dünyada ən məşhur, ən qorxunc, ən müdhiş rəsmi – “Qara kvadrat”ın müəllifi oldu. Əlinin adı bir hərəkəti ilə o, köhnə incəsənətlə təzənin, insanla kölgənin, tabutla qızılıglıların, həyatla ölümün, Allahla İblisin arasından əbədi keçilməz bir xətt çəkdi, onların arasındaki uçurumu bələdlədi. Öz dediyinə görə, o, “hər şeyi sıfırı endirdi”. Sıfır, nədənsə, kvadrat formasında alındı və bu sadə kəşf incəsənətin mövcudluq tarixində ən dəhşətli hadisələrdən oldu.

Nə etdiyini Maleviç özü də başa düşdü. Bu əlamətdar hadisədən bir il-il yarımla əvvəl o, öz dostları və həmfikirləri ilə birlilikdə futuristlərin gözəl şimal məmələkətlərindən birindəki bağ-

evində keçirilən birinci ümumrusiya qurultayında iştirak etmişdi və orada onlar “Günəş üzərində qələbə” adlı opera yazmağı qərara alıb, ideyanı oradaca həyata keçirməyə çalışmışdır. Maleviç həmin əsərə səhnə quruluşu verirdi. Müəyyən mənada hələ doğulmamış, gələcək kvadrati xatırladan aq-qara dekorasiyalardan biri opera aktı üçün arxalıq kimi nəzərdə tutulmuşdu. Onda fırça altından öz-özünə, düşüñülmədən, ilhamla çıxmış həmin şey sonralar birdən-birə Peterburq emalatxanasında tələb olunan, müdhiş, sehrlı nöqtənin – özündən sonra, özü ilə əlaqəli və arxasında daha heç nəyin mövcudluğunu mümkün olmayan nöqtənin tapılması rəssam tərəfindən nəzəriyyə nailiyyəti, sonuncu, ali nailiyyət kimi dərk olundu. Dahiyənə rəssam duyumu, Yaradanın peyğəmbər bəsirətiylə o, qaranlığa soxduğu əlləriylə qadağan olunmuş rəngin qadağan olunmuş fiqurunu axtarış tapdı. Bu, o qədər sadə bir rəng fiquru idi ki, onun yanından onu görmədən, görəndə də diqqətəlayiq bilmədən minlərlə sənətkar keçib-getmişdi... Ancaq onu da demək lazımdır ki, o vaxtadək “Günəş üzərində qələbə calmağa” cürət edənlərin, Zülmət Knyazına meydan oxuyanların sayı o qədər də çox deyildi. Maleviçin cürəti çatdı və İblislə alverə, gözləməkdən gözünün kökü saralmış Faustlara həsr edilmiş doğrucul dastanlara uyğunluqla həmin dəqiqədəcə, yubanmadan və məmnu niyyətlə peydə olmuş sahibi-qürbətin qeyri-mövcudluğun sadə düsturunu tapmaqdə rəssama kömək etdi.

Həmin 1915-ci ilin sonunda (Birinci Dünya müharibəsinin ən qızığın çığı) məşum rəsm əsəri bir sıra başqları ilə yanaşı futuristlərin sərgisində nümayiş etdirilirdi. Özünün bütün başqa rəsmlərini Maleviç adı qaydada, divarlardan necə gəldi asmiş, “Kvadrat”a isə xüsusi yer ayırmışdı. İndiyə qədər qorunub saxlanmış fotodan görünür ki, “Qara kvadrat” künc tərəfdə, tavana yaxın asılıb. Ora, adətən, ikona asırlar. Güman ki, həmin mühüm əhəmiyyətli, müqəddəs küçün, bu halda, rəng yox, “gözəl” mənasında işlənən “qırmızı” sözü ilə adlanması onun – boyan və rəng adamının diqqətindən yayınmayıb. Maleviç qara deşiyi müqəddəs küçə bilərkədən asmışdı: öz işini o, “Zəmanəmizin ikonası” adlandırmışdı. “Qırmızı” yerinə – qara (sıfır rəng), sıfət



yerinə boşluq (sıfır çizgi), ikona yerinə, yəni yuxarıya, işığa, əbədi həyata açılan pəncərə yerinə – zülmət, zirzəmi, o dünyaya açılmış quyu ağızı, əbədi qaranlıq.

Maleviçin müasiri, gözəl rəssam və sənətşünas A.Benua bu rəsm haqqında yazırıdı: “Ağ haşiyəli Qara kvadrat sadə şey deyil, sadəcə, nəyəsə meydan oxumaq deyil, Mars çölündə baş vermiş təsadüfi, xırda epizod deyil, o, mənfur boşluq adı altındakı başlangıçın özünütəsdinq aktlarından biridir və həyatda sevimli, zərif hər şeyi təkəbbürdən, lovğalılıqdan, lağlaşdırın keçirərək hamını məhvə gətirib çıxaracağı ilə öyünür”.

O hadisədən çox-çox əvvəl, 1869-cu ilin sentyabrında başına gələn bir hadisə zamanı Lev Tolstoy qəribə, güman ki, dünya-görüşündə əsaslı dəyişikliyin başlangıcını qoymuş həyəcanlı hissələr yaşamışdı. O, evdən şən əhvalla çıxmışdı, vacib və əlverişli bir sövdəgərliyə – yeni malikanə almağa gedirdi. At belində, oradan-buradan məzəli söhbətlər eləyə-eləyə gedirmişlər. Gecə düşür. “Mən mürgülədim,ancaq birdən ayıldım: nədənsə xoflanmağa başladım. (...) Birdən mənə elə gəldi ki, mənim bu uzaq yolu getməyimin mənəsi yoxdur, yəni mən elə burada, yad elə ölücəyəm. Məni dəhşət bürüdü”. Yolcular kiçik Arzamas şəhərində gecələməyi qərarlaşdırırlar. “Budur, axır ki, həyətdə at bağla mağa dirəyi olan bir evə yaxınlaşdıq. Ev ağ olsa da, mənə dəhşətli dərəcədə qüssəli göründü. Hətta mən yenidən xoflandım. (...) Balaca dəhliz vardi; yanağında ləkə olan (bu ləkə mənə dəhşətli göründü) yuxulu bir adam bizə otağı göstərdi. Zülmət bir otaq idi. Mən içəri keçdim və daha çox xoflandım.

(...) Tərtəmiz ağardılmış kvadrat bir otaq. Xatirimdədir ki, otağın məhz bu kvadratlılığı mənə əzab verirdi. Qırmızı pərdə ilə büsbütün örtülmüş bir pəncərəsi vardi... (...) Mən balışı götürüb divana uzandım. Aylanda otaqda kimisə görəmmədim, qaranlıq idi. (...) Hiss edirdim ki, təzədən yuxulamağım heç cür mümkün deyil. Mən bura nəyə gəlmışdım? Özümü hara aparıram? Nədən, hara qaçıram? Mən nəsə dəhşətli bir şeydən qaçıram və qaçıb qurtula bilmirəm. (...) Dəhlizə çıxdım. Fikirləşirdim ki, mənə əzab verən o şeyin çəngindən çıxaram. Ancaq o da hər nə idisə, arxamca dəhlizə çıxmaqla məni daha da

məyus eləmişdi. Məni yenidən, hətta bayaqından da artıq qorxu büründü.

“Bu, nə axmaqlıqdır, – öz-özümə dedim. – Mən nə səbəbə karixıram, nədən qorxuram?

– Məndən, – ölüm dinməzçə cavab verdi. – Mən buradayam.

(...) Mən təzədən yerimdə uzanmağa cəhd elədim. Uzandım və dərhal da dəhşətlə yerimdən sıçradım. Və canüzüçü bir qüssə məni büründü; nəsə, qusmaqdan əvvəl adamı bürüyən qüssə kimi mənəvi darıxdırıcılıq. Qorxudan adamın əti ürpəşir. Sanki, ölümdən qorxursan, ancaq həyatı xatırlayıb yada salırsan və görürsən ki, bu oləziyən həyata görə qorxursan. Nəsə, həyatla ölüm çulğasıdır. Bağım yanlırdı, elə bil, nəsə ürəyimi cırmaqlayırdı, ancaq bu işi sonacan görüb başa çıxa bilmirdi. Keçib bir də yatmışlara baxdım, bir də uzanıb yatmağa çalışdım; amma yenə də həmin dəhşət – qırmızı, ağ, kvadratşəkilli. Nəsə cirilir, amma cirilib paralana bilmir. Qupquru bir əzab və hikkə ilə dolu canımda zərrə qədər də xeyirkahlıq hiss etmirdim, yalnız özümə və məni əmələ gətirən nələrəsə qarşı rəvan, sakit bir hirs və hikkə duydurdum”.

Yazıcının həyatında baş vermiş bu məşhur, qəribə hadisə, sadəcə, ruhi sarsıntıının qəfləti həmləsi deyil, ölümlə, şərlə gözlenilməz qarşılaşmadır: sonralar onu “Arzamas dəhşəti” adlandırdılar. Qırmızı, ağ, kvadratşəkilli. Maleviçin rəsmlərinən birinin sözlə təsviri kimi səslənir.

Ağ-qırmızı kvadratın dəhşətini həyatda yaşamış Lev Tolstoy baş verən hadisəni əvvəlcədən təsəvvür edib, ona qarşı özünün müəyyən nəzarətini tətbiq eləyə bilməzdi. O, yazıcının qarşısını kəsib ona hücum elədi və nəticədə yazılıçı dərhal olmasa da, yavaş-yavaş, dönməzcəsinə əvvəllər yaşadığı həyat tərzindən, ailədən, sevgidən, qohum-əqrəba anlayışlarından, onu əhatə edən dönyanın maddi və mənəvi əsaslarından, incəsənətdən imtina etdi. Agah olmuş “həqiqət” onu boşluğa, sıfıra, özünüñ-məhvə sürüklədi. Həyatını “mənəvi axtarışlara” sərf etmiş yazıcının sonda tapdıği bir ovuc bayağı dəyər erkən xəcpərəstliyin təlqin etdiyi variantlardakı xeyir-şər anlayışlarından uzağa



getməmişdi. Onun davamçıları da bu dünyani tərk etdilər, amma yenə də yan almağa sahil, lövbər salmağa liman tapmadılar. Araq əvəzinə çay içmək, ət yeməmək, ailə münasibətlərini pisləmək, öz çəkməni öz əllərinlə tikmək (özü də naşicasına, büzüb-büzüşdürmək) – mahiyyət etibarilə budur kvadratdan keçmiş şəxsiyyətin mənəvi axtarışlarının ümumi nəticəsi. “Mən buradayam”, – ölüm sədası səssizcə piçildədi və həyat üzüşağı yuvarlanıb darmadağın oldu. Hələ mübarizə davam edirdi, hələ (yaşamaq istədiyinə görə cəzalandırılaraq, müəllif tərəfindən amansızcasına qətlə yetirilən) Anna Karenina, qələmdən çıxacaq neçə-neçə ədəbi möcüzə irəlidə idi, amma kvadrat qalib gəldi, yazıçı öz bətnindən incəsənətin həyat verən gücünü dartıb çıxardı, bayağılıqlarla dolu, öyünd-nəsihət hekayətləri yazımağa başladı və öz fiziki ölümündən əvvəl sönərək, dünyani son əsərlərində olan bədii qüdrətlə yox, özünün həqiqi sarsıntıları və əzabları, etiraz fərdiyətçiliyi, aşkar özünü tənqidin o vaxtlara qədər misli görünməmiş kütləvi miqyası ilə heyrləndirdi.

Axtarışlarında olsa da, Maleviç kvadratı tapacağını gözləmirdi. “Suprematizm”in (termin Maleviçindir) icadından əvvəlki dövrlərdə o, “alogizm” (məntiqsizlik), yəni normal ağıllın sərhədlərindən kənara çıxməq arzusunda olaraq, “məntiqlə” təbiiliklə, meşən xisəltli qayda və küffərlər mübarizə” aparırdı. Onun səsinə səs verildi və yoxdan var olmuş kvadrat onu öz ağışuna aldı. Rəssam İblislə sazişin ona gətirdiyi şöhrətlə fəxr edə bilərdi və fəxr edirdi də. Bilmirəm, o, bu şöhrətin özü ilə birlikdə gətirdiyi ikibaşılılığı da hiss edirdimi? “Rəssamın ən məşhur əsəri” – bu, o deməkdir ki, rəssamın digər əsərləri bir o qədər məşhur deyil, bir o qədər mənalı və bir o qədər cazibədar deyil, xülasə, onların hamısı bu əsərdən pisdir. Həqiqətən də, onun bütün yaratdığı kvadratla müqayisədə qəribə, solğun pərdəyə bürünür. Onun sıfət yerinə şəffaf, rüseymsiz yumurtalara bənzər bomboş ovallar qoyulmuş həndəsi, əlvən kəndlilərdən ibarət rəsm silsiləsi var. Onlar rəngarəng, dekorativ rəsmilərdir, amma onlar, sanki, Kvadrat quyusunun tünd ağızına yönəlməklə sonuncu dəfə titrəyə-titrəyə dibsiz dərinliyə yuvarlanmaq qorxusu

altında kiçik göy qurşağının qarmaqarışılıq, tələm-tələsik rəng yaxımları qədərində mənasız görünür. Onun impressionist üslubda işlədiyi çəhrayı çalarlı, adı mənzərələri var, belələrini çox rəssamlar ondan da yaxşı çəkirdilər. Həyatının sonuna yaxın o, figurativ sənətə qayıtmağa cəhd göstərdi və onun bu işlərinin də o cür dəhşətli ab-havaya malik olacağını əvvəlcədən demək mümkün idi: insanlar yox, mumlanmış meyitlər, mum kukllalar öz paltarlarının çərçivəsi içindən gərgin nəzərlərlə adama baxır, sanki, onlar “kəndlilər” silsiləsinin ən əlvən yerlərindən tikətikə kəsilərək quraşdırılıb. Əlbəttə, zirvəyə çatandan sonra yol yalnız aşağı apara bilər. Ancaq dəhşət burasındadır ki, zirvədə nəsə yoxdur.

Sənətşünaslar Maleviç haqqında məhəbbətlə yazırlar: “Qara kvadrat” indiyə qədərki rəngkarlıq təsəvvürlərinin hamısını özündə cəmləşdirir, o, naturalist təqlidçiliyin yolunu qapayır, mütləq forma kimi mövcuddur və bir-birinə bağlılığı olmayan, yaxud qarşılıqlı bağlılığı olan sərbəst formaların əsərin mənasını təşkil etməsinin incəsənət təcəssümatını verir”.

Doğrudur, Kvadrat “yolu qapayır”, o cümlədən rəssamın özü üçün də yolu qapayır. “O, mütləq forma kimi mövcuddur” – bu da doğrudur, amma bu, o deməkdir ki, onunla müqayisədə bütün başqa formalar lazımsızdır, çünkü tərifə görə, onlar qeyri-mütləqdir. “İncəsənət təcəssümatı...” isə doğru çıxmadi. O, incəsənəti yandırıb kül edən sobadır, incəsənəti udan quyu ağızıdır, çünkü o, yəni kvadrat, yuxarıda iqtibası gətirilmiş Benuanın dediyinə görə, “mənfur boşluq adı altındaki başlangıçın özünüütəsdinq aktlarından biridir və həyatda sevimli, zərif hər şeyi təkəbbürdən, lovgalıqdan keçirərək hamını məhvə gətirib çıxaracağı ilə öyünür”.

“Kvadrat” a qədərki dövrün rəssamı öz peşəsinə yiyələnməyi bütün həyatı boyu öyrənir, ölü, süst, xaotik materiya ilə mübarizə aparır, ona nəfəs verməyə cəhd edir; o, dua eləyə-eləyə, sanki, odu üfürüb daşda işıq yandırmağa çalışır, o, ayaqlarının pəncəsi üstə qalxıb, boynunu uzadır, insan gözü dəyməyən yerləri ani də olsa, görməyə çalışır. Hərdən onun duaları müstəcəb olur, əməyi və nəvazışı uğurla nəticələnir; kiçik bir



anlığa, ya da uzun-uzun anlar müddətində “həmin o iş” baş tutur, “o” gəlib çıxır”. Allah (mələk, ruh, ilham pərisi, hərdən İblis) rəhmə gəlib, özü üçün, özünün bizzən gizli, heyrətamız evi üçün qoruyub saxladığı həmin şeyləri, həmin uçağan, yüngül hissələri, adı biza bəlli olmayan səma odunun tikə-parçalarını əldən verir. İlahi hədiyyəni xahiş-minnətlə almış sənətkar səmimi minnətdarlıq, təhqirdən uzaq fəqirlik, rüsvayçılıqdan uzaq fəxarət hissələriylə dolu bir an yaşayır, kənardan görünən və görünməyən ən təmiz və ən pak göz yaşlarının axıdılması anını – katarsis anını keçirir. “O”, dalğa ilə gəldiyi kimi də gedir, sənətkarı tərk edir. Sənətkar mövhumatçılığa meyillənir. O, bu görüşün təkrarını istəyir, o bilir ki, gələn dəfə Tanrıının lütf haləsinə buraxılmaya da bilər; o, mənəvi gözlərini geniş açır, o, dərin, daxili bir inamla anlayır ki, cənnətin qapısını onun üzünə nələr (xəsislik, mənfəətpərəstlik, iddiabazlıq, təkəbbür) qapaya bilər; o, hissiyyatını elə yönəldirmək istəyir ki, öz bələdçi mələkləri qarşısında günaha batmasın, o bilir ki, özü, ən yaxşı halda, yalnız müəllifliyə şərividir, usta köməkçisidir, özü də sevimli köməkçidir, amma müəllifliyin taclı şərividir”. Ruhun istədiyi yerdə və istədiyi kimi hərəkət etdiyini sənətkar bilir. Bilir ki, o özü bir sənətkar olaraq, adı həyatda ruhun onu seçməsi üçün, həqiqətən, layiqli bir iş görməyib və əgər bu möcüzə baş veribsə, onda şükür etmək lazımdır.

“Kvadrat”dan sonrakı dövrün rəssamı – kvadrata üz tutub ibadət etmiş, qara deşiyə baxarkən dəhşətlənib onun önündən qaçmamış rəssam İlham pərisinə, mələyə-filana inanır; onun qara, qısa metal qanadlı öz mələkləri – bu dünyada şöhrətin qiymətini və o şöhrətin ən sıx və çoxqatlı tikələrini qarmala-mağın üsullarını bilən praqmatik, özündənrazı ağaları var. Sənət lazım deyil, baş lazımdır; İlham lazım deyil, düzgün təxmin lazımdır. İnsanlar yeniliyi sevir – fikirləşib yenilik uydurmaq lazım; insanlar donquldanmağı xoşlayır – onları donquldatmaq lazım; insanlar etinasızdır – onlar heyrətlənməlidirlər: onların burnuna nəsə üfunətli, təhqirəmiz, iyrinc bir şey sürtmək lazımdır. Əgər ağaclar insanın kürəyinə vursan, geri qanrilacaq; bax elə buradaca onun üzünə tüpürüb, əvəzində

haqq olaraq ondan mütləq pul almaq lazımdır, əks təqdirdə bu, incəsənət olmadı ki; əgər insan buna etiraz edərək donquldan-mağşa başlasa, onda onu “gicbəsər” adlandırmaq və izah eləmək lazımdır ki, incəsənətin məğzi və mənəsi onun yerindəcə öldü-yünü xəbər verməkdir, ona görə də mənim ardımcı təkrar edin: ölüb, ölüb, ölüb. Tanrı ölüb, Tanrı heç zaman doğulmamışdı, Tanrıni ayaqlar altında tapdalamaq lazımdır, Tanrı sizə nifrat edir, Tanrı kor gicbəsərin biridir, Tanrı alvercidir, Tanrı İblisdir. Sənət ölüb, siz də ölmüşünüz, ha-ha, pul ödəyin, əvəzində isə bu nəcis parçasını alın, həqiqidir – tünd, bərk, özümüzünkü – möhkəm tutun. “Sevimli və zərif” heç nə yoxdur, heç zaman da olmayıb; nə işiq olub, nə uçuş, nə buludlar arasından boylanan şəfəq, nə zülmətdə parlayan işaret, nə yuxu, nə də əhd-peyman. Həyat özü bu dəqiqli, bu yerdəcə ölüm deməkdir.

Lev Tolstoy bir dəfə dəhşətlə yazdı: “Həyatla ölüm nəsə bir-birinə qarışmışdı”, – və həmin arıdan axıra qədər bacardığı kimi, başa düşdüyü kimi, var qüvvəsiylə, İncil” nəhənglərinin miqyasına bərabər qüdrətlə vuruşdu. “Kimsə İakovla sübh şəfəqi doğana qədər döyüşdü...” Dahiylə İblisin döyüşünə baxmaq dəhşətlidir: gah biri dov gəlir, gah da o biri... “İvan İllixin ölümü” həmin döyüş meydanıdır ki var, orada kimin qələbə çaldığını da demək çətindir. Tolstoy bu povestdə deyir, deyir, təkrarlayır, beynimizi deşir, bizi inandırır ki, həyat ölüm deməkdir. Amma onun can üstə olan qəhrəmani povestin sonunda, sanki, yeni həyata doğulmuş kimi ölümün səltənətinə qədəm qoyaraq əzablardan qurtulur, düşüncə yönünü dəyişir, haqqə tapınır, bizi tərk edib gedir və deyəsən, getdiyi yerdə əbədi təsəlliyyə qovuşur. “Yeni sənət” haqqə tapınmaq, ilahi ədalətə doğru yüksəliş, nicat ideyalarının özünü ələ salır – ələ salır və bununla fəxr edir, buna sevinir və bu “şərəfə” təntənələr düzənləyir.

Tanrı haqqında danışmaq ya sonsuzluq dərəcəsində mürəkkəb bir işdir ki, o söhbətə başlamağın özü dəhşətli görünür, ya da əksinə, çox sadə məsələdir: əgər sən Tanrıının varlığını istəyir-sənsə, o var. İstəmirsənsə, yoxdur. O, bizim özümüz də daxil olmaqla hər şeydir, bizim üçün isə o, birinci növbədə bizim özümüz deməkdir. Onun bizimlə işi yoxdur (onun təhrif olunmuş



surətini başqa adamlar bizə tanıtmağa çalışırlar), o, sadəcə, su kimi lal sakinliklə bizim içimizdə, ruhumuzdadır. Onun axtarışında biz özümüzü axtarıraq, onun inkarında biz özümüzü inkar edirik, onu ələ salmaqla biz özümüzü ələ salırıq – seçim bizimdir. Humanizm anlayışının murdarlanması ilə müqəddəs kəlamların murdarlanması eyni şeydir.

“Müqəddəs kəlamların murdarlanması” XX əsrin şüarıdır – heyvərələrin, savadsızların və istedadsızların şəhəri. Bu, baş-qalarını inandırmaq üçün istedadsız adamların bir-birinə verdiyi günah bağışlamaq fərmarı kimi dillər əzbərinə çevrilir: bəli, hər şey beləcə də olmalıdır, hər şey mənəsiz və dayaz (guya, demokratik, guya, hamı üçün) olmalıdır; hamının hamı haqqında danışmaq, mühakimə yürütütmək haqqı var, böyük nüfuz sahibi olmaq, prinsip etibarılı, mümkün deyil; dəyərlər mərtəbəsinin mövcudluğu eyibli bir şeydir (axı hamı bərabərdir). “Yeniliklər” və dəbdə olan qalmaqallar” təccübüllü dərəcədə yeni və qalmaqallı deyil: Kvadratın pərəstişkarları müxtəlif orqanizm ifrazatlarını və onlardan düzəldilmiş məmulatları incəsənətin yeni nailiyyətləri kimi təqdim etməkdən usanırlar; sanki, Adəm və Həvva – biri huşsuzluq mərəzinə mübtəla, o birisə Altsheymer sindromundan əziyyət çekən adam tək – özlərini və dünyaya gətirdikləri uşaqları inandırmağa cəhd edərdilər ki, onlar heç nə yox, məhz palçıqdan törəmə və məzmunca palçıqdan başqa heç nə olmayan nəsnədirlər.

Mən Rusyanın Amerika pulu ilə fəaliyyət göstərən fondlannan dan birində “Müasir incəsənət üzrə ekspert” vəzifəsini icra edirəm. Bizə “bədii layihələr” təqdim edirlər, biz də onların həyatə keçirilməsi üçün pul ayırib-ayırmamaq məsələsini həll edirik. Mənimlə birlikdə ekspertlər şurasında “köhnə”, kvadrataqədərki incəsənətin dəyərli mütəxəssisləri və dərin biliciləri çalışır. Bizim hamımızın kvadratdan və “mənfur boşluq” adı altındakı başlangıçın özünütəsdiq aktlarından” zəhləmiz gedir. Ancaq bizə ardıcılılıkda kəsilmədən yalnız mənfur boşluq gətirirlər, başqa nəsə yoxdur. Bizə ayrılmış pul xərclənməlidir, əks təqdirdə fondu

bağlayalarlar. Bizim bu kasıb ölkəmizdə isə çoxlarının çörəyi fonddan çıxır. Ona görə də biz çalışırıq pulu, heç olmasa, ən az iyrənclik edənlərə, mənasızlığa ən az yuvarlananlara verək. Keçən il çay sahili boyunca boş çərcivələrini düzən rəssama; böyük “Ə” hərfini (sözünü) gözəl kölgəsi ilə birlikdə yazmış başqa birisinə, Peterburq parklarında it nəcisi yığmaq tədbirlərini təşkil etmiş yaradıcılıq qrupuna pul verdik. Bu il isə daş parçalarına marka yapışdırıb, onları Rusyanın müxtəlif şəhərlərinə göndərən qadına və sualtı qayıqda qan gölməçəsi yaratmış qrupa (tamaşaçılar qan gölməçəsini keçərkən qulaqlarına taxacaqları radiocihazlarda Abelyar və Eloizanın tarixini dinləməliyidilər) pul verdik. Növbəti iclasımızdan sonra biz küçəyə çıxıb dinməzcə, bir-birimizin gözünə baxmadan siqaret çəkirik. Sonra tələm-tələsik bir-birimizin əlini sixib dağlılışırıq.

VLADİMİR SOROKİN

(1955)

SNAYPERİN SƏHƏRİ

(hekayə)

Səhər saat səkkizdə snayper mətbəxdə çayını içəndə bayırda güclü sulu qar yağmağa başladı. Lopa-lopa yağan qar az keçmiş pəncərədən görünən bomboz boşluğu da, karnızı də örtdü. Çayını içib qurtaran snayper stekanını yaxaladı, nəfəsliyi açıb küçəyə nəzər saldı. Damları və ağacları örtən dumräg qara hələlik təslim olmayan yaş asfalt öz qaralığını qorumaqdaydı.

Snayper bayırda tüpürüb nəfəsliyi örtdü, yır-yığışa başladı. Qırımızı yun jaketini, isti qış şalvarını, qulaqlı papağını geyindi, qardan seçilməmək üçün ağ rəngli xalatına büründü, kətan çantasını çıynınə keçirdi, eyni parçadan qılıfi olan karabını götürüb eşiyə çıxdı.

Bayırda nəmişlik idi.

Qar aramsız ələyirdi, zibil qutularının həndəvərində iki nəfər itlə dolaşındı, bir yük maşını mağazaya yan almağa çalışırdı.

Qılıfi çıynınə, əlcəklərini əllərinə taxan snayper asfaltla yeri-məyə başladı. İtlə gəzənlərə yetişəndə onlardan birisiylə salamlaşdı. Tanışı da gülümşünərək başını tərpətdi.

Bazar günü olsa da, tramvay ləbələb doluydu.

Güç-bəla cassaya yanaşan snayper dəliyə üçqəpiklik salıb, bir bilet cirdi. Salona tərəf keçmək istəyəndə öz çantasıyla bir kişiye toxundu.

Papağını düzəldən kişi onu sözüb:

– Banı, tramvayda o şoğəribini yerə qoy... – deyib donquldadı.

Bunu cavabsız qoyan snayper irəliləyərək, özünü boş oturacağa yıxdı.

Altı dayanacaqdan sonra, universamın yanında, az qala, hamı düşdü. Snayper yarıbos salonu təbəssümlə süzüb, yerini bir az da rahatladı.

Daha üç dayanacaq gedəndən sonra o da düşdü.

– Üçüncü Malenkov dalanı, ev səkkiz... – o, əlindəki kağız parçasını süzərək mızıldandı. – Haradasa buralardadır...

Çiynindəki qılıfa çəki-düzən verib, küçəylə irəliləməyə başladı. Yan-yörəsində blok tipli evlər ucalırdı.

Skamyada oturan ağbirçək xəbər aldı:

– Səkkizinci ev? Budur, buradadır!

Bunu deyərək o, cənəsiylə yaxınlıqdakı bir qrup evi nişan verdi. Gözünü qıyan snayper soruşdu:

– Amma bunlardan hansıdır?

– Odur, o soldakı. Səkkizinci odur.

– Təşəkkür.

– Bir şey deyil.

Xəndəyin üstündən hoppanan snayper evlərə tərəf yönəldi.

Evlər müdirlinin evini asanlıqla tapdı. Qapı zənginə eşiyyə çıxan dazbaş, nə isə gövşəyən maykalı kişi başını yırğaladı:

– Məni axtarırsınız? Keçək içəri.

Snayper:

– Yox, canım, sağ olun, – dedi. – Çardaqla əlaqədar gəlmisəm... bu da vəsiqəm, – əlini xalatının yaxasından içəri apardı.

Evlər müdürü gülümşünərək:

– Bəni, bir bura keçin də. Bəyəm eşikdə də... – dedi.

İstəməsə də, snayper içəri keçib vəsiqəni ona uzatdı. Sənədə əlüstü göz atan evlər müdürü:

– Hər şey aydınlaşdır... Bircə dəqiqə səbir edin... – deyib əlindəki açar dəstindən birini ayırdı. – Orada qapı salxaqdır, açında onu bir az yuxarı tərəfə dartın. Özünüz də ehtiyatlı olun ha, orada şüşə qırığı əlindən tərpənmək olmur...

Açar başını tərpədən snayperin əlcəkli ovçunda əridi.

Çardaq qapısıyla xeyli əlləşməli oldu. Qapını itələyərək, açarı bir neçə yol burmalı oldu və handan-hana diziyə qapıya möhkəm basmaqla bu işin çəminə tapdı.

Çardaq qaranlıq və rütubətli idi. Sement və pişik iyi verirdi.



Snayper yerə tüpürdü, qapını örtərək, ehtiyatla dar pəncərəyə yanaşdı. Ayaqları altında bəzən şüşə şaqqıldayır, bəzən isə kömür şlakı xırçıldayırdı.

Pəncərəni açdı, çantasını çıxarıb yanına qoydu. Daha sonra qılıfdan çıxartdığı karabını üsulluca damın üstündə yerləşdirdi.

Qarla örtülü şiferin üstündən qanadlarını çırparaq pırıltıyla uçan bir göyərçin aşağıılarda gözdən itdi.

Snayper çantasını açıb oradan qeyd dəftərini və patron yiğdiği parusin torbacığı çıxartdı.

Patron torbasını karabinin böyrünə qoydu, dəftərin son yazılı səhifəsini açdı.

— Demək... Üçüncü Malenkov dalanı, ev... səkkiz, doqquz, doqquz “a”... aha, otuz dama.

Çantadan götürdüyü qələmi həmin səhifəyə qoyub, elə dəftər əlindəcə dama qalxdı.

Qar yenə də yağımağındaydı, amma əvvəlkinə nisbətən seyrək və narın idi. Qarlı dam örtüyü ayaqları altında quru-quru çırtıldayırdı. Karabinin kəmərini sol qoluna keçirib əlindəki dəftər və patron torbasiyla ehmallıca aşağıya, damın lap ətəyinə endi. Burada navalçaya yaxın bir yerdə paslı məftillərdən hörülmiş metal məhəccər var idi.

Snayper həmin məhəccər boyu navalçanın üstünə uzandı, torbasından yağı qoxuyan gülə darağını çıxarıb karabını taxdı. Bunun ardınca saat kəmərinin altında saxladığı məxmər əsgiyələ optik nişan linsasını yaxşıca sildi.

— Səkkiz, doqquz, doqquz “a”... — deyib 8, 9 və 9 “a” nömrəli evlərin arasındaki həyəti gözdən keçirdi, dodaqlarını fit çalar kimi düzüb, nəfəsini buraxdı.

Həyət çox iri idi.

Lap ortada taxta çəpərə alınmış sürüşmə qurğusu, yan-yörəsində uşaq oyun meydançasının köhnə-kürüş “göbələkləri”, bir az irəlidə isə qarajlar sırası gözə dəyirdi.

Snayper dəftəri yaxına çəkib açdı.

Səhifənin baş tərəfində bayaq yazdıığı “Üçüncü Malenkov dalanı, ev nömrə 8, 9, 9 “a” qeydi, onun altında isə otuz kvadratdan ibarət ensiz bir düzbucaqlı vardi.

Qoruyucunu boşlayıb, sürgünü geri çəkdi, tüfəngin qundağını çıynınə verəndə uc tərəfində susdurucu olan qara lülə döşəməyə tuşlandı. Artıq həyətdə – sürüşmə yerində, bina girişlərində, qarajlar tərəfdə – adamlar gözü dəyirdi. Nişangahı qarajlar səmtə yönəltdi: budur, bir qapı açıqdır, içəridə birisi “Zaporojets” altında qurdalanır. O biri qarajın yanında da üç nəfər var.

Snayper bu üç nəfəri hədəf seçdi, amma oradan keçən bir qadın görüntünü örtdü. Snayper onu hədəfə aldı. Yaşıl paltolu kök qadının bir əlində ərzaq dolu tor zənbil, digərində isə bidon vardi. Hədəfdəki “üstəgəl”i qadının qəhvəyi yaylığına tuşlayan snayper nəfəsini qısılıb, elə həmin hərəkətin davamı kimi tətiyi basdı.

Tanış və küt bir səs gəldi: pdum! Qundaq çıynində bir təkan yaratdı.

Qadın səndələdi, yük tutan əlləri yuxarıya dartındı, ayaqları büküldü. Dalı üstə yixildi. Asfalda düşən boş bidonun cingiltisi bir saniyə sonra snayperin qulağına gəlib çatdı.

O üç kişi qadına tərəf qaçıdı.

Onların qadına tərəf əyilməsini gözləyən snayper birinin peysərinə bir gülə sıxdı. Yoldaşları onu qucaqlayıb qaraja tərəf sürütləmək istədilər, amma əbəs yerə, çünkü heç ikicə addım atmamış birisi yerindəcə qacılıb üzü üstə düşdü, digəri isə qamını tutub onun böyründə bükülüb qaldı.

Bayaqdan ayaqlan “Zaporojets”in altından görünən kişi əlini etəyinə silə-silə bayırı çıxıb o üç nəfərə yaxınlaşdı. Bu, ucaboy və kürən birisiydi. Onun başını hədəf götürən snayper atəş açdı. Kürənbala gözə görünməyən çəkic zərbəsi yeyibmiş kimi ikiqat oldu, amma sonra əlini sinəsinə sıxaraq yerindən sıçradı, bir neçə metr qaçıb özünü skamyanın üstünə atmaq istəsə də, onun arxasına yumbalandı.

Snayper darağa yeni güllələr taxdı, lüləni qar dənəciklərinin şəhindən təmizlədi, dəftərə tərəf əyilib, beş damaya səliqə ilə “üstəgəl” işarəsi qoydu. Aradan keçən vaxt ərzində qar tamam kəşmişdi, açıq dəftərə ara-sıra düşən qar dənəcikləri snayperin başı üstündə dövrə vuraraq damın altında yox olurdu.



Üzbəüz binanın girişindən qadınla kişi çıxdı. Snayper nişan-gahı onlara yönəltdi. Kişi qısa kürk və ağ rəngli xəz papaq geymişdi. Gülümüsünərək qadına tez-tələsik nələrsə deyən bu kişi qadının qoluna girmişdi, sərbəst əli isə jestlərlə girinc idi. Onu maraqla dirləyən qadın dodaqlarının təbəssümünü samur xəzli yaxalığına gömməyə çalışırıdı.

Kişinin iri papağını hədəfə gətirən snayper tətiyi basdı: pdum!

Səndələyən kişi üzüqoylu yola sərələndi.

Çaşqın qadın donub-qaldı, çantası qolundan sürüşüb düşdü və az sonra onun nisbətən ləngiyən çığırtısı snayperə yetişdi.

“Üstəgəl” işarəsi qadının kürəyinə oturdu.

Pdum!

Yerə çökən qadın ağır-agır bir böyrü üstə düşdü. Yaxınlıq-dakı kiçik dükandan çıxan iki qarı yerdə çapalayanları matdimmətəm süzürdü.

“Üstəgəl” işarəsi onlardan birinin boz yaylığına qondu.

Pdum!

Barmaqlarını şanalayan qarı nənə kürəyi üstə yixildi. O birisi qışqırıb, yanını basa-basa evə tərəf götürüldü.

Pdum!

Ağbirçək səndələyən kimi oldu, addımını yan atdı. Kötük ayaqları bükülünçə o da yerə sərildi.

Həyatə qırmızı “Moskvic” girdi. Qarajlar tərəfə yan alaraq, ölenlərin yanında gəlib dayandı. Qapını açan göy jaketli, şışman kişi yerə sərələnənlərə tərəf qaçırdı, yerdəki qan gölməçəsini göründə əllərini kağıztək ağaran üzünə apardı.

Pdum!

Şışmanın ağızı aralandı, başı geriyə qatlandı, sinəsinin ortasında ximxirdə dəlikdən qan fəvvərəsi fışqırmağa başladı. Şışman kişi “körpü” vəzilyəti alacaqmış kimi geriyə doğru əyildi, əlləri çənəsinə tərəf uzandı. Bir göz qırımı beləcə donmaqla dalı üstə yerə yixildi. Tabsız ayaqları titrədi, dombalan gözləri göylərə sancıldı.

Snayper darağa yenə güllələr düzdü, dəftərə daha beş xaç işarəsi qoydu.

Haradasa, alt tərəfdən zəif taqqıltı gəldi, görünür, dama yaxın üst mərtəbədə nəfəsliyi açdılar. Bunun ardınca radio səsi eşidildi. Gülünc təsir bağışlayan səsdən və zalda qopan qəhqəhələrdən təxmin etmək olardı ki, radioda Raykinin monoloqunu verirlər.

Snayper təzə qardan bir çımdık götürüb ağızına atdı.

Vurulmuş qadınla kişiyyə tərəf iki nəfər – gen pijama şalvarında bir qocahal kişi və yaxaslaçıq ev xalatında yaşılı bir qadın qaçırdı.

Oraya birinci yetişən kişi ölü qadının donuq üzünə baxıb onu silkələdi:

– Şaşa! Şaşacan! Şaşa!

Onun xırıltılı səsi gəlib snayperə çatdı.

Yaşılı qadın ora çatinca qocanı bir yana itələdi, ölen qadının kürkünü həyəcanla açmağa çalışdı. Dizləri üstə düşən qoca başını qucaqladı.

Pdum!

Qocanın başı yerindən oynadı, boynunun arasında tünd-qırmızı ləkə peyda oldu. Qurdalansa da, başını qaldırammadı, böyrü üstə qaldı.

Pdum!

Onunla gələn qadın da üzünü tutdu, qırışmış əllərinin arasından qan fışqırmağa başladı. O da üzüqöyülü ölü qadının üstünə yixildi.

Snayper nişangahı pəncərələr boyu gəzdirdi.

Tül pərdəni aralayan cavan bir qız dəhşət içində aşağıda olub-bitənləri seyr edirdi.

Pdum!

Qız yixildi. Güllə pəncərədə dişli bir dəlik açmışdı.

Bir başqa pəncərənin nəfəsliyini tələsik açan qadın da çölə boylandı, əlini al-qırmızı boyadığı dodaqlarına söykəyib, üzüaşağı nə isə çığrıdı.

Pdum!

Güllə nəfəsliyin qırağından bir parça qopartdı, çığırkı qadının ağızındaca qaldı. Özünü aşağı atacaqmiş kimi bir az da irəli gəldi, gözləri qara dama daşına döndü. Qolları üstünə düşən



başını bir dəfə qaldırdı, sonra başı yenə ora düşdü. Ağzından daşan qan əllərini büründü.

Onun arxa tərəfindən, otağın içindən çıçıraraq yaralıya təref cuman hündür kişi xeylağı qadının ciyinlərindən yapışdı.

Pdum!

Kişi də getdi kütə.

Kəllə-mayallaq bir fraza deyən Raykin uzun, ara-sıra fit çıxaran bir qəhqəhəyə başladı. Qəflətən zaldakılardan qısaq səslə nəsə xəbər aldı. Zalda hay-küy yarandı. Raykin sualı bir də ucadan səsləndirdi. Zalda bayaqkindən betər küy qopdu. Uzun pauzadan sonra o, yenə sakit və ciddi tərzdə sözə başladı. Zal uğunub getdi.

Xaç işarələri qoyan snayper güllə darığını yenilədi və sürgünü çəkdi.

Ölən qarını yerdən qaldıran üç nəfər bina girişinə təref yönəldi. Başqa dörd nəfər isə digər qarını yerdən götürdü. Bu dördlükdən ucaboylu, enlikürək cavani hədəf seçən snayper onun kürəyinin düz ortasına bir güllə sıxdı. Qarın üstünə çökən cavan oğlan bir saniyəliyinə heysiz əllərini tərpətsə də, qəflətən yerindən qalxıb götürüldü. Amma on addım atandan sonra tab gətirməyib yerə yumbalandı. Qalan üç nəfər də harayasa əkildi.

Artıq Raykin aramsız nə isə danışındı, hırıldayan zal onun de-diklərini güclə tuturdu.

Snayper bir cavani nişan alıb tətiyi basdı. Onun başının yanından ötən güllə digərinin ayağına tuş gəldi.

Snayper:

– Sarsaq... – mızıldandı və yaralının axırına çıxdı.

Raykin yenə qəhqəhə çəkdi, hıçqırıldı və son olaraq nəsə çıçırdı. Ona ünvanlanmış alqışlar “Sabahınız xeyir!” mahnısına qarışdı. Diktor xanımın gümrah səsi radio dinləyiciləri ilə vidaslaşdı.

Qarının cəsədi artıq binanın girişindəydi, göy paltolu qadın giriş qapısını açıq tutmuşdu, iki kişi isə səndələyərək cəsədi içəri salmağa çalışırdı.

Pdum!

Onun arxasındaki kişi taqətsiz halda yerə aşdı.

Pdum!

Digər kişi cəsədin üstünə düşdü. Binanın içini girən qadın bir an sonra yenə göründü, mərhumun əlini öz ovçuna aldı.

Pdum!

Qırırlan qadın mərhumun üstünə yixildi.

Snayper yeni xaçlar çəkdi. Hələ beş xana boş idi.

Torbasında darağın milçəsini axtarıb tapdı, amma gülə darağın əlindən sürüşüb düşdü, navalçaya dəyərək damın altında qeyb oldu.

— Bircə bu çatmırıldı... — deyib snayper yerindən sıçradı, məhəccərdən aşağıya boylandı.

Gülə darağın xırda nöqtə kimi aşağıda, skamyanın böyründə qaralmaqdaydı. Nişangahı bu nöqtəyə yönəldib baxdı — özürdür ki var.

Yenidən məhəccərin dibinə uzandı, gülə darağını yerinə taxıb aşağılara boylandı. Həyət bomboş idi.

Qar üstündə bir yiğin meyit qaralırdı.

Qarajlar tərəfdə qaçan ala-bula bir it havanı qoxulayaraq təşvişlə hürsə də, meyitlərə yaxınlaşmağa ürək etmirdi.

Snayper nişangahı yenidən pəncərələrə yönəldi.

Az qala, bütün pəncərələr pərdəli idi.

Nişangahın halqası pəncərələrin üzərində aramlı gəzdi. Bir pəncərədə pərdə azca dəbərdi. Snayper diqqətini topladı.

Pərdə azacıq aralındı və qara fonda gözlüklü bir qoca zühr etdi. “Üstəgəl” işarəsi onun üstünə gəldi.

Pdum!

Pərdə yırğalandı, qocanın üzü fondakı zülmətə qarışdı.

Nişangah yenə də pəncərələrdə gəzişirdi. Aşağıda ugultu qopdu.

Yandakı evin böyründən çıxan boz rəngli “Volqa” həyətə girdi. Ölən cavanın meyitinə çatıb dayandı, qapılar açıldı, qırmızı idman gödəkcəsi geymiş bir kişi və kürklü bir qadın maşından endi.

Kişi qan gölündə üzən cavani üzü üstə çevirməyə başladı, qorxa-qorxa ora yanaşan qadın isə əlləriylə ağızını tutub, başını yırğaladı.



Pdum!

Qısaca çığıran qadın yolun üstünə çökdü.

Pdum!

Kişi də onun böyründə büzükdü.

Snayper qarı ovuclayaraq ağızına basdı.

Dizlərini qarnına yiğan kişi kürəyi üstə çevrildi.

Yuxarıdan qanadların çırpıntı səsi gəldi. Snayperin lap yaxınlığına, məhəccərin üstünə qonan laciverd rəngli göyərçin öz anlamaz baxışlarını ona dikdi. Snayper ona bir çəngə qar atdı. Goyərçin ürküb getdi.

Uzaqda, aşağılarda bir qapı çırpıldı və az sonra yola hansısa fiqurun qaraltısı düşdü. Snayper onu nişangaha gətirdi.

Səki ilə gələn evlər müdürü idi. Yerdəki üç meyitə yanaşınca o dayarıb köksünü ötürdü, gözünü qılıyb pəncərələri süzdü. İdmarı gördəkcəsi geymiş kişi əvvəlki kimi arxası üstə qalmışdı, "Volqa"nın qapılan açıq idi, mühərriki də işləyirdi.

Meyitə tərəf əyilən evlər müdürü qəddini düzəldəndən sonra bircə başını bulamaqla yetindi.

Snayper barmağını tətiyə aparsa da, açarı ona qaytaracağını xatırladı və fikrindən daşındı.

Evlər müdürü yola düzəldi, binanın o biri başında tindən qıraq hərəkətlə çıxan və əlində nəsə aparan törəboy qocayla rastlaştı. Ona sevincək əl uzadan qocaya başıyla həyəti göstərən evlər müdürü qasqabaqla nələrsə söylədi.

Eşitdiklərindən qocanın gözləri bərələ qaldı. Evlər müdürü daha nə isə dedi, onu dəhşət içində dinləyən qoca, müdirin arxa tərəfindəki həyəti arabır onun ciyni üstdən təlaşla süzməkdəydi. Snayper qocanın başını hədəf götürüb tətiyi basdı.

Pdum!

Nimdaş qulaqlı papaq qocanın başından bir kənara uçdu: o, qorxudan yerə oturdu, amma qəflətən papağını yerdən qamarlayıb qaçmağa üz qoydu.

Pdum!

Güllə onun ciyninin üstündən keçdi. Qoca tini burulub qeybə çekildi. Yan-yörəsinə baxınan evlər müdürü də onun ardınca götürüldü.

Yan tərəfə tüpürən snayper yeni daraq taxdı.

Həyat elə əvvəlki kimi bomboş idi. İt ölən cavanın ayağını qoxulayırdı.

Radioda xəbərlər oxunurdu və bir qızın öz atasına qəhqəhələr içində nələrsə anlatdığı eşidilirdi.

Həyatə iki uşaq – bir qızla bir oğlan girdi. Snayper onları hədəfə gətirdi. Onlar sürüşmə qurğusuna tərəf üz tutmuşdular, ayaqları sürüsdüyündən qız oğlanın əlindən möhkəməcə yapışmışdı. Oğlanın danışığı sözlərə gülən qızın beret altından çıxan xırda hörukələri titrəşirdi. Qovaqlığı keçib, hər ikisi qurğuya oturdu, oğlan ürəkli, qız isə ürkək-ürkək üzüaşağı sürüşdü.

Snayper oğlanı nişan aldı.

Pdum!

Oğlan yixıldı, yerində dikələrək ayaqlarını altına yiğdi. Ağzından qan axmağa başladı. Yırğalanaraq yanı üstə düşdü.

Qız ona yanaşdı.

Pdum!

Əlləriylə havanı yaran qız buzun üstünə quylandı. Bereti başından düşdü.

Son iki xaç işarəsini çəkən snayper ayın tarixini yazıb imza atdı, dəftəri örtdü. Karabını boşaltdı, gilizləri yiğib torbaya atdı.

Aşağıdan hansısa musiqi sədası ucalırdı.

Pəncərədən çardağa keçən snayper torbanı və dəftəri çantasına qoydu, qılıfı karabinə geyindirib, sonra da bir kənarda qalaqlanmış köhnə izolyasiya materialının üstünə işəyib, qapıya tərəf yönəldi.

Evlər müdürü evdə olmadığından çardağın açarını onun arvadına təhvıl verdi.

Həyatə çıxınca iki cəsədin yanında dayanmış iki nəfərlə rastlaşdı.

“Volqa”nın qapıları bayaqqı kimi açıq, mühərrrik işləməyində idi, radio da nə isə qırıldadırdı. Yaxınlaşan snayperin üzündə bir canıyananlıq uman, rəngi avazımısh hündürboy kişi:

– Dəhşətdir... – dedi. – Axı buna nə deyəsən, hə? Hanı bizim o tərifli milisimiz? Yəqin, domino çırçıır haradasal?

Anlayışla başını tərpədən snayper öz yoluna davam etdi.



Üçüncü skamyanın tuşuna çatanda çevik hərəkətlə əyilib
darağı götürdü və cibinə dürtdü.

Yandaki evin arxasında mağaza vardı. Girişdə sosiska satırdılar. Növbəyə duran snayper özünün bayaq güləsindən qaçıb-qurtulan qocadan sonra olduğunu fərqliyə vardi.

Yarım saatdan sonra növbə qocaya çatdı. Sosiskaları torbasına dolduran qoca, satıcıya üç manat altı qəpik uzatdı. Dəmir pulları əyri-üryü qazana atan satıcı üzünü snayperə tutdu:

— Sizə nə qədər?

— Bir kilo, — sözlərini mızıldayan snayper hazırladığı çantasını bəri başdan irəli itələdi.

QOVAQ PÜFƏSİ

(hekayə)

Kabinetin şüşəli qapısını açan Valentina Viktorovna dedi:

— Kostya! Yetirmələrin səni görmək istəyirlər!

Enli masanın arxasında oturan Konstantin Filippiç ayağa qalxıb gözlüyünü taxdı:

— Gəlsinlər.

Gülümşünən Valentina Viktorovna:

— Utanırlar, — dedi.

— Amma onları dəhlizdə qəbul edəmmərəm axı... Çağır içəri...

Valentina Viktorovna görüntündən itdi və bir dəqiqə sonra əlində iri yasəmən dəstəsi tutmuş gənc qız və üç cavan oğlan çəkinə-çəkinə otağa daxil oldu.

Onlar mehbəncasına salamlasdılar:

— Salam, Konstantin Filippiç!

Onlara tərəf yan alan Voskresenski sevincək:

— Salam, salam, mənim dostlarım, — dedi. — Keçin oturun, heç sıxılıb-çəkinməyin.

Qızın dili açıldı:

— Konstantin Filippiç, icazənizlə, ad gününüzlə, yubileyinizlə əlaqədar sizi fakültəmiz adından təbrik edək. Bizlər sizi çox sevir və yüksək dəyərləndiririk. Sizin yetirməniz olmaqdan, mühazirələrinizi dinləyə bilməkdən də çox məmnuunuq... Bu da sizə çatacaq...

Gül dəstəsini ona verdi.

Əllərinini yana açan Konstantin Filippiç naəlac qalıb gülləri aldı, qızın incə əlini cəld ovçuna alıb öpdü:

— Sağ olun, əzizlərim, sağ olun... çox təsirləndim... təşəkkürlər...

Oğlanlardan biri əlindəki kağıza bükülü bağlamani açdı:

— Konstantin Filippiç, bu işə fakültəmizin Tələbə Elmi Cəmiyyətinin sizə hədiyyəsidir.

Bağlamadan süd turşusu molekulunun zövqlə hazırlanmış fəza maketi çıxdı. Karbon atomlarından birinin yerinə professor Voskresenskinin papye-maşyedən hazırlanmış miniatür başı qoyulmuşdu.

Konstantin Filippiç qəhəqəhədən boğuldı:

— Ha-ha-ha! Ay siz! İtoynadalar! Ha-ha-ha! Valyacan, bəri gəl! Bir buna bax!

Yeyin addımlarla masaya yanaşan Valentina Viktorovna əyilib maketi süzdü:

— Pərvərdigara! Bunu necə bacarmışınız? Əcəb də oxşayır!

Professor:

— Əsas odur ki, məhz karbonun yerinə qoyublar! — deyə güldü. — Doğrudan ha, bu, necə ağliniza batıb, hə?

Çəkingənliliklə gülümsəyən tələbələrdən biri dedi:

— Ortaq səylər bahasına, Konstantin Filippiç.

Professor maketi əlində fırlatdı:

— Hə, sağ olun, təşəkkürlər... Bundan belə ona bax burada, masamın üstündə yer ayıracığam.

Bir topa kağızı masanın kənarına sürüşdürüb, maketi ora qoysdu:

— Bax belə. Niyə ayaq üstə durubsunuz? Oturun, oturun!

Amma tələbələr qapıya tərəf çəkildilər.

— Sağ olun, Konstantin Filippiç, amma biz getsək yaxşıdır.



– Niyə gedirsiniz ki? Hara tələsirsiniz belə?
– Sabah imtahanımız var. Riyaziyyatdan.
– Hə-ə-ə... Onda məsələ aydın oldu, – professor ciddiləşdi,
– bu riyaziyyat – son dərəcə vacib elmdir. Düzdür, özümün
ondan siz deyən başım çıxmır, – deyib çallaşmış gicgahlarını
ovuşdura-ovuşdura gülümsədi.

Tələbələr də gülümsündülər.

Valentina Viktorovna təklif elədi:

– Bəlkə, çaya qonaq olasınız, hə?
– Yox, sağ olun. Biz gedək.
– Heyif.
– Barı, imtahandan sonra baş çəkin, – deyən Voskresenski
əllərini yana açdı, – mütləq baş çəkin! Yoxsa inciyərəm, vallah!
Tələbələr başlarını tərpətdilər.

Professor onları qapıyaçan ötürdü.

O ara Valentina Viktorovna yasəmənləri göy rəngli gözəl bir
güldana qoymağın macal tapdı.

Geri dönen Voskresenski fit verə-verə şəhadət barmağıyla
gülləri göstərdi:

– Sağ olsunlar, vallah. Gözəl yasəmənlərdir...

Valentina Viktorovna da gülümsündü:

– Elə uşaqlar da güllərdən geri qalmazlar. Qız da çox suyu-
şırın idi. Sən hələ onun əlini də öpdün.

Professor gülümsədi:

– Bəlkə, məni qısqandın?!
– Boşla bu sarsaqlamaları. Sadəcə olaraq, qız necə qorx-
dusa, turp kimi qızardı.

– Ola bilərl! Amma mən bunu heç sezmədim də.

– Amma mən sezdim.

Bir-biriyən göz-gözə qalan bu cütlük qucaqlaşış qəhqəhə
çəkdi.

Xanımının bəyaz saçlarını oxşayan Konstantin Filippic dedi:

– Gör bir, altmışı da haqladıq.
– Təpərimiz yetdi, – arvadı gülümsündü.

Qapının zəngi çalındı.

Professor özünü toparladı:

– Yəqin, uşaqlardır, nəyi isə unudublar.

– Sən narahat olma, mən açaram...

– Gedək, açaq...

Kişi cəld yaxınlaşış qapını açdı.

Eşikdəki fəhlənin qucağında bir səbət qərənfil vardi.

– Yoldaş Voskresenski sizsiniz?

– Hə. Mənəm.

– Bu, sizə çatacaq.

Eşikdən içəri keçən fəhlə səbəti professorun qarşısında yerə qoydu.

Sevinən Voskresenski əllərini yuxarı qaldırdı:

– Aman Allahim!

Gülümsünən fəhlə qəbzi ona uzatdı:

– Zəhmət olmasa, təhvil aldığınızda dair imza atın.

Professor qələm gətirməyə getdi.

Valentina Viktorovna da heyvətdən əllərini yana açdı:

– İlahi! Əcəb gözəl qərənfillərdir!

– Elədir, – deyən fəhlə gülümsədi. – Gəlin mən onu istədiyiniz bir yerə qoyum. Yoxsa qaldırmaq çətin olar sizə.

– Zəhmət olmasa, bax ora... tumbanın üzərinə qoyun.

Dəhlizdən keçən fəhlə əlindəki səbəti tumbanın üzərinə qoydu. Qələmini götürüb gələn Voskresenski əzik-üzük qəbzi imzaladı və onunla birlikdə fəhləyə bir manat da uzatdı.

Qəbzi alan fəhlə:

– Yo-o-ox, buna gərək yoxdur, – deyib cəld qapını açdı.

– Zəhmət çəkmisiniz axı. Götürün.

– Bu, mənim borcumdur, nə zəhməti varmış. Sağ olun.

Xudahafiz.

Fəhlə getdi.

Manatı cibinə qoyan professor başını yırğaladı:

– Nə isə, belə yaxşı alınmadı...

– Hə-ə-ə, – Valentina Viktorovna dərindən köks ötürüb ərini qucaqladı, – eybi yox, eybi yox. Yaxşısı budur, de görüm, bu misilsiz çiçəkləri kim göndərib sənə?

– Hər halda, Sergey göndərmmiş olar. Ya da kafedradakılar.

Amma məncə, Sergey olar.



Konstantin Filippiç qərənfillərə yaxınlaşıb gülümsədi:

- Hələ də məni unutmayıb. Xatirindəyəm...
- Hansı tələbən səni unudub ki, Kostya?!
- Yaxşı da, sən də lap şışirtmə görək...
- Mən heç nəyi işiştirdib-eləmirəm.

Professor otağa keçib pərdəni çəkdi, köntöy hərəkətlə pəncərəni dartıb açdı. İçəri dolan iliq iyun küləyi pərdələri oynatmağa başladı.

Valentina Viktorovna gülümsündü:

- Püfələr uçur.
- Hə. Lap qar kimi.
- Yadındadır, o vaxt, sessiyadan sonra da püfələr uçurdu havada?

Qəmgin halda gülümsəyən Voskresenski başını yırtgaladı:

- Hə-ə-ə. Yadındadır, mən orada, o dayanacağıñ yaxınlığındakı gölməçəyə düşmüşdüm.
- Orada tramvayı gözləyəndəmi?
- Hə. Tramvay da ki gec-gec gəlirdi. Sən başına şlyapa qoymuşdun. Mənim o xoşladığımı.

Xanımı gülümsündü:

- Yasəməni rəngdə olanı.
- Hə... düşününçə vahimələnirsən! Düz qırx il əvvəl. Onda da püfələr uçurdu, adamlar görüşür, zarafatlaşır, öpüşürdülər... Püfa isə elə həmişəkidir. Heyrətlidir lap!
- Hər şey necə də sürətlə ötüb-keçdi.
- Hə. Əsas odur ki, bir belə iş görülsə də, bunlar, sən deyən, gözə görünmür...
- Sən də ağ eləmə də. Gözə görünmürmüş! Kaş elə hamı bir belə iş görmüş olaydı.

Professor köks ötürdü:

- Amma Valyacan, bütün bunlar nisbidir... nisbi...

Valentina Viktorovna nəvazişlə ərinin süzdü.

Bişlərini eşən professor təkrarladı:

- Qovaq püfəsi... qovaq püfəsi...

Xanımı da pəsdən piçıldadı:

- Hə... qovaq püfəsi...

Rəngi avazıyan Konstantin Filippiçin yumruqları düyünləndi:

– Necə də yaramazsan... qancıqsan sən...

Heyrətdən qadının ağızı açıla qaldı.

– Yaramaz!

Naqolay şəkildə dartinan professor Valentina Viktorovnanın sıfətinə bir yumruq ilişdirdi.

İnildəyən qadın döşəməyə sərildi. Professor hirsindən fışıl-dayırıldı:

– Yaramaz! Cındır! Sırtılmış ləçər!

Dəhşətə gələn qadın piçıldadı:

– Kostya... Kostya...

Titrəyə-titrəyə qadına yanaşan əri onu təpikləməyə girişdi:

– Cındır! Cındır! Cındır!

Xanım Voskresenskayadan acı nalə yüksəldi.

Stulu əlinə keçirən professor onu var gücüylə trümoya tolazzi adı.

Güzgünün tikələri döşəməyə töküldü.

– Yaramaz... Ləçər...

Arvadının qana bulaşmış üzünə tüpürmək istəsə də, tüpür-cəyi öz saqqalına düşdü.

Xanım Voskresenskayanın tükürpədici naləsi isə kəsilmək bilmirdi.

Dəhliz boyu qaçıb, titrəyən əlləriylə qapını açan Konstantin Filippiç geniş pilləkənlərlə dəli kimi aşağı enməyə başladı.

Giriş qapısında qonşunun səkkizyaşlı oğluyla rastlaştı. Onun cılıx çilli sıfətinə var gücüylə şillə ilişdirən professor özünü həyətə sala bildi.

VİKTOR PELEVİN

(1962)

GÖY FƏNƏR

(hekayə)

Bayirdakı fənərin işığı pəncərədən içəri süzüldüyündən palata, demək olar ki, işıqlıydı. Süzülən işiq bir qədər göyümtül və ölgün idi. Əgər çarpayıdan xeyli yana əyilib göydəki ayı görmək mümkün olmasaydı, yəqin ki, bütün varlığımı təpədən-dırnağa qorxu bürüyərdi. Fənər dirəyindən konus biçimində düşən işığa ayın şöləsi ölgünlükdən əlavə, bir az sirlilik, bir az da yumşaqlıq qatırdı. Ağırlığımı sağ tərəfə saldığım zaman çarpayının hər iki ayağı bir anlığa yerdən üzülür, bunun ardınca təkrar döşəməyə çırpılıncı isə qorxunc bir tappilti qopurdu ki, bu da iki cərgə düzülən çarpayıların arasında uzanan göy işiq zolağının qorxunluğunu daha da artırırdı.

Elə buna görə də Kostil göyümtül rəngə çalan yumruğuyla məni hədələdi:

– Dinc dur orada, bura qulaq as.

Mən də qulaq asmağa başladım. Tolstoy xəbər aldı:

– Ölülər şəhəri barədə heç eşitmisiniz?

Kimsədən cavab gəlmədi.

– Deməli, belə: bir kişi iki aylığa ezamiyyətə yollanır. Doğma şəhərinə dönərkən görür ki, oradaki bütün adamlar canlarını tapşırıblar.

– Yəni küçələr cənazələrlə dolmuş ki?

Tolstoy açıqladı:

– Yox ey, əvvəllər olduğu kimi, işə də gedilmişlər, söhbətləşmişlər də, növbəyə də dururmuşlar. Sadəcə olaraq, bu kişi fərqindəymiş ki, bu adamlar hamısı, əslində, ölüdür.

— Bəs bunu haradan anlayıbmış?

Tolstoy cavab verdi:

— Mən nə bilim haradan?! Bunu mən yox, o anlayıbmış. Hər nə cürsə anlayıb da... Nə isə, kişi bunun fərqində deyilmiş kimi davranışmaq qəranna gəlir və evinə dönür. İlk baxışdan arvadının da ölü olduğunu anlayır. Arvadını hədsiz sevirmiş. Buna görə də səfərdə olduğu müddətdə şəhərdə nələr baş verdiyini arvadından soruşur. Qadın deyir ki, heç nə olmayıb. Hətta arvadı onun nəyi öyrənmək istədiyini də anlamır. Belə olan halda kişi bütün sezdiklərini ona anladır və xəbər alır: “Sən özünün necə, ölü olduğunu bilmirsən?” Arvadı deyir ki, biliram. Kişi soruşur: “Bəs bu şəhər əhlinin ölmüş olduğunu xəbərdar-san?” Qadın deyir: “Xəbərdaram. Bəs sən camaatın niyə ölü olduğunu bilirsən?” Kişidən “yox” cavabını alınca qadın soruşur: “Mənim niyə öldüyümü necə, bilirsənmi?” Ərindən təkrar “yox” cavabı gəlir və qadın soruşur: “Deyimmi niyə?” Vahimə-yə qapılan kişi “de” cavabını verir. Arvad ona: “Çünki sən elə özün də ölüsən”, — deyir.

Bu sonuncu kəlməni Tolstoy elə quru və rəsmi tonla dedi ki, dinləyənlərin içini gerçəkdən qorxu bürüdü.

— Hə-ə-ə, o əmi əcəb səfərə gedibmiş...

Bu sözləri dinləyicilərin hamisindən bir-iki yaş kiçik olan Kolya dilə gətiirdi. Taxlığı iri çərçivəli gözlük ona ciddi görkəm verdiyindən aralarındaki yaş fərqi çox da sezilmirdi.

Kostıl üzünü ona tutdu:

— Bir halda ki birinci sən ağızını açdın, onda hekayət növbəsi də sənindir.

Kolya dırəndi:

— Amma bu gün belə şərtləşməmişdik.

Kostıl tövrünü pozmadı:

— Şərtimiz – şərtdir, haydi, çox baş-beyin aparma.

Vasya sözə qarışdı:

— Yaxşısı budur, mən danışım. Gøy dırnaq haqqda eşitmisiniz?

Küncdə oturan birisi piçıldadı:

— Əlbəttə. “Gøy dırnaq” əhvalatını kim bilmir ki?!



– Bəs qırmızı ləkə barədə necə? – Vasya soruşdu.

Hamının yerinə sualı Kostıl cavablandırdı:

– Yox, bilmirik, de gəlsin.

Vasya təmkinlə sözə başladı:

– Mənzilə dönən ailə üzvləri divarda qırmızı ləkə görürlər.

Ləkəni ilk görən uşaqlar onu analarına göstərirlər. Ana bunu sükutla qarşılıyaraq gülümsünür. Sonra uşaqlar atalarını çağınb: “Buna bax, ata!” – deyirlər. Həmin kişini uşaqların anası gözü-qırıq etdiyindən o, balalarına təpinir: “Haydi, gedin buradan. Bu, sizlik deyil!” Ana isə əvvəlki kimi susaraq gülümsəyirmiş. Hamısı yataqlarına girib yatır.

Vasya susub köksünü ötürdü.

Bir neçə saniyəlik sükutdan sonra Kostıl dözmədi:

– Hə, bəs sonra nə oldu?

– Sonra səhər açıldı. Oyanınca uşaqlardan birinin yoxa çıxdığını öyrəndilər. Anaya yanaşan uşaqlar: “Ana, anacan, bəs qardaşımız hanı?” deyə soruşşanda o: “Nənəsigilə gedib. Nənəsigildədir”, – cavabını verdi və uşaqları buna inandırdı. Ana isə yollandı. Axşam evə dönəndə onun üzü gülürdü. Uşaqlar ona sığındılar: “Ana, qorxuruqlı!” dedilər. Ana isə əvvəlki kimi gülüm-sünərək ərinə dedi: “Övladlarımız sözümüz dinləmirlər, bunların dərsini ver”. Ata uşaqları necə kötüklədisə, onlar evdən qaçmaq qərarına gəldilər. Amma axşam yeməyində anası onlara nə yedirtdisə, onlar bir daha oturduqları yerdən qalxa bilmədilər...

Otağın qapısı açıldı və hamı tez-tələsik gözlərini yumub özünü yuxulu göstərdi. İki-üç saniyə sonra qapı örtüldü. Dəhliz-dəki addım səslərinin kəsilməsini gözləyən Vasya daha bir dəqiqli susdu.

– Sabahı gün oyanan ailə bir uşağın da qeybə çəkildiyini sezdi. Ailənin sonbeşiyi olan balaca qız atasından soruşdu: “Ata, bəs mənim ortancıl qardaşım hara yox oldu?” Ata cavab verir ki, o, pioner düşərgəsinə gedib. Anası qızə təpindi: “Əgər bunu bir adama desən, öldürərəm səni!” Və o gündən sonra qızı məktəbə getməyi də yasaqladı. Axşam işdən dönərkən qızına nə isə yedirtdi və qız yerindən tərpənə bilmədi. Ata isə qapı-pəncərəni möhkəmcə bağlamışdı.

Vasya təkrar susdu. Qaranlıqda yalnız darılan nəfəslər eşidil-diyindən bu dəfə heç kəs onu tələsdirmədi.

O, öz nağılinə davam elədi:

– Sonra başqa adamlar da həmin mənzilə baş çəkib onun boş olduğuna şahid oldular. Aradan bir il keçdi, oraya yeni sakinlər köçdülər. Divardakı qırmızı ləkəni görüb divar kağızını yırtdılar. Onun arxasında qanıçən ananın gömgöy göyərdiyinin və şılışdiyi üçün oradan çıxa bilmədiyinin fərqinə vardılar. Sən demə, ötən vaxt ərzində öz balalarını yeyən bu qadına əri əlaltılıq edirmiş.

Uzun müddət hamı susdu. Sonra kimsə xəbər aldı:

- Vasya, sənin anan harada işləyir?
- Onun bura nə dəxli var? – Vasya soruşdu.
- Bəs bacın necə, var?

Vasyadan cavab gəlmədi – görünür, ya incimişdi, ya da artıq yuxuya getmişdi.

Kostıl dilləndi:

- Tolstoy, ölülər barədə daha nə işə anlat.

Tolstoy soruşdu:

- Heç bilirsiniz insan necə ölüyə çevrilir?

Kostıl cavab verdi:

- Onu bilməyə nə var? Ölməklə.

- Bəs sonra nə baş verir?

Kostıl izah elədi:

- Nə baş verəcək ki? Yatanlar heç cür ayıla bilmirlər.

Tolstoy etiraz elədi:

– Yox, mən onu demirdim. Yəni ölümün nədən başladığını bilirsinizmi?

- Nədən başlayır ki?

- Əvvəlcə adamlar ölülər barədə rəvayətlər dinləyirlər.

Sonra uzandıqları yerdə düşünürlər: görən, niyə biz ölülər haqda uydurmalar dinləyirik?

Kimsə istehzayla hırıldadı, Kolya qalxıb yerində oturdu və ciddi tərzdə dedi:

- Uşaqlar, bəsdirin də.

Tolstoy özündənrazı halda davam elədi:



– Bax-bax, eynilə beləcə. Burada əsas məsələ – özünün ölü olub-olmadığını anlamaqdır, sonrası xeyli asan olur.

Kolya inamsızlıqla donquldandı:

– Özünsən ölü.

Tolstoy tez razılaşdı:

– Bu barədə mübahisə etməyəcəyəm. Yaxşı, onda sən özündən xəbər al görək: niyə ölen birisiylə söhbət eləyirsən?!

Kolya bir müddət fikrə gedəndən sonra soruşdu:

– Kostıl, sən də ölüsən?

– Mənmi? Heç bilmirəm ki, necə deyim.

– Bəs sən, Lyoşa?

Kolya Lyoşa ilə hələ şəhərdən tanış idi. Lyoşa dedi:

– Kolya, gəl sən özün bir düşün. Sən şəhərdə yaşayırdın da, elə?

Kolya təsdiqlədi:

– Hə.

– Sonra səni bir başqa yerə apardılar, eləmi?

– Hə.

– Həmin yerdə sən qəfildən fərqiñə vardınmı ki, ölüsən və ölülərin arasında uzanmışan?

– Hə.

Lyoşa dedi:

– Hə, bundan sonrasındı indi özün dərk elə.

Kostıl söhbətə qoşuldu:

– Çox gözlədik ki, bəlkə, sən özün bir şey anlayasan. Şəxsən mən ölündən bəri ilk dəfədir ki, sənin qədər küt ölüyə rast gəlirəm. Bura bax, bəlkə, sən bura niyə toplaşdığınızı da anla-mırsan?

Çarpayıda oturaraq dizlərini sinəsinə yiğan Kolya dedi:

– Yox.

Kostıl dedi:

– İndi biz səni ölülərin sırasına qəbul edirik.

Kolyanın donquldandığı, yoxsa iç vurduğu heç cür bəlli olmadı, amma bunun ardınca o, çarpayısından yerə sıçrayıb, güllə kimi dəhlizə cumdu. Boş dəhlizdən onun çılpaq ayaqlarının şap-şup səsləri gəldi.

Kostıl piçıldadı:

– Heç kim hırıldamasın, yoxsa hərif duyuq düşər.

Bədbin havaya girən Tolstoy soruşdu:

– Burada hırıldamalı nə varmış ki?

Bir neçə saniyəliyə otağa tam səssizlik hakim kəsildi.

Sonra yatdığı künccən Vasyanın səsi eşidildi:

– Uşaqlar, birdən...

Kostıl onun sözünü kəsdi:

– Qoy oturmuşuq sən də! Hə, Tolstoy, başqa bir şey danış.

Uzun pauzanın ardından Tolstoy sözə başladı:

– Belə bir hadisə olubmuş. Bir neçə nəfər tanışlarından birini qorxutmaq qərarına gəlir. Ölülər kimi geyinərək ona yarşıdır və deyirlər: “Bizlər ölmüşük və səni hoppalara aparmağa gəlmişik”. Qorxan bu adam qaçıb aradan çıxır. Onun tanışları qəhqəhə çəkirlər, sonra aralarından biri deyir: “Bura baxın, uşaqlar, əgər biz ölü deyiliksə, onda niyə belə geyinmişik?” Yerdə qalanlar onun bu sözlərlə nə demək istədiyini anlamadıqlarından gözlərini ona dikirlər. O isə bir daha xəbər alır: “Bəs niyə dirilər bizdən ürkürlər?”

Kostıl soruşdu:

– Hə, indi nə olsun ki?

– O olsun ki, bu yerdə onlar hər şeyi anlayırlar.

– Nəyi anlayırlar axı?

– Nəyi anlamaq lazımdırsa, onu.

Yaranan səssizliyi Kostıl pozdu:

– Bura bax, Tolstoy. Sən fərli-başlı bir şey danışsana.

Tolstoy susurdu.

Kostıl təkrar dilə gəldi:

– Hey, səninləyəm, Tolstoy! Niyə susursan? Yoxsa keçinmişən artıq?

Tolstoy susmağındaydı və ötən hər dəqiqə onun sükutuna daha çox məna çaları qatıldı. Araya söz qatmaq üçün mən də bir əhvalat danışmaq fikrinə düşdüm və soruşdum:

– “Zaman” xəbərlər programı barədə danışım?

Kostıl əlustü razılaşdı:

– Danış gəlsin.



– Amma çox da qorxunc deyil.

– Hər necə olsa da, danış.

Danışacağım əhvalatın necə bitəcəyini dəqiq xatırlamasam da, hekayət əsnasında bunun yadımı düşəcəyini düşünüb sözə başladım:

– Biri varmış, biri yoxmuş. Otuz yaşında bir kişi var imiş. Bir dəfə o, “Zaman” xəbərlər programına baxmaq qərarına gəlir. Televizorunu açıb, kreslosunu ona yaxın bir yerə çəkir. Həmişə olduğu kimi, ekranda əvvəlcə saat göstərilir. Kişi öz saatının düz işləyib-isləmədiyini yoxlayır. Hər şey dübbədüz imiş, yəni düz saat doqquz tamam imiş. Ekranda hər zaman ağ hərflərlə yazılılan “Zaman” sözü, nədənsə, bu dəfə qara hərflərlə yazılıbmış. Əvvəlcə buna bir az təəccübənsə də, sonradan qət eləyir ki, bəlkə, programın bədii təribatında dəyişiklik edilib və seyrə davam eləyir. Qalan şeylər əvvəlkindən fərqlənmirmiş. Əvvəlcə ekranda bir traktor, daha sonra isə İsrail ordusunu göstərirənlər. Sonra elan eləyirlər ki, hansısa akademik dünyasını dəyişib, ardından idman və sabahki hava ilə bağlı xəbərlər yayılmışdır. Nə isə, “Zaman” programı bitir və kişi kreslosundan qalxmağa çalışır.

Vasya sözümü kəsdi:

– Sonra yadımı salın, sizə yaşıł kreslo əhvalatını danışım.

– Deməli, bu kişi kreslodan qalxmaq istəsə də, bundan bir şey çıxmır, çünkü bütün təqəti tükənibmiş. Həmin vaxt onun baxışları əlinin xeyli qırışmış dərisinə sataşır. Bir az da vahiməyə düşür, var gücüylə yerindən dartinaraq, çətinliklə də olsa, gedib vanna otağındakı güzgünen öündə dayanır və saçlarının tamam çallaşlığına, üzünün qırışığına, dişlərinin töküldüyüünə şahid olur. Sən demə, “Zaman” programına tamaşa etdiyi müddətdə ona verilən ömrü-gün möhləti bitibmiş.

Kostıl dilləndi:

– Mən bunu eşitmışdım. Bunun bir bənzəri də var, şaybalı futbol ilə bağlı. Bir kişi şaybalı futbol matçına tamaşa edirmiş.

Dəhlizdə ayaq səsləri və əsəbi qadın çımxırtısı eşidildi. Hamımız səsimizi içimizə qısdıq, Vasya isə tamamilə saxta bir biçimdə xorna çəkməyə başladı. Bir neçə saniyə sonra qapı açıldı və palatanın işığı yandırıldı.

— Deyin görüm, kimdir burada əsas ölü? Sənsən, Tolstenko?

Otağın eşiyində duran ağxalatlı Antonina Vasilyevnanın böyründə ağlamsınan Kolya hər vəchlə baxışlarını gizlətməyə çalışırdı.

Tolstoy ərkyana şəkildə dedi:

— Əsas ölü Moskvada, Qızıl Meydanda uyuyur. Siz isə gecənin bu vaxtı nədənsə məni rahatsız edirsiniz.

Onun bu sırtıqlığı Antonina Vasilyevnanı lap çasdırıldığı üçün dedi:

— Keç içəri, Averyanov, uzan yerinə. Sabah düşərgə müdürü ölülərə özü bir əncam çəkər. Bəlkə, hələ onları geriyə, evlərinə də yolladı.

Tostoy ağır-agır dilləndi:

— Antonina Vasilyevna, bəs siz niyə ağ xalat geyinmisiniz?
— Çünkü belə lazımdır, bildin?

Kolya tez gözlərini yanında duran Antonina Vasilyevnaya zillədi. Qadın dedi:

— Get, get, Averyanov, uzan çarpayına. Sən kişisən, ya yox?
Sonra üzünü Tolstoja tutaraq əlavə elədi:

— Əgər sən bundan belə birçə kəlmə danışsan, qızlar palatasında lüt-ətcəbala dayanmalı olacaqsan. Anladın məni?

Tolstoy baxışlarını Antonina Vasilyevnanın xalatından ayırmırdı. Şübhələnən qadın öz əyin-başını, sonra isə Tolstoyu süzdü, şəhadət barmağıyla gicgahında burğu jesti göstərdi. Ardından necə qızışış özündən çıxdısa, yanaqları da pörtdü:

— Tolstenko, mənə cavab ver görüm, səni hansı cəza gözlədiyini anladın, ya yox?

Kostil dilləndi:

— Antonina Vasilyevna, axı özünüz dediniz ki, o, birçə kəlmə söyləsə, siz onu... Bunun ardından o, necə sizə cavab versin?

Antonina Vasilyevna ona da təpindi:

— Sənin barəndə isə, Kostilyov, direktorun otağında, həm də xüsusi ölçü götürüləcək. Unutmayasan.

İşiq keçirilən kimi qapı da çırpıldı.

Bir ara — təxminən, üç dəqiqə Antonina Vasilyevna qapının arxasında durub içərini dişlədi. Sonra dəhlizdən onun güclə



eşidilən ayaq səsləri gəldi. Hər ehtimala qarşı, biz sükutu daha iki dəqiqə də uzatdıq. Sonra Kostılın piçiltisi gəldi:

– Bura bax, Kolya, sabah sənin əngini əzmək mənə borc olsun...

– Olsun da, – Kolya qəmli dilləndi.

– Görəcəyəm gününü...

Vasya soruşdu:

– Yaşıl kreslo əhvalatı gəlsinmi?

Bir kimsədən cavab gəlmədi.

O, sözünə belə başladı:

– Böyük bir idarə müdirlinin kabinetində xalı, şkaf, iri masa və yaşıl rəngli müdir kreslosu varmış. Kabinetin bir küncündə isə orada illərdən bəri yer alan keçici qırmızı bayraq gözə dəyimiş. Günlərin bir günü bu idarəyə yeni müdir təyin olunur. Kabinetə ilk dəfə girəndə o, hər tərəfə göz gəzdirir, hər şey onun könlüñə yatdığından öz kreslosunda oturub işləməyə başlayır. Bir müddət sonra müavini otağa girəndə kresloda direktorun deyil, skeletin oturduğunu görür. Milis çağırılır, hər tərəf ələk-vələk edilir, heç bir iz-əlamət tapılmır. Bunun ardından həmin o müavini müdir təyin edirlər. O da bu yaşıl kresloda oturub işə başlayır. Onun kabinetinə baş çəkənlər kresloda təkrar skeletin oturduğunu şahidi olurlar. Təkrar milis çağırılsa da, yenə heç bir dəlil-sübut ortaya çıxmır. Əlacsız qalıb yeni müdir təyin edirlər. Özündən əvvəlki müdirlərin başına gələnləri yaxşı bildiyindən o, tam özü boyda bir maneken sıfariş etdirir. Onun əyninə öz kostyumunu geyindirib kresloda otuzdurur, özü isə pərdənin arxasında gizlənir ki, görsün otaqda nələr baş verəcək. Yadıma salın ki, sonra sizə sarı pərdə olayını da danışım. Bir-iki saat beləcə keçir. Birdən söykənəcəkdən çıxan tellər hər tərəfdən manekeni kresloya sarımaşa başlayır. Bunnardan biri isə manekenin boğazına dolanır. Tellər öz qanlı əməllərini bitirəndən sonra o dediyim keçici qırmızı bayraq öz küncündən durub gəlir və manekenin üstünə sərilir. Bir neçə dəqiqə də ötür, manekendən heç bir əsər-əlamət qalmayınca, keçici qırmızı bayraq dikilir və yenidən həmişə dayandığı kuncə çəkilir. Bütün bunları görən müdir səssizcə otağından çıxır, aşağı mər-

təbədəki yanğın lövhəsindən götürdüyü baltayla kabinetindəki keçici qırmızı bayraqı iki parça eləyir, bu vaxt nalə qoparan bayrağın sapından isə döşəməyə qan şolları.

Kostıl xəbər aldı:

– Bəs sonra nə olur?

Vasya cavab verdi:

– Nağıl bitdi də.

– Bəs bu müdirə heç nə eləmirlər?

– Türməyə salırlar. O bayrağa görə.

– Bəs bayraq necə olur?

Bir az düşünən Vasya:

– Ora-burasına bir az əl gəzdirib yerinə qoyurlar, – dedi.

– Bəs növbəti müdir təyin olunanda onun başına nələr gəlir?

– Elə eyni şeylər.

Qəflətən mənim ağlıma gəldi ki, bizim düşərgə müdirinin otağında eyni vaxtda bir neçə bayraq durur və bunların üzərində boyalı pioner dəstələrinin nömrələri yazılıb. Həmin bu bayraqları o, təntənəli tədbirlərdə indiyədək iki kərə bizlərə təqdim etmişdi. Müdirin kabinetində kreslo da var idi, amma yaşıl yox, qırmızıydı, həm də fırıldanan kresloydü.

Vasya dedi:

– Hə, bir şeyi unutдум. Sonuncu mudir pərdənin arxasından çıxanda saçları tamam çallaşmış. Sarı pərdə əhvalatını bilirsınız?

Kostıl dilləndi:

– Mən bilirəm.

– Sən necə, Tolstoy, sarı pərdə barədə bilirsən?

Tolstoy susurdu.

– Hey, Tolstoy!

Tolstoydan hay gəlmədi.

Moskvadakı mənzilimizdə də pərdələrin sarı, daha dəqiq desəm, yaşılımtıl-sarı olduğu gəldi bu ara ağlıma. Yayda balkonun pəncərəsini tam açıq qoyduğumuzdan aşağıdan, yəni bulvardan maşınların səs-küyү və çiçəklərin ətriylə qarışan benzin qoxusu dolurdu evimizə. Adətən, mən balkona yaxın qoyulan yaşıl kresloda oturur və rüzigarın sarı pərdəylə necə oynadığını seyr edirdim.



Birdən Tolstoy dedi:

– Bura bax, Kostil, ölülər sırasına qəbul heç də sən bildiyin kimi baş vermir.

Kostil xəbər aldı:

– Bəs necə olur?

– Cürbəcür olur. Bir də ki o mərasimdə ölülər sırasına qəbuldan heç söz salınmır. Ona görə ölülər əslində ölü olduqlarının heç fərqiñə də vərmirlər və özlərini dirilərin sırasında görünrlər.

– Bəs səni necə, ora qəbul ediblər?

Tolstoy dedi:

– Orasını bilmirəm. Bəlkə də, ediblər. Ya da ki sonradan, şəhərə dönünçə qəbul edəcəklər. Axi sənə dedim ki, onlar bunu dilə gətirmirlər.

– Kimdir ey “onlar”?

– Kim olacaq? Ölülər.

Kostil açıqlandı:

– Yenə də elə öz dediyini deyir. Mumlasana. Başımızı aparma da.

Kolya da ona dəstək verdi:

– Düz deyirsən. Baş-beynimiz getdi lap.

Kostil ona xatırlatdı:

– Sən isə, Kolya, bütün hallarda öz yumruq payını sabah alacaqsan.

Tolstoy bir ara mumladıqdan sonra dedi:

– Ən başlıcası odur ki, ölülüyə qəbul edənlər özləri də başqalarını ölülər sırasına qəbul etdiklərindən xəbərsiz olurlar.

Kostil soruşdu:

– Bəs onda bunu necə edirlər ki?

– İstədiyin kimi anla. Deyək ki, sən kimdənsə nə isə soruşur və ya televizoru açırsan, əslində isə bu vaxt səni ölülüyə qəbul edirlər.

– Yox, bunu demirdim. Onlar kimisə qəbul etdikdə bu qəbul ilə məşğul olduqlarının fərqində olmalıdır axı.

– Tam əksinə. Özləri ölü olanlar hər hansı bir şeyi necə bilərlər?!

Kostıl etiraz elədi:

– Onda hər şey anlaşılmaz oldu ki! Bəs onda ölüyü diridən necə ayırmaq olar?

– Yoxsa sən bunu heç bacarılmışsan?

Kostıl dedi:

– Əgər arada heç bir fərq qalmazsa – yox.

Tolstoy istehzaya keçdi:

– Onda kim olduğunu özün təyin elə.

Qaranlıqda Kostıl anlaşılmaz bir hərəkət elədi və bir şey Tolstoyun düz başının üstündə divara çırıldı.

Tolstoy dedi:

– Sarsaq. Az qaldı başıma dəysin.

Kostıl təsəlli verdi:

– Böyük şey olacaqdı. Onsuz da, hamımız ölüyük.

Vasya təkrar söhbətə qoşuldu:

– Hə, igitlər, sizə sarı pərdədən danışım?

– Vasya, sən o sarı pərdənlə get tullanmağının dalınca. Yüz kərə eşitmmişik onu.

Küncdən Kolyanın səsi gəldi:

– Heç mən eşitməmişəm.

– İndi təkcə sənə görə hamı bunu diniłəməlidir ki? Sonra da təkrar zırıldayaraq Antoninanın ətəyinə sığınacaqsan.

Kolya açıqladı:

– Əslində, mən ayağım ağrıdığı üçün ağlayırdım. Kandarda ayağım burxulmuşdu.

– Yeri gəlmışkən, birinci sükütu pozduğun üçün biz sənin hekayəni diniłeyəcəkdik. Bəlkə, elə bilirdin unutmuşuq? – Kostıl söhbətə qatıldı.

– Mənim yerimə Vasya danışdı.

– Əvvəla, o, sənin yerinə yox, elə-belə danışmışdı. İndi isə səndədir. Yoxsa sabah təpənə dımbız yeyəcəyin tam qaçıl-maz olacaq.

– Qara dovşan əhvalatını bilirsiniz? – Kolya soruşdu.

Neyə görəsə mən onun hansı qara dovşandan danışacağını təxmin elədim – dəhlizdə, yeməkxananın önündə digər şeylərlə yanaşı faner lövhədə elektrikli ütmə üsuluyla çəkilmiş



qalstuklu bir dovşan rəsmi vardi. Rəsmiin detalları xüsusi cidd-cəhdə verildiyindən, həmin dovşan uzaqdan hədsiz qara görünürdü.

– Belə ha. Yoxsa deyirdin ki, heç nə bilmirsən. Danış görək.

– Bir pioner düşərgəsinin əsas binasının divarlarında cürbəcür heyvan rəsmiləri çəkilmişdi və bunların arasında təbilçalan qara dovşan da vardi. Nədənsə, onun hər iki pəncəsinə mismar çaxılmışdı. Bir gün nahar yeməyindən dönen qızçıqaz yatmağa gedirmiş. Onun dovşana rəhmi gəldiyindən yaxınlaşışib mismarları çıxarır. Birdən qızı elə gəlir ki, rəsmidəki qara dovşan canlıymış kimi ona baxır. Amma sonra bunun ona belə göründüyüünü zənn edərək palataya üz tutur. Yuxu saatları başladığından düşərgədə hamı yatır. Birdən yatanların hamisəna elə gəlir ki, yuxu saatları bitib, odur ki hamı qalxıb qəhvəaltıya gedir. Sonrakı olaylar öz axıyla davam eləyir, yəni kimsə pinq-ponq oynayır, kimsə kitab oxuyur və sair. Əslində isə bütün bunlar yuxuda baş verir. Düşərgə mövsümü bitincə hər kəs öz evinə dönür. Sonradan bu uşaqlar hamısı böyükür, məktəbi bitirib evlənir, iş-güt və övlad sahibi olur. Əslinə qalandanda, onlar hamısı dediyim o pioner düşərgəsinin həmin palatasında yatmaqdə davam edir. Bütün bu vaxt ərzində isə qara dovşan öz təbilini çubuqlarla döyəcləməyində imiş.

Kolya susdu.

Kostil sözə başladı:

– Heç nə anlamadım. Bəs deyirdin ki, düşərgədəki hər kəs öz evinə dönür. Elə isə onların şəhərdəki ata-anaları, dost-tanışları da yatırıldılar ki?

Kolya izah elədi:

– Yox, onlar yatmayıb olmuşlar. Onlar düşərgəyə gedənlərin, sadəcə, yuxularına girilmişlər.

– Əcəb sayıqlamadır, – dedi Kostil. – Uşaqlar, bundan kimsə bir şey anladı?

Kimsədən cavab gəlmədi. Deyəsən, hamı artıq yuxulmuşdı.

– Tolstoy, sən bir şey anladın?

Çarpayışını cırıldadan Tolstoy əyilib döşəmədən götürdüyü şeyi Kolyaya tolazladı.

Kolya özündən çıxdı:

– Əcəb yekəbaşsan ha! İndicə durub əngini əzəcəyəm sənin.

Kostil ona təpindi:

– Ver bəri onu.

Bu, Kostilin daha öncə Tolstoyun təpəsinə fırlatdığı kedin bir tayı idi.

Kolya kedi ona uzatdı.

Kostil bu dəfə məndən:

– Hey, sən niyə daim susursan orada? – deyə soruşdu.

– Elə-belə, – dedim. – Yuxum gəlir.

Kostil çarpayıda çevrildi. Gözləyirdim ki, mənə daha nələrsə deyəcək, amma susdu. Hami susurdu. Təkcə Vasya yuxuda nə isə mırıldayırdı.

Gözlərimi tavana dikmişdim. Pəncərənin önündəki fənərin lampası yırgalanmaqla bizim palatadakı kölgələri də hərəkətə gətirmiş oldu. Mən üzü pəncərəyə sarı çevrildim. Ay artıq görüntündən çəkilmişdi. Ətrafi tam səssizlik bürümüşdü, həradasa, çox uzaqlarda elektrik qatarının təkərlərindən qopan ahəngdar taqqıltılar eşidilirdi. Pəncərə önündəki göy fənəri uzun-uzadı süzdüyüm üçün nə vaxt yuxuya getdiyimi heç sez-mədim.

İQOR YARKEVİÇ

(1962)

İSTİ SU KESİLƏNDƏ

(hekayə)

Hərənin sağ böyrü fərqli səbəblərdən qasınır. Burada ortaç səbəb yoxdur. Birisininki elə-belə qasınır. Digəri bunu yağacaq yağışla, ya da böyük bayıra çıxacağıyla yozur. O birisini isə könlünə mahni düşəndə qasınma tutur. Bir başqası isə "Mir" orbital stansiyasındaki fəaliyyətin yenidən canlandırılması cəhdini eşidəndə qasınır. Nevrasteniklər və rusofoblar orqazm öncəsi qasınırlar. Şəxsən mənim böyrüm ya heç qasınmir, ya da onun qasınması heç nəyə işarət etmir. Dəqiq bilmək olmur ki, niyə qasınır: böyük şadýanalıq ərefəsindəyəm, yoxsa faciə ərefəsində!

Düzünə qalsa, ona qarşı heç bir iddiada deyiləm. Sağ boyrumə söz ola bilməz! Hər şeyə qarşı hissiyyatlıdır. Sağ boyrum rus antologiyasını durmadan araşdırır və hətta onu sol boyrumün əvəzinə də bilir, çünki sol boyrum heç zad bilmir və duymur.

Xeyli vaxt idi sağ boyrum qasınmırı. Ona görə də qasınmağa başlayandan bəri bundan ya bir şadýanalıq ummalıydım, ya da ki faciə.

Amma qapımı faciə döyüd.

Həqiqətən də, son dərəcə nəhs bir şey baş verdi: üç həftəliyə isti suyumuza kəsdilər. Rusiya, bir növ, Şaxta baba kimi bir şeydir. Daim adama yaxşı-yaman bir hədiyyə sıriyır. Həm də hədiyyələr heç vaxt təkrarlanmır. Bundan başqa, Rusiya həm də bir poliqondur. Onda və ya ondan həmişə sinaqlar gözlənilir. Hər cür sinaq. Bəzən isə Rusiya adama poliqondakı Şaxta babanı xatırladır.

Çoxdan bəridir mənim heç kəsə yazığım gəlmir. Heç qadın-lara da. Nə Merilin Monroya, nə də ki şahzadə Dianaya. Heç Zoya Kosmodemyanskayaya da! Təkcə iki durumda qadınların halına acıyıram: bir isti su kəsiləndə, bir də “Makdonalds”da qadın tualeti qarşısındaki növbəni görəndə.

İtlərə də mərhəmət-filan bəsləmirəm. Görünür, yüzilliyin sonuna doğru ruhsuz məxluqlara çevrilmişik biz. İtlərdən də betərik. Əvvəllər itləri vurmağa heç qiymazdım. Bunu heç fikirlərimə, hətta yuxularıma da yaxın buraxmazdım. İndi isə qiymaram. Bu yaxında evimizdən aralıda, kimsəsiz küçədə büzüşüb yatan sərgərdan it gördüm. Həmin gecə bu it (bəlkə də, bir başqası – nə fərqि varmış?!) hürdüyü üçün gözümün çimirini ala bilməmişdim. Nə qədər vəhşiləşsəm də, dilsiz-ağızsız heyvanı hamının gözü qabağında vurmağa qiymazdım. İndi isə küçə bomboş idi. Ona görə də ona bir dənə ilişdirdim! Amma it nə hürdü, nə də uladı. Eləcə bir ağız cirildədi! Heç demə, bu, it-zad deyilmiş. Orta ölçüləri olan bu metal zibilqabı mənə uzaqdan yumurlanıb yatmış it təsiri bağışlayıbmış.

İtlə bağlı bu əhvalatı Nataşaya danışdım. Heç tükü də tərəpənmədi: cüntki isti su kəsiləndən heç nə onun vecinə gəlmirdi. Daha ondan ötrü fərq eləməzdi ki, mən də hamı kimi qudurub itləri döyürəm, ya yox. Əvvəlki vaxtlar olsayıdı, əsl həngamə qoparırdı. Əvvəllər olsayıdı, o deyərdi ki, belə getsə, əvvəlcə it, sonra o özü, yəni Nataşa, sonra isə mən qudurub hamının üstü-nə düşə bilərik. Odur ki özümüzə hakim olmalıyiq. Əgər Rusiyada çəvrədəki hər kəs və hər şey quduzlaşmağa başlayıbsa, biz öz simamızı bu bələdan qorunmalıyıq. Deyərdi ki, bu dəfə bir möcüzə və görmə yanılıqı məni biabırçılıqdan xilas edib, xoşbəxtlikdən, büzüşüb yatan səfil it, əslində, orta böyüklükdə dəmir zibilqabı olub. Bir də ki, Rusiyada hər şey nisbidir. Elə Rusyanın özü də nisbi bir varlıqdır. Rusyanın mədəni aləmlə bağlılığının son dərəcə zəif olduğu istənilən an üzə çıxa bilər. Odur ki bu bağın qırıla biləcəyi məqama hər an hazır olmalıyiq. Bunu bircə anlığa da unutmaq olmaz! Bu xüsusu hər an ağılında tutan Nataşa da – mənim sağ böyrüm kimi – rus antologiyasına yaxşı bələd idi. Amma az sonra bəlli oldu ki, onun hazırlığı yetərsiz imiş.

İsti suyu qəfil kəsdilər. Yəni əvvəl-əvvəl bizi elə gəldi ki, bu, keçici bir şeydir, bir azdan suyu verəcəklər. Həm də bu, ən yaxın günlərdə gerçəkləşəcək. Sonradan öyrəndik ki, bu, üç həftə sürəcək və yalnız onda hər şey öz əvvəlki axarına düşəcək.

Moskvada bu artıq bir ənənə şəklini alıb – camaati yayın ortasında düz üç həftəliyə isti suya həsrət qoyurlar. Hər halda, bu ənənə bizi Şərqdən gəlib – günəşlə, bir də monqol-tatarların istilasıyla. Bu yoxluq kişilərin vecinə də deyil, çünki belədə ilkinliyə qayıdan bu varlıqlar özlərini yenidən vəhşi insanlar kimi hiss edə bilirlər. Qadınların isə ürəyindən qara qanlar axır: onlar yenidən icma quruluşuna qaytarılmaları ilə heç cür barışmaq istəmirlər.

Əvvəllər isti su kəsiləndə Nataşa ağlaşma qurmazdı. Öz təmkinini və mədəni səviyyəsini qoruyardı. İsti suyun yoxluğunda onun davranışlarında heç bir dəyişiklik duymazdın. Amma bu dəfə hissələrinə hakim ola bilmədi, çünki özünü tam inandırmışdı ki, Putinin dövründə hər şey Yeltsininkindən daha yaxşı olacaq. Rus qadınları hələ də siyaset adamlarına onların layiq olduqlarından daha artıq etimad bəsləyirlər! Hələ də inanırlar ki, biri gedib, digəri gələndə yeni həyat başlarıacaq. Yeni həyat başlamasa belə, ən azından, yayın günü isti su kəsilməyəcək. Amma hər şeyə rəğmən, yeni həyat bir türlü başlamır və hər gələn Moskvada isti suyu kəsməkdə davam edir. Bununla belə, rus qadınları da siyasetdəki yeni sımalara, nədənsə, hələ də bel bağlayırlar. Rus xanımların başından bu fikri çıxarmaq imkansızdır və bu, Moskvada yayın ortasında isti suyun kəsilməsini önləmək qədər qəlizdir.

Hadisənin birinci günü Nataşa ovunmadan ağladı, üçün mənim küçədə itə qıymağımı qulaqardına vurdu. Dünənki gün yuyuna və paltar yuya bilmədiyi üçün bir ucdn su qaynatmaqla girinc idi. Axı o, haradan bilyədi ki, sabahki gün isti suyu kəsəcəklər?!

İkinci gün səhərdən bildirdi ki, mənim itə niyə qıydığımı anlayır. Həmin gün üzü axşama doğru dedi ki, mənim yerimdə olmaq, o itə yaxşı bir təpik yedirtmək istərdi. O gecə heyif-

siləndi ki, itimiz yoxdur, yoxsa bütün acığını gen-bol ondan çıxardı. Kim olursa olsun, birisini əzişdirmək keçirdi könlündən. Əgər övladımız olsaydı, yəqin ki, Nataşa onun sümüklərini yumşaldarı.

Üçüncü gün Nataşa heç televizoru da açmadı, su qaynatmağına da ara verdi. Artıq dünya vecinə deyildi: nə fərqı varmış Amerika prezidenti haradan gəlib, haraya getdi, Berezovskinin məqsədləri nədir, investisiyalar rus iqtisadiyyatına nə verəcək, mədəni durum nə yerdədir və sair və ilaxır. Artıq onu heç nə maraqlandırmırıldı. Deyirdi ki, daha belə yaşamaq olmaz: onuzda, o özü üçün heç bir imtiyaz-filan tələb etmirdi. Sadəcə, istəmir ki, üçüncü minilliyyin astanasında onunla cindir əsgî kimi davransınlar. Axi o, buna layiq deyil! Axi normal halda yuyunmaq, qab, paltar yumaq, bişirib-düşürmək onun da insanlıq haqqıdır! Heç ən yava qadınlarla da belə davranışları Günortaya doğru Nataşa isteriyaya qapıldı. Əvvəllər onda belə hal görünməmişdi. Amma indi onu bu həddə çatdırmışdılar. Üçüncü gün ərzində o, mənə qarşı: “Sən yalnız özün və öz qurşağın barədə düşünürsən!” ittihamını döñə-döñə bildirdi. Artıq qab-qasığa əl də vurmurdı! Heç əllərini də yumurdu. Ayaqlarını, qoltuqlarını da eləcə. Açığa düşdüyü üçün, deyəsən, soyuq sudan da imtina etmişdi.

Dördüncü gün də isteriya ilə başlandı. Əvvəlcə o, yuyunmaq üçün rəfiqəsigilə, ya da şəhər hamamına getməyə hazırlaşsa da, sonradan fikrini dəyişdi. Dedi ki, rəfiqəsi də, şəhər hamamı da getsin vizqırtsın. Kirli camaşılara da əl vuran deyil! Qalib, qoy qalsın. Və əgər mən özümdən, öz qurşağımdan başqa bir şey barədə də düşünürəmsə, onda buyurub qab-qasıq yuya bilərəm.

Beşinci gün təklif elədi ki, bir zənci təpib gətirrim. İtimiz yoxdursa, bəri, zəncini döyək! Hırsımız yatınca isə üçümüz bir yatağı bölüşərik. Sonra təkrar zəncinin aşının suyunu verərik. Beləcə, isti suya həsrət günlər daha sürətlə keçib-gedər. Sonra evdən çıxıb harayasa getdi, evə döndüyü gec saatda sərxoş və döyülmüş olduğu bəlli oldu. “Mosfilm”in keçmiş qrim ustasıyla və daha bir həriflə içdiyini, sonra isə onlarla dalaşdığını qürurla bildirdi.

Altıncı gün o, “sarı nəşrlər”ə həvəs saldı. “Məqapolis-ekspress”, “SPİD-info”, “Yeddi gün”, “Tarix karvanı”, “Pley-boy”, “Kosmopoliten” və bu kimi zirzibil evimizdə peydə oldu. İsti su gələn vaxtlar Nataşa bunlardan çıxışərdi. İndi isə onları mənim yanımnda, aşkar oxuyurdu, halbuki əvvəller “sarı nəşrlər” oxuyarkən yaxalananda onun necə pörtdüyü hələ də yadimdadır. İndi isə nə utanır, nə də çəkinirdi. Hətta bir-iki dənə qadın romanı da almışdı özünə! Hər halda, “sarı nəşrlər”i görəndə mənim ət tökdüyümü bildiyindən belə edirdi. Hətta bir kərə tam ciddi şəkildə: “Zəhləni töküramsə, məni vura da bilərsən! Bununla mənə ancaq həzz vermiş olacaqsan!” – dedi.

Yeddinci gün yenidən onu vurmağımı dilədi. Bundan ötrü əvvəlcə özü məni vurdı. Zərrəcə ağrıyb-eləmədim bundan. Axı isti sudan məhrum qadında kişini sarsıdacaq güc nə gəzirdi?

Bir həftə beləcə ötdü. Sağ böyrümün qasıntısı artmışdı. Bu, mövcud vəziyyətin daha da kəskinləşəcəyini göstərirdi.

Əlbəttə, mən əlimdən gələni edirdim. Hər cəhdə Nataşanı bu taxintidən uzaqlaşdırmağa çalışırdım. Hər şeyi zarafata salmaqla onun üçün su qaynadır, qab yuyur, paltarları suya çəkirdim. Nataşadan heç bir təpki gəlmirdi. Məcbur qalıb, ona lətifə danışmağı da özümə rəva gördüm – halbuki indiyədək bunu heç vaxt etməmişdim. Qarşılığında Nataşa hönkürtü vurdu.

Səkkizinci gün transa düşdü. Gün ərzində mən tərəfə baxmadı, gözünü tək nöqtəyə zilləyib oturdu. Axşam saat ona doğru dili açıldı və dedi ki, deyəsən, qasığında qurdular qaynaşır.

Doqquzuncu gün bütün kitablarını cirib tökdü. Evində isti suyu olmayan qadını ovutmayan bu kitablar nəyə gərəkmış ki? 1920-ci illərdə yazış-yaratmış sovet yazarlarının, Qolsuorsinin və Kastanedanın kitablarını xüsusi ləzzətlə cirirdi.

Onuncu gün ən dəhşətli dəyişiklik baş verdi. Həmin gün Nataşa mənzilimizə bir zənci gətirdi. Son həftəni mən qapını kiliidləyib evdən çıxdığım üçün onun necə bayırə çıxdığı, bu zəncini necə tapdıgı bir sırr idi. Amma çıxmağına çıxmışdı, hələ

zəncini də tapmışdı. Bu yaşlı, daz zənci nəşə çəkmişdi, hallı idi. Ac olduğu üçün onu döyməyimizə, onunla yatağımızı bölüşməyimizə tamamilə biganə baxırdı: yetər ki, onu doyunca yedirək. Zəncini güc-bəla ilə mənzildən çıxaranda Nataşa elə hey ciyildəyir və mənə mane olmağa çalışırı.

On birinci gün səhər tezdən araq butulkasını başına çəkən Nataşa mənzilimizi yandırmaq fikrinə düşdü. Sonra evimizi soyuq suyla doldurmaq istədi. Televizoru pəncərədən aşağı vizildadıb, kompüterdən yapışdı. Bu ara dedi ki, bizlər Ostrovski və Fadeyevin qəhrəmanları kimi sadə, yəni saytlarsız və emeyllərsiz yaşamalıyıq! Monitorun şüşəsinə “əsbab” sözünü yazdı, klaviaturanı əlindən almasayıdım, onu vura-vura öz başında sindiracaqdı. Bütün bunları nəzərə almasaq, on birinci günün xeyli sakit keçdiyini deyə bilərəm.

On ikinci gün Nataşa sidirom və kompakt diskləri qırmağa girişdi. Artıq o, evin kūnc-bucaqlarını tualetə çevirmişdi.

On üçüncü gün orada-burada sıçdığı nəcisləri yeməyə başıdı. Bu ara zarafatından da qalmır, özünü nəcisyeyənlər qəbiləsinin başçısı kimi təqdim edirdi.

On dördüncü gün Nataşa evdə qalan yeganə kitabla – hokku və tanka üslubunda yapon şeri toplusu ilə – pəncərəmizi cilik-cilik elədi. Onu da əlavə etdi ki, hər şeyin bəiskarı uşaq-bazlar və Dostoyevskidir: çünkü Dostoyevski Rusiyani dəxli oldu-olmadı əzəbkəsiyə alışdırıb, ona görə də Rusiya bugünkü gündədir. Uşaqbazların nədə günahkar olduqları isə mənə qaranlıq qaldı.

İsti suyun zühruruna bir həftə qalırdı. Amma bu bir həftəni dözüb-dözməyəcəyimiz bəlli deyildi.

On beşinci gün yapon şeri toplusuyla şüşəsi qırılmış pəncərədən başını bayırda çıxaran Nataşa bağıraraq Lujkova, Moskva-yı, Putinə, Dostoyevskiyə, bütövlükdə rus həyat tərzinə söyüşlər yağıdırmağa başladı. On beşinci gün, eynilə on birinci gün kimi, tam ürəyimcə oldu. Kaş isti susuz keçən hər gün tarixə belə qovuşayıdıl!

On altinci gün o, özünəqəsdə cəhd elədi. Həmin gün səhər-dən axşamacan Nataşanı bu fikirdən daşındırmağa çalışdım.



Əvvəl özünü asmaq istədi. Sonra yapon şeri toplusuyla qırıldığı pəncərə şüşəsinin çiliyi ilə venasını kəsməyə cəhd göstərdi. Bunun ardından bir ovuc həb atdı. Sonra, doqquzuncu gün kitabları cirdiği kimi, öz bədənini şirrim-şirrim eləməyə cəhd göstərdi. Sonra əldən düşdüyü üçün bir müddət sakit qaldı. Daha sonra soyuq suyun altında gömgöy göyərənəcən durmağı sınadı. Hövsələm daraldığı üçün onu vurası oldum və o, səhərəcən huşsuz yatdı.

On yeddinci gün göbək rəqsi və öz-özüylə gizlənpaç oynadı, sovet estradasının 1970-ci illərdə məşhur olan mahnilarını oxudu.

On səkkizinci gün səhərdən axşamacan, sadəcə, uladı.

On doqquzuncu gün vəziyyət yaxşıya doğru dəyişməyə başladı. Nataşa daha hər künc-bucaqdan tualet kimi yararlanmağına son qoydu, hətta mənzilimizdə xırda-para təmizlik işləri aparmağa başladı.

İyirminci günün gündüzü bəyan elədi ki, Dostoyevskiye və uşaqlarla bəraət qazandırıb.

İyirmi birinci günün səhəri qab-qacaqları suya çekdi. Zənciyə, qırıq pəncərəyə, cırıq kitablara və monitora görə məndən üzr istədi.

Sabah isə isti su veriləcək.

ALEKSEY VARLAMOV

(1963)

AXINTI

(*hekayə*)

Verstovla Anna bapbalaca dayanacaqda qatardan düşəndə hava hələ işıqlanmamışdı və düşdükleri yerin meşə, yoxsa hansısa insan məskəni olduğunu Anna dərhal anlaya bilmədi. Verstov nəqliyyat axtarmağa yollandı, Anna isə güclə işartisi gələn bu çölləmədə şey-şüylərin yanında tək qaldı. Elə həmin andaca onu ciddi görkəmli, qaraqabaq, yekə-yekə itlər dövrəyə alıb bəs deyincə iyədilər, sonra da öz görkəmləriyle yazılı qonağı necə vahimələndirdiklərinin fərqinə varmadan onun böyründə yerə döşəndilər. Soyuq idl, göydə ulduzlar sayılırdı: qan-bağrı olmuş Anna yanını çantanın üstünə qoyub siqaret yandırdı. Son iki gecəni yaxşı yatmamışdı, yol onu yormuşdu: neçə dəfələrlə bir qatardan düşüb başqasına – adı sərnişin qatarına yox, meşə doğrayanları aparan “kukuşkalara” – minmişdilər və indi ona elə gəlirdi ki, belə uzaqlardan bir də geri, yaşadığı doğma yerlərə qayıtmak mümkün olmayıcaq.

Qaranlıqda motosiklet tirildədi, Anna əlində közərən siqareti yaxınlaşmaqdə olan adamlardan gizlətməyə macal tapmadı. Güman ki, onlar Annanı gecənin bu vaxtı çöl-bayıra çıxmından qorxmayan yerli adamlardan biri sayaraq hayladılar. Qadın hay vermədən Allaha yalvarmağa başladı ki, adamlar çəkilib getsinlər, ancaq onlar yaxınlaşdırıldı. Biri kibrıt çöpünü yandırıb onun üzünü işıqlandırdı. Yəqin ki, qorxudan dodaqları titrəyən qadının ağarmış sıfətinə baxmaq onlara ləzzət verirdi, odur ki hər dəfə çöp yanıb qurtaranda yenisini alışdırırlar. Nəhayət, bu əyləncədən istədikləri qədər ləzzət aldıqların-



danmı, yoxsa kibritləri qurtardığındanmı, o cür də dinməzcə çəkilib getdilər. Anna çətinliklə də olsa, ağır çantaları bir-bir dərtib çölləmədən ağacların yanına apardı və orada nəfəsini içinə çəkib gizləndi. O, özünü bürüzə verməmək üçün ağlamğa da qorxurdu.

Eləcə o, sübh açılana qədər orada oturdu. İşıqlananda isə ətrafdı gözünə görünən mənzərə onu gecənin qaranlığında-kindən az qorxutmadı: tikilib başa çatdırılmamış, pəncərələrinin şüşələri sindirilmiş evlər, hasarlar uzanıb gedirdi, yerdə neçə illər öncə buralara tökülmüş nəhəng inşaat borulan, məftil, kabel topları və çoxluca zırzibil vardi. Adamların bu dəhşətin içində necə yaşadığını, nə ilə məşğul olduğunu başa düşə bilməyən Anna özünün buralara nəyə görə gəlib çıxdığını anlamaqda çətinlik çəkirdi. O heç təsəvvür eləyə bilmirdi ki, dünyada belə yerlər ola bilər. İtlər də çəkilib gedəndən sonra ətrafa qeyri-adi sükut çökdü, yalnız çox uzaqlarda işləyən bir traktorun zəif tırtılışı eşidildi.

Nəhayət, üz-gözünün kir-pasağı aşkarca görünən, pırtlaşiq saçlı Verstov gəlib çıxdı. Annanın içini çəkməsinə fikir vermədən o, ağır çantaları xurcuntayı eləyib ciyninə atdı və onlar palçığı dizə çıxan ara yollardakı gölməçələrin arası ilə gedə gedə ağaçdoğrayan sexin ətrafa səpələnmiş zırzibilinin böyründən iti addımlarla keçib-getdilər. Anna çadır və yataq kisələri yiğilmiş nisbətən yüngül çantanı kürayinə şələləmişdi, ancaq buna da baxmayaraq, tezçə yorulub əldən düşmüşdü, Verstov isə nəfəs dərmək üçün belə ona ayaq saxlamağa imkan vermirdi. Gedə-gedə, geri də qanrilmadan Verstov dedi ki, bu gün onların bəxti gətirib: bir həftəymış ki, nəqliyyat yoxmuş, ancaq dünən kolxozdan bura müşavirəyə gətirdikləri bir müəlliməni bu gün geri aparacaqlar. Onun arxasında ayaqlannı güclə sürüyə-sürüyə Anna buralardakı şagirdəbənzər qor-qoduğun içində gəlib düşmüş həmin müəlliməni də özü kimi bədbəxt və yamangünlü təsəvvür edirdi. Nəhayət, tamam əldən düşəndən sonra, addım atmağa taqəti qalmayanda Anna yolun ortasında dayanmış traktoru gördü. Saatdan artıq idi ki, traktorun mühərriki ahəngdar tırtılışını vururdu, arxasına qoşul-

muş lafetdə isə bir neçə adam oturmuşdu. Verstov çantaları yuxarı atıb Annanı da ora qaldırdı. Adamlar sıxlışib onlara yer verdilər, ancaq traktorcu öz çantaları üstündə rahatca əyləşmiş turistləri görəndə, nədənsə, metal dişlərini və sifətinin bütün zəhmini nümayiş etdirdi:

— Şələ-külənizi tökün aşağı! Kolxoz traktorudur, kənar adamları apara bilmərəm!

Verstov başını əyib traktorçuya nəsə dedi. Şübhəli-şübhəli onu diniyən sürücü araq tələb etdi. Verstov inkar mənasında başını fırladı.

— Onda düşün aşağı! Tez olun. Aşağı! — traktorcu hırslındı.

Verstov məbləği iki dəfə artırdı.

— Yaxşı, ver gəlsin! — traktorcu bir az da artıq nifrətlə dedi.

Sürücü yenə də harasa çıxıb getdi və yarım saatdan sonra pencəkli bir yasti-yapalaq kişiyə ləngər vura-vura qayıdanda başını yelləyə-yelləyə öz-özünə donquldانırdı. Yasti-yapalaq kişi traktorun arxasına keçərək heç kimi vecinə almadan şalvarının qabağını açıb işədi və qoltuğundan yarımcıq butulka çıxartdı. Traktorcu butulkadan bir dərin qurtum vurub çətinliklə kabinəyə qalxdı və Anna yuxarıda öz yerini tutmamış bu dəlisov dəmir at yerindən götürülüb hələ yatmaqdə olan qəsəbə boyu, döngələrdə və enişlərdə də sürətini azaltmadan çapdı.

Ensiz, bərbad yol gah yoxuş boyu qalxır, gah da enirdi. Yolun yuxarı yerlərindən baxanda artıq günəş şəfəqlərinin sancıldığı uzaq çöl genişliyi və qoca dağ silsiləsinin meşə ilə örtülmüş ətəkləri görünürdü. Traktor eniş boyu aşağı cumanda isə onlar yarıqaranlıq meşənin ağır havasının rütubətli nəmişliyinə düşürdülər. Lakin Anna bütün bu gözəlliyi görmürdü. O, lafetin soyuq dəmir bortundan ikiəlli möhkəmçə yapışaraq fikirləşirdi ki, sərxoş traktorcu arxasında dartsidra-dartsidra apardığı bu arabanı mütləq aşınib onları xurd-xəşil edəcək. Öz bostanlarında işləyə-işləyə qaralmağa macal tapmış, başıyaylıqli, sıriqlı və qalın yubka geymiş naməlum yaşılı qadınlar maraqla Annanı süzürdülər, ancaq onlardan heç biri gecələr şeir oxuyan nərmənəzlik müəlliməyə oxşamırdı. Onların nə danış-



diğini Anna başa düşə bilmirdi, hərçənd ki danışdıqları ləhcədə aydınca səslənən söyüş və digər biabırçı sözlər ona xəcalət verirdi. Qadınların ona niyə belə maraqla baxdığını Anna anlaya bilmirdi, ancaq hərdən üzünə dirənən iti qarı baxışları ona xatırlamaq istəmədiyi bəzi şeyləri xatırladırdı.

— Yaman tezdən gəlmisiniz, — qarılardan biri Verstova müraciətlə dedi. — Bəs bu kimdir, arvadınızdır?

Verstov susdu, Anna isə utandı. Nə deyəcəyini, bu vəziyyətdən necə çıxacağını təsəvvür eləyə bilməyən Anna gözlərini yumub, özünü mürgü vururmuş kimi göstərdi. Sonra o, həqiqətən də, mürgülədi və böyründə oturduğu, ümumi söhbətdə iştirak etməyən qoca kişiyə söykəndi. Qatar, “kukuşka”, traktor – hamısı bir-birinə qarışmışdı və ona elə gəlirdi ki, o, əsrin sonuna dək beləcə yol gedəcək. Traktorun qoyduğu təkər izləri palçıq içində ensiz arxları xatırladırdı, enişlərin dibində bulaq axarları ilə kəsişəndə o izlər büsbütün su ilə dolurdu və həmin yerlərdə traktor lafetin təkərlərini zorla dərtişdirib palçıqdan çıxara bilirdi. Annanın yeri çox narahat idi, ağırlaşmış kirpiklərini qaldırmağa onun, sanki, gücü çatmırıldı. O yalnız dərələrdən birinin dibində traktor dayananda ayıla bildi.

Qatı dumana bürünmüş bu dərədə traktorun tiriltisindəri başqa o, nəsə sabit bir şırıltı eşitdi və həmin andaca suyun kəskin iyini duydu. Verstov çantaları yerə tullayandan sonra Annanın aşağı enməsinə kömək elədi. Yolboyu sərxişluğu tamam keçib qurtarmış traktörçü narahatlıqla onların böyürbaşında vurnuxurdu.

— Bircə stəkan da verməzsən? — o, astaca, əzablı səslə soruşdu. — Ölürəm, gedib çatammayacağam.

Verstov üz-gözünü turşutdu, çıxartdığı plastik butulkadan traktörçünün parçına spirt töküdü. Traktörçü spirti başına çəkdi və bir neçə saniyəlik əzablı ləzzət keyliyindən sonra nəfəs alıb, heyranlıqla ətrafa baxdı. Bir neçə saat əvvəl sürücünün qəsəbədə butulkanı başına çəkməsinə sakitcə tamaşa eləmiş arvadlar elə həmin dəqiqədəcə yerbəyerdən etiraz səsi qaldırb Verstovu söyməyə başladılar. Arvadlardan birinin xüsusi ilham və ehtirasla söyməyindən Anna məhz onun müəl-

limə olduğunu yəqin etdi. Traktor razılıqla finxirib, az qala, lafetin döşəməsinə qədər qalxan suyun dərinliyinə girdi və çıxandan sonra o biri sahildə it kimi silkinə-silkinə gözdən itdi.

Boğazlarını qıcıqlandıran səhər dumani onları elə bürümüşdü ki, çayı güclə göründülər. Soyuqdan üzüyə-üzüyə, gecənin yuxusuz yorğunluğundan sonra onlar düşdükleri bu yeni vəziyyətdə yaranan sakitliyi hər hansı bir ehtiyatsız söz və ya hərəkətlə perikdirəcəklərindən qorxurdular. Günəş artıq meşənin üstündə dayanmışdı, ancaq dumani dağıtmaga hələ onun gücü çatmırıldı, odur ki öz şüalarını siqaret tüstüsü ilə dolu zalda kinoproyektor şüaları kimi bu dumana sancmağa məcbur idi. Verstov çantaları açıb, şey-şüyü çıxartmağa başladı, Anna isə sahilə yaxınlaşdı. Onun ayaqlarının altında şəffaf su sürətlə axırdı. Suyun dibində böyük, kiçik daşlar, yosunlar və tez-tez kölgə kimi peyda olub-itən tündrəngli, balaca balıqlar görüñürdü. Bəzi yerlərdə su böyük daşların üstünü örtə bilmədiyinə görə onların ətrafında hikkə ilə firlanır, köpüklənir və burulğan yaradaraq keçib-gedirdi. Anna bütün bunlara sehrlənmiş kimi heyran-heyran baxırdı: həmin andaca onları əldən salmış yol, dəhşətli qəsəbə mənzərəsi və sərxoş traktorcu Annanın yadından çıxdı və onu bu uyumuş vəziyyətdən gizlicə arxadan yaxınlaşmış Verstovun ötkəm səsi çıxartdı. Verstov deyirdi ki, Anna ondan on metrdən artıq məsafəyə uzaqlaşmasın.

Demək olar ki, sal artıq hazır idi. Verstov çay tədarükü gorən Annanı tələsdirirdi. O, əsəbi idi və Annanın şəhərdə tanıldığı yumşaqtəbiətli adama qətiyyən oxşamırdı. Çayı da ayaq üstə içirdi, ayaq üstə siqaret çəkirdi və onun üzünə heç baxmırıldı. Ancaq bir saat sonra hava doldurulmuş narıncı rəngli xilasetmə salı suyun üzündə yırğalananda və onlar bütün şey-şüylərini o salın üzünə yükləyəndə dumdan artıq çayın üstündən büsbütün çəkilib getmişdi və çay aşağılarda dönüb dağların arxasına girdiyi yerlərə qədər aydınca görünürdü. Onlar torpaqla üzülüyüşüb, kiçikliyinə görə bu dağlarla müqayisəyə gəlməyən, üfürmə uşaqlı oyuncağını xatırladan bu gəminin yumşaq, ləngərli səthinə ayaq basmağa, sanki, tərəddüd edirdilər. Nəhayət, Verstov Annanı qayğıkeşliklə yumşaq çantanın üstündə əyləşdirib, avar



kürayını ona verəndən sonra özünə gəldi və onun qırxılmamış üzündə uşaq təbəssümü bərq vurdu, sanki, dəlisovluqla çağlaşan bu axar sular onun əsl məskəni və oylağı idi.

Həmin gün onlar çayaşağı çox üzdülər. Çay boyu onlar bir neçə kənddən keçdilər. Bu kəndlərin yanından keçəndə çayda paltar suya çəkən arvadlar əllərini gözlərinin üstünə qoyub onlara baxırdılar, bircə dənə də olsa balıq tutmaqdən ötrü çaya qarmaq sallamış oğlan uşaqları onlara nəsə qışqırışındılar. Ancaq onlar başlarının üzərindəki tərpənməz göy üzündən və kürəklərin hər hərəkətindən sonra arxada qalan qayalıq sahil-lərdən başqa ətrafdə heç nəyə fikir vermədən hey üzür, üzürdülər. Hərdən qayalıqlar geri çəkilir, onlara yaşıł otlarla örtülü talalan göstərirdi. Günsə öz parlaqlığı ilə ətrafdə hər şeyi işıqlandırsa da, isti deyildi və Anna qollannın işləməsindən böyük ləzzət alındı. Sonra o birdən fikirləşəndə ki bu sahillər və bu qayalıqlar da həyatdakı bütün şeylər kimi heç zaman təkrar olunmayacaq və tezliklə yaddan çıxacaq, qüssələndi.

Anna bu cür ani və sadə bir fikrin axarı ilə sürüşə-sürüşə daha qüssəli yerlərə gedib çıxdı: o fikirləşdi ki, yaşlaşıb və ən yaxşı illəri artıq arxada qoyub; o daha əvvəlki qədər gözəl və sağlam deyil və o daha təkcə gələcəyə yox, həm də keçmişə boylanmalı, təkcə ümidiłrə yox, həm də xatirələrə qapılmağı bacarmalıdır. Gənclikdə onun dəhşətli dərəcədə gözəlliyi və kişilərin ağılına başından çıxaran bir ilahə görkəmi vardi, hamı onu inandırırdı ki, o, xüsusi bir ömür yaşamaq üçün yaranıb. Ancaq gözəllik ona xoşbəxtlik gətirməmişdi və onun həssas yaddaşında, həqiqətən də, xatırlamağa layiq şeylər elə də çox deyildi. Əvvəllər inanırdı ki, qarşıda onu yaxşı şeylər, əsl həyat gözləyir,ancaq burada, çayda üzə-üzə o hiss etdi ki, artıq zirvəni aşış və yarısı arxada qalmış öz həyatı Annaya eybacər göründü.

O, su içməyi bəhanə edərək aşağı əyilib artıq solmağa başlamış sıfətinin suda əksinə baxanda gözlərinin yaşını saxlaya bilmədi və dərhal da fikirləşdi ki, yaxşı ki, o, salın burun tərəfində oturub və Verstov onun üzünü görmür. Sonra o, yayın boğanaqladığı şəhərdə qoyub gəldiyi öz uşaqlarını, onların

nənəsinə (öz anasına) yalandan, guya, ezamiyyətə göndəril-diyini deməyini xatırladı və bu yalanın ürəkbulandırıcı xültini öz içində hiss etdi. Adamın iliklərinə işləyən günəşli gün sənüb öz gözəlliyyini itirdi. Annanı bədbinlik büründü və o, evə qayitmaq istədi.

Verstov heç nə hiss etmirdi, o, özünə gəlib xeyli şənlənmişdi: çay boyu bir neçə dəfə qarmaq atıb bir dənə böyük çəki balığı tuta bilmişdi və onlar gözəlliyi ilə seçilən uca sahillərdən birində dincəlmək üçün dayananda o, balıq şorbası bişirib, sərinləmək üçün suya qoysduğu araq butulkasını gətirməyə getdi. Onun belə əl-ayaq eləməsinə baxan Annanın da fikri bir az dağıldı: o da məmnuniyyətlə çörək yedi, indiyə qədər zəhləsi gedən arağı metal parçdan kişilərsayağı, məmnuniyyətlə içdi. O, bu gecə keflənmək istəyirdi. Külək kəsmişdi, qaladıqları tonqal alışib-yanırdı, aşağıdakı sərt döngədə çay şırıldayırdı, ulduzlar sayılırdı. Sonra dağların arxasından bütöv bir ay çıxıb talanı işığa və kölgələrə ayırdı. Haradansa, aşağı meşədən gücənən bir quşun səsi gəlirdi: hər şeydə sırlı bir nəfəs və vahimə vardi, ancaq tonqal öz işığı və alovu ilə onlara təhlükəsizlik duyumu verirdi. Balıq şorbası yeyilib qurtarandan, araq içiləndən sonra Verstov Annaya şəhvətli baxışlarla baxmağa başladı və bu baxışlar Annanın ürəyini bulandırdı. Bu tələbkar baxışın nə demək olduğunu o başa düşürdü: öz-özlüyündə, onların bir çadırda yatmasının mənə və nəticələrini də o, əvvəlcədən anlayırdı. Ancaq nədənsə, burada – çayın sahilində, qayaların, göy üzünün və suyun əhatəsində, kədərli ay işığının altında bütün günü ona əzab vermiş düşüncələrdən sonra Anna tam yəqin etdi ki, Verstov onun xoşuna gəlmir, heç zaman da gəlməyib, indisə tamamilə ondan zəhləsi gedir. Hiss etdi ki, indi onun ürəyi, ümumiyyətlə, kişi yox, nəsə başqa bir şey istəyir. Anna Verstova bunu demək istəyirdi, lakin Verstov yarı-sərxoş halda onu öpməyə çalışırdı.

Birdən Anna gecə dəhşətli tənha fənər işığının ləkəsi düşmüş çölləmədəki oğlanları, ətrafinda torpağa döşəniib onu qoruyan itləri xatırlayaraq Verstovu kənara itələdi:

– Mənə yaxınlaşma!



Eşqi başına vurmuş, az qala, özünə nəzarəti itirmiş, güclü Verstov bir anlığa dayandı. Anna qaranlıqda onun gözlerini görə bilmirdi, ancaq elə bil, hiss edirdi ki, Verstov indi məhz həmin alçaldıcı kişi baxışlarını onun üzünə zilləyib. O cür baxışla kişilər, adətən, hansısa səbəb üzündən tabe olmağa borclu oları qadına baxırlar. Eyni zamanda, Anna başa düşürdü ki, onun istəyini yerinə yetirməməyə daha gücü çatmayacaq və ona görə də bu təhqiri axıra qədər qəbul etməli olacaqdır.

Səhər Verstov başının ağrısından əziyyət çəkə-çəkə ocaq qalayanda özünü onun qarşısında günahkar sayan Anna incik yox, üzrxahlıq dolu səslə dedi:

— Yaxın kəndlərin birinə çatanda mən çıxb şəhərə gedəcəyəm, — və fikirləşdi ki, növbəti gecəni qalası olsa, hətta bu, birinci və axırıncı dəfə olsa da, onunla yatmaqdan imtina etməz.

Ancaq Verstovun üzündə Anna heç bir peşmançılıq və inciklik ifadəsi görmədi.

— Ən yaxın kəndə qədər üç yüz kilometrdən artıq yol var, — o, sakitcə dedi və çadırı bükməyə başladı.

Bir-birinə oxşar günlər təkrar olunurdu: qas qaralana qədər üzürdülər, axşamlar isə tələm-tələsik şam yeməyini yeyib yatıldılardı ki, səhər tezdən qalxıb, axşamdan qalma dadsız xörəyi qızdırıb yeyəndən sonra yenidən üzməyə başlasınlar. Çay daha Annaya elə gözəl görünmürdü, bütün bu uca qayalar, meşələrlə örtülmüş dağlar da təkrar olunan eyni mənzərədən başqa bir şey deyildi. Anna özünün kobudlaşış döyənək bağلامış əllərinə, qaralıb codlaşmış sıfətinə baxmağa belə qorxurdu. O hiss edirdi ki, traktorda birgə gəldiyi qadılara oxşamağa başlayıb, Verstov isə ona yalnız komanda verirdi: sağ, sol, əks! O da təlim görmüş it kimi bu əmrləri yerinə yetirirdi, hərdən də fikirləşirdi ki, bəlkə, elə o, nahaq yerə özünü bu fikir-xəyallarla əldən salır, bəlkə, elə Verstovun onu özü ilə bura gətirməkdə məqsədi ondan, sanki, radioqəbuledici kimi istifadə etmək, yəni istədiyi vaxt işə salıb, istədiyi vaxt söndürmək olub. Anna fikirləşdi ki, onun yerində it olsayıdı belə, Verstov o itə müəyyən qulluq, qayğı göstərməli olacaqdı. Hər axşam yatağı gırəndə Anna nəyinsə xəcalətini çəkirdi, utanırdı...

Neçə illər öncə onlar institutda bir oxumuşdular. Verstov ona vurulmuşdu, ancaq Annanın ətrafında daha maraqlı oğlanlar firladığı üçün onu rədd edib ərə getmişdi. Sonra uşaq doğub, ərindən ayrılmışdı. Verstov hərdən ona zəng vururdu, oradan buradan danışırdılar, hərdən bikarçılıq üzündən görüşürdülər də. Annanın taleyi müxtəlif cür gətirirdi: o gah xoşbəxt olurdu, gah bədbəxt; sonra yenə ərə gedib, yenə də uşaq doğdu, yenə də ərindən boşandı və bu illər ərzində dəyişməyən Verstovu daha çox qiymətləndirməyə başladı.

Evli olub-olmadığını o, Verstovdan heç zaman soruşturmdu, açığı, bu, onu heç maraqlandırmırıldı da. Yalnız eşitmişdi ki, o, kifayət qədər zəngindir: deyirdilər ki, özünü yaxşıca tutub, tələbəlik illəri ilə müqayisədə o, doğrudan da, xeyli dəyişmiş, kişi kimi oturuşmuşdu, əsl ər görkəmi vardı, ancaq Anna bütün bunlara o qədər də əhəmiyyət vermir və özü üçün bir kişi kimi onu qəbul etmirdi.

Nə vaxtsa bir dəfə "Vermut" içizdirərək onu ələ gətirmək istəyən bambılı oğlanın obrazını onun yaddaşından heç nə ilə sıxışdırıb çıxarmaq mümkün deyildi. Bəlkə də, o vaxt Verstov onu ələ gətirib öz istəyinə nail ola bilərdi, ancaq onun həyəcandan tez-tez tualetə qaçması arada Annanı elə əsəbiləşdirdi ki, növbəti dəfə Verstov tualetə qaçanda o tez paltarını geyinib aradan çıxdı. Bu əhvalatı Anna heç zaman ona xatırlatmadı, o da, deyəsən, bunu unutmuşdu, indisə ona baxanda belə bir işin onun başına gəldiyini heç cür təsəvvür etmək olmazdı. Onlar, adətən, kənar şeylər haqqında söhbət edirdilər, Anna hərdən öz həyatından ona gileyənlərdi, hərdən heç bir rəfiqəsinə aça bilməyəcəyi sırlarını ona danışındı. Sonra Verstov aparıb onu evə ötürürdü və heç zaman yuxarı – mənzilə qalxmırıldı və onların münasibəti bu tərbiyəli görüşlərin çərçivəsindən kənara çıxmırıldı. Görünür, elə məhz buna görə onların münasibəti belə uzun müddət davam edə bilmişdi və indi Anna fikirləşirdi ki, gərək hər şeyi olduğu kimi saxlayayırdı, onunla heç yerə getməyəydi. Bəlkə də, həmin il çox sevdiyi adam Annanı atmasaydı, o getməyəcəkdir. Anna özünü o qədər itirmişdi ki, başına hava gətirəcək qəm-qüssədən qurtulmaq üçün Verstovdan və bu



axıntıdan yapışası olmuşdu. O, hər şeyi danışmağı adət və etibar etdiyi adama ürəyini boşaltmaqla toxtaməq, sakitləşmək istəyirdi. Ancaq bütün kişilərə xas olan şəhvət hissiylə dolu baxışlarla burada da qarşılaşanda Anna gəldiyinə peşman oldu.

Qarşidakı çox gecələri beləcə, bu hökmlü və bacarıqlı adamla bir yatağa girib, özündən güclü kimsədən asılı vəziyyətə düşmüş qadın kimi itaətkarlıqla onun istəklərini yerinə yetirmək olardı. Ancaq nəsə mane olurdu... Nəsə çox incə, gözlə görünməyən, izaholunmaz bir şeyə görə onların bu münasibəti yarana bilməmişdi və Anna başa düşürdü ki, bu vəziyyəti heç cür dəyişmək mümkün deyil.

Bir dəfə onlar kiçicik bir kəndin yanından üzüb keçirdilər. Verstov bidonu götürüb kəndə süd axtarmağa getdi, Anna da onun arxasında addımladı. Kənd, daha doğrusu, üç evdən və təpənin üstündə yerləşən kiçik ibadətxanadan ibarət bu mənzərə Annanın ürəyini yerindən oynatdı. Onların bu səfərinin başlangıcında qalmış stansiya qəsəbəsi nə qədər eybəcərdisə, çayın yuxarı axınlarında insanların tərk etdiyi bomboş kəndlər nə qədər darmadağın və talanmış görkəmliydisə, bu kənd, əksinə, bir o qədər diri, canlı və təbii idi, sanki, öz mövcudluğu ilə insan yaşamayan bu yerlərin gözəlliyini tamamlamaq üçün burada salınmışdı. Kəndi böyük dünyaya bağlayan yol-riz, elektrik məftilləri, traktor, kombayn-filan – heç nə gözə dəymirdi. Allah bilir, burada yaşayan adamlar nə ilə məşğul olurdular, ancaq birdən Anna istədi ki, burada qalıb, öz taleyini tapa bilmədiyi, xoşbəxt ola bilmədiyi doğma yerlərə bir də qayıtməsin.

Kənddə azaciq fırlanandan sonra Anna su içmək istədi və quyuya yaxınlaşaraq, doldurduğu vedrədən su içməyə başladı. Su çox dadlı idi, Anna dodaqlarını vedrədən ayırmadan içir, içirdi. Bu vaxt isə əlində bidon və böyük çörək kömbəsi tutmuş Verstov günəşdən qaralmış bir qarı ilə evin pilləkənləri üstünə çıxdı. Qarı Verstova mehbəncasına belə deyirdi:

– Allah xatırınə, atam, nə pul! Çörəyi pulla verməzlər! Bu çörəyi biz özümüz bisiririk, unu da öz taxılımızdan üydürük. Çöldə dəyirmanımız var; hər şeyi biziə Allah yetirir.

Qarının xeyirxah, sadəlövh üzü vardı və fikrində onun xoşuna gəlmək, onun rəğbətinə layiq görülmək üçün Anna onunla salamlaşdı, ancaq qyunun böyründə dayanmış Annanı görcək qarının sifəti dəyişdi, o, vay-şivən qoparıb, yaxaladığı Annanı özündə olmayan dəli kimi sulkələməyə başladı.

— Sən gör nə etdin?! — qarı qışqırıldı. — İndi mən neyləyəcəyəm, Allah? Mənim üçün kim bulaq qazacaq?

Anna əlində vedrə dayanıb baxırdı və qarının hansı bulaqdan dəm vurduğunu başa düşmürdü. Ancaq Verstovun hirs-dən ağappaq ağarmış sifətindən görürdü ki, həqiqətən də, nəsə dəhşətli bir səhv eləyib. O, özünə bəraət qazandırmaq üçün dili dolaşa-dolaşa nəsə dedi, ancaq qarı onun üzünə eynilə onun stansiyada hamının gözü qarşısında traktorun təkərinə işəyən yasti-yapalaq kişiyə baxdığı nifrət və iyriñcliklə baxırdı.

Anna qorxdu və üzüaşağı qaçıdı. Arxasınca tolazlanmış ucuz, tənəkə dəmirdən düzəldilmiş vedrə danqıldayıb çaya düşdü. Anna sala minib, hönkür-hönkür ağladı. Bu hönkürtüdə və axan göz yaşlarında arxada qalmış günlərin və gecələrin, yolun, üzüçü qaradınməzliyin yorğunluğu, Verstovda yanılmağının, ən çoxu isə ilk görüşdəncə ürəkdən bağlanmaq istədiyi bu kənddən aldığı zərbənin ağrı-acısı vardı. O, Verstovu görmürmiş kimi, sanki, onu unudaraq ağlayırdı və ağlaya-ağlaya da qarının nəyə görə belə hiddətlənməsini anlamağa çalışırdı. Və birdən o, çoxdan olub-keçmiş bir hadisəni xatırladı.

O, institutun birinci kursunu təzəcə başa vurub folklor ekspedisiyasına getmişdi. Xeyli gülməli görünən iki şəhərli qız və utancaq bir oğlan (qrupun yeganə oğlanı) kəndli daxmalannı gəzib sakınları sorğu-suala tuturdular. Bir dəfə onlar bir qarının daxmasına gəldilər, hamı deyirdi ki, qarı cadugərdir. Qarı isə onlara heç bir cadunun sırrını açmaq istəmirdi və cadugərliyini də boynuna almırıldı. Ancaq Anna əl çəkmək istəmirdi, ömrünü başa vurmaqda olan bu qaridan, heç olmasa, bircə dənə cadunun sırrını, sözünü öyrənmək istəyirdi. Onun dil tökməsinə, yalvarışlarına məhəl qoymayan qarı susurdu, bəlkə, doğrudan da, heç bir cadu-filan bilmirdi. Ancaq onlar yiğişib



daxmanı əlibos tərk etmək istəyəndə qarı sınaycı nəzərlərlə Annanın və onun rəfiqəsinin üzünə baxıb birdən dedi:

– Qızlar, burada kimsə bakırə deyil ha-a...

Rəfiqəsi piqqıldıdı, pul kimi qıpqırmızı olmuş Anna isə utandığından nə edəcəyini bilmədi: həmin an yer yarılsayıdı, yerə girərdi. Anna oğlanın diqqətli baxışlarını kürəyində hiss etdi və daxmadan çıxıb qaçmamaq, hamının gözü qabağında hönkürüb ağlamamaq üçün bütün gücünü və iradəsini toplamalı oldu.

İllər keçdikcə o, bu hadisəni unutdu, onun həyatında da nələrsə dəyişdi və on səkkiz yaşında özünün bakırə olmamığının xəcalətini çəkmək sonra ona gülünc göründü. İndi quyu məsələsindən sonra Annanı yenə də həmin xəcalət hissi çulğadı: onun sıfəti yenə də qıpqırmızı oldu, o, nəsə böyük bir günah etmiş kimi dəhşətə gəldi; sanki, bu hər şeyi bilən, öz aralarında gözəgörünməz tellərlə bağlı olan cadugər kənd qarılıları onun yenə buralarda olmağını bir-birinə xəbər vermişdilər. Qarilar onu süründən ayrı düşmüş təpəl qoyun kimi küzə salıb deyirdilər ki, o, həyatını düzgün yaşamır; deyirdilər ki, artıq onun yaşı otuzu keçib, ancaq hələ də onun əri, hətta daimi bir kişisi də yoxdur; deyirdilər ki, onun uşaqları nənələriylə yaşayır, o isə hələ də on beş yaşılı qız uşağı kimi budaqdan-budağa pırıldayıv və başa düşmür ki, gülünc hərəkətlər edir, çünkü sevib-sevilmək vaxtı keçib-getdi. O, qarılıların belə fikirlərinə müqavimət göstərirdi, onun patriarchal qanunlardan xoş gəlmirdi – keçmişin qalıqları sayılan o axmaq qanunları dünya çoxdan ləğv etmişdi, o da qarılara deyə bilərdi ki, zamanın axarına mane olmağa cəhd etmək səfəhlikdir – bu axar onların böyründən keçib çay kimi aşağı gedir, o isə sahildə dayanıb qalmaq istəmir. Onun sözünü danışmağa, onun hərəkətlərinə qiymət verməyə onları kim qəyyum edib? Amma orada, onun kimi, hətta ondan da azad həyat sürən milyonlarla qadının qınaqsız və tənəsiz yaşadığı yerdə deyə biləcəklərinin burada qətiyyən mənası yox idi. Burada o hətta onlarla bir quyudan su belə içə bilməzdii.

Hirsli və qaraqabaq Verstov yenə də dinməzçə oturmuşdu. İndi o, Annaya birinci gecə çadırdakundan da yad və adama-

yovuşmaz görünürdü. O, qarıya haqq qazandırırdı, Anna isə mümkün qədər dərindən vurduğu avarları var gücü ilə çəkirdi ki, bu lənətə gəlmış kənddən tez uzaqlaşa bilsin. O fikirləşirdi ki, həyatda hər şeydən artıq qocalığa nifrət edir; bu qocalıq onun xəyalında dəhşətli, eybəcər, qırışlı, acıdıl idi və bütün bunlar, həqiqətən də, onun qocalığının bəzəyi olacaqdısa, o, bu küpəgirən qarılardan birinə çevrilməyin cüzi bir əlamətini öz canında və qanında hiss edən kimi öz həyatını dayandırmağın yolunu tapa bilərdi. Ancaq özündə nifrəti nə qədər qızışdırmağa çalışsa da, özünə bəraət qazandırmağa nə qədər cəhd etsə də, axında keçirdiyi günlər ərzində ilk dəfə özü-özündən, həqiqətən də, dəhşətə gəldi. Birdən o, aydınca başa düşdü ki, sadəcə, özünün ikihəftəlik məzuniyyətini korlamayıb, həm də özü üçün əziz olan bir adamı, daha doğrusu, o adam haqqında içində yaşatdığı gözəl qənaətləri itirib. Eyni zamanda, o fikirləşdi ki, onun başına gələn bütün bu həngamələr kiminsə naməlum məqsədlərlə ona qarşı qurduğu qəsdin nəticəsidir. Daha doğrusu, belə çıxırdı ki, bütün bu qəsdi quran utancaq oğlan uşağıdır; ekspedisiyadaki qızların onun yanında utanıb-çəkinmədən paltar dəyişdiyi, trusik qurutduğu və hər şey haqqında danişdiği üzü sızanaqlı oğlan önce kənd daxmasında onun rüsvayçılığının şahidi oldu, sonra ucuz "Vermut" içizdirib onun "İsinə baxmaq" istədi, indi isə sanballı bir kişiyə çevrilmiş həmin oğlan onunla bir salın üstündə kimsəsiz tayqa çayı ilə üzüaşağı üzürdü.

Anna yatmağa getdi, ancaq Verstov bilirdi ki, yatmadan öncə o, xeyli ağlayacaq və yalnız bundan sonra yuxuya gedəcək. O, tonqalın böyründə oturub, siqareti-siqaretə calayır və eșitdiyi asta hönkürtüyə fikir verməməyə çalışırdı.

"Axmaq qadın, bu cür bir axını özü üçün korladı", – o, yün-güllükə fikirləşdi və yenə araq çıxardıb qurtum vurdu, sonra isə tündləşmiş suya yaxınlaşdı. Sanki, hər şey çox yaxşı alınmışdı. Onların axını uğurla başlamışdı, çay yerində idi: on iki il ərzində yer üzünün ən incə və kövrək şeylərindən biri olan bu axar suyun başına azmi işlər gələ bilərdi! Ancaq çay əvvəl-kitək dağlarının sırlı dərinliyində bulaqların şırımlarından doğularaq,



qayalara səs sala-sala üzüüşağı axır, dərələr boyunca çevik və inadkar bir məcra yaradırdı. İllər keçməsinə baxmayaraq, çay onun qayıdışını gözəmişdi, onu sevincə qarşılımamışdı, ona qarşı bütün kin-küdürüətini unutmuşdu, ondan öz səxavətini əsirgəməmişdi, uzun müddət ərzində onu xatırlamamağını bağışlamışdı. Bir vaxtlar yavaş-yavaş özünə gəlməyə başlamış Verstov baş götürüb dünyani gəzməyə getmişdi və çay onun bir-birinə bənzəyən bu ölkələrdən, nəhayət, bezib qayıtmamasına səbirlə davam gətirmişdi. Əvvəllər həmin ölkələr Verstovu heyran edirdi, ancaq bir neçə gün keçəndən sonra o, özünü çox pis hiss etməyə başlayırdı. O ölkələrdə başa düşmədiyi dil onu əsəbiləşdirirdi, necə geyinməsindən asılı olmayaraq, oralarda əcnəbi olduğunu dərhal bilinməsi onu özündən çıxarırdı və o, təmiz, səli-qəli, qanunpərəst həmin ölkələrdən yol polislərinin rüşvət allığı, bina girişlərinin hələ də ictimai tualet rolunu oynadığı məmləkətə qayrdanda rahatlıqla nəfəs alırdı. Onun həyatında hər şey yaxşı gedirdi: o qədər yaxşı gedirdi ki, hərdən o, bundan yaxşısını, sadəcə, arzulamağa belə qorxurdu. Ətrafdə isə yuxarı yüksəlmək üçün ondan da böyük imkanlara malik nə qədər ağılli, hər şeyi dəqiq hesablaya bilən adamlarvardı, ancaq onların arasından heç də hamısı o yüksəkliyi qalxa bilmədi, qalxanların da çoxu orada qərar tutub dayanamadı, ya da yolunu azdı. Onun dostları həyatın belə gərdişinə tab gətirmirdilər: içkiyə qurşanırdılar, borca düşürdülər, çıxıb xaricə gedirdilər və orada da Avropa, Amerika qayda-qanunlarını nə vaxtsa özlərinə doğma saydıqları qayda-qanunlardan da artıq söyməyə, lənətləməyə başlayırdılar. Bu söhbətləri dinləmək onun üçün danxdinci idi. O, bir xurafatçı itaətiylə fikirləşirdi ki, Allaha şükür, o cür işlər onun başına gəlmədi: o, öz doğma torpağında yaşayır, hər şeylə təmin olunub və gələcəyinə görə də narahatlıq hissi keçirmir. Allaha şükür ki, ağılli tərpənib bir dəfə öz qarşısında açılmış, həqiqətən, ciddi perspektivdən imtina etdi: istəmirdi ki, bir gün vurulub öldürülməyin, ya da uşaqlarının oğurlanmasının daimi qorxusu və səksəkəsi altında yaşasın.

... Havaya görə onların bəxti gətirmişdi, onlar marşrutu gözlədiklərindən də böyük sürətlə keçirdilər, deməli, çox da

dəridən-qabıqdan çıxmaq lazımlı deyildi – səhərlər gec durmaq, axşamlar isə salı bir az erkən qırğığa çəkib, sahilə qalxmaq və istirahət etmək olardı, ancaq nəsə Verstova rahatlıq vermirdi. Çayın mehribanlığı da, göy üzünün və zirvələrin şəffaflığı da həddən artıq aldadıcı görünürdü, onların salı çayın axarındaki təhlükəli pillələri və astanaları gözlənilməz çevikliklə, asanlıqla keçib-gedirdi; onlar bu yolu həddən artıq rahatlıqla qət edirdilər, qəribədir ki, o hətta buna görə də müəyyən peşmançılıq hissi keçirirdi: sanki, çaydan özünə qarşı gözlədiyi münasibətin tam əksi baş vermişdi.

Çadırda gələn hıçkırtı kəsilmişdi, gedib yatmaq olardı, ancaq Verstov hələ də oda baxa-baxa Anna haqqında fikirləşirdi. O, Annanın lap cavan vaxtlarını, gözəl “Suxodrev” adlı kənd daxmasını xatırlayırdı. Anna üçün rüsvayçı olan həmin dəqiqə ona tamam başqa bir biçimdə görünürdü. O, Annanın qadın utancaqlığını o qədər dərindən hiss etdi ki, onun bütün gözəlliyyini və o gözəlliyyin cazibə qüvvəsini duydular və bütün ömrü boyu bu sırrın əsirinə çevrildi.

O, Annanın çoxsaylı oynashlarından birinə çevrilən təhlükəsindən salamat qurtardı. Annanın ağışundan çıxandarı sonra onların, demək olar ki, hamısı həyatda öz müvazinətini itirib sınırdı: əgər həmin vaxtlar Anna onun da altına yixılsayıdı, o da öz yolunu azmış olardı. Ona necə zərbə vurduğunu ağlına belə gətirmədən Anna onun məhəbbətini rədd etdi. Ancaq insana məğlubiyyətlər qələbələrdən daha çox lazımdır: balaca vaxtlarında Verstovun oynadığı futbol komandası uduzanda o, qisas almaq üçün hər səhər gimnastika ilə məşğul olurdu. O vaxt həmin qəzanın baş verdiyi dərinliklərdə, Anna çıxıb gedəndən sonra tək qaldığı mənzildə onu mənasızcasına axtarandan, səsləyəndən sonra o, özünə qəsd etmək fikrindən güclə xilas ola bildi. Ona elə gəlmişdi ki, Anna onunla zarafat etdiyi üçün mənzildə gizlənib; o fikirləşirdi ki, Anna beləcə, heç nədən çıxıb gedə bilməz, ancaq pəncərəyə yaxınlaşış onun yüngül, gödək kürkdə, başında şapka, küçə boyu getdiyini görəndən sonra arxasınca qaça da bilmədi, çünki başa düşdü ki, indi qaćmağın, onu qaytarmağın mənası yoxdur və o, Annanı yalnız başqa vaxt, başqa cür



qaytara bilər. Bax onda, həmin nöqtədən başlayaraq o, öz həyatını qurmaq üçün bütün zəhmətlərə qatlaşmışdı. O, öz həyatını ev kimi kərpic-kərpic hörə-hörə, yüz ölçüb, bir biçə-biçə səhvsiz qurmağa başlamışdı. Əgər o, gecənin hansı zamanında yatmadıqdan asılı olmayaraq, hər səhər saat yeddiidə qalxıb soyuq su ilə çimməsəydi, hətta ən gur alkoqollu gecələrin səhərki başağrısını üstələyib gimnastika ilə məşğul olmasayı və əgər bircə dəfə bu ağrlardan çəkinib öz qaydasına xilaf çıxsayıdı, onun dostlarının bir-bir yixildiği həmin dövrlərdən çətin ki salamat çıxa bilərdi və sonra heç zaman ayağa qalxa bilməzdi. Onun bütün həyatı ardıcıl, düşünülmüş addımların və hərəkətlərin zəncirindən, bir pillədən o birinə yüksəlişdən ibarət idi. Ancaq Annasız onun bir addımı da olmamışdı, əldə etdiyi hər şeyə, qazandığı hər bir nailiyyətə görə o, mahiyyət etibarilə adicə bir qadından başqa heç nə olmayan, lütfkarcasına ona verilmiş gözəllik hədiyyəsindən də bəhrələnə bilməyən Annaya borclu idi.

Anna çoxdan ona lazıim deyildi, illər keçdikcə o əmin oldu ki, onun pərəstiş etdiyi qadın əsl həqiqətdə elə də böyük ağılin sahibi deyil, çox bayağı söhbətlər edir və bütün məntiqi də yalnız giley-güzər və şikayətlər üzərində yekunlaşır. Onun da ailəsi vardi, başqa, ədalı Annadan gözəl və maraqlı qadınlarla oturub-durmağı da vardi. Ancaq buna baxmayaraq, o, Anna ilə hərdən görüşürdü, onu bahalı restoranlara aparırdı, xeyirxah, alicənab dost rolunu oynaya-oynaya onun yarımsərxoş açıqlamalarını və şikayətlərini səbirlə dinləyirdi. Bu yolla o, Annaya öz minnətdarlığını bildirmək istəyirdi, yoxsa ondan imtina etdiyinə görə onu peşman olmağa məcbur etməklə bir vaxt əldən verdiyiniindi geri qaytarmaq istəyirdi? Bunlardan ötrü əldən-ələ keçərək otuzu adlamış qadının məhəbbətiylə mükafatlanmaq elə də böyük qəhrəmanlıq tələb etmirdi və çoxdan nail ola biləcəyi bu təltif üçün belə uzaq yerlərə gəlib çıxmaga da heç bir ehtiyac yox idi.

— Axi sənə nə lazımdır, Anna? Nəyə görə sən ağlayırsan, nəyə görə məndən belə qorxursan? — o, səssizcə soruşdu və ağrından göz bəbəklerinin genişləndiyini hiss etdi. — Mən xoşbəxt

adamam, mənim həyatımda arzu edilə bilən hər şey var – mən xoşbəxtəm, çay, eşidirsən məni?

Sübh açılırdı – ağacların arxasından suyun panltısı görünməyə başlayırdı, tonqal da daha isti vermirdi. Anna ağlamaqdan şışmış gözlərini çıxdan yumub yatmışdı, indi Annanın ondan ayrılmış getməyə yeri qalmamışdı. Ancaq əger əvvəlcə ona elə gəlirdisə ki onlar burada iki nəfərdirlər və Anna ilə necə davranışlığı da özü üçün o müəyyənləşdirir, indi o, birdən-birə burada üçüncü qüvvənin mövcudluğunu hiss etdi. Bu qüvvə onları öz axarı boyunca aşağı aparan, dincəlmək üçün vaxtaşırı onları sahilə tullayan və səhərlər öz ağışuna alıb yenə də aşağı yuvarladan çay idi. Verstovun Anna ilə qəribə oyun oynadığı sayaq da çay onunla oynayırdı. O, çayın ona kömək etmək, yoxsa mane olmaq istədiyini, bəlkə, onu Annaya qısqandığını, bəlkə də, əksinə, onu Annadan qorumaq istədiyini başa düşməkdə çətinlik çəkirdi. Bəlkə də, çayın heç nə ona, nə Annaya, nə də onların kiçik ehtiraslarına dəxli vardi, elə-belə, özü üçün axıb üzüaşığı gedirdi və qarşısına təsadüfən çıxan hər şeyi də vurub özü ilə aparındı.

Bədbəxtlik dağ zirvəsinə sancılmış bulud parçası kimi onların başının üstündən sallanıb durmuşdu. Bürkü idi, çay uzunuzadı bu dağın başına dolanırdı. Dağ silsilədə sonuncu idi, bundan sonra düzənlik başlanırdı. Axın daha yuxarılardakı qədər güclü deyildi, astanalar da azalmışdı və dağların arasında yaranan yelçəkənlərdə küləyə qarşı üzə-üzə irəliləmək üçün onlar əməlli-başlı güc sərf eləməli olurdular. Ancaq indi sakitlik idi və nədənsə, bu sakitlik Verstovu sevindirmirdi, əksinə, qorxudurdu. Zirvədəki bulud işşərək yelinlədi və aşağı enməyə başladı. Kollar, meşəliklərlə örtülmüş sahillərdə çay tez-tez sıldırımların altına sığındığından Verstov daha dayanmağa yer də axtarmırdı.

Arxada göy guruldamaga başladı və çox keçmədi ki, bu gurultu sabit bir uğultu kimi havadan asılı qaldı, sanki, onların tərk etdiyi yerlərin hansısa guşəsində müharibə başlamışdı: onların hər ikisinə elə gəlirdi ki, həmin yerlərdən ayrıldıqları zaman artıq saya-hesaba sığmır. Sonra bu vahiməli gurultular küləyin ilk



kəşkin həmləsiylə əvəz olundu və onların üstündə oturduqları sal təsadüfən dalğalar qoynuna düşmüş tennis şarı kimi axar boyu aşağı getdi. Verstov dəli kimi Annanın üstünə qışqıraqışqıra bütün gücünü toplayıb salın irəli yuvarlanmasına müqavimət göstərmək istəyirdi, ancaq Anna heç nə eşitmirdi, ondan da əlavə, qüvvələr nisbəti həddən artıq fərqli idi. Külək dağların arasındaki dəhlizə, sanki, boruya soxulmuş kimi soxulur, onları da özü ilə aparırdı. Sal daha, cəmək olar ki, idarəolunmaz bir vəziyyətə düşmüşdü və harada dayanmağın fərqiñə varmadan, təki bu dəli axardan bir qədər çıxmaqla sahilə yan almaq haqqında düşünəndə birdən o çinqillili adacığ qövsünün üstündəki qayada açılmış tünd deşiyi gördü. Onlar bir az da aşağı keçə bildilər, Verstov var qüvvəsiylə salın başını əks istiqamətə döndərməyə başladı. Anna onun nə etmək istədiyini başa düşdü: onlar son dəfə güc verib salı axının ağızından almağa çalışırdılar ki, aşağıda artıq səsi eşidilməyə başlamış növbəti eniş pilləsində darmadağın olmasınlar. Nəhayət, heç cür dayanmaq istəməyən, dəli axarla bərabər aşağı yuvarlanmaq ehtirasından keçə bilməyən köntöy, idarəolunmaz sal yavaş-yavaş dönməyə başlayaraq sağ sahilə doğru yönəldi və onlar ən son anda salı çinqilli qövsün ucuna ilişdirib dayandıra bildilər.

Beş dəqiqə də yubansayırlar, heç nə edə bilməzdilər. Hava qaraldı, ildirimlər lap yaxında çaxmağa başladı və çayın üzərinə hücuma keçmiş külək qarşısına çıxan kolları, ağacları suyun üzərinə doğru əyə-əyə, silkələyə-silkələyə sindirəməyə başladı. Sonra isə göydən əsl leysan töküldü. Ancaq onlar artıq salı sahilə çıxarıb zağada gizlənmışdır.

Zaşa kifayət qədər geniş bir mağaraymış. Verstov fənərlə işiq salıb, sanki, ibtidai insanlara məxsus olan bu qədim, dəhşətli mağaraya hərtərəfli diqqət yetirdi. Onlar mağaraya girəndən sonra çöldə dünya dağılırdı. Nəhəng ağaclar yerindən qopub dəhşətli şaqquşlı ilə çayın məcrasına yuvarlanırdı, dağın zirvələrindən daş uçqunları gəlirdi, onlar isə mümkün olan ən təhlükəsiz bir yerdə daldalanmağa imkan tapmışdır. Verstov yaz daşqlarının mağaraya gətirdiyi quru kötük və budaqları yığıb tonqal qaladı. Qolunu mağaradan kənara çıxarmaqla qazançanı yağış-

suju ilə doldurandan sonra Verstov da tonqalın böyründə əyləşdi və onlar son dərəcə böyük maraqla çöldə baş alıb gedən selə, çayın köpüklənə-köpüklənə qızılıtı ilə aşağı axmasına tamaşa elədilər. Tonqal şən bir əhvali-ruhiyyə müjdəcisi kimi çırtıldayaq yanırıldı, tüstü sorulub mağaranın cölə çıxırıldı. Verstov fikirləşirdi ki, yəqin, bu mağara yaşayış məskəni olub, burada vurub-tutan, qoçaq adamlar yaşayıb və bu mağaranın dərinliyində qiymətli xəzinə gizlədilib, mümkündür ki, orada qədim və yaxud müasir müharibə dövrlərindən qalma silah-sursat da olsun. Bəlkə də, bura hökumətdən qaçan varlı kişilərin, ya da təhkimçilikdən can qurtarmış kəndlilərin və yaxud da Annanın vedrəyə ağız toxundurması ilə quyunu murdarlanmış sayan bu adamların ulu babası olmuş, xacpərəstliyin yeni qanunları ilə barışmayıb, qoçaq həyatı yaşamağı daha üstün tutmuş köhnə din adamlarının məskəni olub.

Qadın soyunub, gödəkcəsini odun istisində qurutmağa başladı. Saçlarını açıb ciyinlərinə tökmüşdü, nəmləşmiş köynəyi altından döşləri aşkar özünü göstərirdi, Verstov daxilində bir oyanış hiss etdi. Ona elə gəldi ki, indicə nəsə baş verəcək: bu həyasız Annanın şəhvətə səsləyən görkəminə baxa-baxa onun üstünə atılmaqdan Verstov özünü güclə saxlayırdı; çünkü bu mağarada gücdən başqa heç nəyin hüququ, səlahiyyəti yox idi və indi onun Annanın üstünə atılmasına heç kim mane olmurdu.

Anna baxışlarını qaldırıb tonqalın işığında Verstovun üzünə baxdı: özünün saqqalı, pəhləvan cüssəsi və tər iyilə o, bu an nağıl qəhrəmanı başkəsən Göysaqqala bənzəyirdi və birdən Annanın ağlına gəldi ki, Verstov bu mağarani çıxdan tanırı, bura çox qadınları gətirib, hətta axtarsan, boğularaq öldürülmüş o qadınların skeletlərini də indi bu mağarada tapmaq olar.

“Sən yuxulayandan sonra mən lazım olan hər şeyi sala yiğib aradan çıxacağam, – Verstov öz-özünə fikirləşirdi. – Çayın səviyyəsi qalxır, yuxarıdan axan şırmaqların hamısı artıq müstəqil çay kimi gurlaşıb dəli sürətlə aşağı axır, bugün-sabah çay mağarani da basacaq, axın özü ilə yeni kötükler, ağac budaqları gətirəcək. Sən oyanıb öz tənhalığını, atıldığıni görəcəksən.



Onda başa düşərsən atılmaq nədir. Əgər unutmusansa, başqlarını atmağını xatırlayarsan, ancaq sənin atılmağın bir kişini başqası ilə əvəz etmək kimi deyil, qapqara suyun ortasında təktənha qalmağın əsl atılmaq olduğunu sən onda görərsən. Onda sən qorxub dəhşətə gələcəksən, sonra sənin başına nə gələcəyi məni maraqlandırmır. Ola bilər ki, sən xilas olarsan, ola bilər ki, xilas ola bilməzsən, bunu Allah bilər, qoy sənin yaşayıb-yaşamamağa layiq olduğunu o müəyyənləşdirsin. Ancaq ölsən, bil ki, mən sənin uşaqlarını ömürlük hər şeylə təmin edəcəyəm, qoy bu, sənin üçün təsəlli olsun”.

İndi o yalnız Annanın yatmağa getməyini gözləyirdi, onun hələ də getmədiyinə və adəti üzrə yatmadan öncə hönkürüb ağlamadığına təəccübənirdi. Ancaq Anna, sanki, adam deyil, oda alışmış böyük pişik kimi oturub tonqalın alovuna baxırdı və onun parıldayan gözlerinin quruluğu aşkarca görünürdü. Sonra baxışlarını Verstovun üzündə dayandıranda Verstov ona özünü qorxunc və dəhşətli göstərmək üçün üzünə mavi saqqal yapışdırılmış oğlan uşağı təsiri bağışladı və Annanın ona yazığı gəldi. O yaxınlaşanda Verstov diksinib onun əlindən çıxmaga çalışdı, ancaq o buraxmadı. O, güclü idi. Verstov büzüşüb dayandı və onun karıxmış sıfətində nəsə bir yazıqlıq ifadəsi peydə oldu.

Anna onu ağuşuna aldı, o, heç nəyi bacarmırdı, həyəcan keçirirdi, özünü itirirdi. Anna hər şeyi çox incə elədi ki, onun üçün rahat olsun. Anna özünü yox, yalnız onu düşünürdü, nəvazişli sözlər piçildamaqla onun bütün hissyyatını oyadırdı. Altдан kürayını deşən daşın ağrısına da dözərək Anna çalışırdı ki, o, bunu hiss etməsin. Anna üçün bu, seks deyildi, o, sadəcə, Verstova on iki il gözlədiyi təskinliyi verirdi.

Anna bu səhnəni, sanki, kənardan müşahidə edirmiş kimi ağlamaq istəyirdi, ancaq özünü güclə saxlayırdı ki, göz yaşları Verstovu peşman eləməsin. Sonra o, yumşaqlıqla sürüsüb Verstovun altından çıxdı, yataq kisələrini açdı və Verstov yerinə uzanan kimi də yuxuladı. Tonqal yanıb qurtarırdı, Verstov uşaq kimi dünyadan bixəbərliklə yatmışdı, çöldə tufan keçib-getsmişdi, ancaq yağış hələ yağırdı. Anna suya baxa-baxa siqaret çəkirdi və fikirləşirdi ki, daha bu adam onun üçün təhlükəli deyil,

bundan sonra onun üstündən lənət damğası götürüлəcək və onun üçün yeni, xoşbəxt həyat başlanacaq.

Anna göz yaşlarını silib tonqalın sönməsini gözləyəndən sonra yatmağa hazırlaşırı ki, birdən çöldə mağaranın qabağından nəsə böyük bir qaraltının keçdiyini gördü. Anna qalxıb çıxışa tərəf qaçıb və sağ tərəfə baxdı. O, qışqırmaq istədi, ancaq yapmış Verstova baxan kimi fikrindən daşındı. Sonra qətiyyətlə fənəri götürüb mağaranın dərinliklərinə doğru getdi. Burada heç bir gizli guşə yox idi, boğulub öldürülmüş qadın sümükləri də yox idi. Hər dəfə fənərin işığı keçilməz, su sızdıran mağara divarlarına dırənirdi. O, bir künçə sixilib çömbəldi, əllərilə üzünü qapadı və xeyli müddət beləcə oturdu. Əllərini üzündən ayırandı isə hiss elədi ki, bu bir neçə dəqiqə ərzində, az qala, on il qocaldı. Su tam yaxınlaşmışdı.

Bu saqqallı adam hər şeyi ağılla, düz hesablamışdı, düz eləmişdi, lakin bayaq həyəcan və təşviş içinde özünü itirərək salıpis bağlamışdı və indi selin mağaradan çıxarıb apardığı həmin sal, yəqin ki, bir neçə kilometr aşağıda körpünün altına ilişmişdi. Hərçənd ki artıq körpü də yox idi, sel onu da aşağı kəndlər kimi yuyub aparmışdı və səhər bu yerlərin üstündə axtarışa çıxacaq vertolyotlardakılar adamlarının necə olduğunu başa düşməyəcəklər. Axi, elə bil, çayda üzən salın üstündə oturmuş kişi ataman Stepan Razin kimi böyründəki qadını çaya tullamışdı: bəlkə də, qadın ona mane olurmuş, bəlkə də, olmurmuş, bəlkə də, bununla o, qurban verərək kükrəyən çayı sakitləşdirmək istəmişdi, sonra isə nə etdiyini başa düşəndə özünü qadının dalınca çaya atmışdı.

Su mağaranı ağızına almışdı və sanki, canlı məxluq kimi yavaş-yavaş yuxarı qalxırdı. Anna Verstovu yuxudan oyatmaq istədi, ancaq bunu eləmədi. O, nənələrinə daha çox isinişmiş öz uşaqlarını xatırladı və kişinin böyrünə uzanıb, qupquru, işildaşyan gözlərini qaranlığa zilləyərək gözləməyə başladı.

MÜNDƏRİCAT

<i>Rus nəsri rus insanının yaşam təcrübəsi kimi</i>	5
NİKOLAY KARAMZİN	
Zavallı Liza (<i>tərc. Əkbər Ağayev</i>)	11
NİKOLAY QOQOL	
Şinel (<i>tərc. Mikayıł Rzaquluzadə</i>)	32
İVAN TURGENEV	
Mumu (<i>tərc. Adil Əfəndiyev</i>)	64
Yalquzaq (<i>tərc. Nailə Muradəliyeva</i>)	94
FYODOR DOSTOYEVSKI	
Gülməli adamın yuxusu (<i>tərc. İ.Cəfərova</i>)	103
LEV TOLSTOY	
İlyas (<i>tərc. Telman Vəlixanlı</i>).....	122
İnsani yaşadan nədir (<i>tərc. Telman Vəlixanlı</i>)	127
ANTON ÇEXOV	
Diplomat (<i>tərc. Kazım Ziya</i>)	149
MAKSİM QORKİ	
Makar Çudra (<i>tərc. Məmməd Arif</i>).....	154
ALEKSANDR KUPRİN	
Zümrüd (<i>tərc. İ.Yaqubov</i>)	168
İVAN BUNİN	
Qaranlıq xiyabanlar (<i>tərc. Hüseyn Şərif</i>)	186

LEONİD ANDREYEV	
Yarımçıq hekayə (<i>tərc. Rövşən Ramizoğlu</i>)	192
İSAAK BABEL	
İlya İzakoviçlə Marqarita Prokofyevna (<i>tərc. Oqtay Hacimusali</i>) ..	198
İsanın günahı (<i>tərc. Yaşar Əliyev</i>)	202
MİXAİL ZOŞŞENKO	
“Mavi kitab”dan (<i>tərc. Anar</i>)	207
VLADİMİR NABOKOV	
Çorburun qayıtması (<i>tərc. Səməd Qaraçöp</i>)	214
ANDREY PLATONOV	
Üçüncü oğul (<i>tərc. Natiq Səfərov</i>)	223
VİKTOR ASTAFYEV	
Əsgər və ana (<i>tərc. Ələviyyə Babayeva</i>)	229
YURİ KAZAKOV	
Palid məşələrində payız (<i>tərc. Səfər Alışarlı</i>)	244
VASİLİ ŞUKŞİN	
Bir evin sakinləri (<i>tərc. Əkrəm Əylislili</i>)	261
Günəş, qoca və gənc qız (<i>tərc. Fərid Hüseyn</i>)	271
VYAÇESLAV PYESUX	
Serafim Serafim (<i>tərc. Azad Yaşar</i>)	277
VİKTOR YEROFEYEV	
Qız və ölüm (<i>tərc. Azad Yaşar</i>)	283
TATYANA TOLSTAYA	
Kvadrat (<i>tərc. Səfər Alışarlı</i>)	296

VLADİMİR SOROKİN

- Snayperin səhəri (*tərc. Azad Yaşar*) 306
Qovaq püfəsi (*tərc. Azad Yaşar*) 317

VÍKTOR PELEVİN

- Göy fənər (*tərc. Azad Yaşar*) 323

İQOR YARKEVİÇ

- İsti su kəsiləndə (*tərc. Azad Yaşar*) 337

ALEKSEY VARLAMOV

- Axıntı (*tərc. Səfər Alışarlı*) 344

RUS NƏSRİ
ANTOLOGİYASI



“Şərq-Qərb” Nəşriyyat Evinin məhsuludur.

www.eastwest.az
www.fb.com/eastwest.az

Buraxılışa məsul Sevil İsmayılova

Dizaynerlər Nərgiz Əliyeva

Elşən Qurbanov

Texniki redaktor Gültəkin Cəfərova

Texniki direktor Allahverdi Kərimov

Nəşriyyat direktoru Rasim Müzəffərli

Çapa imzalanmışdır: 22.11.2013. Format 60x88 1/16. Ofset çapı.

Fiziki çap vərəqi 23. Sifariş 13328. Tiraq 7000

“Şərq-Qərb” Nəşriyyat Evinin mətbəəsində çap olunmuşdur.

AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17

Tel.: (+99412) 374 83 43, Faks: (+99412) 370 18 49



Nəşriyyat Evinin bütün kitablarının toplusu:
<http://www.eastwest.az/az/books/> ünvanda